

R.B.ABDULLAYEV

BİOCOĞRAFIYA

(Coğrafi və ekoloji əsaslarla)

DƏRSLİK

*Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 15 iyul 2004-cü il 657
saylı əmri ilə təsdiq edilmişdir.*

Bakı – 2005

57
A14

Redaktoru:

Coğrafiya elmləri namizədi,
dosent Ş.İ. Məmmədova

Rəyçilər:
Əməkdar elm xadimi,
c.e.d., professor **M.A.Müseyibov**

Azərbaycan MEA-nın müxbir üzvü,
c.e.d., prof. **Ş.B.Xəlilov**

Biologiya elmləri doktoru,
professor **C.Ə. Əliyev**

R.B.Abdullayev. Biocoğrafiya, «Nafta-Press» nəşriyyatı, Bakı – 2005, 458 səh.

İlk dəfə Azərbaycan dilində nəşrə hazırlanmış bu dərslikdə Yer kürəsində orqanizmlərin coğrafi yayılması, onların məskunlaşmasını təmin edən ekoloji amillərin təhlili, arealın formallaşması və tipləri haqqında geniş məlumat verilir.

Dünyanın flora və fauna bölgüsü, biofilotik aləmlər, dərslikdə dünya okeanının ekoloji zonaları, zoocoğrafi rayonlaşması haqqında hərtərəflı izahatla yanaşı, Azərbaycanın bitki örtüyü, heyvanat aləmi barədə, dəniz və dağ bitki örtüyü, şaquli zonalılıq, Azərbaycanın qoruqları və yasaqları haqqında kifayət qədər məlumat verilmişdir.

Bu fənni yalnız dərin coğrafi billyə və ekoloji amillərin mahiyyətini təhlil etmək bacarığına malik olan mütəxəssis tədris edə bilər.

Dərslik çoxlu sayda illüstrativ qrafik, cədvəl və şəkillərlə müşaiyət olunur. Kitab coğrafiya fakültəsində təhsil alan tələbələr, ekologiya ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

BDU

A $\frac{1804040000 - 2}{071 - 2005}$ Qrifli nəşr

GİRİŞ

Biocoğrafiya-Yer kürəsinin müxtəlif regionlarında bitki, heyvan və mikroorganizmlərin yayılma və yerləşmə qanunauyğunluqlarını öyrənir. Bu elmin əsas məqsədi mühit amilləri ilə yanaşı orqanizm qruplarının ayrı-ayrı komponentlərinin qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Buna görə də biocoğrafiya orqanizmlərin, onların populyasiyalarının və qruplarının məskunlaşdığı mühiti tədqiq edən **Ekologiya**, orqanizmlərin dinamikasını, quruluşunu və klasifikasiyasını araşdırın-Biossenologiya ilə six əlaqəyə malikdir. Ekoloji və Biossenotik tədqiqat sahələrinin səmərəli nəticələri Biocoğrafiyanın əsas tədqiqat sahəsi olan və orqanizmlərin Taksonomik vahidlərini müəyyənləşdirən-Xorologiyadan çox asılıdır. Biocoğrafiyanın əsas tədqiqat obyekti canlı orqanizmlər, tədqiqat sahələri – xorologiya, Biossenologiya və Ekologiyadan ibarətdir.

Biocoğrafiya «Ümumi yerşünaslığın» tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə six əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, hava və yer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetmizdə biosenozon coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmadı.

Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt içərisində artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur. Biocoğrafiya coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.

Coğrafiya ixtisasına yiyeñen tələbələr biologiya və ekologiya sahəsində heç bir xüsusi kurs keçmədiklərindən biologiyanın və ekologianın bəzi sahələri üzrə biocoğrafiya kursunda kifayət qədər məlumatlar verilmişdir. Lakin biocoğrafiyanın əsas məqsədi biologiya kursundan fərqli olaraq orqanizmlərin morfolojiyasını, sistematikasını və fiziolojiyasını öyrənməkdən ibarət olmayıb, biosferin ayrı-ayrı hissələrində orqanizmlərin coğrafi yayılma qanunauyğunluqlarını araşdırmaqla yanaşı, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı fərdlərinin ətraf

mühitlə qarşılıqlı əlaqələrini tədqiq etməkdən ibarətdir. Belə yanaşma yeni ümumi biocoğrafi qanunauyğunluqların aşkar edilməsinə imkan yaradır. Yalnız biocoğrafi tədqiqat metodları coğrafi məhsuldarlıq, planetdə canlı maddələrin ümumi kütləsi, orqanizmlərin və onların qruplarının müasir yayılma səbələri, qurunun biocoğrafi bölgüsü prinsipləri, biocoğrafi regionların sərhədlərinin təyini, biotik münasibətlərin coğrafi xüsusiyyətləri, müxtəlif coğrafi şəraitdə biom və biotaya antropogen təsir kimi problemləri tədqiq etməyə imkan verər.

Elmin hər hansı sahəsinə həsr edilmiş fənn o zaman elmlər sisteminde özünə yer edə bilir ki, onun həm tədqiqat obyekti, həm də tədqiqat sahələri müasir dövrə özünəməxsus elmi, ekoloji və iqtisadi əhəmiyyət kəsb etsin. Bu baxımdan biocoğrafiyanın əsas təqiqat obyekti Yer kürəsinin canlılar aləmi, tədqiqat sahələri isə 1) orqanizmlərin coğrafi yayılmasını, topoqrafik yerləşməsini və taksonomik vahidlərini tədqiq edən xorologiyadan; 2) orqanizmlərin ailə tərkibini onun quruluşuna görə təyin edib qruplaşdırıran, taksonomik tərkibini, dinamikasını və coğrafi areallarını müəyyənləşdirən biosenologiyadan; 3) canlıların biri-biri ilə və onların ətraf mühitlə qarşılıqlı münasibətini öyrənen ekologiyadan ibarətdir.

Göstərilən nəzəri məsələlərlə yanaşı biocoğrafiyanın elmi-praktiki baxımdan böyük ekoloji-iqtisadi əhəmiyyətə malik tətbiqi sahələri də mövcuddur. Aşağıda göstərilən praktiki məsələlərin həllində biocoğraf həlledici rol oynasa da müxtəlif profilli mütəxəssislərin iştirakı çox vacibdir:

Müəyyən coğrafi şəraitdə növlərin populyasiyalarının həyat qanununa əsaslanan bitki və heyvan ehtiyatlarından səmərəli istifadə; insanlarda yaranmış xəstəlikləri törədən canlı təbiət amillərini təhlil edib araşdırmaqla insan sağlamlığı uğrunda mübarəzenin təşkili; kifayət qədər vaxta qənaət etməyə və iqtisadi səmərəyə malik növlərin quruluşuna, dinamikasına və tərkibinə əsaslanan indikatorluq xüsusiyyətindən axtarış-kəşfiyyat işlərində istifadə; dağ-mədən işləri prosesində pozulmuş sahələrin rekultivasiyası; zərərli heyvanlarla və alaq bitkiləri ilə mübarizə aparmaqla təbii və süni qruplarda məhsuldarlığın artırılması; sahələrin, meşələrin və bağların yüksək məhsuldarlığa malik olmsaları üçün praktiki baxımdan səmərəli təkliflərin hazırlanması və tətbiqi; ayrı-ayrı növ və qrupların qorunub saxlanması məqsədilə təbiəti mühafizənin təşkili.

Dərslikdə müasir coğrafiyanın bütün problemlərini əhatə etmək mümkün olmadığından Yer kürəsinin canlı aləminin coğrafi yayılması haqqında anlayışa geniş yer verilmişdir. Ona görə də kitabda vacib hesab etdiyimiz rayonlaşma, klassifikasiya və xüsusi bölmə kimi biotik aləmlər bölməsi ayrılmış, fauna və flora vilayətləri aləminin vəhdəti bölmədə öz əksini tapmışdır.

Kitabın ümumi hissəsində biocoğrafiyanın tarixi inkişaf mərhələləri, biocoğrafiyanın əsas anlayışları, canlı orqanizmlərin formalasdığı biosferin geokimyəvi tərkibi və qanunauyğunluqları, orqanizmlərin coğrafi yayılmasına və topoqrafik yerləşməsinə təsir edən ekoloji amillər geniş şərh edilir. Ardıcılı olaraq areal haqqında anlayış, arealın forması, formalasması, mərkəzinin təyini, arealın tipləri, mədəni bitkilərin törəmə mərkəzləri, statsiya, populyasiya, biota, ekosistem və s. haqqında ətraflı elmi-praktiki məlumatlar öz əksini tapmışdır.

Dərslikdə Biocoğrafiya sahəsində aparılan işlərin əksəriyyəti nəzərə alınmış, istər coğrafi və istərsə də bioekoloji baxımdan orqanizmlərin inkişaf və yayılma xüsusiyyətləri ətraflı təhlil edilmişdir.

Kitabın əlyazmasını diqqətlə oxuduğuna və dəyərli məsləhətlərinə görə hörmətli müəllimimiz M.A.Museyibova dərin minnətdarlığını bildiririk.

İlk dəfə Azərbaycan dilində nəşr olunan bu dərslik coğrafiya, biologiya, ekalogiya ixtisasında təhsil alan tələbərlər yanaşı, yuxarıda göstərilən istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Şübhəsiz, kitabda bəzi iradlar mövcudur və gələcək işlərimizdə onları nəzərə almaq üçün verilən hər bir təklif müəllifinə minnətdar olarıq.

I FƏSİL

BİOCOĞRAFIYANIN ELMLƏRLƏ ƏLAQƏSİ VƏ PRAKTİKİ TƏTBİQİ

Biocoğrafiya – orqanizm qruplarının və onların ayrı-ayrı komponentlərinin coğrafi yayılması və məskunlaşması haqqında elmdir. Başqa sözlə – biocoğrafiya bizim planetin bitki örtüyü və heyvanlar aləmini öyrənməklə yanaşı, növlərin və orqanizmlərin digər taksonomik kateqoriyalarının coğrafi yayılma qanuna uyğunluqlarını tədqiq edir.

İyirminci əsrin ortalarına qədər biocoğrafi tədqiqatlara bitkilər coğrafiyası – fitocoğrafiya, heyvanlar coğrafiyası-zoocoğrafiya daxil edilirdi. Son illər biocoğrafiyanın tədqiqat obyekti nə yuxarıda göstərilənlərlə yanaşı - göbələklər coğrafiyası və mikrorqanizmlər coğrafiyasının tədqiqi də daxil edilmişdir.

Biocoğrafiya – əhatə dairəsi ildən-ilə genişlənən sədd elmlərindən biridir. Onun əsas məqsədi coğrafiya, ekologiya və biologiya arasındaki əlaqələri elmi əsaslarla izah etməkdən ibarətdir. Elmdə biokimya-biologiyani kimya, geokimya-geologiyani kimya, geofizika-geologiyani fizika ilə əlaqələndirən sədd fənləri mövcuddur. Biocoğrafiya əsasən orqanizmlərin qruplarını və coğrafi yayılmasını öyrəndiyindən iki əsas elm sahəsinin – coğrafiya (coğrafi yayılma) və biologiya – (orqanizmlərin yayılması) birliliyində formallaşır.

Biocoğrafiya, bir tərəfdən Yerin relyef formaları haqqında elm sahəsi olan – geomorfologiya, quru və okean suları ilə məşğul olan – hidrologiya, dünyanın iqlimi haqqında elm olan – iqlimşünaslıqla, torpaq haqqında elm sahəsi olan – torpaqşünaslıqla əlaqəyə malik olduğu üçün ümumi fiziki coğrafiyanı, digər tərəfdən orqanizmlər ekologiyası, sistematikası və fiziologiyası ilə əlaqəyə malik olduğundan biologyanın bir çox sahələrini özündə birləşdirir.

Biocoğrafianın bu mövqeyi bəzi tədqiqatçıların dedikləri kimi biocoğrafianı coğrafi və bioloji bölmələrə ayırmaq demək deyil. Beləki, biocoğrafianı biologianın bir hissəsi kimi-coğrafi biologiyaya (orqanizmlərin coğrafi yayılmasını tədqiq edən hissə) və bioloji coğrafiyaya (müəyyən ərazi və akvatoriyanın bitki və heyvanat aləmini tədqiq edən hissə) ayırmaq elmi baxımdan əsassızdır.

Biocoğrafiya iki elm sahəsini birləşdirən və bu elm sahələrini elmi və ekoloji baxımdan əlaqələndirən sədd fənnidir.

Yuxarıda göstərilənlər biocoğrafianın həm coğrafiyanın həm də biologianın müxtəlif elm sahələri ilə sıx əlaqəyə malik olduğunu tə'yin edir.

Coğrafi elmlərdən – tərkibinə biocənografiya ilə yanaşı landschaftin əlamətlərini özündə səciyyələndirən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaqşünaslıq kimi təbii ərazi kompleksləri olan elm sahələri daxil olduğu üçün biocoğrafianın əsas tədqiqat obyekti landsaftlardan ibarətdir.

Müxtəlif coğrafi regionların bitki örtüyü və heyvanat aləmini, fauna və florasını tədqiq etdiyi üçün regional biocoğrafiya regional coğrafiya elminə lazımi materiallar verir. Bu baxımdan biocoğrafiya dünyanın və regionların fiziki coğrafiyasının tədqiqində əsaslı rol oynayır.

Biocoğraf kartografiq metodlardan istifadə etməyi bacarmalıdır. Biocoğrafi xəritələr xüsusi xəritələr qrupuna daxildir. Bu xəritələr çoxsahəli tematikaya və üsula malik olduğlarından onların kartografiq həlli üçün əlverişli əsas və miqyas seçmədən xəritədə təsvir ediləsi süjeti ətraflı eks etdirmək mümkün olmaz.

Biologiya elmlərindən biocoğrafiyaya qismən yaxın olanı ekologiya və biosenologiyadır. **Ekologiya**-biocoğrafianın əsas istiqamətini müəyyən edən elm sahələrindən biri olub, orqanizmlərlə mühitin qarşılıqlı münasibətini tədqiq edir. Biocoğrafianın mühitlə orqanizmlər arasındaki mübadilənin gedisi araşdırılan sahəsi ekoloji biocoğrafiya adlanır. Biocoğrafiyanın bu bölməsində orqanizmlərin Yer kürəsinin müxtəlif region-

larında ətraf mühit amillərinin təsiri nəticəsində bir-birindən fərqli xüsusiyyətləri öyrənilir. **Biosenologiya**-biocoğrafiyaya qrupların dinamikası və quruluşu haqqında mə'lumatlar verən orqanizm qrupları haqqında elmdir. Alınan bu mə'lumatlar əsasında biocoğrafiya qrupların coğrafi müxtəlifliyini təhlil edir, onların coğrafi yayılma qanuna uyğunluqlarını müəyyənləşdirir.

Biocoğrafiyanın inkişafının və mə'lumatlarının elmi əsaslarla təhlininin ətraflı təşkili, tarixi geologiya və poleontologiya elmlərinin mə'lumatlarından istifadə etməyin zəruri olduğuna əsas verir. Planetimizin keçmişini haqqında biliklər toplusu (matematik və okeanların müxtəlif geoloji dövrdə vəziyyəti, iqlim dəyişkənliyi, bitki və heyvan qalıqlarının tapıntıları) biocoğrafi orqanizmlərin müasir yayılma səbəblərini yalnız ekoloji xüsusiyyətlərə görə deyil, onların geoloji keçmişinə əsasən izah etməyə imkan verir.

Biocoğrafi tədqiqatlara əsaslanaraq biocoğrafiyanın tarixində aşağıdakı inkişaf mərhələlərini ayırmak olar:

1. XVI əsrin başlanğıcına qədər toplanmış müxtəlif mə'lumatlar dövrü.
2. XVI - əsrin başlanğıcı – XVIII əsrin ortalarına qədər dünyada fauna və flora mə'lumatlarının dini əsaslarla toplanması dövrü.
3. XVIII əsrin ortalarını əhatə edən, botaniki – zoocoğrafi işlərin əlaqələndirildiyi təbii fəlakətlər nəzəriyyəsinin hakimliyi dövrü.
4. XIX əsrin ikinci yarısında Darwin nəzəriyyəsi əsasında biosenologiyanın yaranması və botaniki-coğrafi, zoocoğrafi, ekoloji tədqiqatların güclü inkişaf dövrü.
5. XX əsrin ortalarına qədər bitki qrupları haqqında təlimin işlənməsi, botaniki-coğrafiya və zoocoğrafiyanın tarixi və ekoloji istiqamətlərinin mexaniki və dialektik materializm-lə mübarizə şəraitində tədqiqi dövrü.

6. XX əsrin ortalarından başlayaraq müxtəlif dövlətlərin həkim ideyalarına əsaslanan vahid biocoğrafiyanın inkişafı dövrü.

1. Qədimdə bitki və heyvan növləri insanlara çox az məqdarda mə'lum idi. Bitki və heyvan növlərinə eramızdan əvvəl yaşmış bə'zi tədqiqatçıların əsərlərində az-çox təsadüf olunurdu. Eramızdan əvvəl XII-VIII əsrlərdə Homerin mahnilarında 63, 460-377-ci illərdə Hippokratın "Təbabətin atası" əsərində - 236 bitki adına, eramızdan əvvəl 370-ci ildə anadan olmuş Feofrastın əsərlərində - 500 bitki növünün adı çəkilir. O dövrün tədqiqatçılarına Yer kürəsinin coğrafi baxımdan birtipli, qismən kiçik əraziləri mə'lum olduğundan heyvan və bitki növlərindən geniş mə'lumat toplaya bilməmişlər. O dövr tədqiqatçılarından keçmişin ilk botaniki hesab edilən Feofrastın əsərlərində mühitin bitkiyə tə'siri ilə əlaqələndirilmiş botaniki-coğrafi ideyalara təsadüf edilir.

Eramızdan əvvəl IV əsrədə Makidoniyalı İsgəndərin, e.ə. III və y.e. IV əsrədə romalıların hücumları qədim tədqiqatçı alimlərin tədqiqat dairəsini genişləndirməklə yanaşı Dünyanın bitki və heyvanat aləmi haqqında mə'lumatların toplanmasına şərait yaratdı. Lakin o dövrün botaniki-zoocoğrafi mə'lumatlarından alınan heç bir əsaslı tədqiqat işi zəmanəmizə qədər gəlib çatmayışdır.

Orta əsrlərdə elm dinin tə'siri altında olduğundan canlıların mövcudluğunda təbiətşunaslarının ilahi qüvvəyə daha çox meyl etdikləri nəzərə çarpır. Lakin əsrin axırında Marko Polo, Albert Bolştatski kimi səyahətçilərin əldə etdikləri mə'lumatlar biocoğrafi tədqiqatların genişlənməsinə və botaniki-coğrafi biliklərin yayılmasına təkan verdi.

2. Avropada feodalizmdən fərqli olaraq kapitalizmin formalaşması ölkələr arasında əlaqələrin genişlənməsinə imkan verdi. Hindistana dəniz yoluunun axtarılması coğrafi kəşflərə səbəb oldu. Uzaq ölkələrdən yerli bitki və heyvanlardan fərqli növlərin gətirilməsi eyni vaxta tədqiqatçılarda öz ölkələrinin tə-

bütünü öyrənmək məsələsini şiddetləndirməyə başladı. Nəticədə 1333-cü ildə Venesiyada, 1525-ci ildə Paduyada, 1544-ci ildə Piza şəhərində botanika bağları yaranmağa başlayır. Herbarilər və bitki-heyvan şəkillərini özündə eks etdirən əsərlər yaradılır. Toplanan materiallar əsasında sonralar XVIII əsrд zoologiya bağının təməli qoyulur.

XVI əsrin başlangıcında mə'lum olan növlərin sayıları çoxalır, bitki və heyvan sistematikası haqqında xeyli mə'lumat toplanır. XVIII əsrд biologiya elminin sonrakı inkişafında əsaslı rol oynayan İsvəç alimi K.Linney tərəfindən "Təbiətin sistemi" monografiyası dərc edilir. K.Linney nomenklatur dərəcə sistemini əsaslandıraq orqanizmləri sinif, ailə, sira, cins və növ kimi qruplara ayırmagın vacibliyini sübut edir. Sonralar J.Kyüve bu siraya binar-ikili adı və "tip"-i əlavə edib növ epitetini və doğma adını əlavə etməklə xeyli bitki və heyvan növünü binar nomenklaturada birləşdirdi. Bu, toplanmış külli miqdarda materialın işlənib sistemləşdirilməsinə imkan yaratdı. Bu dövr heyvan və bitkilərin sistemləşdirilməsinin coşğun inkişaf dövrü, fauna və flora haqqında mə'lumatların toplanma dövrü olub, gələcəkdə botaniki coğrafiyanın və zoocoğrafiyanın inkişafının ilk mərhələsinin təşkil etmişdir. Müxtəlif regionların fauna və florası sistemləşdirildikdən sonra onlar arasındaki uyğunsuzluğun müasir təbii amillər və ya ərazinin geoloji tarixi nəticəsində yarandığı səbəbləri aşdırılmağa başlayır. İlk mərhələdə müvvəffəqiyətlə inkişaf etsə də, zoocoğrafiya sahəsində mə'lumatların toplanması botaniki coğrafiyaya nisbətən xeyli ləng gedirdi. Bitkilərin toplanması və öyrənilməsi heyvanat aləminə nisbətən asan olduğundan bu orqanizmlərin tədqiqatında kəmiyyət və keyfiyyət fərqi yaranırdı. Bu tədqiqatın gedişində nəzərə çarpan əsas məsələlərdən biri də botaniki-zoocoğrafi tədqiqatlarının aparılması və hətta toplanan mə'lumatların eyni tədqiqatçı tərəfindən işlənməsi idi. Yalnız XIX əsrд botaniklərlə zoocoğrafların elmi maraqlarını sahələr üzrə ayırmak mümkün oldu.

Bu dövrde dünyanın yaranması barədə dini ideyanın həkimliyi elmi tədqiqatların aparılmasına güclü təsir göstərdiyindən elmdə əsaslı dönüş yaratmaq çox çətin idi. 1743-cü ildə K.Linney bitki və heyvanat aləminin coğrafi yayılma qanuna uyğunluğu ilə dini əfsanələr arasında əlaqə yaratmağa səy göstərək, vahid törəmə mərkəzinə malik olan orqanizmlərin coğrafi zonallıq üzrə dəyişdiyini izah edir. K.Linney göstərir ki, qütb dairəsi ərazisində yayılan növlər yüksək dağlıqda, tropik qurşaqlarda yayılan növlər dağların ətəklərində yayılan növlərlə uyğunluq təşkil edir. Bununla K.Linney dünyanın müxtəlif enlik zonalarında məskunlaşmış orqanizmlərin mütənasib şaquli qurşaqlıq qanununa uyğun yayılmasını göstərmışdır.

XVIII əsrde təbiəti, o cümlədən Rusyanın flora və faunısını öyrənmək məksədi ilə ekspedisiya yaradıldı. P.S.Pallasın, İ.Lepexinin və başqalarının iştirakı ilə dəfələrlə təşkil edilmiş ekspedisiyalar Rusiya ərazisinin müxtəlif bölgələrinin bitki və heyvanatı haqqında xeyli mə'lumat toplamışdır. 1775-ci ildə S.Kraşeninnikov tərəfindən Kamçatka ərazisinin bitki örtüyü və heyvanat aləmi, torpaq örtüyü və təbiəti haqqında mə'lumatla zəngin ilk fiziki-coğrafi monoqrafiya dərc edildi. Beləliklə, az da olsa 2-ci dövrün tədqiqatlarında müşahidə edilən amillərə materializm nöqteyi-nəzərindən yanaşmaya təsadüf edilir.

3. Bu dövrün tədqiqatçısı A.Humbolt hesab edilir. K.A.Timiryazev və başqa tədqiqatçıların fikrincə A.Humboltun əsərlərinin əksəriyyəti botaniki coğrafiya sahəsinə həsr edilməsinə baxmayaraq onu zoocoğrafiyanın ilk yaradıcısı hesab etmək olar. Həqiqətən ilk dəfə elmdə A.Humbolt botaniki-coğrafi tədqiqatları inkişaf etdirərək onun zoocoğrafi tədqiqatlara da tətbiqi ideyasını irəli sürmüştür. 1799-1801-ci illər ərzində A.Humboltun Bonplanla birgə Mərkəzi və Cənubi Amerikada apardıqları tədqiqatlar Yer kürəsinin bitki örtüyünün ümumi mənzərəsini əks etdirməklə botaniki-coğrafi biliklərin sistemli istiqamətlərinin əsasını qoydu. A.Humbolt tədqiqatlarının nəticələrinə istinad edərək ilk dəfə bitkilərin iqlimdən asılı olaraq yayıldığını

göstərdi. O şaquli bitki zonalarının yaranmasında temperatur qradiyentinin rolunu xüsusi qeyd edərək, müxtəlif enliklərdə şaquli zona bitkilərinin fisionomik dəyişkənliyini aşkar etmiş və bu dəyişkənliyi dağ sisteminin geoloji quruluşu və yaranma mərhələsi ilə əlaqələndirmişdir. A.Humbolt bitki örtüyünün yaranmasında Yerin geoloji tarixinin əhəmiyyətini göstərməklə yayılan növlərin tarixi törəmə mərkəzləri ideyasını və növlərin müxtəlif regionlara sonradan yayılmasını ilk dəfə olaraq öz əsərlərində göstərmişdir. Müxtəlif ölkələrdən A.Humboltun topladığı flora mə'lumatlarının təhlili flora coğrafiyasının əsasını qoymuşdur. Humbolt yayılan bitkilərin məskunlaşdığı ərazilərin (regionun) fiziki-coğrafi xüsusiyətlərindən asılılığını təhlil etməklə fitosenologiyanın və geobotanikanın ilkin binövrəsini qoymuşdur. Sonralar bu elmi istiqamətlər (XIX əsrin sonu, XX əsrin əvvələrində) sərbəst elm sahələri kimi ayrılmışdır. A.Humbolt tərəfindən görkəminə (fisionomik xüsusiyətinə) görə uyğun gələn, lakin sistematik münasibətlərinə görə kəskin fərqlənən 19 qrupun ayrılması orqanizmlərin həyat təliminin əsasını qoymaq-la-ekoliya və ekoloji-coğrafiyanın flora bölmələrinin inkişafına güclü təkan verdi.

Əsasən yabanı bitkilər və təbii bitki qrupları ilə məşğul olan A.Humbolt mədəni bitkilərin coğrafi yayılması sahəsində müəyyən tədqiqatlar aparmış, elmin bu sahəsinin gələcək inkişafi üçün tədqiqat istiqamətlərini göstərmişdir.

A.Humboltun tədqiqatlarından sonra botaniki-zoocoğrafi tədqiqatlar böyük sürətlə inkişaf etməyə başlayır. Belə ki, botaniki coğrafiya istiqamətində dörd istiqamət artıq nəzərə çarparıldı. İlk dəfə olaraq dünyanın müxtəlif regionlarının flora və faunaşı haqqında xeyli mə'lumatlar əldə edilmişdi. İlk dəfə K.F.Ledeburun "Rusyanın florası" adlı dörd cildlik monoqrafiyası çap olunmuşdur. Dünyanın müxtəlif regionlarının floralarının statistik təhlili Yer kürəsinin floristik rayonlaşdırılmasının inkişafına təkan verdi. Müasir mühit amillərinin ayrı-ayrı bitki növlərinə,

ümumiyyətlə bitki örtüyünə tə'siri və növlərin yayılma formalarının tədqiqi ekobotaniki coğrafiyanın əsas predmetinə çevrildi.

Nəhayət dördüncü mərhələdə tarixi botaniki-coğrafiya məsələrinin işlənməsinə başlanır. Bu sahədə o dövrün nəhəng botaniki-coğraflarından fransız O.Dekandolu, A.Dekandolu, ingilis D.Qukeri və b. göstərmək olar.

Zoocoğrafiya sahəsində hələ A.Humboldt əvvəl (1777) tədqiqatları ilə fərqlənən E.Simmerman ayrı-ayrı heyvan növlərinin törəmə mərkəzinin mövcudluğunu, onların yayılmasında materik və okeanların rolunu göstərməklə yayılma sahəsinə görə məməlilərin təsnifatını vermişdir. E.Simmerman tədqiqatlarında iki elm sahəsinin ayrı-ayrı bölməsinin heyvanat aləminin tədqiqi ilə məşğul olan zooloji-coğrafiya və heyvanların növ və başqa taksonlarının coğrafi yayılmasını tədqiq edən coğrafi zoologiya sahələrini ayırır.

Xeyli vaxt keçidkən sonra bir çox tədqiqatçılar E.Simmermanın fikri ilə razılışırlar. Beləki, 1951-ci ildə N.A.Bobrinski müxtəlif vilayətlərin fauna və heyvanat aləmini öyrənən ilk yanaşmanı-coğrafi, heyvanların coğrafi yayılmasını tədqiq edən ikinci yanaşmanı-bioloji yanaşma qəbul etməyi təklif edir. E.Simmermandan fərqli olaraq N.A.Bobrinskinin fikrincə zoocoğrafiya coğrafiya elmləri sisteminə, coğrafi zoologiya isə biologiya elmləri sisteminə daxildir. A.Q.Voronov hər iki yanaşmaya öz münasibətini bildirərək (1987) göstərir ki, yanaşmanın hər ikisi həm coğrafi həm də bioloji anlayışdır. İstər zoocoğrafiya, istərsə də biocoğrafiya biologiya ilə coğrafiya arasında əlaqə yaranan sərhəd fənnidir.

Yer küresini zoocoğrafi regionlara ayırmağa dəfələrlə səy göstərilmişdir. Hələ 1853-cü ildə L.Şmard dünya okeanında-10, quruda-21 zoocoğrafi aləm ayırmayı təklif etmişdir ki, onlardan bir neçəsi indi də zoocoğrafi vilayət və əyalət kimi qalmaqdadır.

Botaniki və zoocoğrafi tədqiqatlarının tarixi (geoloji) istiqaməti E.Forbasın əsərlərində (1846) geniş əksini tapmışdır. O,

Böyük Britaniya adaları ilə materiklər arasında geoloji keçmişdə six əlaqə olduğunu göstərmişdir.

Heyvanat aləminin tədqiqinə ekoloji yanaşma ekologiyanın banilərindən biri K.F.Rulye tərəfindən 1854-cü ildə irəli sürülmüşdür. K.F.Rulyenin tərtib etdiyi programda heyvanat aləminin hər bir növünün xarici mühit amilinin təsirinə münasibətinin qiymətləndirilməsinin vacibliyi göstərilir. K.F.Rulye zoologiyanın əsas bölmələrindən birini "Orqanizmlərin coğrafi yerləşməsi" adlandıraraq, bölmədə heyvanat aləminin indiki və ilkin yayılma enliklərini ayırmışdır.

K.F.Rulyenin yetişdirməsi N.A.Severtsov öz müəlliminin ideyalarını davam etdirərək 1855-ci ildə "Voronej quberniyasında vəhşi heyvanların və quşların həyatında dövri dəyişkənlik" adlı ilk ekoloji monoqrafiyasını nəşr etdirdi. Bu monoqrafiyada biocoğrafiyanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edən, orqanizmlərin yerləşməsi və müxtəlif landşaftların heyvanat aləminin inkişafına tə'sir edən ekoloji amilləri haqqında mə'lumatlar verilmişdir.

Bu dövrə biocoğrafiyanın inkişafı məşhur fransız paleontoloqu və zooloqu J.Kyuvet tərəfindən işlənmiş katastrof nəzəriyyəsi ilə səciyyələnirdi. Bu nəzəriyyə üzvü aləmin növ tərkibinin müxtəlif geoloji dövrə tədriclə dəyişdiyini izah etməli idi.

Beləliklə, XIX əsrin ortalarında botaniki coğrafiya və zoocoğrafiyanın əsas istiqamətləri inkişaf etməyə başlayır və məhz bu inkişaf mərhələsində C.Darvinin təkamül nəzəriyyəsi meydana gəlmişdir. Xatırlatmaq lazımdır ki, biocoğrafiyanın bu inkişaf mərhələsində zoocoğrafi mə'lumatlar botaniki-coğrafiya sahəsində toplanmış elmi mə'lumatlardan xeyli az idi. Bu dövrə biocoğrafiyanın bu iki şaxələrinin differensasiyasına E.Forbsın əsərlərində və bə'zi səyahətçilərin yaradıcılığında rast gəlinir.

4. 1859-cü ildə Carlz Darvinin növlərin təbii seçmə yolu ilə yaranması adlı əsəri o dövrə biologiyanın bütün nailiyyətlərinə, o cümlədən botaniki coğrafiya ilə zoocoğrafiyanın biocoğrafi vəhdətini təşkil edən dəlillərə əsaslanırdı. Müəllif "Növlərin

yaranması” əsərində XII və XIII – fəsilləri törəmə nəzəriyyəsinin əsası kimi bitki və heyvanların coğrafi yayılmasına həsr etmişdir. Bu dövrdə Ç.Darvin adalarda həyatın yaranmasını öyrənmiş, Xuan-Fernandes, Folkend, Qalapaqos adalarının heyvanat aləmi haqqında xeyli maraqlı mə'lumatlar toplamışdır. Bu dövrdə Ç.Darvin biocoğrafiyanın gələcək inkişafı istiqamətində xeyli anlayışlar irəli sürmüştür. Belə biocoğrafi anlayışlardan Ç.Darvinə məxsus fikirlərdən biri-hər bir növün hansısa bir vilayətdə yaranıb əlverişli şəraitdə maniəyə rast gələnə qədər yayılmasından ibarətdir. Ona görə hər bir növün mövcudluğu zamanla fasiləsiz bağlıdır. Növün mövcudluğu yalnız zamanla deyil məkanla da ardıcıl bağlılığa malikdir. Əgər növ məhv olarsa o yenidən dünyada yarana bilməz.

Növün ərazidə, zaman daxilində fasiləsiz mövcudluğu ya təsadüfən düşdüyü müasir şəraitin, ya da yayılma şəraitinin müxtəlifliyi səbəblərindən pozula bilər. Əks təqdirdə növ törəmə mərkəzində zaman daxilində inkişaf edir. Elə bunun nəticəsidir ki, Avropa qitəsi və Britaniya adalarında yayılmış orqanizmlərin geoloji keçmişdə vahid qurudan tərədikləri aydın olur. Uyğun təbii şəraitə malik olub, biri-birindən müxtəlif istiqamətdə olan (Amerika, Afrika, İndoneziya) ərazilərinin fauna və florasında da müəyyən uyğunsuzluq nəzərə çarpir. Ç.Darvin bir çox orqanizmlərin yayılmasında buzlaşmanın və ekoloji şəraitin rolunun təsirini araşdırmağa xeyli səy göstərmiş, onun orqanizmlərin fəaliyyətələ bağlı (yağış soxulcanlarının torpaqəmələ gəlmədəki fəaliyyətinə həsr etdiyi) elmi işi indi də öz əhəmiyyətini itirməmişdir.

Ç.Darvinin biocoğrafiyanın inkişafında ən qiymətli fikirlərindən biri orqanizmlərin yayılma qanuna uyğunluğunun tə'yini nəzəriyyəsidir. Bu nəzəriyyədən sonra tədqiqatçılar Yer kürəsinin müxtəlif bölgələrində yayılmış orqanizmlərin hansısa qüvvə tərəfindən deyil, Yer kürəsində gedən təbii parçalanmalar, növlərin aramsız inkişafı və zamandan asılı dəyişməsi nəzəriyyəsinə tərəfdar çıxmaga başlayırlar. Ç.Darvin növlərin seçmə yolu ilə formalasması nəzəriyyəsi orqanizmlərin ətraf mühitlə qarşılıqlı

əlaqəsinə əsaslandığından bir daha təkamül prosesində mühitin əhəmiyyətini xüsusi qiymətləndirir. Buna görə Darwinin əsərlərində ekologiya və biosenologiya öz inkişafını müasir səviyyədə əsaslandırma bilmüşdir.

Ç.Darvindən sonra əsasən laboratoriya şəraiti ilə bağlı fizioloji, anatomiq və morfoloji istiqamətlərdə analitik tədqiqatlar geniş vüsət almağa başlayır. Orqanizmlərlə təbii şəraitin qarşılıqlı münasibəti istiqamətində tədqiqatlar genişləndikcə botaniki-coğrafiya sahəsində əsaslı nailiyyətlər əldə edilir. Məhz bu dövrdə ekoloji-botaniki coğrafiya sahəsində A.Qrizebaxın (1872) "Dünyanın bitki örtüyü", E.Varminqin (1896) "Bitkilərin ekoloji coğrafyası", A.Şimperin (1898) "Fizioloji əsaslarla bitki coğrafyası" monoqrafiyaları çap etdirilir. Botaniki coğrafiyada tarixi prinsip A.Enqlerin əsərlərində xüsusi yer tutur.

Rusiyada botaniki coğrafiyanın inkişafında İ.Q.Borşakovun bitkilərin inkişafında iqlim və torpağın roluna həsr edilmiş "Aral-Xəzər ölkəsinin botaniki coğrafiyası üçün materiallar" (1896) əsəri xüsusi əhəmiyyət kəsb edir. İ.Q.Borşakov tərəfindən yarı-ayrı növlərin yayılma sahələrinin-areaallarının təsvirini botaniki-coğrafi xəritələşdirmənin ilk cəhdlərindən hesab etmək olar. 1896-cı ildə rus dilində ilk tədris vəsaiti A.N.Beketov tərəfindən dərc edilir. Ç.Darvinin ideyalarına uyğun tərtib edilmiş həmin dərslikdə vilayətlər üzrə dünyanın bitki örtüyü, müasir bitkilərin yayılmasında tarixi amillərin təhlili və məskunlaşma mühitinin bitkilərə tə'siri geniş şərh edilir.

1903-cü ildə Q.İ.Tanfileyev tərəfindən Rusiyada 1:25 000 000 miqyasda ilk geobotaniki xəritə çap etdirilir.

Hələ 1890-1897-ci illərdə O. Drude statistik tədqiqat metodundan istifadə etmək təklifini irəli sürərək, flora tərkibini tövəmə tarixini, iqlim metodu ilə fiziki-coğrafi şəraiti nəzərə almaqla tədqiq etməyi məqsədə uyğun hesab edir. Beləliklə ilk dəfə O. Drudenin tədqiqatında flora ilə bitki örtüyü arasındaki fərq izah edilir. Bu tədqiqatdan sonra dünyanın və ayrı-ayrı regionla-

rın flora və bitki örtüyünü özündə əks etdirən müxtəlif miqyaslı xəritələr tərtib edilir.

İnkişafın bu mərhələsində zoocoğrafiya sahəsində də xeyli irəliləyiş yaranmışdır. 1875-ci ildə statistik metoda əsaslanaraq P.L.Skleter zoocoğrafi (fauna) vilayətlər sistemini işləyib hazırlayıır. 1868-ci ildə Ç.Darvinin dostu T.Heksli qurunun fauna vilayətlərinin bölgüsünü təkamül prinsipinə əsaslanaraq aparmağı təklif edir. T.Hekslinin fikrincə fauna bölgüsü heyvanat sinfinin (əsasən məməlilərin) əsas inkişaf mərkəzini özündə əks etdirməlidir. Yuxarıdakı fikrə əsaslanan R.Lidekker 1896-ci ildə Yer kürəsində üç zoocoğrafi aləm-Notegey (kisəlilərin və birdəliklilərin inkişaf etdiyi mərkəz), Neogey (kəmədişlilərin inkişaf etdiyi mərkəz), Arktogey (əsasən ali ətənəli məməlilərin inkişaf edib yayıldığı mərkəz) ayırır.

Zoocoğrafi tədqiqatlarda tarixi istiqamətlər A.R.Uellesin "Malay arxipelaqının zoocoğrafiyası" (1860), "Heyvanların coğrafi yayılması" (1876), "Ada hayatı" (1880) klassik əsərlərində öz əksini tapmışdır. Darwinlə bir dövrə təkamül ideyası tərəfdarı olduğuna baxmayaraq A.R.Uelles öz coğrafi bölgü sistemini Skletterin və Hekslinin təkamül prinsipinə uyğun tərtib edərək, həmin sistemə zoocoğrafi yarımvilayətlər kateqoriyasını əlavə etmişdir. Müasir heyvanların yayılmasına həsr edilmiş külli miqdarda məlumatları (cins daxil olmaqla) A.R.Uelles öz dövründə məlum olan paleontoloji mə'lumatlarla əlaqələndirmişdir.

Uelles də Darwin kimi materiklərin və dərin okean suları vilayətlərinin əbədilik nəzəriyyəsinin tərəfdarı idi.

Bir çox zoocoğraflar və botaniki-coğraflar orqanizmlərin yayılma xüsusiyətlərini izah edərkən guya indiki materiklər keçmişdə "quru körpülər" vasitəsilə birləşdiyi ideyasını irəli sürürdülər. Bu dövrə müxtəlif müəlliflər müasir okean boğaz və materiklərin yerində Arktidi, Lemurii, cənubi Atlantida, şimali Atlantida, Qondvana, Bering və bir çox digər materiklərin olduğunu güman edirdilər. Sonralar bu fərziyyələrin bir neçəsi geoloji tədqiqatlar nəticəsində əsaslandırılmışdır.

Qurunun zoocoğrafi (fauna) rayonlaşmasında ekoloji princip 1877-ci ildə N.A.Severtsov və onun tələbəsi M.A.Menzberin tərəfindən Avropanı, Şimali Asiya və Şimali Afrikəni əhatə edən Paleoarktik vilayətə tətbiq edilmişdir. M.A.Menzbirin əsərlərində fauna rayonlaşmasında ekoloji yanaşma ilə tarixi yanaşma arasında uyğunluq nəzərə çarpar. Digər tədqiqatçılardan fərqli olaraq M.A.Menzbir fauna rayonlaşmasında yalnız böyük sistematiq qrupları (ailə, cins, qrup) deyil, növləri də əsas götürməyin lazımlığını göstərmişdir.

Bu dövrdə qurunun zoocoğrafi tədqiqatlarından fərqli olaraq Dünya okeanının zoocoğrafiyası istiqamətində tədqiqat işləri xeyli ləng gedirdi. İlk dəfə 1895-ci ildə fiziki-coğrafi amillərə əsaslanmaqla Dünya okeanının zoocoğrafi rayonlaşdırılması cəhdii A.E.Ortmanna məxsusdur. Bu cəhdin tətbiq edilməsində əsas meyar 1873-1876-ci illərdə məşhur ingilis gəmisi "Challenger"-də təşkil edilmiş ekspedisiyanın və bir çox başqa ekspedisiyaların okeanoqrafiya sahəsində topladıqları qiymətli mə'lumatlardan ibarət idi. Kompleks hidroqrafik, hidroloji və hidrobioloji ekspedisiyalarla yanaşı, xüsusi təchiz edilmiş gəmilərdə dəniz və göl laboratoriyaları təşkil edilməyə başlanmışdır. Belə laboratoriyaların köməyi ilə 1877-ci ildə V. Henzen su qatında passiv hərəkətə malik orqanizmlərin-planktonun hesablama metodunu işləyib hazırlanır. 1896-ci ildə A.Apşteyn həmin metodу şirin sularda plankton orqanizmlərin hesablanmasına tədbiq edir. Dib orqanizmləri qrupunun (bentos) hesablanması metodu XX-əsrin əvvəlində K.Peterson və P.Boysen-İenson tərəfindən işlənib hazırlanmasıdır.

Bu dövrdə Biosenologiya-orqanizmlər qrupları haqqında elmi meydana gəlməyə başlayır. İlk dəfə olaraq Biosenoz termini 1877-ci ildə K.Mebius tərəfindən təklif edilmişdir. Y.Mebuis bu termini heyvanat qrupları üçün işlətdiyindən onun bitkiləri də biosenoz anlayışında nəzərə alıb-almaması indiyə qədər aydınlaşdırılmamışdır. Bitki qrupları haqqında təlim İ.K.Paçoski (1896) və P.N.Krillova (1898) məxsusdur.

Beləliklə, XIX əsrin ikinci yarısında Ç.Darvinin işləyib hazırladığı "Növlərin yaranması təlimi" əsasında biologiya elminin əsası qoyuldu. Botaniki-coğrafiya və zoocoğrafiya sərbəst elmi fənn kimi genişlənməkdə davam edir, bitki qrupları və biosenologiya tə'limində inkişaf nəzərə çarparıdı.

5. Bu dövrə flora və fauna, botaniki coğrafiya və zoocoğrafiyanın tarixi və ekoloji əsaslarla işlənməsi başlanır və külli miqdarda faktiki mə'lumatlar əldə edilir, bitki örtüyü haqqında tə'lim işlənib hazırlanır. Qurunun botaniki və zoocoğrafi bölgüsü, Dünya okeanının biocoğrafi rayonlaşdırılması xeyli əsaslandırılır. Ayrı-ayrı ərazilərin bitki örtüyü və heyvanat aləminin ümumi səciyyəsinə həsr edilmiş elmi işlər meydana gəlməyə başlayır. Artıq 1920-ci ildə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsində S.Q.Qriqoryev tərəfindən Biocoğrafiya kursunun tədrisi başlanır. Bu biocoğrafi mə'lumatların təşkili üçün ilkin təşəbbüs hesab edilir.

V.V.Dokuçayevin təbii zonalara həsr edilmiş tə'limi, coğrafi landşaftlar haqqında L.S.Berqin tə'limi nəzəri coğrafiyanın inkişafında əsaslı dönüş yaritmaqla, ona gətirib çıxardı ki, botaniki coğrafiya və zoocoğrafiya biologiya ilə əlaqəli olsa da, daha çox coğrafiya elmləri dairəsinə yaxınlaşdı. Artıq əyani şəkildə biocoğrafiyanın praktiki əhəmiyyəti elmdə özünü əks etdirməyə başlayırdı.

Keçmiş Sovetlər İttifaqında zoocoğrafiya sahəsində yerinə yetirilmiş böyük elmi işlərdən V.Q.Geptnerin "Ümumi zoocoğrafiya" (1936), N.A.Bobrinskinin "Heyvanat coğrafiyası" (1946), N.A.Bobrinskinin "Heyvanat coğrafiyası" (Zoocoğrafiya kursu) (1951), L.A.Zenkeviçin "Dənizlərin məhsuldarlığı və fauna" (1947-1951) əsərlərinin biocoğrafiyanın inkişafında xüsuslu rolü oldu. Bu dövrə xarici ölkə tədqiqatçılarından S.Ekkinmanın "Dənizlərin zoocoğrafiyası" (1935), R. Hessenin "Ekoloji əsaslarla zoocoğrafiya" (1924), F.Dalın "Ekoloji zoocoğrafiyanın əsasları" (1921-1923), İ.Q.Bartolomyu, V.E.Klark və P.Q.Qrimşounun zoocoğrafi atlasi nəşr edilmişdir.

Həmin dövrdə Sovet İttifaqında botaniki-coğrafiya sahəsində yerinə yetirilmiş işlərdən A.P.İlinskinin "Dünyanın bitki örtüyü" (1937), V.V.Alyoxinin "Bitki coğrafyası" (1938), E.V.Vulfun "Bitkilərin tarixi coğrafiyasına giriş" (1933), "Bitkilərin tarixi coğrafyası" (1936), və s; Xarici ölkə alimlərindən E.Ryubelin "Yerin bitki qrupları" (1930), S.A.Keynin "Botaniki coğrafyanın əsasları" (1944), R.Qudanın "Çiçəkli bitkilərin coğrafyası" (1953) adlı monoqrafiyaları böyük elmi-praktiki əhəmiyyətini indidə itirməmişdir.

1909-cü ildə A.V.Jurovski Peçora çayının aşağı axımında və Qutbətrafi ərazilərdə bitki və heyvanat aləmini biocoğrafi baxımdan tədqiq edərkən qəti nəticəyə gəlmişdir ki, kompleks biocoğrafi tədqiqatların aparılması ekoloji və fenoloji müşahidələrə əsaslanmalıdır. 1914-cü ildə A.Brauer "Biocoğrafiya" adlı kiçik məqaləsində bu elmin məqsədini qısa izah edərək yazdı: "Biocoğrafiya bitki və heyvanların yer səthinə münasibətini tədqiq edir".

Bu dövrdə "biocoğrafiya" başlığı altında dərc olunan əsərlərin (E.Martonn-1940, V.Vitasek-1955, R.Kelenesku-1947, P.Dansero Kanada, ABŞ və Braziliya Universitetlərində tədris etdiyi Biocoğrafiya kursu, M.İ.Nyubiqin "Bitki və heyvanat coğrafyası-1936) əksəriyyətində tədqiqatçılar botaniki coğrafiya ilə zoocoğrafiyanın vəhdətinə meyl etmişlər.

Beləliklə, bu dövr üçün botaniki və zoocoğrafi problemlərin işlənilməsi ilə yanaşı bitki örtüyü tə'liminin formallaşması səciyyəvidir. Məhz, bu dövrdə bitki örtüyü üçün səciyyəvi olan qanuna uyğunluqların insan cəmiyyətinə tə'sirini dərk edən tədqiqatçılar arasında kəskin mübarizə getməyə başlayır. Haqlı olaraq bir qrup tədqiqatçılar bitki və heyvan qruplarını tədqiq edən biologiya elmi ilə insan cəmiyyətini tədqiq edən sosial elmlər arasında keyfiyyət fərqiinin olduğunu güman edirdilər.

6. Biocoğrafiyanın bu inkişaf mərhələsi iyirminci əsrin 60-cı illərindən başlanır. Bu dövr ümumi biocoğrafi qanuna uyğunluqların formallaşması, biocoğrafiyaya artan marağın güclənməsi

və sərbəst biocoğrafi tədqiqatların labüdüyü dövrü kimi başlanmışdır. Biocoğrafiyanın sürətli inkişafına təkan verən əsas istiqamətlərdən biri özündə ekoloji və biocoğrafi problemlərin işləniləbilə hazırlanmasını cəmləşdirən Beynəlxalq "insan və biosfer" programından ibarətdir.

1960-ci illərdən başlayaraq biocoğrafiya sərbəst elm sahəsi kimi öz məcrasına düşür. Biocoğrafiyanın müxtəlif sahələrinə həsr olunmuş (A.Q.Voronovun "Biocoğrafiya-1963, P.D.Yarosenko" Ümumi biocoğrafiya-1975, P.P.Vtorov və N.N.Drozdov "Biocoğrafiya-1978, "Materiklərin biocoğrafiyası" (1979), J.Leme "Biocoğrafiyanın əsasları"-1967, U. Neylin "Həyat coğrafiyası" (1973) monoqrafiyalar və dərsliklər çap etdirilmişdir.

Bu dövrdə rus tədqiqatçıları ilə yanaşı xarici ölkə alımları də biocoğrafiya sahəsində xeyli iş görmüşlər. 1965-ci Kayonun "Dünyanın biocoğrafiyası" ingilis dilində, 1965-ci ildə Kadaranın "Biocoğrafiya"- macar dilində, 1972-ci ildə R.Kelinesku, A.Benesku və M.N.Petroeskunun "Biocoğrafiya"- rumın dilində, 1971-ci ildə B.Seddonanın "Biocoğrafiyaya giriş"- ingilis dilində əsərləri artıq çapdan çıxmışdır.

Hazırda biocoğrafiya kursu bütün MDB ölkələrinin universitetlərində və pedaqoji institutlarında, Ruminiya, Macarıstan, Almaniya, ABŞ, Braziliya, İngiltərə, Yaponiya və bir çox digər ölkə Universitetlərində tədris edilir. Moskva Dövlət Universitetində, Kiyev Dövlət Universiteti və Sankt-Peterburq Universitetində biocoğrafiya ixtisası üzrə mütəxəssislər hazırlanır. Dünyanın 50-dən artıq Universitetlərində Biocoğrafiya kafedrları fəaliyyət göstərir.

"İnsan və biosfer" programı biocoğrafiya qarşısında dünyanın ayrı-ayrı regionlarının müxtəlif qruplarını və bioloji məhsuldarlığını, müxtəlif ərazilərin ekosistemlərinin xüsusiyyətlərini tədqiq etmək problemlərini qoymuşdur. Coğrafi və bioloji elmlər arasında formallaşan biocoğrafiya təcrübi baxımdan əsaslı elm sahəsi olub, ümumi yershünashığın ayrılmaz hissəsi kimi orqanizmlərin qanuna uyğun əlaqələrinin müxtəlif coğrafi şəraitdə

ətraf mühitlə bağlılığını tədqiq edir. Biocoğrafiya ekosistemlərin coğrafi mühit amilləri ilə (iqlim, torpaq, orografiya, hidroloji və s.) sıx əlaqəsini öyrəndiyindən ekolojiya-biologiya və coğrafiymanın sintezində daha yaxşı səmərə verər.

V.İ. Vernadskinin fikrincə torpaq bitki ilə, bitki isə torpaqla qarşılıqlı əlaqəyə malikdir. Belə vəziyyətdə biocoğrafiya yalnız biosenozlar haqqında elm olmayıb, torpaq, bitki və heyvanat aləmini əlaqələndirən təbii kompleks-Biopedosenozun (pedo-torpaq, yunança) coğrafi yayılması haqqında elmdir.

Biocoğrafiyanın praktiki əhəmiyyəti

Biocoğrafiya çoxsahəli praktiki əhəmiyyətə malikdir. Təbii bitki örtüyü və heyvanat aləmi kimi qiymətli sərvətlərdən biocoğrafi biliklərə malik olmadan səmərəli istifadə etmək mümkün deyildir. İnsan həyatının normal inkişafının əsas təminatçılarından olan bitki və heyvanlar Yer kürəsində qeyri-bərabər paylanmamışdır. Müxtəlif regionlarda yayılmış bitki və heyvan xammal olduğu üçün onlardan istifadə coğrafi və bioloji baxımdan əlverişli şəraitdə olmalıdır. Bu xammaldan istifadə normasını bilmədən onun plansız istismarı xammal bazasının korlanmasına, hətta biokütlənin tamamilə məhv olmasına səbəb ola bilər. Əhəmiyyətli bitki və heyvanların coğrafi paylanması, onların illik dinamikasını, regionlar üzrə sayını və istifadə dövrünün dəvamiyyət müddətini bilmədən onlardan səmərəli istifadə etmək olmaz.

Hazırda bir çox bitki və heyvan növləri azaldığından onlar nadir və nəslə kəsilməkdə olan növlər kimi Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir.

Çoxlu miqdarda bitki və heyvan növləri nizamsız istifadə nəticəsində dünyadan silinib. Belə halların təkrar olunmaması üçün onların mühafizəsini təşkil etmək günün əsas tələbidir. Bu məqsədlə nadir heyvanların ovlanması, nadir bitkilərin yiğilması qadağan edilmiş, biocoğrafi qanuna əsaslanan optimal şəraitin saxlanması təşkil edilmiş, yırtıcı heyvanların artımına nəzarət

qoyulmuş və orqanizmlərin areal daxilində normal inkişafını tə'min etmək üçün dövlət səviyyəsində müxtəlif qərarlar qəbul edilmişdir.

Biocoğrafi biliklər tətbiq etmədən insan sağlamlığı uğrunda mübarizə aparmaq mümkün deyil. Biocoğrafiya həmdə tibbi baxımdan geniş sahəlidir. Biocoğrafiya göbələklərin və mikrobların coğrafiyası ilə məşğul olduğundan insanların sağlamlığına tə'sir edən – virus, bakteriya, göbələklər, parazitlər və digər orqanizmlərin mə'lumatlar toplusundan ibarətdir. Ətraf mühitin xüsusiyyəti ondakı xəstəlik yayan, xəstəlik törədən orqanizmlərin olub-olmamasılə müəyyənləşdirilir. Bitki və heyvanların bir çoxu özlərində olan xəstəlikləri (tulzarema xəstəliyini insana ağcaqanad, hünü, göyün, nəmlik milçəyi keçirir) yalnız bitki və heyvanlara deyil, insanlara da yaya bilirlər. İnsanlar çox vaxt həmin xəstəlik tö'rədən virus və mikrobların yayılıb törəməsin-də təbii mərkəzə çevrilirlər.

İnsanın bu xəstəliklərə tutulması və xəstəliyin yayılma intensivliyi təbii şəraitin vəziyyəti ilə bağlıdır. İnsanlar təbii mənbəli xəstəliklərlə o zaman xəstələnirlər ki, onlar bilavasitə həmin təbii mənbəli xəstəliklərin yayılması üçün əlverişli olan şəraitə düşürlər. Ona görə təbii şəraiti dərk etmək, törədicilərin mühitini və quruluşunu bilmək, yayılma sahəsini və vaxtını dəqiqləşdirmək üçün biocoğrafi biliklərə yiyələnmək vacibdir. Bu xəstəliklərlə tibbi göstərişlər əsasında profilaktiki tədbirlər aparmaqla mübarizə formasından istifadə etmək daha zəruridir.

Bitki və heyvan qruplarından müəyyən mövcudluq şəraiti ni tə'yin etməkdə indikator kimi istifadə etmək olar. Doğrudur heyvanların malik olduğu hərəkət onlardan indikator kimi istifadə etməyi qismən çətinləşdirir. Lakin, müxtəlif bitki növlərinin bolluğu və ayrı-ayrı növlərin yayılma xüsusiyyətinə görə biz ətraf mühitin müxtəlif tərkibi haqqında (qrunt sularının dərinliyi, duzluluq xüsusiyyəti və duzluluq dərəcəsi, torpağın mekaniki və kimyəvi tərkibi, faydalı qazıntıları, suxurda daimi donuşluq qatını, torpaq və su mühitində aerob və anareobluq də-

rəcəsini müəyyənləşdirmək mümkündür) mülahizələr söyləyə bilərik. İndikasiya haqqında tə'lim son vaxtlar biocoğrafiyaya dair bir çox monoqrafiyalarda xüsusi bölmələr kimi geniş işlənməyə başlanılmışdır.

Son vaxtlar istehsalatda və tədrisdə geniş tətbiq olunan, xüsusi xəritə tipi kimi vacib – biocoğrafi xəritələrin tərtibi böyük əhəmiyyət kəsb edir.

İyirminci əsrin axırlarından başlayaraq aerofoto və kosmik metodlardan istifadə etməklə ətraf mühitin vəziyyəti üzərində müşahidələr aparılır, geniş monitorinq problemi işlənib hazırlanır. Monitorinqlə insanların təsərrüfat fəaliyyəti və təbiətin özünün inkişafından asılı olaraq coğrafi amillərin vəziyyətinin proqnozlaşdırılması çox ciddi əlaqəyə malik olduğu üçün bu tədqiqatda biocoğrafiyanın mövqeyini – xüsusilə bitki örtüyünün xüsusiyyətinin tədqiqini qiymətləndirmək çətində olsa labüddür.

Təbii landşaft komplekslərində ayrı-ayrı landşaft elementləri (xüsusilə bitki və heyvanat aləmi) üzərində monitorinq təşkil etmək, biosenozun landşaft çərçivəsində dinamikasını izləməyə, növlərin inkişaf proqnozunun hazırlanmasına şərait yaratır.

Biocoğrafiyanın əsas anlayışları

Biocoğrafi rayonlar biri-birindən ərazilərində yayılan bitki, heyvan, göbələklər və mikroorqanizmlərin tərkibinə görə fərqlənirlər. Belə ki, Avropa qıtəsinin orta enliyi üçün ağaclarдан avropa şamı, avropa küknarı, adi şam, fisdiq, ağ palid, söyüd, ağ şam; kollardan – yemişan, toz ağacı, yabanı üzüm; efemerlərdən – zümrüdüçüçəyi, əsmə; bozqırlardan – şiyav, topalotu, nazikayaq, polinniya, qaz soğanı, bulaq otu, qurdboğan, qaytarma; bakteriyalardan – azotbakteriya, nitrobakteriya, müxtəlif saprofit və xəstəliklərdən mikroblar səciyyəvidir. Müəyyən ərazilədə məskunlaşmış bitkilərin, mikroorqanizmlər və göbələklərin məcmuuna flora deyilir.

Mövcud ərazi üçün heyvanat aləminin müxtəlif növləri məməlilərdən adı dələ, sığır, qornostay, qonur ayı, canavar, çöl donuzu; quşlardan bildirçin, tətraquşu, bülbül, qarğı, ağacdələn; sürünenlərdən – ayaqsız kərtənkələ, adı koramal; onurğasızlardan- otaq çibini, cırçırama, kəpənək, yağış soxulcanı və s. səciyyəvidir. **Mütənasib olaraq, müəyyən ərazidə məskunlaşmış heyvan növlərinin məcmuuna fauna deyilir.**

Bu və ya digər ərazilirdə yayılmış flora və faunanın məcmuuna biota deyilir.

Xatırlatmaq lazımdır ki, yuxarıda göstərilən terminlər yalnız bütünlüklə bitki örtüyü, köbələklər, mikroorganizmlər və heyvanlar məcmuuna deyil, bitki örtüyü və heyvanat aləminin ayrı-ayrı böyük bölmələrinə tətbiq edilə bilər. Belə ki, biz çiçəkli bitkilər florası, göbələklər florası (mikoflora), mikroorganizmlər florası (mikroflora), eyni zamanda məməli heyvanlar faunası, quşlar faunası, sürünenlər faunası və b. məfhumlarını işlədə bilərik.

Müəyyən ərazidə məskunlaşan bitkilər, göbələklər, mikroorganizmlər və heyvanlar biri-birinə müxtəlif tə'sir edir və müxtəlif münasibət göstərirler. Hər hansı ərazidə məskunlaşan belə orqanizmlər qrup (cəmiyyət) yaradır. Yer kürəsində belə qruplar müxtəlifdir. İnyəyarpaqlı meşə sahəsi, Kür-Araz ovalığı, Talışın subtropik hissəsi, Amazonka hövzəsindəki rütubətli subtropik meşə və bu kimi orqanizmlər məcmuu yayılan coğrafi ərazilər qrupların areallarını təşkil edir.

Qrupların (cəmiyyətlərin) xüsusiyyətləri onları təşkil edən orqanizmlərin qarşılıqlı münasibəti və orqanizmlərin mövcud olduqları ərazilərin mühitinin səciyyəsi (iqlim, torpaq, relyef, nəmlik və s.) ilə tə'yin olunur. Belə ki, uzun müddətli sərt qışa, çoxillik donuşluğa, yayda aşağı temperatura malik olan ərazidə tundra, ekvatorial və tropik enliyin isti və rütubətli iqlim şəraitində rütubətli meşələr, isti və quru iqlim şəraitində tropik səhra qrupları inkişaf edir. İstənilən belə qrupları bitkilər, heyvanlar, göbələklər, mikroorganizmlər kimi qruplara ayırmaq olar. Bütün

qruplardan ən çox bitki və heyvan qrupları kifayət qədər öyrənildiyindən gələcəkdə bu qruplardan daha geniş mə'lumatlar veriləcəkdir. Qrup anlayışı ölçüsüz anlayışdır.

Biz meşə, iynəyarpaqlı meşə, enliyarpaqlı meşə, cəmən kimi qruplar ayıırıq. Lazımdır ki, bu ümumi anlayışla bərabər konkret qruplar (Eldar oyuğunda Eldar şamı meşəsini, Soltan-bud Saqqız meşəsini, Bəsitçay çinar meşəsini), bu qruplara münasib tipik kateqoriyalar (şam, saqqız, çinar ağacları) və nəhayət Yer kürəsinin quru hissəsinin zona və yarım zonalarına uyğun gələn (tundra, tayqa, çöl, səhra, savannalar və s.) ən böyük tipoloji kateqoriyalar fərqləndirilsin.

Ayrı-ayrı zona və yarım zonaların qruplarının məcmusuna Biom deyilir. Xarici ölkələrdə geniş tədbiq edilən bu termin MDB ölkələri ədəbiyyatlarında son illərdə istifadə edilməyə başlamışdır.

Beləliklə hər hansı regionda məskunlaşmış flora və faunanın cəminə – Biota deyilir. Bitki ərtüyü və heyvanat aləminin məcmuna Biosenoz deyilir.

Materiklərdə landşaft xüsusiyyətinə görə uyğun olan ayrı-ayrı regionlar müxtəlif biotaya malik ola bilər. Avropanın enliyarpaqlı meşələri üçün meşə və bağ süleyşini, adı dələ, adı bayquş, çal və yaşıl ağacdələn, ağac qurbağası, xırdayarpaq cökə, ağcaqayın, kollardan-fındıq, otlardan-mələkotu, balıca, cigərotu, topalotu, Şimali Amerikanın enliyarpaqlı meşələri üçün – dişli şabalıd, şabalıd palid, dağ laləsi, qora, tüklü bənövşə, tüklü günəbaxan, heyvanlardan-opossum, oxlu kirpi, amerika dələsi, mavi bayquş, əyriburun, ağacdələn və s. biota qrupları regiondan asılı olaraq biri-birindən kəskin fərqlənirlər.

Göründüyü kimi MDB-in enliyarpaqlı meşələrinin flora və faunası ilə şərqi Amerikanın enliyarpaqlı meşələrinin canlı aləmi arasında xeyli fərq nəzərə çarpır. Bu qrupların məskunlaşdığı ərazilərin təbii şəraiti uyğun olsa da biotasında kəskin fərq mövcuddur. Bunun əsas səbəbi biri-birindən aralı olan bu regionların geoloji tarixindən ibarətdir. Ona görə də ekoloji şəraitləri

xeysi uyğun olmasına baxmayaraq bitki və heyvan növləri arasında quruluş və görkəmcə müxtəliflik yaranmışdır. Biotanın tərkibi ilk növbədə ərazinin geoloji tarixi ilə tə'yin edilir. Bunaqla hansı növün bu əraziyə keçmiş geoloji dövrde yayılması aydınlaşdırılır. Qrupların ərazi strukturu əsasında yayılması və xarici görkəmi ekoloji şəraitə uyğun formalaşır. Beləliklə, qrupların yaranması onların yayıldığı ekoloji şəraitin uyğunluğu ilə tə'yin olunduğu halda, biotanın xüsusiyyəti ərazinin geoloji tarixindən asılıdır.

Biocoğrafianın bölmələri

Yer kürəsində orqanizmlərin birtipli paylanması müxtəlif ekoloji və tarixi səbəblərlə izah olunur. Bu müxtəlifliyi araşdırın və tədqiq edən elm sahəsi biocoğrafiyadan ibarətdir.

Yer kürəsində canlı aləmin tədqiqində iki yanaşma mövcüddür: coğrafi yanaşma – Yer kürəsinin müxtəlif bölgələrinin orqanizmlər qrupu, flora və faunası tədqiq olunur. Taksonomik yanaşma – Yer kürəsində ayrı-ayrı taksonomik kateqoriyalarn (ailə, cins, növ) yayılmasını tədqiq edir. Göstərilənlərə mütənasib olaraq biocoğrafianı aşağıdakı bölmələrə ayırmak olar:

1. Qrupların coğrafiyası: a) Qrupların ümumi coğrafiyası; b) Bitki örtüyünün coğrafiyası, v) Heyvanat aləminin coğrafiyası.
2. Orqanizmlərin coğrafiyası və orqanizmlərin populyasiyası: a) orqanizmlərin ümumi coğrafiyası, b) Bitkilərin coğrafiyası, v) Heyvanların coğrafiyası, q) Gobələklər coğrafiyası.

Prinsipcə mikroorqanizmlər coğrafiyası da mövcuddur, lakin biocoğrafianın bu bölməsi kifayət qədər tədqiq edilmədiyindən xüsusi bölmə kimi hələlik nəzərə alınmır.

Biocoğrafianın göstərilən bölmələri qrupların yayılmasında bitki örtüyü və heyvanat aləmini əhatə edən ümumi qanunun heyvanat aləmi və bitki örtüyünün paylaşmasında fərdi qanunauyğunluğun, o cümlədən orqanizmlərin paylaşmasında

ümumi, bitki və heyvanların yayılmasında fərdi qanunları müəyyənləşdirir.

Bitki örtüyü və bitki populyasiyalarının yayılma qanunlarını birlikdə botaniki coğrafiya, heyvan populyasiyaları və heyvanat aləminin coğrafyasını zoocoğrafiya, biom və biotanın birgə yayılma qanunlarını isə ümumi biocoğrafiya tədqiq edir.

Göründüyü kimi biocoğrafiya botaniki coğrafiya ilə zoocoğrafiyanın vəhdətindən ibarət olmayıb, o elm sahələrinin tədqiqatları ilə yanaşı orqanizmlərin və qrupların yayılmasında ümumi qanunları da tədqiq edir.

Biocoğrafi problemlərin öyrənilməsində (tədqiqat mərhələsi) üç yanaşma mövcuddur:

1. Flora-fauna-Yer kürəsində və ya müxtəlif regionlarda flora, fauna və biotanın bütünlükə qeydə alınması.
2. Müqayiseli-regional-Yer kürəsini floraya, faunaya, biotaya, bitki örtüyünə, heyvanat aləminə və ümumi bioma görə regionlara ayıraq, regionların orqanizmlərini müqayisə etmək.
3. Kauzal-səbəbli-Qrupların və orqanizmlərin yayılmasına ekoloji şəraitin və ekoloji amillərin tə'sirini -müasir orqanizmlərin və qrupların yayılmasında ekoloji şəraitin dəyişməsinin geoloji dövrlərdə gedişini aydınlaşdırmaq.

Hazırda biocoğrafiya tədqiqat obyekti kəmiyyət göstəriciləri əsasında yanaşma baxımından inkişaf xüsusiyyəti ilə səciyyələnir. Belə ki, flora və fauna tədqiq edilərkən, praktiki baxımdan əhəmiyyətli nəticələr əldə etmək üçün bitki və heyvan növlərini saymaq yox, regionda yayılmış növlərin kəmiyyət göstəriciləri-ayrı-ayrı növlərin miqdarı müəyyənləşdirilməli, üstünlük və azlıq təşkil edən növlər göstərilməlidir. Əgər ərazidə qruplardan söhbət gedərsə, onda biokütlənin və illik bioloji məhsuldarlığın qiymətləndirilməsi üçün dominant qruplar içərisində tədqiqat ərazisində üstünlüyə malik olma səbəbləri araşdırılır və azlıq təşkil edən növ və qrupların inkişaf istiqamətləri müəyyənləşdirilir.


Biosfer haqqında anlayış

Yer kürəsində mövcud olan orqanizmlərin yayıldığı və məskunlaşdırığı təbəqə **Biosfer** adlanır. Biosfer terminini ilk dəfə fransız alimi J.B.Lamark 1786-ci ildə, biosfer haqqında anlayışı isə avstriya geoloqu E.Zuss 1875-ci ildə elmdə işlətmişlər. Lakin göstərişlən tədqiqatçıların heç biri biosfer haqqında əsaslı elmi nəticə əldə edə bilməmişlər. Biosfer haqqında təlim məşhur rus alimi, geo-kimyaçı V.İ.Vernadski tərəfindən inkişaf etdirilmişdir.

Orqanizmlər qrupları ilə tutulan Yer qatı-Biosfer özündə atmosferin, hidrosferin və litosferin canlıların mövcud olduğu müəyyən təbəqələrini birləşdirir. Bioferə atmosferin aşağı hissəsi – 10-15 km yüksəkliyə qədər orqanizmlərin fəal həyat tərzinə malik olduğu troposfer, dərinliyi 11 km-ə çatan və bütün qalınlığı boyu həyat müşahidə edilən hidrosfer və bərk təbəqənin yuxarı hissəsi – qalınlığı 30-60, bəzən 100-200 metrə çatan yer qabığı daxildir.


Troposfer atmosferin aşağı hissəsini təşkil edir, tərkibi müxtəlif qazlardan və su buxarından ibarətdir. Hidrosfer müxtəlif su mənbələrini – okeanları, dənizləri, çayları və s. əhatə edir. Hidrosfer Yer kürəsi səthinin 70,8 faizini təşkil edir. Litosfer Yerin bərk hissəsi olub, iki təbəqədən: üst qatı qranitlə birlikdə çöküntü sűxurlarından ibarət olub, qalınlığı 10-40 km arasında dəyişir. Aşağı hissə-qalınlığı 30 km-dən artıq olan bazalt qatından ibarətdir. Biosfer məhz bu üç təbəqənin formalasdığı Yer kürəsinin canlı təbəqəsidir.

Son vaxtlar tədqiqatçılar biosferin hüdudlarına dair müxtəlif dəllillər gətirərək orqanizmlərin mövcud olduğu və hətta qısa vaxt intervalında insan ayağı dəyən əraziləri də biosferin tərkibinə daxil edirlər. Belə ki, son vaxtlar Amerika Birləşmiş ştatlarının kosmonaftlarının ayda olması, Kola yarımadasında 10km dərinliyi olan kəşfiyyat quyusunun sularında müxtəlif mikroorqanizmlərin tapılması tədqiqatçıların yuxarıdakı qənayətə gəlmələrinə əsas vermişdir. Göstərilən mülahizələr hələlik elmi dəllillərlə əsaslandırılmadığından biosferin qalınlığı əvvəlki həddini saxlayır.




Biosferin quruluşu

İ.V.Vernadski (1944) göstərmişdir ki, biosferin altında qalınlığı 5-6 km-ə çatan, lakin tam örtük təşkil etməyən çökmə suxurlar oblastı mövcudtur. V.İ.Vernadski bu oblastı **stratisfer** adlandırılmışdır. Alimin fikrincə çökmə suxurların yaranmasında organizmlər əsas rol oynadıqları üçün strotosferanın formallaşmasının əsas səbəbi biosferdir. Bu suxurlar adətən Yerin üst təbəqəsində – hidrosferdə yaranır. Beləliklə, strotosferi yaradan başlıca vasitə-çökmə suxurlar dəniz səviyyəsindən yuxarı qalxdıqdan sonra qarışan su, organizm və külək amillərinin birgə vəhdətidir.



Qlobal miqyasda suyun dövranının başlıca komponentləri



Biosferin malik olduğu bütün ərazilərdə fəal həyat müşahidə edilmir. Beləki, troposferin yuxarı qatında, kəskin soyuq və isti regionlarda orqanizmlər sakit vəziyyətdə mövcud ola bilər. Biosferin belə şəraitə malik olan ərazilərini Xatçinson (1972) Parabiosfer adlandırmışdır. Xatırladaq ki, biosferin orqanizmlərin aktiv vəziyyətdə mövcud olduğu ərazilərində həyat qeyri-bərabər paylanmışdır.

Bütünlükə hidrosferin malik olduğu qatı və bitkilərin torpaqda və troposferin aşağı qatında yayıldığı şaquli qatı V.I.Verndaski canlı maddələrin aramsız fəaliyyət qatı adlandırmışdır. V.B.Soçava bitkilərin troposferdəki yerüstü, torpaqdakı kök hissələri, sporların, tozcuqların və toxumların yayıldığı və daşındığı ərazi zolağını fitosfer, E.M.Lavrenko isə bu sahədə əsas enerji toplayan amil bitkilər olduğunu nəzərə alaraq onu fotogeosfer adlandırmağı tövsiyyə etmişlər. Fitosfer maksimal yayılma qatına hidrosferdə (11km) çatır. Quruda fitosferin şaquli qalınlığı cüzi olub, nadir halda bə'zi regionlarda 100-150 m-ə çatır. Orqanizmlərin bütün həyat fəaliyyəti hidrosfer, litosfer və troposferin sintezində formalaşır və tamamlanır. Troposferdə orqanizmlər müvəqqəti – xüsusiylə hərəkət zamanı olur, qalan bütün həyat fəaliyyətini litosfer və hidrosferdə (bərk və maye mühitdə) başa çatdırırlar.

Xatçinsonun fikrincə biosfer yalnız onda canlıların mövcudluğu ilə səciyyələnmir. Biosfer aşağıda göstərilən xüsusiyyətlərə malikdir: 1)Biosferdə kifayət qədər maye halında su vardır. 2)Biosferə kifayət qədər güclü enerjiyə malik günəş şüası düşür. 3)Biosferdə üç fazada – bərk, maye, qaz halında yayılmış maddələr arasında mübadilə mövcuddur. Bunun nəticəsidir ki, biosfer üçün orqanizmlərin fəal rol oynadığı maddələrin və enerjinin fasiləsiz dövrəni səciyyəvidir.

Biosferdə canlı aləmin dəqiq miqdarı mə'lum olmasa da, canlı maddələrin nisbi kütləsi mə'lumdur. Biosferdə bitkilərin biokütləsi heyvanların biokütləsindən xeyli çoxdur və bə'zi mə'lumatlarda 10^{19} qr., bə'zilərində isə $10^{19}-10^{21}$ qr., heyvanat

aləminin biokütləsi də bə'zi hesablamalarda 10^{16} qr., bə'zilərində isə 4-5 sıra az kütləyə malikdir (Xilməti, 1966).

1974-cü ildə İ.A.Suetovun hesablamaları biosferdə canlı maddələrin miqdarı haqqında daha dəqiq mə'lumat əldə etməyə imkan verdi. Xilmidən (1966)-fərqli olaraq İ.A.Suetova görə qurunun bütün canlı kütləsi $6.4 \cdot 10^{18}$ qr., dünya okeanının canlı kütləsi $29.9 \cdot 10^{15}$ qr., təşkil edir. Tədqiqatçının hesablamalarına görə okeanların biokütləsi qurunun biokütləsindən üç dəfə, dünya okeanında isə heyvan biokütləsi bitki biokütləsindən 28 dəfə artıqdır. Sonuncu nəticə ilk baxışda çox maraqlı gəlir. Beləki, okeanlarda bitki heyvanat aləminin qidasının əsasını təşkil etdiyi halda, onun biokütləsi okeanda heyvan biokütləsindən niyə az olmalıdır? Dünya okeanında biokütlənin tərkibinə nəzər saldıqda mə'lum olur ki, hidrosferin bitki biokütləsinin əsasını, passiv hərəkətə, sürətlə çoxalma xüsusiyyətinə malik olub, qısa müddətdə xeyli biokütlə yaradan plankton, mikroskopik yosunlar təşkil edirlər. 1980-ci ildə R.Uitter hesablamışdır ki, okeanın vahid sahəsindəki yaşıllı biokütlənin miqdarı qurunun mütanasib sahəsindəki yaşıllı biokütlədən 400 dəfə azdır. Lakin okeanın həmin sahəsində biokütlənin illik artımı qurudan cəmi 2 dəfə azdır.

Quruda və ya okeanda organizmlər biokütləsinin paylanmasında hesablama metodundan asılı olmayaraq ümumi qanuna uyğunluq mövcuddur. Okeanlarda ümumi biokütlə qurudan xeyli azdır. Bitki biokütləsinin eksər hissəsi quruda yayılmışdır. Dünya okeanındaki heyvan biokütləsi bitki biokütləsindən artıqdır. Quruda bitki biokütləsi qurunun heyvanat aləminin biokütləsindən bir neçə dəfə çoxdur.

Quruda biokütlənin ən çox toplandığı ərazi biokütlənin miqdarının $10^{17} - 10^{18}$ -qr-a çatdığı meşə sahəsidir. Yer kürəsinin ot bitkilərinin biokütləsi 5-10 dəfə meşə bitkilərinin biokütləsindən azdır.

Atmosferin yuxarı qatında (sərhəddində) istənilən uzunluğa malik günəşin dalğalı enerji axını orta hesabla 700 kkal/sm^2 sutka təşkil edir. Bundan ildə spektrin görünən enerji hissəsinin

55 kkal/sm²-i Yer səthinə çatır və orqanizmlər tərəfindən istifadə edilir. Üzvü maddələrdə günəş işığı enerjisini toplamaq məharətinə canlı orqanizmlərin məhsuldarlığı deyilir. Canlı orqanizmlərin məhsuldarlığı üç cür fərqləndirilir: 1) İlkin ümumi məhsul – adətən bir m²/il-lə təyin edilən ümumi üzvü maddənin miqdarı və ya onunla bağlı enerji. Bu məhsuldarlığın əsas hissəsini xlorofilli bitkilər təşkil edir. Bakteriyaların hemosintezində alınan məhsuldarlıq az əhəmiyyət kəsb edir. 2) Təmiz ilkin məhsuldarlıq – Tənəffüsə sərf olunanı çıxmaqla – üzvü maddənin və ya ona sərf onunan enerjinin miqdarı. 3) İkinci məhsul ölü üzvü maddələrlə qidalanan orqanizmlərin heyvan və saprobların məhsulu-adətən ilk məhsul nəticəsində alınan, orqanizmlər tərəfindən işlənən və istifadə edilən məhsul (Saproblar ölü üzvi maddələrlə qidalanır).

1980-ci ildə R.Uittekerin hesablaması nəticəsində Yer kürəsində ümumi təmiz məhsul ildə $1,7 \cdot 10^{17}$ qr. təşkil edir. Bu cəm biokütlədən 11 dəfə azdır. Heyvanların illik məhsuldarlığı ($3,9 \cdot 10^{12}$ qr.) illik biokütlədən ($2,0 \cdot 10^{12}$ qr.) xeyli artıqdır.

Məhsuldarlığın yaranmasında və işlənilməsində müxtəlif qrupların rolü da müxtəlifdir. Bu xüsusiyətlərə görə orqanizmlər üç qrupa ayrılır. 1) **Produsentlər** – fotosintəzə malik yaşıl bitkilər və xemosintəzə malik bikteriyalar – yəni ilk məhsul verən orqanizmlər. 2) **Konsumentlər** - birinci və ya ikinci məhsulu mənimşəyən orqanizmlər – hazır üzvü maddələri mənimşəyərək onu üzvü maddənin digər formasına çevirən orqanizmlər (heyvanlar, parazit bitkilər). 3) **Redusentlər** – (destrukturörler) ölü üzvü maddələr hesabına yaşayan və onu mineral maddəyə çevirən orqanizmlər (bakteriyalar, göbələklər və s.).

Konsumentlər də öz növbəsində üç yarım qrupa ayrılır: bitkilər tərəfindən yaranmış üzvü maddələrlə qidalanan fitofaqilar, bitki yeyən orqanizmlər birinci sırada konsumentlər, bitki yeyən orqanizmlərlə qidalanan parazitlər və yırtıcılar ikinci sırada konsumentlər, parazitlərlə və yırtıcı orqanizmlərlə qidalanan

yırtıcılar və parazitlər isə üçüncü sıra konsumentlər qrupunu təşkil edirlər.

Axırıncı iki qrupun nümayəndələrinə zoofaq deyilir. Bu bölgü bir çox göstəricilərinə görə şərtidir. Beləki kifayət qədər orqanizmlər mövcuddur ki, onlar (hər şey yeyən heyvanlar, evri-faqlar) bitki və heyvanla qidalanırlar. M.S.Qilyarovun fikrincə heyvanlar yalnız üzvü maddələri bir növdən başqa növlərə çevirmir, həm də kifayət qədər mineral və minerallaşan üzvü maddə ifraz edirlər. Deməli, heyvanat aləmi konsument olmaqla yanaşı həm də müəyyən dərəcədə redusentdir. Bunlara baxmayaraq orqanizmlərin yuxarıda göstərilən üç qrupa bölünməsi onların maddələrinin çevrilməsindəki funksiyalarına uyğun gelir. Üzvi maddələrin ilkin məhsulunu – həyatın əsasını yaratdığı üçün produsen-tsiz yaşayış mümkün deyil. Müxtəlif sira konsumentlər ilkin və ikinci məhsulları qəbul edib üzvi maddələri bir formadan başqa formaya keçirməklə çox müxtəlif həyat formaları yaradır və Yer kürəsində məskunlaşan orqanizmlərin yeni nəslinin formallaşmasına səbəb olur. Redusentlər üzvi maddələri minerallara çevirməklə planetimizi genetik qəbirşanlığa çevirməkdən qoruyur.

Canlı aləmin maddələr mübadiləsinin gedişi əsasən biosferin 16 km-lik qatında daha intensiv gedir və yer qabığı kütləsinin cüz'i bir hissəsini – 0,01% - i təşkil edir. Məşhur geokimyaçı V.M.Qoldşmit göstərirdi ki, əgər bütün litosferin həcmini 10,5 funt olan bir kasaya bənzətsək, onda yerləşən hidrosferin kütləsi bir funt, atmosferin kütləsi bir mis qəpik, canlı maddələrin çəkisi isə poçt markası çəkisine bərabər olardı.

Belə cüzi kütləyə malik orqanizmlər sürətli artım hesabına özünün planetar miqyasda tə'sirini və rolunu göstərir. Bunun əsas səbəbi həmin artım hesabına maddələr dövranının tezləşməsindən ibarətdir.

Hələ 1934-cü ildə V.İ.Vernadski əlverişli şəraitdə orqanizmlərin üzvi maddələr artırmaq imkanlarının çox geniş olduğu barədə əsaslı dəlillər gətirmişdir. Belə ki, diatom yosunun bir hüceyrəsi maneəsiz artım imkanına malik olarsa, onun

yaratdığı üzvi maddənin kütləsi 8 sutka ərzində planetimizin kütləsinə bərabər olar, növbəti sutka ərzində bu həcm iki dəfə artır. Adı infuzoriya beş il müddətində Yer kütləsindən 104 dəfə artıq üzvü maddə verə bilər. $1 \cdot 10^{-11} - 1 \cdot 10^{10}$ qr çəkiyə malik olan bir bakteriya hücöyrəsi üç sutka ərzində bütün biosferdə yayılan organizmlərin kütləsi qədər $-1,4 \cdot 10^{17}$ qr. Üzvü maddə yaradır. Bunlarla yanaşı V.İ. Vernadski göstərirdi ki, zəbanın bakteriyası sutkanın dördə biri ərzində Yer kürəsinin səthini bütövlükə örtmək imkanına malikdirse, eksinə qurunun ləng artım sürətinə malik orqanizmi – hind fili Yer səthini örtən həmin təbəqəni yaratmaq üçün 3 000 il lazım gələr. Xolera bakteriyasının həyatı üçün geokimyəvi enerji keçiricilik sürəti ($33\,000\text{ sm/s}$) təqribən səs dalğası sürətinə bərabərdir, bu Hindistan və ya Afrika fili üçün 10^2 sm/san bərabərdir. Yer kürəsində həyatın ölçüsüz geoloji bölgüsü hər iki morfoloji formaya – file və xoleraya eyni geokimyəvi effektlik göstərmişdir. Ona görədə istər az və istərsədə çox artan orqanizmlər ətraf mühitin dəyişilməsinə öz güclü təsirini göstərəcəkdir.

Orqanizmlərin malik olduğu potensial imkanlar ona görə qüvvədə qalmır ki, orqanların xeyli hissəsi yetkinlik həddinə çatmayırlar, nəsil vermir və vaxtından əvvəl məhv olurlar. Çox nadir halda xüsusi ekoloji təminatlı ərazilərdə orqanizmlər kütləvi artuma malik ola bilirlər. Əks təqdirdə adətən kütləvi artım mövcud növün kütləvi məhvi ilə nəticələnir. Canlı maddələrin kütləsi nəzəri hesablamalar surəti ilə ona görə artmir ki, orqanizmlərin əksər hissəsi ölürlər, çürüyür və mineral birləşməyə çevrilərək maddələr dövranına qarışır, onun tempini sürətləndirir.

Mə'lumdur ki, Yer kürəsində baş verən bütün təbii proseslərin ilkin mənbəi Günəşdir. Üzvü maddələrin (SN_2) Sintezini təşkil edən əsas proses – fotosintez yaşıl piqmenti – xlorofili – özündə saxlayan bitkidə işığın tə'sirilə baş verir.

Fotosintez çox aşağı faydalı tə'sir əmsalına malik olması ilə səciyyələnir. 1972-ci ildə Xatçinson hesablaşmışdır ki, bitkilər quruda optimal şəraitdə mövcud sahəyə düşən günəşin görünən

şüalanmasından cüzi hissəsini mənimsəyə bilər. Xatırladaq ki, şüalanmanın bütün yer səthi üçün faydalı tə'sir əmsalı 0,1 – 0,3% təşkil edir. P.Dyuvin, M.Tanq (1958) güman edirlər ki, bitkiler Yer səthinə düşən günəş enerjisinin bir faizindən istifadə edirlər. Bitkilərin günəş enerjisindən istifadə əmsalının azalmasının səbəbini bir çox tədqiqatçılar hidrosfer və troposferdə CO₂ az olmasında görürər. Fotosintezin geniş reaksiyası aşağıdakı şəkildə yazılır:



Həqiqətən fotosintez prosesi mürəkkəb reaksiya zəncirinə malikdir. CN₂, karbon qazından və sudan formalasdığı reaksiya nəticəsində tədriclə müxtəlif üzvi maddələrə çevrilərək reaksiyanı zülala çatana kimi davam etdirir.


Fotosintezin gedişində üzvi maddələrin toplanması ilə yanaşı xlorofilli bitkilər günəş enerjisini udaraq, onu bir müddət biosferdə saxlayır. Bitkilərdən istifadə edən konsumentlər üzvü maddəni çevirərkən onda qalan enerjini də udur, redusentlərin sonrakı fəaliyyəti nəticəsində üzvü maddələr çürüyür, mineral-laşaraq ölü üzvi materiyaya çevrildikdə həmin enerji azad olur.

Üzvü mənşəə malik faydalı qazıntılarda – kaustobiolitlər-də (neft, kömür, torf və b.) günəş enerjisi konservasiya vəziyyətində uzun müddət saxlama bilir.

Başqa sözlə, fəzadan biosferə daxil olan enerji bitkilərin köməyiyle toplansada, yalnız bitkilərin özündə deyil heyvanlarda, torpaqda, havanın səthə yaxın qatında və sularda müəyyən miqdarda qalır. Orqanizmlərdə ilk növbədə xlorofilli bitkilərin fəaliyyəti nəticəsində enerji ehtiyatının tədriclə toplanması kimi geniş proses gedir ki, bu nəticədə entropiya (enerjinin yayılması, onun yerdən istilik enerjisi şəklində kosmik fəzaya şüalanması) prosesini ləngidir.

Orqanizmlərin bir qismi üzvü maddələr yaradarkən günəş enerjisindən deyil, oksidləşmə reaksiyası zamanı ayrılan enerji-dən istifadə edirlər. Xemosintez adlanan bu proses fotosintezlə

müqayisədə üzvü maddələrin toplanmasında cüzi rol oynayır. Bu prosesdə o bakteriyalar iştirak edirlər ki, onlarda mineral birləşmələrin oksidləşməsi tənəffüs əvəz edir.




Fotosintez və tənəffüs də karbonun, hidrogen və oksigenin dövrəni

Enerji dövranı maddələr dövranı ilə müşayət olunur. Maddələrin quruda-orqanizmlərlə torpaq, hidrosferdə – orqanizmlərlə su arasında (bioloji) tamamlanan kiçik, quru və Dünya okeanı arasında gedən böyük (geoloji) dövranları mövcuddur.

Kiçik dövran prosesində qurudakı bitkilər suda həll olunmuş mineral və qaz tərkibli maddələri, ilk növbədə karbon qazının udaraq onları üzvü birləşmələrə və digər maddələrə çevirirler. Oksidləşmə hesabına tənəffüs prosesində bitkilər karbon qazının bir hissəsini troposferə qaytarır. Müxtəlif sıraya malik konsumentlərin və redusentlərin orqanizmlərindən keçən üzvü maddələr dəfələrlə müxtəlif formalara düşərək həll olur, minerallaşaraq yenidən torpağa, suya və havaya daxil olur.

Hidrosferdə gedən maddələrin kiçik dövranı suda həll olan duzların və qazların müəyyən hissəsini özünə cəlb edir. Bu dövranda aparıcı rolu suda asılı vəziyyətdə yaşayan xlorofilli mikroskopik yosunlar oynayır. Axın və dalğa vasitəsi ilə hərəkətə getirilən bu passiv orqanizmlər xüsusi ekoloji qrup təşkil edir və fitoplankton adlanır. Fitoplankton suda özü kimi passiv hərəkətə malik zooplanktonu qida ilə təmin edir. Plankton aktiv hərəkətə malik-nektonun və okeanların dərin qatlarında və dibdə yayılan zoobentosun əsas qida mənbəidir. Maddələrin və enerjinin bu dövranında dəniz və okeanların dibində bitən – fitobentoslar əsas rol oynayır. Suda gedən bioloji dövran nəticəsində bitki və heyvan cəsədləri çürüyür, minerallaşır və müəyyən hissəsi suda həll olaraq maddələr ehtiyatını artırır, müəyyən hissəsi isə dib çöküntülerinə qarışır.

Xatırladaq ki, istər quruda və istərsə də okeanda hər bir belə bioloji dövran qapalı və nizamlı gedə bilməz. Bu onunla izah edilir ki, istənilən təbii ərazidə maddələrin gəliri onun çıxarına bərabər deyil, çünkü gələn maddələrin bir hissəsi bitki orqanlarının artımına, toxuma, tozlanmaya, miqrasiya edən orqanizmlərin başqa təbii ərazi kompleksinə yayılmasına sərf olunur, digər hissəsi isə çökdürülür, torf, daş kömür formasında konservləşərək uzun müddət dövrandan kənardə qalır.




Günəş enerjisinin düşmə intensivliyindən və ayri-ayrı komponentlərin (bitki, heyvan, mikroorganizmlər) iştirak həd-dindən asılı olaraq Yer kürəsinin bə'zi bölgələrində bioloji dövran əvvəlki dövranları təkrarlamadan biri-birini əvəz edir və dövrü olaraq dəyişir. Kiçik dövranlar biri-birilə sıx əlaqəyə malik olub, bütün biosferi əhatə edən böyük dövranın fonunda baş verir. Geoloji dövran prosesində hava axınları və çay suları vasi-təsilə maddələrin qurudan sulara daşınması, okean dibinin qalxması nəticəsində dəniz çöküntülərinin quruya çıxması, okean səviyyəsinin qalxması ilə əlaqədar quru sahələrin çökməsi və atmosfer qazlarının okean sularında həll olma prosesləri baş verir. Kiçik dövranın bəziləri yalnız quru və ya okeanla hüdudlanır. Belə ki, dəniz sahillərində məskunlaşan xeyli quşlar dəniz orqanizmlərilə qidalanmaqla qida məhsulları olan üzvü maddələri dənizdən quruya çıxarır. Əksinə bir çox dəniz heyvanı – Yengənc (krab) quruda qidalanır və nəticədə dövranın quru və su arasında getməsinə səbəb olur.

Yer kürəsində maddələrin dövranı müxtəlif kimyəvi elementlərin dövranından yaranır. Belə elementlərdən biri də biosferdə xüsusi fəaliyyətə malik karbonun dövranıdır. Mürəkkəb kimyəvi birləşmələr qatışığına malik olan biosferdə karbon aparıcı mövqeyə malikdir. Karbon birləşmələri aramsız baş verir, dəyişir və parçalanır. Karbonun əsas yolu-karbon qazından canlı maddəyə və əksinə – canlı maddənin karbon qazına dövr etməklə tamamlanır. Bu vəziyyət zamanı karbonun bir hissəsi dövriyyədən çıxaraq okeanlarda çökmə sükurların və ya üzvü mənşəli yanacaq tərkibli faydalı qazıntıların (neft, daş kömür, torf, sapropelit, yanar qazlar) konservləşməsinə səbəb olur.

Qeyri-üzvi maddənin üzvü maddəyə çevrilməsində vacib proses-fotosintez prosesidir. Bu prosesdə iştirak edən orqanizmlərə fitoavtotroflar deyilir.

Fitoavtotroflar üzvü maddələri yaratmaq üçün günəşin şüa enerjisindən istifadə edirlər. Kimyəvi enerjidən istifadə edərək

Üzvü maddə yaradan Xemotrof organizmlərin rolu bioloji ehtiyatların artımında az rol oynayır. Bitkilərdə assimilyasiya reaksiyası və boy artımı zamanı bir çox proseslər baş verir. Bu proseslərin gedişində bitkilər havadan və sudan həll olmuş oksigeni mənimşəyir.



Canlılarda hüceyrələrin oksidləşməsi prosesində tənəffüsü özündə eks etdirən karbon qazı ayrılır. Yalnız işqda baş verən fotosintezdən fərqli olaraq orqanizmlərdə tənəffüs bütün sutka ərzində aramsızdır. Təkcə assimilyasiyaya aid orqanizmlər deyil, oksigendən məhrum mühütdə yaşayanlardan (anaerob) başqa bütün orqanizmlər tənəffüs edirlər. Çürüməkdə olan ölü orqanizmlər də karbon qazının mənbəyidir. Ölmüş üzvü maddələri parçalayan və əsasən çürümüş orqanizmlərlə qidalanan müxtəlif sıra konsumentlərin fəaliyyəti nəticəsində kifayət qədər karbon qazı ayrılır. Karbonat turşusu ehtiyatı bitki və heyvan meyitlərinin çürüməsi hesabına təbii boşluqları doldurur.

Dünya okeanının sularında karbonun dövranı müəyyən dərəcədə müstəqilliyyə malikdir. Fitoplankton vasitəsilə yaranan üzvü maddələr okeanın digər orqanizmləri – zooplaktonlar, zoobentoslar və nektonlar tərəfindən istifadə olunur. Orqanizmlərin çürüməkdə olan meyitləri (cəsədləri) və tənəffüs prosesi zamanı ayrılan karbon turşusu dəniz sularında həll olur. Bu prosesdə karbonun bir hissəsi çökəmə suxurların tərkibinə daxil olaraq uzun müddət dövrəndən çıxır.

Karbon turşusunun okean və atmosfer arasında mübadiləsi də mövcuddur. Bu mübadilənin gedişində külək və suyun hərəkətinin böyük rolu var. Buna görədir ki, okeanın yuxarı təbəqəsindəki sularda həll olmuş karbon qazının miqdarı atmosferdə olan karbon qazının miqdarına mütənasibdir. Bu tənzimlənmənin əsas mexanizmi aşağıdakı kimidir: dəniz suyundakı məhlulun tərkibində bikarbonatlar, o cümlədən bikarbonat kalsi vardır. Atmosferdə CO_2 konsentrasiyası aşağı düşərkən bikarbonat kalsinin müəyyən hissəsi kalsium karbonata çevrilə bilir, qalan hissə kalsium bikarbonat çökəmə suxurlara düşərək dəniz orqanizmlərinin gövdələrini bərkidir. Azad olunmuş CO_2 atmosferə daxil olur və bu mübadilə ümumi balansı tənzimləyir. Atmosferdə CO_2 miqdarı artıqda onun artlığı dəniz sularında həll olur, yenidən kalsium karbonatın bikarbonata çevriləsinə və suda məhlul halına düşməsinə səbəb olur. Nəticədə dünya okeanı CO_2

konsentrasiyasının nizamlanmasında mexanizm rolunu oynayır. Okean sularında CO_2 tərkibinin nizamlanması prosesi aşağıdakı kimi başa çatır:



M.İ.Budikonun (1977) hesablamalarına görə hidrosferdə $130000 \cdot 10^{12}$ kq həll olmuş CO_2 vardır ki, bu atmosferdəkindən 60 dəfə artıqdır. Karbon qazının maddələr dövranında sürəti çox böyükdür. B.Bolinin (1972) hesablamasında göstərilir ki, Yer səthində külli miqdardar karbonun olmasına baxmayaraq $20 \cdot 10^{15}$, onun cüzi bir hissəsi biosferə yönəlir. Karbonun əsas hissəsi qeyri-üzvü birləşmələrdə (əsasən karbonatlarda) və yüz milyon illər ərzində formalasmış kaustobiolitlərdə toplanmışdır.

Karbonun dövranında insan fəaliyyəti xüsusi rol oynayır. XX əsrin 60-cı illərində aparılmış hesablamalara görə insanlar tənəffüs vasitəsilə hər il $1,08 \cdot 10^9$ t, həmin müddət ərzində sənaye müəssisələri isə $1,254 \cdot 10^9$ T ton karbon qazı ixrac edir. B.Bolin (1972) hesablamışdır ki, insanlar il ərzində $6 \cdot 10^9$ T qazıntı və ziyyətində olan karbon işlədir. Əgər yanma nəticəsində yaranan karbon qazı atmosferdən çıxmasa onun hər il havada miqdarı $2,3 \text{ mln}^{-1}$ artardı. Son yüz ildə atmosfer havasında karbon qazının miqdarı 290 mln^{-1} -dən 320 mln^{-1} qədər artmışdır ki, bunun $1/5$ hissəsi biləvasitə axırıcı onilliyin payına düşür.

Beləliklə, atmosferdə karbon qazının tərkibinin artımı yanma nəticəsində (mütləq çəkidə $200 \cdot 10^9$ T) ayrılan qazın $1/3$ -i təşkil edir. Karbon qazının qalan hissəsi bitkilərin böyüməsinə (məlumdur ki, atmosferdə CO_2 qatışığı çox olduqda bitkidə inkişaf sürətlə gedir) və qismən okean sularında həll olmaya sərf olunur.

İnsan fəaliyyəti artdıqca ildən-ilə yanar faydalı qazıntınlara təlabat da sürətlənir. 15 ildən sonra atmosferdə CO_2 miqdarı 320 mln -dan 400 mln -a qədər artacağı gözlənir. Əgər belə gedərsə atmosferdə CO_2 artması Yer səthində temperaturun artmasına, bu isə buzlaqların əriməsinə və nəticədə ciddi təhlükə yaradan

dünya okeanı səviyyəsinin qalxmasına, bir sözlə təbii tarazlığın Yer kürəsində pozulmasına səbəb olar. Bu səbəbdən insan cəmiyyəti qarşısında atmosferdə karbon qazının artımının qarşısınıala biləcək yeni enerji mənbələri (ilk növbədə atom enerjisi) və texniki proseslər axtarmaq kimi çətin problemlər durur. Mə'lumdur ki, meşələrin qırılması, yol çəkilişi və tikintidə istifadə torpaq örtüyünün azalmasına və assimilyasiya tempinin aşağı düşməsinə səbəb olur. Təbii fitosenozdan istifadə edilməsi və ya onun mədəni bitkiçiliklə əvəz edilməsi zamanı fotosintezin ümumi səviyyəsinin saxlanması hökmən nəzərə alınmalıdır.

Biosferdə azotun dövranı çox mürəkkəb xüsusiyyətə malikdir. Atmosferdə azotun miqdarı onun tərkibində olan qazların 70%-i təşkil etməsinə baxmayaraq, ondan istifadə müəyyən kimyəvi birləşməyə qoşulduqdan sonra mümkündür. Azotun belə fiksasiyası vulkanik fəaliyyət, atmosferdə ion qazların boşalması və meteoritlərin yanması nəticəsində baş verir. Göstərilənlərdən əlavə azotun fiksasiyasında sərbəst yaşayan mikroorganizmlər, bir çox bitkilerin kök və yarpaqlarında məskunlaşan bakteriyalar böyük fəaliyyətə malikdirlər.

Sərbəst yaşayan azotəmələğətirən bakteriyalardan oksigenli şəraitdə məskunlaşan (aerob) azotobakteriyalar və oksigensiz mühitdə yaşayan (anaerob) klostridium Pastera azotun bioloji dövranda intensiv iştirakına şərait yaratır. K.Delviç hesablamışdır ki, belə sərbəst yaşayan bakteriyalar ildə hər hektar torpaq sahəsində 5-6 kq. azot əmələ gətirirlər.

Azotun fiksasiyasında torpaqda olan göy-yaşıl yosunların da rolü az deyildir.

Bitki köklərində yayılan azotəmələğətirən orqanizmlər bakteriyalardan, daha dəqiq desək göbələklərdən təşkil olunmuşlar. Kök yumuruları azot toplayan orqanizmlərlə birlikdə paxlalılar, saqovniklər ailəsinin, kazauri, tülküquyruq, çayçıçayı, qızılıağac cinslərinin mənsub olduğu bitkilərin köklərində inkişaf edir. Paxlalılar ailəsinə mənsub olan bitkilərin köklərində məskunlaşmış bakteriyaların kök yumrularına çıxartdığı azotun miqdarı sərbəst

yaşayan azot toplayan bakteriyaların verdiyi azotdan yüz dəfələrlə artıqdır və orta hesabla o bakteriyaların fəaliyyəti nəticəsində hər hektar torpaq sahəsində 350 kq/il azot toplanır.


Azot toplayan bakteriyalara yalnız bitki köklərində deyil, 370-dən artıq bitkinin yarpaqlarında da təsadüf edilir. Atmosfer havasında azotla yanaşı minimal miqdarda digər qazlar da mövcuddur. Bir kub metr atmosfer havasının tərkibində 0,02-dən 0,04 mq-a qədər amiak vardır. Yayda və payızda atmosfer havasında göy gurultusu nəticəsində amiakin miqdarı artır, qışda isə əksinə azalır. Ona görə atmosfer havasında amiakin həcmi payız fəsli-0,558, qış fəslində isə-0,0251 mq/m³ təşkil edir. Yer səthinə amiak yağıntı ilə düşür. Yer səthinə düşən amiakin miqdarı tropiklərdə mülayim qurşaqdan yüksəkdir. Amiakdan fərqli olaraq ayrı-ayrı regionlara düşən azotun miqdarının çoxluğu daha qabarlıq (Tokio-2,5 kq/ha, il, Florensiyada-13,02, Parisdə-14,28 kq/ha il) şəkildə nəzərə çarpır. Xatırlatmaq lazımdır ki, azotun fiksasiyası xeyli enerji tələb edir.


Torpaqda fasılısız olaraq iki proses gedir: ammonium ionları – NH₄⁺ nitritə (NO₂⁻) və nitrata (NO₃⁻) qədər nitrifikasiya bakteriyaları vasitəsilə oksidləşir, nitratlar və nitritlər isə qazvari azota (N₂) və ya azot oksidinə (N₂O) qədər denitrifikasiyalı bakteriyaların vasitəsilə bərpa edilir.

Nitritifikasiya edən nitrosomonas cinsli bakteriya növü ammonium ionlarını nitritə çevirir, nitrobakter cinsinə mənsub olan bakteriya növü isə nitriti nitrata qədər oksidləşdirir. Hər iki prosesin gedişində enerji ayrılır və hər iki bakteriya qrupları həmin enerjidən üzvü maddələrin assimiliyasında istifadə edirlər. Həmin bakteriyalar xəmoavtotroflar sırasına aid edilirlər. Denitrifikasiya xassəsinə malik olan organizmlər anaerob şəraitdə yaşadıqlarından nitrit və nitratdan tənəffüs zamanı oksigen mənbəi kimi istifadə edirlər.

Ammonium, nitritlər və nitrat birləşmələri məhlul şəklində bitki organizmlərinə daxil olduqdan sonra onların iştirakı ilə üzvü maddələr formalaşır. Bu prosesdə ilk növbədə amin turşu-

su, onun ardından isə daha mürəkkəb tərkibli zülallar formalaşır. Bu birləşmələr bitkilər yeyilərkən konsumentlərin organizmlərinə keçir və orada müəyyən dəyişikliklərə uğrayır.





Heyvan və bitki cəsədləri və maddələr mübadiləsi məhsulları ilə torpağa daxil olan üzvü maddələr minerala qədər reaksiyasını davam edir. Bu minvalla amonifikasiya edən qrupa da-


xil olan bakteriyalar azotu üzvü maddədən ammonium duzuna çevirir.

Azotun valentliyinin geniş ölçüdə dəyişməsi onun müxtəlif üzvü birləşmələr yaratmaq xüsusiyyətini əks etdirir.

Azotun birləşmələrinin müəyyən hissəsi qurudan çaylara, oradan dəniz və okeanlara aparılır. Azot dəniz və okean sularında ammonium nitrit və nitrat duzu formalarında yayılmışdır. Bu akvatoriyada onun miqdəri kəskin ($10\text{-}7000 \text{ mg/m}^3$) dəyişir. Azotun ən çox toplandığı ərazilər çay mənsəbləri, sahil zonaları və üzvü maddələrin çürüntülərinin topladığı dərinliklərdir. Dəniz və okean sularının üst qatında azotdan mikroskopik – plankton bitki orqanizmləri istifadə etdikləri üçün qışda azotun miqdəri artır, (gün qısa, fotosintezin intensivliyi zəifdir), yayda əksinə fotosintezin intensivliyi artır, gündüzün uzunluğu çoxalır nəticədə üzvü maddələrin sintezi sürətləndiyindən bu sularda azotun miqdəri azalır.

Səth sularında yaranan azot boşluğu qurudan daşınan, suların şaquli qarışması nəticəsində dərinliklərdən qaldırılan, atmosferdən yağıntı ilə düşən ammiakin və nəhayət okeanın yuxarı qatlarında yayılan orqanizmlərin cəsədlərinin çürüməsi nəticəsində doldurulur. Beləliklə, dəniz suyunda həll olmuş azot su orqanizmləri tərəfindən udulur. Onlar məhv olarkən cəsədləri ilə birlikdə dib çöküntülərinə çevrilir. Buna görədir ki, qurudan dənizə aramız azot daşınsa da dəniz və okean sularının yuxarı təbəqəsində azotun konsentrasiyası nəzərə çarpacaq dərəcədə artmır.

Təbiətdə maddələr dövranına insanların ən geniş müdaxiləsi azotun sənayecə toplanmasından ibarətdir. 1950-ci ildən 1990-ci ilə qədər azot kübresinin hazırlanması məqsədilə istifadə edilən azotun miqdəri hər 40 ildə 5 dəfə artmışdır. K.Delviç göstərir ki, hər il sənayedə bütün canlı orqanizmlərin müasir aqrotexnikanın yarandığı vaxta qədər istifadə etdiyi azotdan istifadə edilir. 1968-ci ildə dünya sənayesi 20 mln.ton azotdan istifadə etmişdir, 1989-cu ildə bu rəqəm 1000 mln.tona çatmışdır. K.Delviç göstərir ki, texniki tərəqqi nəticəsində bu göstərici hər altı ildə iki dəfə artır.



Son vaxtlar dünya təsərrüfatında paxlalı bitkilər əkinçiliyindən geniş istifadə edilməsi azotun torpaqda toplanmasına, atmosferdə miqdarının kəskin azalmasına şərait yaradır.

Əgər əvvəlki illərdə bakteriyalar tərəfindən torpaqda toplanmış azot atmosferə qaydan sərbəst azotla mütənasiblik təşkil

edirdisə, müasir dövrdə insan fəaliyyəti nəticəsində denitrifikasiya prosesi artıq nitrifikasiya prosesindən sürətli gedir. Elə buna görə çay və göl sularında müxtəlif mikroorganizmlərin kütləvi ($450\text{-}500 \text{ qr/m}^3$ -dan artıq) inkişafı müşahidə olunur. Bu hal suda həll olası oksigenin miqdarını azaltmaqla, suda yaşayış balıq və digər organizmlərin məhv olmasına səbəb olur.

K.Delviç (1972) hesablamışdır ki, dünya çayları hər il qurudan okean və dənizlərə 20 mln.ton üzvü maddə və 10 mln.ton nitrat formasında azot axıdır. Görünür okean insan fəaliyyətinə məruz qalmazdan əvvəl bu qədər maddələri və azotu denitrifikasiya edə bilmiş. Hazırda azotun ümumi dövranda tarazlığını saxlamaq üçün onun süni denitrifikasiya prosesi inkişaf etdirilməlidir.

Kənd təsərrüfatı sahələrinin məhsuldarlığının yüksəlməsinə, heyvandarlığın inkişafına istiqamətlənmiş insan fəaliyyəti sərbəst azotun süni sürətdə atmosferə qaytarılması ilə mütənasiblik təşkil etməlidir.

Yuxarıda göstərilən iki elementin – karbon və azotun dövründək xüsusiyyətləri üzvü aləmin formalasmasında xüsusi əhəmiyyətə malikdir. Eyni vaxtda bilmək lazımdır ki, praktiki olaraq bütün kimyəvi elementlər və onların izotoplari, o cümlədən əlvən, radioaktiv və nadir elementlər də canlıların tərkibinə daxildir və kiçik-bioloji dövranda iştirak edirlər. Elə bu səbəbə görə müasir atmosferin, hidrosferin və litosferin üst qatının yaranmasında organizmlərin də misilsiz rolunu qeyd etmək vacibdir.

Mə'lumdur ki, atmosferdə yayılan oksigenin əsas hissəsi fotoliz nəticəsində (ışık enerjisi nəticəsində suyun oksigenə və hidrogenə parçalanması) yaranmışdır. Canlı aləmin və üzvü maddələrin rolu atmosferdə karbon qazının yaranmasında əvəzsizdir. Demək olar ki, Yer kürəsində formalasan həyat canlılarının fəaliyyəti sayəsində tədriclə atmosferin müasir tərkibinin yaranmasına gətirib çıxarmışdır.

Dünya okeanının müasir duz rejimini su biosenozunun həyat fəaliyyətinin nəticəsi hesab etmək düzgün olmazdı. Çünkü

hidrosferin düzlülüq rejiminin yaranmasında dağ suxurlarının kimyəvi tərkibinin böyük təsiri vardır. Hidroferdə oksigen rejimini müəyyənləşdirən su orqanizmləri nəticədə yaratdıqları dib çöküntülərinin tərkibində xeyli duz ehtiyatını uzun müddət saxlaya bilirlər. Suların üzvü və mineral maddələrlə zənginliyi su orqanizmlərinin funksiyalarını özündə eks etdirir.

Göstərilən üzvü və mineral maddələrin rolü daxili su hövzələrində üzvü aləmin inkişafında və oksigen rejiminin yaranıb saxlanmasında çox böyükdür.

Dağ suxurlarının parçalanmasını təmin etmək üçün mikroorqanizmlər suları, havanı, suxurları, üzvü və qazlı komponentlərlə təminatlandırır.

Orqanizmlərin fəaliyyəti torpağın formalışmasında böyük əhəmiyyət kəsb edir. Bu orqanizmlər yalnız heyvan və bitki qalıqlarından torpaqda üzvü maddələri yaratmaqdə deyil, üzvü maddələrin çürüməsində, dağ suxurlarının aşınması nəticəsində mineral maddələrin formallaşmasında xüsusi rol oynayırlar. Orqanizmlər aşınmada güclü amildir. Bitkilərin – xüsusilə ağacların dağ suxurlarının parçalanmasında, boşaldılmasında və aşınmasında təsiri böyükdür. Hətta ölü köklər belə su ilə dolduqda şişərək, donduqda və donuşluqu əridikdə öz mexaniki işini davam etdirir və bəzən gücləndirir. Bitkilər həyat fəaliyyətləri dövründə dağ suxurlarına məhsulları ilə kifayət qədər kimyəvi təsir göstərirlər. Bu bütün bitki və göbələklərə xas olan xüsusiyyətdir. Bakteriyalar dağ suxurlarının parçalanmasına səbəb olan karbon qazı, üzvü turşular, ammiak, azot, azotlu kükürd turşusu kimi həll olan və dağıdıcı xassəya malik maddələr ayıırlar.

Bakteriyalar və aktinomitsetlər torpaqda azotsuz üzvü maddələri oksidləşdirməklə nəticədə spirit və turşuları, azot tərkibli üzvü maddələri çürütməklə amin turşusu, amid, amoniak və digər azot birləşmələrini ayıırlar. Mikroorqanizmlər torpaqda azot toplamaq, nitrifikasiya və denitifikasiya prosesində iştirak etməklə yanaşı, kükürdün oksidləşməsində, dəmir birləşmələrində, marqans və digər elementlərin bioloji dövranda iştirakına

şərait yaradır. Torpağın hər qramında milyonlarla mikroorganizmlər olur. Bu kəmiyyət məhsuldar, xüsusilə kənd təsərrüfatında kübrələr tədbiq edilərək istifadə olunan torpaqlarda daha yüksəkdir. Mikroorganizmlərin miqdari torpaq səthindən dərinliyə doğru azalır.

Ümumiyyətlə heyvanat aləminin torpaqda üzvü maddələrin yaranmasında böyük rolü vardır. Onlar torpağı məhsulları və çürümüş meytilləri vasitəsilə üzvü kübrələrlə zənginləşdirməklə yanaşı, torpağı yumşaldır, aerasiya dərəcəsini dəyişdirir və humusun yaranmasına şərait yaradır. Torpağın formallaşmasında yağış soxulcalarının fəaliyyətilə yanaşı heyvanat aləminin bir çox növləri xüsusi əhəmiyyət kəsb edirlər.

Belə nəticəyə gələ bilərik ki, torpağın əmələ gəlməsində bioloji amil – heyvanların, bitkilərin, köbələk və mikroorganizmlərin fəaliyyəti aparıcı amildir.

Hələ 1944-cü ildə V.İ. Vernadski yazırıdı "Təbiətdə elə bir fasıləsiz təsirə malik kimyəvi qüvvə yoxdur ki, birlikdə götürülen canlı orqanizmlər qədər ardıcıl fəaliyyətə malik olsun". Canlılar kimyəvi maddələrə bütövlükə deyil, lazımları seçməklə yanaşırlar. Ona görə Yer qabığında, torpaqda və orqanizmlərdə müxtəlif elementlərin miqdarı eyni deyil.

Cədvəl 1

Elementləri orta göstəriciləri

Elementlər	Elementlərin miqdarı cəmi %-lə		
	Yer qabığında	Torpaqda	orqanizmdə
Oksigen	49,4	49,0	70,0
Silisium	27,6	33,0	0,2
Alümin	8,5	7,12	0,005
Dəmir	5,0	3,8	0,01
Karbon	0,01	2,0	18,0
Fosfor	0,08	0,08	0,07
Kükürd	0,05	0,05	0,05

Cədvəldən göründüyü kimi, orqanizmdə yer qabığı ilə müqayisədə oksigenin və karbonun miqdarı yüksək, silisium,

alüminum və dəmirin elementləri az, kükürd və fosforun miqdarı isə bərabər səviyyədədir. Lakin bu o demək deyildir ki, müxtəlif organizmlərdə bu göstərici eyni ola bilər. Beləki, bir çox bitkilərdə (qonur yosunlarda yodun konsentrasiyası digərlərindən 1000 dəfə artıqdır) toplanmış elementlərin müxtəlifliyi mövcuddur. Bu, organizmlərin geokimyəvi prosesin gedişinə münasibətindən asılıdır. Növün bütün hissələri də eyni kimyəvi tərkibə malik deyildir. Onlar arasında uyğunsuzluq – xüsusilə kəmiyyət fərqi daha kəskin nəzərə çarpa bilər.

Bizim planetimizin səthi kimyəvi tərkibinə görə də çox müxtəlifdir. Bu xüsusiyyətinə görə A.P.Vinoqradov və onun həmkarları qurunu biri-birindən fərqlənən biokimyəvi zonalara (regionlara) və biogeokimyəvi əyalətlərə (subregionlara) ayırmışlar. Biogeokimyəvi zonalar bitki və torpaqda kimyəvi elementlərin miqdarına və mühitin geokimyəvi xüsusiyyətinin dəyişməsinə tə'sir edən organizmlərin bioloji reaksiyasına görə biri-birindən fərqlənir. Əyalətlərdən biri konsentrasiyanın xüsusiyyətlərini müxtəlif dərəcədə eks etdirən, bioloji reaksiya və elementlər mütənasibliyinə malik-zona, digəri isə-azonallıq təşkil edir. İkinci adətən vulkanik rayonlarda, filiz yatırıları üzərində, axarlı və axarsız hövzələrdə yayılır. Azonal sahələrdə əsasən müəyyən elementlərin konsentrasiyasının toplandığı müşahidə edilir. Bu sahələrdə yayılan bitkilər ərazinin ayrı-ayrı məntəqələrində yayılan elementlər barədə indikatorluq edə bilirlər. Bu indikatorlardan istifadə etməklə, hər hansı ərazinin geokimyəvi xüsusiyyətini müəyyənləşdirmək olar.

Hazırda insanın təbiətə təsiri elə miqyas almışdır ki, o ar-tıq öz fəaliyyətində təbiətin imkanları ilə hesablaşmasa, özünün mövcudluğunu təhlükə qarşısında qoyacaqdır. İnsanların əsaslandırılmadan, ətraflı düşünülmədən elədikləri (kosmosa hucum, nüvə silahları, AES və s.) işlər təbiətdə dərin dəyişikliklər yaratmaqla, biosferdə qarşısı alınmaz problemlərin yaranmasına səbəb olmuşdur. Əfsuslar olsun ki, antropogen fəaliyyət nəticəsində biosferdə baş verən dəyişikliklərin yer kürəsində törətdiyi

təzadların (daşqınlar, işlim dəyişgənliyi, zəlzələlər, radiasiya və s.) qarşısını almağa müasir insan cəmiyyətinin nə elmi, nə də iqtisadi cəhətdən gücü çatmır. Bu problemin nəticələrini nəzərə alaraq 1970-ci ildə Birleşmiş Millətlər təşkilatının-təhsil, elm və mədəniyyət şöbəsi (YUNESKO) xüsusi "İnsan və biosfer" programını qəbul etdi. Programda dünyanın müxtəlif rayonlarında biosferdə təbii proseslərə insanların təsirinin tədqiqi, biosferin əsas komponentləri və bu amillərin insanların özlərinə təsirinin araşdırılması prinsipi qarşıya qoyulurdu. Bu programın yerinə yetirilməsində bütün dünya dövlətləri iştirak etməli və biosferin tarazlığının saxlanması üçün geniş tədbirlər programı hazırlayıb həyata keçirməli idilər.

Orqanizmlərin coğrafi yayılmasına və topoqrafik yerləşməsinə tə'sir edən ekoloji amillər

Müasir orqanizmlərin yayılması ilk növbədə onların məskünlaşdığı ərazilərin malik olduğu mühit amillərinə əsaslanmaqla tə'yin olunur. Mühit malik olduğu elementlərlə orqanizmlərə təsir edir. Mühitin hər bir elementi ayrı-ayrı orqanizmlərə müxtəlif dərəcədə tə'sir etdiyindən, onların formallaşmasında əsas amil hesab edilir. Əvvəllər tədqiqatçılar (V.Şafer) hesab edirdilər ki, elə mühit amili var ki, orqanizmə təsir etmir, lakin son tədqiqatçıların (A.Voronov) nəticələri göstərir ki, hətta hər hansı element mühitdə bir neçə orqanizmə müxtəlif dərəcədə təsir edir. Mühit amillərdən təşkil olduğu üçün onun təsnifatı labüddür. Mühit amilinin təsnifatında əsasən iki forma-abiotik (cansız təbiət) və biotik (canlı təbiət) amillər qruplarını ayırmak daha məqsədyönlü hesab edilir. Son vaxtlar bə'zi tədqiqatçılar xüsusi-antropogen amili ayırmayı təqdirə layiq hesab edirlər. Abiotik amillər sırasına ilk növbədə bu və ya digər ərazidə məskunlaşan bütün orqanizmlərə təsir göstərən iqlim amili (havanın rütubəti, yağışının miqdarı, havanın temperaturu, səthə düşən işığın miqdarı, külək rejimi, atmosfer təzyiqi, atmosferin qaz tərkibi, gecə və gündüzün uzunluğu – işig periodu) aid edilmişdir.

Yerüstü orqanizmlər üçün ikinci qrup abiotik amilləri (kimyəvi, fiziki, mexaniki) xüsusi tərkibə malik olan edofik amil təşkil edir. Ekstratin tərkibindən asılı olaraq bitki və heyvanat aləminin yayılmasında bu amilin xüsusi rolu vardır.

Üçüncü qrup amillərə (şəffaflıq, işıqlanma, təzyiq) dərinlikdən, bulanıqlıqdan və kimyəvi tərkibindən asılı olaraq orqanizmlərin yayılmasına və formalasmasına təsir edən hidroloji amillər daxildir.

Abiotik amillərin dördüncü qrupunu relyefin əsas xüsusiyyətini özündə əks etdirən oroqrafik amil təşkil edir. Oroqrafik amil həm yerli (yamacların ekspozisiyası, dəniz səviyyəsindən yüksəkliyi, yamacların meyilliyi) həm də kənar (iqlimin hər hansı amilinə təsir edən dağ massivi, dəniz və okeanlardan olan məsafəsi) təsirlərə malikdir.

Biotik amillərə xüsusiyyətinə görə biri-birindən kəskin fərqlənən (simbiozluq, antaqonistlik, konkurentlik) müxtəlif qrup orqanizmlərin qarşılıqlı münasibəti addır. Bu münasibət müxtəlif sistematik qruplar və ya hər hansı növlər arasında mövcud ola bilər.

Əvvəllər orqanizmlərə insanın tə'siri də biotik amillər qrupuna daxil idi. Lakin insanların fəaliyyətinin heç də təbii amillərdən zəif olmaması və onun orqanizmlərə təsirinin miqyasını nəzərə alaraq onu xüsusi amil kateqoriyasına –Antropogen amilə ayıırlar. Beləliklə ekoloji amillər aşağıdakı kimi təsnif edilir:


1. Abiotik amillər.
2. Biotik amillər.
3. Antropogen amillər.

Amillərdən hər biri özüne məxsus təsir amplitudasına malikdir. Bu temperatur, rütubət və digər amillərə tətbiq edilə bilər. Müxtəlif orqanizmlərin yaşayışını təmin edən amillər yiğiminin təsiri də müxtəlifdir. Mövcudluğu üçün amillər yiğiminin cüzi hissəsini tələb edən orqanizmlər – minimum, amillərin maksimum təminatını tələb edən orqanizmlər-maksimum təminatlı

mühit amillərində formallaşmağa uyğunlaşan orqanizmlər qruplarıdır.

Adətən, bütün orqanizmlərin həyat fəaliyyəti təbii amillərin malik olduğu minimum və maksimum qiymətə malik mühit amilləri arasında başa çatır. Beləliklə mə'lum olur ki, orqanizmlərin həyat fəaliyyətinin əlverişli şəraiti optimal qiymətə malik olan mühit amilidir. Mühitin orqanizm yaşıyan, lakin onun dinamikasına imkan verməyən göstəricisi **pessimum** adlanır. Pessimum vəziyyət optimumla – minimum və optimumla – maksimum arasında tərəddüd edir. Bir çox amillərə optimum anlayışını tədbiq etmək düzgün deyildir. Belə ki, radyasiyanın ionları bütün qiymətlərində orqanizmlər üçün təhlükəlidir. O nə qədər yüksək olsa orqanizmlərə təsir müddəti bir o qədər qısalır. Xatırlatmaq lazımdır ki, orqanizmlər bir funksiyani yerinə yetirərkən mövcud amilin bir optimal qiymətindən, digərini yerinə yetirərkən optimumun başqa həddindən istifadə edir. Bu eynilə minimum və maksimum qiymətə də aiddir. Belə ki, insana mənsub olan parazitlərdən biri – askaridlər $+15^{\circ}$ -dərəcə ilə $+36^{\circ}\text{C}$ arasında normal inkişaf edə bilir, ancaq həyat mövcudluğunu $-20+38^{\circ}\text{S}$ -də saxlaya bilir. Başqa sözlə onlar -20°C -dən $+13^{\circ}\text{C}$ -ə və $+13^{\circ}\text{C}$ -ə-dən $+38^{\circ}\text{C}$ -ə qədər mövcudluqlarını saxlamaqlarına baxmayaraq inkişaf edə bilmirlər.

Geniş amillər amplitudasında yaşaya bilən orqanizmlərə **evribiontlar**, kiçik amillər amplitudasında yaşayan orqanizmlərə **stenobiontlar** deyilir. Buradan mə'lum olur ki, evrabiont orqanizmlər müxtəlif təbii şəraitdə yayılma bildikləri üçün stenobiontlarla müqayisədə daha geniş ərazilərdə yayılma bilir. Orqanizmlərin bu cür bölgüsü istənilən amilə münasibətinə görə aparıla bilər. Yayılan orqanizmlər mühitin ayrı-ayrı amillərinə münasibətinə görə evri –və stenoterm (temperatura), evri-və stenohiqrobiont (rütubət), evri-və Stenoqalin (duzluluq) və s. kimi qruplara bölünə bilərlər. Başqa sözlə biz mühitin hər hansı amilinə və ya amillər kompleksinə orqanizmlərin münasibətinin geniş və ya dar ekoloji amplituda çərçivəsində olmasından danışa bilərik.



Cökə ağacının konsorsiya sxemi

Məşhur alman aqrokimyaçısı Y.Libix orqanizmlərin mövcudluğunu minimum amillər həddi təmin etdiyini müəyyənləşdirmişdir. V.P.Geptner bu qaydanı zoocoğrafiyada tətbiq etmişdir. Mə'lum olmuşdur ki, hər hansı ərazidə növün üzün müddət və normal yaşaması və inkişafi üçün heç olmasa bir neçə amil tələbata cavab verən səviyyədə olmalıdır. Amillərin biri-birindən ayrı deyil, qarışiq halda orqanizmlərə təsir etdiyini isfeç alimi E.Ryubel göstərmişdir. Amillərin belə kompleks təsirinə bir çox misal göstərmək olar. Beləki, bir çox quşlar payız fəslində müləyim qurşağı tərk edərək Cənuba – isti ərazilərə köçürərlər. Ancaq, əgər bu quşlar qış dövrü müləyim qurşaqda kifayət qədər yemlə təmin olunsalar onda onlar qış da elə burada keçirərlər. Bitkilər müləyim qurşaqda meşə altında işiq çatışmazlığından məhv olduğu halda, tropik meşələrdə yüksək temperaturda kifayət qədər işıqsız mühitdə inkişaf edirlər. Birinci halda yemin bol olması aşağı temperatur şəraitini, digər halda yüksək temperatur işiq çatışmamazlığı şəraitini ikinci ekoloji təminat amilinə çevirir.

Aşağıda müxtəlif ekoloji amillərin bitki və heyvanat qruplarının inkişafında və yayılmasında göstərdikləri təsirlərə nəzər salaq.

İqlim amilləri. İşiq orqanizmlərin mövcudluğunu təyin edən əsas iqlim amillərindən biridir. Fotosintez və fotosintez prosesində iştirak edən bitkilər yalnız işıqda mövcuddurlar. Hərəkətə malik olmayan bitkilər müəyyən işıqlanma səviyyəsinə uyğunlaşmalıdır. Bu orqanizmlər işığa münasibətlərinə görə üç qrupa bölündülər: yaxşı işıqlanmış şəraitdə məskunlaşan – işıqsevənlər, işiq həsrətli kölgədə yaşayanlar – kölgəyə dözümlülər və bilavasitə kölgədə yayılan bitki orqanizmləri. Hərəkətə malik heyvanlar müəyyən işıqlanmaya mənsub məskunlaşma mühiti seçməklə, sutkalıq fəaliyyətləri zamanı da kifayət qədər işiq almağa səy göstərirlər. Heyvanat aləmi arasında da gündüz, gecə və qarışiq həyat tərzinə malik növlər vardır. Xatırlatma lazımdır ki, heyvanlar sutkanın müəyyən hissəsində aktiv olub, qalan müddətdə vaxtlarını yuvalarında, kolların altında və meşə-

lərin sıx yerlərində gizlənərək keçirirlər. Heyvanların fəallıq xüsusiyyətləri ilin fəsillərindən, meteoroloji şəraitdən və işıqlanma vəziyyətindən asılı olaraq dəyişə bilər. Belə ki, yarımsəhra landşaftı üçün səciyyəvi olan sünbülgirən isti havalarda axşam və səhər vaxtları fəal olduqları halda, günorta vaxtı yuvasından çıxmır. Buludlu günlərdə sünbülgirənlərlər açıq havada təsadüf edilir. Səhra landşaftı üçün səciyyəvi olan bir çox quşlar isti yay günləri köçərlər də payız, qış və yaz fəsillərində açıq ərazilərdə peyda olub, gündüz saatlarında yüksək fəallıq göstərirler. Tarla siçanları kölgəli ərazilərdə bütün sutka ərzində fəal olduqları halda, işıqlı sahələrdə yalnız gecələr fəaldırlar.

Kölgədə bitən bitkilər ince, nazik yarpaqları, zərif zoğları ilə səciyyələnir. Bu bitkilərdə mexaniki toxumlar zəif inkişaf edir. Əksinə, işıqda yayılan bitkilərdə yarpaqlar sıx, toxumlar yaxşı inkişaf edir, zoğlar yoğun və sıx olur. Bitkilər işığın təsirində böyümə prosesinin dəyişməsi nəticəsində işıqlanma mənbəinə tərəf istiqamətlənirsə müsbət fototropizm, işıqlanma mənbəinin əksinə yönələrsə – mənfi fototropizm, işıq şüalarına perpendicular istiqamətlənərsə – transversal fototropizm adlanır. Axırıcıya yarpaq mozaikliyi adlanan hal misal ola bilər. Bu halda yarpaqlar elə vəziyyətdə yerləşirlər ki, gələn bütün günəş şüasını tuta bilsinlər. Əks vəziyyətdə yarpaqlar ağaclarдан elə vəziyyətdə asılır ki, bol olan günəş işığı yarpaqlar üzərindən sürüssün (Avstraliya evkalipti), yaxud arid rayonlarda yayılmış kompas bitkiləri kimi şimala və ya cənuba istiqamətlənir).

Əgər hərəkətə malik olmayan bitkilər işığa münasibətdə öz vəziyyətlərini işıqlanma mənbəinə istiqamətləndirirlərsə bu fototropizm, hərəkətdə olan heyvanların işıqlanma mənbəinə münasibəti – fototaksis adlanır. Hərəkətə malik olan canlıların işığa doğru hərəkəti – müsbət fototaksis, işıqlanma mərkəzindən olan hərəkəti – mənfi fototaksis adlanır.

Bitki qruplarından təşkil edilmiş sahəyə düşən işığın bir hissəsi əks olunur, bir hissəsi bitkilər tərəfindən udulur, bir hissəsi isə boşluqlardan qruplar arasına daxil olub ya aşağı yarus


bitkiləri tərəfindən udulur, yada torpağın üst qatına qədər çatır. Təbiidir ki, bu halda işığın gücü tədriclə azalır və onun spektral tərkibi dəyişir. Beləliklə bitki örtüyü hər hansı ərazi üçün səciyyəvi olan işıqlanma şəraitini dəyişikliyə uğradır. İlin müxtəlif dövrlərində ayrı-ayrı qruplarda, eyni qrupun mənsub olduğu müxtəlif ərazilərdə və eyni qrupların daxilində işıqlanma şəraiti kəskin dəyişir. Yuxarı yarus ağaclarının formalasdırıldığı çətirlərdən keçən işıq şüaları ikinci yarusu təşkil edən bitkilərin assimiliyasını minimum tə'min edir. Avropa qara şam üçün nisbi işıqlanmanın minimum həddi tam gündüz işığının 20%-nə, adı şam üçün-10%, palid üçün-3,8%, Avropa küknnarı üçün-3,0%, fisdiq üçün-1,5%, şümşad üçün-1%-nə bərabərdir. Bu o deməkdir ki, qara şam meşələri adı şam meşələrindən, adı şam meşələri palid, palid meşələri avropa kuknarı, avropa kuknarı meşələri fisdiq, fisdiq meşələri isə şümşad meşələrindən xeyli işıqlıdır. MDB ölkələri ərazisində yayılan meşələr içərisində yer səthinə ən az işıq keçməsinə səbəb olan fisdiq və şümşad bitki örtüyünə malik olan meşələrdir.

Yer kürəsində günəşdən gələn şüaların aşağı yarusa keçməsinin qarşısını kəskin şəkildə rütubətli tropik meşə örtüyü alır. Bu meşələrdə gün ərzindəki işıqlanmanın cəmi 0,2%-i aşağı yarus bitki örtüyünə keçir. Meşə ot bitkiləri üçün bə'zən gün ərzində işıqlanma kompensasiya həddindən (assimiliyasiya və tənəffüsün tənzimlənməsi) aşağı ola bilər. Kompensasiya həddindən aşağı işıqlanma ardıcıl davam edərsə, bitkidə tənəffüs assimiliyasiyadan sürətli keçdiyindən bitkilər yaşaya bilməzlər.

Yarpağını tökən bitkilərdən formalasan meşələrdə yaz fəslində işıqlanma güclü olduğundan torpaq səthində yayılan işıqsevən bitkilər çıçəkləyir. İynəyarpaqlı və həmişəyaşıl meşələrin altında dövrlərdən asılı olaraq işıqlanma cüzi miqdarda dəyişə bilər.

Orqanizmlərin aldıqları ümumi işıqlanmadan əlavə onlar üçün işıqlı və qaranlıq dövrlərin (gecə və gündüz) xüsusiyyətlərinin – fotoperiodizmin böyük əhəmiyyəti vardır. Fotoperiodizm ekvator ətrafi enliklərdən müləyim və soyuq qurşağa doğru də-

yışır. Ekvatora yaxın sahələrdə gecə və gündüzün davamiyyəti bütün il boyu az fərqlənir, yuxarı enliklərdə yay fəslində günün davamiyyəti gecədən çox, qış fəslində eksinədir.



Panamanın iqlimine güneşin ekvatora nezeren yerdeyişməsinin təsiri

Yüksək enliklərdə məskunlaşan orqanizmlər yay dövründə gündüzün uzunluğu çox olduğundan, uzun gündüz orqanizmləri, tropikdə məskunlaşan orqanizmlər isə qısa gündüz orqanizmləri adlanır. Müxtəlif enliklərdə yayılan orqanizmlər müxtəlif davamlılıq fotoperiodizmə uyğunlaşmalıdır.

Uzun müddətli gündüz bitkiləri kifayət qədər üzvü maddə toplamaq üçün çoxlu işıqlanma tələb edirlər. Bu bitkiləri qısa gündüzlü ərazilərdə yerləşdirsək onlarda veketasiya müvəffəqiyyətlə gedəcək, lakin sutkanın işıqlanma müddəti onların üzvü maddələr toplanmasına kifayət etmədiyindən, bitkinin generativ üzvləri inkişaf edə bilmir. Eynilə qısa gündüzlü ərazilərdə yayılan bitkilər uzun gündüzlü ərazilərə köçürüldükdə veketativ inkişafdan generativ inkişafa keçə bilmir. Bu ondan irəli gəlir ki, bu bitkilər vətənlərində uzun davam edən gecələrdə gündüzlər toplanmış üzvü maddələrdən çatdırıb azad olurlar və bununla

növbəti günə assimilyasiya edici apparatlarını müvəffəqiyyətlə fotosintezə hazırlaya bilirlər. Aşağı enliklərdə gecə çox qısa olduğundan köçürülən bitkilər üçün bu proses tamamlanmır.

Mülayim qurşağın (uzun gündüzün xas olduğu) malik olduğu heyvanat aləmi qısa payız günlərində artım prosesini dayandırırlar, əksinə uzun yaz günlərində artım qabiliyyətlərini yenidən bərpa edirlər. Bu gündüz fərqnin tə'sir mexanizmi görünür aşağıdakı kimidir: günün uzanması gipofizə – baş beyin hüceyrələrinə təsir edir, o, daxil olan siqnalı cinsi orqana vermək üçün endikrin üzvləri oyadır – fəallaşdırır. İslıqlı günlərin uzanmasının ardıcıl davam etməsi quşlarda yumurta qoyma intensivliyini artırır.

Qısa gündüz bitkisi almanın uzun gündüzə malik enliklərdə əkib, gündə bir neçə saat işiq keçirməyən örtüklə bağlaşaq məhsuldarlığı artar. Bu eyni vaxtda həmin ağacın şaxtaya davamlılığını da artırar. Bununla bitkinin inkişafında təbii amillər fərqi-nin sünə yolla aradan qaldırılmasına nail olmaq olur.

Yer kürəsində orqanizmlərin yerləşməsini müəyyən edən ən əsas iqlim amillərindən biri də temperaturdur. Orqanizmlərin bə'zi qrupları daimi bədən temperaturuna malikdirlər. Belə daimi temperatura malik olan heyvanlara hemotermli, bədən temperaturları qeyri sabit olub, mühit temperaturu ilə müəyyənləşən orqanizmlərə – paykiloterm canlılar deyilir. Bu qruplar arasındakı heyvanlara-heteroterm orqanizmlər daxildir. Belə qrupa mənsub heyvanlar aktiv vəziyyətdə hemoterm vəziyyətində ol-salarda uzun müddətli qış yuxusuna gedərkən termorequlyasiya funksiyalarını itirirlər. Bu dövrə həmin orqanizmlərdə ürək nəbzi və tənəffüs dəqiqliğdə 1-2 dəfədən artıq olmur.

Poykiloterm və hemoterm heyvanlar arasında mütləq sədd mövcud deyil. Bir çox poykiloterm heyvanlar hərəkət nəticəsində orqanizmlərinin hərarətini mühitin temperaturundan yuxarı temperatura qaldıra bilirlər. Belə ki bir çox həşəratlar (eşşək arısı, nəhəng kəpənək) uçduqları müddətdə bədənlərinin hərarəti onları əhatə edən mühitin temperaturundan $10-15^0$ yüksək olur.

Bu hal su mühitində yaşayan poykiloterm canlılarda da müşahidə edilir. Tunes balığının suda sürətli hərəkəti zamanı bədənində yaranan istilik onu əhatə edən suyun temperaturundan $8-9^0$ artıq müşahidə edilir.

Başqa bir cəhət, yumurtadan yenicə çıxmış quş balalarının bədənlərində hərarət sərbəst həyat tərzinə malik olana kimi tərəddüd edir. Onların bədənlərində temperatur anaları yuvada olanda artır, anaları yuvanı tərk edəndə azalır. Adı tarla sıçanının lüt, kor balasında temperatur $4-5^0$ -ə qədər düşə bilir və o sağ qalmış balanı isittidikdə yenidən malik olduğu $28-30^0$ normal temperaturu bərpa edir. Termorequlyasiya qabiliyyətinin bərpası yeni doğulmuş balaların inkişafı ilə uyğunluq təşkil edir.

Yaşlı tarla sıçanlarında və bir çox kiçik kəsəyənlərdə bədən temperaturu heyvanın vəziyyətindən (dəriyi yaş olanda tez soyuyur) və məskunlaşdığı mühitdən asılı olaraq $28-41^0$ arasında tərəttüd edir. Bu heyvanlar üçün yaz və yay yağıntıları heç bir təhlükə törətmir. Payız yağıntıları onlarda bədən hərarətinin düşməsinə səbəb olduğundan, həyatları üçün çox təhlükəlidir. Temperatur tərəddüdü kalibri və uzunqanad quşlar üçün də səciyyəvidir.

Yaşayış uğrunda mübarizədə homeotermlik (istiqanlılıq) heyvanlarda xüsusi üstünlüyü malikdir. Məhz bu xüsusiyyətə görə məməlilər və quşlar poykiloterm heyvanlara nisbətən daha geniş areala malikdirlər.

Planetimizdə yayılmış bütün orqanizmlər temperatur mühitinə olan münasibətlərinə görə evriterm – (temperatur amilinin geniş tərəddüd etdiyi mühitdə məskunlaşan) və stenoterm – (temperaturun az tərəddüd etdiyi mühitdə məskunlaşan) qruplara ayrılır. Bir çox stenoterm orqanizmlər yalnız yüksək temperatura malik ərazilə məskunlaşırlar.

Orqanizmlərin bə'zi qrupları və növləri hərarəti $70-80^0\text{C}$ -ə çatan isti şəraitdə yaşaya bilir. Bu orqanizmlərin istilik sevən formalarıdır. Belə şəraitdə adətən göy-yaşıl yosunların və bir çox bakteriyaların nümayəndələri məskunlaşırlar. Yosunların və

bir sıra heyvanların bə'zi növləri $50-60^0$ temperatur şəraitində normal yaşayırlar. Adətən orqanizmlərdə zülal $40-45^0$ -də parçalanır. Ona görə bu orqanizmlərin malik olduqları hansı xüsusiyyət onlara belə yüksək temperatur şəraitində yaşamağa təminat verdiyi hələlik mə'lum deyil. Digər stenoterm orqanizmlər soyuqsevən adlanırlar. Stenoterm lər həm poykiloterm, həm də hemoterm heyvanlar ola bilərlər. Beləki, tropik enliklərdə yayılan – kərkədan, fil, meymun, tutuquşu və yarım meymunlar – istisevənlər, ağ ayı, pinqvin və s. qütb ərazisi orqanizmləri – soyuqsevənlərdir.

Quruda temperatur rejimi iki istiqamətdə dəyişir: havanın orta illik temperaturu tropiklərdən qütb enliyinə doğru azalır, sutkalıq və illik temperatur amplitudası materiklərin sahilindən daxilinə doğru artır. Yer kürəsinin istənilən nöqtəsi müəyyən orta sutkalıq, aylıq və illik temperatur amplitudası, ilin müxtəlif vaxtlarında temperatur rejiminin müxtəlifliyi ilə fərqlənir. Temperatur rejiminin bu xüsusiyyəti orqanizmin bu və ya digər ərazilərdə geniş yayılmasını məhtudlaşdırır.

Temperaturun illik və sutkalıq gedişinə bitki qrupları kifayət qədər təsir göstərir. Torpağın 10cm-lik qatında temperaturun gedişi nisbətən sabitdir. Bu pozulmamış çəmənliklər altında qalan torpaqlarda xeyli aşağı, mamır və ot bitkilərinin yayıldığı çəmən torpaqlarında isə yüksək temperaturla səciyyələnir. Nəhayət, təcrübə göstərir ki, ən yüksək temperatur tərəddüdü ot və mamırlar örtüyündən təmizlənmiş çəmən altındaki torpaqlarda mövcuddur.

Temperatur rejiminə güclü təsir edən ikinci bitki örtüyü sahəsi meşələrdir. Meşə bitkiləri altındaki kölgəliklərdə temperaturun illik və sutkalıq amplitudası azalır, orta sutkalıq və illik temperatur açıq sahələrə nisbətən xeyli aşağı olur.

Bitkilərin və poykiloterm heyvanların inkişafı bir başa mühitin temperatur rejimindən asılıdır. Bu rejim o temperaturdan başlanır ki, o mövcud növün yaşaması və inkişafı üçün bioloji sıfır həddini (ondan aşağı temperaturda inkişaf edə bilmir)

keçməsin. Temperaturun optimal həddə çatana kimi artması mütənasib olaraq orqanizmlərin inkişafını da artırır. Məhz, buna görə də ekologiyada orqanizmlərin bu və ya digər inkişaf mərhələsini normal keçmək məqsədilə effektiv temperatur cəmini hesablamaq prinsipi qəbul edilmişdir.

Effektiv temperatur cəminin hesablanması metodu orqanizmlərin həyat fəaliyyəti və ya onların hər hansı funksiyani yerinə yetirmələri üçün hərarətin hesablanmasından sadə metodudur. Bu hesablamada orqanizmlərin inkişafı üçün labud olan minimum və ya hər hansı şərti (0^0 , $+5^0+10^0$) temperatur şəraiti aşağı hədd kimi qəbul edilir. Təcrübə nəticəsində hər hansı orqanizmin inkişafı üçün lazımlı istiliyi bilərək (toxumun cürcərməsi, çiçəklənmə, həşaratların ucuşu və s.) onların funksiyalarının fəaliyyəti üçün lazımi günləri hesablamaq olar.

$$\pi = \frac{\Sigma}{T - t};$$

π -axtarılan günlərin sayı, Σ -mövcud orqanizmin inkişafı üçün labud olan istiliyin cəmi, T -mövcud orqanizmin inkişaf dövründə daimi temperaturu, t -inkişafın ayrı-ayrı dövrlərindəki minimum və ya şərti qəbul etdiyimiz aşağı temperatur həddi. Əgər, bizim tədqiq etdiyimiz dövr üçün temperatur sabit deyilsə, onda sadəcə olaraq orta sutkalıq temperaturlar mövcud orqanizmin inkişafını təmin edən temperatur cəmini alana qədər toplanır. Hansı gün həmin temperatur cəmi tələb olunan istilik miqdarına çatırsa, o gün də orqanizmin inkişafı və lazımı funksiyalarını normal davam etdiyi gün hesab edilir.

Xatırlatmaq lazımdır ki, effektiv temperatur cəminin t_e 'yin edilməsi bitki və heyvanların həyatında hər hansı anın – (halın) başlanma müddəti barəsində ümumi anlayış yaradır. Beləki, inkişaf dövründə temperatur tərəddüdü göstərilən vəziyyəti tamamilə dəyişə bilər. Bunu nəzərə alaraq hesablamada alınan qiymətlərdə mütləq düzəlişlər aparılmalıdır.

Müxtəlif regionlarda yayılmış hemoterm heyvanların temperatur rejiminin qiymətləndirilməsi məqsədilə iki üsul-(Berq-

man və Allen tərəfindən tədbiq edilən üsullar) qəbul edilir. Üsulların tətbiqi ona əsaslanır ki, hemoterm orqanizmlər öz bədənlərinin bütün kütləsi ilə istilik istehsal edərək onu öz orqanizmlərinin bütün səthi boyu paylayır. Heyvanın ölçüsü böyüdükcə həcmnin qiyməti onun bədəninin səthi ilə münasib və əlverişli temperatur rejimində malik olur. Xatırladıraq ki, heyvanlarda həcm artanda onun bədəninin səthinin sahəsi daha çox artdır. Bunu əyani misallarla izah etməyə çalışaq. Tininin uzunluğu bir cm olan kubun həcmi bir cm^3 , olduğu halda səthinin sahəsi 6 cm^2 -dir. Əgər biz kubun tinini iki dəfə uzatsaq (2 cm-ə qədər) onun həcmi 8 cm^3 -a, səthinin sahəsi 24 cm^2 -a bərabər olacaqdır. Beləliklə, xətti ölçü artımında orqanizmlərdə həcm ölçüsü səth ölçüsündən iki dəfə az qiymətə malik olur və bədəndə istiliyin mübadiləsi üçün əlverişli şərait yaranır. Buna görə də soyuq iqlimə malik regionlarda yayılan heyvanlar isti iqlimə malik ərazilərdə yayılan həmin növ heyvanlardan həcincə xeyli iridirlər. Berqman qanununda göstərir ki, bizim yarımkürənin şimal rayonlarında yayılan heyvanların ölçüləri cənub regionlarında yayılan həmin növlərin ölçülərindən xeyli böyükdür və bu onlarda temperatur mübadiləsinin normal getməsi üçün çox əlverişlidir. Bu qanuna əlavə olaraq Allen göstərir ki, şimalın soyuq iqlim şəraitində yayılan heyvanların qulaqları, quyruq və pəncələri öz cənub «həmkarlarından» xırda olur.

Orqanizmlərin yayılmasında iqlimin digər amilləri kimi, rütubətində böyük rolü vardır. Rütubətə münasibətinə görə orqanizmlər rütubətin müxtəlif qiymətlərində yaşaya bilən – evri-hiqrobiont, quru mühitdə məskunlaşan və yayılan – kserofil, orta nəmlik şəraitində yayılan – mezofil və yüksək rütubətli sahələrdə yayılıb inkişaf edən – hiqrofil orqanizmlər qrupuna ayrılırlar. Eyni nəmlənmə şəraitinə orqanizmlərin həyatının uyğunlaşma forması müxtəlifdir. Güclü quraqlığa malik ərazilərdə yayılan bitkilərin bəziləri sanki quraqlıqdan qaçaraq onun başlangıcına qədər öz inkişafını başa çatdırmağa çalışır.

Birillik efemer bitkilər arid zonalarda (qar və yağışlardan qalmış) hələ nəmliyin olduğu qısa dövrdə toxumlarını cüçətməyə, böyüməyə, çiçəkləməyə, meyvə verməyə və məhv olmağa macal tapırlar. Toxumalardan, soğancıqlardan və köklərdən inkişaf edən bir çox efemeroit çoxillik bitkilər həmin qısa nəmlik müddətində inkişaf edərək toxum verir, ancaq efemerlərdən fərqli olaraq quraqlıq dövrü tamamilə məhv olmur, yeraltı orqanlarını qoruyub saxlaya bilir.

Digər bitki növləri paykilokserofitlər-əsasən yosunlar, mamır və şibyələr quraqlıq dövrlərində o dərəcədə quruyurlar ki, hətta ələ alanda ovulub tökürlər. Lakin rütubətlilik artan kimi sürətlə assimilyasiyanı davam etdirirlər. Bir çox bitki növləri – sukkulentlər – kifayət qədər su ehtiyatına malik olduğundan quraqlıq dövründə də onlarda assimilyasiya sürətlə gedir. Suyun sukkulent bitkilərin hansı orqanında toplanmasından asılı olaraq, onlar gövdə sukkulentli və yarpaq sukkulentli bitkilərə ayrılırlar. Birincilərə kaktuslar, ikincilərə – aloe, aqava, dovşan kələmi misal ola bilər. Sulu gövdəyə malik sukkulentlər şaxtaya davamsız olduqları üçün adətən soyuq dövrü şaxtasız keçən regionlarda yaxşı inkişaf edirlər. Bu bitkilər rütubəti çox ləng işlədirlər. Onların özlərində olan kiçik ağızçıqlar rütubət çatışmamazlığı şəraitində kip bağlanır, nəticədə rütubətin bitki orqanizmində qalmasına səbəb olur. Bu bitkilər fotosintezdə havada olan karbon turşusu və özlerinin hüceyrələri arasında tənəffüs nəticəsində toplanmış karbon qazından istifadə edirlər. Elə bu prosesin nəticəsidir ki, sukkulent bitkilərdə böyümə prosesi çox ləng gedir. Xatırladaq ki, sukkulent bitkilər nəmliyi o qədər ehtiyatla və etibarlı saxlayırlar ki, qoparılb quru otağa atıldıqda belə illərlə öz inkişafından qalmır – məhv olmur.

Arid zonalarda yayılan bitkilərin bir çoxu uzun kök sisteminə malik olduqlarından hətta 10-18 m. dərinlikdə yayılan qrunt sularından istifadə edə bilirlər. Səhrada yaşayan belə bitki növləri su ilə kifayət qədər təmin olunduqlarından quraqlığın acı

təsirinə məruz qalmırlar və rütubət çatışmamazlığı onlarda hiss edilmir.

Arid rayonların digər qrup bitkiləri transpirasiyanı kəskin şəkildə azaltmaq məqsədilə yarpaqlarını bükür, yarpaqlar üzərində qalın tük və az sayıda ağızçıqlar saxlayırlar. Bitkilər ətli gövdəyə və sulu yarpaqlara malik olmadıqlarından sukkulent deyillər. Lakin quraq regionlarda yayılmış bu bitkilər rütubəti saxlamaq üçün mühitlə mübadiləni azaldır və bu bitkilərdə inkişafın ləng getməsi ilə nəticələnir.

Həqiqi kserofit növlər sıx şəbəkə təşkil edən damarlardan və ağızçıqlardan ibarətdir. Yarpaqlarda hüceyrə divarları sıxdır, əsasən tüklərlə və ya parafinlə (mumlu) örtülüdür. Bu bitkilərdə ağızçıqlardan əlavə hüceyrə divarları səthindən də buxarlanma minimum həddə gedir. Bu bitkilərin malik olduğu ağızçıqlar istidə bağlanıb, rütubətli havada açılmaqla, bitki orqanizmində rütubət tənzimləyicisi rolunu oynayır. Bu növ bitkilərin plazmaları quraqlığa çox davamlıdır. Mexaniki toxumaların yaxşı inkişaf etməsi onlarda rütubət itkisi zamanı məhv olmağın qarşısını alır. Neticə etibarilə mə'lum olur ki, bu həqiqi kserofit növlər rütubət çatışmamazlığından çox, tez-tez məruz qaldıqları rütubət tərəddüdünə uyğunlaşmışlar.

Arid regionlarda məskunlaşan heyvanların bu mühitə uyğunlaşması da müxtəlifdir. Heyvanlardan bəziləri suyu ehtiyatda saxlayaraq tədriclə sərf edir. Qalapaqos adasında yayılan bağalar və Avstraliya səhralarında yaşayan quru qurbağaları sidik kisələrində kifayət qədər su ehtiyatı saxlayırlar. Avstraliyada yayılan quru qurbağaları yağış yağarkən şışirlər, ehtiyat suyu tədriclə işlətdikdən sonra bədənləri düzəlir.

Digər qrup heyvanlar (kəsəyənlər, həşaratlar) qidanın tərkibində olan cüzi miqdarda rütubətlə kifayətlənirlər. Bu qidaları adətən bitki kökləri, bə'zi bitkilər və kəsəyənlərin qida zəncirinə daxil olan onurğasızlar təşkil edir.

Üçüncü qrup heyvanlar müəyyən qədər piy ehtiyatı toplayaraq yay yuxusuna gedirlər. Dərin yuvalarında yay yuxuları-

na getmiş bu heyvanların hayat fəaliyyəti kəsgin ləngiyir, nəbzin vurması və tənəffüsün miqdarı azalaraq dəqiqliyə 1-2-ə enir. Buna görə də qış yuxusuna getmiş heyvanlarda olduğu kimi, ehtiyat piy suya və karbon qazına çevrilərək onların həyatını tə'min edir.

Dördüncü qrup orqanizmlər kifayət qədər piy ehtiyatı tətbiyalayaraq (yem və sudan istifadə etmədən və yay yuxusuna getmədən) ondan istifadə edir. Piyin metabolik parçalanması nəticəsində ayrılan sudan səhrada dəvələr rütubət çatışmamazlığı dövründə istifadə edirlər. Yüksək sürətə (antilop) və uçmaq (bağrıqara) qabiliyyətinə malik olan heyvanlar kifayət qədər uzaqda olan su hövzələrindən istifadə edə bilirlər. Nəhayət, bir çox onurğasızlar quraqlıq dövrü qalın örtüyü bürünür, bə'zi növlər isə quraqlıq dövründə qismən rütubətli ərazilərə miqrasiya edirlər.

Rütubət sevən - hidrofillərin nəmliliklə zəngin sahələrdə məskunlaşma formaları digər quru şəraitə malik ərazilərdə məskunlaşan - kserofil orqanizmlərin məskunlaşmaya uyğunlaşma formasından fizioloji quruluşuna görə kəskin fərqlənilər. Bu, görünür onunla izah olunur ki, rütubətli məskunlaşma sahələri quraq sahələrdən daha aşağı ekstremallığa malikdir.

Bu şəraitdə məskunlaşan bitkilərdə rütubəti saxlayan məxaniki toxuma mövcud deyildir və ya zəif inkişaf edib, əksinə kökdə, gövdə və yarpaqlarda hava saxlayan üzvlər yaxşı inkişaf etmişdir. Belə ərazilərdə məskunlaşan heyvanlarda yüksək su mübadiləsi müşahidə edilsə də, onu tənzimləyən qurğu mövcud deyildir.

Mezofil bitki və heyvanlar hiqrofil və kserofil növlər arasında olan əlamətlərinə görə səciyyələnilərlər.

Qloger qaydasında göstərilir ki, eyni növə mənsub olub arid zonada yaşayan yarımnövlərin rəngi, hümid rayonlarda yaşayan yarımnövlərin rəngindən xeyli açıqdır. Bu ona əsaslanır ki, tüklərin rəngini tə'yin edən (melanin) tünd maddə rütubətin bol olduğu regionlarda daha çox toplanır.

Yer küresinin quru hissəsinə düşən yağıntının bir hissəsi səth və torpaqdaxili (yeraltı) axımın yaranmasına, bir hissəsi buxarlanmaya və nəhayət bir hissəsi bitkiler tərəfindən transpirasiyaya sərf olunur. Bütün göstərilənlərə bitki örtüyünün komponentləri bu və ya digər şəkildə tə'sir göstərir. Meşə öz mövcudluğuyan daha çox yağıntı düşməsinə şərait yaradır nəinki açıq sahələr. Meşələrdə, otlu çəmənliklərdə, savannalar və prerilərdə bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq yağıntının müəyyən hissəsi bitkilərin çətirləri tərəfindən tutulur. Meşələrin müxtəlifliyindən asılı olaraq çətirlərin yağıntını tutması, artıq yağıntının gövdəyə və oradanda torpağa atma payı müxtəlidir. Kolluqlar və otlar vasitəsilə yağıntının tutulub saxlanması intensivliyi də meşələrə nisbətən xeyli zəif olsa da, aydın nəzərə çarpır. Meşələrdə açıq sahələrdən fərqli olaraq havada nisbi rütubət artır, torpaq səthindən buxarlanma azalır. Eyni vaxtda torpaqdan ayrılan buxarlanmaya meşədə gövdə, budaqlar və yarpaqlardan ayrılan nəmlik də qarışır. Hesablama göstərir ki, meşələr üzərinə düşən yağıntının 35%-ə qədərini buxarlanma nəticəsində atmosferə qaytarır. Otlqların mənsub olduğu qruplarda bu qiymət xeyli aşağıdır. Meşənin kənarlarından içərilərinə doğru yeraltı suların dərinliyi artır.

Meşə bitkiləri vasitəsilə transpirasiya çəmən bitkilərindən daha intensivdir. Six meşəli ərazilər səth axınlarının ləngiməsinə, nəticədə təhlükəli hadisələrin yaranmasına şərait yaradır.

Külək heyvanlarda toxumaların oyanmasında, bitkilərdə meyvə, toxum və sporların yayılmasında əsas rol oynayır. Bitkilərin meyvə və toxumları onların yayılmasına şərait yaradan xüsusi yelkənə malik olurlar. Bu xüsusiyyətə malik olan meyvə və toxumlar xüsusi tüklü örtüyə, nazik dəriyə və ya lentə bənzər zərif qanadlara malik olurlar. Çiçəkli bitkilərin tozlandırılmasında küləyin əhəmiyyəti daha çoxdur. Küləklə tozlanan çiçəkli bitkilərdə tozların mayalanma mərkəzinə düşmə ehtimalı həşəratla tozlanan çiçəkli bitkilərə nisbətən az olduğundan, külək tozlanması ilə mayalanınan bitkilərdə erkəkciklərin və buna müna-

sib tozcuqların sayı çox olur. Tozcuqlar yüngüldür və bə'zən onların uçuşunu asanlaşdırın hava kisəsi ilə əhatə olunurlar. Külək vasitəsilə tozlanan bitkilər böyük qrup şəklində bitməklə yanaşı, əksər növləri yarpaqlamamışdan əvvəl çıçək açırlar.

Külək eyni zamanda bitkilərin formalarının dəyişməsinə güclü tə'sir göstərir. Külək, sürətindən asılı olaraq ağacları qırır və hətta kökündən çıxarırlar. Rütubətli tropik meşələrdə küləklərin qopardığı ağacların yerində tala əmələ gəlir. Mələyim qurşağın iynəyarpaqlı meşələrində kök sisteminin səthə yaxın olması ilə əlaqədar küləyin dağıdıcı fəaliyyəti daha qabarlıq nəzərə çarpar. Şimal regionlarında, xüsusilə meşələrin kənarlarında və dağlıq ərazilərdə ağacların yuxarı hissələri küləyin təsirindən bayraqvari forma alır. Küləyin tə'siri şübhəsiz ki, meşəsiz tundranın formalasmasında əsas səbəblərdən biridir. Bu təsir mexanizmi ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif formada qiymətləndirilir. A.O.Çilmanın fikrincə tundrada qış dövründə torpağın üst qatı donur, qarla örtülməyən bitki budaqları bitkinin bütün qalan hissəsini transpirasiya etdirməkdə davam edir, qar örtüyündən yuxarıda qalan bitki hissələri isə şaxtalı küləklərin təsirindən quruyur. B.N.Qorodkov hesab edir ki, bu münasibətdə yaz dövrünün tə'siri böyükdür. Bu dövrə isti günəş şüaları bitkilərin budaqlarını qızdırıldığı halda, kökləri əhatə edən torpaq hələ donuşluqdan azad ola bilmir. Bu mülahizələrin hansının tundranın meşəsizliyində əsaslı olmasından asılı olmayaraq, burada küləyin tə'siri şübhəsizdir.

Enliyarpaqlı bitki cinslərindən təşkil edilmiş meşələrdə ağacların budaqları iynəyarpaqlı ağacların vahid sahəsinə nisbətdə daha çox rütubət transpirasiya edir və aşağı qış temperaturu hətta güclü küləklərlə müşayət edildikdə belə qışda bu transpirasiyaya tə'sir göstərə bilmir. Məşhur rus botaniki A.Y.Qordyakinin təcrübələri göstərmüşdür ki, palid meşələrinin vahid səthindən gedən transpirasiya qara şam meşələrinin mütənasib səthindən gedən transpirasiyadan iki dəfə artıqdır. Tədqiqatçının müşahidələrindən mə'lum olmuşdur ki, palid ağacının budaqları

transpirasiyani hətta güclü şaxtalı havalarda da davam etdirir. Palid ağacının sutka ərzində müxtəlif temperatur şəraitində (22^0 , -8^0 - $18,4^0$) çəkisinin transpirasiya nəticəsində dəyişildiyi (0,8, 0,6, 0,2%) müşahidə edilmişdir. A.Y.Qordyakin bu ağacların yaşlı hissələrindən mart ayında axan suların konpensasiya olunmadığını göstərir. Nəticədə palid və digər enliyarpaqlı növlərin budaqlarının qışda və yazın başlanğıcında intensiv buxarlandırma qabiliyyətinə malik olmaları, onların şərq və qərb regionlarının sərt iqlim şəraitinə malik ərazilərində yayılmalarının qarşısını alır. Bu prosesdə də küləyin rolü az deyil.

Adalarda bitkilərin yayılmasında külək ikiqat tə'sirə malikdir. Beləki, küləklər bitki toxumlarını, meyvə və sporlarını adalara aparmaqla yanaşı, müxtəlif qanadlı onurğasız heyvanlarının da adalara daşınmasına səbəb olur. Bunlarla yanaşı adalardan və materiklərin sahillərindən qanadlı və zəif qanadçıqlara malik növləri apararkən onların çoxu yeni məskunlaşdıqları ərazilərdə qanadlarını itirərək qanadsız onurğasızlara çevirilir, digərləri hətta qanadlarını saxlasalar da, yeni vərdişə – yarpaqların altında gizlənərək küləkdən qorunmağa adət edirlər. Beləliklə külək seçilən məskunlaşma sahəsində öz tə'sirini göstərməklə qanadsız növlərin inkişafına şərait yaratdır.

Küləyin sürətinə meşə örtüyü güclü tə'sir göstərir. Meşə örtüyünə xeyli qalmış meşə istiqamətində əsən küləklər tədriclə yavaşıyır. Meşədə bu sürət kəskin şəkildə, kiçik məsafə intervalında azalır. Meşələrə mütənasib olaraq digər bitki örtükleri də küləyin sürətinə az-çox tə'sir edir.

Atmosferin qaz tərkibi təbiətdə yalnız vulkan püskürməsi zamanı onun ətrafında bitki örtüyü və heyvanat aləminin həyatı üçün təhlükəli tərkibə malik qazların artması nəticəsində kəskin dəyişir. Yüksək dağlıq ərazilərdə atmosferin ümumi təzyiqi və oksigenin parsional təzyiqi azalır. Heyvanların aşağı oksigen həddinə uyğunlaşmasının əsas göstəricisi qanda hemoqlabinin miqdarının artmasından ibarətdir. Bu xüsusiyyətə kifayət qədər malik olan bə'zi növlərin qanlarında hemoqlabin qısa intervalda

dəyişdiyindən onlar bu heyvanlardan da yüksəkdə məskunlaşa bilirlər. Bu ərazilərdə bitkilərin yayılmasının əsas səbəbi ətraflı tədqiq olunmasa da hələlik onların toxumalarında yüksək xlorofilliyyin olmasına istinad edilir.

İqlimin əsas parametrlərinin orqanizmlərə təsirini qiymətləndirmək üçün, ordinat oxunda əsas iqlim amilləri (temperatur və rütubət, temperatur və yağıntı) göstərilən klimatoqrammadan istifadə edilir. Bu iqlim göstəricilərinin qrafik üsulu ilə göstərilməsində müxtəlif üsullar mövcuddur. Məşhur alman tədqiqatçısı Q. Valterin qurduğu klimatoqram daha əsaslı işlənmişdir. Bu klimatoqramda yalnız temperaturla yağıntının mütənasibliyi deyil quraq və rütubətli dövrlərin və başqa göstəricilərin dəvamıyyəti də aydın görünür.

Edafik amillər. Edafik amillərə torpaq və qar örtüyünün orqanizmlərə göstərdiyi təsirlərin əsas xüsusiyyətləri daxildir. Bunun üçün substratın kimyəvi tərkibi (torpağın turşluğunu müəyyən edən hidrogen ionlarının konsentrasiyası, tez həll olan duzların və qida maddələrinin miqdarı) və fiziki xüsusiyyətləri (mexaniki tərkibi, yumşaqlığı, aerasiya həddi) müəyyən edilməlidir.

Hidrogen ionlarının pH konsentrasiyası (torpaqda pH reaksiyası 7-ə çatanda-neytral, 7-dən artıq olanda-qələvi, 7-dən az olanda-turş) torpaqda turşlaşmanın gedişinə, bitki örtüyü və heyvanat aləminin inkişafına güclü təsir edən ekoloji amillərdən biridir. Hər bir bitki növü pH-n müəyyən amplitudasında inkişaf edir və onun müəyyən həddi bitkilərin növündən asılı olaraq optimum tə'sirə malikdir. Belə ki, Sfaqnum mamırı üçün torpaqda PH optimal həddi-3,5, çəmənlicə (huçka) və meşə xaçgülü üçün-4, dəvədabanı, öskürək otu və arpa üçün bu optimal hədd-6-7 pH-a bərabərdir. İbtidailərin bə'zi növləri pH-n 3,9-9,7 həddində geniş yayılır. Yağış soxulcanları pH qiyməti 4,4-dən aşağı olduqda dözmürlər, amma öz çanaqlarını qurmaq üçün kalsı tələb edən quru ilbizləri 7-8 pH-da yaxşı inkişaf edib yayılırlar.

Bitkilərin inkişafında xüsusi ekoloji əhəmiyyət kəsb edən kimyəvi elementlər azot, fosfor və kaliumdur. Bitkilərin inkişafı üçün daha çox tələb olunan elementlər adətən torpaqda çatışır.

Əsas qida elementlərinin miqdarına görə torpaqlar-zəngin, orta və kasıb kimi tiplərə ayrırlırlar. Torpaqların belə xassələrinə mütənasib olaraq onlarda yayılan bitkiləri eftrof, mezotrof və oligotrof bitkilər adlandırırlar. Bir çox bitkilər adətən azot duzu ilə zəngin olan torpaqlarda yaxşı inkişaf etdiklərindən, onlara nitrat bitkiləri deyirlər. Bu qrupa sürünən ayriq, buğda, yaxşı yemlik taxillar, maya sarmaşığı, kicitkan, ivan-çay, qızılıağac kimi növlər daxildir. Torpaqda kalsium duzunun mövcudluğu ali bitkilərdə maddələr mübadiləsinin getməsinə əlverişli şərait yaradan turşuluq reaksiyasının baş verməsinə səbəb olur. Kalsiuma münasibətinə görə bütün bitkilər-kalsofab (kalsiumdan qaçan) və kalsofil (kalsium ilə zəngin torpaqlarda yayılan) bitkilərə ayrırlırlar. Bitkilər arasında onların inkişafı üçün kalsiumun əhəmiyyəti olmayanları da var. Mərkəzi avropada yayılan flora içərisində səhləb çiçəklilər, tonqalotu, qarayonca; ağaclarlardan sibir şamı, fisdıq və s. bitkilər kalsiefil bitkilər sırasına daxildir. Kalsofab bitkilərə bu ərazidə yayılan sfaqnum mamırları, sfaqnumla zəngin olan bataqlıqlarda yayılan bitkilər, əvəlik, quzuqulağı, şabalıd, çay kolu daxildir. Məlumdur ki, bitkilərin müxtəlif həddə kalsiyə malik olan torpaqlarda məskunlaşması onların həmin torpaqlarda olan turşuluğa münasibətindən irəli gəlir. Heyvanlar arasında da kalsiumun yüksək kansentrasiyaya malik olduğu torpaqlarda yayılan növləri mövcuddur.

Asan həll olan duzlarla zəngin olan torpaqlarda yayılan bitkilər halofit bitkilər adlanır. Bu bitkilər yüksək osmotik təzyiqə (50-100 atm), sukkulent quruluşa, yarpaqsız gövdəyə malik olmalarına, gövdələrində və kök sistemlərində 25-84% kül çöküntüsü toplamaq xüsusiyyətinə görə fərqlənirlər. Bu qrupdan olan bitkilərin göstərilən xüsusiyyətləri yüksək həddə həll olmuş duzların konsentrasiyasının yayıldığı torpaq sahələrində də onla-ra hətta tam örtük yaratmaq imkanı verir.

Şoranlaşmış torpaqlarda heyvanat aləminin bə'zi qrupları geniş ərazilər boyu yayılmışdır. Yalnız Mərkəzi Avropanın şorran və şorakətli torpaqlarında böcəklərin bilavasitə həmin torpaqlar üçün səciyyəvi olan 20-dən artıq növü məlumdur.

Torpağın fiziki quruluşu da onda yaşayan və yayılan bitki və heyvan orqanizmlərinə güclü təsir göstərir. Qumsal torpaqlar gilli və gilicəli torpaqlardan kəskin fərqlənir. Qum yumşaq quruluşa malik olub, hərəkətli substratdır. Qumların malik olduğu ekstratdan istifadə etmək xüsusiyyətinə malik olan bitki və heyvanlar **ksimmofillər** adlanır. Qumlaq bitkilərinin əksəriyyəti kökümsov gövdəyə malik olduğundan onları qum basıldıqda gövdələrində köklər inkişaf edir və ekstratin orqana verilməsini təmin edir. **Psimmofil** bitkilər qum hissəciklərindən ibarət örtükə örtülü ki, bu da onları qurumaqdan qoruyur. Psimmofil bitkilərdə qum axınından və küleklərdən yaxşı qorunmaq üçün yarpaqlar nazik və coddur. Bu qrup bitkilərin toxumları xüsusi nazik təbəqə və ya tüklərlə örtülü olub, qumla yaxşı yumbalanmaq xüsusiyyətinə malikdirlər.

Qumluqda yaşayan heyvanlar onu sürətlə oymaq məharətinə malikdirlər. Enlibəs kərtənkələlər qumları çox böyük sürətlə eşmək və orada elə gizlənmək qabiliyyətinə malikdirlər ki, gizləndikdən sonra onların yerlərini təyin etmək mümkün olmur. Psammofil heyvanların pəncəsində olan tüklü daraqcıqlar və bədənlərində olan pulcuqlar onlara yumşaq suxurda hərəkət etməyə və yuva qazmağa imkan verir. Xatırladırıq ki, qumluqlarda yuvaların davamiyəti olmadığından psimmofil heyvanlar uzun müddət istifadə ediləsi dərin yuvalar qurmurlar. Bu qrupdan olan orqanizmlərin bir çoxu (ilanlar, kərtənkələ və bəzi həşaratlar) qumların altı ilə xeyli məsafə qət edə bilirlər.

Bitki və heyvanat aləminin həyatında qar örtüyünün əhəmiyyəti çox böyükdür. Qar örtüyü torpaq səthini örtməklə, torpaqda istiliyin saxlanması təmin edir. Qar örtüyünün çox yayıldığı ərazilərdə bitkilərin qar altı inkişafi mövcuddur ki, onun nəticəsində bir çox növlər erkən yazda çiçək açırlar. Qar örtüyünə

münasibətinə görə A.N.Farmazov heyvanları iki qrupa – xionofoblara və xionofillərə ayırmağı təklif edir. Qar örtüyündə yaxşı formalaşan – xionofillər (köstəbək, tarla siçanı) az qar örtüklü qışda böyük çətinliklə qarşılışırlar, hətta kütləvi şəkildə məhv olurlar. Əksinə, xionofoblar (dirnaqlı heyvanlar) bu şəraitdə asan hərəkət etməklə yanaşı qida təminatından korluq çəkmirlər.

Qalın qar örtüyünün heyvanların hərəkətinə təsiri onların pəncələrinin həcmindən və bədənlərinin çəkilərindən asılı olaraq nəzərə çarpır. Beləki, qabanın pəncəsinin hər kvadrat santimetr sahəsinə 903, sığırın pəncəsinin hər sm^2 -a 500, canavarın-190, şimal maralının-140, dovşanın 19-24, ev siçanının-5,5, sibir xoruzunun-59, ağ kəkliyin pəncəsinin hər kvadrat santimetr sahəsinə isə 12 qram yük düşür. Qış dövrü bəzi heyvanların bədənlərinin həcmi tükün, lələklərin və qərnı təbəqə hesabına böyüyür. Uzun ayaqlara malik olan (şimal maralı, sığır) heyvanlar üçün 40-50 sm qalınlıqda qar örtüyü hərəkətə mane olmur. Çəki yükü hər sm^2 pəncə sahəsinə 10-15 qr. ağırlıqla düşən orqanizmlər qar örtüyü üzərində asan, 30-40 qr/ sm^2 pəncə sahəsinə düşən orqanizmlər yumşaq qar örtüyünə malik ərazilərdə çox çətin hərəkət edirlər.

Heyvanların bəzi növləri qar düşərkən miqrasiya edirlər. Bu qrupdan olan heyvanlar qar üzərində çətin hərəkət etməklə yanaşı, qar altında qalan yemlərdən istifadə etməkdən məhrum olurlar. Oturaq həyat tərzinə malik heyvanların əksəriyyəti qış dövründə yemin başqa formalarından istifadə edirlər. Dovşanlar isti dövrlərdə otlarla qidalandıqları halda, qışda ağacların budaqları ilə qidalanırlar.

Qar örtüyü altında həyat tərzinə malik xırda heyvanlar qalın qar örtüyü altında bütün qışı fəal başa vururlar. Tetra quşları qar örtüyündən mühafizə obyekti kimi istifadə edir və hətta gecələr qar altında yuvalayırlar.

Orqanizmlərin yayılmasına sxurların nəmliyi xüsusi təsir göstərir. Suxurlar fiziki və fizioloji quruluşa və nəmliyə malik ola bilər. Suxurun fizioloji quruluğu müxtəlif səbəblərdən baş-

verir. Bu termin o suxurlar üçün işlədir ki, həmin suxurda nəmlik var, ancaq ondan bitki və heyvanların istifadə etməsi mümkün deyildir. Belə ki, fizioloji quru torpaqda duzların yüksək osmotik təzyiqi nəticəsində yaranmış nəmlikdən bitkilərin inkişafında istifadə olunmur. Tundranın rütubətlə zəngin, lakin aşağı temperatura malik olan torpaqları da fizioloji quru torpaqlardır. Fizioloji quru torpaq sahələri ekstremal sahələrdir və bu ərazi-lərdə məskunlaşan orqanizmlər ya tez həll olan duzların məhlulları yayılan torpaqlarda, ya da alçaq temperatur mühitinə malik torpaqlarda yaşamağa uyğunlaşmalıdır.

Sfaqlı bataqlıqların səthində fizioloji quraqlıq o vaxt müşahidə edilir ki, mamır örtüyü yüksək molekullu birləşmələrin həll olduğu su buxarı ilə doyur və ya alçaq temperatur şəraitində rütubətdən istifadə edə bilmir. Biz hələ yuxarıda rütubətli torpaqlarda məskunlaşan növlərin hiqrofil olduğunu göstərmış-dik. Buna uyğun olaraq su mühitində yayılan orqanizmlər – hiq-rofitlər adlandırılır.

Hidroqrafik amillər. Su mühitinin xüsusiyyətləri onun havaya nisbətən kifayət qədər sıxlığa, az şəffaflığa, axına, müxtəlif dərəcədə duzluluğa, dərinlikdən asılı olaraq təzyiqin artmasına və işıqlanmanın azalmasına malik olması ilə səciyyələnir. Quru ilə müqayisədə sular stabil temperatur rejiminə malikdir. Belə ki, sularda temperatur sıfırdan aşağı yalnız sülb halında müşahidə edilir. Su hövzələrində temperatur bir sahədən digərinə tədriclə keçir. Nəhayət, suların kifayət qədər istilik tutumuna malik olması sularda qızma və soyuma prosesinin quruya nisbətən ləng getməsinə səbəb olur. Tropik qurşağın ərazi sullarında temperatur həmişə yüksək, Arktika və Antarktidada daim aşağı, müləyim qurşağa mənsub sularda temperaturun tərəddüdü çoxdur. Bu göstərilən ekoloji şəraitdə formalanmış su orqanizmləri – stenoterm orqanizmlər qrupuna daxildirlər.

Quru orqanizmlərin həyat formasından və yaşayış tərzindən tamamilə fərqlənən su mühiti orqanizmlərinin həyatı və in-

kişafına xüsusi bölmə həsr edildiyindən burada geniş mə'lumat verməyə ehtiyac yoxdur.

Oroqrafik amil. Digər ekoloji amillərdən fərqli olaraq oroqrafik amil orqanizmlərə həm birbaşa, həm də dolayı yolla təsir edir. Mikrorelyefin müxtəlif elementlərinin vəziyyəti (yamacların meyilliyi, ekspozisiyası, dəniz səviyyəsindən yüksəkliyi) orqanizmlərin məskunlaşma mühitinə kifayət qədər tə'sir göstərir. Makrorelyef üzvü aləmin xüsusiyyətlərinə müxtəlif tərkibə malik (güclü rütubətə və ya quraqlığa) güclü hava axınlarının və təsirlili küləklərin qarşısını kəsməklə birbaşa təsir göstərir. Dağ sistemlərindən aralı sahələrdə yuxarıda göstərilən amillərin təsiri daha geniş miqyasda özünü göstərir. Belə ki, rütubətli qərb küləklərinin sirkulyasiyasının yolunda yerləşən Şimali Amerika Kordilyer dağ sistemi, Şimali Amerikanın bitki zonallığında ciddi dəyişikliyə səbəb olmuşdur. Burada enliyarpaqlı meşələrdən başlayaraq zonallığın şimaldan cənuba deyil, şərqdən qərbə – yəni enlik zonallığının coğrafi uzunluq zonallığı ilə əvəzləşməsinə səbəb olmuşdur. Bu regionda şərqdən qərbə enliyarpaqlı meşələri əvvəlcə hündür, sonra alçaq otlu prerilər, yarım səhra və nəhayət səhralar əvəz edir. Azərbaycanın Şimal hissəsində yerləşən Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava külələrinin qarşısını kəsməklə cənub ərazilərdə subtropiklərin yaranmasına imkan yaratmışdır.

Makrorelyeflə yanaşı orqanizmlərin həyatında mezo və mikrorelyefin də təsiri böyükdür. Mezorelyef coğrafi zona daxiliində qrupların zonal, introzonal və ekstrozonal yayılmasına səbəb olur. Mikrorelyef duzluluğun və rütubətin paylanmasına təsir etməklə qruplar kompleksinin təşkilinə şərait yaradır. Biribirilə növbələşən ölçülü qrupların yayıldığı (yüksek və alçaq) mikrorelyef formaları əsasən düz və nəmlik rejiminin müxtəlifliyinə görə fərqlənir.

Relyefin bitki və heyvanat aləminin həyatında müxtəlif təsirlərini nəzərə alaraq oroqrafik amil ekoloji amilin əsas amillərindən biri kimi elmə daxil edilmişdir.

Biotik amil. Birlikdə yaşayan orqanizmlerin biri-birinə münasibəti müxtəlifdir. Orqanizmlər arasındaki bu münasibət – biotik münasibət adlanır. Biotik münasibətləri göstərdikləri təsi-rə əsaslanmaqla təsnif etmək olar. Bu təsnifat orqanizmlər arasındakı biotik münasibətlər haqqında ümumi anlayış yaradır.

1. Mutualistik münasibət – abdal xərçənginin boş ilbiz çanağında gizlənməklə yumşaq bədənini mühafizə etməsi və böyüdükcə çanaqları dəyişərək fəal həyat tərzini davam etdirməsi mutualizmdir. Bu prosesdə abdal xərçəng ilbiz çanağından ehtiyatla aktına təbəqəsilə çıxır və əlavə mühafizə rolunu oynayan aktına (yapışqanlı hüceyrəyə malik) ilə birlikdə yeni, onun üçün əlverişli olan çanaqla diblə yavaş-yavaş sürünərək hərəkətini davam etdirir.

Qarışqa yuvalarında yaşayan bir çox böcək növlərinə təsadüf edilir. Burada yaşayan böcəkləri qarışqalar yemləməklə bərabər həm də qoruyub mühafizə edirlər. Əvəzində qarışqalar da böcəklərin selik vəzlərindən axan şirələrdən istifadə edirlər. Qarışqalar bitkilərin şirəsini soran mənənələri də mühafizə etməklə əvəzində onların ifraz etdikləri şirələrdən istifadə edirlər.

Sahildə yatan Nil timsahına yaxınlaşan Troxilus quşu timsahın bədənidəki zəliləri və dişlərinin arasındaki qida qalıqlarını təmizləyir. Nəticədə timsah əziyyətdən, quş isə achiqdan xilas olur. Qarşılıqlı mənfəət xatırınə biri güzəştə, digəri isə risqə gedir.

Yaşıl yosunlar mərcan riflərini yaradan mərcan polipləri koloniyasında geniş yayılmışdır. Bu yosunlar mərcan poliplərinə assimlyasiya yolu ilə üzvü maddələri çatdıraraq əvəzində poliplərin vasitəsilə düşməndən mühafizə olunurlar. Bəzi yaşıl yosunlar bir hüceyrəli ibtidailərin hüceyrələrində yerləşirlər. Bu şəraitdə ibtidailərin bədənlərində yerləşən yosunlar xarici mühitin əlverişsiz şəraitindən mühafizə olunmaqla yanaşı, ibtidailərin şəffaf bədənlərindən keçən işığın köməyilə assimlyasiya edərək sahibini karbonla təmin edir və əvəzində ondan azotlu birləşmələr və karbon qazı alır. Yaşıl yosunlarla süngərlərin, dərisi tikan-

liların, qurdların və ilbizlərin bir çox növləri yuxarıda göstərilən münasibətə malikdirlər.

Bir çox bakteriyalar və ibtidailər onurğasızların (termidlər) və onurğalıların (gövşəyənlər) bağırsaqlarında yayılıraq mühafizə olunur və onların hesabına qidalanaraq inkişaf edirlər.

Yırtıcı qarişqalarla mirmekofil (qarişqa sevən) bitkilər arasındaki mutualist münasibət daha mürəkkəbdür. Mirmekoxorlar mirmekofil bitkilərin xüsusi çatlarında məskunlaşırlar. Hemin bitkilər adətən qidalı maddələr ifraz edirlər. Bu maddələrə Belta və Müller maddələri deyilir. Zülalla, proteidlə və digər qida maddələri ilə zəngin olan Belta və Müller cisimcikləri bitkinin gövdəsində məskunlaşan qarişqaları qida ilə təmin edir. Yırtıcı qarişqalar da öz növbəsində mirmekofil bitkiləri digər yarpaq yeyən qarişqalardan və bitki yeyən həşəratlardan mühafizə edir.

Bitkilərdə tozlanmanın, toxumun və meyvələrin yayılmasında da heyvanların mutualist münasibətləri geniş nəzərə çarpır. Belə münasibətlərə kök tumurcuqlarında yayılan bakteriya ilə bitki, mikoriza hazırlayan göbələklərlə bitki kökləri arasındakı mübadilələri aid etmək olar.

Carpaz tozlanmadan alınan nəsl tozlanma nəticəsində alınan nəsildən daha üstün xassələrə malik olurlar. Bitkilər və tozlandırıcılar arasında gedən bu mürəkkəb mübadilədə bitkilər tozlanmaqla yanaşı tozlandırıcılar (həşəratlar, quşlar, yarasalar və s.) da qida ilə təmin olunurlar.

Köklərdəki bakteriyaların və mikoriza yaradan göbələklərin sahibkarı olan bitkilərlə qarşılıqlı münasibətləri o qədər mürəkkəbdür ki, bəzən onlar arasındaki prosesi parazitlik səviyyəsində hiss edirik. Beləki, əvvəlcə bakteriya və ya göbələklər bitkini yoluxdurur, bir müddətdən sonra isə əksinə bitki göbələk və bakteriyaları yoluxdurur. Lakin bu mürəkkəb prosesin nəticəsi mutualizmə yaxınlaşır. Göbələklə yosunun şibyədə mübadilə münasibətləri ekstremal şəraitdə şibyənin normal inkişafına və özlərinin mövcudluğuna şərait yaradır. Ümumiyyətlə orqanizm-

lər arasındaki qarşılıqlı mutualistik münasibət eyni ekoloji şəraitdə müxtəlif növlərin normal inkişafını təmin edir.

Kommensalizm münasibətə yapışqan balıqla onun sahibkarı arasındaki mübadilə əyani misal ola bilər. Yapışqan balıqlar sümürtkən rolunu oynayan bel daraqları vasitəsilə köpək balıqlarının və digər iri balıqların dərilərinə yapışaraq onlarla birlikdə hərəkət edir və onların artıq qalan qidaları ilə qidalanırlar. Belə kommensalizm balıqlarla hidroid poliplər, balinalarla onların üzərində oturan bir qrup xərcəngkimilər arasında da mövcuddur.

Kiçik ölçülü nereis qurdı abdal xərcənginin qulaq seyvanında məskunlaşaraq onun qidasının artığı ilə qidalanır.

Opolin-infizori yosunu qurbağanın bağırsağının aşağı çıxışında yerləşərək onun yarımhəzm olmuş ekstratı ilə qidalanır.

Orqanizmlərdə rənglərin mühitə uyğun olaraq dəyişməsi, bəzi zərərsiz (arılar və s.) həşəratların özünü müdafiə məqsədi ilə zəhərli maddələri özlərində saxlamaları xassələri də kommensalizmdir.

Heyvanların dəriləri və tükləri üzərində yosunların yayılması yarpaqlı ağacların fonunda bu heyvanların nəzərə çarpmasına imkan vermir. Bu hal Cənubi Amerikanın tropik meşələrində geniş yayılmış uzun tüklü ərincəyin tüklərində yaşıł yosunların inkişafında daha qabarıq şəkildə nəzərə çarpır. Bəzən bu orqanizm üzərində yaşıł yosunların sürətli inkişafı ərincəyin təbii rəngini tamamilə dəyişməklə onu yarpaqdan seçilməyən vəziyyətə salır.

Çox vaxt heyvanların bəzi növləri ağac köklərində və gövdələrində öz rəqiblərindən gizlənmək üçün və yuva salmaq üçün istifadə edirlər. Bu da kommensalizmin bir forması kimi nəzərə alınır.

Rütubətli tropik meşələrdə geniş yayılmış bitki qrupu-epifitlər də kommensalizm qruplara aid edilir. Epifitlər xüsusiyyətlərinə görə biri-birindən fərqlənən dörd qrupa bölündür. Bromelilər ailəsinə aid olan çənli epifitlər yalnız Cənubi Amerikada yayılmışdır. Bu epifitlərin yarpaqları elə formaya malik-

dir ki, orada xeyli su toplanır. Belə incə xüsusiyyətə malik olan epifitlərdə ilbizlər, ağcaqanad süfrələri, qurbağa süfrələri və hətta bitki qovuqçaları məskunlaşırlar. **Epifit-bra və yuvacılı – epifitlər** köklərində hava dolu borucuqların olması ilə və onlar arasındaki torpaqların yüksək humusa malik olmaları (40%) ilə səciyyələnir. Epifit qrupundan fərqli olaraq yarımepititlər torpaqla əlaqələrini itirmədikləri üçün ağaç budaqları boyu əlavə köklər buraxaraq həm də torpaqdan qidalanırlar. Ona görə hətta bu köklər kəsilsə də yarım epifitlər budaqlardan qidalanmaqla inkişaflarını davam etdirirlər. Yarım epifitlərə aroid ailəsinə mənsub olan bir çox növlər daxildir. Nəhayət, bütün qalan yarım epifitləri əhatə edən protoepifitlər ağacların gövdə və budaqlarında onların hesabına inkişaf edirlər, lakin nə yüksək humuslu torpağa, nə də su ehtiyatına malik deyillər.

Yalnız yarpaqlar üzərində (yarpaqların ömrü ildən artıq olan tropik və ekvatorial meşələrdə) yayılıb inkişaf edən epifitlərə-epifillər deyilir. Epifitlərin bir qrupu quraqlığa davamlı və işiqsevən olduğu üçün budaqların işıqlı tərəfində, digəri isə rütubət və kölgəyə uyğunlaşdırğından budaqların qaranlıq hissələrində yayılırlar. Mülayim qurşaqda yayılan sarmaşıqlar ot və ağaç şəkillidir. Tropik ölkələrdə adətən sarmaşıqların gövdəli formaları geniş yayılmışdır. İşığa doğru hərəkətinə görə sarmaşan bitkilər bir neçə qrupa bölündür. Hər bir qrup (sürünən, dırmaşan, dolanan və s.) sahibkarı olan ağaç bitkisinə müxtəlif fəndlərdən istifadə edərək qalxırlar. Bu bitki qrupları arasındaki qarşılıqlı münasibətlər növlərərası kommensalizmi təşkil edir.

Biotik amillər içərisində ən geniş yayılmış münasibət tipindən biri də yırtıcılıqdır. Konsumentlərin bütün sıraları (birinci sırada konsumentlər) bitkidən istifadə edənlər və (ikinci və üçüncü sırada konsumentlər) heyvanlardan qida kimi istifadə edənlər faktiki olaraq yırtıcıdır. Biotik münasibətlər baxımından canlı bitki və heyvanlarla qidalanan orqanizmlər arasında prinsipcə heç bir fərq yoxdur və bunların daxil olduğu qruplardan asılı

olmayaraq hamısı yırtıcıdır. Bir sözlə canlı canlı ilə qidalanırsa deməli, o yırtıcıdır.

Yırtıcılığın bir formasıda parazitlikdir. Parazitlik dedikdə, orqanizmlər arasında elə münasibət başa düşür ki, bir orqanizm növü (parazit) digər orqanizmin, sahibkarın hüceyrələri ilə qidalanır. Neticədə parazitlə ətraf mühitin qarşılıqlı təsiri əsasən sahibkarın orqanizmi vasitəsilə eks olunur. Parazitlə yırtıcıya fərq qoymaq çox çətindir. Parazitlər orqanizmlərdə daimi və müvəqqəti müşahidə edilə bilər. Müvəqqəti parazitlər orqanizmlərə düşərək müəyyən müddət orada qidalanırlar. Daimi parazitlər bütün individual həyatlarını sahibkarın canında keçirirlər. Daimi və müvvəqqəti parazitlər arasında kecid tədrigidir. Belə ki, mozalanların yalnız süfrələri parazitlər tərəfindən məhv edilir, bu həşaratların iriləri sərbəst həyat tərzinə malikdirlər. Səhra və yarımsəhralarda yayılan arqazid-gənələr dörd dəqiqə, oksid-gənələr isə səkkiz dəqiqə aramsız qan sorurlar. Parazit qurdlar (askarid, soliter, tüklübaş) yumurta qoyma vaxtından başqa bütün həyatlarını sahibkarlarının bədənlərində keçirirlər.

Parazit bitkilər əsasən daimi parazitlər olsalar da, onların bəziləri inkişaf fazalarına (skler) malikdir. Bu parazitlər sahibinin bədənində deyil, qışlamanı torpaqda keçirirlər.

Parazitlər obliqat (mütləq) və fakultativ (qeyri mütləq) həyat formalarına malik olurlar. Birinci formaya malik parazitlər ancaq parazit həyat tərzində yaşayır, eks təqdirdə məhv olurlar. İkinci həyat formasına malik parazitlər həm parazit kimi, həm də saprofitcəsinə – orqanizmlərin ölü qalıqları ilə qidalanaraq yaşaya bilirlər.

Orqanizmin hansı hissəsində yaşamasından asılı olaraq parazitlər daxili və xarici parazitlərə ayrırlırlar. Daxildə yayılan parazitlər-bağırsaq boşluğunda, toxumalarda və dəri daxilində yayılan parazitlərə ayrırlırlar.

Bitkilər arasında tam və yarımparazitlik mövcuddur. Tam bitki parazitləri bütün qidanı sahiblərindən alırlar. Yarımparazit-

lər isə sərbəst fotosintez edərək sahiblərindən yalnız mineral maddələr almaqla kifayətlənilərlər.

Parazitlər özlərinə məxsus səciyyələrə – spesifik və qeyri spesifik səciyyələrə malikdirlər. Spesifik xüsusiyyətli parazitlər bir sahibkara (onun bir neçə nəslində) malik olurlar. İkinci səciyyəli parazitlər bir neçə bitki və heyvan növlərini zədələyə bilər. Belə ki, insan askaridi, sporlu çövdarça spesifik parazit, iksod gənəsi isə qeyri-spesifik parazitdir.

Nəhayət parazitlər bir sahibli, iki sahibli və üç sahibli parazitlərə ayrılırlar. Birinci qrup parazitlərə – askarid, ikinci qrup parazitlərə – pas göbələkləri, üçüncü qrup parazitlərə – pişik sorucusu əyani misaldır. Parazitə ağaclarдан – boğan ağac daha yaxındır. Bu tropik meşə sakininin toxumları quşlar vasitəsilə ağacların zoqlarına və budaqlarına düşür. İnkişafın ilk mərhələsində özünü epifit kimi aparın ağacboğan böyüdükcə kökləri həm torpağı, həmdə ağacların budaqlarına çataraq torpaqdan qidalanmaqla yanaşı bütünlükə sahibkara dolanır. Sahibkarı tamamilə boğub məhv etdikdən sonra, artıq öz kök və gövdəsi üzərində dayanaraq inkişafını davam etdirir.

Orqanizmlərin bəzi növləri özlərinə təsir etməyən, lakin başqa orqanizmlərə güclü təsir göstərən zəhərli maddələr ifraz edirlər. Orqanizmlərin malik olduğu bu hal-antibioz adlanır. Belə hadisələrə göy-yaşıl yosunlar vasitəsilə suların "çiçəklənməsi", külli miqdarda zəhərli mikroorqanizmlərin toplanması nəticəsində «qırmızı dəniz» balıq və digər orqanizmlərin kütləvi məhv olması əyani misaldır. Bakteriyalar, Klef göbələkləri, aktinomisetlər tərəfindən ayrılan antibiotiklərdən bir çox yolu-xuculara qarşı təbabətdə istifadə edilir.

Ali bitkilərin bir çoxu digər bitkilərin artımına təsir edən maye və qaz halında antibiotik maddələr ayıırlar. Bu maddələrə-kolinam, onların bakteriyaların məhv edilməsində istifadə olunanına isə – fitonsidlər deyilir. Antibiotiklər yalnız bakteriyalar, göy-yaşıl yosunlar, göbələklər, bitkilər tərəfindən deyil, bir

neçə heyvanlar tərəfindən də hazırlanır. Belə ki, balıq kürüsünün örtüyü və hörümçeyin ayırdığı pautin antibiotiklə zəngindir.

Orqanizmlər arasında mövcud olan biotik münasibətin bir formasında neytralizmdir.

Təbiətdə orqanizmlər arasında geniş vüsət alan biotik münasibət – rəqabətdir. Orqanizmlərdə rəqabət növlərarası və növdaxili ola bilər. Növlərarası rəqabət o vaxt baş verir ki, müxtəlif növlərin fəndləri eyni sərvətdən və ya maddədən istifadə edir və ya eyni təhlükəyə məruz qalırlar. Növdaxili mübarizə eyni növün fəndləri arasında baş verir. Rəqabət nəticəsində fəndlərin xeyli hissəsi məhv olur. Rəqabət növlərin yaranmasında və təbii seçmə prosesi əsasında baş verir. Xatırladaq ki, növdaxili mübarizə növlərarası mübarizədən daha kəskin gedir. Bu ondan irəli gəlir ki, eyni növün fəndləri ekoloji xüsusiyyətlərinə görə biribirlərinə növarası fəndlərdən daha yaxın olduqlarından, mövcudluqları üçün münasib şərait uğrunda ciddi mübarizə aparmalıdır-lar. Xatırlatmaq lazımdır ki, digər amillərdən fərqli olaraq biotik amillərdə növlər yırtıcılıq və simbiozluq xüsusiyyətinə malik bir neçə qrupa bölündürlər.

Polifaq növlər - bir neçə növə hücum edirlər. Buraya çoxlu yırtıcı məməlilər və həşəratlar aiddir.

Olifaq növlər - bir neçə, xüsusən bir-birinə yaxın olan növlər hesabına yaşayırlar.

Monofaq növlər - ancaq bir sahibin hesabına yaşayır. İpəkqurdun ancaq tut yarpağı ilə qidalanır.

Simbioz - iki müxtəlif növün fəndlərinin tam faydalı şəkildə birgə yaşaması deməkdir.

Növlərarası münasibətlər çox mürəkkəb bioloji proses olub, təkamül nəticəsində yaranmışdır.

Bitki və heyvan qruplarının həyatında kifayət qədər rol oynayan biotik münasibətin əsas tipləri göstərilənlərdir.

Antropogen amil. Hazırda təbiətdə mövcud olan təsirlərdən kəskin fərqlənən antropogen amil öz təsirinə görə təbiətdə baş verən bütün proseslərdən güclüdür. İnsanlar orqanizmlərə

birbaşa təsir edərək onları yaya və məhv edə bilir, dolayı yolla təsir edərək onların yaşayış mühitini dəyişdirir.

Organizmlərə insanların birbaşa təsiri nəticəsində təbiətdə mövcud olan onlarla bitki və heyvan növləri Yer üzündən silinmişdir. Əvvəllər qida, sonralar geyim və digər qiymətli məqsədlər üçün başlanan ovçuluq bir çox heyvan növlərinin kütləvi qırğını ilə nəticələnmişdir. Hətta, bəzi növlərin tamamilə məhv edilməsinə çox qısa vaxt lazım gəlmişdir. İ. Steller və V. Bering sputniki dünya okeanında yeni növ dəniz məməlisi – dəniz inəyi aşkar etmişdir. Hesablama göstərmişdir ki, bu növün nəslinin kəsilməsi üçün cəmi 26 il lazım olmuşdur. Çox kiçik yayılma arealına malik olan dəniz inəkləri yosunla qidalandıqları və insanlardan qorxmadiqları üçün sahilə yan aldıqlarından asanlıqla insanlar tərəfindən məhv edilirlər. Son illər insanlar tərəfindən Nyu-Faundlanddə yayılan qanadsız təmizciklər, Tasmaniyada yayılmış kisəli canavarlar, Afrikada bir çox antilop növləri tamamilə məhv edilmişdir. Vəziyyətin gərginliyini nəzərə alan Beynəlxalq təbiəti mühafizə ittifaqı özündə təhlükə qarşısında qalan, nəslini kəsilmək vəziyyətində olan və nadir növləri eks etdirən Qırmızı kitabı tərtib etdi. Onun ardınca bütün dünya dövlətləri, o cümlədən Azərbaycan Qırmızı kitabı nəşr etdi. Belə kitabın nəşr edilməsində məqsəd təhlükədə olan növlərin mühafizəsini təşkil etməkdən ibarətdir. Qoruq və yasaqların təşkili bir çox bitki və heyvan növlərinin mühafizə edilməsinə imkan versə də brakonyorluq, bitki xammalından istifadə hələ də öz təsirini göstərməkdədir.

İnsanların düşünərək və ya kortəbii şəkildə yaydığı növlər Yer kürəsində fauna və floranın tərkibini kəskin dəyişdirmişdir. Hətta bəzən düşünülmüş şəkildə köçürürlən növ bu və ya digər ölkələrin təbiətinə mənfi təsir göstərir. Antropogen fəaliyyət nəticəsində yer kürəsində bir çox növlər geniş yayılmışdır. Bunlara ev siçanı, boz və qara siçovul, ev çibini və bitkiləri, zibilliklərdə və zibilxanalarda yayılan bir çox heyvan növləri, zəncirotu, adı açıqovuq, quşəppəyi kimi bitkilər aiddir. Bir çox adalarda flora

və fauna insanlar tərəfindən formalasdıqları üçün eynidir. İnsanlar tərəfindən adalara gətirilən növlər yerli növləri çox güclü şəkildə sıxışdırırlar. Yeni Zelandiyaya gətirilən qanadsız məməlilər, xeyli növ dördayaqlılar o cümlədən ev donuzları əvvəller yalnız bu ərazidə yayılmış sürünenlərin nümayəndəsi – hatte-riyanın, dəvəquşuyabənzər kivinin, bayquş tutuquşunun kəskin şəkildə azalmasına səbəb olmuşdur. Bu ərazidə maralın yayılması bir çox ağac və kol bitkilərinin tamamilə kökünü kəsmişdir. Keçmiş SSRİ-də Uzaq Şərqdə yayılan yenotabənzər itlərin digər rayonlarda akklimatizasiya edilməsi nəticəsində yerdə yuvalayan bir çox sənaye əhəmiyyətli quşların (binozi tetrası, tetra quşu, sibir xoruzu) azalmasına səbəb olmuşdur. Yenotabənzər itlər yuxarıda göstərilənlərdən əlavə insan üçün ağır fəlakətə səbəb olan quduzluğun virusunun daşıyıcısıdır. İnsan fəaliyyəti nəticəsində Yer kürəsində arealı dəyişdirilən fauna və flora onların düşdükleri ərazilərdə əvvəller yayılan növlərlə heç bir ümumi uyğunluğa malik deyillər.

İnsanlar tərəfindən bitki və heyvan növlərinin məskunlaşdıqları mühitin dəyişdirilməsi qrupların inkişafının ləngiməsinə, hətta bəzən tamamile məhv olmasına səbəb olur. Beləki, meşələrin qırılması aşağı yarus bitkilərinin və ağaclarда yuvalayan orqanizmlərin inkişafını dayandırır.

Sahələrin şumlanması, faydalı qazıntılarının istifadəsi, çəmənlərin biçilməsi, otlaqların otarılması üzvü aləmin tərkibini dəyişərək bəzi növlərin məhv olmasına, digərinin yaxşı inkişaf etməsinə şərait yaradır. Nəticədə sinantrop (insan fəaliyyəti ilə bağlı) növlər Yer kürəsində sürətlə yayılıraq, fauna və floranın birtipli olmasına səbəb olur. Biz artıq insanlar tərəfindən dəyişdirilən planetdə yaşayırıq. Təbii landşaft sahələri artıq antropogen landşaftlar içərisində kiçik sahələri əhatə edir. Antropogen landşaftlar öz növbəsində əvvəller bu ərazi üçün səciyyəvi olan landşaft komponentlərini özündə eks etdirə bilməz.

Antropogen təsirə məruz qalan ərazilərdə arealın strukturu və onu təşkil edən biosenozun tərkibi dəyişir.

Statsiya, Biotop, Biosenoz, Biogeosenoz, Fatsiya, Ekosistem anlayışları

Bu və ya digər növün mövcudluğu üçün labud olan şəraitlərin məcmusu – statsiya adlanır. Ona görə statsiya dedikdə "kimin" statsiyasından bəhs olunduğunu bilməliyik. Statsiya heç kimsiz mövcud ola bilməz. Canavarın, maralın, qırqovulun statsiyası ola bilər. Bitkilərə bu baxımdan "məskunlaşma" terminini işlətmək məqsədə daha müvafiqdir. Beləki, "palidin məskunlaşdığı", "qara şamın məskunlaşdığı" ərazilər mövcuddur və bunların hər birinin normal inkişafi üçün xüsusi şərait tələb olunur.

Tarixi inkişafın müəyyən mərhələsində yaranmış eyni mənşəli müəyyən sayılı, oxşar morfoloji əlamətlərə və fizioloji xüsusiyyətlərə malik olan, sərbəst cütləşərək özünə oxşar döllü nəsl verən, müəyyən şəraitdə yaşayın və coğrafi əraziyə uyğunlaşmış canlılar vahidinə (bitkilər, heyvanlar, orqanizmlər) növ deyilir. Məsələn: ağ şam, qara şam, boz dovşan, pələng, cüyür və s. Hər bir növ yarı� növdən, növ müxtəlifliyindən, populyasiyalardan və fəndlərdən ibarətdir.

Eyni növün areali daxilində sərbəst cütləşən, müəyyən yaşama yeri və ya yaşadığı mühitlə xarakterizə olunan və həmin növün digər qruplarından müəyyən qədər fərqlənən canlılar qrupuna **populyasiya** deyilir. Hər bir növ bir neçə populyasiyadan ibarət ola bilər. **Populyasiya** növün elementar quruluş vahidləridir.

Biosenozun mövcud olduğu müəyyən abiotik şəraitlə səciyyələnən Yer səthinin xüsusi sahəsinə **biotop** deyilir. Deməli biotop-eyni relyef, iqlim və digər abiotik amillərə malik olan su hövzəsi və quruda müəyyən biosenozun məskən saldığı sahədir. **Biotop** bir növ ekotopun sinonimi olub müxtəlif tiplərə (klimatop, hidrotop və s.) ayrılır.

Biosenoz – Quru və su hövzəsinin müəyyən birtipli sahəsində məskunlaşan, biri-birilə və abiotik amillərlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin tarixən təzahür tapmış məcmuudur. Biosenozun tərkibi əsasən

aşağıdakı orqanizmlər qrupundan təşkil olunmuşdur. **1. Avtrotrof orqanizmlər** (produsentlər) – qeyri-üzvü maddədən üzvü maddə emələ getirən orqanizmlər. **2. Heterotrof orqanizmlər** (konsumentlər) üzvü maddələrdən istifadə edən heyvan və bəzi bitki qrupları. Konsumentlər arasında fitofaqlar, zoofaqlar və fitozaofaqlar kimi orqanizm növləri mövcuddur. **3. Redusentlər** – orqanizmlərin məhv olmuş qalıqları ilə qidalanan saprofitlər. **Saprofitlər** – canlıların ifraz etdiyi maddələr və ya ölmüş orqanizmlərin cəsədlərindəki üzvü maddələrlə qidalanan bitki və mikroorqanizmlərdir. Qidalanma tipinə görə saprofitlər heterotrofdurlar. Saprofitlərə əsasən, bakteriyalar, göbələklər, aktinomisentlər arasında təsadüf edilir.

Biotop biosenoza birlikdə biogeosenozu təşkil edir. **Biogeosenoz** – orqanizmlərin mövcudluğunu təşkil edən təbii mühit amilləri kompleksinə malik xüsusi landşaft sahəsidir. V.Sukaçev və görə biogeosenoz təbiətin biotik və abiotik komponentlərinin məcmuudur. Biogeosenoz da biotop və biosenoz kimi birtipli yaşayış şəraitinə malik olması ilə fərqlənir. Biogeosenoz yer səthinin ən kiçik bölgülərindən biridir.

Fiziki coğrafiyada birtipli landşaft parçasını eks etdirən ən kiçik coğrafi kateqoriya **fatsiya** adlanır. Bu baxımdan fatsiya biogeosenozun sinonimidir. Lakin N.A.Solntsevin fikrincə iki səbəbdən fatsiya biogeosenozun sinonimi ola bilməz: birinci, ona görə ki, həyat olmayan yerə biosenoz demək olmaz, ikinci, insanlar tərəfindən göstərilən təsir nəticəsində fatsiyanın müəyyən hissəsində bitki örtüyünün və heyvanat aləminin hansısa xüsusiyyəti dəyişdirilibsə, deməli həmin ərazidə yayılan biogenozun iki-(əvvəlki və yeni), dəyişməyən və dəyişən qrupları yaranmışdır.

Xüsusi litogen (geoloji) əsasa malik olan təbii ərazi kompleksi kimi fatsiya əvvəlki vəziyyətində (yamac, təpə və s.) qaldığı halda da qruplarda müəyyən dəyişikliklər getdiyindən fatsiya ilə biogeosenoz məfhumları uzaşa bilməz.


Yer səthini keyfiyyət kateqoriyasına görə bölərkən "ekosistem" terminindən istifadə edirlər. Yer kürəsinin bütünlükə quru hissəsi, səciyyəvi iqlimi, relyefi, torpağı, bitki örtüyü və heyvanat aləmi ilə birlikdə, müləyim qurşağın meşə sahəsi, iynəyarpaqlı bitki növləri, podzollaşmış torpağı, (düzəlmış suayricılarda) kiçik talalarındakı otlarla və torpaq səthində yayılmış mamırla birlikdə iynəyarpaqlı meşə sahəsi (tayqa) və arid-quraq iqlimi, efemer bitki örtüyü və boz torpaqları ilə fərqlənən, adətən faunası sürünənlərdən və kəsəyenlərdən ibarət olan yarımsəhralar özlüyündə ekosistemdirlər. **Ekosistem** terminini elmə daxil edən ingilis tədqiqatçısı A.Q.Tensli orqanizmlərin məskunlaşdığı mühit amillərilə münasibətlərini və qarşılıqlı əlaqələrini özündə cəmləşdirən təbii inkişaf formasına malik ərazi kompleksini **ekoloji sistem adlandırmışdır**. Tədqiqatçının fikrincə eyni ərazidə məskunlaşan orqanizmlər (avtotrof və heterotroflar) onların yaşaması üçün labüb olan abiotik mühit amilləri ilə birlikdə **ekoloji sistemdir**.

Ekosistemlə biogeosenoz anlayışları arasında xeyli nəzərə çarpan fərq mövcuddur. Biogeosenoz – fitosenozuna görə qonşu biogeosenozdan təbii ayrılmış kəmiyyət göstəricisinə malik məkan vahiddir. Ekosistem – funksiyalı vahiddir və başqa ekosistemdən məkanca təcrid olması labüb deyil. Biogeosenoz hətta antropogen təsirə məruz qalsa da həmişə təbii hadisədir, ekosistem isə eksinə, bütünlükə süni (akvarium, kosmik gəmi) ola bilər. Ona görə də, ekosistem terminin yalnız biogeosenozlar toplusu kimi deyil, biogeosenoz termini tətbiq edilmədiyi halda da işlətmək olar.

Orqanizmlərin həyat formaları

Sistematik vəziyyətinə və mənşeyinə görə bir-birindən uzaq olub, eyni ərazidə məskunlaşan bitki və heyvanlar əsasən uyğun görkəmə malik olurlar. Orqanizm qruplarının uyğun təbii şəraitə, eyni ekoloji xüsusiyyətə mütənasib görkəm almalarını adətən onların "Həyat formaları" adlandırırlar.

Mərkəzi Avropanın enliyarpaqlı meşələrinin ekosistemlərinin sxemi.



Fotosintez yolu ilə 1 il ərzində 1 ha meşə sahəsi 1% gümüş enerjisi və atmosfer karbonundan istifadə edərək 24 t quru bitki maddəsi əmələ gətirir.

Bunun yansi təməffisi sərf olur, qalan 12 t-un

4 t yarpaq 2 t kömür

5 t gövde 1 t otlara sərf olur

İn məməlilərin biokütləsi - 2.2 kq/ha
Xırda məməlilərin biokütləsi - 5 kq/ha
Quşların biokütləsi - 1.3kq/ha

buxardanma

Bitkilər üçün K.Raunkerin əlverişsiz dövrün amillərinin və qar örtüyünün mühafizə rolunun təsirinə əsaslanaraq tərtib etdiyi həyat forması sistemi hələlik öz əhəmiyyətini itirməmişdir. Danimarka tədqiqatçısı K.Raunker həyat formasını ayırankən torpaq səthinin vəziyyətinə münasibətinə görə bitki tumurcuqlarının dəyişməsini, əlverişsiz dövrdə tumurcuqların mühafizə dərəcəsini və tökülən və bitki üzərində qalan yarpaqların miqdarını nəzərə alır.

K.Raunkerə görə əsas həyat formasına malik olanlar – **fanerofitlərdir**. Bu həyat formasına malik olan bitkilər, ağaç və kolların hündürlüyündən, onlarda olan tumurcuqların miqdarından və əlverişsiz dövrdə yarpaqlarını töküb – tökməməyindən asılı olaraq 15 yarım tipə ayrılırlar.

Həyat formasının həmin tipinə tropik bitki örtüyünün çoxillik gövdəli ot bitkiləri-fanerofitlər və başqa bitkilər üzərində inkişaf edən-epifitlər aid edilir.

İkinci qrup həyat formasına yarım kollar, bir çox ot bitkiləri və sürünen bitkilərin daxil olduğu **xamefitlər** aid edilir. Bu bitkilərin zoqları və tumurcuqları yerə çox yaxın olub qarla və ya bitki çürüntüləri ilə örtülməklə əlverişsiz dövrü başa vururlar.

Üçüncü qrup həyat formasına gövdələri əlverişsiz şəraitdə torpağa qədər qurulan, yarpaqları tökülən və yalnız torpaqda mühafizə olunaraq aşağı hissəsi qalan **hemikrofitlər** daxildir.

K.Raunker tumurcuq və zoqları torpaq səthindən aşağıda və ya su hövzələrinin dibində yerləşib əlverişsiz dövrü keçirən bitki növlərini həyat formasına görə – **kriptofitlər** adlandırmışdır.

Əlverişsiz dövrü toxum vəziyyətində başa vuran növləri K.Raunker terofitlər qrupuna daxil etmişdir.

Heyvanat aləminin həyat formasının tədqiqi bir qədər gec başlanmış və demək olar ki, kifayət qədər nailiyyət əldə edilməmişdir.

Məşhur ekoloq D.N.Kaşkarov göstərir ki, bitki və heyvanların həyat forması sistemi iqlim xüsusiyyətlərinə əsaslanmalıdır. Lakin heyvanlar üçün məskunlaşdıqları mühitin xüsusiyyət-

ləri, hərəkət növü və qida forması əsas şərt kimi nəzərə alınmalıdır.

D.N.Kaşkarovun fikrincə həyat növü sistemi aşağıdakı şəkildə qruplaşdır:

1. **Soyuqqanlı** (poykilotermələr) heyvanlar: a) Bütün il boyu fəal. b) İlin müəyyən dövründə fəal. v) Yayda yatanlar. q) Qışda yatanlar.
2. **İstiqanlı** (himoterm) heyvanlar. a) Oturaq həyat keçirənlər. b) Bütün il boyu fəal. v) İlin bir hissəsində fəal. q) Yayda yatanlar. d) Qışda yatanlar. e) Yuvalayanlar. j) Qışlayanlar. z) Yaylayanlar. i) Köçərilər.
3. Müxtəlif mühitdə hərəkət formasına görə D.N.Kaşkarov aşağıdakı həyat formalarını ayırır: 1) Üzənlər. 2) Eşənlər. 3) Yerüstü. 4) Ağacda yaşayanlar. 5) navada uçanlar.

Tədqiqatçı göstərdiyi həyat formaları sisteminə orqanizmlərin torpaq və havanın rütubətinə mütənasib bölgünün aparılmasını da istisna etmir.

Beləliklə, həyat forması sistemləri bitki və heyvanların hansı məqsədlə təsnif edilməsindən asılı olaraq müxtəlif olabilir. Əfsuslar olsun ki, D.N.Kaşkarov həyat formasının müxtəlif sistemlərində hansı qrupların birləşdirilməsinə konkret misal gətirmir.

Miqrasiya və invaziya

Yer kürəsində yayılan orqanizmlər üçün yalnız müəyyən həyat tərzinə uyğunlaşmaq deyil, yayılma qabiliyyətinə malik olmaq, onlarda yerdəyişmə xüsusiyyətinin olması xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, orqanizmlərin malik olduğu yayılma xüsusiyyəti passiv və fəal ola bilər. Belə ki, su mühitində yayılan orqanizmlər bir yerdən digərinə üzür, yerüstü növlər qaçır və uçurlar. Daxili su hövzəsinin bir çox sakinləri bir hövzədən digərinə (su böcəkləri, su birəsi və bə'zi həşaratlar) uçurlar.

Lakin, heç də bütün orqanizmlər fəal hərəkətə malik deyildir. Torpağa və ya su hövzələrinin dibinə bərkimiş bitkilər və

oturaq həyat tərzinə malik su heyvanları hərəkətsizdirlər. Hərəkətdə olan heyvanlarda da (gillik pişiyi-112 km/saat, uzunqanad-144 km/saat, köpək baliğı-45 km/saat) sürət müxtəlifdir. Bununla əlaqədar olaraq iti, aktiv və passiv hərəkətə malik orqanlar orqanizmlərdə formalışmışdır. Bitki toxumları və meyveləri malik olduqları əlamətlərdən asılı olaraq külək, su, axın, quşlar və məməlilər vasitəsilə yayılırlar.

Orqanizmlərin yeni yaşayış yerlərinə yayılma xüsusiyyətləri də müxtəlifdir. Hərçəndi yeni məskunlaşma sahələri heç də həmişə orqanizmləri hərtərəfli təmin etmir və orqanizmlər düşdükləri sahədə uyğun növlərlə rəqabət aparmalı və yeni mühitin abiotik şəraitinə adaptasiya olmalıdır. Bu şəraitə düşmüş yeni orqanizm növləri tam məskunlaşdıqdan və nəsl verdikdən sonra miqrasiyanın başa çatdığını və inkişafın müvəffəqiyyətlə davam edəcəyini söyləmək mümkündür.

Orqanizmlərin məkana görə yerdəyişməsini iki əlamətə əsasən qruplaşdırırlar: dövrü yerdəyişmə və dövrdən asılı olmayan yerdəyişmə (invaziya).

Bir çox növlər kəmiyyətcə dəyişir. Bu əlverişli illərdə yüksək məhsuldarlığa, əlverişsiz şəraitdə isə aşağı məhsuldarlığa malik olan birillik bitki növlərində daha aydın nəzərə çarpir. Heyvanlarda bu ekoloji şəraitin dəyişməsi ilə əlaqədar qısa inkişaf dövründə ya çox artmaq ya da məhv olmaq vəziyyəti nəzərə çarpir.

Əksər heyvanlarda və çoxillik bitkilərdə belə kəmiyyət dəyişikliyi çox ləng gedir.

Miqrasiya əsasən iqlimin xüsusiyyətlərindən asılı olaraq formalışır. Müləyim qurşağın quşlarının əksəriyyəti qışlamani müvəffəqiyyətlə keçirmək üçün ildə iki dəfə miqrasiya edirlər. Oturaq həyat tərzinə malik quşlardan fərqli olaraq köçəri quşlar eyni marşrutla eyni ərazilərə miqrasiya edirlər. Dövrü miqrasiyalalar kəmiyyət dəyişikliyindən asılı olmayaraq baş verir. Belə miqrasiyalalar bə'zi məməlilər arasında da mövcuddur. Şimal məralı qansoran qnunun yay dövrü kütləvi inkişafi ilə əlaqədar tun-

drada güclü küləklərin hakim olduğu okean sahillərinə köçürülər. Yay dövründə Tundranın sahil zonasında əsən güclü küləklər həşaratların hucumlarını zəiflədir və payızın axırlarında marallar yenidən tundranın qalın çəmənliklərlə zəngin olan cənub sahələrinə qayıdır.

Heyvanlar və quşlar arasında gedən miqrasiyada dövrü olmayan və ya onların miqrasiyasını proqnozlaşdırmaq çətin olanları da var. Belə miqrasiyalar orqanizmlərin yaşadığı ərazilərdə yaranan qida çatışmamazlığı nəticəsində yaranır. Buldürük quşunun əsas qidasını təşkil edən səhra bitkilərinin (efemeler) 1963, 1888, 1908, 1961-ci illərdə zəif inkişafı onların Avropaya intensiv uçuşuna səbəb olmuşdur. Meşə ağaclarında toxumların zəif inkişaf etdiyi illərdə çataldimdik, ardıc quşu qərbə miqrasiya edirlər.

Orqanizmlərin bir ərazidən digərinə köçməsinin bir səbəbi də növün kütləvi artımı nəticəsində (çeyirtkə) məskunlaşdığı sahədə qida çatışmamazlığıdır. Avropa ərazisində kartofun geniş yayılması və onun yabanı formadan mədəni formaya keçməsi Amerikanın Kolorado ştatı üçün səciyyəvi olan böcəklərin geniş arealının formalasmasına şərait yaratmışdır. Son vaxtlar müxtəlif materiklərdə citrus bitkilərinin plantasiyalarının formalasması citrus yastıcısının bu ərazilərdə yayılmasına səbəb olmuşdur. Təcrübə göstərir ki, orqanizmlər təbii səbəblərdən yerlərini dəyişdikdə və dəyişdikdən sonra əvvəlki areallarına qayıtmadıqda kütləvi şəkildə məhv olmaq təhlükəsi qarşısında qalırlar.

Lakin köçürmə insanlar tərəfindən edildikdə və növ düşdüyü ərazidə rəqibinə rast gəlmədikdə, heç bir təhlükə hiss etmədən müvəffəqiyyətlə inkişaf edir. Belə kütləvi qeyri dövrü və antropogen fəaliyyətlə bağlı köçürmə və miqrasiya adətən invaziya adlanır.

Dövrü miqrasiya və invaziya kütləvi enerji və maddələr daşınması ilə müşahidə edilir. Adətən miqrasiyadan fərqli olaraq, invaziya miqrantları yeni köçdükləri ərazilərdə bitki örtü-

yünü bə'zən tamamilə məhv edir, normal həyat tərzini pozaraq katastrofik vəziyyət yaradırlar.

Populyasiya

Qruplar invaziya və miqrasiyanı bu və ya digər növə mən-sub olan fərdlərlə birlikdə başa çatdırırlar. Buna bəzən bu növün populyasiyası kimi də yanaşılır. Hərçənd ki, növ sistematikanın əsas kateqoriyasıdır, amma ən kiçiyi deyil. Belə ki, növ arealın müəyyən hissəsini tutan coğrafi yarım növə, yarım növlər isə öz növbəsində populyasiyalara bölünür. Növün əsas quruluşunu populyasiya kateqoriyası özündə əks etdirir. **Populyasiya**-müxtəlif genetik münasibətə malik təbii növlər məcmunun top-lusudur (V.İonansen). Son vaxtlar populyasiya müəyyən ərazidə yayılmış növün fərdlərinin genetik informasiya mübadiləsi gedən varlığı özündə əks etdirən ekoloji termin kimi də işlədir. İri populyasiyalar daha kiçiklərə parçalandığı üçün məkana görə bu anlayışın tutumu hələlik təyin edilməmişdir.

Populyasiyalar-heyvanlarda coğrafi adlandırılın-iqlim populyasiyası, ekoloji adlandırılın – edafik, elementar adlandırıl – senotik və fitosenotik populyasiyalara ayrılır. Bütün geniş areala malik olan növlər iqlim populyasiyasına, iqlim populyasiyası–edafik (ekoloji), edafik isə öz növbəsində – senotik (elementar) populyasiyaya bölünür. Populyasiyada növün əsas göstəricisi kimi irsiliyə istinad olunur. Senotik (elementar) populyasiyanı formalasdırıran fəndlər həmin populyasiyanın digər fəndləri ilə birləşirlər. Populyasiyanı təşkil edən fəndlər morfoloji və ekoloji baxımdan birtipli deyildirlər. Populyasiyaları- həyat tərzinə, əsas qidasına, sayına, çıxəklənmə dərəcəsinə və məskunlaşdıığı mühitə mütənasibətinə görə fərqləndirirlər. Bunlarda yaşlı qruplar, dövrü fazalar, erkək və dişilik formaları və qidalanma xüsusiyyətinə görə fərqlənən bioloji «irqçılık» mövcuddur. Iqlim və edafik populyasiyalar müəyyən dərəcədə bir-birindən coğrafi və ekoloji baxımdan məkan daxilində təcrid olunurlar. Bu təcridlik genlərin müəyyən qrupunun hər bir populyasiyada

toplamanmasını təmin edir. Təcrid təkamülün amili hesab olunur və bu təcridlər (coğrafi, bioloji) sərbəst cütləşmə üçün maneələr törədirler. Coğrafi təcridlər-dağlar, çaylar, dənizlər, iqlim, torpaq və s. populyasiyaların bir-birinə qarışmasına mane olur. Bioloji təcridlər-heyvanlarda cinsiyyət orqanının quruluşunda, cütləşmə dövründə, davranışında, bitkilərdə-tozcuğun cütləşmə sürətində, meyvələrin yetişməsində və s. əmələ gələn bə'zi fərqlər, həmin qrupların bir-birindən təcrid olunmasına səbəb olur. Təcridlər təkamüldə ilkin genotipik fərqlərin nəsildə möhkəm-lənməsinə və qüvvətlənməsinə, ilkin populyasiyanın iki və daha artıq hissələrə bölünməsinə səbəb olur, nəticədə elementar təkamül hadisəsinə gətirib çıxarır. Göstərilən amillər təkamül prosesini heç bir istiqamətə yönəltmir, istiqamətləndirici əhəmiyyətə malik yeganə elementar amil, yuxarıda dediyimiz kimi, təbii seçmədir.

Populyasiya daxilində bu amillərin birgə tə'siri nəticəsində genefondun hər hansı dəyişkənliyi hələ növəmələgəlmə deyil. Yalnız uzun müddət təbii seçmə nəticəsində yaranan dəyişikliklər yeni populyasiyaların, gələcəkdə isə yarımnövlərin və növlərin əmələ gəlməsinə gətirib çıxara bilər. Növəmələgəlmə prosesi coğrafi və bioloji təcridlər nəticəsində baş verər. Növəmələgəlmə iki formada – **allopatrik** və **simpatrik** formalarında gedir. Başlangıç növün arealı sərhədlərində yerləşən populyasiya və ya qarşıq populyasiyalardan yeni növ əmələ gəlməsi **allopatrik** və ya **coğrafi növəmələgəlmə adlanır**. Allopatrik növəmələgəlmə məkanca təcrid olan və uzun illər nəticəsində tamamlanan prosesdir.

Simpatrik növəmələgəlmə eyni növün arealı daxilində bir neçə üsulla gedə bilər. Birinci üsulda-növ daxilində müəyyən qrup fəndlərin xromosom yiğiminin dəyişilməsi (polipiodlar) nəticəsində (taxillarda xromosomların sayından asılı olaraq növlər) baş verir. İkinci üsulda-müxtəlif növlərin fəndlərinin çarpanlaşması və sonradan hibridlərin xromosomlarının artması nəticəsində baş verə bilər.

Simpatrik növəmələgəlmə nisbətən sürətlə gedən və əsasən bioloji təcridlər nəticəsində baş verən prosesdir. Hər bir növ bir və ya bir neçə populyasiyadan ibarət ola bilər. Növ nə qədər geniş ərazidə və müxtəlif şəraitdə yayılmış olarsa, intensiv çoxalarda, hərəketlilik qabiliyyəti yüksək olarsa, onun populyasiyalarının miqdarı da bir o qədər çox olar. Deməli **Populyasiya növün elementar quruluş vahididir**. Populyasiya-eyni növün arealı daxilində sərbəst cütləşən, müəyyən yaşama yeri və ya şəraitlə səciyyələnən və həmin növün digər qruplarından müəyyən qədər fərqlənən canlılar qrupudur.

Biosenoz anlayışının təhlili

Planetimizin səthində yayılan bitki və heyvanlar qrupları biosenozu (cəmiyyət) təşkil edir. **Cəmiyyət** – istənilən ranqa məxsus olan canlıların qarşılıqlı münasibətini əks etdirən ümumi anlayışdır. Cəmiyyət anlayışının tətbiqində istifadə edilə bilən ən kiçik vahid – biosenozdur. **Biosenoz**-Yer kürəsində və ya onun hər hansı regionunda tarixən təzahür tapmış bitki örtüyü və heyvanat aləminin məcmuudur. Və ya biosenoz – quru və su hövzəsinin nisbətən uyğun sahəsini tutan, bir – birilə və abiotik amillərlə olan əlaqələrilə səciyyələnən bitki, heyvan və mikroorganizmlərin məcmuudur. Cöl tədqiqat işləri zamanı biosenozun və onunla əlaqəyə malik olan biotopun sərhədləri (vizual) bitki örtüyünün dəyişməsi əsasında təyin olunur.

İstənilən biosenoz məskunlaşlığı ərazinin mühitində müəyyən dəyişiklik yaradır. Bu hal açıq biosenozda o qədər də nəzərə çarpmasa da, qapalı biosenozda – ilk növbədə meşə biosenozunda daha qabarıq nəzərə çarpır. Belə ki meşə biosenozunda yarpaqların təsirindən küləyin sürəti azalır, illik və aylıq temperatur amplitudası dəyişir, yerüstü biosenozda havanın rütubəti artır, işıqlanma ikinci və birinci yarusda azalır, torpaq səthinə işq seli az düşdüyündən xüsusi tərkibli torpaq örtüyü formalaşır.

Beləliklə, bu və ya digər biosenozun hüdudlarında məskunlaşan orqanizm bu biosenozun növdəyişən amillərilə ətraf

mühitin təsiri altında inkişafi davam etdirirlər. İstənilən biose-nozda bitkilər biosenozun hərəkətsiz, heyvanlar isə bə'zi səbəb-dən biosenozu müvəqqəti tərk etsələr də (qidalanmaya, nəslar-tırma, cütləşmə və s.) yenidən qayıtmaqla onun hərəkətə malik hissəsini təşkil edirlər.

İstənilən biosenozun əsas xüsusiyyətlərindən biri-onun növ tərkibindən ibarətdir. Biosenozun mövcud tipi üçün səciyyəvi olan bitki və heyvan növlərinin ümumi sayı qismən sabitdir. Müxtəlif tipə malik olan biosenozlarda bu miqdardır tərəddüdə malikdir. Yer kürəsində növ müxtəlifliyinə görə rütubətli tropik meşələrin biosenozu zəngin, müləyim qurşağın biosenozu kasıb, arid və soyuq regionlarının biosenozları isə daha kasıbdır.

Vahid sahəyə düşən növlərin miqdarına **növ sıxlığı deyi-lir**. Bu sıxlıq növ tərkibi kimi müxtəlif biosenozlarda da müxtə-lif istiqamətlərdə dəyişir. Bitki və heyvanlar növ sıxlığına görə kəskin fərqlənirlər. Bu yer üstü biosenozun malik olduğu çiçəkli bitkilərdə, məmər və şibyədə, göbələklərdə daha yüksək, quşlar-da, məməlilərdə və bir çox heyvan qruplarında qismən aşağıdır. Hər bir biosenoz üçün xüsusi həyat formasına və müəyyən fərqli xüsusiyyətlərə malik olan qruplar səciyyəvidir. Belə ki, meşə biosenozunda bitkilərdən – fanerofitlər, otlardan-hemikriptofit-lər, arid zona biosenozunda – xamefitlər, geofitlər və terofitlər hakim mövqeyə malikdir. Səhra və yarımsəhralarda məməlilər və yeresənlər, rütubətli meşələrdə isə bitki kökləri ilə qidalanan heyvanlar üstünlüyə malikdirlər. Deməli, həyat formasına görə orqanizmlərin biosenozda yığımı onun növ tərkibinə görə for-malaşmasından heç də az əhəmiyyət kəsb etmir. Bu biosenozun ekoloji xüsusiyyətindən irəli gəlir.

Biosenozda heç də bütün növlər eyni funksiyaya malik deyillər. Adətən bitkilər arasında biosenozda daim iştirak edən çoxillilik bitki komponentləri və hava şəraitindən asılı olaraq il-dən ilə kəmiyyət dəyişkənliyinə uğrayan birillik-inqridentlər fərqlənirlər. Orqanizmlər arasında biosenozu təşkil edənlərdən sayına görə üstünlüyə malik olan növlərə – **dominant** deyilir.

Biosenozu müxtəlif qruplardan təşkil edən orqanizmlərə öz dominantları məxsusdur. Çünkü məməliləri həşaratlarla, çiçəkli bitkiləri yosunlarla müqayisə etmək çətindir. Adətən biosenozu təşkil edən ağaclar, kollar və otların hər biri üçün ayrılıqda dominant ayrılır. Biosenozu təşkil edən növlər içərisində dominant növlə yanaşı ikinci və üçüncü dərəcəli subdominantlar da ayıırlar. Bu anlayışda məqsəd biosenozda növlərin kəmiyyət baxımından iştirakını qiymətləndirməkdən ibarətdir.

Biosenozda növün mövqeyini müəyyən etmək üçün aşağıdakı qradasiyalar müəyyən edilmişdir: Quşlar üçün təklif edilən dominantlıq-15%-dən yuxarı, ümumi növün-5,0-14,9%-ə qədərini təşkil edən-subdominantlar, ikinci dərəcəli subdominantlar-0,1-4,9%, üçüncü dərəcəli subdominantlara isə biosenozu təşkil edən quşların növlərinin 0,1%-ə qədəri aid edilir. Bitkiler üçün bu qradasiyalar əsasən kəmiyyət üstünlüğünə, bəzən isə biokütleyə, səhə örtüyünün sahəsinə və sıxlığa görə də ayrılır. Lakin qeyd etmək lazımdır ki, dominantlığı heç də növün sıxlığı ilə əlaqələndirmək vacib deyil. Dominantlıq anlayışı nisbi anlayışdır. Dominant-növün başqa növ üzərində nisbi üstünlüyü deməkdir. Belə ki, səhrada dominant olan şoranotu və ya yovşan parçalanmış bitki örtüyü içərisində az sayı, aşağıdakı bioloji kütleyə və zəif sahə örtüyününə malik ola bilər.

Cəmiyyət içərisində qrupların xüsusiyyətini və sırasını təyin edən dominantlar – **edifikasiatorlar adlanır**. Adətən edifikasiator termini bitkilərə tətbiq edilsə də, fəaliyyəti biosenozun xüsusiyyətini təyin edən dırnaqlılara və yereşənlərə də tətbiq edilə bilər. Su biosenozunda edifikasiator baxımından bir çox heyvan növlərinin əsaslı rolü şübhə doğurmur.

Adətən biosenozu – fitosenoza, zoosenoza, mikosenoza və mikrobiosenoza ayıır. Fitosenoz qarşılıqlı təsirə malik orqanizmlər qrupu olduğuna görə onda metodik baxımdan qalan bölgülər şərtidir.

Biosenozun məkan strukturu

Hər bir orqanizm qrupu ilk növbədə onun hərəkətsiz komponenti olan bitkilərlə əlaqəyə malik məkan strukturu ilə səciyyələnir. Qrupların şaquli strukturu onun yarusluluğunda özünü eks etdirir. Yarusluluğun miqdarı dəyişkəndir. Onun hesabatı yuxarıdan aşağıya doğru aparılır. Bitki qruplarında hündürlük nadir hallarda (mamont ağacının üstünlük təşkil etdiyi meşələrdən başqa) yüz metrdən artıq müşahidə edilir. Yarusluq yerüstü, yeraltı, hidrofit qruplarda isə sualtı, su üstü və suxurdaxili formalarda müşahidə edilə bilər.

Yaroslara daxil olan qruplar yuxarıdan başlayaraq aşağıdakı yeraltı yarusa qədər bir-biri ilə sıx əlaqəyə malikdirlər. Dəniz və okeanlarda səthdən dibə qədər olan su sutununun ayrı-ayrı horizontlarındakı qrupları dərinliklə əlaqədar bir yarusda birləşdirmək olmaz. Bu ekoloji şəraitdən və müxtəlif dərinliklərdə yayılma xüsusiyyətlərindən asılı olaraq orqanizmlərin biribirini əvəz etməsi ilə əlaqədardır.

Yerüstü biosenozda ən çox yarusluluq meşələr üçün səciyyəvidir. Ən əlverişli şəraitə malik olan rütubətli tropik meşələrdə ağacların tərkibinə görə yarusluluq ayırmak mümkün deyil. Burada ağacların çətiri tam örtük yaradır. Müləyim qurşaqda yayılan meşələrdə yarusluluq ağac bitkilərində birdən üçə qədər müşahidə edilir. Ağacların altında adətən kollar (az hallarda ayrı-ayrı koma şəklində yayılır, tropik meşələrdə ümumiyyətlə bu yarus olmur, qaranlıq iynəyarpaqlı meşələrdə çox zəif inkişaf edir), kolcuqlar və otlar, nəhayət torpaq səthində mamır və şibyədən ibarət yaruslar bir-birini əvəz edirlər. Bitki orqanizmlərinin yeraltı orqanları da bir neçə yarus yaradır.

Əgər yarusluluq çoxillik gövdəyə malik ağac və kollardan təşkil olunubsa, ona əbədi yarus kimi baxılır. Cavan bitki, yarusu təşkil edən eyni növə nisbətən, həmin yarusa müəyyən müddətdən sonra çata bilir. Bunun üçün cavan növlər uzun illər ərazidə inkişaf edərək, çiçək və meyvə vermək üçün müəyyən hündürlüyü çatmalıdır.

Bitkilərin heç də hamısı yarus yaratmaq qabiliyyətinə malik deyildirlər. Belə bitkilər müxtəlif yarusların tərkibində inkişafını davam etdirməklə, özü üçün elverişli işıqlanma şəraitinə can atır. Bu bitkilər adətən yarusarası bitkilər adlanır. Bu növ bitkilərin ən geniş yayılmışları epifitlər və sarmaşıqlardır. Epifitlər sərbəst bitən ağacların müxtəlif hündürlüyü malik hissələrində, lianlar-sarmaşıqlar isə ağacların gövdə və budaqları vəsi-təsilə müxtəlif yaruslar boyu yayılırlar.

Heyvanlar hər hansı yarusdan daimi asılılığa malik deyillər. Yalnız bəzi onurğasızlar torpağın müxtəlif dərinliyində yayılırlar. Burada, hər hansı sistematik qrupun malik olduğu növün yayıldığı dərinlik amplitudasını və yeraltı yarusluğunu təyin etmək praktiki olaraq mümkün deyil. Yeraltı heyvanlardan fərqli, yerüstü növlər özlerinin yarusluq vəziyyətini gün, il və həyatları boyu dəyişməklə, müxtəlif müddətdə öz vaxtlarını müxtəlif yaruslarda keçirə bilirlər.

Biosenozların horizontal quruluşu daha mozaikdir. Baxmayaraq ki, biz əvvəllər biotop və onunla birlikdə biosenozun müəyyən üfiqi birtipliyini demişdik, amma xatırlamaq lazımdır ki, birtiplilik nisbi xarakter daşıyır. Belə ki, kiçik gilli substrata malik ərazidə təbii mühit (nəmlənmə, şoranlaşma və s. nəticəsində) nanorelyef, ona mütənasib həmin ərazidə bitki örtüyündə müxtəliflik yarada bilər. Hətta biotop bütünlükə birtipli (yamac) olsa da, onun müxtəlif hissələrində işıqlanma və rütubətin müxtəlifliyi biosenozun birtipliyinə müəyyən qədər öz təsirini göstərəcəkdir. Bəzən ağaç bitkilərinin yaratdığı örtüyü təşkil edən müxtəlif növlər aşağı yarusun mövcudluğuna güclü təsir göstərməklə onların tərkibcə dəyişməsinə səbəb olur. Elə buna görə də biosenoz şaquli və üfiqi xüsusiyyətə malik olması ilə səciyyələnir. Bu halda sual oluna bilər ki, biz biosenoz daxilində mozaikliyi, yoxsa müxtəlif biosenozların növbələşmələri ilə görkəmin dəyişkənliliyini fərqləndirməliyik? Burada əsas kriteriya bir və ya bir neçə edifikatorun iştirak edib – etməməsindən ibarət olmalıdır. Əgər müxtəlif tiplilik bir edifikatorun və ya bir-

likdə bitən bir neçə edifikatorun ümumi fəaliyyəti nəticəsində yaranıbsa onda söhbət bir biosenozun ərazisindəki mozaiklikdən getməlidir. Yox, əgər müxtəlif cinslilik ayrı-ayrı sahədə müxtəlif edifikatorlar tərəfindən yaradılıbsa, onda biz biosenozun müxtəlifliyindən söz aça bilərik.

Biosenozun mozaikliyi onu bir neçə sahəyə – mikrosenozlara (əraziyə, tiplərə, tərkibinə, növün sayına, biosenozun quruluşuna və s. görə) ayırır. Hər bir mikrosenoz tipinə orqanizmlərin müxtəlif sistematik kateqoriyaları daxildir (onurğasız, onurğalı, ali və ibtidai bitkilər və s.) və mikrosenozlar bütün yarusları əhatə edirlər.

Biosenozda orqanizmlər arasında münasibət

Əvvəlki fəsillərdə biz biosenozda orqanizmlərin münasibətlərinin müxtəlif tipləri (mutasiya, kommensalizm, yırtıcılıq, parazitlik) haqqında ümumi mə'lumat bilmışdik. Biosenozun bütün həyatı bu münasibətlər əsasında qurulduğundan, onun geniş və ətraflı təhlilə ehtiyacı vardır. Bu münasibətlər eyni biosenozda yayılan orqanizmlər arasında tez-tez müşahidə edilir və bəzən onun ərazilərindən kənara da çıxır. Belə münasibətlərin funksional istiqaməti müxtəlif ola bilər. Bu münasibətlərdən ən geniş yayılanı trofik (qida) münasibətdir. Məhz, orqanizmlər arasında trofik seviyyə onların qidalanma xüsusiyyətlərinə görə tə'yin edilir. Qida rejimi və qidalanma xüsusiyyətinə görə orqanizmlər – produsentlər, üç sıra konsumentlər və redusentlərə ayrılırlar. Qida növlərinin miqdardından asılı olaraq orqanizmlər – evrifaqlara (müxtəlif yemlərlə qidalanan) və stenofaqlara (müəyyən növ qida ilə qidalananlar) ayrılırlar. Bu qrup heyvanların (bitkiyeyən, heyvanyeyən, bitki və heyvanyeyən) müxtəlif qidalanma formaları mövcuddur. Heyvanların qismən kiçik qrupları – toxumyeyənlər və koprofaqlar (ekskrement və bitki çürüntüsü ilə qidalanan) təşkil edir. Bu bölgü nisbi olsa da qrupların yemə görə müxtəlifliyi haqqında təsəvvür yaradır. Yem rasionunun müxtəlifliyi biosenozda ayrı-ayrı üzvü maddələrdən


orqanizmlərin geniş istifadə etmələrinə imkan verir. Maddələrin vəziyyəti (canlı hüceyrə, meyit, çürüməkdə olan maddələr və s.) müxtəlif qrup orqanizmləri özünə cəlb edir.

Orqanizmlər arasında ikinci münasibət istiqaməti – topik münasibətdir. **Topik münasibət** – dedikdə bir növün digər növ üçün yaşayış məskəninə çevriləməsi başa düşülür. Bu vəziyyətdə sahibkar rolunda ən çox bitkilər iştirak edirlər. Adətən heyvanat aləminin bir çox qrupu ağacların budaqlarında, oyuqlarında, gövdələrində və ot örtüyü arasında məskunlaşırlar. Orqanizm növünün müəyyən substratda uzun müddət yaşaması onun rənginin və formasının dəyişməsinə səbəb olur. Növlərin yaşadığını mühitə mütənasib formaya düşməsi hali **zəbtetmə adlanır**. Orqanizmlərin substratla uyğunluğu onların düşməndən mühafizəsinə şərait yaradır.

Bə’zi halda biosenozda heyvanlar da sahibkar rolunu oynayırlar. Biz əvvəllər Cənubi Amerikada yayılan ərincəklərin dəriləri üzərində yosunun yayıldığını yazmışdıq. Onunla yanaşı bir çoxnidikol orqanizmlər- özgə orqanizmlərin yuvalarında yaşayaraq inkişaf edirlər.

Orqanizmlər arasında üçüncü münasibət istiqaməti-**forik münasibətdir**. Bu münasibətdə bir növün digər növün yayıldığı əraziyə keçməsi nəzərdə tutulur. Buna əyani misal olaraq peyin böcəyinin hamaz gənəsini bir peyin komasından hava vasitəsilə digərinə aparmasını göstərmək olar. Belə forik və topik münasibətin qarışığını quşlarla (gənəni, birəni) heyvanların müxtəlif növləri arasında müşahidə etmək olar. Quşlar heyvanlarda olan parazitləri asanlıqla birindən digərinə daşıya bilirlər.

Orqanizmlər arasında münasibətin dördüncü istiqaməti – (bir heyvan növünün digər heyvan və ya bitki növünün müəyyən hissəsindən yaşamaq və ya yuva tikmək üçün istifadə etməsi) – fabriçilikdir. Buna əyani misal qunduzun ağac budaqlarından və gövdələrindən bənd və yollar tikməkdə istifadə etməsidir. Bir çox quş və heyvanların ağac budaqlarından, yarpaqlarından yuva tikməsi də bu formaya aiddir.



Sade qida şebekesinde bir neçə qidalanma elaqeleri

İstənilən yerüstü biosenozun və onun energetik bazasının strukturunun əsasını yaşıl bitkiler – assimilyasiya prosesində enerji alan produsentlər qrupu təşkil edir. Heyvanlar üçüncü sıra konsumentlər kimi, müxtəlif formada bitkiler tərəfindən yaradılmış üzvü maddələrdən istifadə edirlər. Göbələklərin biose-nozda rolu müxtəlifdir. Göbələklər arasında bitki və heyvanlara hucum edən parazitlər – konsumentlər, müxtəlif üzvü maddələri mineral maddələrə çevirən – redusentlər də vardır. Göbələklərlə yanaşı bakteriyaların bir neçə növü də bitki və heyvan üzvü maddələrini məhv etmək gücünə malikdirlər.

Xatırlatmaq lazımdır ki, göstərilən orqanizm qrupları arasında keşkin sədd qoymaq mümkün deyildir. Konsumentlər – heyvanlar, göbələklər, parazit bitkilərdə redusent rolunu yerinə yetirərək, öz həyat fəaliyyətləri nəticəsində üzvü maddələri minerallara çevirirlər. Produsent kimi üstünlüyə malik olan epifitlər bitki köklərində toplanmış maddələri qidalanma nəticəsində çürüntiyə çevir-məklə həm də redusent funksiyasını yerinə yetirirlər.

Hər hansı orqanizmin cəmiyyətin həyatındakı əsaslı rolunu dərk etmək üçün onların kəmiyyət baxımından qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda dominantlıq dərəcəsinə görə növləri ayırmışdıq. Növlərin kəmiyyətcə qiymətləndirilməsinin başqa (bolluq) üsulu da mövcuddur. Bolluğun mütləq (rəqəmlə) və nisbi (balla və ya faizlə) qiymətləndirilməsi də mümkündür. Çətinliyinə baxmayaraq kəmiyyət qiymətləndirilməsi (rəqəmlə) daha dəqikdir və nəticənin maşında statistik işlənməsinə imkan verir. Kəmiyyətin (bolluğun) balla qiymətləndirilməsi metodu asan olsa da kifayət qədər dəqiq nəticə almağa imkan vermir.

Bolluğun bitkilərdə qiymətləndirilməsində alman alimi O.Drudenin təklif etdiyi beş ballı şkaladan (COP_3 , COP_2 , COP , SP , SOI) istifadə edilir. Bitkilərin bolluğunun nisbi qiymətləndirilməsi ümumi sahənin bitki örtüyü ilə örtülən hissənin ölçü aparılan hissəsinə olan nisbətinə əsaslanır. Nisbi bolluq qiymətləndirilməsində (bitkilər arasında ən qısa məsafədən, gövdələrin

tininə kəsişməsindən, budaqların əhatə etdiyi sahə və s.) müxtəlif üsullardan istifadə edilir. Hərəkətdə olan gizli həyat tərzinə malik heyvanlara rəqəm metodu ilə qiymətləndirməni yaxşı tətbiq etmək mümkün olmur. Heyvanlarda bolluq qiymətləndirilməsi zamanı adətən üçballı (növ çoxsaylıdır, adidir, nadirdir) şkaladan istifadə edilir. Əlavə qiymətləndirmə kriteriyası kimi-yuvaların və ya yuva çıxışlarının sayı, səslərin müxtəlifliyi (quşlarda), müəyyən sahədə izlərin sayı və s. istifadə edilir.

Biosenozun yuxarıda göstərilən struktur vahidindən (mikrosenozlar) əlavə, onda struktur-funksional vahiddə (konsorsiya) mövcuddur.

Konsorsiya dedikdə- sərbəst yaşayan (müvazinətini saxlayan, başqa növlər üzərində yayılmayan), bütün orqanları olan yaşıl bitki və onun həyat fəaliyyəti prosesində istifadə etdiyi trofik, topik, forik və fabrik əlaqələrin məcmuu nəzərdə tutulur. Bu halda sərbəst yaşayan yaşıl avtotrof bitkiyə-konsorsiya mərkəzi, əlaqəyə malik olan növlərə konsortlar deyilir. Konsorsiya-fərdi, regional, növ və senopopulyar yayılma formalarında ola bilər. Konsortların fərdi və senopopulyasiya mərkəzlə əlaqədar populyasiyaları bitki aləminə mənsub parazitləri, göbələkləri, mikroorganizmləri, heyvanları, bitki-yarım parazitləri, mikorizyadanları, epifitləri, sarmaşıqları, fitofaq-heyvanları, nektar və tozcuq toplayanları, ağacda yuvalayan, toxum və meyvə yayan quşları özündə birləşdirir. Bir sözlə konsortun tərkibinə bir başa konsorsiya mərkəzi ilə bağlı olan orqanizmlər daxildir. Bu tərkibə ikinci sıra konsumentlərə (bitki yeyən heyvanlarla qidalanan) daxil olan növlər aid edilmir.

Cəmiyyətdə (gruplarda) trofik əlaqələr qida zəncirinin six şəbəkəsini yaradaraq özündə produsentləri, müxtəlif sıra konsumentləri və redusentləri birləşdirir. Qida zəncirini təşkil edən hər bir manqa özündən əvvəlkinə nisbətən az kütləyə malik olur. Ona görə hər bir qida zəncirini təşkil edən biokütlələrin düzümü nəticədə piramida şəklində formalasır.

Cəmiyyətlər, (yuxarıda deyildiyi kimi) öz daxili mühitləri ilə onları əhatə edən xarici mühitdən fərqlənməklə səciyələnirlər. Cəmiyyət tərəfindən formaləşan belə daxili mühit heç də birtipli olmur. Hər bir növ, hər bir həyat formasına malik olan qruplar cəmiyyətin daxilində özü üçün əlverişli olan şərait tapmasa yaşaya bilməz. Hər halda növün müxtəlif funksiyaları yerinə yetirməsi üçün müxtəlif də şərait labuddur. Deməli, cəmiyyət bu minvalla müxtəlif ekoloji münasibətə malik qrupların vəhdətinin təşəkkülünə imkan yaradır.

Biosenoza daxil olan növün hansı xüsusiyyətlərə malik olmasının böyük əhəmiyyəti vardır. Məlumdur ki, bitkilər hərəkətə malik deyillər. Cəmiyyəti təşkil edən bitki qrupları əlverişsiz dövrdə öz orqanlarının hansı hissəsini itirmək baxımından biri-birindən fərqlənilər. Belə ki, bitkilərin bir qrupu öz görkəmlərini bütün il boyu saxlayır, digər qrupu ilin əlverişsiz dövründə yalnız yarpağını tökür, üçüncü qrupu-yarpaq və budaqlarının bir hissəsini, dördüncü-torpaqaltı hissəsini saxlamaqla bütün yarpaq və gövdəsini itirir, nəhayət beşinci qrupu ilin əlverişsiz dövründə tamamilə məhv olur və yalnız toxum və meyvəsini saxlayır.

Bitkilərdən fərqli olaraq heyvanlar müəyyən cəmiyyətlərlə sıx əlaqəyə malik olmurlar. Heyvanların cəmiyyətlə əlaqələrini metamorfoz fazası-fəsil və sutka müddəti ilə fərqləndirmək olar. Bəzi növlər bütün inkişaf fazasını eyni biosenozda, digəri isə həmin biosenozda müxtəlif inkişaf fazasında keçirir. Böcəklər yumurta və süfrə fazalarını torpaqda keçirdikləri halda, böyüyəndə həyat fazalarını havada keçirirlər. Quşların bir qismi yuvalarını yer səthində tikərək bala verir və uçandan sonra ağaclarda məskunlaşırlar. Ümumiyyətlə bir çox qruplar bir həyat fazasını bu, digər fazanı isə başqa senozda keçirirlər.

Heyvanlar cəmiyyətlərdə sutka ərzində dəfələrlə yerlərini dəyişə bilirlər. Belə ki, vağ dəniz və su hövzələri sahələrində qidalandığına baxmayaraq ağaçda yaşayır və yuvalayır. Tropik ada və sahillərdə yaşayan ağ sterne ağaclarда yuva quraraq bala

çıxardığı halda dəniz və okean səthində uçaraq balıqla qidalanır. Adətən, heyvanlar qruplara düşmə xüsusiyyətlərinə görə ilin müxtəlif dövrlərində fərqlənilirlər. Bəzi növlər bütün dövrü fəal vəziyyətdə, bir cəmiyyətdə keçirirlər. İkinci növlər bütün ili bir cəmiyyətdə keçirsə də ilin müəyyən dövrünü (yatır) qeyri-fəal keçirir, üçüncü qrup növlər yalnız bala dövrünü bir cəmiyyətdə, qalan vaxtları digər cəmiyyətlərdə keçirirlər. Nəhayət, bir çox qruplar ildə iki dəfə müxtəlif cəmiyyətlərə yaz və payız dövrlərində kütləvi şəkildə miqrasiya edirlər. Əlbəttə müxtəlif coğrafi zonalara mənsub olan cəmiyyətlərdə müxtəlif qrup orqanizmlərin münasibətləri eyni ola bilməz. Belə ki, rütubətli tropik cəmiyyətlərdə dövrü miqrasiyalar və dövrü yuxuya getmək əlamətləri müşahidə edilmir. Mülayim qurşağın arid rayonlarında ilin əverişsiz dövrlərində qrupların bir çoxu köçdüyü halda, soyuq qurşaqda bu demək olar ki kütləvi hal alır.

Bütün orqanizmləri cəmiyyətlə əlaqə baxımından iki əsas qrupa bölmək olar: dəniz orqanizmlərindən bentosları, quruda bitki və göbəlekleri özündə birləşdirən – sesillər (daimi qruplar) və suda üzən bitkiləri və heyvanların əsas hissəsini özündə birləşdirən-vaqillər (müvəqqəti) qruplar.

Biosenozun dinamikası

Qrupların sutkalıq dinamikası orada məskunlaşan bitki örtüyünü və heyvanat aləmini bütünlükə əhatə edir. Bu sutkalıq ritm bitkilərdə tənəffüs intensivliyi və fotosintezlə, heyvanlarda sutkanın müxtəlif fazalarında fəallığın dəyişməsi, tozlandırıcılarının iqlim şəraitində asılı olaraq fəallığının dəyişməsi, yırtıcıların sutkanın müvafiq dövründə ov etmə fəallığının artması ilə səciyələnir.

Qruplar üçün sutkalıq dinamika ilə yanaşı, orqanizmlərin görkəmini nəzərə çarpacaq şəkildə dəyişən dövrü (fəsillər üzrə) dəyişkənlilikdə mövcuddur. Bu ərazidə məskunlaşan heyvan qruplarının tərkibindən və bitki qruplarının fenoloji vəziyyətindən asılı olaraq dəyişir. Bu vəziyyət qapalı bitki örtüyünə malik meşə sa-

hələrində zəif, açıq fitosenoza malik (səhralarda) ərazilərdə daha qabarlıq nəzərə çarpir. V.V.Alyoxin Kursk yaxınlığında Streletskoy çölündə əraziyə müxtəlif görkəm verən və bir-birini əvəz edən 11 müxtəlif aspektli fenoloji görkəm müşahidə etmişdir. Görkəmin belə dəyişkənliyi cənub çöllərində də müşahidə edilir.

Cəmiyyətlərdə illər üzrə dinamiklik də dəyişkənliyin gedis istiqamətini müxtəlif intervalda dəyişə bilər. Bu müddətdə ərazilə biosenoz dəyişərək əvvəller müşahidə edilmiş vəziyyətə təkrar qayida bilər, nəticədə fauna və flora tərkibi biosenozdə kəskin dəyişərək müxtəlifləşə bilər. Illər üzrə cəmiyyətlərdə gedən dinamika enliyarpaqlı meşələrdə 2-4 ildən bir baş verən məhsuldar illərdə daha aydın nəzərə çarpir. Bu məhsuldarlıqla əlaqədar bir çox heyvan növlərinin əraziyə axını müşahidə edilir. Yüksək məhsuldarlıqla əlaqədar əraziyə toxumla qidalanan orqanizmlərin miqrasiyası artır. Əksinə, heyvanların əraziyə miqrasiya etdiyi ildən fərqli olan növbəti ildə məhsuldarlıq və toxum ehtiyatı azalır, nəticədə heyvanların əraziyə axımı azalır və sayı aşağı düşür. Heyvanların ərazidən aralanmaları toxumların və ümumiyyətlə bitkilərin inkişafına şərait yaradır. Beləliklə meyvə və toxumlardan heyvanların az istifadə etdiyi dövrde bitki örtüyünün təzələnmə intensivliyi sürətlə gedir. Növbəti ildə meyvə və toxumun yaxşı inkişafi heyvanat aləminin ərazidə intensiv artımına şərait yaradır.

Çöl biosenozunda yaşıł bitki kütləsi ilə qidalanan (şimal çöllərində adı tarla sıçanı, ala tarla sıçanı cənubda) heyvan növlərinin miqdarı dövrü olaraq artlığından bütün ətraf ərazilərdəki ot bitkiləri məhv edilir. Nəticədə heyvanların özləri qida əldə etmək üçün xeyli ərazi qət etməli olurlar. Bu vəziyyət onların yırtıcı quşlar və məməlilər tərəfindən asanlıqla ovlanmasına şərait yaratlığından, həmin yırtıcıların bu əraziyə güclü axını müşahidə edilir. İl ərzində orqanizmlərin müxtəlif növlərinin belə pərakəndəliyi onların parazitar invaziya və bakterioloji epi-zota duşar olaraq, məhv olmasına səbəb olur. Beləliklə, heyvanat aləminə məxsus, otla qidalanan orqanizmlərin ərazidə miq-

darı azaldığından bitki örtüyünün dinamikası artır. Belə növbələşmə, biosenozdə növ dəyişikliyinə də səbəb ola bilər. Bu dəyişkənlik ardıcıl və qeyri ardıcıl davamiyətə malik olduğundan, illər üzrə **dinamiklik intensivliyi** dəyişir. Cəmiyyətdə baş verən belə dəyişkənlik **suksessiya adlanır**. Suksessiya elə növbələşmədir ki, onda bir qrup digəri ilə elə əvəz olunur ki, yeni yaranan qrup əvvəlkinin təkrarı olmasın.

Suksessiya formallaşma xüsusiyyətinə görə, ilkin və ikinci suksessiyalara ayrılır. Əgər qruplar həyat mövcud olmayan sahədə yayılıb inkişaf etməyə başlayırsa, bu ilkin suksessiya, əksinə, mühit amillərinin kəskin dəyişməsi qrupların tərkibindəki dəyişikliklə və ya bir qrupun həyat tərzinin dəyişilməsi nəticəsində digər qrupla əvəz olunan inkişaf forması ikinci – suksessiya adlanır.

Orqanizmlərdən məhrum olan yer səthində (dəniz və göllərin qurumuş sahələri, qum gətirmələri, lava axıntıları, qayalıqlar və s.) qrupların inkişafı üç ardıcıl mərhələdə gedir. Həyat fəaliyyətinə malik olmayan sahələrdə canlı orqanizmlərin formalması substratın tərkibindən və əraziyə təsadüfən düşən canlı maddədən asılıdır. Təsadüf nəticəsində əraziyə düşən bitki toxumları inkişaf edir və bəzi heyvan növləri ərazidə tədriclə məskunlaşmağa başlayır. Əlbəttə, belə ərazilərə düşən bütün növlər inkişaf edə bilmir. Düşən növlərin əksəriyyəti üçün şəraitin əlverişli olmaması, onların kamilləşməsinə, nəsl verməsinə imkan yaratır. Belə ərazilərdə adətən bitkilər ilkin mərhələdə inkişaf edirlər, əks təqdirdə bu ərazidə heyvan konsumentinin məskunlaşması mümkün olmazdı. Cəmiyyətin bu inkişaf mərhələsinə - pioner qruplaşma mərhəlesi deyirlər. **Pioner qruplaşma** – tərkibin qeyri müəyyənliyi (bir növ yaranır, digəri məhv olur), növlərin müxtəlifliyi onlar arasında hələlik (qruplar fəlmalaşmadığından) əsaslı rəqabət yaratmasına da, müəyyən dərəcədə növlər (çürümüş bitkilərin və ölmüş heyvanların tərkibindəki duzlar torpağın tərkibinə, transpirasiyası isə atmosfer rütubətliliyinə təsir edir) mühitə öz təsirini göstərir. Çox vaxt suxurun

müəyyən hissəsini aşındıran hava cərəyanının zəif təsiri ilə əla-qədar bitki cüçətiləri ərazidə nanorelyef – bitki köklərinin ətra-fında təpəciklər formalaşdırır. Bu yolla yayılan növlərin forma-laşdırıldığı cəmiyyət hələlik qapanmadığından, bitki kökləri və onların yerüstü hissələri arasında qovuşma müşahidə olunmur, növlər bir-birindən aralıda yerləşirlər.

Bələ pioner qruplaşmalar bitkilər arasında veketativ yolla və ya toxumlar vasitəsilə, heyvanlar arasında isə cinsi artım yolu ilə başlanır. Yeni yaranan fərdlər hesabına ərazi genişlənir, sey-rək bitkilər çəngəlliliklə əvəz olunur, heyvanat ələmi arasında növbələşmə başlanır. Bələ vəziyyətdə cəmiyyətin tərkibi dava-miyətsiz və sadə olduğundan rəqabət güclü rol oynamağa baş-layır. Cəmiyyətin bələ inkişaf mərhələsinə qruplaşma deyilir.

Nəhayət, sonrakı birgə həyat fəaliyyəti dövründə eyni sa-hədə orqanizmlər arasında ekoloji differensasiya güclənir. Bələ ki, artıq işıq sevən bitkilərin çətlərləri altında kölgəsevən bitkilər yarusu formalaşır, əraziyə müxtəlif sırada konsumentlər gəlməyə başlayır, qida zənciri və rəqabətlik mürəkkəbləşir, növ tərkibi stabillaşır, əraziyə yeni növlərin axını zəifləyir. Bitki və heyvan-ların bu cür inkişaf mərhələsinə **cəmiyyətin yaranma** mərhəlesi deyilir.

Qrupların inkişafına təsir edən əsas amil mühit amilidir. Qrupların mövcudluğunu təmin edən mühitlə mütənasibliyi bir çox xarici ədəbiyyatda klimaks adlandırılır. Bu yanaşmaya mütləq qiymət vermək olmaz, ona görə ki, ola bilər qrup kli-maks mərhələsinə çatsın, lakin inkişafını xarici mühit hesabına deyil, öz malik olduğu hərəkət hesabına formalaşdırınsın. Bu ba-xımdan klimaks anlayışı ideoloji xüsusiyyət kəsb edir.

İkinci suksessiya, məskunlaşma mühitinin və ya xarici mühitin dəyişməsi və onlarla əlaqəsi olmayan digər təsirlər nə-ticəsində cəmiyyətdə gedən dəyişikliklər yolu ilə baş verə bilər. Axırıncı təsir nəticəsində cəmiyyətdə baş verən növbələşmə bəd-bəxt və ya gözlənilməz dəyişkənlik adlanır. Gözlənilməz dəyiş-kənlik – klimatogen, edafogen, biogen və antropogen təsirlər nə-

ticəsində baş verən dəyişikliklərdən ibarətdir. Cəmiyyətlərdə dəyişkənliyə səbəb olan hər hansı amil tədriclə entodinamik növbələşməyə keçərək, qruplara daha artıq dərəcədə təsir göstərən ətraf mühit amillərini dəyişdirə bilər.

Məskunlaşma mühitinin qismən dəyişməsi ilə əlaqədar yaranan ikinci suksessiyaya su hövzəsində bitki örtüyünün formalasması əyani misal ola bilər. Bu iki üsulda baş verir: dibdə plankton orqanizmlərin göyərmə mərhələsi başlayaraq tədriclə müxtəlif su heyvanlarının yayıldığı makrofitlərdən təşkil olunmuş sualtı çəmənliklərlə əvəz olunur. Sonra bu mərhələ 2-3 m hündürlüyü çatan üzən yarpaqlara malik olan bitkilərin yaranması mərhələsi ilə əvəz olur. Bu mərhələdə biosenozun tərkibində su heyvanları ilə yanaşı üzən yarpaqlarla əlaqəsi olan, su səthində və ya havada həyat tərzinə malik olub, üzən yarpaqlar üzərində vaxtaşırı oturan bəzi növlər peyda olur. İkinci yaşışma mərhələsində su hövzəsində cillik və qamışlığın formalasması su mühiti üçün səciyyəvi olan orqanizmlərlə, suda quruda yaşayanlar və su quşları arasında əlaqə yaranmasına səbəb olur. Sonralar bu mərhələ inkişaf edərək sahil bataqlıq qruplarının yaranması ilə nəticələnir. Əgər bu cür inkişaf davam edərsə sonralar, bataqlıq mərhələsi yeni suksessiyanın yaranmasına – kolluq – ağac bitkiləri qruplarının formalasmasına gətirib çıxarıır.

Su hövzələrində bitki örtüyünün ikinci tipi, sahildən tədriclə irəliləyən məmir və bəzi çiçəkli bitkilərin güclü inkişafı və yamaclardan axan gil axımı nəticəsində baş verir. Bu minvalla dolan su hövzələrində bataqlıq biosenozu formalasmağa başlayır.

Qrupların tədriclə əvəz olunmasına meşələrin iqlim dəyişkənliyi, digər ekoloji amilin dəyişməsi və təsiri nəticəsində çöl biosenozu, torpağın kimyəvi tərkibinin dəyişməsi nəticəsində ot bitkiləri əvəzinə kolluqların inkişafı misal ola bilər. Ot bitkiləri ilə zəngin olan çöllərin kolluqlarla əvəz olunması, eyni zamanda kol bitkilərinin toxum və meyvələri ilə qidalanan boz kəklik, adı siçan, bir çox quş növlərinin əraziyə axınına səbəb olur.

Cəmiyyətdə gözlənilməz növbələşmə müxtəlif səciyyəli katastrofik hallar baş verdikdə yaranı bilər. Belə hallar adətən daşqın, sürüşmə, yanğın, əkin və meşələrin qırılması nəticəsində yaranır. Hər bir belə növbələşmə ərazi üçün səciyyəvi olan növlərin kütləvi qırğınına səbəb olur. Tələf olan qrupların bərpası çox tədriclə başa çatır. Belə ki, qırılan meşələrin yerini hündür ot bitkilərinin nümayəndələri (İvan-çay, yumşaq süpürgə və s.) tutur, tipik meşə heyvanlarının yerini otla, ağaç kökləri və çürüntüləri ilə qidalanan heyvanlar əvəz edirlər.

Yaşıl bitki örtüyünün inkişafı ilə paralel müxtəlif giləmeyvələr (çiylək, moruq, böyürtgən, doqquzdon və s.) bir çox heyvanların (ayı, sarı sıçovul, meşə xoruzu) əraziyə miqrasiyasına şərait yaradır. Növbəti mərhələlərdə qırılmış meşələrin yerində yayılan ot və kiçik giləmeyvə bitkiləri xırdayarpaq (tozağacı, şam) ağaclarla, heyvan növləri-sığır, dovşan, boz kəsəyən və s. əvəz olunur. Bəzən ikinci meşə tipi kimi xırdayarpaq cinslər əvezinə şam meşəsi örtük təşkil edir. Nəhayət formalaşan xırdayarpaq meşə örtüyü fonunda cavan kölgəsevən bitki yarusu inkişaf etməyə başlayır ki, bu nəticə etibarı ilə keçmiş meşə örtüyünün və onun biosenozun formalaşması mərhələsindən xəbər verir.

Çöllərdə torpaqların şumlanması nəticəsində təbii bitki örtüyündən məhrum olması və onun yerində mədəni bitki sortlarının əkilməsi ərazi üçün səciyyəvi olan faunanın kəskin şəkildə kasıblaşması ilə nəticələnir. Şumlanma nəticəsində çöllər üçün səciyyəvi olan fauna növlərinin əksəriyyəti yuvalarından, gizləndikləri bitkilərdən məhrum olduqları üçün asanlıqla düşmən qidasına çevrilirlər. Məhv olmuş çöl heyvanlarının yerini dənli bitkilərlə qidalanan tarla sıçovulu, çöl göyərçinləri və s. tuturlar. Əgər əkinçilik sahələri uzun müddətli dincə buraxıllarsa, onda ərizədə çöllər üçün səciyyəvi olan (çimlik, taxıllar fəsiləsi, ağ ot və s.) bitkilər və heyvanlar (çöl qartalı, torağay, bəzgək, böcək və s.) öz keçmiş areallarını bərpa edərlər. Çöllərdə qrupların bərpası xeyli vaxt tələb edir və bu proses 3-8 ildən tez başa çatmır.

Katastrofik səbəbdən yaranan suksessiyalar müəyyən mərhələlər keçərək, ilk mərhələdə bir-birini sürətlə əvəz edən qruplarla, sonrakı mərhələdə isə tədriclə əvvəlki qruplara uyğun formalaşmağa başlayır. Hazırda Yer kürəsində yayılan bütün cəmiyyətlərdə antropogen amilin təsiri hiss olunur. Mövcud olan bütün qruplar (cəmiyyətlər) antropogen amilin təsiri nəticəsində pozulmuş təbii inkişaf şəraitini bərpa mərhələsindədirlər.

İnsan cəmiyyəti formalaşana qədər Yer kürəsində baş verən hadisələri törədən amiller (pirogen) insanların formalaşlığı dövrdən əvvələ nisbətən daha güclüdür. Məlumdur ki, ilkin insanların törətdikləri göstərilən pirogen amildən əlavə müasir insan cəmiyyəti təbiətə güclü təsir göstərə bilən yeni təsir formalarını yaratmışdır. Xatırlamaq lazımdır ki, dünyada heç bir qrup ideal formada mövcud deyil, o hansısa antropogen təsirə məruz qalmışdır.

Biosenozların təsnifatı

Çoxsaylı qrupların təsnifat sistemini yaratmaq məqsədilə taksonomik kateqoriyaların yayılma sərhədlərinin kəskin və ya aramsız xüsusiyyətləri xüsusi əhəmiyyət kəsb edir. Bu məsələyə tədqiqatçılar iki nöqtəyi nəzərdən yanaşırlar. Onların bir qrupunun fikrincə qruplar arasında sərhəd (bitkilər) kəskindir. Lakin L.Q.Ramenski, Q.A.Qlizon, R.X.Uitteker və s. tədqiqatçılar göstərilən fikrin əksinə olaraq bitki qrupları arasında sərhəddin tədriclə – aramsız olduğu ideyası ilə çıxış edirlər. Bu fikrə istinad edildikdə söhbət topoqrafik kontiniumdan (məkan), temporal (müvəqqəti) və taksonomik qruplar arasında tədrici sərhəd keçidindən gedə bilər.

Bitkilərdən fərqli olaraq heyvanlar qruplaşmaya az meyilli dirlər. Bu səbəbdən də sərhəddin kəskin və ya tədriciliyi məsələsinin həllində bitkilərin yayıldığı sahələrlə bağlı olan hərəkətsizliyin böyük əhəmiyyəti nəzərə alınmalıdır. Bu məsələyə aşağıdakı münasibətlərdən yanaşmaq lazımdır:

1. Qrupların sərhədlərinin hamarlığı onların tədqiqinin dəqiqliyindən və miqyaslarının təsvirində asılıdır.

2. Taksonomik kateqoriya nə qədər aşağı olsa, sərhəd o qədər hamar olar.
3. Qruplardan biri qismən hamar, digəri daha kəskin sərhəddə malik ola bilər. Mühitə dəyişdirici təsir göstərə bilən (məşə) edifikatorlar qismən kəskin, zəif edifikatorlar (çöllər) hamar sərhəddə malikdirlər.
4. Qrupların mövcudluğunu təmin edən təbii şərait qrupların özlərinə nisbətən daha tədriclə dəyişir.
5. İnkişaf mərhəlesi prosesində qrupları təşkil edən növlərin yaratdıqları qapalı cəmiyyətdə növlərərası kəskin (cəmən, bataqlıq, məşə) sərhəd formalşa bilər.

Bizim planetin malik olduğu biosenotik örtüyün fasılısızlıyinin (bütvölüyü) şübhə doğurmamasına baxmayaraq onda bir-tipli növ tərkibinə, dinamiklik xüsusiyyətinə və struktur xassəsinə görə sahələr ayırmaq lazımlı gəlir. Ayrılan sahələr qonşu ərazilərdən kəskin, hamar, tədrici keçid sərhədləri ilə ayrılsalar da, əraziləri birləşdirən keçid zolağı qrupların yayıldığı sahədən həmişə kiçikdir.

Biosenozların taksonomik sistemlərinin təşkili prinsipləri müxtəlifdir. Belə ki, Fransa-İsveçrə alımları müxtəlif səviyyəli bitki qruplarının taksonomik kateqoriyalarını bu qrupları əlaqələndirən bitki növlərinə və həmin növlərin mövcud taksonlara etibarlılığına görə ayıırlar. Taksonomik vahidin bu qurulma sistemi bitki qrupları üçün tətbiq edilsə də cəmiyyətin tərkib hissəsini təşkil edən heyvanat aləmi üçün yararsızdır. Bunun əsas səbəbi müxtəlif ranqa malik qruplarla heyvanların əlaqəsinin bitkilərlə müqayisədə xeyli zəif olmasına iddir. Bununla belə heyvanlar qruplarda ən aşağı etibarlıq dərəcəsinə malik olmalarından asılı olmayıaraq, qrupların dominantı və hətta edifikatoru ola bilərlər.

Qrupların dominantlar və edifikatorlarla qurulan taksonomik kateqoriya sistemi aşağıdakı kimi görsənir.

Ən kiçik taksonomik kateqoriya quruluşuna görə uyğun, eyni dominant və edifikatorlu, eyni tərkibli və eyni konsor yi-

ğımlı asossasiyadır. Başqa sözlə desək, biosenotik assossitasiya özündə uyğun qrupları və biosenozun uyğun tiplərini eks etdirir.

Qismən yüksək ranqlı tipoloji kateqoriyaları assossiasiya qrupu, formasiya, formasiya qrupu, formasiya sinfi, biom tipi və ya biosenotik tipdən ibarətdir.

İstənilən ranqın tipoloji kateqoriyasının struktur əsasını bitki örtüyü təşkil edir. Bu ranqın mütənasib kateqoriyasına heyvanat aləminin uyğunluğu ekoloji mühitdən asılıdır.

Biosenotik assossitasiyanın hər hansı qurupuna bütün assossitasiyalar (birinci, ikinci, üçüncü yaruslar və s.) aid edildiyi halda, ikinci dərəcəli yarusun birində müxtəliflik nəzərə carpa bilər. Bu qurupların strukturunda uyğunluq olsa da onlar müəyyən dərəcədə müxtəlif konsorsiya yığımına malikdirlər. Belə ki, hər hansı bitki yarusu bir tipli heyvanat aləminə malik ola bilməz.

Biosenotik assossitasiya qrupları biosenotik formasiyalar da birləşirlər. Formasiyaların biri digərindən əsas yarusun dominant və edifikatorlarının tərkibinə görə fərqlənirlər. Başqa sözlə, bir formasiyaya tərkibinə eyni dominant və edifikatora malik olan baş yarusun qrupu aid edilir. Məsələn, Avropa şamı meşəsi, ağaçqayın meşəsi, qırmızı şiyavın edifikator keyfiyyətinə malik olduğu çöllər və s. Biosenotik vahidlər sistemində biosenotik formasiya əsas yerlərdən birini tutur. Bu ondan irəli gəlir ki, heyvanat aləminin dominantlarının çoxu bu səviyyənin malik olduğu biomla əlaqədərdir.

Qrupların malik olduqları kateqoriyalar geniş ekoloji amplitudaya uyğunlaşmaqla butun yarusları əhatə edir. Biosenotik formasiyadan daha böyük kateqoriyaların ayrılması xüsusi qrup orqanizmlərin dominant və edifikatorlarının fəaliyyətinə əsaslanmaqla aparılır.

Biosenotik formasiyaya mənsub cəmiyyətin bir qrupuna edifikatorları eyni həyat formasına aid olanlar daxildir. Əgər səhbət meşədən gedirsə, bu- enliyarpaqlı, xırdayarpaqlı, iynəy- arpaqlı, çöldən gedirsə- iricimli, xırdaçimli, əlvancıçekli otlaqlar, müxtəlif otlu və s. ibarətdir.

Edifikatoru yaxın həyat formasına aid olan qruplar bir sinfə mənsub biosenotik formasiyaya mənsubdurlar. Buna ilin quraqlıq dövrü yarpağını tökən enliyarpaqlı meşələr, ilin soyuq dövründə yarpağını tökən enliyarpaqlı meşələr, taxillar fəsiləsi ilə zəngin olan çöllər, müxtəlif ot bitkilərinin yayıldığı çöllər və s. əyani misaldır.

Sinfı formasiya biomun tipləri ilə birləşir (biosenotik tiplər). Bu formasiyaya – çöl, səhra, çəmən, müləyim qurşağın meşəsi, subtropik meşə, tropik meşə aid edilir.

V.B.Soçava bitki örtüyü kateqoriyası üçün sinifdən yüksək formasiyaya tipoloji vahid sistemi kimi genetik və regional elementləri daxil etməyi təklif edir. Tədqiqatçı bu sistemlərə – formasiya fratirisini, bitki tiplərini, bitki örtüyü tipləri sistemini əlavə etməyi nəzərdə tutur. V.B.Soçava ayırdığı hər bir pilləyə töre-mə mənşəinə görə qohum olub, görkəminə (fizionomik) görə fərqlənən qrupları daxil edir. Beləliklə tədqiqatçı meşəni, kolluğu və otlaq fitosenogenetik qohumluq əlaqəsinə malik sinfi formasiyaları bir fratiriyada birləşdirməyi təqdirəlayıq hesab edir.

A.Q.Voronova görə Yer kürəsinin biosenotik bölgüsündə yuxarıda göstərilən prinsipə əsaslanmaq olmaz. Bu ondan irəli gəlir ki, göstərilən pillələrin ayrılmamasına əsas verən kifayət qədər məlumat yoxdur. İkincisi – qrupların ayrılmamasında iki müxtəlif prinsip mövcuddur:

1. Uyğun qrupları bir kateqoriyada birləşdirən tipoloji prinsip
2. Fizionomik xüsusiyyətinə görə kəskin fərqlənən qrupları ərazi uyğunluğuna görə birləşdirən regional prinsip.

Müasir mərhələdə, kateqoriyaların növbələşmə və yerləşmənin tipoloji və regional prinsiplərə əsaslanmaqla aparılması məqsədə uyğun deyil. Beləliklə, qrupların (cəmiyyətlərin) tipoloji sisteminə assossitasiya, assossitasiya qrupları, formasiya, formasiya qrupları, sinfi formasiya, biom tipi (biosenotik tip) daxildir.

Beləliklə, quruda müxtəlif ranqların sərhədlərinin təyinin-də bitki qrupları, su mühitində bitkilərin rolü qismən zəif ol-

duğundan taksonomik kateqoriyaların ayrılımasında heyvanat aləminin dominantlığı xüsusi nəzərə alınmalıdır.

Orqanizmlərin törəmə qabiliyyəti

Növlərin yayılma qabiliyyəti iki əsas amildən-törəmə tem-pindən və yayılma xüsusiyyətindən asılıdır. Müxtəlif növlərdə məhsuldarlıq müxtəlifdir. Birhüceyrəli orqanizmlərdə hüceyrənin ayrılması güclüdür. Hüceyrələrin bölünməsi arasındaki müd-dət bir neçə dəqiqəyə qədər azala bilir. Birhüceyrəli orqanizmlər (əgər xarici mühit əlverişli olarsa) ekspotensial sürətli törəmə nümayiş etdirirlər.

Göbələklər əsasən doymuş miqdarda artım təşkil edən sporlar vasitəsilə törəyib artır. Sporlar böyüdükcə bir neçə gündən sonra külli miqdardı yeni sporlar yarada bilən mitsellər forma-laşır. Hesablama göstərir ki, qarğıdalı üzərində yayılan (Seleroospora) parazit göbələyi bir neçə ay ərzində, hər gün altı mlrd. spor törədə bilir.

Yosunlar da çox yüksək törəmə qabiliyyətinə malikdirlər. Belə ki, sərbəst üzən, yay dövrü göl suları səthində vegetativ törəyen göy-yaşıl yosunlar güclü qatışışq yaradaraq onun rəngini bütünlüklə dəyişir. Yosunlarla su arasında gedən bu mübadilə "suyun çiçəklənməsi" adı ilə məşhurlaşmışdır.

Sporlu borular və mamırkimilər kifayət qədər spor istehsal etməyə qadir orqanizmlərdir. Belə ki, sancaqvari qurdayağı (plaun) və pantropik ayı döşeyinin hər bir gövdəsi il ərzində otuz million spor törədə bilir.

Toxumlular orqanlarının müxtəlif təbiətə malik olmasından asılı olaraq-toxum, meyvə, veketativ zoğ, tumurcuq və hətta bütöv bitki vasitəsilə törəmək qabiliyyətinə malikdirlər. Toxumluların törəməsində nəzərə çarpan bütün orqanların məcmuuna Fernander ümumi şəkildə-diaspor adı verdi. (Diaspor yunan sözü olub-yayılan deməkdir.)

Hər hansı gövdədə yaranan diasporun miqdarı növündən asılı olaraq il ərzində kəskin tərəddüdə malikdir. Adətən sporlar

iri toxumlu birçiçəkli (itboğan, meşə əsməçiçəyi və s.) bitkilərdə az, **kiçik toxumlu** (səhləb çiçəyi və s.) bitkilər kifayət qədər çoxdur. Mövcud növün yayılma və törəmə qabiliyyətinin dəqiq qiymətləndirilməsi üçün toxumların nə qədərinin generasiya (nəsl vermək) qabiliyyətinə malik olduğunu bilmək kifayətdir. Qismən üstünlüyə malik bir və ya ikiillik monokarp növlərin diasporu bir generasiya istehsal etdikdən sonra məhv olduğu halda, çoxömürlü ağaclar əsrlər boyu hər il diasporlar tərəddə bilirlər.

Növlərdən asılı olaraq yumurtlayan heyvanlar arasındaki qruplarda qoyulan yumurtaların miqdarı kəskin dəyişir. Xatırladaq ki, xərçəngkimilər arasında çay xərçəngi adətən 250, ot yen-gəci isə yüz mindən artıq yumurta qoyur. Həşaratlar arasında rekordu termitlər qazanırlar. Onlar ömürləri boyu hər saniyədə bir yumurta qoyurlar. Balıqlardan treska ildə dörd milyon, siyənək balığı 75 mln yumurta qoyduğu halda, şirin su balıqları onlardan xeyli az məhsuldarlığa malik olmaqla 2-4 mln yumurta-dan artıq qoymurlar. Balıqlar içərisində ən az kürü tökən (60-70 kürü) iynə balıqdır. Vəhşi quşlar çox az (ördək 10-16) yumurta qoymaqları ilə fərqlənirlər.

Məməlilərin bətnində balaların sayı (primatlar, balinakimilər, yarasalar və s.) vahidlə 20-i arasında tərəddüd edir. Xırda məməlilər bir neçə aylığında artıq cinsi yetkinliyə malik olurlar. Əksinə fillərin balaları yalnız 16 yaşlarında cinsi yetkinlik mərhələsinə çatırlar. Əger əlverişli şərait olarsa hər bir növ özlüyündə sürətli artırma malik olar. Ç.Darvin yazırıdı – «hətta çox ləng törəmə xüsusiyyətinə malik olan fillərin əlverişli şəraitdə cütləşərək nəsil vermələri onların sayını 500 il müddətində 15 mln-a çatdırar».

Məhsuldarlıq dərəcəsinin bioloji əhəmiyyəti. Külli miqdarda toxum əmələgətirən formaya malik olan orqanizmlər ilkin mərhələdən az toxumlular üzərində üstünlük təşkil edirlər. Ona görə də dünyada məhsuldar bitkilər daha geniş yayılmışlar.

Yüksək məhsuldarlığa malik olan növlərin toxum və meyvələri cüccərən mərhələdə və inkişaf prosesində məhv olduqların-

dan geniş yayılı bilmirlər. Səhləbçiçəklilərin toxumları müəyyən göbələklərlə simbiozluğa qoşulmasa inkişaf edə bilmir. Termitlərin qoysaları milyonlarla yumurtanın eksəriyyəti mayalanmadığından yetkinlik mərhələsinə çatmır, nəsl verməkdən məhrum olurlar.

Yüksək törəmə qabiliyyətinə malik olan orqanizmlərin eksəriyyəti əlverişsiz fiziki mühit amilləri tərəfindən (parazit, yırtıcı və s.) məhv edildiyindən onların sayının sabitliyi tənzimlənir, doğuşa ölüm kompensasiya edilərək bir-birinə ekvivalentlik təşkil edir.

Meşələrdə iynəyarpaqlılar, qoz ağacları, palid, fisdiq kifayət qədər sağlam toxum verməklərinə baxmayaraq, onlar o zaman inkişaf edib yayılı bilirlər ki, quşlar və gəmiricilər onların toxumlarını tamamilə məhv edə bilməsin. Eynilə siyənək balığının kürüsünün mində biri, çəki balığı kürüsünün milyonundan dördü yetkinlik həddinə çatır. M.Prenina baş verən belə təbii tarazlığı yüksək qiymətləndirərək təbii şəraitdə ölümün xüsusi əhəmiyyətini qeyd edərək yazırırdı: «Əsasən nəzərə çarpmayan təbii ölüm Yer kürəsində normal həyat tənzimləyicisindən başqa bir şey deyildir». Doğrudan da diqqətlə nəzər salsaq görərik ki, orqanizmin doğulduğu andan qocalığa qədər inkişafi nadir haldır.

Orqanizmlərin yayılması

Yayılma dedikdə – individuumların qarışması, onların diasporya və ya sürfələri nəzərdə tutulur. Bu yayılma xarici amil tərəfindən təmin olunursa – passiv, əgər orqanizm özünün yayılması üçün hansısa hərəkət fəndinə malikdirse – fəal (aktiv) yayılma adlanır.

Passiv yayılma. Volfenbarger nəzəriyyəsinə görə passiv yayılmada orqanizm və toxumların sıxlığı onların yarandığı ərazi dən loqarifmik mütnasibliklə tədriclə azaldığından, sıxlıqla məsafə arasındaki əlaqə qrafikində alınan əyri mərkəzə istiqamətlənir. Passiv yayılmanın effektivliyi yayılan orqanizmlərin adaptasiya dərəcəsindən və onları yayan agentlərin (küllək, canlı-

lar, axın və s.) xüsusiyyətlərindən çox asılıdır. Orqanizmlərin yayılmasında iştirak edən agentlərin bu prosesdə fəaliyyətindən asılı olaraq orqanizmlər müxtəlif yayılma formasına ayrılırlar. Beləki, orqanizm bir neçə forma yayılmada xarici enerji mənbələrindən istifadə etmir. Ağır toxuma (baraxorlar) malik olan bitkilər ya öz toxumlarını meyvənin parçalanması nəticəsində uzaq məsafələrə (nar, xımagülü) atmaqla, ya da avtoxor (düşərkən torpağa batmaqla) yayılır (yer findiği, yunan qozu və s.).

Bir çox hallarda hiqroskopik deformasiyaya malik olan toxumlar asanlıqla yerlərini dəyişə bilirlər. Belə bitkilərə talaotu, soğanaq, kökümsovular, stolon aiddir. Bu formada yayılan toxumlar kiçik məsafəyə aralığından kifayət qədər sıxlığa və rəqibləri olan digər növlərdən mühafizəyə nail olurlar.

Orqanizmlərin müxtəlif morfoloji xüsusiyyətlərə malik olmaları, onların külək vasitəsilə (anemoxor) yayılmasına imkan verir: 1. Toxumun yüngüllüyü – buna ibtidailərin sistələri, sporlu bitkilərin sporları, səhləbçiçəyinin tozvari toxumları, xanıməli toxumu və s. aiddir. Belə mikroskopik toxumların külək vasitəsilə daşınması və yaılması çox faydalıdır. 1883-cü ildə Yava adasından 40 km aralıda püskürən Krakatau vulkanı adanı tamamilə sterilizə edərək, canlılardan məhrum etmişdir. Sonralar, adada ilk bitki elementləri- mamirkimilər, ayidöşəyilər və səhləb çiçəklilər yayılmağa başlamışdır. Göstərilən növlərin yayılmasında əsas amil külək olmuşdur. 2. Toxumlarda qanadlı diasporların olması. Belə qanadlar toxumun, meyvənin, kasacığın, çiçəyin ətrafında mövcud ola bilər. 3. Dayaq diasporları – meyvə toxumlarının müəyyən məsafəyə "uçmasına" imkan verən morfoloji xüsusiyyətdir.

Toxum və sporlarla yanaşı, bütövlükdə bitkinin, heyvanın və hamazçıçəyin yayılması da təbii halda mövcuddur. Bitkilərdə bu cur yayılma üsulu səhra və çöl rayonlarında müşahidə edilir. Bu ərazilər üçün səciyyəvi olan şoranotu, dəvətikanı, şibyə, heyvanlardan – həşəratlar külək vasitəsilə kifayət qədər uzaq məsafələrə aparılırlar. 1949-cu ildə Marks veldə (ABŞ) baş verən güclü

fırtına nəticəsində "qurbağa" və "balıq" yağışları müşahidə edilmişdir. Belə yağışlar nəticəsində qapalı hövzələrə yeni növlərin gətirilməsi istisna olunmır.

Şirin su axınları su orqanizmlərinin təbii daşıyıcısıdır (hidroxor). Axarlar su orqanizmləri ilə yanaşı quruya mənsub olan bir çox bitki və heyvan növlərinin yayılmasında nəqledici rolunu oynayırlar. Sular vasitəsilə üzərək ən geniş yayılan bitki su sünbülcicəyidir. Bu növün vətəni tropik Amerika sularıdır. Sünbülcicəyi veketativ yolla çoxalar. Bitkinin qopmuş toxumu, budağı, yarpağı və gövdəsi yenidən inkişaf etmək xassəsinə malikdir. 1888-ci ildə tropik Amerika sularından dekorativ bitki kimi bəzək məqsədilə Floridaya gətirilən su sünbülcicəyi 1920-ci ildə Kaliforniyaya qədər yayılmışdır. 1902-ci ildə Rodeziyaya gətirilən bu bitki Rodeziyadan Kameruna qədər yayılmışdır.

Birləpəlilərin nümayəndəsi elodeyanın vətəni Şimali Amerikadır. İndi Avropanın çay və kanallarının dibində çəmənliklər yaratmış bu bitki ilk dəfə 1832-ci ildə İrlandiyada, 1842-ci ildə İngiltərədə, 1845-ci ildə Fransanın Kan şəhərini dənizlə birləşdirən kanalın sularında və 1899-cu ildə Provans ərazisində müşahidə edilmişdir. 1860-ci ildə Belçika və Berlin ətrafında peydə olan elodeyaya artıq 1865-ci ildə Dunay hövzəsində, 1867-ci ildə Visla və 1892-ci ildə Po çayı sularında təsadüf olunmağa başlamışdır.

Üzgəc diasporuna malik olan bitkilər uzaq məsafələrə üzməklə yanaşı, geniş ərazilərdə yayılma bilirlər.

Dəniz axınları yalnız yosun və planktonları deyil, yerüstü bitki diasporlarını da yayır. Bu üsul ilə yayılan növlərin arealının genişlənməsində rolunu artırmaq üçün aşağıdakı şərtlərə əməl olunmalıdır: 1. Diasporları suda uzun müddət döyümlülüyə malik olmalıdır ki, bir sahildən digərinə olan məsafəni qət edərək məhsuldarlıq keyfiyyətini itirməsin. 2. Cücmə qabiliyyətinə dəniz və okean sularının kimyəvi tərkibi təsir göstərməməlidir. 3. Növ düşdüyü yeni ərazidə bitməyə və böyüküb inkişaf etməyə qadir olmalı və düşdüyü mühitə adaptasiya olunmalıdır.

Belə miqrasiya forması yalnız litoral zona bitkiləri üçün yararlıdır. Çaylar vasitəsilə dənizlərə atılan külli miqdarda toxumlar adətən açıq dəniz sularında məhv olurlar.

Tropik ərazilərin lilli laqun və estuariləri üçün səciyyəvi olan manqr ağacı qabarma və çəkilmənin ritmik dəyişkənliliyinə məruz qalaraq, bütün sahil boyu yayılır. Bu bitkinin Rhizophora mustonata növünə Afrikada Seneqal sahillərindən Ədənə, Madaqaskar, Seyşel, Komor, Seylon adalarının, Hindistan yarımadasının, Malay arxipelağının, Avstraliya və Tayvan sahil-lərində də təsadüf olunur.

Göstərilən növə Amerikanın manqr meşələrində təsadüf olunmur. Bu ərazidə manqr ağaclarının Rhizophora mangle növü geniş yayılmışdır.

Dəniz axınları vasitəsilə bir çox litoral zona bitkilərinin yayıldığı təcrübədə sübuta yetirilmişdir. Buna insan vasitəciliyi olmadan bir çox dənizlərin sahillərində, Hind və Sakit okeanın tropik adalarında, insanın məskunlaşmadığı Nassau adasında və vulkan püskürdükdən 20 il sonra Krakatau adasında yayılan kokos palması əyani misaldır. Bir çox palma növləri hələ XVI-əsrдən insanlar tərəfindən qərbə şərq sahillər arasında yayılmağa başlamışdır.

Orqanizmlərin heyvanlar vasitəsilə yayılmasına hər yerdə təsadüf edilir. Heyvanat aləmi vasitəsilə yayılma formasına zooxor yayılma deyilir. Hərəkətdə olan heyvanlar vasitəsilə bakteriyalar, sistemler və sporlar geniş yayıla bilir. Ali bitkilərin diasporları yumurtaları daşıyıcı heyvanın növündən asılı olaraq müxtəlif məsafələrə yayıla bilər. Bu yayılma formasında köçəri quşların rolü daha çoxdur. Xeyli bataqlıq və su növləri köçəri su quşları və caynaqlar vasitəsilə dünyanın müxtəlif regionlarına yayılmışdır. Toxumlar bu heyvanların ya qida sistemi, ya da üstlərinə yapışaraq müxtəlif ərazilərə daşınır. Diasporunda ilişkənlik xüsusiyyəti olan bitkilər yunlu heyvanlar vasitəsi ilə geniş yayılırlar.

Yun sənayesinin inkişaf etdiyi ərazilərdə qoynuçuluğun yayılması bir çox ekzotik növlərin gətirilməsi ilə nəticələnmişdir. Flora tarixində ən güclü belə miqrasiya XIX əsr də Port-Yuvenalyadan Monpeleyə olmuşdur. Monpeledə XIX əsr də ar-tıq 527 yad növ yayılmışdır.

Yun örtüyü malik olan heyvanlardan kiçik ərazilərdə bitki diasporlarını ən çox ada dovşanları yayırlar. Onurğasızlar arasında ən fəal qarışqalardır. Qarışqalar uzaq məsafə qət etməsələr də, öz yuvalarının ətraflarında xüsusi bitki sahəsi formalaşdırırlar.

İnsan yarandığı gündən çox faydalı orqanizmlər yayan **agent** kimi məşhurdur. Şüurlu agent kimi insanlar mədəni bitkilərin və ev heyvanlarının areallarının genişləndirilməsində əvəzsiz rol oynamışlar. Yeni iqlim şəraitinə adaptasiya olmuş irqlərin seçilməsi belə yayılmaların sərhədlərini xeyli genişləndirmişdir. Bəzən köçürü-lən növ yeni rayonun nəzərdə tutulan sahəsində deyil, başqa ərazi-də uzun müddət yaşayır və inkişaf edir. **Bu hala növün natural-laşması deyilir.** Belə hal Fransada boyagotu, (boyaq bitkisi) qızıl boyan, rəngotu və cüyürotu bitki növlərində qeydə alınmışdır. Tropik Amerikadan 1841-ci ildə gitərilən Lantana camara bitkisi onun toxumları və meyvəsini sevən quşların vasitəsilə tropik rayonların hamısına yayılmışdır.

Heyvanlar da öz doğma yerlərini tərk edib, yeni sünə şərat-idə inkişaf edib yayılırlar. 1891-ci ildə Nyu-Yorkun mərkəzi parkına buraxılmış Avropa siğircini qısa müddət ərzində Bir-ləşmiş Ştatların bütün şərq hissəsinə yayılmışdır. Bu növ Afrika, Avstraliya və Yeni Zellandiya ərazilərinə də miqrasiya etmişdir.

Əksinə, Avropaya gətirilən və artırılması nəzərdə tutulan andatra, onun qərb regionunda zəif, şərq və mərkəz rayonlarında (Çexoslovakiya, Rumınıya, Bolqariya) güclü inkişaf edib yayılmışdır.

Çox vaxt insanlar özlərindən asılı olmayaraq bir çox növlərin yeni ərazilərə yayılmasına səbəb olmuşdur. Bu xüsusilə alaq bitkilərinə aiddir. 1970-ci ildə Amerikadan Fransaya göndərilən Qara yonca toxumları içərisindəki Amerika sarı sarma-

şığı, küsküt otu düşdüyü regionda büyük sürətlə yayılmışdır. 1874-cü ildə Cənubi Dakotaya kətan toxumu ilə birlikdə gətirilən şoran bitkisi 25 il müddətində Meksika körfəzindən Saskaçevana qədər uzanan Böyük Düzənlilikləri bütünlükə tutmuşdur.

Müasir nəqliyyat növləri- gəmilər, dəmir yolları, hava nəqliyyatı və s. bitki və heyvan növlərinin təsadüfi yayılmasına geniş imkanlar yaratmışdır. Belə ki, gəmilər Yeni dünyada boz və qara sıçovulların yayılmasına, Avstraliyadan mədəni bitkilərin müxtəlif ərazilərə köçürülməsi onların parazitlərinin bütün dünyanın sitruslarının yayıldığı arealları tutmasına şərait yaratmışdır.

Növün yayılması statsiya və fəsillərdən asılı olaraq müxtəlif səbəblər və üsulların vasitəsilə tamamlana bilər. **Müller-Şneyder** alp çaylarının gətirmələri üzərində inkişaf edən alluvial torpaqlarda yayılan kol bitkisi-çayçıçəyi meyvəsinin təzə vaxtı quşlarla, külək və daşqın suları vasitəsilə yayıldığını müşahidə etmişdir. Molinye və Müller bitki növlərinin müxtəlifliyindən asılı olaraq, onların yayılmasında iştirak edən (quşlar, məməlilər, onurğasızlar, külək, nəqliyyat, insan, su və s.) amillərin funksiyalarını qruplaşdırmağa cəhd etmiş, hansının üstünlük təşkil etdiyinin zaman və məkandan asılılığını aydınlaşdırmağa çalışmışlar.

Aktiv yayılma. Növlərin yayılmasında yüksək sürətə və uzun müddət hərəkətə malik olmaq şübhəsiz aktiv yayılmanın əsas şərtidir. Belə hərəkətə sularda yaşayan növlərdən balinakimilər, quruda canavarlar, qanadlılardan köçəri çeyirtkələr əyani misaldır.

Aktiv yayılma kütləvi miqrasiya xarakteri ala bilər. Belə yayılma ilin müxtəlif fəsillərində çeyirtkə və kəpənəklərin uchuşu, kiçik kəsəyənlərin kütləvi hücumu zamanı müşahidə edilir. Bir çox hallarda növlərin kütləvi epizodik miqrasiyası onların yeni ərazidə yerləşməsi ilə nəticələnir. B. Jannelin tədqiqatlarından mə'lum olmuşdur ki, Amerika Qıtəsində yayılan *Danaus archippus* kəpənəyi kütləvi şəkildə miqrasiya edərək okeanı keçib 1832-ci ildə Avropaya, 1840-ci ildə Avstraliyaya, 1850-ci

illərdə Yeni Zellandiyaya, 1870-ci illərdə Havay adalarına, 1880-cı illərdə isə Şimali Afrikaya yayılmışdır.

Fəal yayılmanın əsas amili orqanizmlərin malik olduğu real hərəkət mexanizmidir. Lakin orqanizmləri hərəkətə gətirən digər amillərin də rolü az deyildir. Orqanizmlərin dinamikliyi, miqrasiyası, ərazilər boyu yayılması onların mövcudluğuna qarant verən regionun ekoloji amillərindən və orqanizmlərin yeni məskunlaşdıqları ərazilərdə adaptasiya xüsusiyyətlərindən çox asılıdır.

Orqanizmlərin coğrafi yayılma sahəsi

Areal anlayışı. Taksonomik vahidlərin coğrafi arealı dedikdə Yer səthinin elə sahəsi nəzərdə tutulur ki, orada hər hansı bir növün nümayəndəsi mövcuddur. D.B.Panfilova görə areal dedikdə Yer səthinin elə ərazisi başa düşülməlidir ki, növ orada doğulur, nəsl verib və məhv olur. Yəni, əgər növ ərazinin daimi sakini deyilsə deməli ərazi onun areali deyil. Arealı təsəvvür etmək üçün növlərin təsadüf edildiyi ərazilərin kartoqrafik təsviri alınmalıdır.

Ən dəqiq metod hər bir növün yayıldığı ərazilərin nöqtələrlə xəritədə eks etdirilməsi metodudur. Belə nöqtələrlə tərtib olunan xəritələrdə adətən kiçik sahələrdə yayılan nadir növləri böyük miqyasda təsvir etmək yaxşı nəticə verir. Əgər tədqiqat ərazisində arealın xəritələşdirilməsi kiçik miqyas tələb edirsə, onda başqa üsüldən istifadə edilməlidir. Bu vəziyyətdə növün yayıldığı ərazi kvadratlara bölünür və mövcud növün yayıldığı və nəzərə çarplığı yer kvadratda qeyd olunur.

Formal xəritələşdirmə metodilə (adətən merkator proyeksiyasında dərəcə şəbəkəsində) tərtib edilmiş xəritələrdə regionun daxilindəki növlərin yayıldığı əraziləri təyin etmək asanlaşır. Belə xəritələrdən Skandinaviya ölkələrində, Niderland və İngiltərədə **borulu(sosudistiy)** bitkilərin areallarının tədqiqində istifadə edilmişdir.

Əgər geniş əraziləri əhatə edən areal daxilində tez-tez təsadüf edilən və az təsadüf olunan növlərin xəritədə təsvirini vermək lazımlı gələrsə, onda yüksək bolluğa malik növü xəritədə ləkələrlə, təsadüfi rast gələn növləri nöqtələrlə vermek olar. Belə xəritələrə "yayılma sahəsi" (areal) xəritəsi deyilir və keçmiş Sovet İttifaqında xəritələr həmin prinsip əsasında tərtib edilirdi. Əgər arealın sahəsi böyükdürsə və miqyas kiçikdirse onda yayılmanın mütləq sərhəd xəritəsi tərtib edilir və xəritədə növlərin yayıldığı bütün ərazi eks etdirilir. Belə sintetik yanaşmada yayılmanın ayrı-ayrı detalları nəzərə alınmadığından, tərtib edilən xəritə tam tədqiq edilməmiş areallar üçün yararlı hesab edilir.

Arealın quruluşu. Törəmə yerlərinin yaşı və digər amillərin müxtəlifliyi taksonomik vahidlərin mövcudluğunun əsas təminatçısı olmaqla, həm də arealın genişlənməsində və konfiqurasiyاسında müxtəlifliyi yaranan əsas səbəblərdəndir. Müasir areallar uzun tarixi dövr ərzində təbii və antropogen təsirlərə məruz qalaraq bir sıra deformasiyalara uğramış, onda yayılan növlərin ərazilərə münasibətinə görə müxtəlif xüsusiyyətlərə malik areal tiplərinə bölünmüslər. Areallar ümumi yanaşmada tam və parçalanmış areallara bölünür. Mahiyyət etibarilə Yer kürəsində növlərin tam areal təşkil etdiyi vahid ərazi mövcud deyildir. Hər hansı növə dünyanın bir neçə regionunda təsadüf edilir və buna görə də tam areal məfhumu nisbi anlayışdır. Yu-xarıda göstərənlərə istinad etməklə, arealları xüsusiyyətlərinə görə fərqlənən aşağıdakı tiplərə ayıırlar.

1. Kosmopolit areallar. Kosmopolit areal o areala deyilir ki, Yer kürəsinin eksər sahələrini əhatə edir. Bu tip arealın yayılma tezliyi taksonomik vahidlər qrupunun artımı hesabına-dır. Orqanizmlərin əsasını təşkil edən bir çox ailə və dəstələr kosmopolitdirlər. Heyvanlar arasında retatorilər (kolovratki), bitkilərdən taxıllar və mürəkkəbçiçəklərin daxil olduğu ailə və dəstələr bu qəbildəndirlər.

Göstərilənlərdən fərqli olaraq, cins və növlər nadir hallarda qismən kosmopolit olurlar. Moliş belə növ və cinsləri semi-

kosmopolit və yaxud yarımkosmopolit adlandırmağı təklif etmişdir. Belə semikosmopolitliyə malik olub, Yer səthinin yarıdan çoxunda yayılan toxumluların 20-dən artıq növü məlumdur. Bu növ və cinslərə ilk növbədə su və bataqlıq bitkiləri (sugülü, qamış, çiyən, enli və nazik yarpaq su qamışı və s.) və insan fəaliyyəti nəticəsində yayılan alaq otları aiddir. Belə bitkilərə – qirtic, dişə, quşəppayı, ağ qu, zəncirotu, acıqovuq, bağayarpağı misal ola bilər. Heyvanlardan kosmopolit orqanizmlərə adətən insanlarla qonşuluq edən heyvanlar aid edilirlər. İnsanın özünün bütünlükə kosmopolitliyə aid olması şübhə doğurmur. Bir sözlə, dünyanın müxtəlif ekoloji şəraitə malik olan ərazilərdə məskunlaşış yayılı bilən bitki və heyvan növləri kosmopolit xüsusiyyətlərə malikdirlər.

2. Sirkumkontinental və sirkumokean areallar. Okean və qurunun hər hansı enliklə hüdudlanan torpaq və su sahəsi belə adlanır. Şimaldan cənuba doğru aşağıdakı arealları ayırmaq məqsədə uyğun hesab edilir:

1. **Sirkumpolyar boreal areal** – arktika səhrasını tundra və meşə- tundra ilə yanaşı tayqa yarımqzonasını əhatə edən bu areala Şimal qütb dairəsi ətrafindakı sahillərin dəniz və quğularında geniş yayılmış su iti, pinqvin, tərnizcik, bitkilərdən kollar, mamır və şibyələrin arealları daxildir.
2. **Sirkumkontinental areal** – Şimal yarımkürəsinin müləyim enliklərindəki əraziləri əhatə edir. Bu ərazidə qarağatın, moruğun, göbələk və taxıllar fəsiləsinin nümayəndələrinin geniş arealları vardır.
3. **Pantropik areal** – Ekvatorдан cənuba və şimala $35-40^{\circ}$ enliklərə qədər əraziləri əhatə edən bu areal əsasən palma, əbrişüm, akasiya, banan, çörək ağacı və s. növlərlə zəngindir. Pantropik növlərin xeyli hissəsi insanlar tərəfindən müxtəlif ərazilərə geniş yayılmışdır.
4. **Cənub sirkumkontinental areal** – Kozeroq tropikindən cənubda yerləşən bu areallar parçalanmış şəkildə, xırda ərazilə-

ri əhatə edir. Bu areallarda ilkin-traxeylər, onixoforlar, bərəber ayaqlılar – xərcəngkimilər geniş yayılmışlar.

3. Endemik areallar. Kosmopolit areallardan fərqli olaraq, endemik areallarda ərazi məhduddur. Belə arealların əraziləri çox rəngarəng ola bilər. Cins, ailə və dəstə üçün bu rəngarənglik daha çox nəzərə çarpır. Belə ki, Avstraliya, Tasmaniya, Yeni Zellandiya birlikdə endemik birdəliklilər dəstəsinin yayıldığı arealı təşkil edir. Növ və müxtəlif növlülük üçün endemilik bir neçə kvadrat kilometr və hətta kvadrat metr çərçivəsində mövcud ola bilər. Malyorku adasında mağara hörümçəyi yalnız bir mağarada müşahidə edilmişdir.

Təkamül baxımından endemizm bir-birindən fərqlənən iki prosesin nəticəsindən ibarətdir.

1. Paleoendemiklər – relikt və ya konservativ endemiklər qədim formaya malik olub ilkin mərhələdə geniş əraziləri əhatə etmiş, sonralar daha döyümlü rəqiblər və ya iqlim dəyişkənliliyi nəticəsində arealı kiçilərək müəyyən ərazidə qalmışlar. Belə növlər arxaik əlamətlərə malik olub, xüsusi təsnifata mənsub mühitə çəkilərək zəif rəqiblər əhatəsində yaşayırlar. Paleoendemiklərin keçdiyi şərait çox əlverisiz olduğundan onların çoxu məhv olmuş, qalan növlərin əksəriyyəti əraziyə düşən yabanı bitki növlərinin və insan fəaliyyətinin təsirinə məruz qalaraq məhv olmaq ərefəsindədir.

Uzun müddət təcrid olunmuş materik adaları konservativ endemizmin böyük sahələrdə formalasmasına şərait yaratmışdır. Belə arealların formalasdığı ərazilərə Avstraliyanı, Yeni Zellandiyani, Havay adalarını, Madaqaskarı, Kanar adalarını misal göstərmək olar. Əksinə, sonralar formalasan və materiklərlə heç vaxt əlaqəsi olmayan okean adalarında endemizm müşahidə edilmir. Belə okean adalarına Polineziya və Maldiv adaları daxildir. Britaniya kimi materikdən yaxın vaxtlarda ayrılan bir çox adalarda yalnız bir neçə neoendemik növlər mövcud ola bilər.

Relikt endemizmə dağ sistemləri ilə əhatə olunmuş ərazilərdə daha əlverişli şərait yaranır. Üçüncü dövrdə bütünlükə

Asiya qıtəsində yayılan Ginqko indi yalnız Daxili Çin dağlarında qalmışdır. Vaxtilə Avropada yayılan sekvoya hazırda Kaliforniya dağ sisteminin sahilyanı hissəsində lokallaşmışdır. Saxara massivinin Axxaqqar və Tassili – Həcer ərazilərinin arid sahələrlə hüdudlaşan yuxarı hissələrində endemizm bitkilər arasında 40-60% təşkil edir.

2. Neoendemiklər. Bunları bəzən cavan və ya proqressiv endemiklər də adlandırırlar. Doğma növlərdən bir neçə ikinci dərəcəli əlamətləri özündə eks etdirən, yaxın və lokal mənşəyi ilə fərqlənən bu növləri yarım növ dərəcəsinə ayırmağa əsas vardır. Neoendemiklər daxildə əlverişli və ya coğrafi baryer saxlayan yeni formalı təkamüle malik cinslərə aid edilir. Eyni növə malik olan neoendemiklər düşdükleri təbii şəraitdə asılı olaraq formalaşırlar. Britaniya və mərkəzi Avropa göllərində məskunlaşmış ala balıq eyni cinsə və növə malik olmasına baxmayaraq müxtəlif formaya malikdir. Son vaxtlar təcrid olunmuş Britaniya adalarında quru faunası arasında neoendemiklər kontingentlik üstünlük təşkil edir. Məməlilər içərisində qıtədə yayılan növdən rənginə görə kəskin fərqlənən dələ və yereşənlər geniş areala malikdirlər.

Britaniya ərazisində məskunlaşan neoendem quş tipləri forma və rənglərinə görə qıtədə yayılan əcdadlarından (İrlandiya arıquşu, Şotlandiya çataldimdiyi və s.) xeyli fərqlənirlər.

4. Vikar areallar. Vikar dedikdə taksonomik vahidin yaxın vahidlə əvəz olunması nəzərdə tutulur. Yəni, müxtəlif səbəbdən növ özünə uyğun növlə əvəz olunur. Bu eyni məskunlaşma şəraitinə malik qonşu regionlarda və ya eyni ərazidə yerləşən müxtəlif məskunlaşma ərazilərində baş verə bilər. Birinci halda baş verən vikarizm – xoroloji və ya coğrafi, ikinci halda ekoloji vikarizm kimi qiymətləndirilir. Birinci hala yabani forması Saxaranın dağlıq hissəsində bitən, lakin hazırda Aralıq dənizi hövzəsində geniş yayılan zeytun ağacını, ikinci hala Alp dağlarının təbaşirli torpaqlarında geniş yayılan xaniməli bitkisinin – hirsutum növünü göstərmək olar. Vikarizmin yaranmasının

da xoroloji (coğrafi) dəyişkənlik əsasən təbii - tarixi səbəblərdən baş verir.

Vikar növlərin arealları yuxarıda göstərilən zeytun ağacı kimi tamamilə bir-birindən aralı ərazilərdə formalşa bilir. Əgər bir neçə növ müəyyən geniş regionda yayılmışsa onlar transqressiyaya uğrayaraq hibrid forma verə bilər. Belə ki, Avropada, Qərbi Sibirde və Şərqi Sibir meşələrində yayılan şam ağacları mənşə etibarilə bir olsalar da, keçdikləri tarixi dövr ərzində kifayət qadər fərqli xüsusiyyətlərə malik olmuşlar. O cümlədən Şimali və Cənubi Avropada geniş yayılan vikarizmə uğramışala və qara qarğı eyni mənşə və cinsə mənsub olsalar da, müxtəlif fizionomiyyaya malikdirlər.

Müxtəlif səviyəyə malik olan taksonomik vahidlərin hər biri vikarizmə uğraya bilər. Yuxarıda göstərilən nümunələrin yaxın növlərə aid olduğunu nəzərə alan Mayr və Şilder onları bir taksonda birləşdirməyi və növüstü adlandırmağı təklif edirlər. Növlərin ərazi ayrılığına klassik misal bir-birindən təcrid olunmuş (məs. Şərqi Afrika dağları) dağ sistemləridir. Göstərilən ərazi üçün səciyyəvi olan nehəng firəng otu eyni endemik sıraya malik olsa da, müxtəlif formalarda nümayiş etdirilir. Heyvanat aləminin məməlilər qrupuna aid olan meymunlar, lemurlar, antiloplar, dələlər Genuya və Klimancora dağlarında yarımnöv və ya vikarizmə uğramış növ hesab olunurlar.

Vikarlılıq su mühitində də baş verə bilər. Bu o vəziyyətdə yaranır ki, su mühiti (göl, axmaz, qapalı dəniz və s.) coğrafi baxımından təcrid olunsun. Şimali Amerikanın ayrı-ayrı buzlaq göllərində yayılan qızıl və ala balıqların hər biri formalarına görə kəskin fərqlənlərlər.

Okeanda vikarizmin ən qabarlıq şəkildə nəzərə çarpdığı ərazi pliosendən sonra bir-birindən ayrılan Panama bərzəxinin Şərqi və Qərb sahillərində yayılan faunadır. Bir çox balıq və ilbizin oxşar növlərinə həm Atlantik okeanı, həm də Sakit okeanın sahil sularında təsadüf olunur.

Xatırladırıq ki, cins və ailə vikarlığı relikt xarakterə malikdir. Belələrinə müxtəlif tropik ərazilərə parçalanmış saqovniklər, tropik ailə təşkil edən akantovlar səciyəvidir.

Bəzən elə sahələr də olur ki, onlarda bir-biri ilə qohumluq əlaqəsi olmayan, lakin ekoloji və morfoloji cəhətdən yaxın olan növlər yerləşirlər. Belə ki, eyni sahədə morfoloji cəhətdən qismən uyğun olub, heç bir qohumluq əlaqəsi olmayan südlü sukulentlər və kaktuslar bu qəbildəndir. Burada söhbət eyni ekoloji şəraitdə yaranmış, konvergen formaya malik yalançı vikarizmdən gedir.

4. Dizyunktiv areal. Kifayət qədər iri miqyaslı xəritelərdə arealın sərhəddinin təyini zamanı xırda detalları ayırmak çətin olduğundan, areal aramsız xətlə qapanır. Adətən belə areallara mənsub növlər ətraf ərazilərdə ada şəkilində göstərilir. Belə vəziyyətdə söhbət fragmentləşən arealdan gedir. Əgər arealın elementləri bir-birindən kifayət qədər uzaqdadırsa, onda areal artıq parçalanmış areal hesab olunur. Belə areallara dizyunktiv areal deyilir. Vikar arealdan fərqli olaraq dizyunktiv areallar parçalanmaqla yanaşı, istenilən növ uyğunluğunu saxlaya bilir. Belə ki, ilkin traxeylər sinfinin nümayəndələrinə cənubi Afrikada, Avstraliyada, Yeni Zellandiyada, Mərkəzi və Cənubi Amerikada təsadüf olunur. Dəvələr sinfinin nümayəndələrindən Köhnə Dünyada dəvəyə, Cənubi Amerikada – lamaya rast gəlirik. Tapir cinsinin nümayəndələri Cənubi Amerikada və Malayda yayılmışdır. Əsasən başlangıcını dördüncü dövr buzlaşmasından götürən bir çox növlər Arkto-Alp areal tipinə mənsubdurlar.

Təbiidir ki, Yer kürəsində tam arealın formallaşmasına ekoloji amillər təsir edir. İqlimin, oroqrafiyanın və digər ekoloji amillərin təsiri tam arealın formallaşmasının qarşısını aldığından, sözün əsl mənasında tam areala təsadüf edilmir. Çünkü, növün yayıldığı sahədə gölə, dağa, çaya hökmən təsadüf edilir və onlar arealın tamlığını qismən pozur. Ona görə də Yer kürəsi üçün tam areal məfhumu nisbi anlayışdır.

Parçalanmış və ya dizyunktiv arealda isə areal okeanlar, dənizlər, dağlar və iqlim amilləri kimi təbii amillərlə bir neçə yerə ayrılaq parçalanır. Areal daxilində baş verən dinamiklilikdən asılı olaraq dizyunktiv areallarda iki vəziyyət müşahidə olunur. Əgər növ özü üçün əlverişli olan bütün sahəni tutmuşsa, belə areala – stabil, tuta bilməmişsə, onun ərazisində tərəddüd nəzərə çarpırsa labil areal adlanır.

Labıl areallar öz növbəsində regressiv və proqressiv areallara ayrılırlar. Əgər labıl areal öz ərazisini genişləndirirsə – proqressiv, ərazisini kiçildirsə – regressiv areal adlanır. Areallarda bu hallar adətən ekoloji amillərin təsiri nəticəsində baş verir.

Arealın parçalanma səbəblərinin təhlili bir çox mübahisələrə səbəb olmuşdur. Hələ 1954-cü ildə K.Dana Şimal və Cənub yarımkürələrinin soyuq sularında müşahidə olunan eyni növlərin yayılma səbəblərini izah etməyə çalışmışdır. Tropik sularda yaşımayan bu növlər ekvatoridan şimalda və cənubda ekoloji baryer nəticəsində ayrı yaşamağa məcbur olmuşlar. Bir qədər sonra Y.Briker Korsika adası dağlarının dağının zirvəsində toxumlarında yayılmaq üçün heç bir əlamətin olmadığı alp tipli bitki növünün nümayəndəsinə təsadüf etmişdir. Bu növün Alpdan Korsika adasına yerüstü kommunikasiya vasitəsilə gətirildiyini sübuta yetirə bilməyən Y.Briker, bu növün arealının eyni vaxtda bir neçə ərazidə yarandığı ideyasını irəli sürmüştür. Politopik mənşəli bu hipotez geniş yayılaq, orogenez adı ilə məshhurlaşmışdır. Lakin bu fikir az inandırıcı olduğundan geniş vüsət ala bilməmişdir.

Parçalanmanın başqa səbəblərindən biri də, növlərin sıçrayış yolu ilə miqrasiyasıdır. Əvvəllər bitkilərin yayılmasında köçəri quşların, dəniz axınlarının, güclü küləklərin və insanların fəaliyyətindən ətraflı yazmışdıq. Arealların parçalanması ilkin tam arealların fragmentasiyası nəticəsində baş verir. Bu parçalanmaya iqlimin kəskin dəyişməsi, dəniz və qurunun konfiqurasiyasının dəyişməsi, əraziyə düşən növlər arasında gedən rəqabət güclü təsir göstərə bilər.

Bu qəbildən çox çətin izah edilən bipolyar parçalanma xüsusi maraq doğurur. Belə ki, bu areallar keçid əlaqələri olmadan cənub və şimal regionlarında geniş ərazilərdə müşahidə olunurlar. Belə arealların yaranma səbəbini Şimal və Cənub yarımkürələri arasında (bozqanad çövdarçı Alyaskadan Magellan boğazına və əksinə) miqrasiya edən köçəri quşların fəaliyyəti ilə əlaqələndirirlər. Avropa və Şimali Amerikada geniş yayılmış fistiq ağacının yaxın növü-cənub fistığı da üçüncü dövrde geniş coğrafi ərazilərdə yayılmış vahid mərkəzdən törəmişdir.

Dəniz heyvanları arasında da hər iki yarımkürənin mülayim və qütb sularında yayılma halı müşahidə olunur. Belə ki, $12-20^{\circ}$ yay izotermi arasında lokallaşan sardina balıqlarına həm şimali və cənubi Atlantika sularında, həm də şimali və cənubi Sakit okean sularında rast gəlinir. Dizyunktiv arealların yaranma səbəblərini izah etmək məqsədilə müxtəlif fərziyyələr irəli sürürlür: politopik törəmə, qədim kosmopolit yayılma, tropik suların dərin qatlarında orqanizmlərin mövcudluğu və buzlaşma dövrü baş verən soyuma və s. Arealın parçalanmasında tarixi - təbii amillərlə yanaşı antropogen amil də xüsusi təsirə malikdir.

Arealların məhdudlaşma səbəbləri. Arealların sədlərinin məhdudlaşmasına müxtəlif amillər səbəb olur. Bu amillər içərisində ən böyük təsirə malik olanlardan biri coğrafi baryerdir (səddir). Dəniz sədlərinin təsiri növlərin yayılma fəndlərindən asılıdır. Bu məqsədlə heç bir vaxt materiklərlə əlaqəyə malik olmayan okean adaları təcrid olduqları üçün orqanizmlərinin tədqiqat məqsədilə seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə təcrid olunmuş ərazilərdən biri də təbii – tədqiqat obyekti kimi qəbul edilə bilən Qalapaqos adalarıdır.

Göstərilən ərazilərdən fərqli olaraq bir çox dəniz orqanizm növləri boğazlar vasitəsilə yayılaraq, öz areallarından aralanırlar. Belə hal Aralıq və Qırmızı dənizi əlaqələndirən Suveyş, Sakit okeanla Atlantik okean arasında keçid yaradan Panama bərzəxi vasitəsilə baş verir. Bu kanallar (Suveyş) Qırmızı dəniz üçün

səciyyəvi olan dəniz mirvarisinin Aralıq dənizinin şərqi hissəsinə miqrasiya etməsinə səbəb olmuşdur.

Belə sədlərdən biri də quruda məskunlaşan orqanizmlərin areallarının formalaşmasına təsir edən relyefdirdir. Müəyyən yüksəklikdə məskunlaşan növlərin yayılmasının qarşısını alan keçilmez (Himalay, And və s.) dağ sistemləri belə relyefin sədd formalarındandır. Xatırladaq ki, bəzən belə dağ sistemləri (Cənubi Afrika dağ sistemi kimi) yaratdıqları sədlər nəticəsində xüsusi dağ tipli orqanizmlərin yayıldığı endemik adacıqların formalaşmasına səbəb olur.

Çay və göl kimi sədlər quruda məskunlaşan bir çox növlərin yayılmasına mane olan təbii sədlərdən biridir. Narınc və Limpopo çayları müxtəlif növ antilopların yayıldığı ərazilər arasında sərhəd təşkil edirlər. Çad gölünün şərqində və qərbində yayılan antilop növləri və vəhşi öküzlər bir-birlərindən kəskin şəkildə fərqlənirlər.

Bir çox heyvan növlərinin yayılması müəyyən bitki formasıyası vasitəsilə (savanna tropiklə, tropik savanna ilə və s.) məhdudlaşa bilər. Ola bilər ki, əvvəlki arealda formalaşan yeni bitki formasıyası heyvan növlərinin həyat tərzinə müsbət təsir göstərməsin. Buna meşənin məhv olması nəticəsində onun içərilərinə doğru uzanan çəmənliyin meşə heyvanlarının inkişafına göstərdiyi mənfi təsiri misal göstərmək kifayyətdir. Əvvəller meşələr öz faunasının qida rejiminə və mühafizəsinə göstərdiyi simbiozluqdan qismən məhrum olduğundan, onun heyvanat aləmi çətin vəziyyətə düşür. Arealın sədləri iqlim ünsürlərinin təsiri nəticəsində formalaşan şəraitə mütənasib dəyişir. Növlərin yayılmasında günlərin illik davamiyyəti, temperatur və rütubətin gedisi əsas istiqamətverici amildir. Bu amillərin məhdudlaşması növlərin fəaliyyətinə-arealın məhdudlaşmasına güclü təsir göstərir.

Bəzi hallarda arealın konfiqurasiyası substratin əlverişsizliyi ilə təyin edilir. Belə edafik təsirə malik arealların sədlərinin dəyişməsi ali bitkilərin inkişafında daha qabarlıq şəkildə özünü əks etdirir. Təbaşirli torpaqlara mənsub olan növlərin yayılması

yüksək məhsuldar torpaq sahəsinə çatanda dayanır. Bu əks halda da belə müşahidə olunur. Belə hal Paris hövzəsinin Armorikan massivinin yura çöküntüləri ilə birləşdiyi ərazidə daha aydın nəzərə çarpir.

Əgər arealın sədləri tamamilə xüsusi kimyəvi tərkibə malik substrata adaptasiya olunubsa, onda arealın konturu bütünlükə edafikdir. Buna Fransada duzlu mənbəə malik Lotaringiya və Elzasa qonşu olan litoralın duzlu torpaqlarında yayılan növləri misal göstərmək olar. Burada duzlu torpaqlarda yayılan bitkilər yamacların ətəklərində çıraqlı kserofit bitkilərlə xüsusi xətt boyu sərhəd təşkil edirlər.

Növlərin areallarının lokallaşmasında müxtəlif təbiətə malik orqanizmlərin (parazitlik, kommensallıq, rəqabət) qarşılıqlı münasibəti güclü təsirə malikdir. Orqanizmlərin bir-birilə qarşılıqlı əlaqəsi və aralarındaki münasibətlər ümumi şəkildə biotik münasibət adlanır. Orqanizmlər areal daxilində bir-biri ilə rəqabətlilik və simbiozluq kimi münasibətdə ola bilərlər. Simbiozluq münasibəti çiçəkli bitkilərin məhsuldarlığını artırın həşaratlar arasında daha aydın nəzərə çarpir.

Əgər növ müəyyən formasiya ilə lokallaşdırılıbsa onda, növün arealının taleyi həmin formasiyanın fəaliyyəti ilə bağlıdır. Meşənin qırılması, meşədə qırılan növlərin hesabına açıq sahələrdə yayılan növlərin inkişafına şərait yaradır. MDB-nin meşələrinin cənub hissələrində yaşayan qonur ayı, meşə xoruzu, sığın və s. meşələrin azalması ilə əlaqədar şimala, ot formasiyası üçün səciyyəvi olan dovşan, sümbülgir, kəsəyən, qartal və s. cənubdan şimal istiqamətində areallarını genişləndirməyə başlamışlar. Bu çöllərlə qonşu olan meşələrin qırılması ilə əlaqədar baş vermişdir. Şimal çöllərində otlaqların yaranması doydaqların, çöl qartalının, baybaq və s. cənub ərazilərdə əvvəlki mövqeyini saxlayan kolluqlarla zəngin çöllərə miqrasiya etməsinə səbəb olmuşdur.

Yalnız müasir ekoloji və coğrafi şəraitə əsasən canlı aləmin yayılmasının təhlilini vermək düzgün olmaz. Orqanizmlərin

yayılması eyni vaxtda coğrafi və ekoloji şəraitin dəyişdiyi uzun təkamül nəticəsində baş vermişdir. Ona görə də bütünlükə endemik, vikar və dizyunkтив arealların yaranmasının təhlili zamanı tarixi amillərin nəzərə alınması zəruridir.

Mədəni orqanizmlərin törəmə mərkəzləri

Mədəni bitkilərin törəmə mərkəzləri o ərazilər hesab edilir ki, Yer kürəsinin həmin regionunda indidə onların genetik müxtəlifliyini göstərən dəlillər üstünlük təşkil edir. Bu nəzəriyyəni ilk dəfə rus genetiki akad.H.İ.Vavilov işləyib hazırlamış və Yer kürəsində mədəni bitkilərin 8 törəmə mərkəzini müəyyənləşdirmişdir.

N.İ.Vavilov uzun illər dünyanın müxtəlif regionlarından topladığı məlumatları təhlil etdikdən sonra mədəni bitkiləri inkişaf və formallaşma mərhələlərinə görə üç qrupa ayırmışdır.

1. Mədəni bitkilərin qismən cavan qrupu. Bu qrup bitkilərin bir neçə növünün yaranmasına baxmayaraq onların mənsub olduğu növlər indi də yabanı formada yayılıb və yaşayırlar. Belə bitki növlərinin törəmə mərkəzlərini ayırd etmək o qədər də çətinlik törətmir. Bu qrupdan olan mədəni bitkilərə-kələm, turp, xardal, çıyalək, meyvə və tərəvəziin bir çox növləri aiddir.

2. Bu qrupdan olan mədəni bitkilər tədqiqatçının fikrincə əvvəller mədəni bitkilərin əsasında alaq otları kimi yayılmış, sonralar tədriclə mədəni formaya gətirilmişlər. Burada payızlıq buğda, çovdar, arpa və bostan-tərəvəz bitkilərinin əksəriyyəti aiddir.

3. Üçüncü qrup mədəni bitkilərin hansı dövrde mədəni-ləşdirilməsini müəyyənləşdirmək çətindir. Onların törədiyi dövrü və növü aşadırmaq, növlərin morfoloji xüsusiyyətlərin-dəki fərqi uyğunlaşdırmaq mümkün olmadığından onların ən qədim növlər olduğu ehtimal olunur. Bu qrupdan olan bitkilərə-düyü, kətan, pamidor, noxud, lobya və s.daxildir.

N.İ.Vavilov mədəni bitkilərin törəmə mərkəzlərini müəyyənləşdirmək məqsədilə yeni differensial metod işləyib hazırla-

mış və bu metodla təyinatı aparılan növün bütün botaniki tərkibi sortlaşdırılaraq morfoloji, fizioloji və genetik baxımdan təhlil edilir. Bu metodla aparılan təhlilin nəticələri göstərir ki, mədəni bitkilərin mənsubiyəti və növündə coğrafi uyğunlaşma mövcuddur. Həmin metodla süxurlardan tapılmış tozcuqların təhlili göstərir ki, mədəni bitkilərin bir çoxunun yayıldığı mərkəzlər hazırda əlverişli şəraitə malik olan orta enliklər deyil, qədimdə insanların məskən saldıqları dağlıq ərazilərdir.

Mədəni bitkilər yalnız insan fəaliyyətinin məhsulu deyil, onlar da yabanı bitkilər kimi coğrafi yayılma xüsusiyyətinə malikdir. N.İ. Vavilov ümumiyyətlə bitkilərin yaxın növ və cinslərinin genetik münasibətə görə homoloji (yaranma, əlaqə uyğunluğu) dəyişkənlik sırasının qanuna uyğunluğunu müəyyən etmişdir. Bir çox mədəni və yabanı bitki növləri arasında (alça, alma, nar, qoz, çiyələk və s.) həm ümumi oxşarlıq, həm də kəskin fizionomik fərq nəzərə çarpır.

Törəmə mərkəzləri bir-birindən təbii sədlər (dağ sistemləri, səhralar, dənizlər və s.) vasitəsilə ayrılmışlar. Tədqiqatçının hesablamalarına görə mədəni bitkilərin törədiyi mərkəzlərin ümumi sahəsi dünyanın qırıxdı birinə bərabər olub, yayılan 640 növdən 500 növü qədim dünyanın (400 növü Cənubi Asyanın), 140 növü Yeni dünyanın ərazisində götürülmüşdür. Bu ərazilər içərisində növ, cins və qrupların potensialına görə Hindistan və Çin dünyada yayılan mədəni bitkilərin yarıdan çoxunu vermişdir.

MƏDƏNİ BİTKİLƏRİN ƏSAS TÖRƏMƏ MƏRKƏZLƏRİ

Nº	TÖRƏMƏ MƏRKƏZLƏRİ	MƏDƏNİ BİTKİ NÖVLƏRİ
	I -Çin törəmə mərkəzi	Darı, arpa, qarabaşaq, soya, turp, xardal, xurma, zeytun, düyü, çay, tut, şəkər qamışı
	II-Hind törəmə mərkəzi	İri düyü, badımcan, xiyar, manqo, limon, apelsin, şəkər qamışı, ağaçşəkilli pambıq, küncüt.

	III –Orta Asiya tö-rəmə mərkəzi	Noxud, mərcimək, kök, soğan, sarımsaq, ispanaq, ərik, kənəf, şafatalı, alma, armud, badam, üzüm, yunan qozu.
	IV- Ön Asiya törəmə mərkəzi	Buğda, çovdar, arpa, vələmir. Kə-tan,xaşxaş, qızıl gül, yemiş, balqabaq, kök, kələm, əncir, nar, alma, armud, alça, albalı, gilas, badam, şabalıd, üzüm, ərik, xurma.
	V-Aralıq dənizi tö-rəmə mərkəzi	Buğda, vələmir, noxud, kətan, xardal, zeytun, çuğundur, pazi, kələm, cəfəri, şalğam, ağ turp, soğan, kərəvəz, şüyünd, zirə, lavanda, yarpız
	VI- Abissina törəmə mərkəzi	Bərk buğda, vələmir, noxud, küncüt, xar-dal, kalış, kofe, ağacı, soğan, gənəgərçək.
	VII-Cənubi Amerika törəmə mərkəzi	Qarğıdalı, boranlı, lobya, batat, bibər, qılılı meyvələr, pambıq, günəbaxan, anakado, qovun ağacı, kakao, pamidor
	VIII-Cənubi-Amerika-And törəmə mərkəzi	Kartof, pamidor, balqabaq, pambıq, tütün, ananas, yer findiği, şirin tum, bağ çiyələyi, adı kartof, ananas, kau-cuk ağacı, kakao

Maraqlıdır ki, bir çox əhliləşdirilmiş ev heyvanlarınınında (qoyun,inək, keçi, pişik) törəmə mərkəzləri dağlıq ərazilərdən ibarətdir.

Yer kürəsində heyvanat aləmində qrupların ayrı-ayrı növlərinin əhliləşdirilməsi və ev heyvanlarına çevriləməsi hələ ibtidai insanlardan (mezolit və neolitdə) başlamış və bu gündə davam edir. Ən qədim ev heyvanı itlər hesab edilir. Mülahizəyə görə, Yaxın şərqi ölkələri, Aralıq dənizi sahilləri və adaları keçi, inək, qoyun, donuz və uzunqulak yük heyvanının, Asiya və Avropanın səhra rayonları atların, Ərəbistan bir, Mərkəzi Asiya iki, gü-vənli dəvələrin, Misir pişiklərin, Tibet yaklarının, Hindistan öküz və toyuqların, Afrika sesarkaların, Şimali Amerika Maral və hinduşkanın, Cənubi Amerika lamanın ev heyvanına çevrildiyi ərazilərdir.

Əsrin ortalarında, xüsusilə böyük coğrafi kəşflərdən sonra mədəni bitki və heyvanların geniş miqrasiyası başlanmışdır. Bu hal köhnə və yeni dünya arasında daha qabarıq nəzərə çarır. Belə ki, yeni dünyada-buğda, soya, çuğundur, kofe, qədim dünyada-kartof, kakao, tübüñ ikinci yeni areallarını formalaşdırmışlar.

Müasir canlıların yayılmasında paleocoğrafi amillərin rolü

Arealların təkamülünün, tarixi biocoğrafiya və ya epiontologianın tədqiqi baxımdan izah edilməsi olduqca mürekkeb və çətin məsələdir. Bunun üçün ağılabatan hipotezlərin müsbət həllinə xidmət edən kifayyət qədər arqumentlərin toplanması, müxtəlif elm sahələrindən alınmış məlumatların müqayisə edilməsi çox vacibdir. Elmi biliklərin təhlili xüsusi tədqiqat metoduna əsaslanaraq başa çatdırılmalıdır. Tətbiq olunan tədqiqat metodu ilk növbədə yerin geoloji keçmiş haqqında məlumatların tədqiqini və taksonomik vahidlərin müasir yayılmasının təhlilini özündə əks etdirməlidir. Keçmiş bilmədən orqanizmlərin müasir vəziyyətini, yayılma qanuna uyğunluqlarını təyin etmək çətin olar.

1.Yalnız paleontoloji və paleobotaniki tədqiqatların köməyi ilə keçmiş növlərin yaşı və yayılmaları arasındaki əlaqələri aşkar etmək olar. Bu metodun tətbiqi bütün orqanizmlərin inkişaf xüsusiyyətlərini təhlil etməyə imkan vermediyi üçün bir çox problemlər yaranır. Belə ki, soxulcanların daxil olduğu qruplar fossilizasiyaya məruz qalmırlar. Digər məsələ onunla bağlıdır ki, biz orqanizmlərin konservləşmiş morfoloji hissələrinin qazıntı nəticəsində tapılanına əsaslanaraq nəticəyə gəlirik. Onurğasızların keçimini tədqiq etmək bu yolla çox çətinliklər törədir. Ona görə bu tədqiqatda növün paleontoloji anlayışı, müasir formada tətbiq edilən bioloji anlayışdan fərqlənməyə bilməz.

2.Polinologiya – bitki tozları haqqında elmdir. Palinologianın köməyində üçüncü və dördüncü dövrlərin bitkilərinin paleobotaniki tədqiqində geniş istifadə edilir.

Hava cərəyanının, küləklərin apardığı bitki tozcuqları əl-verişli fossilizasiyada uzun müddət örtülü şəraitdə qala bilir. Tozcuqların uzun müddət mühafizə olunaraq qalmasına torflu sahələr, göllərin dibləri və torpaq örtükləri əlverişli şərait yaradırlar. Nümunələrdə tozcuqların dənələrinin təyini və hesablanması o dövrdə tozların orta tərkibini və onları yaradan bitkilərin formalasdırıldığı mənzərəni təyin etməyə imkan verir. Əgər müxtəlif dövr çöküntülərində bir neçə belə toz spektrleri müşahidə edilərsə, onda mövcud tozcuqların malik olduğu bitki növlərinin təkamülünün o dövrdə gedisi müəyyən etmək olur. Bir neçə suxurda müşahidə edilən tozcuqlara malik olan bitkilərin müxtəlif ekoloji şəraitdə inkişaf etdiyi şübhə doğurmur.

Suxurların müxtəlif səviyyələrində müşahidə olunan bitki tozcuqlarına əsaslanaraq bitkilərin təkamülüni özündə əks etdirən bir neçə tədqiqat metodu hazırlanmışdır.

Bu tədqiqatlarda ağaç bitkilərinin təhlilinə xüsusi əhəmiyyət verilir. Bu onunla əlaqədardır ki, ağaclar paleoıqlimin formalasmasında böyük rol oynamışlar. Onların tozcuqlarını cinsə qədər təyin etmək mümkündür. Ağaclar göstərilənlər yanaşı, bitki mənzərəsinin əsas təyinat hissəsini təşkil edir. Hazırda ağaç, kol və ot formalı bitkilərin tozlarının dəqiq təyin edilməsi üçün güclü tədqiqat metodları axtarılır. Bu nəticə əldə edilərsə keçmişin coğrafi və ekoloji şəraitini daha dərindən tədqiq etmək olar.

3. Paleocoğrafiya. Bu tədqiqatın məqsədi qədim dövrlərdə Yer səthinin xüsusiyyətlərini müəyyənləşdirməkdən, qurunun, suyun və relyefin paylanması tədqiq etməkdən ibarətdir. Bu elmin köməyi ilə biz müxtəlif geoloji dövrlərdə quru və dəniz organizmlərinin miqrasiya imkanları haqqında elmi məlumatlar əldə edib, müasir arealların tarixi mərkəzlərini təyin edə bilərik. Kifayət qədər məlumatların olmaması Paleocoğrafi tədqiqatların nəticəsinə öz mənfi təsirini göstərir. Əldə olan məlumatlar bitki və heyvan sistematik qruplarının keçmiş ilə indisi arasında təkamülünün gedisinin qanuna uyğunluqlarını dəqiq müəyyənləşdirmək üçün kifayət etmir.

4. Müvəqqəti əlaqələr geoloji üsullarla aşkar edilir. Bu problemlə geoloqlar məşğul olduqlarına görə burada müxtəlif hipotezlər üzərində deyil, müasir dövrə mövcud olan əsas əlaqələrin təhlili üzərində dayanacayıq.

a) **Qitələrarası körpülər nəzəriyyəsi.** Bu nəzəriyyədə qitələri müəyyən müddətdə əlaqələndirən «quru körpülərdən» bəhs olunur. Belə müasir qitələrarası körpülərə Panama və Suveyş bərzəxləri, Berinq, Pa-de-kale boğazları, Malakka, Yava, Sumatra və Kalimantan adaları arasındaki boğazları misal göstərmək olar. Bu göstərilən adalar və bərzəxlər pliosendə su səthindən yuxarıda olduqları üçün yerüstü növlərin qitələr arası yayılmasına şərait yaratmışlar. Əvvəl biocoğraflar kifayət qədər coğrafi və geoloji əsası olmayan, keçmişdəki müvəqqəti əlaqələr haqqındakı belə hipotezlərə çox uymuşlar. Sonralar aparılan paleontoloji kəşflər və tədqiqatlar göstərilən hipotezlərin əsassız olduğunu sübuta yetirdi. Paleontoloqlar Afrikada, Madaqaskarda, Hindistan və İndoneziyada lemurların müasir dövrə yayılmasının səbəbinin Lemuri qitəsinin mövcudluğu ilə izah edən hipotezin əsassız olduğunu sübuta yetirdilər. Avropada və Şimali Amerikada Eosen Qazıntı suxurlarında Lemurların üzərlərinin aşkar edilməsi onların qədimdə geniş areala malik olduğunu göstərir.

b) A. Vegenerin "Qitələrin dreyfi" nəzəriyyəsi. Bu nəzəriyyəyə görə materiklər bir-birilə əlaqədar olaraq nəhəng Pangeya qurusu yaratması ehtimal olunur. Cənubdan ekvatora tərəf hərəkət edən Pangeya materiki Mezozoy erasında parçalanmış və bunun nəticəsində əmələ gələn materiklər bir-birindən arallanmışlar. Vaxtilə eksəriyyət tərəfindən qəbul edilən bu fərziyyə son vaxtlar unudularaq öz əhəmiyyətini itirmişdir. Lakin XX əsrin ikinci yarısında Beynəlxalq Geofiziki programı üzrə dünyanın bir sıra böyük ölkələrinin Dünya okeanında və onun sahil regionlarında apardıqları kompleks tədqiqatlar nəticəsində materiklərin dreyfi nəzəriyyəsi inkişaf etdirilib müasir nəzəriyyə səviyyəsinə çatmışdır.

4. Paleoiqlim. Orqanizmlerin yayılmasında keçmiş dövr iqliminin tə'sirinin tədqiqi xüsusi əhəmiyyətə malikdir. Paleo-coğrafiyada olduğu kimi, iqlim rekonstruksiyası da əsasən qədim dövrlərdə flora və faunanın yayılmasının öyrənilməsinə əsaslandığından, əsaslı nəticə vermir. Dördüncü dövrdə mövcud olub, indi tamamilə nəslə kəsilmiş növlərin məhv olma səbəblərini yalnız iqlimlə bağlamaq düzgün olmazdı. Nəzərə almaq lazımdır ki, ərazinin yüksəkliyinin (dəniz səviyyəsindən) artması yerli iqlim şəraitinin dəyişməsinə səbəb ola bilərdi.

Xatırlamaq lazımdır ki, iqlimin təkamülünü bərpa etmək üçün bir sıra əlavə məlumatlar da toplanmalıdır. Belə məlumatlar əsasən relyefin qədim formaları, çöküntülərin xüsusiyyətləri və növbəliliyi, qədim torpaqlar və onların kimyəvi tədqiqi paleoiqlimin təkamülünün təhlilində müstəsna əhəmiyyətə malikdir.

5. Taksonomik qrupların və ya növlərin təkamül tarixini bərpa etmək üçün istifadə olunan metodlardan biri də orqanizmlərin keçmiş yayılmasında az çox özünü biruzə verən – **filogenedir**. Bu metod ayrı-ayrı qohum orqanizmlərin morfoloji, **kariooloji** və uyğun areallarının müqayisəli tədqiqinə əsaslanır.

Növlərin qohumluq formalarını və yaşı müəyyən edə bilən məlumatlar arasında xromosomların xüsusiyyətinin əhəmiyyəti böyükdür. Coxsayılı xromosom forması adətən azsayılı xromosom törəmələrinin sayının artması (avtopoliploid) və ya cütləşməsi (allopoliploidiya) nəticəsində baş verir. Buna görə də bir çox cins və növlərdə diploid forma ilə yanaşı yüksək dərəcəli poliploid forma xromosom müşahidə edilir. Bu həmin növlərin yayılma xüsusiyyətlərini və törəmə oblastını təyin etməyə imkan verir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, poliploid formalı xromosomlar adətən böyük ekoloji amplitudaya malik olduqları üçün onların diploid soyları əlverişsiz iqlim şəraitində də artıb yayılma bilirlər. Bəzən poliploid formaların diploid valideyinləri iqlimin əlverişsiz dövründə məhv olsa da sonradan həyatını bərpa edə bilir. Belə ki, mamır, birillik qırtıcı iki birillik yarımnövdən ibarətdir. Birinci yarımnövə Aralıq dənizi ərazi-

sində yayılan diploid-exilis, ikinci yarımnövə kosmopolit yayılan tetraploid-tupica aiddir.

Ayriq bitkisinin $i-2n=28$ xromosomlu formasına Avropa sahillərində Baltik dənizi sahillərindən Biskay körfəzinə qədər, $2n=42$, xromosomlu formasına Aralıq dənizi sahələrində, $2n=68$ xromosomlu formasına isə Qara dəniz sahillərində təsadüf olunur. Müasir arealların dəqiq tədqiqi biza onların taksonomik və karioloji arqumentləri ilə yanaşı floranın inkişafının təhlili üçün də əlavə məlumatlar verir. Belə ki xoroloji metodun köməyi ilə növlərin törmə mərkəzlərinin tədqiqini aparmaq mümkün olmuşdur.

Hər hansı taksonomik vahidin bolluğu onun arealı daxilində eyni dərəcədə müşahidə edilə bilməz. Müasir areal daxilində maksimal müxtəliflik mərkəzi və ya üstün növ müxtəlifliyinə malik olan hissə arealda növün yayılma mərkəzi hesab olunur. Lakin bu o demək deyildir ki, həmin mərkəz mövcüb taksonomik vahidlərin törmə mərkəzidir. Törmə mərkəzi daha qədim olduğundan növlərin yayıldığı sahə taksonlarının müasir yayılma mərkəzindən başqa bir sahə deyildir.

Cinsə məxsus arealların ayrı-ayrı sahələrində nisbi taksonomik bolluq əsasında aparılan müşahidələrdən alınan nəticələr adətən xromosomların xüsusiyyətlərinin tədqiqinə əsaslanaraq aparılır.

Bioloji ehtiyatlar və bioloji məhsuldarlıq

Bioloji ehtiyatlar biogenetik qanunlar əsasında öz keçmişini, inkişaf mərhələlərini təkrarlayan bitki, heyvan və mikroorganizmlərin məcmuundan ibarətdir.

Bioloji ehtiyatlar quruda Yerin canlı varlıqlar toplanan hissəsində qabığında yəni yer səthinin hava okeanı ilə birləşdiyi sahələrdə, su hövzələrində və dünya okeanının yuxarı hissəsində Biogeosferdə yerləşir. Biogeosfer Yerin sferaları içərisində ən məhsuldar olan qatdır ki, burada ehtiyatlardan su, oksigen, yanacaq, kənd təsərrüfatı və sənaye üçün xammallar yerləşir. İnsanların həyatı üçün lazımlı olan xam-malların mənbəyi bio-

geosferdir. Biogeosfer biosferlə əhatə olunur və eyni zamanda onun vasitəsilə canlı və cansız təbiətin planetar sistemini yaratır. Bu sistemi yaradın komponentlər atmosfer, bitki örtüyü, torpaq, heyvanat aləmi, mikroorqanizmlər və s.-dir. Bioloji məhsuldarlığı yaradan, onu daim dinamikləşdirən və nəticə etibarilə təbii təkrar istehsal üçün əsas yaradan mənbə, yuxarıda göstərilən komponentlər arasında maddə və enerji mübadiləsidir. Biogeosferdə geniş miqyaslı maddələr dövranı üçün şərait yaranır, təbiətdə kəmiyyət və keyfiyyət dəyişikliyi baş verir. Biogeosferin bütün canlılar sistemi biogeosenozlara ayrıılır.

Biogeosenologiyanın, onun cansız aləmlə əlaqəsinin öyrənilməsi barədə V.İ.Vernadskinin, V.N.Sukaçovun mühüm elmi təhlilləri vardır. Bioloji ehtiyatlar və bioloji məhsuldarlıq haqqında geniş mə'lumat almaq üçün onların öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Bioloji məhsuldarlıq bitki və heyvan növlərinin müəyyən zamanda vahid sahəyə, yaxud həcmə düşən məhsulun miqdarı ilə ölçülür. Bioloji məhsuldarlıq bitki, heyvan və mikroorqanizmlərdən ibarət ekoloji sistemə daxil olmaqla bioloji kütlənin artımıdır.

Bioloji məhsuldarlıq eyni zamanda torpaq məhsuldarlığı ilə əlaqədardır. Bəzən ekoloji məhsuldarlıq torpağın məhsuldarlığı kimi də başa düşülür. Təbii ekoloji sistemlər insan fəaliyyəti ilə əlaqəli və temasda olduğundan ekosistemlər insanları və onların təbii mühitini də əhatə edir. Ekosistemlərdə (canlı orqanizmlərin bir-biri ilə onların yaşadığı mühitlə – biosferlə qarşılıqlı əlaqəsi) ümumi biokütlə bioloji məhsuldarlığı təyin etmək üçün əsas ölçü ola bilməz. Belə ki, okeanda birhüceyrəli planktonlar bir il ərzində müvafiq sahədə məhsuldar məşələrdə olduğu qədər üzvi maddə sintez edir, lakin məşələrin biokütləsi fitoplanktonların biokütləsindən yüz min dəfə artıqdır.

Bioloji kütlə – bir növə, eləcə də növlər qrupuna daxil olan fəndlərin vahid sahədəki həcmidir. Biokütlə adətən yaş və quru maddə kütləsi ilə (q/m^2 , q/m^3 , kq/ha və s.) hesablanır. Bio-

loji mühit eyni zamanda canlıların populyasiyası – törəmələri üçün əvəzedilməz şərait yaradır.

Populyasiya ekologiyada bir-biri ilə və başqa növlərlə qarşılıqlı əlaqə şəraitində uzun müddət təbii artımını və sayını tənzim edən fəndlər qrupudur. Göstərilənlər həmin canlıların coğrafi yayılmasından, mühitin geofiziki, geokimyəvi xüsusiyyətlərindən asılıdır. Təbiidir ki, hər bir şəraitdən asılı olaraq bütün fəndlərin artımı müxtəlif olur. Əgər eliminasiya yoxdursa bütün fəndlər öyrənilən dövrün axırınadək yaşayırsa, onda məhsuldarlıq bioloji kütlənin artmasına bərabərdir. Başlangıç /V₁/ və sonuncu /V₂/ bioloji kütlə bərabərdirsə, onda artım **eliminasiya** ilə **kompensasiya** olunur. Yəni:

R →(V₂-V₁) - E olduqda məhsul /R/ eliminasiyaya

(E) bərabər olur. **Eliminasiya**-növün təbii səbəblər nəticəsində məhv olması deməkdir.

Göründüyü kimi, bioloji məhsuldarlıq ərazilər üzrə son məhsulun qiyməti ilə hesablanır. Təbii itki yoxdursa, artımın son həddi haqqında proqnoz vermək olur.

Bəzən belə təyin edilmiş məhsul "xalis məhsul" adlanır. Bunun əksinə "ümumi məhsulun" tərkibinə nəinki artım, hətta enerji mübadiləsinə sərf olunun maddələr də daxil edilir. Xalis və "ümumi" məhsul anlayışı bitkiçilikdə daha çox işlədir. Heyvanlar aləmində "ümumi məhsul" mənimsənilən qidanı və ya "assimiliyasiyanı" təmsil edir.

Avtotrof orqanizmlərin məhsulu ilk məhsul, orqanizmlərin özü isə produsentlər (məhsul yarananlar) adlanır. Heterotrof orqanizmlərin məhsulu, adətən ikinci məhsula aid edilir. Orqanizmlərin özü isə konsumentlər (ehtiyacı olanlar) adlanır. İlk məhsulu təşkil edən maddələr və günəş enerjisi mərhələlərlə istifadə olunur. Günəş enerjisindən istifadə edilməsinin birinci trofik səviyyəsini fotosintez aparan orqanizmlər, ikincisini-bitkiyən heyvanlar, üçüncüsünü cəmdəkyeyən heyvanlar, dördüncüsünü-ikinci növbəli yırtıcılar təşkil edir. Hər trofik səviyyə özündən əvvəlki mərhələnin məhsulunu mənimşəyir. Qida enerjisi-

nin müəyyən hissəsi mübadilə prosesində sərf edilir, bir hissəsi isə itir, nəticədə hər növbəti trofik mərhələnin məhsulu əvvəlki mərhələninkinə nisbətən az olur. Başqa prinsipə görə bioloji məhsuldarlıq aralıq və son məhsula bölünür. Ekosistemin başqa üzvləri tərəfindən istifadə olunan məhsul aralıq məhsul, bu və ya digər formada ekosistemdən kənara çıxan, insan tərəfindən istifadə edilə bilən məhsul növləri isə son məhsul adlanır.

Bütün canlı orqanizmlərin qidasını təşkil edən üzvi birləşmələrin biokimyəvi sintez prosesini-fotosintezi yaradan bitki örtüyünün rolü coğrafi təbəqə üçün əvəzsizdir.

Bütünlüklə Yer kürəsində baş verən fotosintezin böyük effektivlik qiyməti vardır. Fotosintez nəticəsində quru və okean bitkileri il müddətində $5 \cdot 10^{10}$ ton karbon qazını mənimsəyərək $1,2 \cdot 10^{11}$ ton oksigen buraxır, $1,3 \cdot 10^{11}$ ton suyu transpirasiya edir və bu dövr ərzində $4 \cdot 10^7$ kkal günəş enerjisini məhsulların fotosintezi üçün kimyəvi enerji formasında ehtiyata çevirir.

Fotosintezə bu prosesləri başa çatdırmaq üçün sərf olunan günəş enerjisi, yer kürəsində istehsal edilən enerjidən 100 dəfə artıqdır. Bitkilərdə toplanmış üzvi maddələr çox böyük daxili enerji ehtiyatına malikdirlər ki, bu enerji həmin maddələrin növbəti oksidləşməsi prosesində asanlıqla ayrılır.

Bitkiler təbii kompleksin bütün komponentlərinə öz güclü təsirini göstərməklə atmosferdə baş verən bütün proseslərdə, eləcədə hidrosferdə və heyvanat aləminin inkişafında xüsusi rol oynayır. Atmosferdə olan oksigenin hamısı biogen mənşəlidir. Bir sıra faydalı qazıntıların formallaşmasında, torpağın əmələ gəlməsində də bitkiler əsas amillərdən hesab edilir. Landşaftın morfoloji və funksional strukturu bitkilərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. (E.V.Milanova 1979).

Orqanizmlərin mövcudluğunu təmin edən mühitin yaradılmasında, qida ilə təmin edilməsində, tikinti materialları ilə təchiz edilməsində insana lazım olan bitki örtüyü həm də estetik gözəlliyi ilə fərqlənir. Bitkiler növündən və miqdardından asılı


olaraq qiymətləndirilir. Bu qiymətli sərvətin istər dünyada, istərsə də ayrı-ayrı ölkə və regionda uçotu aparılır.

Məlumdur ki, insanlar Yer kürəsinin malik olduğu 300 min ali bitki florasının yalnız 2500 növündən müntəzəm istifadə edir. Keçmiş ittifaqda yayılmış 17,5 min növ yabanı ali bitkinin yalnız 250 növündən istifadə edilirdi. Ali bitkilərin ümumi ehtiyatının 1500 növündən dünya təbabətində istifadə edilir. (Zozulin 1973).

Bitkilərin fotosintez qabiliyyətinə malik olması onların təbiətdə maddələr mübadiləsinin əsas tənzimləyici və aparıcı amili olduğunu sübut edir. Bitkilər yer kürəsində həyatın başlanğıcı və inkişafının əsasını qoymuşlar. Fotosintez Yer kürəsinin hər yerdə gedir və onun effekti təbii tarazlığın saxlanmasında böyük əhəmiyyətə malikdir.

Aparılan hesablamalar göstərir ki, Yer kürəsinin bitki örtüyü hər il 20-30 mlrd. ton karbon qazını assimilyasiya edir (Mixeev, 1987) Başqa məlumatda görə bu rəqəm 10-100 mlrd. ton arasında tərəddüd edir (Bolin, 1972). Yer kürəsinin bitki örtüyü 300 il ərzində atmosferdə olan bütün karbon qazını mənimşəyir və onu zərərsizləşdirərək, orqanizmlərin normal inkişaf üçün yararlı formaya salır. Fotosintez nəticəsində Yer kürəsinin bitki örtüyü ildə 177 mlrd. ton üzvi maddə əmələ gətirir ki, bunun 122 mlrd. tonu qurunun bitki örtüyünün (o cümlədən 70 mlyd. ton meşələrin), 55 mlrd. tonu Dünya okeanının bitkilərinin payına düşür. Fotosintez məhsullarının illik kimyəvi enerjisinin qiyməti dünya elektrik stansiyalarının verdiyi enerjidən 100 dəfə artıqdır. (Çupaxin, 1973).

Canlılar və bitkilər tərəfindən atmosferə daxil olan karbon qazı fotosintez nəticəsində bitki hüceyrələri tərəfindən fiksasiya olunaraq oksigenə çevrilir və yenidən atmosferə qayıdır. Əgər fotosintez prosesi olmasaydı atmosferin malik olduğu oksigen canlı orqanizmlər tərəfindən 2000 ilə bütünlüklə karbona çevrilərdi. (Qaluşin, 1987).



Oksigenin ve karbon gazının atmosferde sərbəst halda fotosintez nəticəsində formallaşması üçün labud olan hidrogenin əsas mənbəyi sudur. Bitki örtüyü fotosintez nəticəsində iki milyon il müddətində planetimizdəki bütün su ehtiyatını təzələyir. Milyard illər ərzində fəaliyyətdə olan fotosintez külli mi-

qdarda maddələri sintez etmişdir ki, onların da neft, yanar qazlar, daş kömür, torf və s. kimi növləri bizim dövrümüzə qədər gəlib çatmışdır. Neft və daş kömürün tərkibindəki karbonun miqdarı bütün canlı orqanizmdəki karbonun həcmindən 50 dəfə artıqdır. Buradan görünür ki, böyük kosmik proses olan fotosintez planetin tərkibini kökündən dəyişmək qüdrətinə malik olan əsas aparıcı qüvvədir. Üzvi maddələrin molekullarının tərkibində karbon, hidrogen və oksigenlə yanaşı azot, kükürd, kobalt, maqnezium, mis, dəmir kimi elementlər də müşahidə edilir. Suyun, hidrogenin və enerjinin dövranına yuxarıdakı elementlər təsir edirlər. Bütünlükə həmin elementlər torpaqdan bitkilər və ya su vasitəsilə qələvi halında duz ionları şəklində mənimşənilir, sonra heyvanlar tərəfindən istifadə olunan bitkilərdən və sulardan onların orqanizminə keçir. Heyvan növlərinin tərkibində yığılan həmin minerallar heyvanlar öldükdən sonra yenidən torpağa qayıdaraq yeni dövranın başlanğıcını təşkil edir ki, bu da torpaqda məhsuldarlığın sabitliyini nizamlayır. Göstərilənlər sübut edir ki, təbiətdə maddələr dövranının əsas təkanverici qüvvəsi bitkilərdir. Bununla yanaşı bitki örtüyü iqlimin, heyvanlar aləminin və biosferin digər komponentlərinin də formallaşmasına öz təsirini göstərir.

Bitkilər insanların da həyatında böyük rol oynayır. Belə ki, bitkilər oksigen mənbəyi olmaqla, insanlarla ətraf mühit arasında gedən maddələr mübadiləsində iştirak edirlər. Əczaçılığın inkişafında bitkilər əvəzolunmaz mənbədir.

Torpağın su və külək eroziyasından qorunmasında, onun məhsuldarlığının artmasında bitkilər xüsusi əhəmiyyətə malik olmaqla, insanlara estetik zövq verir və onların inkişafına psixogigienik təsir göstəirlər. Bitkilərin insan həyatında nəzərə çarpan mənfi xüsusiyyətləri (alaq otları, su anbarlarını bitkilərin basması, otlqların və yolların körlənməsi və s.) azdır və bu sahədə həlli mümkün olmayan problemlər yoxdur.

İnsan öz fəaliyyəti ilə bitkilərə həm müsbət və həm də çox böyük mənfi təsir göstərir. Geniş sahələrdə böyük məhsuldarlıq

malik mədəni bitkilərin becərilməsi fotosintez prosesinin ərazidə antropogen inkişafına səbəb olur. Belə fəaliyyət zamanı insanlar müxtəlif meliorasiya tədbirləri (torpağın şoranlaşmasının qarşısını almaq, bataqlıqları qurutmaq, otlاقلارın bitki örtüyünü dəyişmək və s.) həyata keçirir, meşələr salır, şəhər və qəsəbələrdə yaşıllaşdırma işləri aparır, meşə və mədəni bitkilərin ziyanvericilərinin məhv edilməsi üçün aqrobioloji tədbirlər işləyib hazırlanırlar.


İnsanın bütün fəaliyyəti onun təsərrüfat formasından, işə yanaşma üsulundan, ərazinin və malik olduğu sistemin quruluşundan asılı olmayaraq təbiətə müsbət təsirlə yanaşı, mənfi təsirini də unutmaq olmaz.

İnsanların meşələrə və bitkilərə birbaşa göstərdikləri mənfi təsir su anbarlarının tikintisi, faydalı qazıntı yataqlarından açıq istifadə, yanğınlar və yeni əkin sahələrinin istifadəsi zamanı da-ha qabarık şəkildə nəzərə çarpır. Bunlarla yanaşı torpaqların şoranlaşması, ərazinin hidroloji rejiminin dəyişdirilməsi və zəhərli kimyəvi maddələrlə çırkləndirilməsi bitki örtüyünün məhv olmasına səbəb olur.

Bitkilər özünü bərpa qabiliyyətinə malik təbii sərvət olduğuna baxmayaraq, insan tərəfindən dəyişdirilmiş mühit onların tamamilə məhv olmasına səbəb olur və nəticədə ümumiyyətlə təbii landşaft pozulur və bioloji məhsuldarlıq azalır.

Ümumiyyətlə, canlı aləmin təbii təkrar istehsalı nəinki təbii proseslərin xüsusiyyətindən, eyni zamanda kosmik aləmin dövranı ilə də bağlıdır.

Elm və texnikanın inkişafi nəticəsində yeni məmulatların yaranmasına baxmayaraq, ağacdan hazırlanan əşyaların əvəz edilməsi mümkün olmamış, əksinə əgər 20 il bundan əvvəl ağacdan 4-5 min adda müxtəlif məmulatlar hazırlanırdısa, indi onların sayı 20 mindən artıqdır (N.A.Qladkov, 1987). Ona görə əvvəllər yanacaq və tikinti materialı kimi məşhur olan meşə sərvəti, artıq indi müdafiə, mədəni-məişət əhəmiyyətli universal xalq təsərrüfatı xammal bazasına çevrilmişdir.



Bitki tipində dörd ekoklinin profil sxemi

Hazırda ekoloji ehtiyatları və bioloji məhsuldarlığı qıymətləndirməyə böyük ehtiyac vardır. Deyilənlərin nəticələri ekoloji sistemlər vasitəsilə əks etdirilir.

Yerüstü ekosistemdə canlı orqanizmlərin bioloji kütləsinin ümumi həcminin 99 % itkilərin payına düşür. Günəş enerjisindən istifadə nəticəsində yaranmış bitki örtüyü, Yer kürəsində maddələr dövranının və iqlimin sabitləşməsində əsas amil hesab edilir (Razumikin, 1987).

Yer kürəsində bitki aləminin fəaliyyətini təmin edən əsas enerji mənbəyi Yerin radasiya balansıdır. Yer səthinin istilik və rütubət balansı coğrafi zonallığın əsas göstəriciləri hesab edilir. Coğrafi zonallıqda istilik və rütubət ərazinin radasiya balansı ilə birlikdə təbii ekosistemin fəaliyyətini təmin edir. Belə ki, hər bir təbii iqlim zonasına mütənasib olan illik radasiya balansı mövcuddur.

Arktika və subarktikanın dənizkanarı sahələrində illik radasiya balansının cəmi minimal qiymətə ($21-42 \text{ k DJ/sm}^2$) malikdir. Ona görə bu zananın bitki örtüyünün məhsuldarlığı aşağı səviyyədədir. Tundra zonasında radasiya balansının qiyməti $63-84 \text{ k DJ/sm}^2$, meşətundra $34-105$, tayqada- $105-147$, enliyarpaqlı meşələrdə- $147-210$, subtropik və tropik meşələrdə mütənasib olaraq $230-400 \text{ k DJ/sm}^2$ bərabərdir. Illik radasiya balansının qiymətinə uyğun olaraq bioloji məhsuldarlıq da şimaldan cənuba doğru artır.

Cədvəl 1

Dünyanın müxtəlif regionlarında bitki örtüyünün illik məhsuldarlığı (N.A.Yefimova görə)

Region, ölkə	Sahə mln. km^2	Bitki örtüyünün bioloji məhsuldarlığı	
		Mlyd.t.	S/ha
Keçmiş ittifaq ərazisi	22,4	12,4	55
Şərqi Avropa	5,4	4,1	76
Şimali Asiya	17,0	8,3	49
Asiya (Rusiya və Orta Asiya respublikalarsız)	26,5	30,0	113
Avropa (Rusiyasız)	5,1	4,8	94
Şimali Amerika	22,0	18,1	32

Bitki örtüyünün bioloji məhsuldarlığının intensivliyi- fotosintez fəal radasiyadan asılıdır. Temperatur artdıqca bitki örtüyü-nün məhsuldarlığı artır və optimuma çatdıqda dayanır. Məhsuldarlıq temperaturla rütubətin qiyməti düz mütənasib olduqda maksimal həddə çatır. Bitki örtüyünün məhsuldarlığının maksimal həddi $300 \text{ s}/\text{ha} - 335 \text{ kCol}/\text{sm}^2$, quraqlıq indeksi $x-0,8$ -ə bərabər olduqda müşahidə edilir. Belə bioloji məhsuldarlıq həddi tropik meşələrdə qeydə alınmışdır. Ən aşağı bioloji məhsuldarlıq Arktika, Tundra və sehra zonalarında ($10-20 \text{ s}/\text{ha}$) müşahidə edilir.

N.A.Yefimovun hesablamalarında göstərilir ki, üzvi kütlənin ümumi illik həcmi Yer kürəsində 141 mlrd. tondur . A.M. Ryabçikovun hesablamalarına görə insan bioloji kütlə balansına əlavə edilməlidir.

Doğrudur, biosferdə canlı maddələrin dəqiq miqdarı hələlik məlum deyildir. Lakin təqribi hesablamalara görə onun kütləsini müəyyən etmişlər. Bitkilərin bioloji kütləsi heyvanların bioloji kütləsindən artıqdır. Bəzi məlumatlarda heyvanat aləminin biokütləsi 10^{16} qr, bəzilərində isə 4-5 sırada az, bitki örtüyünün biokütləsi $10^{19}-10^{21}$ qr. təşkil edir.

I.A.Suetovun (1974) hesablamalarına görə qurunun bütün canlı aləminin kütləsi $6,4 \cdot 10^{18}$ qr., Okeanın canlı aləminin ümumi kütləsi $29,9 \cdot 10^{15}$ qr. təşkil edir. Göründüyü kimi, okeanın bioloji kütləsi qurunun malik olduğu biokütlədən xeyli azdır. Həmin müəllifin hesablaşmasından görünür ki, quruda bitki örtüyünün biokütləsi $6,4 \cdot 10^{18}$ qr, heyvanat aləminin biokütləsi isə $0,006 \cdot 10^{18}$ qr, okeanda isə əksinə bitkilərin biokütləsi $1,1 \cdot 10^{15}$ qr, təşkil edir. Göründüyü kimi quruda bitki örtüyünün biokütləsi heyvanat aləminin biokütləsindən üç tərkib artıq olduğu halda, Dünya okeani sularında heyvanların biokütləsinin miqdarı bitkilərin biokütləsindən 28 dəfə çoxdur (Voronov, 1987).

Quruda ən çox biokütlə meşə ilə zəngin olan ərazilərdə ($10^{17} \cdot 10^{18}$ qr) müşahidə edilir. Çəmənlik ərazilərdə bu göstərici 5-10 dəfə aşağıdır.

Biosferin çirklənməsi və eləcə də landşaftın pozulması, texnogen və antropogen mənşəli landşaftların yaranması, regional səhralaşma prosesinin intensivliyinə bitki və heyvanat aləminin areallarının parçalanmasına səbəb olmuşdur. Təbiətdə baş verən belə pozuntular bioloji məhsuldarlığın azalmasına ciddi təsir göstərir.

II FƏSİL

QURUNUN FLORA BÖLGÜSÜ

Ərazinin hər hansı məqsədlə rayonlaşdırılması zamanı bu bölgünün aparılma prinsipi və sahələrin aralarında sərhədlərin ayrılmاسını əsaslandıran şərtlər adətən böyük mübahisəyə səbəb olur. Dünyanın flora bölgüsündə də müxtəlif sistematik qruplar müxtəlif geoloji yaşa malik olduqlarından onların müasir coğrafi yayılmalarında müxtəliflik nəzərə çarpir. Buna görə vilayətlərin ümumi sistemlərinin səmərəli tərtibatını təmin etmək üçün aşağıdakı müxtəlif təlimatlara əsaslanmaqla sahələri və onların sərhədlərini müəyyənləşdirmək olar.

1. Flora bölgüsündə sistematik qruplar bütün ərazi boyu müşahidə olunmalı, kifayət qədər iri sistematik qruplar (sinif, tip və s.) səviyyəsində təmsil olunmalıdır.
2. Yayılan sistematik qruplar kifayət qədər tədqiq olunmalıdır. Regionun bölgüsü zamanı sərhəddin ayrılmاسını dəqiqləşdirmək üçün hansı qrupu əsas götürmək məsələsi əsaslandırılmalıdır. Dünyanın florası barədə təəsüratı dərinləşdirmək üçün bitkilərin sistematikası haqqında kifayət qədər məzmunlu məlumatların olması labuddur.

Yer kürəsində flora bölgüsünün aparılması genetik prinsipə (törəmə mənşeyinə) əsaslanır. Mövcud vilayət pozuntulara (iqlim, quru və su hövzələrinin arasında münasibət dəyişkənliyi və s.) az məruz qalmışsa onda floranın bütövlüyü və birtipliyi qismən saxlanmışdır. Əlbəttə genezisin təyini üçün paleobotaniki və paleocoğrafi məlumatların olması çox vacibdir. Əfsuslar olsun ki, qurunun əksər hissəsinin florası haqqında belə məlumatların əldə olmaması dünyanın flora bölgüsünün aparılmasında sistematik vahidlərin (arealların) müasir yayılmasından istifadə edilməsi zərurətini yaradır.

Qurunun floristik bölgü prinsipi bəzi halda ərazinin landschaftı haqqında təəsürat yaradır. Beləki, əgər mövcud ərazidə iy-

nəyarpaqlılar və yaxud taxıllar fasiləsinə mənsub növlər hakimdirse həmin ərazilər fizionomik cəhətdən mütənasib olaraq iy-nəyarpaqlı meşə və yaxud taxıllar fəsiləli çəmənlik landşaftı görkəmini eks etdirirlər.

Əksər hallarda növləri ailə səviyyəsində ağaclar, kollar və otlar tərənnüm edə bilər. Belə halda ailə kifayət qədər fizionomik görkəmi həmişə eks etdirə bilmir.

Flora bölgüsünü səciyyələndirərkən adətən əsas vahid kimi ailə nəzərdə tutulur və onların arealları öyrənilir. Bu araşdırında bir ailənin təmiz tropikə mənsub olub (palma, mimoza və s.) tropiklərdən kənar ərazilərdə yayılmadığı, digərinin yalnız Amerikada (kaktus, kanna, bromeliya), yalnız Avstraliyada (sefalotlar-həşəratlar ailəsi və s.) yayıldığı məlum olur. Belə vəziyyət cins səviyyəsində daha qabarlıq nəzərə çarpır. Flora bölgüsündə aparılan rayonlaşmada yuxarıda göstərilənləri nəzərə alaraq vilayət, yarımvilayət, əyalət və dairə kimi bölgülərdən istifadə edilir.

Yer kürəsinin flora bölgüsü də başqa bölgülər kimi çox mürəkkəb elmi problemdir.

V.V.Alyoxin quruda 6 flora vilayəti ayırmış: 1. Holarktika. 2. Paleotropik. 3. Neotropik. 4. Avstraliya. 5. Kap. 6. Antarktida

1. Holarktika flora vilayəti

Qurunun ən böyük flora vilayəti olub, onun yarından çoxunu əhatə edir. Flora vilayətinə şimal adaları ilə birlikdə bütün Avropa, Hindistanı, Hind-çini, Filippin adalarını, Malay arxipealaqını və bir sıra kiçik adaları çıxmaqla Asiya qitəsi, Saxara səhrasının cənubuna qədər Afrikanın şimalı, Meksika yaylasının cənub hissəsini çıxmaqla bütün Şimalı Amerika, Qrenlandiya və digər şimal adaları daxildir. Holarktika flora vilayəti Avrasiya və Amerika materiklərində qütb dairəsi boyu tam qurşaq təşkil edən yeganə vilayətdir.

Holarktika vilayətinin florasındaki xüsusiyyətlər şərqlə qərb arasında Atlantik və Sakit okean kimi müasir təbii sədlərin

olmasına baxmayaraq, Avrasiya ilə Şimali Amerika materiklərinin yaxın keçmişdə birbaşa əlaqəyə malik olmalarına heç bir şübhə yaratmir. A. Vegenerin fərziyyəsinə görə Avrasiya və Şimali Amerika materikləri arasında üfüqi parçalanma dördüncü dövrə qədər baş vermişdir.

Holarktika flora vilayətinin ayrı-ayrı regionlarında iqlim şəraitinin müxtəlifliyi (Yaponiya, Yeni Torpaq, Saxara, prerilər və s.) onun florasına təsir edərək, qismən müxtəliflik yaratmasına baxmayaraq bütünlükə vilayət florasının mənşəyi arktotretik floradan – üçüncü dövr florasından ibarətdir. Üçüncü dövr arktikaflora müasir floradan zəngin olmaqla Cənubi Amerikanın və Şərqi Asyanın müasir florası ilə ümumi xüsusiyyətlərə malik idi. O dövr florası üçün səciyyəvi olub, hazırda holarktika florasında müşahidə edilən növlərdən – sərv, kriptomeriya, dağ laləsi, maqnoliya, katalapa, qoz, palid, ağaçqayın, qovaq vilayətin relikt flora elementlərinin əsasını təşkil edir.

Müasir holarktika florasında müləyim enlik üçün səciyyəvi olan – fisdiq, tozağacı, söyüd, qaymaqcıçayı, qərənfil, tərəçiçəklilər, xaççiçəklilər, gülçiçəklilər, çətirlilər, pərxum, novruzçıçayı, mürəkkəbçiçəklilər, qumotu, taxıllar kimi ailə qrupları zəngindir və geniş yayılmışlar.

Tropik ailə qrupuna mənsub olan paleotropik və neotropik flora elementlərinə – ayıdosyeyilərə, çılpaqtoxumlulara, örtülütoxumlulara holarktika flora vilayətində əsasən təsadüf edilmir.

Şimalda yerüstü bitkilərin mövcudluğu mümkün olan enlikdən cənubda 10° şimal en dairəsinə qədər uzanan geniş ərazini əhatə edən holarktikanın malik olduğu iqlim müxtəlifliyi vilayəti aşağıdakı yarımvilayətlərə ayırmağa əsas verir. Holarktika flora vilayəti ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif yarımvilayətlərə bölünür. Geobotaniklərin əksəriyyəti V.V.Alyoxinin təklif etdiyi rayonlaşma sxemini üstünlük verir. V.V.Alyoxinə görə Holarktika flora vilayəti aşağıdakı yarımvilayətlərə ayrılır. 1. Arktika. 2. Avropa-Sibir. 3. Çin-Yaponiya. 4. Pontik-Merkəzi Asiya. 5. Aralıq dənizi. 6. Şimali Afrika-Hindistan. 7. Makroneztya. 8. Si-


mali Amerika-Atlantik. 9. Şimali Amerikanın preriləri. 10. Şimali Amerika-Sakit okean yarımlı vilayətləri.

1. Arktika flora yarımvilayəti. Sirkumpolyar vəziyyətdə holarktikanın şimal hissəsini əhatə edən yarımvilayətə Skandinavyanın, Böyük Britaniyanın və Şimali Uralın yüksək hissələri də daxildir. Holarktika üçün səciyyəvi olan ağac cinslərinin heç birinə yarımvilayət ərazisində təsadüf edilmir. Yarımvilayət florası üçün söyüd, tozağacı kolları, erika fəsiləsinə mənsub kolcuqlar, otlardan kəklik otu, drias, cilkalış, qumotu, taxillar fəsiləsi, xaççıçəklilər, gülçiçəklilər, mamır və şibyənin müxtəlif növləri səciyyəvidir. Müxtəlif ərazilərdə mamır, şibyə, çayır və çəmən bitkiləri özlərinə mənsub landşaft tipləri yaradırlar.

Flora yarımvilayəti növ tərkibinə görə kasıbdır. Belə ki, arktik amerikanın Qrenlandiya hissəsində-390, Arktika arxipe-laqlarında-204, Şimali Amerikanın arktika hissəsində cəmi-450 növ qeydə alınmışdır. Yarımvilayətin florasında maral mamırı, islandiya mamırı, otlardan çayır, ağıbığ çəmənlidə, topalotu, qırtıcı, dişə, yaddaş çıçayı, qaymaqçıçayı, bənövşə, yasdıqotu, pişikotu endemik növlərin əsas nümayəndələrindəndirlər.



Yarpakövdeli mamırlar




Tundra ve şam meşeleri şibyesi

2. Avropa-Sibir yarımvilayəti. -sahəsinə görə geniş ərazi'ləri əhatə edən bu yarımvilayət Avropa və Asiya qitələrinin orta hissələrini tutur. Bu yarımvilayətin ərazisinin əksər hissəsi MDB ərazisində yerləşir. Avropada yarımvilayətə Pireney yarımadasının şimal hissəsi, İtaliyanın əsas hissəsi və Balkan yarımadasının şimalı daxildir. Landşaft xüsusiyyətinə görə meşəlik üstünlük təşkil edir. Holarktika vilayətinin tipik ağaç cinslərindən şam, küknar, ağşam, qaraşam, örtülütoxumlulardan-palid, fisdinq, ağcaqayın, vələs ərazinin əsas flora cinslərindəndir.

Yarımvilayətdə iynəyarpaqlılar əsasən Sibirdə, MDB-nin Avropa hissəsində, Finlandiya və Skandinaviya yarımadasında, enliyarpaqlı meşələr isə əsasən qərbi Avropa hissəsində geniş yayılmışdır.

MDB ərazisində Baltikyanı respublikaları ərazisindən şərqdə Sakit okeana və Oxot dənizinə qədər uzanan bu yarımvilayət Arktik vilayətlə müqayisədə daha zəngin floraya malikdir. Avropa-Sibir yarımvilayətinin ayrı-ayrı rayonlarında (Sankt-Peterburq vilayətinin Baltikyanı ərazisində-900, Kalinin vilayətinin şərqində-930, Moskva vilayətində-1100, Polesyedə-1290, Yakutiyada-1190, Kamçatkada-828) flora növlərinin sayı 800-1300 arasında tərəddüd edir.

Yarımvilayətin şimal sərhəddində Kola yarımadasında tozağacının şimal növü, Peçora və Ural arasında – küknar və sibir qara şamı, Sibirdən Xatanqaya qədər – sibir qara şamı, şərq hissədə daur qara şamı, cənub sərhəddi boyu Avropa hissəsində – palid, Qərbi Sibirdə – tozağacı, Yeniseydən şərqə-tozağacı, qara şam, şam, Baykaldan şərqə isə başlıca olaraq daur qara şamı üstünlük təşkil edir. Göründüyü kimi, Avropada yarımvilayətin şimal və cənub sərhəddi boyu meşələr müxtəlif ağaç cinslərindən ibarət olduğu halda, Sibirdən şərqə daur qara şamı şimaldan cənuba qədər tam areal təşkil edir.



Yarpaqşekilli şibyeler

Neticədə yarımvilayətdə floranın növ tərkibini nəzərə alaraq iki flora əyaləti ayıırlar. 1. Uraldan şərqə Yeniseyə qədə iynəyarpaqlılardan sibir küknnarı, sibir ağ şamı, sibir qara şamı, sidr şamının dominant olduğu-xüsusi Qərbi Sibir əyaləti. 2. Yenisey çayından şərqə sibir qara şamı, Lena hövzəsində və Şimal Buzlu okeanına tökülen digər çayların hövzələrində geniş yayılmış daur qara şamı, Oxot dənizindən Stanovoy dağlarına qədər yayılan ayans küknnarı və sidr növlərinin dominant olduğu – xüsusi oxot əyaləti.

MDB ərazisində iynəyarpaqlılar mənsub olan 57 cins qeydə alınmışdır. Bunlardan şamin-12, küknnarın-10, ağ şamin-7, qara şamin-4, ardıcın-21, mikrobiotların-1, qaracöhrənin-2 növü müxtəlif ekoloji şəraitə malik olan ərazilərdə yayılmışlar.

Küknnarın yuxarıda göstərilən növlərindən əlavə Qafqazdaşərək küknnarı, Orta Asiyada-şrenka küknnarı, Tyan-şan küknnarı, Uzaq Şərqdə-koreya küknnarı, Saxalində – qlena küknnarı, Kamçatka küknnarı yayılmışdır. Ağ şamin sibir ağ şamından əlavə nordmanov ağ şamı, Qafqazda-semenov ağ şamı, orta asiya və uzaq şərək ağ şamları; şamin ən çox yayılan növü adı şam, ən az yayılan növü isə sidr şamıdır. Lakin şamin müxtəlif növləri ayrı-ayrı regionlarda kiçik ərazilərdə (Qafqazda eldar şamı, pitsunda şamı, Uzaq Şərqdə sidr sərili şamı) relikt mənşəli olub bu günə qədər kəlib çatmışlar. Maraqlıdır ki, hazırda Orta Asiyada şamin heç bir növünə təsadüf olunmur.

Yarımvilayətin Avropa hissəsində orta enlikdə enliyarpaqlı ağac cinsləri iynəyarpaqlılarla birlikdə "qarşıq meşə" yaratdığı halda, cənub hissədə təmiz enliyarpaqlı meşə tipi yayılmışdır. Əsasən palid cinsindən ibarət olan enliyarpaqlı meşələrdə ağaçqayın, görüs, vələs, qarağac kimi ağac növləri də yayılmışdır. Şərəq istiqamətində palid meşələri azalaraq Urala qədər müşahidə olunur. Görüş Volqaya qədər yayılır. Sibirdə palid meşəsinə təsadüf olunmur. Enliyarpaqlı meşələr sonra Uzaq Şərqdə-Çin-Yaponiya yarımvilayətinə yaxın ərazilərdə yenidən nəzərə çarpir. Sibirdə enliyarpaqlılardan yalnız çökəyə sibir düzənlilikdə və Altayın ətəklərində rast gəlinir. Çökənin Avropa və Uzaq Şərqdə yayılması enliyarpaqlıların üçüncü dövrədə bu ərazilərdə vahid areala malik olduqlarını ehtimal etməyə imkan verir.



Şam fesiləsi

Yarımvilayətin avropa hissəsinin cənub-qərbində Qərbi Avropa elementləri, şimal-şərqində isə-Sibir elementlərinin güclü təsiri nəzərə çarpir. Birincisi şimal-şərqə doğru, ikincisi isə cənub-qərbə doğru öz mövqeyini tədriclə itirir.

MDB ərazisində enliyarpaqlı cinslərə mənsub ağac və kolalar ən çox Qafqazda və Uzaq şərqdə yayılmışlar. Belə ki, MDB-də müşahidə olunan palidin 19 növündən Qafqazda – 17 növü nə, ağcaqayının 24 növündən Qafqazda – 10-na 11 cökənin 13 növündən Qafqazda – 7 növünə, qarağacın 12 növündən 8 növü nə, vələsin 4 növündən Qafqaz meşələrində 3 növünə rast gəlmək olur.


Fisdıq MDB-n qərb sərhədlərində yalnız zubruç çayı boyunca, cənubi Kırmda və Qavqazda yayılmışdır. Palid, fisdıq, vələs və cökəyə məxsus areallara Orta Asiya ərazilərində təsadüf olunmur.

Maraqlıdır ki, iynəyarpaqlı və enliyarpaqlı meşələr qırıldıqda və yanğına məruz qaldıqda onun yerini işıqsevən titrək qovaq və tozağacı flora elementlərindən ibarət meşələr tutur.

Ərazidə coğrafi flora elementləri baxımından boreal, Orta Avropa və Atlantik flora elementləri üstünlük təşkil edirlər. Yarımvilayətin atlantik sahili regionunda xüsusilə Fransa, İngiltərə, Baltikyanı atlantik flora elementləri dominantdır. Qərbi Avropanın cənub ərazilərində Pireney və Apenin yarımadalarında yaşıl palid və nəcib şabalıdlı yanaşı aralıq dənizi flora elementlərinə də təsadüf edilir.

Yuxarıda göstərilən hal Qafqazda da müşahidə edilir. Bəzi müəlliflər Balkan və Apenini, bəziləri isə Avrosibir yarımvilayətini, Qafqazla birlikdə qəbul etməyi təklif edirlər.

Qafqazın ağac növləri ilə zənginliyini əvvəller qeyd etmişdir. Xatırlatmaq lazımdır ki, Qafqaz ağac növləri ilə yanaşı Kolxida və qərbi Zaqqafqaziyada, (Rioni çayı və onun mənsəb hissələrinə yaxın olan sahələr), Talışda (Cənub-Şərqi Qafqazda Lənkəran ovalığında) Ussuri ölkəsi, Yaponiya, Şimali Amerikanın şərqi hissəsi ilə müqayisə ediləsi üçüncü dövr relikt flora elementləri ilə də zəngindir.



Tozağacı

Kolxida da relikt flora elementlərindən – yalanqoz, şabaldıd, azat, nil, nar ağacı, həmişə yaşıl bitkilərdən rodendron, çoban püskülü, bigəvər, quşqonmaz, şümşad, həmişəyaşıl sarmaşıq, epifit xüsusiyyətli ayıdöşəyilər geniş areala malikdirlər.

Talışın florası yuxarıkından fərqlənsə də, üçüncü dövr xüsusiyyətlərini özündə əks etdirən relikt – dəmirağacı, yalanqoz, azat, sarmaşıq, bir neçə növ kol və çiçəkli bitki elementləri ilə zəngindir.

Yarımvilayətin ərazisində, xüsusilə Qərbi Sibirdə və MDB-n Avropa hissəsinin şimalında yağışının miqdarının yüksək olması qismən bircinsli flora ilə (qarnış, cil, qumotu, kalış, mamır, erika, ladan ağacı, andromeda, kasandra, cir mərsin, sarı böyürtkan, su çətiri) zəngin olan xeyli bataqlıqların yaranmasına səbəb olmuşdur.

Yarımvilayət florasının müxtəlifliyi - ərazinin ayrı-ayrı rayonlarında iqlim şəraitinin dəyişməsi, ərazidə baş verən bulaşmanın təsiri və sonradan şimal istiqamətində növlərin miqrasiyasının gedişinə təsir edən ekoloji vəziyyətlə izah olunur.

Təbiidir ki, yarımvilayətin cənub ərazilərində təbii bitki örtüyü antropogen təsirlərə məruz qalaraq, texnogen landşaftlara çevrilmişdir. Bu Qərbi Avropada daha qabarık formada öz əksini tapmışdır. Təbii örtüyü malik ərazilərin yerini şimal hissələrdə – kartof, vələmir, çovdar, cənub ərazilərdə isə – bugda, qarğıdalı, şəker çuğunduru, arpa, tübüñ, üzüm və yem bitkiləri tutmuşdur.

Ayrı-ayrı əyalətlərə (Pireney, Alp, Apenin, Balkan, Qafqaz, Tyan-Şan, Himalay) ayrılan Avropa-Sibir yarımvilayətinin yüksək dağlıq hissəsinin florası düzənlik ərazilərin florasından kəskin fərqlənən – Arktika, aralıq dənizi və Mərkəzi Asiya flora elementlərinin qarışığından ibarətdir. Bu ərazilərdə həm konservativ, həm də proqressiv endemizm izləri özünü kəskin şəkildə göstərir.

İstər Qafqazda və istərsədə digər yüksək dağlıq ərazilərdə Alp və Subalp çəmənlikləri mövcuddur. Alp çəmənlikləri alçaq

ot bitkiləri ilə zəngin olduğu halda, subalp çəmənlikləri yüksək ot növləri ilə (skabioza, üskükotu, akvalekiya, pişikotu, telekiya, xaçkülü) səciyyələnir. Xüsusi Alp florası alçaq boylu zəngçiçəyi, zinqirovotu, acıçıçək, novruzçıçəyi, yaddaşçıçəyi, bənövşə növlərinin geniş areallarına malikdir.


3. Çin –Yaponiya yarımvilayəti. Yarımvilayət Asiyənin cənub şərqini əhatə edir. Bura Yaponiya, Saxalinin cənub hissəsi, Ussuri ölkəsi, Primorye, Mancuriya, Koreya və Çinin cənub şərqi hissəsi, Hind-Çinin şimal şərqi və şərqi Himalay əraziləri daxildir. Cənub hissədə bəzi yerlərdə yarımvilayət Rak tropikinə qədər uzanaraq Paleotropik vilayətə keçir.

Yarımvilayətdə 500-1500 mm yağıntı düşür. Yağıntıının əksər hissəsi yay fəsli düşür. Yarımvilayətin cənubunda iqlim yumşaq – mələyim, şimalında kəskin kontinentaldır.

Yarımvilayətin birtipli floraya malik olması tarixi səbəblərlə əlaqədardır. Beləki, bu ərazilərə nə buzlaşma, nə dəniz transqresiyası nə də daimi donuşluq güclü təsir etmədiyindən bitki örtüyü öz keçmiş xüsusiyyətlərini saxlamaqla sərbəst inkişafını davam etdirmişdir. Bu yarımvilayət göstəricilərinə görə Avropa-Sibir yarımvilayətindən kəskin fərqlənsə də Şimali Amerika yarımvilayətləri ilə kifayət qədər uyğunluğa malikdir. Bütünlüklə Çin-Yaponiya yarımvilayəti üçüncü dövrün florası ilə zənginliyinə görə fərqlənir.

Yarımvilayətin Himalay hissəsinin florası daha zəngindir. Burada həmişəyaşıl ağaclarlardan ağacşəkilli rodendron, maqno-liya, kamelin, ağacşəkilli ayıdöşəyilər, himalay sidri geniş ərazi-ləri əhatə edir. Ot bitkilərindən dünya təbabətində geniş istifadə edilən jen-şen bu ərazi üçün səciyyəvidir.

Bu yarımvilayətdə diqqəti cəlb edən faktorlardan biri də on-dan ibarətdir ki, subtropik meşə florasının mələyim meşə florasına qarışmasıdır. Bu xüsusiyyətinə görə yarımvilayət yer kürəsinin səciyyəvi bölgəsi hesab edilir. Bunlardan əlavə nəzərdə saxlamaq lazımdır ki, Cənub-Şərqi Çində yabanı halda dünyada analoqu ol-mayan, yer kürəsindən silinmiş "canlı qazıntı" kinqko bitir.



Zirinc fesilesi

Yarımvilayətin MDB hissəsində Mancuriya palıdı, mancuriya görüşü, məxmər ağacı, amur cökəsi, amur yasəməni, amur findığı, araliya, amur laləsi sarmaşiq, amur üzümü, kişmiş geniş yayılmışdır.

Yarımvilayətin ayrı-ayrı ərazilərində həddən ziyada – Çində 20000, Yaponiyada – 5500, Koreyada – 2000, Mancuriyada – 1660 bitki növünə təsadüf edilir.

Çin-Yaponiya yarımvilayəti həmçinin mədəni bitkilərin 8 törəmə mərkəzindən biridir. Bu yarımvilayətdə Şərqi-Asiya-Cənub-Şərqi Çinin dağlıq mərkəzi yerləşir. Bu mərkəz mədəni bitkilərdən darının, qarabaşağıın, mərsinin, kökmeyvəlilərin, armutun, almanın, albalının bir neçə sitrus və dərman bitkilərinin törəmə mərkəzidir. Çin və Yaponiya bir çox dekorativ bitkilərin vətənidir.

Digər yarımvilayətlərdə olduğu kimi, Çin-Yaponiya yarımvilayətində də təbii bitkilərin yayıldığı sahələr mədəni bitkiçiliklə əvəz edilmiş, təbii bitki örtüyü çay və düyü plantasiyaları ilə əəz olunmuşdur.

4. Pontik – Mərkəzi Asiya yarımvilayətinə Şərqi Avropanın 30° şərq uzunluğundan Asyanın 130° şərq uzunluğuna qədər uzanan geniş əraziləri daxildir. Yarımvilayətə qərbdə Macarıstan və MDB-nin Avropa hissəsi, Asiyada Qərbi Sibirin çöllər sahəsi, Kiçik Asiya yarımadasının daxili hissəsi, İran, Orta Asiya, Monqolustan və Tibet daxildir.

Ümumiyyətlə, yarımvilayət meşə örtüyündən məhrum olmaqla, kol və ot bitkiləri ilə zəngindir. Florasında bir neçə cins və ailəni birləşdirən bu yarımvilayətdə tərəçıçəklilər, yulğun, ikilepəlilər, həlməlkimilər, gəvən, paxladən, qoyunqulağı, biyan, şiyav, soğan, dağ laləsi, qızıl zambaq, süsən kimi tipik növlər geniş yayılmışdır. Yağışının azlığı və temperaturun tərəddüdü ilə əlaqədar olaraq yarımvilayətdə çöl zonası üçün səciyyəvi olan flora elementləri ilə yanaşı, yarımsəhra və səhra flora elementləri də geniş areala malikdir.



Çaybasar ve çöl landsaftı

Yarımvilayətdə Pontik, sarmaş, (Şimali Qazağıştan), turan, Ön Asiya coğrafi elementlərinin yayılması onun flora müxtəlifliyinə dəlalət edir və onu Macarıstan, Cənubi Rusiya və Qərbi Sibir əyalətlərinə ayırmaya imkan verir. Yarımvilayətin (Xerson ətrafında – 1500 növ, Yon ərazisində – 1600 növ, Orta Asiyanın səhra hissəsində – 600 növ, Tibetdə – 700 növ, Kiçik Asiya hissəsində – 7000 növ) ayrı-ayrı hissələrində ekoloji şəraitdə asılı olaraq növlərin miqdarı dəyişir.

Müxtəlif torpaq və iqlim şəraitinə malik Cənubi Rusiya flora əyaləti şiyav, keleriya, topal, cir yulaf, tonqalotu, giyax, şiyaf, şalfey, güləvər, göyçiçək, qıfsəbət, bulaqotu, xoruzgülü, gəvən, paxladən kimi cinslərlə zəngindir və bunlar bütün ərazi boyu müşahidə edilir. Yarımvilayətdə növ müxtəlifliyi və zənginliyi şimaldan (1 kv.m. 80 növ) cənuba (1 kv.m. 12 növ askaniya-nova çöllündə) nəzərə çarpacaq dərəcədə azalır. Qərbi Sibir əyaləti bəzi xüsusiyyətlərinə görə fərqlənsə də, Cənubi Rusiya əyalətinə (çöllərə məxsus flora elementlərinə görə) yaxındır.

Orta Asiyanın səhra hissələrində kseromorf xüsusiyyətə malik ağac, kol və ot cinsləri üstünlük təşkil edir. Burada ağ və qara saksaul, müxtəlif yovşan növləri, öldürkən, qoyun sarmaşığı, sirkən, acımtıl tərə, tərəciçəklilər, dəvəyağı, yulğun, qərənfil, gəvən üstünlüyə malikdir.

Hündürlüyü 3000-4000 metrə çatan yüksək dağlıq əraziləri əhatə edən Pamir əyaləti quru və soyuq iqlimi ilə fərqlənən soyuq səhra landşaftına malikdir. Əyalətdə floranın 500 növü qeydə alınmışdır. Əyalət üçün akantalimon, artemisia, yovşan, cinsli ot, eurotia, şərq şiyavı, nanə, yarpız, ikiləpəli xaççıçəklilərdən – oxytropis səciyyəvidir. Əyalət növ bolluğuuna malik deyildir. Daşlı, gilli və qumlu torpaqlarda 4-10-dan artıq növə təsadüf edilmir.

Qobi səhrası florasının xüsusiyyətləri ilə fərqlənir. Burada İran, Ermənistən və Mərkəzi Kiçik Asiyani əhatə edən İran-Ermənistən əyaləti ekoloji xüsusiyyətlərinə görə müxtəlif flora (xüsusilə kserofit) növlərinin zənginliyilə diqqəti cəlb edir. Ki-

çik Asiya ərazilərinin bir hissəsi Aralıq dənizi yarımvilayətinə daxil olduğu üçün burada aralıq dənizi flora elementləri (ardıc ağacı, sakız ağacı) areallarına da təsadüf olunur.

Son dövrlərdə antropogen təsirə mə'ruz qalmış (Kiçik Asiya və çöllər əyaləti) pont – Mərkəzi Asiya yarımvilayəti artıq bir neçə flora növlərindən məhrum olmuşdur.

İnsanların mədəni həyatında güclü rol oynayan bu yarımvilayət kifayət qədər mədəni bitkilərin törəmə mərkəzidir.

Katırlatmaq lazımdır ki, yarımvilayətin cənub hissəsində orta asyanın dağlıq ərazilərini əhatə edən – Orta Asiya törəmə mərkəzi, Kiçik Asiya və İranın dağlıq ərazilərini əhatə edən – Ön Asiya törəmə mərkəzi yerləşir. Birinci mərkəz – yumşaq və cırdan buğdanın, noxudun, mərciməyin, at paxlasının, lərgənin, pambıq və bir çox yağlı bitkilərin, ikinci mərkəz – doqquz buğda növünün, çovdarın, alça, albalı, badamın, hayvanın və üzümün törəmə mərkəzidir.


5. Aralıq dənizi yarımvilayəti. Aralıq dənizi sahillərində yerləşən bütün ölkələri. Pireney yarımadasını, Fransanın cənub hissəsini, Apenin yarımadasının dəniz sahillərini, Balkan yarımadasının sahillərini, Krimin cənub sahilini, Kiçik Asyanın sahillərini, Suriyanı, Fələstin, Misir, Əlcəzairi, Mərakeşi və bundan əlavə aralıq dənizi adaları – Balear, Sardiniya, Korsika və Siciliyanı əhatə edir. Dənizi dairəvi əhatə edən yarımvilayətin şimalı zəngin, cənubu zəif floraya malik olması ilə fərqlənir. Quru və isti yayına, yağlılı və yumşaq qışına görə fərqlənən vilayətdə flora qismən birtipli olmaqla, aralıq dənizi elementləri üstünlük təşkil edir. Arktotretik flora tipləri yarımvilayətdə qeydə alınmamışdır. Bu floranın tropik floradan törədiyini güman etməyə əsas verir. Ümumiyyətlə, yarımvilayət üçün-kifayət qədər həmişəyaşıl növlərin bolluğu, bütün il boyu veketasiyanın mövcudluğu və bir çox cənub əraziyə mənsub olan bitkilərin yayılması səciyyəvidir.



Parlaq çiçek balsorani cəlb edir



Kokos palması



Səyahətçilər ağacı

Bir çox amillər Aralıq dənizi yarımvilayətinin (kap, abis-sina, asiya və hətta avstraliya flora elementlərinin mövcudluğu) müasir florasının qədim köklərə malik olmasını sübut edir.

Aralıq dənizi flora yarımvilayətində müxtəlif şam, həmisişəyaşıl palid, zeytun, mərsin, aleandr, yer findiği, şabalıd, çınar, çiyələk, nərgiz, dağ laləsi, qızıl zambaq, dəniz sahillərinin quraq hissələrində "makvis" və "qariqa" adlı kserofit cəngəlliliklər və kolluqlar geniş areala malikdir.

Makvis qismən rütubətli ərazilərdə yayılmış ksekofil və erikaşəkilli yarpaqlı kol və ağaclardan ibarət olduğu halda, qarıqa hündürlüyü bir metrə çatan həməşəyaşıl cəngəl, kol və digər efemerlərdən ibarət kserofit kol və ot bitkilərindən ibarətdir.

Baxmayaraq ki, Aralıq dənizi yarımvilayəti florasının bir-tipli olmasına baxmayaraq ərazidə floranın inkişafına şərait yaranan ekoloji amillərin yaratdığı müxtəliflik yarımvilayətdə qərb və şərq əyalətlərini fərqləndirməyə imkan verir. Qərb əyaləti Pireney yarımadasını, Fransanın cənubunu, İtaliyanın qərb sahilərini, Şimal-Qərbi Afrikanı, Şərqi əyaləti isə Siciliyadan cənub qərbə İtaliyanı, Balkan yarımadasını, Kiçik Asiyadan sahil hissələrini və digər şərqdə yerləşən adaları əhatə edir.

Qərb əyaləti üçün-daş palid, həməşəyaşıl palid, palma, buxurgul, erika, ləçəkotu, atlas sidri, numiu ağ şamı üstünlüyə malikdir. Şərqi əyaləti qərb əyaləti üçün səciyyəvi olan ağaç cinslərindən məhrumdur. Bura kol bitkilərinin seyrəkliyi və çöl flora növlərinin zənginliyi ilə fərqlənir. Yalnız Yunanistan və Kiçik Asiya regionlarında ağ şam, sərv, adi şam və livanın dağlıq hissəsində livan sidri müəyyən sahələrdə yayılmışdır.

Aralıq dənizi yarımvilayətinin tərkibinə daxil olan Krımın cənub sahillərində Aralıq dənizi florası Ayı burnundan şərqdə Aluştaya qədər uzanan dağlıq ərazilərin cənub yamaclarının 200-300 m yüksəkliyə qədər müşahidə edilir. Bu zolaqda ərazi üçün səciyyəvi olan ardiç ağacları, tüklü palid, krım şamı, sakız ağıacı, buxurgüllü, yasəmən, bigəvər, yabanı quşqonmaz, sumaq, 250 metrdən yüksəkliklərdə stankeviç şamı, krım şamı

və s. ilə yanaşı əyalətdə qafqaz, pontik və sibir flora elementləri də geniş yayılmışdır.

İnsan fəaliyyətinin nəticəsində yarımvilayətin bütün ərazi-sində (xüsusilə Misirdə, Yunanıstanda, İtaliyada) qədimdən başlanan antropogen fəaliyyət təbii bitki örtüyünün buğda, arpa, tütün, qarğıdalı, üzüm, şeker çuğunduru, müxtəlif tərəvəzlərlə, ağaclarдан-zeytun, əncir, nar, püstə və düyü, pambıq, günaba-xan kimi texniki bitkilərlə əvəz olunması ilə nəticələnmişdir.

İnsan mədəniyyətinin ilkin mərkəzlərindən biri olmaqla yanaşı, "aralıq dənizi" mədəni bitkilərdən zeytunun, çovdar ağacının, bərk buğdanın törəmə mərkəzidir.

6. Şimali Afrika – Hindistan yarımvilayəti. Yarımvilayət səhra və yarımsəhra landşaftına malik olan Şimali Afrikanın 15-18⁰ şimal enliyini, bütün Ərəbistan yarımadasını (cənub-şərq qurta-racağından başqa), Mesopotomiyanı, Hindistan və İranın sahil hissələrini, Hindu və Pəncəb çayları arasındaki səhraları əhatə edir. Şimali-Afrika – Hindistan yarımvilayətinə geniş əraziyə malik olan Saxara, Namibiya və Ərəbistan səhraları daxildir. Əlverişsiz ekoloji şəraitə malik olan bu səhralarda bəzən il ərzində düşən yağıntının miqdarı 200 mm-ə, orta iyul temperaturu 36⁰s-ə çatır.

İqlim ekoloji şərait səhra və yarımsəhra landşaftın denis yayılması Ərəbistan, Namibiya kimi ərazilərdə flora növlərinin bolluğununa və müxtəlifiyinə imkan vermir. Mərkəzi Saxarada – 300 növ, Ərəbistanda – 200 növ, Namibiyada – 740 növ yayılmışdır.

Geoloji baxımdan cavan Saxara əraziləri hətta üçüncü dövrə hələ dəniz suları altında idi. Sonralar dəniz altında çıxan bu əraziyə Holarktika və Afrika flora elementləri yayılmağa başlamışdır.

Yarımvilayətdə müasir əkinçilik əsasən çay vadilərində xüsusilə Nil çayı hövzəsində Misirdə, Dəclə və Fərat çayları hövzələri boyu Mesopotomiyada geniş inkişaf etmişdir. Bu ərazilərdə – düyü, çələtik, şeker çuğunduru, pambıq, xurma, aka-siya, kofe plantasiyaları geniş əraziləri əhatə edir. Nil çayı hövzəsində "möcüzəli" misir şanagülləsi, hind şanagülləsi və xurma ağacının xüsusi qeyd etmək təqdirdə layiqdir.



Ağacşekilli ayıdöşeyi



Sarmaşık -lian



Sarmaşık ağacı boğur



Bombaks ağacı

Əgər Aralıq dənizi yarımvilayətini zeytunun vətəni adlandırmaq olarsa, Şimali Afrika – Hindistan yarımvilayətini də xurmanın vətəni adlandırmaq olar. Hazırda xurma yabanı halda areala malik deyildir. İldə 200-250 kq meyvə verən müasir xurma ağacılarının əreb-hindistan və Həbəşistan törəmə mərkəzlərindən yayıldığı ehtimal olunur.

7. Makroneziya yarımvilayəti. Kiçik ərazini əhatə edən makroneziya (yunanca xoşbəxt ada) yarımvilayəti Atlantik okeanının Afrikanın şimal-qərb sahilərinə yaxın yerləşən Kanar, Azor, Madeyra və Yaşıl Burun adalarını əhatə edir. Florasına görə bu yarımvilayət aralıq dənizi və afrikanın tropik florası arasında keçid təşkil edir. Buranın sərbəst yarımvilayət kimi ayrılmamasına səbəbi ərazidə avropaya mənsub üçüncü dövr flora elementləri ilə əlaqəli olması ilə yanaşı, sərbəst inkişaf xüsusiyyətinə malik olmasıdır. Sonuncu ideyanın əsas səbəbi yarımvilayəti florasında istər konservativ və istərsədə regressiv endemizmin qabarıq nəzərə çarpir. Burada yayılan çiyəlek ağacı, dəfnə ağacı kimi cins və növlər aralıq dənizi, Kanar palması, əndəm ağacı-tropik Afrika, südləyən, südotu, qızartiotu və sığırdılı – holarktika flora elementləridirlər.

Yarımvilayətin orografiyasına uyğun olaraq bitki örtüyünün növ tərkibi dəyişir. Düzənlik üçün kol və sukkulentlər, dağətəyi sahələrdə həmişəyaşıl meşələr, orta dağlıqda Kanar şamı meşələri, yüksək dağlıq ərazilərdə kolluqlar və ot bitkiləri səciyyəvidir.

Materik mənşəli adalardan ibarət olan Makroneziya yarımvilayəti endemizmlə zəngin olub, müxtəlif flora tiplərinin geniş areallarına malikdir. Burada, Tenerif arealı formalaşmış, dünyada analoqu olmayan nəfəsotu növü yayılmışdır.

Makroneziya flora yarımvilayətindəki Kanar adalarında – 1552 növə, Madeyra adasında ayıdöşəyiləri nəzərə almadan – 648 növə, Azor adalarında – 478 növə, Yaşıl Burun adalarında – 512 növə təsadüf edilir.



Çörək ağacının barı



Bananın meyvəsi



Çörək ağacının barı və yarpaqları

Təbii bitkilərlə yanaşı yarımvilayətdə dənli bitkilərdən təxillər fəsiləsindən buğda, arpa, çovdar, qarğıdalı, üzüm, şəkər çuğunduru, tütün, ananas, banan, xurma, kofe ağacı, çay kolu və maldili plantasiyaları geniş əraziləri əhatə edir.

8. Şimali Amerika -Atlantika yarımvilayəti. Missisipi çayından şərqə bütün şimali Amerikani, Florida və Labradoru, Cənubi Kanadanı və Alyaskanın cənub hissəsini əhatə edir. Şimali Amerikanın Atlantik hissəsini əhatə edən bu yarımvilayət zolaq şəklində Sakit okeana qədər uzanmaqla Avropa – Sibir yarımvilayəti ilə uyğunluq təşkil edir. Belə ki, Avropa-Sibir yarımvilayəti də Avrasiyada Atlantik okeanından Sakit okeanına qədər uzanır.

Bütün bu ərazi boyu ağaç cinslerinin hakimliyi Avropa-Sibir və Çin-Yaponiya yarımvilayətlərində olduğu kimi meşə landşaftının formalaşmasına səbəb olmuşdur. Ümumi uyğunluq olsa da bu yarımvilayətdə ağaç növlərinin sayı Avropa-Sibir yarımvilayətindən xeyli çoxdur. Burada Holarktikanın göstərilən yarımvilayətində yayılan – palid, şam, küknar, ağ şam, qara şam, tozağacı, fisdiq, çinar, qarağac, söyüd, ağaçqayın, vələs və s.yanaşı qoz fəsiləsindən – gudlandaceae, maqnoliya, dəfnəkimilər, taxodium, tsuga, seduoia, chamaecy kimi növlərə də təsadüf olunur. Xatırladaq ki, Avropa-Sibir və Atlantik yarımvilayətləri arasında o qədər güclü uyğunluq nəzərə çarpır ki, onların vahid mənşəyə malik olduğunu söyləməyə şübhə qalmır. Yuxarıda deyildiyi kimi Vegenerin nəzəriyyəsinə görə Avrasiya materiki Amerikadan üçüncü dövrün lap sonunda ayrıldığından bu yarımvilayətlər arasında flora uyğunluğu hələ də pozulmamışdır.



2



3

Mürəkkəbçiçeklilər

1. Kalendula
2. Xaçgülü
3. Qundeliya

Avrasiya materiki üçün səciyyəvi olan yarımvilayətlərdən fərqli olaraq Şimali Amerika Atlantik yarımvilayətində növ müxtəlifliyi və zənginliyinin əsas səbəbi buzlaşma və orografik quruluş ilə bağlıdır. Belə ki, Avropada enlik istiqamətində yerləşən Alp və Qafqaz sıra dağları Şimali Amerikadakı meredian istiqamətində yerləşən Kordilyer, Appalaç dağlarından fərqli olaraq, bitkilərin buzlaşma dövrü cənuba, buzlaşmadan sonra isə şimala miqrasiya etməsinə mane olmuşdur. Meredian istiqamətində yerləşən dağlar isə bitkilərin cənuba və şimala miqrasiya etmələrinə əlverişli şərait yaratmışdır. Elə buna görədir ki, Amerikada arktotretik floranın çoxlu növləri indiyə qədər gəlib çatmışdır. Yarımvilayətin şimal hissəsi qütb dairəsi ətrafında (Alyaska və Kanada ərazilərində) cənub hissəsi isə (Meksika körfəzi sahilləri və Şimali Florida) az qala Rak tropikinə qədər uzandığına görə florası çox müxtəlifdir. Şimalında tundra, cənubunda subtropik flora elementlərinin yayıldığı bu yarımvilayəti, flora müxtəlifliyinə görə bir neçə əyalətə ayırmak mümkündür.

Kanada və Alyaska əyalətləri əsasən Avropada olduğu kimi iynəyarpaqlıların üstünlüyü ilə səciyyələnir. Böyük göl əyaləti iynəyarpaqlılardan ibarət olsada növ müxtəlifliyinə görə Kanada və Alyaska əyalətlərindən kəskin fərqlənir. Bu əyalətdə iynəyarpaqlılarla yanaşı, yarpaqlı ağac cinsləri, daha cənub-şərq hissələrdə - Texasdan Virciniyə qədər uzanan ərazilərdə rütubətli subtropik iqlim şəraitində həmişəyaşıl flora elementləri yayılmışdır.


Yarımvilayətin cənub hissəsində artıq palmanın arealı geniş əraziləri əhatə edir. Burada bambuk, bromeliya, əndəm ağacı, meksika sərvi, ispan mamırı geniş areala malikdir. Ərazidə isti cənub-qərb küləkləri hakim olduğundan 1200-1400 mm yağıntı düşür və Çin, Yaponiya ərazilərinə xas iqlim formalışından onlara uyğun bitki örtüyü yaranmışdır.

Bu yarımvilayətdə ilkin flora güclü antropogen təsirə məruz qalmış, onun yerini (xüsusilə ABŞ-da) mədəni bitkilər tutmuşdur. Avropadan Amerikaya xeyli mədəni bitki növləri,

Amerikadan Avropaya isə müxtəlif məqsədlər üçün becərilən ağac, kol və ot növləri köçürülmüşdür. Bir çox dekorativ bitkilərdən veymut şamı, duqlas ağ şamı, şimali amerika qozu, ağ akasiya, kanada çinarı, balzamlı çinar amerika ağacılarını, lələk kolu dünyanın müxtəlif ölkələrində istifadə edilir. İstər Kanada və istərsə də Amerika Birleşmiş Ştatları ərazilərində yarımvilayət florası müxtəlif miqdarda yayılmışdır. Belə ki, Kanadanın şimal-qərb hissəsində – 400 növ, Manitoba, Saskaçevan və Alberto ərazilərində – 2300 növ, Kvebek və Okterio bölgəsində – 3000 növ qeydə alındığı halda ABŞ, mərkəzi və şimal-şərqi ştatları ərazilərində – 4885 növ, cənub-şərqi ştatlarında – 6680 flora növü qeydə alınmışdır.

9. Şimali-Amerikanın prerilər yarımvilayəti. Şimal-qərbdə 60° en dairəsindən cənubda, Rak tropikinə qədər uzanan əraziləri əhatə edir. Yarımvilayətin iqlim şəraiti, quru və genişdüzənliliklərin hakim olması, dağ silsilələrinin istiqaməti burada yayılan ot bitkilərinin avrasiya əyalətindəki ot bitkilərindən (pontik) tamamilə fərqlənməsinə səbəb olmuşdur. Avrasiyada iqlim şimaldan cənuba ardiçılıqla dəyişdiyindən çöllər zonası qərbdən şərqə istiqamətlənir. Lakin Şimali Amerikanın orografiq şəraiti bu qanuna uyğunluğu pozur. Prerilər 100° qərb uzunluğu boyu daha geniş yayılmaqla şimaldan cənuba uzanırlar.

Şimali Amerikanın mərkəz hissəsində, düzənlilik və prerilərdə 4000-dən artıq flora növü qeydə alınmışdır. Göründüyü kimi, prerilərə nisbətən avropa çölləri florasına görə xeyli kasibdir. Kontinenital iqlimin hakim olması (soyuq qışı və $50-70$ sm. Yağıntısı ilə səciyyələnir) ot bitkilərinin inkişafına şərait yarada bilir. Amerika çölləri fizonomiyasına görə Rusiya çöllərinə uyğun olsa da florasına görə kəskin fərqlənir. Florasını əsasən xüsusi amerika növləri təşkil edir. Taxillar fəsiləsindən – qram ot, öküz otu, camış otu, nazikbaldır, qıraq, daşdayan, ikiləpəlilərdən – paxlahılar, mürəkkəbçiçəklilər, pərxum fəsiləsi, astra, rudbekiya, gülünbahar, yovşan, qızıl rozqa ərazi üçün səciyyəvi flora növləridir. Prerilər cənubda Meksika və Kaliforniyanın quru səhraları ilə əvəz olunur. Hazırda prerilərin yayıldığı bütün ərazilər əkilərək taxıl və qarğıdaçı plantasiyalarına çevrilmişdir.



Dağ bitkileri

10. Sakit okean – Şimali Amerika yarımvilayəti. Yarımvilayət Şimali Amerikada Sakit okeanın şərqi sahillərindən şimalda Alyaskadan, cənubda Kaliforniya yarımadasına qədər uzanan əraziləri əhatə edir. Mərkəz hissədə qırışiq dağlara qədər uzanan bu yarımvilayətin iqlimi regionun orografiyasından asılı olaraq dəyişir. Sahil zona əsasən mülayim dəniz iqliminə, Syerra- Nevada və qırışiq dağlar arasında yerləşən yüksəkliliklər isə səhra və yarımsəhra səciyyəli bitki örtüyünə malikdir.

Yarımvilayətin ərazisinin ayrı-ayrı hissələrində növlərin miqdarı 3000-4000 arasında dəyişir. Yarımvilayətin sahil və dağlıq ərazilərini fərqləndirən əsas şərtlərdən biri iynəyarpaqlılarla zənginliyidir. Avropada iynəyarpaqlıların iki ağac cinsinə (güknar və şam) təsadüf olunduğu halda, Sakit okean-Şimali Amerika yarımvilayətində iynəyarpaqlılara mənsub onlarla növ və cinsə rast gəlinir. Yarımvilayətin şimal hissəsində iynəyarpaqlılarından güknar, şam, ağ və qara şam üstünlük təşkil etdiyi halda, cənub hissədə dünyanın nəhəng ağaclarından olan, hündürlüyü 150 m-ə, yoğunluğu 16 metrə çatan sekvoya, həmşəyaşıl vilveçι kimi ağaclar yayılmışdır.

Kordilyerin Meksika hissəsində qeyri-adi gözəlliyyə malik saçaqlı montezum şamının geniş areali formalaşmışdır. Yarımvilayətin quraq hissələrindəki daşlı torpaqlarda kolluqlar, cənub hissələrində isə "çaparal" adlanan həmişəyaşıl kollar, yayılmışdır.

Qarışiq dağlarla Syerra – Nevada arasında yerləşən Şimali Amerika yayları xüsusi flora rayonu kimi fərqlənir. Geniş səhra və yarımsəhra landşaftına malik olan bu rayonda əsasən floranın yovşan, kaktus-sereus, yukka kimi növləri və efemərlər geniş yayılmışdır. Burada il ərzində 100-110 mm yağıntı düşdüyündən, ərazidə olan göllər yay mövsümündə quruyur.

Ümumiyyətlə, Sakit okean-Şimali Amerika yarımvilayəti Amerikanın Atlantik hissəsindən kəskin fərqlənir və cənubda florasına görə (kaktus, yukka və s.) Neotropik vilayətlə əlaqəyə malikdir.



Meşe otları

Avropaya kifayət qədər bu yarımvilayətin dekorativ (nəhəng sekvoya, mamont ağacı, velinqton ağacı, duqlas ağ şamı, montezium şamı, Firəng otu, gülünbahar və s.) bitkiləri köçürülmüşdür.

Xatırlatmaq lazımdır ki, Holarktika flora vilayətini on yarımvilayətindən (Arktik, Avropa-Sibir, Çin-Yaponiya, Pontik-Mərkəzi Asiya, Aralıq dənizi) beşi MDB ölkələri ilə birbaşa əlaqəyə malikdir.

II Paleotropik flora vilayəti

Vilayətə Rak tropikindən Kap vilayətinə qədər uzanan bütün Afrika, Ərəbistan yarımadasının cənub-qərb hissəsi, Hindistan, Hind-Çin, Çinin cənub hissəsi ilə birlikdə, Filippin, Malay arxipelağı, Yeni Qvineya, Yeni Zellandiya, Fici, Samoa. Həvəy-Sandviç adaları və s. daxildir. Ərazisinə görə holarktika vilayətindən sonra ikinci yerdə duran bu vilayət Afrika, Asiya və Avstraliyanın müəyyən hissələrini əhatə edir.

Vilayət tropik sahələri əhatə etdiyindən burada menispermaceae, beconiaceae, myrtaceae, sapindaceae, palmae, bighoniaceae və s. kimi tropik ailə qrupuna mənsub flora üstünlük təşkil edir.

Bu ailə qrupuna mənsub olan tropik bitkilər həm Paleotropikdə, həm də Neotropik vilayətdə yayılmalarına baxmayaraq, müxtəlif cinsə mənsub olduqları üçün biri-birindən kəskin fərq-lənirlər.

Vilayətdə xüsusi paleotropik ailə qrupuna nepenthaceae, pandanaceae, dipterocarpaceae növlərə mənsub flora daxildir. Bu vilayətdə Neotropik flora vilayəti üçün səciyyəvi olan bromeliya, kanna, markqravn, kaktus kimi ailə səviyyəli floraya təsadüf edilmir. Lakin manqr flora növü Neotropik vilayətə nisbətən paletropik vilayətin Hind və Atlantik okeanları sahillərində güclü inkişaf etmişdir.

Hazırda birbaşa əlaqəyə malik olmayan Afrikani, Cənubi Asiya adalarını, Malay arxipelağını bir flora vilayətində birləşdir-


mək həm paleobotaniki mə'lumatlar, həm də vahid materikin sonralar parçalanmasına aid Vegener nəzəriyəsi əsas verir. XX əsrin II yarısında təstiqlənən Vegener nəzəriyyəsinə görə Afrikanın Hindistanla Madaqaskar vasitəsilə üçüncü dövrdə mövcud əlaqəsi eōsendə, Avstraliya ilə əlaqəsi isə yura dövründə kəsilmişdir.

Paleotropik flora vilayətinin orografiyası, iqlimi və tarixi amillər onu dörd flora yarımvilayətinə ayırmaga imkan verir.

1. Hind-Afrika yarımvilayəti. Paleotropik flora vilayətinin ən böyük yarımvilayəti olub Orta və Cənubi Afrikani, Madaqaskar və Hindistanın qərbini əhatə edir. Müxtəlif iqlim şəraiti yarımvilayəti bir neçə əyalətə bölməyə imkan verir. Belə ki, Afrikanın qərb hissəsi boyu şimaldan cənuba Böyük səhradan sonra ardıcıl olaraq çöllər zonası Konqo çayı hövzəsində rütubətli tropik meşələrlə, onlar isə yenidən savannalar və çöllərlə əvəz olunub səhra landşaftına keçir. Beləliklə şimaldan cənuba simmetrik şəkildə əsas bitki landşaftları aydın şəkildə biri-birini əvəz edir. Afrika ərazisində bir-birini əvəz edən səhra – çöl - savanna – tropik meşə – çöl və savanna – səhra təbii landşaftlarının bu düzülüşü iqlimin üfiqi istiqamətdə dəyişməsi ilə bağlıdır. Tropik meşələrin mövcudluğunu il boyu düşən və 1800 mm-dən az olmayan yağıntılar, savannaların inkişafını 1500 mm-ə qədər yağıntı təmin etdiyi halda, səhra və yarımsəhralarda 100-200 mm-dən az yağıntı düşür.

Yarımvilayətdə savanna və çöllər tropik meşələrə və səhralara nisbətən daha geniş əraziləri əhatə edir. Tropik meşələr əsasən Konqo çayı hövzəsində, Qvineya körfəzinin cənub sahil lərində, Madaqaskarın şimal-şərqində və Hindistanın xeyli hissəsində yayılmışdır.

Vilayətin Konqo, Cənubi Nigeriya və Qvineya ərazilərində yayılan rütubətli tropik meşələr müxtəlif cinslərə malik ol duqlarından biri - birindən xeyli fərqlənirlər. Bu meşələrdə ailə səviyyəsində yayılan moraceac, fikus, anonaceac, bombacaceae, albizzia, elacis guineensis, yağ palması xüsusi əhəmiyyətə malik bitkilərdir.



Xaşxaş fesileti

Afrika və Hindistan florası arasında keçid təşkil edən Madaqaskarın rütubətli tropik meşələrində ən qiymətli flora növü məşhur "Səyahətçilər ağacı" -dir. Hindistan əyalətində rütubətli tropik meşələr əsasən Malabar sahillerində, Qanq çayı ovalığında və şərqi Himalayda yayılmışdır. Buranın əsas florasını Caryota urens, Corypha umbraculifera, Ficus religiosa, banan, akasiya, dırmaşan palma, sarmaşık, bambuk təşkil edir və əsasən keçilməz cəngəlliliklər yaradır.

Hind - Afrika yarımvilayətində geniş əraziləri əhatə edən çöl və savannalar əsasən Afrikada Böyük Səhradan cənubda, Şərqi Afrika yaylalarında materikin cənub hissəsində, Madaqaskarda kiçik sahədə və Dekan yaylasında yayılmışdır. Bu açıq ərazilər adətən ya zəngin ot bitkisinə malik savannalar, ya da kserofit xüsusiyyətə malik kolluqlardan ibarət çöllərdir. Çöl örtüyündə dominant ot bitkilərindən Pennisetum və Cymborodon, ağaclarlardan Acacia, Borassus, Adansonia kimi cinslər üstünlüyə malikdirlər. Ümumiyyətlə Afrika Savannaları üçün ağac cinsləri ilə səciyyəvidir.

Həbəsistanda kolluqlu çöllər və xırda ağaçlıqlar düzən sahələrin səciyyəvi bitki örtüyünü təşkil edir. Yüksək dağlıq hissələrdə taxıllar fəsiləsinə mənsub çəmənliklər, zanbaq fəsiləsi, süsən fəsiləsi, nərgizgülü fəsiləsi, bir və ikiləpəlilər fəsiləsinə mənsub cins və növlər geniş yayılmışdır.

Afrikanın cənub hissəsi adətən Cənubi Afrikanın keçid əyaləti olub, Hind - Afrika yarımvilayəti florası ilə Kap vilayəti florasının qarışığından ibarətdir. Bu əyalətə Narinc çayının hövzəsi, Kalaxari, Karru və Damarlend səhraları daxildir. Bitkisinə görə çöl və səhra elementləri üstünlük təşkil edir. Səhra səciyyəli ərazilərdə quru iqlim hakim olduğundan sukkulent bitkilər dən südləyən, aloe, akasiyanın bir neçə növü və taxıllar fəsiləsinə mənsub növ və cinslər zəngindir. Damarlend (Namibiya) səhrasında sistematik xüsusiyyətinə görə yeganə növ olan velviçiya (*Welwitschia mirabilis*) "Canlı qazıntı", konservləşmiş relikt və endemik növün əyani nümunəsi kimi çox qiymətlidir. Velviçiya-

dan əlavə balqabaq fəsiləsinə mənsub kökü 15 metrdən dərinliyə gedən Acanthosicyos horrida bitkisinin törəmə mərkəzi və yayıldığı ərazilər yalnız bu əyalətə mənsubdur. Cənubi Afrikada Kap flora elementlərindən Pelarqoniya (Pelarconium), Erika (Erica) kimi ailə və cinsə mənsub floranın yayılması əyalətin keçid xarakterli olmasına əsas verir.

Madaqaskar materikə yaxın olsa da, özünəməxsus zəngin floraya malik olub, qədim materik mənşəli növləri müasir dövrə qədər saxlaya bilmışdır. Xatırlatmaq lazımdır ki, Madaqaskarın malik olduğu 5500 növün 3000-dən artığı endemlədir. Bu Madaqaskarın materiklərdən xeyli əvvəl təcrid olunmasının nəticəsidir. Madaqaskar florasında qərbədən Afrika, şərqi Hindistan florası ilə qohumluq nəzərə çarpir. Hindistanla Madaqaskarın əlaqəsinin Seyşel və Maskaren adaları vasitəsilə yarandığı şübhə doğurmur. Maraqlı cəhət səyahətçilər ağacının Cənubi Amerika və Madaqaskarda areala malik olmasına.

Hind - Afrika yarımvilayəti mədəni bitkilərin iki törəmə mərkəzinin - Abissinaya və Hind - Malay mərkəzlərinin vətənidir. Birinci - buğdanın, arpanın, kofe ağacının, ikinci - düyüün, paxalılarıın, şəkər qamışının, kokos palmasının, sitrus və bananın töreyib yayıldığı mərkəzlərdir. Hazırda Hind - Afrika yarımvilayətinin ərazisinin xeyli hissəsində kofe ağacı, banan, düyü, indiqo, şəkər qamışı, manok, batat, qovun ağacı, kauçuk və s. kimi mədəni bitki plantasiyaları təbii bitki areallarını əvəz etmişdir.

2. Maleziya yarımvilayəti. Yarımvilayət Malakka ilə birlikdə bütün Hind - Çin yarımadasını, Seylonu, Böyük və Kiçik Zond adalarını, Filippin adalarını, Yeni Qvineya, Yeni Kaledoniya, Fici, Yoldaşlıq və Samoa adalarını əhatə edir. Cənub qərb istiqamətli küləklərin gətirdiyi rütubət nəticəsində güclü yağıntılar baş verdiyi üçün buranı "Mussonlar" vilayəti də adlandırırlar. Bu yarımvilayətdə yağıntının illik miqdarı bəzi illərdə 14 metrə çatır və ərazidə 2000 mm-dən aşağı yağıntı düşən yer yoxdur.

Bütün yarımvilayət ərazisi tipik rütubətli meşələrdən, hündür tropik ağaclarlardan ibarətdir. Növ tərkibinə görə çox zəngin-

dir. Beləki, Malakka yarımadasında - 6290 növ, Borneoda - 11000 növ, Yava adasında - 5000 növ, Filippin adalarında - 10000 növ, Seylonda - 3074 növ qeydə alınmışdır. Ümumiyyətlə yarımvilayətdə 45000 növ yayılmışdır. Six bitki örtüyünə malik olan bu yarımvilayətdə bəzən bir hektar sahədə 2000-ə qədər növə təsadüf edilir ki, bu bütünlük Krimin və ya müasir Polşanın ərazisində yayılan flora növünə bərabərdir.

Yarımvilayətdə *Guttiferae*, *Pandanaceae*, *Lauraccae*, *Dipterocarpaceae*, *Palmae*, *Calamus*, *Ficus* kimi ailə qrupuna mənsub flora üstünlük təşkil edir.

Yeni Qvineya florası bir çox Avstraliya elementlərinə (*Eucalyptus*, *Melalcuca*) malik olduğu üçün keçid xarakterlidir.

Polineziya adaları üçün *Podocarpus*, *Agathis* kimi növlər səciyyəvi olduğundan iynəyarpaqlılar üstünlüyü malikdir. Bu iynəyarpaqlılar yarpaqlarının formalarına görə (enli və nazik) Holarktikanın iynəyarpaqlı flora növlərindən xeyli fərqlənirlər.

Maleziya və Hindistanda - Hindistanın, Hind - Çinin və Malay adalarının bir hissəsini əhatə edən mədəni bitkilərin Hind - Malay törəmə mərkəzi yerləşir.

İnsan həyatı üçün böyük əhəmiyyət kəsb edən, kifayət qədər flora növünə malik olan Maleziya yarımvilayətində kokos palması, banan, darçın, mixək, muskat qozu, qara istiot, indiqo, kurkuma, tiko ağacı, bambuk kimi flora növləri geniş arsala malikdir.

3. Yeni Zelandiya yarımvilayəti. Yarımvilayət Yeni Zelандiyani və ondan cənubda yerləşən bir neçə kiçik adaları əhatə edir. Bəzi tədqiqatçılar bu yarımvilayəti Avstraliya vilayətinə yaxın hesab edirlər. Lakin florasına görə Yeni Zelandiya yarımvilayəti Maleziyaya daha yaxındır.

Yarımvilayətin şimal hissəsi güclü musson küləklərinin təsiri altındadır. Ümumiyyətlə bu yarımvilayət kifayət qədər rutubətə malik olduğundan subtropik meşə landşaftının inkişafına əlverişli şərait yaranmışdır. Yeni Zelандiyada ikilepəli ağaclar, ağaçsəkilli ayıdosşayılər və müxtəlif iynəyarpaqlılar səciyyəvidir. Yarımvilayətdə güclü yağışlılar dağlarda buzlaqların yaranma-

sına səbəb olmuşdur. Buzlaqlar meşə zolağına qədər sürüşərək palma meşələri zonasına daxil olur və maraqlı mənzərə yaradır.

Son vaxtlar antropogen təsirə məruz qalaraq məhv edilmiş təbii bitki örtüyünün yerini (25 %-ə qədər) gətirilib iqlimə uyğunlaşdırılmış flora növləri tutmuşdur. Ərazidə faydalı bitki çox azdır. Burada qismən faydalı bitkilərdən kivi, palma, kətan yayılmışdır.

Doğrudur, aşağı enliklərin bitki örtüyünü təşkil edən növlər malaziya florasına bənzəsə də, yüksək dağlığın bitkilərin bir çox fərqli xüsusiyyətlərlə fərqlənir və özündə Avstraliya, Tasmaniya, hətta Cənubi Amerika flora elementlərilə uyğunluğu eks etdirir.

4. Havay (Sandviç) yarımvilayəti. Özünün endemiklik xüsusiyyətilə fərqlənən bu adaların florası tropik səciyyəyə malikdir. Yarımvilayətdə endemizm növlər arasında 90 %-ə yaxındır. Burada çoxlu ağaçşəkilli ayıdosəyi növləri yayılmışdır. Maraqlıdır ki, bu qruplardan olan adalar geoloji cəhətdən qədim olduqları üçün zənginliyi və kifayət qədər endemizmin üstünlüyü nə görə seçilirlər.

Belə adalardan Afrikanın qərbində yerləşən Müqəddəs Yelena adasını, Tristanda Kunya adasını, Müqəddəs Pavel və başqa adaları bəzən xüsusi yarımvilayət kimi ayırmak təklif edilir. Endemizmlə zəngin olan bu adalar florasına görə həm Afrika və həm də Amerika ilə qohumluq əlaqəsi nümayiş etdirirlər. Bundan hazırla ilkin floranın 45 növünü, ayıdosəyinin 26 növünü, gəlmə floranın 400 növünü özündə birləşdirən Müqəddəs Yelena adası daha çox diqqəti cəlb edir. Bu insanların yer kürəsində floranın tərkibinin dəyişməsinə göstərdiyi təsirə əyani misaldır. Xatırladaq ki, Müqəddəs Pavel adasında hazırda cəmi 15 ali bitki qalmışdır. Ümumiyyətlə qurunun müasir bitki örtüyündə antropogen amilin təsiri qlobal problemə çevrilmiş, qarşışı alınmaz həddə çatmışdır.

Ümumiyyətlə, Paleotropik flora vilayəti zəngin floraya malikdir. Belə ki, Tropik Afrikada - 13000, Kap torpağında -

12000, Madaqaskarda - 5500, Hindistanda - 21000, Seylonda - 3074, Malakka yarımadasında - 6290, Borneoda - 11000, Yava-da - 5025, Filippində - 10096, Yeni Zelandiyada - 1843, Abisei-nada - 1650 növ qeydə alınmışdır.

III Neotropik flora vilayət

Vilayət bütünlük'lə Meksikanı, Mərkəzi Amerikanı, 40⁰ cənub en dairəsinə qədər Cənubi Amerikanı və Amerika mətri-rikinə yaxın olan bir qrup Sakit okean adalarını əhatə edir. Vi-layət Yeni Dünyanın tropik ərazisini əhatə etdiyi üçün Neotro-pik adlandırılmışdır.

Bu vilayətdə də Paleotropik vilayət kimi, tropik ailəyə mənsub flora hakimdir. Lakin tamamilə fərqli cins və növə ma-lik olması bu vilayəti Paleotropik vilayətdən ayırrı. Neotropik vilayətdə yalnız Amerika üçün səciyyəvi olan Cactaceae Brome-liaceae, Cannaceae, Xyridaceae, Lulaniaceae, Tropalolaceae ailə qrupları da geniş areala malikdirlər. Burada Paleotropik ailə qrupuna mənsub olan bitkilərin eksəriyyətinə təsadüf olunmur. Doğrudur, vilayətdə həm Yeni, həm də Qədim Dünya üçün səciyyəvi olan Passifloraceae, Euphorbiaceae, Phutolaccaceae, Nystagtnaceae, Solanaceae, Murtaceae və s. ailə qrupuna mən-sub növlər də geniş yayılmışdır.

Burada, Holarktikaya mənsub olan ailə qrupları ərazilər-dən asılı olaraq ya tamamilə nəzərə çarpmır, ya da iqlim xüsusiyyətinə görə uyğun gələn dağlıq ərazilərdə qismən yayılmışdır. Neotropikdə holarktikaya mənsub olan ailə qruplarından mürəkkəbçiçəklilərə, paxlalılara və taxillər fəsiləsinin nümayəndələri-nə təsadüf olunur.

Paleotropik vilayətin Hind okeanı sahillərində yayılan zən-gin Manqr florası Amerika sahilləri üçün səciyyəvi olsa da, növ tərkibinə görə çox kasıbdır.

Neotropik flora vilayətinin ayrı-ayrı bölgələrində yayılan növlərin miqdarı müxtəlidir. Belə ki, Şimali Meksikada - 3040, Cənubi Meksikada - 7000, Venesuelada - 6800, Braziliyada -

40000, Çilidə - 5500, Paraqvayda - 4220, Uruqvayda - 2234, Kuba adasında - 7000 növ qeydə alınmışdır.

Floranın müxtəlifliyinə əsaslanaraq vilayəti üç yarımvilayətə ayıırlar.

1. Mərkəzi Amerika yarımvilayəti. Nisbətən kiçik əraziyi - Holarktika florası ilə zəngin olan dağlıq hissəni çıxmaqla, bütün Meksikanı və Kaliforniya yarımadasını əhatə edir. Bu yarımvilayət Holarktika və Neotropik vilayətlərlə əlaqəyə malik olduğundan hər iki vilayətə mənsub növlərlə zəngindir. Belə ki, Meksika Kordilyerində şam-palıd meşələri üçün səciyyəvi olan montezium şamı, palıd, qızılıağac, qatıqotu, ətgətirən, armud-gülü, pişikotu, xaçgülü kimi holarktikaya mənsub flora elementlərinə rast gəlinir.

Yarımvilayətin ərazisinin əksər hissəsi quru iqlimə malik olan yaylalardan ibarət olduğundan, yarımsəhəra flora elementlərinin inkşafına əlverişli şərait yaranmışdır. Meksika ərazisindəki səhəra və yarımsəhralarda kaktus, aqava, yukka və bromeliyalanın müxtəlif növləri geniş yayılmışdır. Əksinə, düzən sahələrdə, xüsusilə sahil zonanın yaxınlığındakı düzənliklərdə tropik bitkilərdən ağacşəkilli ayıdöşəklərinin, saqovniklərin, Dioon, Ceratozamia, palmanın, banan və bir qrup epifitlərin inkşafı üçün şərait yaranmışdır.

Xatırlatmaq lazımdır ki, yarımvilayətin ərazisində üçüncü dövrün flora elementlərindən gövdəsinin diaqonal istiqamətində eni 17 metrə çatan məşhur Taksodium - *Taxodium mucronatum*, saqovnik - *Ceratozamia* cinsləri ərazinin relikt flora elementlərinin əsasını təşkil edir. Maraqlıdır ki, manqr bitkisinin ilkin törəmə mərkəzi Kaliforniya yarımadasının Cənub qurta-racağı hesab edilir.

Meksika - Mərkəzi Amerika yarımvilayəti qarğıdalı, qırmızı istiot, kakao ağacı, pambıq - upland, amerika balqabağı, lobya, maş, paxla, lifli aqava, vanil və b. mədəni bitkilərin törəmə mərkəzidir.



Kaktuslar

Yarımvilayətin Meksika ərazisində Amerika və Amerikadan kəndərə yerləşən vilayətlər və regionlar üçün səciyyəvi olan kifayət qədər mədəni bitkiçiliyə rast gəlinir.


2. Tropik yarımvilayət. Yarımvilayət Meksikadan cənuba bütün Mərkəzi Amerikani, Antil adalarını və 40° cənub en dairəsinə qədər bütün Cənubi Amerikani əhatə edir. Bu yarımvilayətlər biri-birindən iqlim şəraitinə görə kəskin fərqlənən bir neçə əyalətə ayrılır: Nisbətən rütubətli əyalətə rütubətli tropik meşələr, rütubət və nəmliyin qitliği və qeyri - bərabər paylanması ilə fərqlənən əyalətə savanna və çöllərin yayıldığı sahələri daxildir.

Yarımvilayətin mərkəzi hissəsini ekvator boyu yer kürəsində ən geniş ərazini əhatə edən rütubətli tropik meşə massivi tutur. Bu meşələri məşhur coğraf - təbiətşünas Humbolt "qley" adlandırmışdır.

Ensiz bərzəx birləşdirə də, flora əyalətləri Şimali Amerikani, Cənubi Amerikani, Antil adaları və Cənubi Amerikanın Şimal hissəsini əhatə etdiyindən müxtəlif xüsusiyyətlərə malidir. Belə ki, bir çox yerde, xüsusilə Antil adalarında ilkin bitki örtüyü çox az ərazilərdə qalmışdır. Ərazinin eksər hissəsi antropogen təsir nəticəsində pozulmuş, yeni mədəni bitki plantasiyaları ilə əvəz olunmuşdur. Yarımvilayətin florasında cənub və şimal əraziləri üçün səciyyəvi olan palma, banan, ayidöşəyi, paliç, şam, manqrlar, Florida yarımadasındaki bataqlıq sahələrdə isə məşhur giparis geniş areala malikdirlər.

Yarımvilayətin ərazisinin müəyyən hissəsi qışda yaşıl meşələrlə, savanna və çöllərlə səciyyələnir. Bu sahələrdə mövcud olan çay vadilərində, sahil zonalarında əsasən xüsusi flora tərkibli (sarماşiq, Lzanos, kaatinq, kampos, pampa və s.) rütubətli tropik meşələr yayılmışdır.

Yarımvilayətin savannalarında (Venesuela və Peruda) "Meyvəli bağlar" adlanan savanna meşələri, Braziliya ərazisində "kaatinqa" adlanan kserofil tipli meşələr, Şimali Amerikada (Texass, Meksika) savanna tipli "Meskito" fitosenozunun geniş arealları diqqəti cəlb edir.



Dumanlı tropik meşeler



Rütübətli tropik meşədə ağacşəkilli ayıdöşəyi

3. And yarımvilayəti. Bu yarımvilayət şimaldan cənuba geniş zolaq şəklində qərb sahil boyu uzanan əraziləri əhatə edir. Yarımvilayət şimaldan cənuba böyük məsafədə uzanan nəhəng And silsiləsini tutmaqla çox müxtəlif floraya malikdir. Beləki, And dağlarının yamaclarında rütubətli tropik meşələr, sahillərdə (Çili sahilindəki tropikdən başqa) səhra tipli bitkilər, yüksək dağlıq ərazilərdə kolluqlar və ot bitkiləri yayılmışdır.

Rütubətli tropik meşələr başlıca olaraq Andın şərqi yamaclarında (ekvatorda zonasında qərb yamaclarda da yayılmışdır) yayılıraq Amazonka hövzəsində qley meşələrinə keçir. Qley meşələrinin bəzi flora növləri 3400 m. yüksəklikdə müşahidə edilir. Bunlardan kinə ağacı, koku (yarpağından kokain hazırlanır) geniş areala malikdir.

Ekvatorдан cənuba 30° cənub en dairəsinə qədər And dağlarının qərb hissəsindəki sahil zonalarını demək olar ki, bitki örtüyündə məhrum olmuş səhra və çöllər tutur. Burada yayılan bitkilər tikanlı kollardan və codyarpaqlı otlardan ibarətdir.

Yüksək dağlıq ərazilərdə səhralar mövcuddur. Belə ki, tropikdən cənubda Kordilyer sira dağları arasında səhraların yayıldığı geniş ərazilərə təsadüf olunur. Buna yüksək dağlığın tırələri arasında tikanlı kolluqların-punanın yayıldığı Atakama səhrası və geniş çöllər əyani misaldır. Burada otlardan şiyav, tikanlı bitkilərdən akasiya, kolletiya, kaktus geniş areala malikdir.

Çili sahilləri həmişəyaşıl subtropik meşələrlə də zəngindir. Buranın endemik florasının əsasını sabun ağacı, palma, ananas, kaa-tinqa, kauçuk kimi növlər təşkil edir. Andın yüksək dağlıq hissəsində əsasən alp tipli, yasdıq şəkilli flora növlərindən - Alchimilla, Gentiana, Viola, Saxifraga, arktikaya and cinslərdən - Aceana, Azorella, Bolax geniş yayılmışdır.

Yarımvilayətdə öz endimik növlərinin zənginliyi ilə Qalapaqas adaları xüsusiilə fərqlənir. Belə ki, qeydə alınmış 350 növün yarısından çoxu yalnız Qalapaqos adalarına məxsusdur. Burada əsasən tropik meşələr, maraqlı mimoza və mürəkkəbçiçəkli ağaclar, lianlar, epifitlər yayılmışdır. Bu ərazidə palmanın heç bir növünə təsadüf olunmur.

Mərkəzi və Cənubi Amerikanın zəngin florası var. Bura insanlar üçün faydalı olan bir çox bitkinin - Neğra brasiliensis, castilloa elastica, kinə ağacı, koka, palieandr ağacı, qırmızı sandal, qara sandal, süd ağacı, sümüklü palma (düymə hazırlanır) Carludovica palması (panama şlyapası toxinur), noxud ağacı, ardıc (karandaş və müştuq hazırlanır), vanil geniş yayıldığı ərazidir.

And dağlarının ekvatora yaxın hissələrində kartofun, tütünün, ananasın, yer findığının və bir çox digər mədəni bitkilərin törəmə mərkəzi yerləşir.


Son vaxtlar təbii bitki örtüyünə malik olan ərazilərin xeyli hissəsi antropogen təsirə məruz qalmış, təbii landşaftlar texnogen landşaftlarla əvəz edilmişdir. Xatırladırıq ki, hazırda And yarımvilayətinin ərazisində düyü, şəkər qamışı, tütün, kofe ağacı, kakao ağacı, banan, ananas, vanil, pambıq, maniok, üzüm, aqava, mais, qarğıdalı, çovdar, kartof, xaşxaş geniş plantasiyalarda becərilir.

IV Avstraliya flora vilayəti

Vilayət bütünlükklə Avstraliyanı və Tasmaniya adasını əhatə edir. Tipik avstraliya florası əsasən materikin qərb hissəsində yayılmışdır. Avstraliyanın şimal və şərq hissələrinin florası Maleziya yarımvilayəti florası ilə uyğun gəldiyi üçün bəzi tədqiqatçılar onun ayrı - ayrı hissələrini müxtəlif flora vilayətlərinə aid etmək təklifini irəli sürürələr. Lakin qitənin hər yerində kifayət qədər Avstraliyaya mənsub flora növünə rast gəlindiyi üçün, bütünlükklə Avstraliyanı müstəqil flora vilayəti kimi ayırmak daha məqsədə uyğun sayılır.

Florasına görə zəngin olan bu vilayətdə 12049 növ yayılmışdır ki, bunun 75 %-i, yəni 9037 növü endemlardır. Zəngin floraya malik olan Avstraliya flora vilayətində növlər regionlar üzrə aşağıdakı kimi paylanmışdır. Qərbi Avstraliya - 4384, Cənubi Avstraliya - 2208, Viktoriya əyaləti - 2171, Yeni - Cənubi Uels - 3773, Kvinslend - 4395, Şimali Avstraliya - 2248, Tasmaniya adası - 1127 növ.

Vilayətin qərb və şərq hissələri florasının zənginliyi ilə seçilir. Flora zənginliyi ilə yanaşı, Avstraliyanın bu iki regionu üçün ümumi növlər 10 %-dən artıq deyildir. Bu xüsusiyyət şərq və qərb regionlarının biri - birindən kəskin təcrid olunması ilə əlaqədardır.



Plaun fesileši

Yuxarıda göstərildiyi kimi Avstraliyanın Şərqi və Şimal hissələrində Maleziya florası ilə uyğunluq müşahidə olunursa, qərb hissədə Kaplend və Cənubi Amerika florası ilə uyğunluq mövcuddur. Doğrudan da, Vegenerə görə Avstraliyanın əlaqəsi Hindistan və Seylondan yura dövründə, Cənubi Amerikadan (Avstraliya Amerika ilə Antarktida vasitəsilə birbaşa əlaqəyə malik idi) isə üçüncü dövrdə kəsilmişdir.

Avstraliya şərqedən dağ silsilələri ilə əhatə olunmuş yüksək yayladan ibarətdir. Dağ silsilələri rütubətin qarşısını kəsdiyindən Avstraliyanın daxili hissəsində quru iqlimin hakim olduğu səhra landşaftı hakimdir. Yalnız şərqi hissədə 2000 mm-ə qədər yağıntı düşdüyündən Maleziya yarımvilayətinə oxşar rütubəli tropik meşə landşaftı inkişaf etmişdir. Burada palma və digər tropik bitki örtüyü üçün səciyyəvi olan xeyli cins və növ yayılmışdır. Vilayətin cənub - şərqi hissəsində ağaçşəkilli ayıdosəyi, evkalipt, proteyin, Cyathea, Dicksonia növlərin qarışığından ibarət bitki örtüyü inkişaf etmişdir.

Avstraliyanın qalan əraziləri yağıntının miqdardından asılı olaraq cəngəllik, çöl, kolluq və səhra bitki örtüyü ilə səciyyələnir.

Avstraliya flora vilayətində həmişəyaşıl cinsə, mərsin ailəsinə mənsub olan evkaliptin 400-dən artıq növü yayılmışdır. Avstraliyada evkaliptin belə zəngin olmasına görə onun ərazisində landşaftlar bilavasitə evkaliptin növlərinə əsasən fərqləndirilir. Müxtəlif həyat formasına malik olan bu bitkinin kol və hündürlüyü 150 metrə çatan ağaç növlərinə də rast gəlmək olur. Evkaliptin yarpaqları tiliñə dayandığı üçün günəş şüası torpağa qədər çatır və nəticədə seyrək evkalipt meşələrinin birinci yarusunu zəngin ot örtüyü təşkil edir.

Avstraliya flora vilayətində geniş yayılmış ikinci bitki cinsi 400-dən artıq növü özündə birləşdirən akasiyadır. Akasiyanın müxtəlif növlərinə meşə, çöl və səhra tipli landşaft sahələrində təsadüf olunur.

Avstraliya vilayətini florasının müxtəlifliyini nəzərə alaraq üç əyalətə - Şimal - Şərqi əyalətinə, Qərb və Mərkəzi Yeremeya əyalətlərinə bölgülər.

Şimal və Şərqi hissənin sahil zonasını əhatə edən Şimal - şərqi əyaləti barədə yuxarıda kifayət qədər izahat verilmişdir. Yeremeya əyaləti geniş əraziləri- Mərkəzi Avstraliyanı, şimal - qərbin sahil zonalarını və cənub hissədə xeyli ərazini əhatə etdiyi üçün zəngin və müxtəlif bitki örtüyünə malikdir. Bu əyalət üçün kserofit növlərə mənsub "Skreb" adlanan cəngəlliliklər, səhra, çöl, savanna landşaftları üçün səciyyəvi olan evkalipt, kazaurin, nazikbaldır, ağ ot və s. flora növləri səciyyəvidir.

Avstraliyanın ən cazibədar hissəsi məhz Qərb əyalətidir. Bu əyalətin bitki örtüyünü əsasən cod yarpaq, həməşəyaşıl meşələrə mənsub müxtəlif evkaliptlər, akasiyaşalar, kazuari və proteynlərdən ibarət flora növləri təşkil edir. Savannalarda zambaq, dağlıq ərazi-lərdə antarktidaya mənsub cənub palidi və bir neçə (*Dacrydium*, *Podocarpus*) iynəyarpaqlı növ və cinsə təsadüf olunur.

Avstraliyaya mənsub qədim elementlərdən üç endemik cinsi - *Marcozamia* (15 növü) və *Bowenia* (1 növü), *Cycas* (5 növü) əhatə edən geniş yayılmış saqovnik ailəsi relikdir.

Maraqlı olsa da, təəssüflə qeyd etmək lazımdır ki, Avstraliya flora vilayəti faydalı bitki növlərindən demək olar ki, məhrumdur. Burada meyvə verən bitkilərə təsadüf edilmir. Buradakı evkalipt və akasiya növlərindən dekorativ bitki kimi istifadə olunur. Evkaliptin bir neçə növündən malyariyanın qarşısını almaq məqsədilə bataqlıqların qurudulmasında (o cümlədən Qaf-qazda) istifadə edilir.

Son vaxtlar Avstraliyaya gətirilmiş, taxillardan buğda, arpa, kofe ağacı, üzüm və s. geniş sahələrdə becərilir.

Avstraliyada xüsusi mədəni bitkilərdən heç birinin törəmə mərkəzi yoxdur.

V. Kap flora vilayəti

Afrikanın cənub - şərqi hissəsində kiçik ərazini əhatə edən bu vilayət sərbəst flora vilayətinə mənsub olan bütün göstəricilərə malikdir. Buranın iqlimi aralıq dənizi iqliminə oxşardır. Ərazisi çox kiçik olsa da florası çox zəngin olub 12000-ə yaxın növü birləşdirir.

Vilayətin səciyyəvi xüsusiyyəti - ağac növlərinin zəif olmasından, həməşəyaşıl kolların üstünlüyündən, çoxillik bitkilərin bolluğuundan ibarətdir. Bu vilayətdə nəzərə çarpan ağac növlərinin hamısı tropik Afrikaya mənsubdur.

Vilayətdə həmişəyaşıl bitkilərdən erikanın - 450, proteynlərin - 260, süsənin Pelargonium, Helichrysum və s. növləri geniş yayılmışdır. Proteynlərdən məşhur gümüş ağacı ərazi üçün endemikdir.

Kap flora vilayəti Avstraliya ilə Proteaceae, Drosera, Restionaceae, Epacridaceae, Pelargonium kimi 20-dən artıq növ və cinsə məxsus flora elementləri vasitəsi ilə güclü əlaqəyə malikdir. Lakin Kap vilayətində fillodinli akasiya, Avstraliyada isə şirəli südləyənlərin aloe növünə təsadüf olunmur. Cənubi Amerikada və Kapda Proteynlərin və şəhçiçəklilərin bir neçə növünün yayılmağına baxmayaraq, əlaqələri zəifdir. Kap vilayətinin Holarktika ilə əlaqələri daha zəngindir. Burada holarktikaya mənsub 50-dən artıq növ geniş areala malikdir. Hər iki flora vilayətində qamış, qum otu, cil, ciğ. qaymaqcıçayı, kətan, bənövşə, şəhduran, şirpəncəsi, gicitkən, gül, şiyav kimi növlər geniş yayılmışlar.

Mədəni təsir nəticəsində Kap flora vilayətinin təbii bitki örtüyü xeyli dəyişmiş, onların yerini əraziyə holarktikadan daxil olmuş palid, aralıq dənizi sahillərinə məxsus şam və hətta qızılıağac və s. kimi cins və növlər tutmuşdur.

Xatırlamaq lazımdır ki, Kap flora vilayəti dünyanın müxtəlif ölkələrinə yüzlərlə bəzək bitkisi bəxş etmişdir (erika, pelarqoniya, zambaq, nərgizgülü, süsən və s.). Vilayətdə yerli mədəni bitkiçilik zəifdir. Hazırda vilayətdə digər ölkələrdən gə-

tirilən növlər hesabına üzümçülük, meyvəçilik və bağçılıq güclü inkişaf etdirilir. Florasının müxtəlifliyinə görə Kap vilayəti Qərb sahilin cəd yarpaqlı kolluqları, Şərqi sahilin subtropik kserofil və Karru yarımsəhra rayonlarına ayrıılır.

1. Qərb sahilin codyarpaq kolluqlar rayonu – Bu rayonun florası sərf Kap florasından ibarətdir. Rayon soyuq Benqal cərəyanın təsiri altında olduğu üçün iqlimi Araňq dənizi iqliminə uyğun gəlir. Bitkiləri finbos adlanan yarım kserofil həmişəyaşıl kolluqlardan ibarətdir. Floranın tərkibi süd otu, süsən ağacı, erika, gümüş, kərgədan ağacı, kalipros protsa kimi növlərdən ibarətdir.

2. Şərqi sahilin subtropik kserofil rayonu - əvvəlki rayona nisbətən rütubətli və florasına görə zəngindir. Florasının əsasını Kap ağacı, sarı ağac, ayı döşəyi, palma, banan təşkil edir.

3. Karru yarımsəhra rayonu - Kap flora vilayətinin şimal hissəsində yerləşən bu rayonun bitki örtüyü sukkulent növlərdən təşkil olunmuşdur (tikanlı bitki). Kap flora vilayətini ümumdünya dekorativ florasının mərkəzi adlandırırlar.

VI. Antarktida flora vilayəti

Kap flora vilayəti kimi Antarktida flora vilayəti də qismən kiçik ərazini - Cənubi Amerikanın cənub qurtaracağını (Çili və Pataqoniyanın ərazilərində), Odlu torpağı, bir sıra Antarktidaya məxsus adaları (Folkland, Cənubi Georgi, Kergelen, Kembell, Auklend və s.) əhatə edir. Florasına görə vilayət çox kasibdir. Xüsusilə vilayətin cənub ərazilərində növlərin miqdarına əlavərişsiz iqlim şəraiti daha güclü təsir göstərir. Belə ki, Odlu torpaqda - 615, Folkland adalarında - 115, Auklenddə - 85, Kembell adasında - 61, Çatam adasında - 5 növ qeydə alınmışdır.

Vilayət florasının Yeni Zelandiya florası ilə qohumluq əlaqəsini biruzə verən cənub palidi, Avstraliya ilə Ginnera cinsi, cənub palidi, Cənubi Amerika ilə - Protcaccae növləri göstərilən ərazilər arasında qədim keçmişin əlaqələrini olmasına göstərir.

Ərazi üçün ən çox Cənub palidinin *Nothofagus* - növü, gülçiçəklilərin - Asaspa, çətirlilərdən Azorella və Bolax növləri səciyyəvidir.

Cənubi Amerikanın cənub hissəsinin qərbində qismən rütubətli iqlim şəraitində meşələr, şərqində daha quru iqlimə malik ərazilərdə step səciyyəli landşaft sahələri formalaşmışdır. Bu meşələr cənub palidi, drimis, iynəyarpaqlılardan - *Araucaria imbricata*, *libocedrus*, *Futzroya*, *Saxegothaea*, tropik cins və növlərdən dəfnəyarpaqlılar və mərsin fəsiləsinə mənsub bitkilərlə zəngindir. Odlu torpaqdakı bataqlıqlar, Tasmaniya və Yeni Zelandyada yayılan bataqlıqlarla flora tərkibinə görə uyğundur.

Antarktida materikinin 62° cənub en dairəsində tapılan yeganə çiçəkli bitki nümayəndəsi - *Aira antarctica*-dan başqa heç bir ali növə təsadüf olunmur. Buranın əsas florasını mamır və şibyə təşkil edir.

Qazıntı nəticəsində əldə edilən məlumatlar buzlaşmadan əvvəl bu materikdə ağac növlərinin geniş yayıldığını söyləməyə əsas verir. Cənubi Amerikanın Antarktidadan dördüncü dövrə ayrılması onun florasının inkişafında öz təsirini göstərmişdir. Yuxarıda Afrika, Avstraliya və Yeni Zelandyanın Antarktidadan hələ Yura dövründə ayrıldığını xatırlatmışdıq. Ona görə paleobotaniki və paleocoğrafi tədqiqatlar bu regionların tarixi əlaqələrinin mövcudluğunu sübut etmək imkanı verir.

Vilayət florasının müxtəlifliyinə görə üç yarımvilayətə bölünür:

1. Meşəli subantarktida yarımvilayəti. Cənubi Amerikanın 40° c.en. dairəsindən cənubda qalan ərazilərini əhatə edir. Yarımvilayətin 40° - 48° c.en. dairələri arasında qalan ərazilər rütubətli (2460 mm yağıntı düşən) mülayim iqlim və (orta temperaturu yayda 14° , qışda 8° s.) malikdir. Burada həmişəyaşıl valdivey meşələri yerləşir. Bu meşələrdə anfizori, subdominant vinter, bambuk, Magellan ağacı, libesedrus, Çili kenqurusu geniş yayılmışdır.

2.Meşəsiz subantarktida yarımvilayəti - Yarımvilayətə Odlu torpağın cənub hissəsi və Antarktida materikinin sahil zonası (adalarla birlikdə) daxildir. Kəskin kontinental iqlimə malik olduğuna görə yarımvilayətin bitki örtüyü arktika vilayətinə uyğun gəlir. Bitkisi Azorella, tussok, mamır, şibyə, mərsin kimi flora elementlərindən ibarətdir.

3. Antarktidanın qütb səhraları yarımvilayəti- Yarımvilayətə bütövlükdə Antarktida materiki daxildir. Bura əsasən qabiqşəkilli flora inkişaf etmişdir. Antarktida florasında çiçəkli bitkilərin 10 növü qeydə alınmışdır. Yarımvilayətdə yosunlar və xüsusilə mikroskopik yosunlar geniş yayılmışdır.

III FƏSİL


MATERİKLƏRİN FAUNASI

Materik faunalarının təsnifat prinsipləri. Vahid akvatoriyaya malik okeanlardan fərqli olaraq Yer kürəsinin malik olduğu qurular biri-birindən ayrı düşmüş, nəticədə hər birinin malik olduğu fauna uzun geoloji dövr ərzində bir-birindən asılı olmadan inkişaf etmişdir. Sərbəst tarixi inkişaf mərhələsində hər bir regionun malik olduğu fauna yerli ekoloji amillərin təsiri nəticəsində özlərində fərqli xüsusiyyətlər aşılamışdır. Belə ki, Avstraliya materikinin səhra, yarımsəhra, mələyim iqlimə malik məşə, tropik və dağlıq landşaft sahələrində əsasən kisəlilər yaşayır. Afrikanın cənubunda yerləşən Kalaxari səhrasında gəmiricilərdən iri uzun ayaqlılar, Böyük Səhradan şimalda isə ərəbdovşanı geniş areala malikdir. Deməli, dünya okeanından fərqli olaraq quruda faunanın bölgüsü ekoloji fərqə görə deyil, qurunun ayrı-ayrı vilayətlərində faunanın inkişaf mərhələləri arasındaki uyğunluğa əsaslanaraq aparılmışdır.

Materik faunalarının fərqli xüsusiyyətləri filogenetik, qan qohumluğu münasibətdə özünü kəskin biruzə verir. Məhz, faunanın malik olduğu bu fərqli xüsusiyyət onları qruplaşdırmağa, təbii sistemlərdə vəziyyətlərini müəyyənləşdirməyə imkan verir.

Dünyanın quru faunasının rayonlaşması yuxarıda göstərilən filogenetik xüsusiyyətə əsaslanısa da, faunanın yayılmasında müasir ekoloji şərait əsaslı rol oynayır. Ona görə də, aparılan zoocoğrafi bölgü artıq ekoloji xarakter daşıyır. Bu haqda növbəti bölmələrdə ətraflı izahat veriləcəkdir.

Zoocoğrafi rayonlaşdırında hansı qrupu əsas götürmək kimi mühüm sual meydana çıxır. Məsələ bundadır ki, müxtəlif sistematik qrupa malik olan heyvanlar müxtəlif coğrafi yayılma xüsusiyyətinə malikdirlər.



Yer kürəsinin əsas landşaftları və materiklərin zoocoqrafi vilayətləri.

- 1-Tundra; 2- Tayqa; 3- Sub-tropik və eniya-paqlı meşələr; 4- Rut-batlı tropik meşələr; 5- Çöllə; 6- set ralar; 7- Savar ralar;
 8- Dağlıq eraziləri; 9- Zoocografi vilayətlərin sərhadları; 10- Zoolografi yarı Vilayətlərin sərhadları...
- i- Yeni Zellandiya vilayəti; ii- Avstrya ya vila yeti; ii- Avstra ya yarımvlayəti; ii- Papuas yarımvilayəti; iii- Polir eziya vilayəti;
 iii- Pe meziya yarımvilayəti; iii- Hərəy ya yarımvlayəti; iv- Neotropik vilayət; iv- Cili-pataqoniyə yarımvilayəti;
 iv- Brazilya yarımvilayəti; v- Mer-azi Amerika yarımvilayəti; vi- Antil yarımvilayəti; vi- Məzrə pəskər vilayəti
 vi- Efirpiya vilayəti; vi- Qərbi Afrik yarımvilayəti; vii- Cənubi Afrika yarımvilayəti; viii- Şəqən Afrika yarımvilayəti;
 viii- Hind-Malay vilayəti; viii- Hind yarımvilayəti; viii- Birma-Qışayırımvilayəti; viii- Zond yarımvilayəti;
 viii- Filippin yarırm vilayəti; viii- Səlebəst yarımvilayəti; viii- Holarktik vilayəti...



Bu üç əsas amildən asılıdır:

1. Hər bir sistematik qrupun mövcudluğunu və yayılmasını təmin edən mühit şəraiti labüddür. Belə ki, materik baliqlarının, həmcinin sərf su mühiti üçün səciyyəvi olan digər orqanizmlərin yayılmasını yalnız quruda yayılmış müxtəlif su hövzələri və çaylar təşkil etdiyi halda, məməlilərin yayılmasında su hövzələrinin heç bir rolu yoxdur. Lakin, əksər hallarda çaylar məməlilərin yayılmasına maneçilik törədir.

Əksinə, Tundra və Tayqa zonaları arasındaki təbii mühit bu zona faunalarını- xüsusiələ məməliləri bir-birindən ayırdığı halda, Şimal Buzlu okeani dənizlərinə axan çaylarda baliqlar hər iki zona da eyni növlərdən ibarətdir.

Sürünənlərdə və suda-quruda yaşayanlarda bu fərq çox qabaq şəkildə nəzərə çarpır. Sürünənlərin geniş arealına şoran torpaqlarda və isti səhralarda təsadüf olunduğu halda, suda-quruda yaşayanların əsasən məskunlaşduğu və geniş yayıldığı ərazilər rütubətli regionlardır. Beləki, rütubətlə zəngin olan Moskva ətrafi ərazilərdə suda-quruda yaşayanlardan qurbağanın 10, tritonun üç növünə, sürünənlərin isə yalnız altı növünə rast gəlindiyi halda, isti Orta Asiya səhralarında sürünənlərdən kərtəkələnin 30, ilanın 20, bağanın bir növünə, suda-quruda yaşayanlardan yalnız qurbağalardan iki növə təsadüf olunur.

Zoocoğrafi vilayətlərin müəyyənləşdirilməsi zamanı vilayətin ərazisində müxtəlif meşə, dağ, quraq və rütubətlə zəngin ərazilər olduğundan yuxarıda göstərilən ekoloji fərqlər böyük təsirə malik olmadığından regional xarakter daşıduğundan bölgüyə xələl getirmir. Əksər sürünənlər su içmirlər və onlar üçün lazım olan rütubəti havadan və qida vasitəsilə alırlar. Ona görə də, bu növlərə su hövzələrinin mövcudluğunun o qədər də əhəmiyyəti yoxdur. Lakin, bu qrupa mənsub olan timsah, şirin su bağaları ayrı-ayrı qurbağa və su ilanlarının ekoloji təminatı yalnız çay, göl və bataqlıqlardan birbaşa asılıdır.

2. Heyvanların malik olduğu müxtəlif sistematik qruplar sədləri aşma qabiliyyətlərinə görə biri-birindən kəskin fərqlənirlər. Belə ki, quşlar və yarasaların uçma qabiliyyəti, onların yayılmasına su hövzələrinin və dağ sistemlərinin mane ola bilmədiyi halda,

məməlilərin yayılmasında relyef formaları çox böyük əngəllər tövədir. İlk baxışda nəzəri cəlb edən belə maneələr geniş əraziləri əhatə edən zoocoğrafi vilayətlərin bölgüsüne əsaslı təsir etmir.

3. Zoocoğrafi rayonlaşdırımda mühüm amillərdən biri də müxtəlif sistematik qrupların geoloji yaşın müxtəlifliyidir. Müxtəlif törəmə mərkəzindən, müxtəlif inkişaf şəraitinə malik dövrlərdə formalasən bu qrupların hər birinin yarandığı ilk anlarda şübhəsiz materiklərin quruluşu və buna münasib olaraq, landşaftların paylanması indikindən xeyli fərqli olan ekoloji şəraitə malik idi.

Zoocoğrafi bölgüdə quşların, məməlilərin, həşərtlərin və hətta örtülütoxumluların malik olduqları sistematik qrupların yayılmasında özünü aydın biruzə verən tarixi amil dünyanın biotik baxımdan bölünməsində də əsas amildir. Yuxarıda götərilən sistematik qrupların inkişaf mərhələləri onların uyğun fiziki-coğrafi şəritdə yaranıb yayılması ilə izah olunur. Doğrudan da paleontoloji tədqiqatların təhlili həmin prosesin göstərilən qruplarda eyni vaxtda- üçüncü dövrə getdiyini söyləməyə əsas verir.

Xatırlatmaq lazımdır ki, qurunun zoocoğrafi rayonlaşdırılması heyvanat aləminin bütün qruplarını əhatə edə bilməz. Lakin bu o demək deyildir ki, müəyyən qrupların bir hissəsini nəzərə almadan aparılan zoocoğrafi rayonlaşdırma əksər qruplar üçün yaramır. Əgər növ tərkibindən yan keçib ayrı-ayrı növlərin sistematik əhəmiyyətini nəzərə alsaq (ailə faunanı növdən daha yaxşı səciyyələndirir) rayonlaşmadə məməlilərə və quşlara üstünlük vermək yaxşı nəticə verir. Bu eyni zamanda şirin su balıqlarının, ilbizlərin və həşəratların böyük əksəriyyətinin rayonlaşmasını təmin etmiş olar.

Zoocoğrafi vilayətlərin sərhədləri stabil xətt üzrə o halda aparıla bilər ki, orqanizmlər uzun geoloji dövr ərzində yaşamış, lakin son vaxtlar isə həmin ərazilər iki müxtəlif landşafta parçalanmışdır. Buna vahid materikin faunasını iki hissəyə parçalamış Himalay dağlarını misal göstərmək olar. Bu dağlar qədim tarixə malik olan regionun şimalı - Mərkəzi Asiya hissəsinin sərt iqlimə malik olduğu cənub hissədə, Hindistanın isti və rütubətli iqlimə malik landşaft sahələrini bir-birindən ayıran kəskin sərhəd yaradır.

Belə kəskin (iqlim, relyef, su hövzələri) səddə malik olmayan regionlarda fauna bir ərazidən digərinə keçə bilir. Bunu rayonlaşmadı dəqiqləşdirmək çətindir və onun üçün müxtəlif şərtlər nəzərə alınmalıdır. Hər halda hadisələri sxemləşdirməklə sərhəd xətti keçirmək mümkündür. Bu üsüldən istifadə etməklə Yer kürəsini zoocoğrafi vilayətlərə, yarımvilayətlərə, əyalətlərə və s. bölgülər. Əksər halda vilayətlər arasında sərhəd zolağı ayırırlar.

Sovet alimləri zoocoğrafi rayonlaşmanın ekoloji-landşaft-coğrafi amillərə əsaslanaraq aparılması istiqamətini əsas götürmək fikrini irəli sürürdülər. Bu metodun tədbiqi zamanı bir-birindən kəskin fərqlənən növlərin areallarının üst-üstə düşməməsi xüsusi nəzərə alınmalıdır. Bu metod mürəkkəb olsa da, müasir dövrə faunanın yayılmasının dərin təhlilinə imkan verir. Hələlik zoocoğrafi bölgüdə sərhədləri geniş keçid zolağı kimi qəbul etməklə, Yer kürəsini aşağıdakı zoocoğrafi qurulara və zoocoğrafi vilayətlərə ayılır. (N.A.Bobinskiyə görə)

I. Notogey qurusu (Yeni Zelandiya, Polineziya, Avstraliya vilayətləri)

II. Neogey qurusu (Neotropik vilayət)

III. Paleogey qurusu (Madaqaskar, Efiopiya, Hind-Malay vilayətləri)

IV. Arktogey qurusu (Holarktika vilayəti)

Bəzi tədqiqatçılar Antraktidanı materik vilayəti kimi qəbul etməyi təklif edirlər. Bununla heç vaxt razılaşmaq olmaz. Ona görə ki, Antraktida quruya məxsus faunadan məhrumdur. Onun sahil zonasında yayılmış Pingvin və pərəyayaqlılar okean faunasının tərkibinə daxildir.

I Notogey qurusu

1. **Yeni Zelandiya vilayəti.** Bu zoocoğrafi vilayətə Yeni Zelandiya (Cənubi və Şimalı Styuarta bir neçə kiçik adalarla birlidə), Çatam, Oklend, Kempbell və Antipod adaları daxildir. Norfolk və Quoadalarının faunası Avstraliya və Yeni Zelandiya vilayətləri arasında kecid təşkil etdiyindən, onun hələlik hansı zoocoğrafi vilayətə aid edilməsi mübahisə doğurur.

Ördükler



1. Adı qaza 2. Qırmızı ördék 3. Daraqlı qaza 4. Adı dalğıcı 5. Ala ördék 6. Yaşılıbaş ördék
7. Fitçi cure 8. Mandarininka



1. Adı qaza 2. Qırmızı ördék 3. Daraqlı qaza 4. Adı dalğıcı 5. Ala ördék 6. Yaşılıbaş ördék
7. Fitçi cure 8. Mandarininka

Yeni Zelandiya zoocoğrafi vilayətinin faunası müasir dövrde mövcud olan növlərin ən qədimi olub, mezozyodan müasir dövrə qədər demək olar ki, öz görkəmini saxlamışdır. Faunanın əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir.

1. Yerli məməlilərdən yarananın iki növünə və kəsəyənin yalnız bir növünə təsadüf olunur.

2. Quşların xeyli növü yayılsa da, əsasən endemik dəstəyə mənsub kivinin, iki endemik ailəyə mənsub tutuquşunun (bayquş və nesterkimi) və qismən nəslə kəsilmiş moanın üstünlüyü nəzərə çarpir.

3. Sürünənlərdən yarım sınıfə mənsub vahid müasir Hatte-riya yayılmışdır.

4. Vilayətdə ilanlara təsadüf olunmur.

5. Suda-quruda yaşayanlardan indiki növlər içərisində ən ibtidai xüsusiyyətə malik yalnız bir nümayəndə-liopelmaya rast gəlinir.

Yerli faunanın belə müxtəlifliyi Yeni Zelandiya adalarının Avstarliyadan mezozyon sonuna qədər ayrıldığını sübut edir. Çünkü hələ mezozyoda məməlilər cənub-şərq regionlarına miqrasiya edə bilməmişlər. İlanlar isə hələ formalşamamışlar. (Xatırladırıq ki, ilanlar təbaşir dövrünün sonundan məlumdur) Öz kasıbığına və kəskin endemizminə görə (məməlilərin üç, yuvalayan yerli quşların-87, sürünənlərin-8, suda-quruda yaşayanların bir növü qeydə alınmışdır). Yeni Zelandiya faunası sırf ada faunasından ibarətdir.

Son vaxtlar Yeni Zelandiya faunasında yarım növ təşkil edən polineziya elementinə (siçovul) də təsadüf olunur.

Yeni Zelandiya vilayətinin əsas landşaftını qalın rütubətli meşələr təşkil edir. Meşələrdə hündürlüyü 40 metrə çatan ayıdöşəyilər və müxtəlif sarmaşıqlar geniş yayılmışdır. Yalnız Cənub adasının şərqi sahili boyunca çöllərə məxsus landşaft tipinə təsadüf olunur. Qalan Şimal və Styuart adaları dağlıqdır və buzlaq meşə örtüyünə qədər enir.

Ekoloji baxımdan Yeni Zelandiya faunası qismən quşlarla-xüsusişlə uçmayan quşlarla zəngindir. Birincilərin zənginliyinin əsasını quşlarla qidalanan məməlilərin olmamışı, ikincilərin inkişafının əsasını onların düşmənləri olan ilanlardan və bir neçə məməli növlərindən ərazinin məhrum olmasına dair. Xatırladırıq ki, Yeni Zelandiyada yerli biosenoz çox zəif sıxlığa malikdir ki, bu, ərazi-də növlərin sərbəst inkişafına ekoloji baxımdan təminat verir.

Yeni Zelandiya fauna vilayətinin əsas qruplarının ümumi səciyyəsi aşağıdakılardan ibarətdir: Kivi-üç növdən ibarət olub, dəvəquşular dəstəsinin ən kiçik ölçüyə malik olan nümayəndəsidir. Toyuq boyda olan bu quşlarda qanadlar zəif inkişaf etmiş lələklərdən ibarət olduğundan uçmurlar. Kiçik gözlərə və uzun dimdiklərə malik olan bu quşlar meşə quşları olub, gecələr ova çıxırlar, qurdlar və həşəratlarla qidalanırlar. Bütün digər quşlardan fərqli olaraq kivi ovlarını axtarmaq və tapmaq üçün məməlilərdə buğların rolunu ifa edən dimdiklərin dibindəki tüklərdən istifadə edirlər. Bu orqan ovun istiqamətini müəyyənləşdirməyə imkan verir. Ümumiyyətlə kivi Yeni Zelandiyada məməliləri əvəz edir.

Moa-Xüsusi dəvəquşular dəstəsinə aid olub, Avstraliya dəvəquşusu ilə Kivi arasında keçid təşkil edir. Bu quşların Yeni Zelandiyada 20-ə qədər növünün olduğu müəyyənləşdirilmişdir. Onlardan bəzilərinin boyu 3,25 metrə çatmış. Cənub və Şimal adalarında skeletləri təpiyan digər növlərin ümumiyyətlə qanad-sız olduqları müəyyən edilmişdir. Daşlaşmış skeletlərin tədqiqi göstərir ki, Moa meşə quşu olub, toxum və köklərlə qidalanmış. Şimal adalarında Moalar 350 il əvvəl baş vermiş vulkan püşkürmələri nəticəsində məhv olmuşlar. Cənub adasında Moanın XIX əsrə qədər yaşadığı ehtimal olunur. Moanın cənub ada-sında 200 il əvvəl maori tərəfindən kütləvi şəkildə məhv edilməsi nəzəri cəhətdən əsaslandırılmışdır.

Bayquş tutuquşunun vilayətdə iki növü qeydə alınmışdır. Adı toyuq ölçüsündə olan bu quşlarda qanadlar yumşaq lələk-lərdən ibarət olduğundan uça bilmirlər. Əksinə nəhəng Nestor

tutuşların malik olduğu növlərin hamısı uçma qabiliyyətinə malikdirlər. Nestor tutuğunun kea növü heyvan kimi öz vərdişini asanlıqla dəyişə bilər. Beləki, Yeni Zelandiyada insanlar məskunlaşdıqdan sonra qoyunçuluq inkişaf etmişdir. Kea tutuşları bu qoyunların üstünə qonaraq əvvəlcə onlarda olan həşəratları, sonra isə qoyunların piylərini yeməyə başlamışlar. Nəticədə Kea tutuşları qoyunçuluğun inkişafına əngəl tərəfdən təhlükəli düşmənə çevilmişlər. Vilayətdə endemlərdən Tuya quşu da geniş yayılmışdır.

Uçmaqdan məhrum olan quşlardan yuxarıda göstərilənlərlə yanaşı, sığırçın, sultan toyuğu, pazdimdik vilayətin ayrı-ayrı regionlarında geniş areala malikdirlər. Yeni Zelandiyada ən geniş yayılmış heyvanlardan biri də Hatteriyadır (tuatra). Xarici görkəminə görə kərtənkələni xatırladan bu heyvan həm ölçüsünə (75 s-e qədər), həm də daxili quruluşuna görə ondan kəskin fərqlənir. Bu yarımsinfə daxil olan hatteriyanın ilkin nümayəndələrinin Trias və Yura dövrlərində geniş yayıldığını paleontoloqlar və paleocoğraflar artıq sübuta yetirmişlər. Lakin bu o demək deyildir ki, hatteriya sürünenlərin yer kürəsində mövcud olan ən qədim nümayəndəsidir. Şübhəsiz ki, sürünenlərin müasir dövrə qədər gəlib çatmış qədim nümayəndələrindən biridir. Bu zərərsiz heyvan adətən dəniz sahillərində yuvalayaraq həyatının çox hissəsini suda keçirir, həşarat və qurdalarla qidalanır. Adaların əksəriyyətində onların əsas düşmənləri olan donuzlar tərəfindən tamamilə məhv edilmək təhlükəsi yaranmışdır.

Vilayətdə ən çox yayılmış sürünenlərin nümayəndəsi Polineziya cinsinə mənsub kərtənkələdir.

Yerli suda-quruda yaşayanların ən geniş yayılmış nümayəndəsi quyruqsuz amfibianın ibtidai forması leopelmadır.

Vilayətdə həşəratlara az təsadüf olunur. Burada gündüz kəpənəyinin yalnız 16 növü yayılmışdır.

Avropa müstəmləkəciliyi Yeni Zelandiya vilayətinin faunasının formalşmasına əsaslı təsir göstərmüşdür. Xatırlatmaq lazımdır ki, Yer kürəsinin heç yerində insanlar tərəfindən gətirilən heyvanlar Yeni Zelandiyadakı kimi iqlimə uyğunlaşmışdır. Bu,

ərazidə biosenozun seyrəkliyi və yerli faunanın ibtidai xüsusiyyətləri ilə izah edilir. Yalnız Polinziyalılar ayrı-ayrı vaxtlarda bu əraziyə 600-ə yaxın növ gətirmişlər. Bura həmçinin Avropadan məməlilərdən kirpi, ada dovşanı, adı dovşan, ev siçanı, qara siçovul, boz siçovul, tülkü, dağ siçanı, safsar, gəlincik, qornostoy, dama, nəcib maral, çöl donuzu, qarapaça, Şimali Amerikadan-sığır, Hindistandan Zambar maralı, Himalaydan dağ keçisi, Avstraliya və Tasmaniyadan bir neçə növ kisəli heyvanlar gətirilmişdir. Avropa və Şimali Amerika üçün səciyyəvi olan 20-dən artıq quş növü, Avropa və Amerika çaylarında yaşayan qızılıxallı balıq bu əraziyə köçürüldükdən sonra burada yaxşı inkişaf edərək, geniş yayılmışlar. Hazırda yad növlər nəinki yaxşı adaptasiya olunublar, hətta bir çox aborogenləri ərazidən kənarlaşdırmağa nail olmuşlar. Belə ki, son yüz ildə Yeni Zeləndiyaya məxsus əllidən artıq növ öz arealını tərk etmişdir.


Yeni Zeləndiyanın təbii şəraiti Britaniyanın təbii şəraitinə uyğun olduğundan Avropa faunası bu regionda yalnız ekoloji təminat deyil, həm də öz vətənlərinə bənzəyən fiziki-coğrafi şəraite düşüblər. Lakin göstərilən səylərə baxmayaraq Şimal yarımkürəsinə mənsub ağı kəklik və meşə xoruzunun Yeni Zeləndiya vilayətinə uyğunlaşması hələlik nəticə verməmişdir.

2. Avstraliya vilayəti. Tipik Avstraliya faunası əsasən eyni adlı materiklə yanaşı Tasmaniya, Yeni Qvineya, Bismark arxipelaqı, Solomon və Timor adalarında yayılmışlar. Digər Zond, Selebes və Molukk adalarında Avstraliya və Hind-Malay elementlərinə təsadüf olunduğu üçün bunlar keçid zonası kimi səciyyələnirlər. Hələ keçən əsrin ikinci yarısında Uelles Avstraliya və Hind-Malay vilayətləri arasından, Lebok və Bali adaları arasından və Makassar boğazından keçərək Selebes və Borneo adalarını ayıran kəskin sərhəd xətti keçirməyi təklif etmişdir. Sonralar bu sərhəd "Uelles xətti" adlandırılmışdır. Uellesin fikrincə eni bir neçə mil olan Makassar boğazının ayırdığı Lebok və Bali adalarının faunası arasındaki fərq, heç də Cənubi Amerika ilə Afrika arasındaki fərqdən az deyil. Lakin sonralar aparılan tədqiqatların təhlili göstərdi ki, burada kəskin sərhəd yoxdur və hətta Selevesi faunasına görə Hind-Malaya daha yaxındır.

Kiseliler



1.2



3

1. Kürən kenquru 2. Filander 3. Boz kenquru

Nəticədə əgər sərhəd xətti keçirmək lazım gələrsə onu Lembokla Bali və Molokkla Selebes adaları arasından, yəni "Uelles xətti"dən bir qədər şərqdən keçirmək lazım gəlir. Digər tərəfdən Lord Quo və Norfolk Yeni Zelandiya vilayəti ilə keçid təşkil etsə də onun faunası Avstraliya vilayəti faunasına daha yaxındır.

Qədimliyinə görə Avstraliya faunası Yeni Zelandiya faunasından sonra ikinci yerdə durur. Avstraliya faunasının əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- 1) Birdəlikli məməlilər yalnız Avstraliya üçün səciyyəvidir.
- 2) Kisəlilərlə çox zəngindir. İkikəsicidişlilər yarımdəstəsinə mənsub kisəlilər avtoxtondurlar.
- 3) Ətənəlilərdən vilayətdə yalnız yarasalar, kəsəyən və Dinqo (it) qeydə alınmışdır.
- 4) Avstraliyada dəvəquşlardan yalnız emu və Kazauri endemikdir.
- 5) Balıqlardan ikitənəffüslülər və bircigərlilər endemlərdir.
- 6) Vilayətdə nəzərə çarpan fauna müxtəlifliyi Avstraliya materikinin digər materiklərdən mezozoyun sonunda- Yeni Zelaniyadan sonra ayrılması ilə izah edilir.

Avstraliya vilayəti müxtəlif landşaftlara malikdir. Materikin əksər hissəsi şərq tərəfdən 2000 metrə qədər hündürlüyü malik olan dağlarla əhatə olunmuş yaylalardan ibarətdir.

Dağlıq ərazilərə Tasmaniya, Yeni Qvineya və digər kiçik adalarda da təsadüf olunur. Tropik və subtorpik iqlimə malik olan Avstraliya vilayətinin yalnız cənub hissəsi və Tasmaniya müləyim qurşağa daxildir. Ətraf hissələr və adalar, xüsusişə şimal və şərq hissələr daha çox yağıntı alır. Əksinə, bütün rütubət dağlarda çökdürüldüyündən subtorpikdə yerləşən mərkəzi hissənin iqlimi kəskin qurudur.

Burada gilli, qumlu və şorakətli səhralar qərbdə okean sahillərinə qədər uzanır. Növ tərkibinə görə zəif olsa da geniş sahələr sıx, hündürlüyü 2 m-ə çatan keçilməz tikanlı cəngəlliklər və kolçuqlarla örtülmüşdür. Materikin qərb hissəsinin şimal,

şərqi və cənub ərazilərində qismən çox yağıntı düşdüründən ev-kalıptı və akasiya ilə müşayət olunan savanna və tropik meşə-çöl landşaftı yayılmışdır. Daha rütubətli yerlərdə nadir ağaclarla yanaşı qoyunçuluğun və əkinçiliyin inkişafı üçün yaxşı otlaqlar mövcuddur. Nəhayət, bütün adalar və materikin şimal və şərqi, o cümlədən cənub-qərb qurtaracağı da meşə ilə örtülmüşdür. Yeni Qvineyada, ona qonşu adalarda və şimal-şərqi Avstraliyada bu meşələr sarmaşıqlı, qalın keçilməz meşələrlə əvəz olunur. Avstraliyanın şərqində və Tasmaniyada ayıdöşəyi, evkalıpt və fisdiq-la zəngin subtropik meşələr geniş yayılmışdır.

Yeni Zelandiya və Polineziyaya nisbətən zəngin biosenoza malik olmasına baxmayaraq Avstraliya fauna vilayətində iri yırtıcılar mənsub bir növə-dinqoya təsadüf edildiyi halda otyeyən məməlilərə ümumiyyətlə təsadüf olunmur.

Katıratmaq lazımdır ki, Avstraliya faunası bütün vilayət boyu landşaftın müxtəlifliyindən asılı olmayıaraq bir tiplidir. Dəqiq təhlil apardıqda bəzi müxtəliflik nəzərə carpsa da, bu fərq ümumiyyətlə böyük təsirə malik deyildir. Yalnız müəyyən müxtəlifliyə Yeni Qvineya, ona yaxın adalar və rütubətli meşələrlə örtülmüş Şimali Avstraliyada rast gəlinir. Belə müxtəliflikləri nəzərə alaraq Avstraliya zoocoğrafi vilayətini iki yarımvilayətə - xüsusi Avstraliya və Papuas yarımvilayətlərinə ayırlar.

1. Xüsusi Avstraliya yarımvilayətinin tipik faunası əksər Avstraliyanı və Tasmaniyani əhatə edir. Bu yarımvilayət kisəlilərin 100-ə yaxın endemik növünün məskunlaşdığı ərazidir. Bu yarımvilayət üçün kisəli kenquru, kisəli köstəbək və kisəli ayıkoala xüsusilə səciyyəvidir. Yalnız bu yarımvilayətdə açıq ərazilərdə ördəkburun və quşlardan emu, materikin cənub-şərqi hissəsindəki qalın meşələrdə isə liraquyruq yayılmışdır. Yarımvilayətdə kərtənkələnin aqama ailəsinə mənsub növü - bəlgəli kərtənkələ, zərərsiz güvə, gekkonlardan-gödəkquyruq bütün ərazini əhatə edirlər.

Aspidələrə mənsub olan ilanların Avstraliyada yayılan növlərinin üçdə-ikidən çoxu zəhərlidir.

Kiseliler



1.2



3

1. Bandikut 2. Koala 3. Bombat

Bir neçə endemik növə malik olmasına baxmayaraq (yalnız tasmaniyada kisəli canavar və kisəli şeytan yayılmışdır) ümumiyyətlə faunasına görə cənub-şərqi Avstraliyaya daha yaxındır.

Bu yarımvilayətə Avropa müstəmləkəciliyi xüsusilə güclü təsir göstərmişdir. Savannalarda yayılan ağacların və meşələrin yarından çoxu avropalılar tərəfindən məhv edilmiş, bir çox heyvan və quş növlərinin arealı kəskin şəkildə kiçilmişdir. İri kenquru və Vombantların xəz-dərilərinin vurğunu olan avropaların təsiri nəticəsində növlərin sayı xeyli azalmış, kisəli ayı-koala yalnız qoruqlarda qalmışdır.

Avstraliyada avropalıların gətirdikləri heyvanlar (ada dovşanı, tülkü, vəhşi atlar) sürətlə artmış və Avstraliyanın adı heyvanlarına çevrilmişlər. Bir vaxtlar daxili Avstraliyin səhralarında vəhşi dəvələr geniş yayılmışdır. Əraziyə gətirilən quşlar yerli şəraitə tez uyğunlaşmış, hətta əraziyə məxsus aborigenlərin bir hissəsini sıxışdırıb çıxarmağa müvəffəq olmuşlar. Bu qrup quşlardan sərçə və sığırçın dəstələri bütünlükə mədəni landşaftları zəbt edərək ərazinin daimi sakinlərini öz yerlərini tərk etməyə məcbur etmişlər.

Vilayətin şimal hissəsini əhatə edən Papuass yarımvilayətinin faunası əsasən rütubətli tropik meşələrin yayıldığı Yeni Qvineyada çox zəngindir. Bu yarımvilayətdə kisəlilərin əsasən ağacaçıxan növləri (ağac kenqurusu, kus-kus) üstünlük təşkil edirlər. Yuxarıda göstərilənlərlə yanaşı Yexidnanın əccadı olan proyexidna da ərazi endemlərindəndir. Yarımvilayətdə toxum və meyvələrlə qidalanan, gündüzlər ağaclarдан asılı vəziyyədə həyat tərzinə malik iri yarasalar geniş yayılmışdır. Yalnız buranın qalın meşələrində kazaurilər gizlənib qala bilmışlər. Yarımvilayətdə iriayaqlı toyuq, cənnət quşu, çəpər quşu geniş areala malikdir. Vilayətin bu yarımvilayətində timsah, su ilanı, yumşaqdərili bağa, ağac qurbağası (kvakşı) və adı qurbağa endemik qrupun əsasını təşkil edirlər.

Ümumiyyətlə vilayətin şimal hissəsini əhatə edən bu yarımvilayət Papuass kimi təqdim olunsa da bir tərəfdən Hind-Malay,

diger tərəfdən Polineziya vilayətləri arasında keçid təşkil edir. Yarımvilayətin faunasında Timor, Bismark, Solomon adaları faunası ilə qohumluq güclü nəzərə çarpir.

3. Polineziya fauna vilayəti. Bu vilayət okeaniyanın şərqdə Yeni Kaledoniyanadan, Karolin və Marian adalarından, şimalda Havay, cənubda Tuamotu adalarına qədər yayılan bütün kiçik adalarını əhatə edir. Vaxtilə Yeni Qvineyani Yeni Zelandiya adası ilə birləşdirən Yeni Kaledoniya adasından başqa bütün qalan adalar vulkan və ya mərcan mənşəli adalardır. Bu adalardan bəziləri düzənliliklərdən ibarət olub, zəif inkişaf etmiş kokos palması yayılan qismən quraq sahələrdən, bəziləri isə qayalıq ərazilərə malik olub, güclü inkişaf etmiş qalın rütubətli meşələrdən ibarət bitki örtüyüne malikdirlər.

Okeaniyanın adalarının faunası əsasən zəif göstəricilər ilə səciyyələnir. Okeaniya adalarında: Yarasa və bir neçə kəsəyəndən başqa məməlilərə, Timsaha, Şirin su və quru bağalarına, bir neçə su ilanından başqa zəhərli ilanlara və suda-quruda yaşayanlara təsadüf olunmur. Şirin su balıqları kecid xarakterli olsa da, qismən yayılmışdır. Vilayətdə faunanın daha çox müxtəlifliyə malik növünü quşlar təşkil edir.

Polineziya vilayətinin faunası iki ekoloji-fauna qrupundan ibarətdir. 1. Dəniz sədlərini aktiv və ya passiv hərəkətlə keçə bilən qruplar. 2. Bu regiona təsadüfən düşüb inkişaf edib yayılan qruplar. Birinci qrupa Madaqaskardan başlayıb bütün polineziyada yayılan və Havay adalarından Yeni Zəlandiyaya qədər heç bir növü mövcud olmayan uçan tülküllerin iki növü salanqanın 70-ə qədər növü, göyərçinin bir çox növü, acgöz balıqcılkimilər, gekkon və s. dəniz və okean sularının onların miqrasiyasına əngəl törədə bilmədiyi növlər addır.

İkinci yüksək sistematik ranqa, Yeni Kaledoniya üçün səciyyəvi olan və durna kimilər ailəsinə aid edilən kaqu, Havay adalarında yayılan endemik çiçək cibini, adalarda yayılan tutuquşular mənsubdur. Yeni Kaledoniyada yayılan iquan kərtənkələsi avtoxton qrupunun əsas növlərini təşkil edirlər.

Polineziya vilayətinin faunası əsasən ada faunasından ibarət olub, başqa materik vilayətlərindən kəskin şəkildə fərqlənir.

Tekdirnaqlilar



1. Sumatra kergedani 2. Vağ tapiri 3. Düzənlilik tapiri

Xatırladırıq ki, şərqə doğru Okeaniya adalarının faunası kasıblaşaraq Avstraliya faunasından fərqli növlərlə əvəz olunur. Bəzi tədqiqatçılar Havay adalarını sərbəst vilayət kimi ayırmağı təklif etmələrinə baxmayaraq, faunası kasib və müxtəlifdir. Buranın faunası sırf ada xarakterli olub, az növ yiğimina malik olsa da endemliyi ilə fərqlənən xeyli qrupların yayıldığı regiondur. Belə endemik qruplardan havay çiçək çibini, quru ilbizi ailəsinin arealı bütün ərazini əhatə edir. Havay adasında ada faunasına xas olan çiçək çibininin 35 növü, 17 cinsi, ilbizlərin isə 475 növü məlumdur. Havay adaları dəniz dibindən qalxdığı dövrdən indiyə qədər ona təsadüfən 6-7 materik quşunun düşdüyü guman olunur. Lakin hazırda adaptasiya nəticəsində bu quşların Havay adasında 55-ə qədər növü formalaşmışdır. Burada biose-nozun zəifliyi təsadüfi düşən yad növlərin asan adaptasiya olunmasına şərait yaradır. Belə ki, hazırda yaşayış məntəqələri ətrafında Hind sığırçını, Sinqapur qurquru, Avropa sərçəsi, Avstraliya tutuquşuları geniş yayılmışdır.


Havay adaları sürünenlərə və həşratlara görə Polineziyaya yaxın olsa da, onda neotropik vilayətin faunasına böyük uyğunluq nəzərə çarpar.

Ərazinin ayrı-ayrı regionlarında müxtəlifliklər nəzərə çarpsa da, vilayətlər arasında ümumi uyğunluğu eks etdirən amillər də kifayət qədərdir. Beləki, 200-dən çox növü özündə birləşdirən balsoranlar ailəsinin nümayəndələrinə Avstraliyada, Yeni Zelandyada, Yeni Qvineyada, Molukk adaları və Okeaniyada təsadüf olunur. Bu quşların bütünlükə Notogey qurusunda yayılmasının əsas səbəbi balsoranların qidasının əsasını təşkil edən evkaliptin geniş areala malik olmasıdır.

Qurunu digər regionlardan fərqləndirən əsas amillər hər üç vilayətdə, planetin digər regionlarında geniş yayılmış gürzəyə, kərkəsə, ağacdələnə, vüroklara, qaratoyuğa və ətənəli məməlilərin heç bir nüayəndəsinə təsadüf olunmamasından ibarətdir.

Belə göstəricilərə əsaslanaraq bu üç vilayəti vahid bir quruda, Notogey qurusunda birləşdirirlər.

Haosinler, sığırçınlar ve sığırınabenzer durna



1. Xallı üçlelek 2. Sultanka 3. Haosin 4. Pazdimdik 5. Adı sığırçın 6. Kiçik iyrənc 7. Suferesi
8. Arama

II Neogey qurusu

4. Neotropik fauna vilayəti. Neotropik vilayət Notogey qurusunun yeganə zoocoğrafi vilayəti olub, bütünlük lə Mərkəzi və Cənubi Amerikanı, o cümlədən Vest-Hind adalarını əhatə edir. Mərkəzi Amerikada tipik neotropik fauna ilə yanaşı Şimali Amerika üçün səciyyəvi növlərə də təsadüf edilsə də bu ərazi neotropik fauna vilayətinin tərkibinə aid edilir. Vilayətin şimal sərhəddi Meksika yaylasının cənub yamacı boyu 20° şimal enliyini keçərək şimal tropikinə kimi uzanan rütubətli tropik meşələrin şimal sərhəddi boyu Sakit okeandan Atlantik okeanı sahil-lərinə qədər uzanır.

Zəngin və müxtəlif faunaya malik olan neotropik vilayət aşağıdakı səciyyəvi xüsusiyyətləri ilə fərqlənir.

1) Kəmdişlilərin vilayətin ərazisindən şimalda yayılan bir neçə növü (zirehlilər və ərincəklər) istisna olmaqla hamısı avtoxtondur.

2) Kisəlilərin iki yarımdəstəsi (çoxkəsicidişlər və seno-lestlər) endemlərdir.

3) Zəngin enliburun meymunlar yarımdəstəsi avtoxton və endemikdir.

4) Həşəratyeyənlər dəstəsi zəif inkişaf etmişdir.

5) Vampirlər ailəsi geniş yayılmışdır və əsasən endemikdir.

6) Gəmiricilər çox müxtəlif olduğundan, əsas qrupları endemlərdən ibarətdir.

7) Gövşəyənlərdən maral və dəvə (lama) geniş yayılmışdır.

8) Quşlar çox müxtəlif olub, əksəriyyəti yüksək ranqa malik qruplar olduğundan endemikdirlər. Vilayətdə endemik qrupların əsasını amerika dəvəquşusu rea, Tinamu, Hoasin, palamedlər, tukan və amerika kərkəsi təşkil edir.

Neotropik vilayətin zəngin faunaya malik olması Cənubi və Mərkəzi Amerikanın bitki və heyvanat aləminin inkişafı üçün əlverişli şəraitə malik olan tropik rütubətli meşələrlə zənginliyi ilə izah edilir. Neotropik zoocoğrafi vilayətinə daxil olan ərazi-lərin 80% dən çoxu tropik meşələrlə örtülüdür. Landşaftın

müxtəlif formalarına (qalın tropik meşələr, geniş savannalar, müxtəlif xüsusiyyətə malik çöllər, quru səhralar, böyük dağlar və yaylalar) malik olduğundan zəngin fauna müxtəlifliyi ilə digər vilayətlərdən fərqlənir. Lakin, Cənubi və Mərkəzi Amerika faunasının dərin elmi təhlili onun ümumi tarixi inkişafa malik vahid birlikdən ibarət olduğunu söyləməyə əsas verir. Bunu hər iki regionda geniş areala malik olan zirehlilərin, dəniz donuzu-nun, kəsəyənin, quşlardan tinamu, amerika kərkəsinin mənsub olduqları qrupların geniş yayılması əsaslı şəkildə təsdiq edir.

Katırlatmaq lazımdır ki, Neotropik vilayətin faunasının müxtəlifliyi tarixi amillərlə izah edildiyi halda, heyvanat aləminin yayılması əsasən vilayətin müasir ekoloji-coğrafi şəraiti ilə izah edilir.

Cənubi Amerikanın qərb sahilləri boyu materikin iqliminə və bitki örtüyünün yayılmasına güclü təsir göstərən nəhəng And dağları uzanır.

Ekoloji-coğrafi xüsusiyyətlərinin təhlili And dağlarının cənubi Amerikaya göstərdiyi təbii-tarixi təsirləri nəzərə almaqla, onu iki hissəyə bölməyə əsas verir:

1. Əsasən yayla, çöl və səhra landşaftına malik cənub-qərb və

2. Bütünlükə tropik meşələrlə örtülü olan-şimal-şərq. Cənubi Amerikanın bu iki hissəsi heyvanat aləminin müxtəlifliyinə görə də kəsgin fərqləndiyindən, neotropik vilayəti dörd yarımvilayətə ayıırlar.

Kemdişliler ve kelezler



1. Qarışqayeyən
2. Zirehli

3. Örincək
4. Çin kertenkelesi

1. Çili-Pataqoniya yarımilayəti. Materikin cənub hissəsində mələyim qurşaqda yerləşən sahələrlə yanaşı, And dağları və Sakit Okean sahilləri boyu ensiz zolaq şəklində ekvatora qədər uzanan əraziləri əhatə edir. Vilayətin ərazisi əsasən pampa adlanan geniş çöllərlə, yarımsəhra və səhralarla, meşəsiz çılpaq yayla və dağlarla səciyyələnir.

And dağlarının müasir yüksəkliyə qalxması yaxın geoloji keçmişdə-pliosendə baş vermişdir. Bunu Boliviya ərazisindən qazıntı zamanı indiki meşə örtüyündən xeyli yüksəkdə tropik meşə florاسının təpiləsi da sübut edir. Paramo elementlərinindən (qaşqaldaq, sarı kəpənək) olan faunanın şimal regionlarından And dağları vasitəsilə cənubi Amerikaya düşməsi 3-cü-4-cü dövr buzlaşmasının təsiri ilə əlaqələndirirlər. Cənubi Amerikanın cənub-şərqi hissəsindəki dağlıq ərazilərdə yayılan növlərin əsas törəmə mərkəzi Argentina pampaları hesab edilir. Bunlardan And silsiləsində kisəlilərlə yanaşı bir neçə (pudu maralı, eynəkli ayı) cavan reliktlərin Çili və Peru ərazisində müasir dövrdə yayıldığı aşkar edilmişdir.

Geniş Argentina pampalarında və səhralarında səciyyəvi nandu ilə yanaşı bir çox gəmiricilər geniş areala malikdir. Buenos-Ayresdən Pataqoniya qədər (MDB ərazisində yayılmış baybak və bataqlıq yenotuna oxşayan) viskaşa sürü ilə yaşayır. Pataqoniyada ekoloji baxımdan dovşanı əvəz edən qaçağan Mara, digər məməlilərdən pampas pişiyi, pampa maralı, qunduz, müxtəlif zirehlilər, cənubi Amerikanın ən iri yırtıcıları olan və odlu torpaqdan Çili-Pataqoniya səhralarına qədər yayılan Magellan iti geniş yayılmışdır.

Cənubi Pataqoniyadan Şərqdə yerləşən meşəsiz Folkeend adaları bütün il boyu güclü küləklərin təsirinə məruz qaldığından (Pataqoniya faunasına uyğun olsa da) kasıb faunaya malikdir. Burada quşların 20, həşəratların 79 növü qeydə alınmışdır.


Çili-Pataqoniya zoocoğrafi vilayətində meymunlar, tapir, ərincək, qarışqayeyən, yenotun, tukan və b. bir çox meşə quşları və heyvanlarının yayılmasıdır.

Ümumiyyətlə yalnız Çili-Pataqoniya vilayəti üçün səciyyəvi olan 74 cinsdən 26-i endemlərdir.

2.Braziliya yarımvilayəti Cənubi Amerikanın şimal, şərq və mərkəz hissələrini bütünlüklə əhatə edir. Landşaftının əsasını Amazon hövzəsində ən yüksək sıxlığa çatan rütubətli tropik Qley meşələri təşkil edir. İlin yağışlı dövründə yarpaqlayan savanna tipli meşələr ikinci yeri tuturlar. Belə sahələr Braziliyanın dağətəyi hissələrində geniş yayılmışdır. Yarıvvilayətdə mərkəzi Braziliya kamposu ilə yanaşı Venesuela və Qvianada yayılan meşəsiz lyanoslara da təsadüf olunur.

Tropik bitki örtüyünün bolluğu və müxtəlifliyi Cənubi Amerika faunasının zənginliyinə və müxtəlifliyinə şərait yaratmışdır. Ona görə də dünyanın heç yerində Braziliya vilayətində yayılan ağacaçıxan fauna növü qədər canlılara təsadüf edilmir. Meşə məməlilərinin eksəriyyəti (enliburun meymun, opossum, ağacqarışqayeyəni, tirəndaz, yenot, kinkac) uzun quyruqluları ilə fərqlənirlər.

Büğlemeşmalar



1. Cenubi Amerika büğlemeşmunu 2. Tananika büğlemeşmunu


Braziliya yarımvilayətinin faunası çox zəngindir. Ümumiyyətlə bu yarımvilayət enliburun meymun, hörümçək şəkilli meymun, ərinçək, tapir, opossum, tutuquşu, ağacdələn, yarasa, tukan, nəhəng piton, ağac qurbağası, gözəl kəpənəklər, iri böcəklər və hörümçəklərin vətənidir. Şirin sularında müasir ikitənəffüslü lepidosiren və quyruq hissəsində gücü 300 volta çatan elektrik sahəsi olan Uqrı (ankivil) baliqları yayılmışlar. Quşlardan hoasin, suda-quruda yaşayanlardan quru qurbağasına bənzər iri tipa, yırtıcılarından kolluq iti endemlərdəndirlər.

3. Mərkəzi Amerika yarımvilayəti. Yarımvilayət hər iki Amerikanı birləşdirən ensiz aralığı əhatə edir. Dağlıq ərazilərdə yerləşən bu yarımvilayət cənubi Amerikanın And və Şimali Amerikanın Kordilyer silsilələrinin əksinə olaraq enlik istiqamətində uzanır. Müxtəlif landşaft formalarına malik olsa da, palmanın dominant olduğu qalın, rütubətli tropik meşə landşaftı təşkil edir. Mərkəzi Amerika yarımvilayətinin faunası Braziliya faunasına (tapir, meymun, qarışqayeyən) yaxın olsa da, bir çox şimali amerika növləri ilə (yereşən, dələ, tarla siçanı, kisəli siçovul) də zəngindir. Mərkəzi Amerikada kifayət qədər endemik qruplar yayıldığı üçün ona keçid zona kimi baxmaq olmaz. Burada Neotropik ailə qrupuna və Şimali Amerika faunasına xas olan növ və cinslər ərazinin daimi sakinləri fonunda yayıldığından Mərkəzi Amerikani xüsusi vilayət kimi ayıırlar.

4. Antil yarımvilayəti. Venesuela və Florida arasında yerləşən, Vest-Hind adaları neotropik faunasına malik olması ilə səciyyələnir. Bu ərazinin faunasında Braziliya faunası ilə uyğunluq nəzərə çarpır amma, onda olan müxtəliflik Kuba, Yamayka, Haiti, Puerto-Riko, Baham və Kiçik Antili adalarını əhatə edən əraziləri də bu yarımvilayətdə birləşdirmək məqsədə uyğun hesab edilir. Rütubətli tropik meşələrə, Meksika yarımsəhralarına bənzər quru savannalara və subalp çəmənlərinə mənsub landşaftlara malik olmasına baxmayaraq, Antil yarımvilayətinin faunası zəif inkişaf etmişdir.

Burada məməlilərin yalnız üç cinsi (borudışlılər), həşəratyeyənlərə və gəmiricilərə mənsub olmaqla adaların əksəriyyətində yayılmışlar. Quşlardan yarımvilayətdə todi, nazikdimdik, qaz, qu endemidlər. Adalarda yarasa, salamandr, ilbiz, manqust, adi kəsəyən geniş areala malikdir.

Zehersiz ilanlar



1. Mercan aspidi

2. Amerika koramali

Döyənəkayaqlılar



1.2



3

1. Örebistan dəvəsi 2. Mərkəzi Asiya dəvəsi 3. Cənubi Amerika laması

Antil yarımvilayəti qədim dövrlərdə Şimali Amerika, son dövrlərdə Mərkəzi Amerika ilə dəfələrlə əlaqəyə malik olmuş və dəfələrlə dəniz transqresiyasına məruz qalmışdır.

III PALEOGEY QURUSU

5. Madaqaskar fauna vilayəti. Vilayət eyni adlı ada ilə yanaşı Seyşel, Amirant, Komor, Maskaren, Reyunion, Mavrikiya, Rodrikes və s. kiçik adaları əhatə edir. Bir çox göstəricilərinə görə bu adaların faunası Madaqaskar faunasından fərqlənir.

Tədqiqatlar göstərir ki, Madakasqar faunası əsasən qədim Afrika faunasından törəmiş və əsasən aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:

1) Ərazidə endemik ailəyə mənsub tüklü kirpi və ya tenrek yüksək növ müxtəlifliyinə və zənginliyinə görə fərqlənirlər. 2) Yarımmeymunlardan endemik ailəyə mənsub lemurlar geniş areala malikdir. 3) Vilayətdə endemik ibtidailərdən viver və fossllara bütün adalarda rast gəlinir. 4) Yırtıcılardan viverdən, dırnaqlılardan madaqaskar donuzundan başqa Afrikada geniş yayılmış dırnaqlıya, yırtıcı və meymuna təsadüf edilmir. 5) Vilayətdə geniş yayılmış tenrek, İquan və yatağanların olması yarımvilayətlə neotropikin qədim əlaqələrinin mövcudluğuna dəlalet edir.

Madaqaskarın daxili hissəsi dağlıq ərazilərlə, şərq hissəsi qalın tropik meşələrlə, cənub hissəsi isə səhra landşaftı ilə səciyyələnir. Ekoloji baxımdan Madaqaskar vilayəti ağaca çıxan, meyvə ilə qidalanan növlərin üslünlüyü, otyeyənlərin olmaması, iri yırtıcılardan heç bir növün yayılmaması və quşlardan kərkəsə təsadüf olunmaması ilə fərqlənir.

Avstraliya kisəlilərin, Cənubi Amerika kəmədişlilərin, enliburun meymunlarının törəmə mərkəzləri olduğu kimi, Madaqaskar da tenrek və lemurların törəmə mərkəzi hesab olunur.

Tüklü kirpiler və tenrekler borudişlilərdən sonra ətənəli məməlilərin ən ibtidai növü hesab edilir. Tüklü kirpilerin vilayətdə 10 cinsi, 20-dən artıq növü qeydə alınmışdır. Həşəratye-

yənlərin ən iri növü uzunluğu 40 sm-ə çatan adı tenrekdir. Digər həşaratyeyənlərdən yalnız yereşənin iki növünə təsadüf olunur.

Madaqaskar vilayətində yarasalarla yanaşı Cənubi Asiyadan Avstraliyaya, Polineziyaya qədər yayılan uçan itlərin bir neçə növü, gəmiricilərdən dağ siçanı, dırnaqlılardan madaqaskar donuzu, yırtıcılardan ibtidailərə mənsub foss, viver, yarımmeymunlardan Lemur, katta, cırdan Lemur, indri, ay-ay, əlayaqlılar geniş yayılmışdır.

Quşlardan endemik növlərə mənsub sığırça kəklik, nəhəng qanadsız epiornis, uçmayan göyərçin (indi nəslə kəsilən dront) yayılmışdır.

Sürünənlərdən vilayətdə iquan, yatağan, Xamelion nəhəng bağa, fil bağası geniş yayılmışdır. Xatırlamaq lazımdır ki, Madaqaskar vilayətində zəhərli ilana təsadüf olunmamışdır.

Vilayətdə yayılan onurğasızlarla Hind-Malay və Neoptropik ərazilərə məxsus onurğasızlar arasında uyğunluq nəzərə çarpır.

Primatlar



1,2



3,4



6,7

1. Qotru koati 2. Kerən uakarı 3. Küren meymun 4. Adı meymun 5. Oynağan 6. Makak
7. Mandril 8. Hibbon

6. Efiopiya fauna vilayəti. Bu zoocoğrafi vilayətə Böyük Saxara səhrasından cənuba bütün Afrika materiki, Ərəbistan yarımadasının cənub hissəsi, Skotta və Afrikadan qərbdə yerləşən bir çox xırda adalar daxildir. Yaşıl Burun, Madeyra və Kanar adaları coğrafi baxımdan Afrika qitəsinə daxil olmasına baxmayaraq, faunasına görə Avropaya daha yaxın olduğundan, bu adalar və Böyük Səhra, Ərəbistan yarımadasının əksər hissəsi keçid xarakterli faunaya malik olduqlarından Holarktikaya aid edilirlər.

Tipik materik faunasına malik olan Efiopiya zənginliyi və müxtəlifliyi ilə səciyyələnir. Bu vilayəti aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:

1) Məməlilərin endemik dəstəsinə daman və borudişlər, quşların endemik dəstəsinə isə afrika dəvəquşu aiddir.

Borudişlilər yalnız Efiopiya üçün səciyyəvi olduqları halda, daman və dəvəquşular Efiopiya ilə yanaşı, ondan kənarda, şimal-şərq ərazilərdə də geniş yayılmışdır. Vilayətdə endemik məməlilərdən qızılı göstəbək, yereşən samur, uçan sincab, iy-nəquyrıq sincab, uzunayaq, zürafə, qızal zəngin və çox müxtəlif növlərə malikdirlər.

2) Efiopiya faunasında (kərtənkələ, fil, meymun, kərgədan, maral və s) Hind-Malay faunasına mənsub məməlilər ailəsinin uyğun növləri geniş yayılsa da, cinslər arasında əsaslı fərq nəzərə çarpır.

3) Digər vilayətlərdən fərqli olaraq Efiopiyada ayı, maral və göstəbək kimi məməlilər ailəsinə təsadüf olunmur.

Cütdimadıllar



2.3.



4.5

1. Su keçisi 2. Adı dik-dik 3. Qara antilop 4. Topi 5. Mavi qnu

Efiopiya vilayeti, o cümlədən bütün Afrika dəniz səviyyəsin-dən xeyli yüksək nəhəng dağlarla səciyyələnsə də cənub və şərq hissədə bu dağların orta yüksəkliyi yağıntının paylanması və bitki örtüyünün formallaşmasında ikinci dərəcəli təsirə malikdir. Vilayətin əksər hissəsi tropik meşə, çöl və -savanna bitkileri ilə örtülüdür. Ərazinin qalan hissələri quru otlaq sahələri, quraqlığa davamlı ağacların yayıldığı quru çöllər və isti dövrlərdə yarpağını tökən meşələrdən ibarətdir. Yalnız Qvineya körfezindən ekvator boyu Nyasa gölünə qədər uzanan ərazi rütubətli tropik meşələrlə örtülüdür. Vilayətin Şimal hissəsində savannaları susuz səhra əvəz edir. Eyni hal cənub hissədə dənizdən ensiz subtropik zolaqla ayrılan geniş ərazidə də müşahidə edilir.


Efiopiyanın heyvanat aləmi ekoloji baxımdan biotopun bolluğu ilə səciyyələnir. Burada iri otyeyənlərin (antilop, qazeli və s) inkişafına təkan verən savannalardır. İnləqlərin inkişafı ilə yanaşı iri yırtıcıların da inkişafına səbəb olmuşdur.

Vilayətin heyvanat aləmində zəngin müxtəliflik və endemiklik ərazinin tarixi inkişafı və coğrafi mövqeyi ilə six əlaqədardır. Ümumiyyətlə Efiopiya faunası vilayətin bütün ərazisi boyu birtiplidir. Bu-na baxmayaraq faunanın ikinci sıraya mənsub kompleksində üç müxtəliflik nəzərə çarpıldığından burada üç yarımvilayət ayrılır. Əsas nüvəsi savanna iridırnaqlılarından ibarət olan Şərqi Afrika yarımvilayəti, Mərkəzi Konqo çökəkliyi olan tropik meşələrdə yayılan faunanı səciyyələndirən qərbi Afrika yarımvilayəti, səhra formasiyasının əsas rol oynadığı Cənubi Afrika yarımvilayəti. Təbiidir ki, bütün üç yarımvilayətlər arasında geniş keçid zolağı mövcuddur.


1.Şərqi Afrika yarımvilayəti. Savannalarla zəngin olmaqla yanaşı, Abissina ərazisində yayılmış dağ landşaftı da inkişaf etmişdir. Əgər Avstraliya üçün kolluqlar, Cənubi Amerika üçün rütubətli tropik qalın meşə və cəngəlliklər səciyyəvidirsə, Afrika üçün bu materikin yarısından çoxunu əhatə edən savannalar səciyyəvidir. Tipik savannalar hündürlüyü bir neçə metrə çatan çod otlarla örtülmüş geniş təpəli düzənlik və yaylalardan ibarətdir.

Əlbəttədə Şərqi Afrika yarımvilayətində müxtəlif xüsusiyyətlə savannalar dominant olmaqla yanaşı, isti səhra, ada şəklində rütubətli tropik meşələr, Abissiniya dağlıq landşaftlarında geniş yayılmışlar.

Yırtıcılar



1.2



3

1. Gillik pişiyi

2. Yaquar

3. Şir

Bu yarımvilayətin faunası çox zəngin olmaqla iri otyeyən heyvanlardan antiloplar, qazeli, zürafə, vəhşi camış, begemont, fil, kərgədan, zebr, şir, uzunqulaq it, firçaqulaq donuz, canavar, çäqqal, tülükü və s. geniş yayılmışdır.

Quşlardan yarımvilayətdə dəvəquşu, sapsar, kərkəz, balso-
ran, sesarka, turac, çəkicbaş vağ, balinabaş vağ, ailə səviyyə-
sində geniş yayılmışlar.

Abissaniyanın dağlıq ərazilərində Efiopiyanın yeganə keçi
nümayəndəsi abissiniya keçisi və pavian geldə nəslə kəsilməkdə
olan növlər kimi qorunur.

2.Cənubi Afrika yarımvilayəti. Bu yarımvilayət geniş savanna, kiçik subtropik meşələr, qismən dağətəyi ərazilərdə rütubətli subtropik codyarpaq meşə landşaftları ilə səciyyələnir. Bunlarla yanaşı Kalaxarinin susuz səhra və yarimsəhra landşaftları da geniş əraziyə malikdir. Cənubi Afrika faunası ilə Şərqi Afrika faunasında ümumi uyğunluqla yanaşı, xeyli fərqli endemik qruplar da mövcuddur. Bunlardan yarımvilayət ərazisi üçün səciyyəvi olanı uzunayaqlılar və köstəbəklərdir. Məməlilərdən endemik cinsə mənsub viverlər, gəmiricilər, qulaqlı it, antilop, dağ sıçrağanı, dağ zeri, boz kaftar, daha geniş yayılmış endemlərdəndir. Quşlardan endemik cinsə mənsub uzunquyruq, balso-
ran, bağrıqara, dovdaq, səhra və yarimsəhra landşaftına malik olan ərazilərdə geniş yayılmışdır.

Cənubi afrikada avropa müstəmləkətçiliyi faunaya öz mənfi təsirini göstərmişdir. Cənubi afrika üçün səciyyəvi olan (kvaqa, ağ kərgədan, bir neçə növ antilopun kökü kəsilmiş), fil, kərgədan, şir, quşlardan dəvəquşu öz areallarından şimala miqrasiya etmək məcburiyyətində qalmışlar.

3.Qərbi Afrika yarımvilayəti. Konqo və Niger çayları hövzələrindəki rütubət sevən meşələri və onun ətraf ərazilərini əhatə edir. Cənubi Amerika tropiklərində müşahidə edilən keçilməz cəngəlliliklərdən fərqli olaraq bu yarımvilayətdə ağaclar 20-30 metr yuxarıda qol-budaq verir. Nəhəng çılpaq sarmaşıqlar, lianlar ağacdən ağaca dolanmaqla xırda gövdəli yarpaqlayırlar. Me-


şə örtüyünün zənginliyinə baxmayaraq, iri heyvanlar çox azdır. Hətta fillər, kərgədanlar belə bu meşənin kənarına çəkilmişlər. Meşələrdə kiçik ölçüyə malik Afrika maralçası, donuz, antilop, cırdan begemot, müxtəlif meymunlar, horilla, şimpanze kimi heyvanlar geniş yayılmışdır. Endemik məməlilərdən yereşən Samur, viver, gəmiricilər, yarasalar geniş areala malikdir. Quşlardan sesarka, turac, göyrəçin, tutuquşular, kərgədan quş, cako, katibə quş xüsusilə səciyyəvidir.

7.Hind - Malay fauna vilayəti. Vilayət Filippin, Selebes və Bali daxil olmaqla Hindistanı, Seylonu, Hind -Çini və Malay arxipelaqını əhatə edir. Qərbdə hind faunası ön Asiya faunası ilə qarışlığından, Tar səhrası keçid zonası kimi qəbul edilir. Bu ərazinin keçid zolağı kimi qəbul edilməsi səbəblərindən biri də ondan irəli gəlir ki, Tar səhrasından Şimalda yerləşən Pəncab və Kəşmir vilayətləri ərazilərində Hindistan ərazisi üçün səciyyəvi olan xeyli cins və növ yayılmışdır. Vilayətin Şimal sərhəddi qərb hissədən Himalayın cənub yamacları boyu, şərqi hissədə dəqiq sərhəd ayrılması mümkün olmadıqdan bütünlükə Şimali Çin keçid zolağı kimi qəbul olunmuşdur. Bir çox tədqiqatçılar şərti olaraq şərqi hissədə sərhəddi Xuanxe və Yansızı hövzələri boyu ayıraq Yansızı çayının mənsəbində sakit okeana birləşdirirlər. Bu subtropik meşə landşaftının şimal sərhəddi ilə üst-üstə düşdüyündən məqsədə uyğun hesab edilir. Riu-Kiu adaları hind faunasına uyğun faunaya malik olsa da, keçid xarakterlidir. Tayvan kiodan fərqli olaraq tamamilə Hind -Malay vilayətinə uyğun faunaya malikdir.

Cütdımaqlılar



1.2



1. Okopı

2,3 Zürafeler

Zəngin biosenoza malik olsa da, müxtəlifliyinə görə Efiopiyanın kasıbdır. Endemik qrupa məxsus fauna növləri çox olsa da, zərərverici növləri azdır.

Faunanın əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir.

1. Məməlilərə məxsus endemik dəstənin iki növü-yunqanadlılar (Hindistan yarasası) və iripəncəlilər geniş yayılmışlar. 2) Geniş yayılan bir çox qruplara (maral, sığır, zirehlilər) vilayətdə təsadüf edilmir. 3) Efiopiya faunası ilə (fil, kərgədan, nazikburun meymun, kərtənkələ, maralça, yarımmeymünələr, kərgədan quş) uyğunluq güclü nəzərə çarpır. 4) Bəzi ərazilərdə Hind-Malay faunası ilə Avstraliya faunasının qarışığılığı nəzərə çarpsa da hind-Malay faunası Avstraliya faunasından kəskin fərqlənir. 5) Hind-Malay vilayətində yayılan tapir və göstəbəklər (pandalar) Neotropik vilayət növləri ilə eynilik təşkil edir.

Hind-Malay vilayəti bütünlükə tropik və subtropik qurşaqlarda yerləşməsinə baxmayaraq onun reliyefi müxtəlif landşaft tipləri ilə səciyələnir. Qərb tərəfdə müasir səhra landşaftı, ön Hindistanda otlu savannalar və mədəni əkinçilik, digər ərazilərdə, xüsusiə adalarda qalın bitki örtüyünə malik subtropik və tropik meşə landşaftları yayılmışdır. Vilayətin tropik vəziyyəti ilə yanaşı belə müxtəlif landşaftlara malik olması onda faunanın bolluğu və müxtəlifliyinə ekoloji baxımdan əlverişli şərait yaratmışdır.

Hind-Malay vilayəti ərazisinin faunasında və landşaftində müxtəlifliyi nəzərə alaraq, onda biri-birindən qismən fərqlənən beş fauna yarımvilayəti ayıırlar.


1. Hindistan yarımvilayəti. Şərqdə Qanq və Brahmaputra çaylarının mənsəblərinə qədər uzanan, ön Hindistan ərazisini əhatə edən bu yarmvilayətə materikdən yaxın geoloji dövrdə ayrılan Seylon adası da daxildir.

Ərazidə Hind-malay vilayəti üçün səciyyəvi olan (təkbunuz kərgədan, tupay, Asiya fili, Hind maralı-muntk, qaur) elementlərlə yanaşı yarımvilayətdə kifayət qədər açıq sahələrlə bağlı olan paleoarktik və efiopiya heyvanları da yayılmışdır. Bunlardan Gepard-gilllik pişiyi, qazeli, kəmərli kaftar, kirpi, ca-

navar, quşlardan turac, binozi tetrası ərazidə geniş areala malikdir. Yarımvilayətin başlıca endemləri nilqau antilopu, dördbuynuzlu antilop, antilop qorna, dodaqlı ayı və meymunlardan qulmandır. Faunanın Hind-Çin formalarının çoxuna ərazidə təsadüf edilmir.

Hindistan yarımvilayətinin cənub qurtaracağının faunası qərbdən Hindistana yayılan heyvan, quş və həşəratlardan ibarət olan Ön Asiya növlərinin məhdudluğu ilə fərqlənir. Ön Asiya regionunda geniş areala malik olan incə lori, tikanquyruq ilanlarla məxsus ailə qrupları yarımvilayətdə az nəzərə çarpır. Bu göstərilən xüsusiyyətləri nəzərə alaraq Hindistan yarımadasının ucqar cənub qurtaracağını Seylon adası ilə birlikdə xüsusi yarımvilayətə ayırlar.

Xortumular



1. Afrika fili 2.3 Hindistan fileri

1.Birma-Çin yarımvilayəti. Asiya materikinin Cənub-Şərqi hissəsini (Malakka yarımadası yarımvilayətə daxil deyil), Tayvan və Xaynan adalarını əhatə edən bu yarımvilayətin ərazi-si vaxtilə, indikindən fərqli olaraq qalın həmişəyaşıl subtropik meşələrlə örtülü olmuşdur. Son dövrlərdə ərazinin xeyli hissə-sində bu meşələr qırılmış və ərazi mədəni əkinçilik sahələrinə çevrilmişdir. Əsas meşə massivləri Hind- Çinin yalnız əlcətməz dağ silsilələrində Arakan, xüsusi Malay və Annam silsilələrində qalmışdır. Mərkəzi Birma, Mərkəzi Siam və qərbi Annamın dağlıq əraziləri ilə əhatə olunmuş düzənlik ərazilərdə quru sa-vannalar, ilin quraq dövründə yarpağını tökən seyrək meşələr yayılmışdır.

Bu yarımvilayətin faunası zəngin və müxtəlif olması ilə yanaşı, Hind-Malay zoocoğrafi vilayəti üçün səciyyəvi olan bütün xüsusiyyətləri özündə əks etdirir.

Zəngin faunaya malik olan Birma-Çin yarımvilayətində ağaç bitkiləri geniş yayıldığından heyvanat aləmində meşə və ağaçda yaşayan növlər üstünlüyə malikdir.

Yarımvilayətdə endemik qrupların əsasını-incebədən meymun, makak, hibbon, tupai, yarasa, iriqanadkimilər, viverlər, dələ, sincab, uçan sincab, əvvəlki yarımvilayətdən fərqli olaraq yunqanadlılar, yoğunbədən lori və malay ayısı təşkil edir. Göstərilənlərdən əlavə yarımvilayətdə yabani öküz qayal və Hind buynuzlu heyvanına məxsus-bantenq geniş areala malikdir. Ya-rimvilayətdə kərgədanının iki növü yayılmışdır.

Primallar



1. Göyerçinsifet meymun
2. Oranqutan

3. Şimpanze
4. Qorilla

2. Zond yarımvilayəti. Yarımvilayət Malakka yarımadası ilə birlikdə Böyük Zond adaları-Sumatra, Yava, Borneo və onlara yaxın kiçik adaları əhatə edir. Bol yağıntıya və kifayət qədər stabil yüksək temperatura malik olan bu yarımvilayətin ərazisi bütünlükla həmişəyaşıl rütubətli tropik meşələrlə örtülüdür. Qalılığın və növ müxtəlifliyi ilə Afrika tropikindən yüksəkdə duran bu meşələri yalnız tropik Amerika meşələri ilə müqayisə etmək olar. Burada ağacların boyu 45-70 metrə çatır. Meşələrində üstünlük təşkil edən palmanın yüzdən artıq növü yayılmışdır.

Yarımvilayət adaları əhatə etməyinə baxmayaraq, onun faunasında materik faunası xüsusiyyətləri üstünlük təşkil edir. Bu fakt adaların materikdən yaxın keçmişdə ayrıldığını sübut edir. Əvvəlcə Yava Sumatradan, sonra Sumatra materikdən və nəhayət Borneo Sumatradan ayrırlaraq sərbəst bioloji həyata başlamışlar. Yarımvilayətdə kifayət qədər hibbonlara, yunqanadlar, iripəncəlilərə, çoxlu tupayı ağac dələsinə, göyərçinə rast gelinir. Malakka və Sumatrada şərqi yarımkürəsində yayılan yeganə ala tapır və hippon siaminq geniş areala malikdir. Sumatra və Borneoda sürünlərdən uçan kərtənkələ, aqama, suda-quruda yaşayanlardan Borneo və Yava adalarında geniş yayılmış uçan qurbağalar, müasir kvaki, aqa və ərazi endemlərinin əsas növlərini təşkil edirlər.

3. Filippin yarımvilayəti. Yarımvilayətə landşaft xüsusiyyətinə görə Zond yarımvilayətinə bənzəyən Filippin adaları qrupu daxildir. Əsasən dağlıq əraziyə malik olan bu yarımvilayətdə əvvəllər geniş yayılan tropik meşələr indi mədəni bitkiçilik sahələri ilə əvəz olunmuşdur. Burada yayılan tropik meşələr qismən seyrək olub, subtropik bitkilərlə əhatə olunmuşdur. Dağlıq ərazilərdə, xüsusiilə adaların şimal hissələrində müləyim qurşağa məxsus cinslər üstünlüyə malikdir.

Yarımvilayətin faunası kəskin ada xüsusiyyətinə malik olması ilə səciyyələnir. Ailə səviyyəsində kasıb olsa da ayrı-ayrı qruplar çox inkişaf etmişdir. Beləki, ən böyük adalardan-Lyuson adasının dağlıq hissəsində sıçankimilərin yeddi endemik cinsi yayılmışdır. Bunlardan üçü Avstraliyada yayılan növlərə yaxındır. Burada Av-


straliya elementinə uyğun ikinci növ kakaudur. Endemik növlərdən yunqanadlılar və iripəncəlilər, quşlardan-meymunyeyənlər cinsinə mənsub yırtıcılar ərazi üçün səciyyəvidirlər.

4.Selebes yarımvilayəti. Avstraliya faunası ilə güclü qarışığa malik olduğundan bir çox tədqiqatçılar bu yarımvilayətin əhatə etdiyi adaları Avstraliya zoocoğrafi vilayətinə daxil etməyi təklif edirlər. Rütubətli tropik meşələrlə örtülü olan bu yarımvilayətin ucqar şimal hissəsində kisəlilərin nümayəndəsi kus-kusun yayılması onların bu əraziyə Avstraliya adalarından düşməsini söyləməyə əsas verir. Lakin, Selebes yarımvilayətində ağaç dələsi, meymun, yereşən, viver, kərtənkələ, uzuntopuqlular və ağacdələnlərin geniş areala malik olmaları bu yarımvilayətin Hind-Malay vilayəti tərkibinə daxil edilməsinə əsas verir. Vilayətin endemlərinin əsasını təşkil edən bu qruplara Avstraliyada təsadüf olunmur. Səciyyəvi endemlərdən yarımvilayətdə kəkilli tovuz quşu, babirus donuzu, nadir fauna növlərindəndir. Ümumiyyətlə, Selebes faunası Hind-Malay vilayətinə meyl etsə də, keçid xarakterlidir. Endemlərlə zəngin olan Selebes yarımvilayətində kifayət qədər ibtidai formaya malik növ və qruplar yayılmışdır. Burada Hind-Malay elementlərinin üstünlüyü ona görə şübhə doğurmur ki, Selebes Böyük Zond və Filippin adalarından miosendə ayrılmışdır.

Hələ pliosendə Hindistan və Hind-Çin indiki Hind-Malay faunasından xeyli fərqlənən və Böyük Səhradan cənubda yayılan Afrika faunasına uyğun fauna növləri ilə zəngin olmuş. Bunu Himalayın cənub-qərb hissəsində Sivalik tirələrində aparılan qazıntı zamanı yapılan paleontoloji və paleobotaniki izlər sübut edir. Sonralar həmin elementlər Hind-Malay vilayətinin qərb hissələrində də tapılmışdır. Sivalik xolmasından şimpanze, tovuz quşu, şir, gepard, canavar, kaftar, hippon, zürafə və s. növlərin izləri tapılmışdır ki, hazırda bu növlər Afrika endemlərinin əsasını təşkil edir. Xatırladaq ki, Yunanistanın Pikerli şəhəri yaxınlığında aparılan qazıntı nəticəsində cənubi Avropa ərazilərində əvvəllər Afrika faunasına uyğun insanabənzər meymun, gillik pişiyi, kaftar, viver, antilop, kərgədan, daman kimi növlərin izləri tapılmışdır.



1. İmpala



2. Qızal

3. Gerenuk

Madaqaskar, Hind-Malay və Efiopiya vilayətləri öz faunalarının inkişaf tarixinə görə sıx əlaqəyə malikdirlər. Hətta müasir dövrdə də Madaqaskar faunası ilə Efiopiya, Efiopiya faunası ilə Hind-Malay faunaları arasında fərqləri nəzərə almasaq, uyğunluq vardır. Bu vilayətlərin bir quruda birləşməsini əsaslandıran biocoğrafi şərt, hər üç vilayətdə yarımmeymənların yayılmasından ibarətdir. Göstərilənlərə əsaslanaraq Madaqaskar, Hind-Malay və Efiopiya vilayətlərinin hər üçünü vahid Paleogey qurusunda birləşdirmək məqsədə uyğundur.

IV ARKTOGEY QURUSU

8.Holarktika zoocoğrafi vilayəti. Şimal yarımkürəsində qurunun əksər hissəsini əhatə edən bu vilayət cənub sərhəddi Hind-Malay, Efiopiya və Neotropik fauna vilayətlərinin Şimal sərhədləri ilə hüdudlanır. Beləliklə, vilayətə Avropa bütünlükə, Şimali Afrika, Asyanın əksər hissəsi və bütün Şimali Amerika materiki Şimal adaları ilə yanaşı Madeyra, Azor, Kanar, Yaşıl burun, Yapon adaları daxildir. Ümumiyyətlə, coğrafi baxımdan bu vilayətin cənub sərhəddi müləyimlə isti qurşağın arasından keçir.

Vilayətin ərazisi bütün digər vilayətlərin əraziləri qədər olmasına baxmayaraq fauna bolluğuuna və müxtəlifliyinə görə onlardan geri qalır. Bu həm tarixi, həm də müasir ekoloji şəraitlə əlaqədardır. Vilayətdə bütünlükə tipik materik landşaftları (savanna və tropik meşələrdən başqa) səciyyəvi olsa da, Holarktikanın böyük bir hissəsi səhra, yüksək dağlıq, (Tibet), daimi do-nuşluq (Qrenlandiya və digər adalar) və tundra kimi həyat üçün əlverişli şəraiti olmayan landşaftlara malikdir. Bununla yanaşı vilayətdə geniş ərazi tutan tayqa zonası buzlaşmadan sonra formalaşan cavan biotopa malikdir.

Beləliklə, Holarktika zoocoğrafi vilayətinin kasıblığı onda yayılan əsas landşaftların birtipli olması, sərt iqlimi və ərazidə formalaşan bioelementlərin cavanlığı ilə izah olunur.

Holarktika vilayətinin əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardan ibarətdir.

1. Məməlilərdən Holarktikaya köstəbek, su samuru, qunduz, ərəb dovşanı, otyığanlar qrupu mənsubdur.

2. Ərazidə endemik məməlilər dəstəsi olmasa da, onların 150-dən çox cinsi yayılmışdır ki, bunun yarından çoxu endemlərdir. Quşlardan meşə xoruzu, qaqqarka, təmizcikkimilər, suda-quruda yaşayanlardan quyruqlular, balıqlardan nərəkimilər və qızıl balıqlar endemlərdir.


3. Geniş yayılan məməliləridən yarımmeymunlar, fil, kərgədan Holarktikada nəzərə çarpmır. Tutuquşuna vilayətin cənub regionlarında rast gəlmək olur.

Beləliklə, Holarktika vilayətinin əsas xüsusiyyətləri yüksək ranqa malik taksonomik kateqoriyaların, xüsusilə endemlikliyin azlığı ilə səciyyələnir.

Holarktikanın zoocoğrafi rayonlaşdırılmasında müxtəlif xüsusiyyətə malik səbəblərdən böyük çətinliklər qarşıya çıxır.

Uzun geoloji dövr ərzində Avrasiya və Şimali Amerika dənizlər vasitəsilə biri-birindən aralı düşdüyündən, keçən dövr ərzində onların hər birində sərbəst fauna formalaşmışdır. Sonralar dəfələrlə Berinq dənizi vasitəsilə baş verən birləşmə nəticəsində (buzlaşmadan sonra) faunalar arasında mübadilə güclənmişdir. Ona görə də Paleoarktika və Neoarktika faunalarında həm güclü fərq, həm də böyük uyğunluq müşahidə edilir. Bu baxımdan Efiopiya ilə Hind-Malayı, digər tərəfdən Paleoarktika ilə Neoarktikanı müqayisə etmək sərfəli olardı.

Rəngini dəyişən quşlar



1.Qütb bayquşu 2. Qütb bayquşu 3. Qütb bayquşu 4. Sibir xoruzu 5. Sibir xoruzu 6. Ağ qaz
7. Yaşılıayaqlar 8. Yaşılıayaqlar

Birinci iki vilayətin faunası əsasən bir faunadan yaranıb, inkişaf etmiş və onların inkişaf tarixi divergensiya ilə bağlıdır. Ona görə bu vilayətlər faunasında yuxarı ranqa məxsus sistematik qruplarda güclü oxşarlıq mövcuddur. Bunun əksinə olaraq Paleoarktika və Neoarktika faunasında yuxarı ranqa məxsus sistematik qruplarda oxşarlıq nəzərə çarpmadığı halda, ikinci nəsildə uyğunluq çox güclüdür. Göstərilənlərlə yanaşı üç zoocoğrafi vilayətlə həmsərhəd olan Holarktika qonşu vilayətlərin təsirinə məruz qalmaya bilməzdi.

Holarktika vilayəti mürəkkəb coğrafi landşaftlara malik olduğundan, bir-birindən fərqlənən və müxtəlif inkişaf mərhələlərinə malik fauna kompleksindən ibarətdir. Bütün bunları nəzərə alaraq Holarktika faunasının tədqiqi zoocoğrafi yarımvilayətlər üzrə deyil, təbii zonalar üzrə əsas fanunun tədqiqi əsasında aparılır:

1.Tunduranın faunası. Faunası kasad olsa da, kifayət qədər endemik növ və hətta cinsə məxsus olan məməlilərin və quşların geniş areala malik olduğu ərazidir. Tundranın faunasının yayılmasında nəzərə çarpan əsas xüsusiyyətlərdən biri də bütün tundranın birtipli faunaya malik olmasıdır. Bu ərazinin özünəməxsus faunası qütb tülküüsü, şotur lemminq, ağ bayquş yalnız tunduraya məxsus olan endemləridir. Burada üç şimal məralı, ağ kəklik, tundra kəkliyi, şimali Amerikada qoyun- öküz xüsusiylə səciyyəvidir.

2.Tayqanın faunası. Tundradan cənubda bütünülüklə Şimali Amerika və Avrasiya materiklərində enli zolaq təşkil edən tayqa əsasən iynəyarpaqlı, qismən enliyarpaqlı (tozağacı) ağac cinslərindən ibarət meşə örtüyünə malikdir. Dağlıq ərazilərdə (Pireney, Karpat, Şimali Tyan-Şan, Şimal Şərqi Tibet) tayqa flora və faunası təbii məskənidən fərqli olaraq qismən cənub ərazilərdə adalar şəklində tayqaya məxsus tipik flora və fauna formalaşdırır.

Tunduradan xeyli geniş sahəyə malik olmasına baxmaya-raq tayqa zonasının faunası kasibdir. Hər iki materikin tayqa zo-

nasında geniş yayılan endem məməlilərdən sığır, samur, rosomxa, tayqaya mənsub quşlardan üçbarmaq ağacdələn, çataldımdik, yapalaq, ardıc quşu bütün ərazidə geniş areala malikdir. Endemlərin növlərinə görə şərqi və qərbi tayqalar arasında fərq nəzərə çarpar. Belə ki, Avrasiya tayqasında samur, meşə xoruzu, binozu tetrası, sidr quşu endemik olduğu halda, Şimali Amerika tayqasında oxlu kirpi, meşə dələsi, qırmızı dələ, iri sincab endemikdir. Bu onunla izah edilir ki, Şimali Amerika tayqası ilə müqayisədə Avrasiya tayqasının faunası (adi dələ, burunduk, sincab) enliyarpaqlı meşələr faunası ilə bir çox uyğun növə malikdir.

3. Enliyarpaqlı meşələrin faunası. İynəyarpaqlı tayqa meşələri qarışiq meşələr zolağından tədriclə enliyarpaqlı meşələr zonasına keçir.

Avropada geniş əraziləri əhatə edən enliyarpaqlı meşələrin əsas səciyyəvi heyvanat aləmini meşə pişiyi, meşə dələsi, süley-sin, nəcib maral, Avropa cüyürü, yaşıl ağacdələn, adi ağacdələn, cil qaratoyuq, dağ siçanı, boz kəklik, boz dovşan, ziğ-zığ kimi növ və cinslər təşkil edirlər.

Uzaq Şərqi enliyarpaqlı meşələrində heyvanat aləmi Avropa enliyarpaqlı meşələrindən fərqli olaraq qara ayı, Himalay ayısı, vələmir quşu, xallı maral, yenot it, uzaq şərq meşə pişiyi, mandarin ördək, pələng, bəbir, xarza dələsi, trionis bağası, qızıl qırqovul, su maralı, uçan sincab, burunduk, adi kirpi, yalançı bülbül kimi növlərlə zəngindir.

Şimali Amerikada yayılan enliyarpaqlı meşələr əsasən məterikin cənub şərq hissəsini (Böyük göldən cənuba), qərbdə Kordilyerin orta yüksəkliyinə qədər olan əraziləri əhatə edir. Şimali Amerikanın enliyarpaqlı meşələrində ən çox qornostay, tülükü, nəcib maral, vapiti, Amerika norkası, barabil, meşə marmotu, opossum, qırmızı vaşaq, virgin maralı, bizon, adi skuns, boz dələ, zinqrovlu ilan, iri burunduk, kiçik sincab, qunduz, bəbir, qoyun, öküz kimi növlər yayılmışlar.

Gemirçiller



1. Adı sincab
2. Uçan sincab

3. Süleysin
4. Meşe süleysini

5. Qozluq süleysini
6. Sibir burunduku

4.Şimal yarımkürəsinin çöl və yarımsəhraları böyük müxtəlifliklərinə görə bir-birindən kəskin fərqlənlərlər. Belə ki, **Böyük Səhra-Avrasiya çölləri və səhraları** enli zolaq şəklində Afrika və Avrasiya ərazilərini (Atlantik okeandan demək olar ki, Sakit okeana qədər) əhatə edir. Bu landşafta malik olan səhra və çöllərdə torağay, kəkilli torağay, çöl su ilanı, tülkü, gəlincik, qum siçanı, ərəb dovşanı, boz dovşan, kərtənkələ-gekkon geniş yayılmışlar. Faunada sürünənlərin zənginliyi, suda-quruda yaşanların kasadlığı nəzərə çarpır. Aralıq dənizi zonası səhraları əsasən **Böyük Səhra** və **Ərəbistan ərazilərini** əhatə edir. Buranın əsas faunası qum siçanı, ərəb dovşanı, antilop, adi qazel, mendas, bubala, dəvə, feneka tülküüsü, şir, karagal vaşaqı, məxmər pişik, barxan pişiyi, qəşəng doydaq, ağqarın bağrıqara, Monqolustan çöllərində kulan, boz tülkü, dzeren antilopu, tarbaqan marmotu, monqol torağayı, qulaqlı kirpi, manul pişiyi, safsar, sarıqlı safsar, büldürük, haça hürgüt dəvə, donqar dəvə geniş areala malikdir.

Tibetin yüksək dağlıq çöllərində oranqo antilopu, Nan-Şan əyalətində yak, tibet marmotu, tibet uları, tibet büldürkü, kianq, oranqo, vəhşi keçi endemlərin əsas qruplarını təşkil edir.

Şimali Amerika çöl və səhralarında fauna əsasən yaba-buynuz, koyot, çöl canavarı, Amerika porsuqu, ulaq maral, öncük, kəmərli sünbülgirən, bataqlıq iti, çöl safsarf, preri tülküüsü, bizon, uzunquyruq tülkü, qaraquyruq dovşan, kenquru siçovulu kimi endemik cins və növlərdən ibarətdir.


Ümumiyyətlə, Şərqi və qərbi Holarktika səhra və çöllərinin faunalarının müqayisəsi göstərir ki, hər iki landşaft sahələri və hər iki region üçün səciyyəvi olan (canavar, tülkü) bir neçə növ istisna olmaqla məməlilərin növ tərkibi və müxtəlifliyi çox kasaddır. Müqayisə göstərir ki, ekoloji şərait regionlar arasında növlərin biri-birindən fizionomik baxımdan fərqlənməsinə təsir göstərmişdir. Belə ki, Avrasiya üçün səciyyəvi olan boz tülkü Amerika çöllərində, preri tülküsünü, Əfqanistanda uzunqulaq

səhra tülüksünü, Avrasiyada yayılan müasir ərəb dovşanı şimali Amerikada yayılan kenquru siçovulunu əvəz edir.

5.Məlumdur ki, yer səthində yayılan dağ sistemləri coğrafi zonallıq qanununa uyğun gəlməyen müxtəlif landşaft tiplərinin yaranmasına şərait yaradırlar. Dağ landşaftları enliklərarası-intrazonal landşaft tipi kimi qəbul edilir. Doğrudur, dağların yerləşdiyi coğrafi enlik hər halda müəyyən qədər təsirə malikdir. Bunu nla yanaşı dağların özləri üçün pilləvari şaquli zonallıq səciyyəvidir. Ona görə də şaquli və üfiqi zonalar arasında az da olsa paralellik nəzərə çarpir. Beləki, həm ekvatorдан qütblərə, həm də dəniz səviyyəsindən zirvəyə temperatur azalır. Nəticədə dağlıq ərazilərdə üfiqi zonallıq üçün səciyyəvi olan landşaftlar yüksəkliyə qəqəxdiqca bir-birini əvəz edir. Doğrudur landşaftlar (üfiqi və şaquli zonallıq üzrə) bir-birinə uyğun gəlsə də şaquli zonallığa malik olan dağlıq ərazilər özünəməxsus faunasına görə fərqlənir.

Dağlıq ərazilərin əsas səciyyəvi növləri dağ keçisi, dağ qoyunu, antilop, quzugötürən, qırmızıdimdik, ular, qartal, şahin, Sibir antilopu, buruqbaynuz keçi, kuku-yaman qoyun, arxar, arqalı keçisi, tar, qoral, qar bəbiri, tibet uları, Altay uları, Qafqaz uları, Alp dolaşası, tur, Asiya müflonu, Bezaur keçisi, Nubiya keçisi, qar qoyunu, bəbir dələsi, anqar keçisi, ağ keçi, otyığan kimi endemlərdən ibarətdir.

Yırtıcı quşlar

1
2
34
56
7
8

1. Qırğı 2. Çökükburun cüllüt 3. Kokilli arıçeyen 4. Üteğ 5. Adı ilancıl
6. Tetraçolan 7. Afrika sarı 8. Laçın

IV FƏSİL

QURUNUN BIOFİLOTİK BÖLGÜSÜ

Əvvəlki bölmələrdə biosenoz, ekosistem, cəmiyyət, qrup, və b. biocoğrafi anlayışlar haqqında müəyyən təsəvvür yaratmağa səy göstərmişdik. Göstərilən biocoğrafi anlayışların hər biri mahiyyət etibarilə bir-birindən fərqlənən məzmuna malikdir. Doğrudur, zoosenoz və fitosenozun, bitki örtüyü və heyvanat aləminin məcmu biosenozu, fauna və floranın cəmi isə biotanı təşkil edir. Biota termininin "cəmiyyət", "canlı aləm" anlayışı kimi işlənilməsi bir çox tədqiqatçılar tərəfindən qəbul edilmişdir. Ona görə göstərilən ümumi anlayışlardan fərqli olaraq P.P.Vtorov və N.N.Drozdov Yer kürəsində və ya hər hansı regionda tarixən təşəkkül tapmış növlər kompleksini və digər sistematik kateqoriyaları "Biofilot" adlandırmağı məqsədə uyğun hesab edirlər. Terminin kök hissəsini təşkil edən "fil" orqanizmlər növlərini təşkil edən kompleksin və onların müasir yayıldıqları ərazilərin uzun tarixi inkişafa malik olduğunu göstərir. "Senotik" yanaşmadan fərqli olaraq "Biofilotik" yanaşmada bir çox nadir növlər biosferin təhlil olunan ərazisinin tarixi keçmişdə inkişafının gedişindən lazımi məlumatlar verilir. Bunlara əsaslanaraq Yer kürəsinin quru hissəsində mövcud olan canlıların tarixi inkişaf mərhələləri nəzərə alınmaqla yayılma və törəmə xüsusiyyətlərinə görə orqanizmlər aşağıdakı biofilotik aləmlərə və vilayətlərə ayrıılır.

Biofilotik rayonlaşmanın aparılması üçün təklif olunan sxemdə ən böyük takson – aləmdir. Aləmlər biofilotun müxtəlifliyindən asılı olaraq vilayətlərə bölünür. Bütün quru doqquz biofilotik aləmə bölünür. Ekvatorial və tropik rayonlarda yerləşən biofilotik aləmlər uzun tarixi formalaşmaya, sıx və mürəkkəb struktura malikdirlər. Bunu nəzərə alaraq ayrı-ayrı biofilotik aləmlərin tədqiqi qədimdən başlayıb, biofilotunun tərkibi az müxtəlifliyi ilə fərqlənən qismən cavan aləmdə yekunlaşır. Bölgə

gündə qədim xüsusiyyətlərlə yanaşı nəzərə çarpan tarixi əlaqələr və biofilotlar arasındaki "qohumluq" münasibətləri də nəzərə alınmışdır. Bütün göstərilənlər nəzərə alınaraq quruda aşağıdakı biofilotik aləmləri ayırmak məqsədə uyğun hesab edilmişdir: Oriental, Efiopiya, Madaqaskar, Kap, Avstraliya, Antarktida, Neotropik, Nearktik, Palearktik aləmlər. Biofilotik aləmlər arasında yaxınlığı düzxətli birləşmələrlə əlaqələndirmək mümkün olmadığı üçün onlar arasındaki əlaqələri əks etdirə bilən reallığı daha aydın göstərməyə imkan verər.

Tədqiqatçılar biofilotik aləmlər arasında keçmiş kontinental əlaqəni özündə əks etdirən üç qradasiya ayırmışlar. Bu qradasiyalar – neogenə qədər, neogen dördüncü dövr və müasir dövrü əhatə edir. Burada yalnız birbaşa quru əlaqələri nəzərdə tutulur. Məsələ burasındadır ki, bütün biofilotik aləmlər arasında hansısa "üçüncü" əlaqə az çox mövcuddur. Ancaq belə ikinci dərəcəli əlaqələr sxemdə göstərilməmişdir. Bu sxematik bölgüdə Oriental aləmin Avstraliya və Madaqaskarla əlaqəsinin səbəbi Prahindistanın Asiya materiki tərkibinə aid edilməsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, Avstraliya və Madaqaskar Prahindistanla kontinental əlaqəyə hələ Paleoasiya Tetis okeanı ilə təcrid olanda malik idi.

1. Oriyental aləm. Oriental aləmə Hindistan, Hind-Çin, Malakka yarımadasları, Ərəbistan yarımadasının şərq qurraçağı, Sri-Lanka, Sumatra, Yava, Kalimantan, Filippin adaları, Karolin və Marşal adalarından Tuamotu və Havaya qədər Sakit okean adaları daxildir. Oriental aləmin cənub sərhəddi Rub-el-Xali səhrasının şərq hissəsindən, Tar səhrasının Qərb ərazilərinə, Himalayın Cənub yamacı boyu İravadi və Mekonq çayları axını istiqamətində Kozeroq tropikinin şimalından keçərək Sitezyan çayı hövzəsindən Sakit okeana daxil olur. Oriental aləmin cənub-şərq sərhəddi Avstraliya ilə Timor, Floreslə Sulavesi adalarının aralarından keçərək Makassar boğazından Filippin istiqamətinə əyilir, sonra Yeni Qvineya və Karolin, Fici və Samoa adalarının aralarından keçir. Şübhəsiz göstərilən sərhədlər geniş

əraziləri ayırdıqları kimi, bu ərazilərin qonşu biofilotları arasında keçid xüsusiyyətinin mövcudluğunu da təqzib etmirlər. Əlbəttə biofilotlar arasında elementlərin qarışması və bir-biri ilə keçid zonaya malik olmaları təbii haldır. Belə hallara kontinental əlaqəyə malik olan biofilotik aləmlərdə daha çox təsadüf olunur. Buna, kəskin fiziki-coğrafi şəraitə malik olmayan Şimali Hind-Çini və ya orqanizmlərin yayılması üçün əlverişli, kiçik və yaxın adalar qrupuna malik olan Zond arxipelaqını misal göstərmək kifayətdir.

Biofilotunun müxtəlifliyinə görə Oriental aləm dörd biofilotik vilayətə – Hindistan, Hind-Çin, Malay və Sakit okean vilayətlərinə bölünür.

Sərhəd rayonlarında biofilotun qarışıqlığı "Uelles xəttinin" həqiqətə uyğunluğunun sübuta yetirilməsində müxtəlif mühabişələrin yaranmasına səbəb olur. Doğrudan da Avstraliya və oriental aləmlərinin flora və fauna elementlərinin yayıldığı Sulavesi adasını hansı aləmə və ya vilayətə aid etmək, çox çətindir. Nəticədə, Sulavesi adasının biofilotunda Oriental aləmin elementlərinin üstünlüğünə baxmayaraq, Avstraliya elementlərinin biofilotun genezisində böyük xüsusi çəkiyə malik olduğuna görə onu Avstraliya aləminə birləşdirirlər. Oriental aləmin biofilotunun Madaqaskar və Efiopiya aləmlərinin biofilotları ilə olan tərxi əlaqələri daha çox maraq doğurur. Hələ daş kömür dövründə Hindistan, Şərqi Afrika, Antarktida, Afrikanın bir hissəsi olan Madaqaskarla birbaşa quru əlaqəsinə malikdir. Hətta tədqiqatlar göstərir ki, Hindistanı Afrikadan təbaşir dövründə kiçik boğaz ayırmış. Bu boğaz vasitəsilə həmin dövrdə oriental aləmin biofilotu ilə Efiopiya və Madaqaskar biofilotları arasında əlaqə davam edirmiş. Bunu Oriental aləmin biofilotunun qismən dərin qatlardan tapılan nümunələri sübut edir.

Ümumiyyətlə Oriental aləmin biofilotu yer kürəsinin ən qədim və cavan biofilotik taksonları ilə zənginliyinə görə digər biofilotik aləmlərdən kəskin şəkildə fərqlənir. Bu ən qədim çıçəkli bitkilərin, kifayət qədər endemik heyvan ailələrinin və bir

çox növlərin törəmə mərkəzinin formalaşlığı Hindistan və Hind-Çin vilayətləri üçün daha səciyəvidir.

Malakka yarımadasında ağaç, sarmaşık və xırda yerüstü bitkilər formasında yayılan və inkişaf edən ayı döşəyi kimilərin törəmə mərkəzi yerləşir. Həmin regionda subendemik ailə qrupuna daxil olan dipterocarpaceae və Nepenthaceae qrupları müxtəlifliyinə görə diqqəti cəlb edir. Malay vilayətində Tetrameristaceae növü ailə səviyyəsində təqdim olunur. Yalnız Malakka yarımadasında palmanın yüzdən artıq növü mövcuddur. Dipterokarp ailəsinin *Balanocarpus*, *Jsoptera* və digər endemik cinsləri ərazidə üstünlük təşkil edirlər. Törəmə mərkəzi Kalimantanda yerləşməsinə baxmayaraq *Niptnthes* cinsinin Malakka yarımadasında beş nümayəndəsi yayılmışdır. Nepenthaceae ailəsinə mənsub qruplar oriental aləmin sərhədlərindən kənarda, Şimal-şərqi Avstraliyada, Yeni Kaledoniyada, hətta Madaqaskar və Seyşel adalarında rast gəlir. Bu vaxtı ilə oriental və Madaqaskar aləmlərinin birbaşa əlaqələrə malik olmasına dəlalət edir.

Qismən endemik qrupların bolluğuuna və müxtəlifliyinə görə Böyük Zond adaları daha çox fərqlənir. Yalnız Kalimantanda on bir mindən çox, Yava adasında isə altı mindən çox ali bitki növü qeydə alınmışdır.

Steifosteylər ailəsinə mənsub vahid monotypik növ, ikievli kol bitkisinin *Scyphjstegif horneensicin* yeganə növü Kalimantanda bitir – lakin həmin adada dipterekarplar ailəsinə mənsub olan 105 növə, on bir cinsə təsadüf olunur.

Malay vilayəti üçün *cissus* sarmaşık cinsinin kök şirəsi ilə qidalanan, 12 növü birləşdirən *Rafflesia* cinsinə mənsub parazit bitki endemikdir. Malay vilayətinin ən məşhur bitkisi çiçəyinin ağırlığı 10 kq-a, en kəsiyi bir metrə çatan ətli nəhəng rafflezidir. Rafflezi ailə səviyyəsində Cənubi Amerikada, Cənubi Afrikada, Madaqaskarda, növ səviyyəsində isə Şimali Amerika və Aralıqdənizi ətrafında yayılmışdır.

Sumatra adasında isə nəhəng *amorphophallus* ot bitkisi aroidlər ailəsinin yeganə nümayəndəsidir. Bu ot bitkisinin landsetşə-

killi yarpağının uzunluğu beş metrə, kök yumrusunun diametri 0,5 m-ə, çəkisi isə 34 kq-a çatır.

Yuxarıda Malakka və Kalimantanda Nepenthaceae subendemik ailə nümayəndəsinin törəmə mərkəzi və yayıldığı areal haqqında məlumat verilmişdir. Bu bitkinin dolça şəkilli yarpaqlarında üç litrə qədər su yığılır. Göstərilənlərlə yanaşı Kalimantanda epifitlərin nəhəng nümayəndələrindən pələng səhləb çiçəyi, göyərçin səhləbçiçəyi cins və növ səviyyəsində geniş areala malikdirlər.

Zond adalarında kifayət qədər boreal flora elementlərinin dağlıq ərazilərdə geniş areala mailk olması böyük maraq doğurur. Burada müşahidə olunan *Viola*, *Ranunculus*, *Plantago* cinsləri bu əraziyə hələ pleystosendə Himalay, Hind-Çin və Zond adaları arasında geniş əlaqələr olan dövrədə miqrasiya etdikləri ehtimal olunur.

Oriental aləmin Hindistan vilayətində endemizm ailə səviyyəsinə çatmasada, cins və növ səviyyəsində geniş vüsət almışdır. Hindistan vilayətində malay növləri üstünlük təşkil edir. Şimal hissədə vilayət florasının 28%-ə qədərini, qərbdə 36%-ə qədərini Cənub-Qərbi Paleoarktika mənşəli arid bitki növləri və bir neçə Efiopiya elementi təşkil edir.

Endemizm Sri-Lanka florasında daha qabarıq şəkildə diqqəti cəlb edir. Burada yayılan 3100 ali bitki növünün 800-ə qədəri endemikdir. Bu ərazidə dipterekarp ailə mənşəli, cins səviyyəsində 25 endemik forma qeydə alınmışdır. Burada, hazırda tropik Amerikada, Afrikada, Mavrikian adasında, Madaqaskar və Komor adalarında növləri yayılan epifit kaktus cinsi ərazi üçün endemikdir. Bir çox növlərin yayılması tarixi səbəblərlə əlaqədardır.

Oriental aləmin Sakit okean vilayətinin florası ada florasına mənsub xüsusiyyətlərinə görə fərqlənir. Digər vilayətlərlə müqayisədə kasıb floraya malik olsa da cins və növ səviyyəsində yüksək endemizmə malikdir. Vilayətdə yayılan bütün endemlər oriental mənşəli ailəyə mənsubdurlar. Havay adalarında endemizm növ səviyyəsində 90%-ə çatır. Beqoniya ailəsinə məxsus flora

növlərində endemizm 15%-ə, qərənfillər ailəsinə məxsus növlərdə 21%-ə, Zəngçiçəyi ailəsinə məxsus növlərdə 13%-ə çatır.

Polineziya adalarında bir çox cins səviyyəsində endemilik mövcuddur. Belə ki, Samoa adasında qızılboya ailəsinə məxsus endemik Solfif palması, Cəmiyyət adalarında araliya ailəsinə mənsub Reynoldsia palması, Haiti adasında Hitoa boyaqotu ailəsinə məxsus çökəkimilər cins və növ səviyyəsində geniş areallara malikdirlər.

Oriental aləmin biofilotunun fauna komponentlərinin yayılması da flora komponentləri üçün səciyyəvi olan ümumi qanuna uyğunluqlara tabedir. Oriental aləmin biofilotunda faunanın zənginliyi, endemizm və növ müxtəlifliyinin bolluğu Malay vilayətində müşahidə edilir. Paleoarktik elementləri Hind və Hind – Çin vilayətlərində kifayət qədər üstünlük təşkil edir. Sakit okean vilayətinin faunası ada xüsusiyyətləri ilə fərqlənir.

Oriental aləmdə tutqun rəngli yağış soxulcanı subendemikdir. Aləmin kontinental vilayətlərində zəlilərin müxtəlif növləri yayılmışdır.

Oriental aləmdə hörümçəkkimilər zəngin müxtəlifliyə malikdir. Bu aləmdə əqrəb dəstəsinin yüzdən artıq növü yayılmışdır. Telifon dəstəsinin nümayəndələri Telophonus və Hypoconus endemik cins səviyyəsində ərazidə yayılmışlar. Yava adasında boz-qara rəngli, quyruqlu telefonun uzunluğu 3 sm-ə çatır. Hind Çindən Yeni Qvineyaya kimi qırmızı-qonur rəngli quşyeyən-hörümçəklər yayılmışlar. Bu növlər Oriental aləmin şərqində öz areallarından xeyli kənara çıxırlar. Quşyeyən-hörümçəklərin bir neçə növü Cənubi Amerikanın tropiklərində geniş yayılmışdır.

Oriental aləm faunasında bolluğuuna və müxtəlifliyinə görə kəskin fərqlənən həşaratların dörd mindən artıq cinsinə təsadüf olunur ki, bunun tərkibində endenizm 40%-ə çatır. Burada böcəklər və kəpənəklər ailəsinin nümayəndələri geniş yayılmışdır. Ərazidə dəvədəlləklərin və göstərmələrin (Phasmolea) törəmə mərkəzləri yerləşir. Endemik növlərdən, ərazidə geniş yayılan, uzunluğu 25sm-ə çatan, saturid ailəsinə mənsub nəhəng kəpə-

nəkləri və nimfalid ailəsinə mənsub yarpağabənzər kallima kəpənəyini göstərmək olar.

Oriental aləmin şirin su hövzələrində balıqların dörd endemik ailəsinə rast gəlinir. Doğrudur bu ailənin ikisi yalnız bir növə malikdir. Oriental aləm geniş yayılmış çəkikimilərin və özünəməxsus sulurodin (Siluroidea) törəmə mərkəzi hesab olunur. Aləmdə, yalnız çəkikimilərin iki mindən artıq növü qeydə alınmışdır. Bu aləmdə atmosfer havası ilə nəfəs ala bilən labirint balığının bir çox növləri yayılmışdır. Bu cinsə mənsub olan Anabas balıq növü quraqlıq dövründə qurumuş su hövzəsini tərk edərək, quruda su axtarmaq üçün xeyli məsafə qət edə bilir. Labirintlər ailəsinə akvarium balıqlarından xoruzcuq, qurami, dəraqlılar daxildir.

Oriental aləmdə suda-quruda yaşayanlar endemik ailə səviyyəsində olmasa da, cins səviyyəsində çoxlu müxtəlif endemliyə malikdir. Bir neçə növün Oriental aləmin hüdudlarından kənara-Şimalda Yaponiyaya, şərqdə Yeni Qvineyaya, qərbdə Madaqaskara qədər çıxmasına baxmayaraq, uçan qurbağa ərazi-də cins səviyyəsində yayılmışdır. İkinci yeri bolluğuuna görə kiçiəğiz qurbağa tutur. Bu növ Neotropik, Efiopiya, Kap, Madaqaskar, aləmləri üçün də səciyyəvidir.

Aləmin sürünenlərə mənsub faunasında endemizm artıq ailə səviyyəsində mövcuddur. Belə ailəyə mənsub olan faunaya Kalimantan adasında yayılan qulaqsız varanı, Hindistan və Sri Lankada yayılan qalxanquruq ilanı, Hind, Qanq, Brahmaputra çay hövzələrində yayılan haviali göstərmək olar. Ərazidə yayılan şüali ilanın endemikliyi hələlik sübuta yetirilməyib.

Sürünenlərin bir neçə növü Oriental aləmlə digər aləmlər arasında böyük əlaqənin olduğunu nümayiş etdirirlər. Timsahlar sinfinin nümayəndələri Oriental, Madaqaskar, Efiopiya aləmlərində və hətta Avstraliya aləminin şimalında, Nearktik aləminin cənubunda və Neotropik aləmin şimal hissələrində geniş areala malikdirlər. Timsahlardan Qavial timsahı yalnız Malakka yarımadasında, Sumatra və Kalimantan adalarında yayılmışdır.

Naya cinsli kobra Oriental aləmlə yanaşı Palearktik aləmin Cənub regionlarında, Efiopiya və Kap aləmlərində yayıldığı halda, Monotipik cinsli şahzadə kobra yalnız Oriental aləmə mənsub olub, Hindistan, Böyük zond və filippin adalarında yayılmışdır.

Oriental aləmdə Ornitofaunanın 12 növü və iki cinsini özündə birləşdirən bir ailə səviyyəsi-yarpaq sərcələri mövcudur. Oriental aləmdə ornitofaunanın bir çox növünün – qırqovulun, ağgözün, buynuzdimdiklilərin yayılma və törəmə mərkəzləri yerləşir. Bu növlərin oriental aləmlə yanaşı Efiopiya və Avstraliya aləmlərində yayılması onlar arasındaki keçmiş əlaqələrin olduğunu sübut edir. Oriental aləmdə müşahidə olunan 600 cins-dən aləm üçün 150 quş növü endemikdir.

Oriental aləmdə məməlilərin nümayəndələrinin bir dəstəsinə – Hindistan yarasasına (Dermoptera) təsadüf olunur. Bir növə malik olan yunqanadlıların nümayəndəsinə Hindistan, Yava, Sumatra, Kalimantan və Filippin ərazilərində rast gəlinir. Uzunluğu 42 sm-ə çatan bu heyvan qalın rütubətli meşələrdə yaşayır.

Aləmin ərazisində primatların böyük dəstəsi yayılmışdır. Bu dəstənin tərkibini təşkil edən üç ailə səviyyəsi yalnız aləmin ərazisində yayılmışdır. Bunlar əsasən Tupayı, Lorizidlər və Hippoñlardır. Sumatra və Kalimantan adalarında insanabənzər meymunlardan hündürlüyü 140 sm-ə, çəkisi 250 kq-a çatan Oranqu-tan geniş yayılmışdır.

Əvvəllər Kalimantan adasında formalaşan Hindistan fili hazırda Hindistandan Sumatraya qədər olan geniş ərazidə yayılmışdır. Maraqlıdır ki, Hindistan fili Afrika filindən çox nəslə kəsilmiş mamonta daha yaxın qohumluq əlaqələrini özündə eks etdirir.

Təkdırnaqlılardan Kərgədanın üç növünə-Hindistan kərgədanına, Sumatra kərgədanına və Yava kərgədanına, Tapirin bir növünə Oriental aləmdə təsadüf olunur. Hazırda tapirin da-ha üç növü Neotropik aləmdə qeydə alınmışdır. Neotropik

aləmdə yayılmış tapırlar üçüncü dövrde Asiya, Avropa və Şimali Amerikada geniş areala malik olmuşlar.

2. Efiopiya aləmi. Həbəş aləmi Afrika materikinin geniş ərazisini-Şimalda Böyük Səhranın cənub-qurtaracağından cənubda Narinc çayının hövzəsinə qədər olan geniş sahəni əhatə edir. Göstərilənlərdən əlavə Ərəbistan yarımadasının cənub qurra-racı, Sokotra, Vozneseniya və Müqəddəs Yelena adaları aləmin tərkibinə daxildir. Biofilotunun müxtəlifliyini nəzərə alaraq Efiopiya aləmini dörd vilayətə böylərlər. 1. Bütün cənub hissəsinin səhrasız ərazilərini aləmin cənub sərhəddinə qədər, Şimal sərhəd rayonları ilə birlikdə aləmin Ərəbistan yarımadasındaki hissəsini və Şərqi Afrikanı əhatə edən Sudan vilayəti. 2. Konqo və Niger çaylarının hövzələrində yayılan həmishəyaşıl tropik və ekvatorial meşələrin yayıldığı əraziləri əhatə edən Konqolez vilayəti. 3. Cənubi Afrikanın eyni adlı səhrasını əhatə edən Kalaxari-Namibiya vilayəti. 4. Müqəddəs Yelena və Vozneseniya adalarını əhatə edən Atlantika vilayəti.

Efiopiya aləminin biofilotu Oriental və Madaqaskar aləmlərinin biofilotları ilə geniş və qədim əlaqələrə malikdir. Şimal hissədə Paleotropik vilayətlə keçid zonasına malik olmasına baxmayaraq, Efiopiya ilə Paleotropik vilayət biofilotları arasında geniş əlaqə mövcud deyildir. Efiopiya aləmi ilə Kap aləmi arasında açıq quru yolunun olmasına baxmayaraq, onların biofilotlarının müasir fauna komponentləri arasında nisbi uyğunluq mövcuddur. Qədim fauna və flora nümayəndələri bir-birindən kəskin fərqlənir.

Efiopiya aləminin florası bir neçə qədim endemizm mərkəzinə malikdir. Bu mərkəzlər (ocaqlar) içərisində Konqo vilayətində yerləşən kontinental törəmə mərkəzi diqqəti daha çox cəlb edir. Burada floranın beş endemik ailəsi yayılmışdır. Syerra-Leon və Fil sümüyü sahilində yayılan iki kol və uzunluğu 40 m-ə çatan sarmaşıq cinsləri ərazinin endemlərindəndir.

Kalaxari-Namibiya vilayəti kiçik sahə tutmasına baxmayaraq yüksək endemizmi ilə səciyyələnir. Burada diqqəti daha çox

cəlb edən monotipik çılpaqtoxumlular sinfinə mənsub velviçiyadır. Velviçiyanın yaxın qohumu bizi məlum olan efedradır. Velviçiya iki evli bitkidir. Hündürlüyü bir metrə çatan bu bitki Namibiya səhrasının əsas endemlərindəndir.

Sudan vilayətinə mənsub olan 25 bitki cinsindən 24-ü Sokotra adasında, minaçıçayı fasiləsindən olan bir növ (*Coelocarpum*) isə Sokotra və Madaqaskarda yayılmışdır.

Efiopiya vilayətlərindən Konqolez və Atlantik vilayətləri adalarından Sokotra endemik cinslərlə zənginliklərinə görə fərqlənilər. Yalnız Atlantik vilayətin ərazisində beş endemik cinsə mənsub bitki qeydə alınmışdır. Konqolez və Atlantik vilayətində Sudan vilayəti florası ilə qohumluq əlaqəsinə malik olan 22 bitki cinsi yayılmışdır. Atlantik vilayətdə yayılan endemlərlə Neotropik aləminin endemləri arasında da nisbi qohumluq müşahidə olunur. Bu ağaçsəkilli mürəkkəbçiçəklilərdə biruzə verir. Müqəddəs Yelena adasında yüksək endemizm bitkilərdə cins səviyyəsində müşahidə olunduğu halda, Vozneseniya adasında endemik cinslərin sayı ikidən artıq deyildir.

Efiopiya aləmi üçün səciyyəvi olan bir çox bitki cinsləri aləmin sərhədlərindən xeyli kənarlara yayılmışlar. Belə hal digər aləmlərdə və vilayətlərdə də müşahidə edilir. Efiopiya aləmində akasiyanın 400-dən artıq növünün qeydə alınmasına baxmayaraq, bu endemik cinsin yayıldığı və törədiyi mərkəz Avstraliyadır.

Aləmdə yayılan baobab fasiləsinə mənsub 15 növdən Sudan vilayətində yalnız bir növü geniş yayılmışdır. Qalan 14 növə aləmdəki vilayətlərdə, bir növə isə Madaqaskar aləmində və Şimali Avstraliya ərazisində təsadüf olunur.

Aləmin Sudan və Konqo vilayətləri üçün iri qarınayaqlı ilbizlər və hörməckimilər səciyyəvidir. Konqo vilayəti üçün endemik təşkil edən eqrəblərə və hörməckimilərə Neotropik aləmin ərazilərində də təsadüf edilir. Sudan vilayətində çoxayaqlı geofillər, Konqo vilayətində isə ördəkayaqlı skolopendrlər geniş yayılmışlar. Çoxayaqlı geofillər cinsinə malik olan növlər güclü lümmunitet işiq buraxma qabiliyyətinə malikdirlər.

Uçmayan quşlar



1. Shahzadə pinqvin 2. Humbolt pinqvin 3. Şimal nandusu 4. Afrika dəvəquşu 5. Dəbilqəbrun kazqr 6. Emu 7. Adi kiri

Tropik və ekvatorial qurşaqlar üçün səciyyəvi olan termitlər dəstəsi Efiopiya aləmində daha zəngindər. Yer kürəsində mövcud olan 2000 növdən Efiopiya aləmində termitlərin 700-ə qədərinə təsadüf olunur. Termitlərdən Afrika üçün səciyyəvi olan cinslərindən *Macrotermes* cinsi yerdən 6 metr hündürlüyündə qalaşəkili yuva tikməsilə fərqlənir.

Codqanadlılar ailəsindən aləmdə qaraböcək və skarabeylər üstünlük təşkil edirlər. Böcəklər içərisində uzunluğu 10 sm-ə çatan qolıaf-böcəyinin iki cinsi Konqolez vilayətində yayılmışdır. Konqolez və Sudan vilayətlərində ikiqanadlıların sese-milçək cinsinin 20 növü qeydə alınmışdır.

Efiopiya aləmində ixtiofaunanın şirin su balıqlarına mənsub olan xeyli endemik ailəsi yayılmışdır. Nil çayı hövzəsində Efiopiya məxsus olan ixtiofaunanın müəyyən növləri aləmin hüdudlarından xeyli kənara çıxır. Bu aləm üçün xarakterik olan dimdikburunlar və marmutbuğular dəstəsinin 100-dən artıq növü Afrikanın tropik və ekvatorial regionlarında yayılmışlar.


Törəmə mərkəzi Neotropikdə olmasına baxmayaraq Efiopiya aləmində, xüsusilə Konqo hövzəsində ixtiofaunanın xarasının cinsinin yüzdən artıq növü qeydə alınmışdır. Efiopiya aləminin ixtiofaunası ilə Neotropik aləmin ixtiofaunası arasındaki əlaqəni sübut edən amillərdən biri hər iki aləmdə elektrikli Afrika balığının yayılmasıdır.

Pantropik tsixlid ailəsinə mənsub növlərin yayıldığı mərkəz Efiopiya aləmidir. Yalnız Nyasa və Tanqanika Göllərində aləmdə müşahidə olunan 600 növdən 200-dən artıq yaşayır.

Aləmdə çoxüzgəclilər dəstəsində iki cinsə mənsub bir ailə Avstraliya və Cənubi Amerika Lepidosireninə qohum olan ikinəfəslilər növünün üç nümayəndəsinə rast gəlinir.

Efiopiya aləmində quru üçün səciyyəvi olan onurğalılar, aləmin florasından fərqli olaraq Kap aləmi faunası ilə birbaşa quru əlaqəsinə malik olduqlarından, kifayət qədər oxşardırlar. Hər hansı aləm üçün tipik fauna növünə digər aləmdə təsadüf edilirsə, bu subendemikdir.

Damalar ve boruđišilar



1. Kap damarı

2. Afrika boruđišili

Ayaqsız suda-quruda yaşayanlar Yer kürəsinin bütün rütubətli tropiklərində yayıldığından Efiopiya aləmində də Rhinatrema cinsi geniş areal təşkil edir. Burada suda-quruda yaşayanların quyuqşuz növləri çoxsaylı və müxtəlifliyi ilə fərqlənir. Mahmızlı qurbağalar aləmin cənub su hövzələrinin hamısında yayılmışlar. Suda-quruda yaşayanların 400 növündən 200-ü Efiopiya aləmində yayılmışdır.

Aləmdə tipik cinslə yanaşı endemik və subendemik cinslərin maliq olduğu quru bağlarının törəmə mərkəzi yerləşir. Bu vilayətdə müşahidə olunan Testudo, Kinixys, Homopus kimi növlərə Kap, Madaqaskar və Neotropik aləmlərdə təsadüf olunduğundan subendemidlər.


Efiopiya aləmində yayılan pulcuqlu sürünlənlərə Oriental və Palearktik aləm faunaları arasında ümumi oxşarlıq müşahidə olunur. Aləm üçün kor siyenlər endemik, herrozavrular və kəmər quyuqlar Kap və Madaqaskar aləmlərində də yayıldıqları üçün subendemidlər. Qədim dünyanın digər regionlarında da nəzərə çarpmalarına baxmayaraq daraqlı gekkon, kələz, Varan aləmdə kərtənkələ ailəsinin əsas növlərini təşkil edirlər.

İlanlar ailəsinə mənsub olan darağız cinsi Efiopiya ilə Neotropik, Pitonlar Oriental aləmlə Efiopiya arasında əlaqəni eks etdirirlər. Pantropik aspid ailəsinin törəmə mərkəzi Avstraliya olmasına baxmayaraq, hazırda Efiopiya aləmində böyük növ müxtəlifliyi ilə zəngin cavan yayılma mərkəzinə malikdir. Mərkəzi Afrikada gürzələr ailəsinin ən qədim törəmə mərkəzi yerləşir.

Aləmdə timsahın üç növü yayılmışdır. Nil timsahı kütbədən və nazik bədən timsahlara nisbətən geniş yayılmış növdür. Sonrakı iki növ timsaha Qərbi və Mərkəzi Afrika ərazilərində təsadüf olunur.

Efiopiya aləmində ornitofauna 67 ailə ilə təmsil olunur. Onların eksəriyyəti Paleotropik və Oriental aləmlərlə yanaşı bütünlükə yer kürəsinin hər yerinə yayılmışlar. Bu aləmdə dəvəquşunun iki endemik dəstəsinin bir növü, yarasanın 6 növü, balinabaşlar ailəsinin dörd endemik növü, katibə quş, meşə alacəhrəsi növləri mövcuddur. Monotipik ailə səviyyəli girdəbaş vaqlar həm də Madaqaskar üçün səciyyəvi olduqlarından subendemikdirlər. Aləmdə geniş yayılmış buynuzdimdiklilər, kərgədan-quş, ağıgöz Oriental və Palearktik aləmlərlə əlaqənin mövcudluğunu sübut edir. Efiopiya aləmini kərgədan-quşun, balsoraların, toxocuların törəmə və yayılma mərkəzi hesab etmək olar.

Timsahlar



1. Nil timsah

2. Hindistan timsah

Həbəş aləmində məməlilərə mənsub fauna növləri zəngin və müxtəlifdir. Aləmdə yayılan qızılı köstəbək (20 növü) və uzunayaqlılar Kap aləmi faunası ilə ümumi mənşəyə malikdirlər. Ərazidə Sığrağanlıların 40 növü qeydə alınmışdır. Meymunabənzər və insanabənzər meymunlar ailəsi, o cümlədən yarımmeymunlar ailəsinə mənsub olan lorizidlərə oriental aləmdə də rast gəlirik. Pavian, mandril, əntər meymun, qveresta, şimpanze, horilla kimi endemlər, qalaqo kimi yarımmeymunlar bilavasitə Efiopiya aləmi üçün səciyyəvidir.

Bu aləm üçün borudişlilərin monotipik dəstəsi, tikanquyuqluların 3 cinsi, 10 növü, begemotun 2 cinsi, iki növü, zürafənin iki cinsi, iki növü (okapi, zürafə) endemikdir. Burada boşbuynuzlardan duğerlər, cırdan antilop, buruqbuynuz, çəngəlbuynuz, gizal, su keçisi, qazel və antilopun bir neçə digər növü geniş yayılmışdır. Afrikanın şirin sularında geniş yayılmış lamantinin yaxın növünə Amazonka hövzəsində də rast gəlmək olur.

Yırtıcı məməlilər qrupunun nümayəndələrinə Efiopiya ilə yanaşı, Kap və Oriental aləmlərinin ərazilərində təsadüf olunur. Bu aləmin ayrı-ayrı vilayətlərində yırtıcılardan şir, bəbir, gillik pişiyi, karakal pişiyi, zolaqlı kaftar, adı çapqal, balyeyən geniş yayılmışdır. Efiopiya aləmində kaftar it, xallı kaftar, konqolez samuru, viverlərin bir neçəsi endemik qrupu təşkil edir.

Aləmdə xortumluların bir endemik növü və bir endemik cinsi mövcuddur. Bunun əsas nümayəndəsi – Afrika filidir. Burada daman və kərgədan bütün ərazilərdə müşahidə olunur.

Efiopiya aləminin biofilotu endemikliyi və subendemikliyi ilə səciyyələnir. Bu endemiklik forması Konqolez vilayətində və bir sıra adalarda daha qabarlıq şəkildə nəzərə çarpır.

Ən geniş və son dövrləri əhatə edən əlaqələr Oriental və Palearktik aləmlərlə mövcuddur. Tədqiqatlar göstərir ki, Efiopiya aləminin biofilotunun malik olduğu ən qədim əlaqələr Neotropik aləmin biofilotu ilə olmuşdur.

3. Madaqaskar aləmi. Aləmə Madaqaskarla yanaşı onun ətrafindakı kiçik adalar və Maskaren, Seyşel, Amirant, Komor

arxipelaqları daxildir. Müasir geoloji tədqiqatlarının nəticələri təbaşir dövrünün sonuna qədər Madaqaskarla (o dövrdə Madaqaskar Afrika qitəsinin bir hissəsi idi) Hindistan arasında quru əlaqələrinin mövcud olduğunu söyləməyə imkan verir. Hətta sonralar Hindistanın Şimal-Şərqə, Asiyaya doğru dreyfi zamanı da Kvaziquru əlaqələr adalar zənciri vasitəsilə mövcud olmuşdur. Həmin əlaqələndirici adalar zənciri Seyşel adaları timsalında inididə diqqəti cəlb edir.

Madaqaskar aləmi Afrika materikindən eosendə artıq ayrılmışdır. Lakin Komor adaları hələ də materiklə ada arasında "körpü" kimi fəaliyyət göstərirdi. Həmin amillər Madaqaskar, Efiopiya və Hind-Malay aləmlərinə məxsus biofilotların dördüncü dövrə qədər qarşılıqlı əlaqəyə malik olduğunu söyləməyə əsas verir. Göstərilən biofilotlar içərisində əlaqələr pozulduqdan sonra istər Palearktikada və istərsədə Efiopiyanın bəzi növlər fəallaşsa da əvvəl geniş əraziyə malik olan bir çox növlərin arealları intensiv şəkildə pozulmuşdur. Müasir dövrdə yarımmeymunlardan lemurun Madaqaskar, Efiopiya və Oriental aləmdə yayılmasına baxmayaraq, onların eosendə Palearktikadan, hətta Nearktikadan miqrasiya etdiyi paleontoloji məlumatlarla sübut olunur. Görünür üçüncü dövrdə bu qruplar geniş areala malik idilər. Madaqaskarın müasir təsirlərdən təcrid edilməsi orada, yarımmeymunlarda zənginliyin və yüksək endemizmin müasir dövrə qədər saxlanmasına şərait yaratmışdır.

Madaqaskar aləminin hələ qədim dövrlərdə məkanca təcrid olunması burada Yeni və Qədim dünyaya mənsub olan paleogen və neogen biofilot elementlərinin bir çox komponentlərinin qorunub saxlanmasına səbəb olmuşdur.

Qismən kiçik əraziyə malik olan Madaqaskar aləminin (Seyşel, Komor, Maskaren adaları) biofilotu xüsusi biofilotik kompleksə malik olduğundan onu yarımvilayətlər səviyyəsində ayırmaga və tədqiq etməyə imkan verir. Adları çəkilən adaların biofilotik kompleksləri onları yarımvilayət səviyyəsində tədqiq

etmək zərurəti yaradır. Bu yarımvilayətlərin (adaların) spesifik xüsusiyyətlərinin izahı aşağıda öz əksini tapacaqdır.

Madaqaskar aləminin florasında çiçəkli bitkilərin doqquz endemik ailəsi mövcuddur. Bu endemizm növ səviyyəsində 85%-dən artıqdır. Endemizm ən çox Cənub Qərbi Madaqaskarın arid rayonlarında (11%) müşahidə olunur. Bunlar əsasən ikievli kollardan və sukkulent xüsusiyyətli yarpağını tökən bitkilərdən ibarətdir.

Ərazidə yayılan və növ zənginliyinə görə üstünlük təşkil edən ailə qruplarından səhləbçiçəklilər, mürəkkəbçiçəklilər, südləyənlər müasir Madaqaskar florasını principcə Afrika florasından ayırrı. Bu aləmdə palma ailə qrupunun nümayəndələri geniş yayılmışdır. Seyşel adasında yayılan palmanın hündürlüyü 30-m-ə, meyvəsinin diametri 0,5 m-ə çəkisi 25 kq-a çatır. Madaqaskarda yayılan banankimilər ailəsinə mənsub "səyahətçilər ağacı" cinsinin ikinci növünə Qviana və Şimali Braziliya ərazilərində təsadüf edilir.

Aləmin faunasında yerüstü ilbizlərdən Afrikada yayılan axatinlərə qohum klavatorlar geniş yayılmışlar. Hörümçəkkimilərdən əqrəb endemikdir. Nəhəng *Nephila* cinsinə mənsub hörümçək oriental və Avstraliya faunasını Madaqaskar faunası ilə qohumlaşdırır. Entomofauna aləmdə yayılsa da Efiopiya aləminin xüsusiyyətlərini özlərində eks etdirir. Burada kəpənəyin xeyli endemik forması yayılmışdır.

Ixtiofaunanın şirin sularda yayılan 20-ə qədər növü məlumdur. Bu növlərin eksəriyyəti Efiopiya mənşəlidir.

Madaqaskar aləmində ixtiofaunadan fərqli olaraq, herbetofauna daha zəngindir. Aləmdə ornitofaunanın oriental aləmdə geniş yayılmış, lakin Efiopiya aləmində təsadüf edilməyən sürünenlərin nümayəndələrinə rast gəlinir. Madaqaskar aləmində sürünenlərdən bağlardan uzunluğu 123 sm-ə çatan nəhəng və uzunluğu 10 sm-ə qədər olan hörümçək bağalara hər yerdə təsadüf olunur. Son vaxtlar güclü antropogen təsirə məruz qaldığından nəсли kəsilmək ərəfəsində olan nəhəng bağalar hazırlı-

Aldabra adasında qorunub saxlanılır. Madaqaskar aləmində pe-lomeduz bağaların Neotropik və Oriental aləmlərdə yayılan üç cinsinə təsadüf olunur.

Herpetefauna Madaqaskarla Neotropik, Nearktik və hətta Antarktik aləmləri arasında əlaqə yaradır. Yalnız Neotropik aləmdə kərtənkələnin 700 növü müşahidə edilmişdir. Nearktik, Avstraliya, Antarktik, Oriental aləmlərdə müşahidə edilən kərtənkələlər ailəsinin heç bir növünə köhnə dünyada, xüsusilə Efiopiya aləmində təsadüf edilmir. Həmin növü bu regionda aqama-kərtənkəlesi əvəz edir. Doğrudur aqamaya Madaqaskarda təsadüf olunmasa da, onun qohumu iquanın iki endemik cinsinə rast gəlinir.

Gekkonların Pantropik ailəsinin 6 növü endemik qrupa mənsub olub, Madaqaskar aləmində və onun hüdudlarından kənarda Andaman adalarında yayılmışdır.

Xameleonların (buqəlamun) Efiopiya-oriental dəstəsi bu aləmdə cins səviyyəsində geniş müxtəlifliyə malikdir. Bu aləmdə buqələmunların ölçüləri 45 mm-lə 65 sm arasında dəyişir.

Maraqlıdır ki, bu aləmdə qədim dünyada geniş yayılmış aqamaya, varana latsertidə və zəhərli ilanlara təsadüf edilmir. Qonşu qitələrdə geniş yayılmış piton, yumurta yeyən ilan, gürzə, kobra bu aləm üçün səciyyəvi deyildir. Burada cənubi amerika-da yayılan növə uyğun ayaqsız ilanlardan madaqaskar ağaç ya-tağanı, madaqaskar yatağanı, Cənubi Amerika yatağanı geniş areala malikdir. Madaqaskarın özündə, Komor və Seyşel adalarında nəhəng Nil timsahı geniş yayılmışdır.

Aləmdə ornitofauna çox zəngin olduğundan, quşların ailə səviyyəsində altı qrupu geniş yayılmışdır. Xatırlatmaq lazımdır ki, təxminən 150 il bundan əvvəl Madaqaskarda epiornis növünə mənsub quşların 9 növü yaşayırımış. Epiornislərin boyu üç met-rə, çəkiləri 400 kq-a, yumurtalarının uzunluğu 34 sm-ə çatırımiş. Vaxtilə Şimali Afrikada geniş yayılmış epiornislər Madaqaskar-da son dövrlərə qədər yaşamışlar.

Madaqaskar üçün səciyyəvi olan sığırçılar ailəsi Amerikada yayılan günəş vağı və Kaledoniya kaqusu ilə uzaq qohumluq əlaqəsinə malikdirlər. Madaqaskar aləminin ornitofaunası cins səviyyəsində Efiopiya və Oriental aləm faunası ilə uyğunluq təşkil edir.

Burada teriofaunanın qədim və ibtidai qruplarından lemur, indri, ay-ay və əlayaqlıların bir neçə cins və növləri geniş yayılmışdır. Ərazidə lemurların 6 cinsi və 16 növü, indrinin isə 3 cinsi, 4 növü geniş areala malikdir.

Həşaratyeyənlərdən Tenreklər ailəsinin 9 cinsdə 28 növü qeydə alınmışdır. Yereşənə və kirpiye oxşayan bu xırda heyvanlar hazırda Madaqaskar və Komor adalarında yayılmışdır.

Məməlilərdən Yarasalar üçün Madaqaskarın ada xüsusiyyəti az əhəmiyyət kəsb etsə də digər məməlilər üçün xüsusi əhəmiyyətə və təsirə malikdir. Sormacayaqlılar (Muzopodidae) Madaqaskar aləmində monotipik ailə qrupunu təşkil edirlər. Oriental və Avstraliya aləmlərində geniş yayılan uçan tülkü cinslərinin Madaqaskar aləmində və onun ətraf adalarında 8 növü yayılmışdır. Bu növə Şərqi Afrika sahillərindəki Pemba adasından başqa Efiopiya aləminin heç yerində təsadüf olunmur.

Yırtıcılardan Madaqaskar aləmində fanalaka, falanuk, madaqaskar munqosu, foss Madaqaskar meşələrində geniş yayılmış endemik cinslərdir.

Gəmiricilərdən ərazidə Madaqaskar dağ siçanının 10 növü, ərəb siçanı, kəsəyən, süleysin öz görkəmləri ilə digər regiondakı növlərindən kəskin fərqlənir.

Madaqaskar aləmində dırnaqlıların yalnız bir nümayəndəsinə-fırçaqulaq donuza təsadüf edilir. Əvvəllər (pliosendə) bura-da cırdan begemotlar geniş yayılmışlar.

4.Kap aləmi. Afrika qıtəsinin cənub qurtaracağını əhatə edir. Kiçik ərazini (200 min kv. km) əhatə edən bu aləmin ərazi-si bütün göstəricilərinə görə xüsusi zənginliyə malik olduğundan, onu biofilotik aləmə ayırmak məqsədə uyğun hesab edilmişdir. Bu aləmin şimal sərhəddi Rodcers tırəsi boyu uzanır. Bu

tirə Roxxefeldberq və Nyuvefeldberq dağ silsilərinin Narınc çayını cənuba axan çaylardan ayıran suayrıcıdır. Aləmin sərhəddi şərqi hissədə Qreyt-fiş çayının aşağı axımı boyu, Şimal-qərbdə Byuffels çayının aşağı axımı üzrə keçir. Kap aləminin qərb və cənub sərhədləri materikin sahil zonası ilə hüdudlanır.

Beləliklə, Kap biofilotik aləminin ərazisində Afrika qitəsində ən qədim qırışiq struktura malik olan, Kiçik və Böyük Karru yaylaları və cənub sahilə qədər uzanan ərazilər daxildir. Bu vilayət üçün şimal hissədə yerləşən Rodcers tərəfindən yuxarıda yay dövrü yağışlı keçən Tropik vilayətdən fərqli olaraq yayı quraq, qışı sərin və yağışlı keçən aralıq dənizi iqlim tipi səciyyəvidir.

Müasir geoloji anlayışlara əsasən Afrikanın Cənub hissəsi təbaşir dövrünə qədər Cənubi Amerika ilə, üçüncü dövrə qədər isə Antarktidə materiki ilə kontidental əlaqəyə malik idi. Tədqiqatlar göstərilən materiklərin aralandıqdan sonra da adalar və arxipelaqlar zənciri vasitəsilə uzun müddət biofilotik əlaqəyə malik olduqlarını sübut edir.

Kap vilayəti üçün səciyyəvi olan ayıdosşeyilərin Şərqi Avstraliyada və Yeni Zellandiyada geniş areala malik olması ərazilər arasında biofilotun qədim əlaqələrini özündə eks etdirən əsas əlamətlərdən biridir.

Kap aləminin florasında çiçəkli bitkilər öz endemizmle digər növlərindən kəskin fərqlənir. Kiçik əraziyə malik olan Kap aləmində floranın 7 ailə qrupu, 210 endemik cinsi və 6000-dən artıq endemik növü yayılmışdır. Burada müşahidə olunan 7,5 min flora növünün 80% endemlərdir. Ərazidə erika fəsiləsinə mənsub 20 növə qədər kol və kolcuqlara təsadüf olunur. Kol və yarımkolların Briniaceae ailə qrupuna mənsub 70-dən artıq növü yayılmışdır.

Bir çox flora ailələri Kap aləmində geniş yayılsa da onların törəmə mərkəzlərinin digər materiklərdə yerləşməsi şübhə doğurmur. Belə ki, Proteaceae ailəsinə mənsub növlərin ilkin törəmə mərkəzi Avstraliya aləmi olduğu halda, Kap aləmində

onun ikinci mərkəzi formalaşmışdır. Proteynlər yuxarı təbaşirdə və üçüncü dövrdə Şimal yarımkürəsinin bir çox ərazilərində geniş yayılmış, buzlaşmanın təsirindən tədriclə cənuba sıxışdırılmışdır. Hazırda Şimal yarımkürəsində proteynlərə məxsus olan növlərə təsadüf olunmur.

Dünyanın bir çox regionlarında müşahidə olunan xeyli subendemik ailə və cinslərin mənsub olduğu növ müxtəlifliyinin mərkəzi Kap vilayətindədir. Burada ən yüksək növ müxtəlifliyinə "Canlı daş" adı ilə məşhur olan yarpaqlı sukkulentlər-Aizoaceae ailəsi malikdir. Bu ailəyə mənsub olan növlər Kap aləmi ilə yanaşı, Cənubi Avstraliyada, Kaliforniyada, Cənubi Asiyada geniş yayılmışlar. Sukkulətlərin mənsub olduğu 2500-dən artıq növün əksər hissəsi (76%-dən çoxu) məhz Kap aləmində yayılmışdır. Burada yarpaqlı sukkulentlərlə yanaşı stepelli sukkulentlər, bədmüsək sukkulentlər, yarpaqsız lepteden kolluqlar və dişidi-*Dischidia* epifitlər geniş areala malikdir.

Növ müxtəlifliyinə görə Kap aləmində erika, pelarqoniya, sukkulent xüsusiyyətləri xəcəgülü, dovşan kələmi fəsiləsi və zambaq ailə səviyyəsində yayılmışdır.

Ümumiyyətlə Kap aləminin florası geniş yayılmış subtropik bitki komplekslərinin ilkin əcdadlarının, ərazisi isə hazırda dünyanın bir çox regionlarında müşahidə olunan xeyli növ və cinslərin qədim törəmə mərkəzidir. Buna ailə və cins səviyyəsində mövcud olan müasir əlaqələrlə yanaşı paleontoloji məlumatlar da əsas verir. Hazırda Kap aləmi florası ilə Antarktida və Avstraliya aləmləri florası arasında, o cümlədən Paleoarktik aləmin aralıq dənizi florası arasında qohumluq əlaqələrinin olduğu aşkar edilmişdir. Bu həm də, ərazilər arasında əvvəller mövcud olan birbaşa əlaqələrin nəticəsi kimi qiymətləndirilir.

Kap aləminin faunası regionun faunası ilə müqayisədə xeyli kasıbdır. Xatırladırıq ki, belə nəticəyə yalnız yerüstü faunanın onurğalılar ailəsinə əsaslanaraq gəlmək olar. Bu qəbildən olan heyvanat qruplarından ərazidə yalnız subendemik forma və qruplara təsadüf olunur. Bu vəziyyət heyvanların, xüsusiylə iri

heyvanların aləmdən kəndə da yayılması ərazinin kiçikliyi ilə izah olunur. Bunun əksinə onurğasızlar və həşaratlar arasında kifayət qədər endemik forma və qruplar mövcuddur. Bunlardan çoxu özlərində qədim antiborial əlaqələri əks etdirməklə Kap aləminin Neotropik və Avstraliya aləmləri ilə tarixi əlaqələrini sübut edir.

Qarınayaqlı ilbizlərin Ritida cinsi Kap aləmi ilə yanaşı Avstraliya və Yeni Zelandiya ərazilərində də geniş areala malikdir. Ailə səviyyəsində aləmdə yayılan akavidlərə Afrikanın cənubunda, Cənubi Amerikada və Avstraliyada rast gəlmək olur.

Ərazi üçün peripatopsid ailəsinin ilk traxeyalılar sinfinin onixofor tipinin yayılması səciyyəvidir. Bu tip və cinsdən olan heyvan növlərinin Cənubi Afrika, Cənubi Avstraliya, Yeni Zelandiya, Yeni Qvineya, Cənub-qərbi və Cənubi Amerikada yayılması Kap aləminin göstərilən ərazilərlə birlikdə vahid Cənubi Qondvana paramaterikindən ayrılmamasına əsas verir.

Kap aləmində hörümçəkkimilərdən büvələrin (salpugilər) iki endemik ailə qrupu yayılmışdır. Salpugilərdən ən çox yereşən növlər inkişaf etmişlər. Çoxayaqlıların bir neçə növünün yayıldığına baxmayaraq yalnız bir növü **skolopendra** endemikdir.

Həşaratlar arasında endemizm böcəklərdə geniş inkişaf etmişdir. Bu qrupdan olan triba, dariböcəyi, qaraböcək endemik cins səviyyəsində müşahidə edilir. Pantropik termit dəstəsinin nümayəndələri Hodotermes, Bellicositermes və s. ərazidə Afrika cinsi kimi təqdim olunur və geniş areala malikdirlər.

Şirin sularında Cənubi Amerika və Avstraliyada geniş yayılmış Galaxias balıq cinsi üstünlük təşkil edir.

Kap aləmində yerüstü onurğalılar faunası aləmin əlaqələri cənub yarımkürəsində yerləşən digər aləmlərlə tam kəsildikdən sonra formalışmağa başlamışdır. Buna görə də biofilotun bu komponenti Efiopiya biofilotunun üstünlüyü ilə səciyyələnir. Xatırladırıq ki, bu qruplarda endemizm cins, növ və yarımnöv səviyyəsindən yuxarı müşahidə edilmir. Bununla yanaşı ərazinin malik olduğu müasir əlaqələr və Kap aləmindən şimalda forma-

laşan səhralaşma əraziyə bir çox arid zona onurğalılar növünün miqrasiyasına səbəb olmuşdur. Bu, qruplarda endemiklikdən fərqli olaraq subendemiklik üstünlük təşkil edir.

Kap aləmində quyruqsuz amfibilərin – *Pipidea Efiopiya*, *Neotropik*, *Oriental* aləmləri üçün səciyyəvi olan bir çox növü yayılmışdır. Aləmdə darağız qurbağa, donuz-qurbağa kimi yeresən qurbağa növləri mövcuddur. Burada sürünenlərdən kərtənkələnin iki subendemik cinsinə, bağaların bir neçə növünə rast gəlinir. Sürünenlərin aləmdə yerüstü və yeraltı həyat tərzinə malik olan bir çox növü geniş yayılmışdır. Yalnız məşhur bumsılanq ilan növü ağacda yaşayır. İlənlardan əlvən aspid, gözlüklü ilan, kobra, gürzə adətən yereşmə xüsusiyyətlərinə görə fərqlənirlər. Gürzələrdən cırdan gürzə və sıxqaşlı gürzə yalnız Kap aləmində mövcuddur.

Yüksək hərəkətə malik olması ilə fərqlənən quşların Kap aləmində əsasən torağaylar və kəsəyən-quş ailələrinə mənsub cins və növləri yayılmışdır.

Məməlilərdən aləmdə qızılı köstəbək və ona qohum olan samur, yeresən Tenrek geniş areala malikdir. Həşaratyeyənlər ailəsinin nümayəndələrindən ərazidə uzunluğu 32 sm-ə çatan qarışqa, çeyirtkə, termitlə qidalanan və adətən quru landşaft sahələrdə məskunlaşan sıçraqanlar yalnız Kap aləmində deyil, Efiopiya və Paleoarktik aləminin cənub ərazilərində də yayılmışdır. Sıçraqanlar həşaratyeyənlər sinfinə mənsub olub, lemur və Tupaya ilə yaxın qohumluq əlaqələrinə malik olduqları üçün, onları primatlar dəstəsinə aid etmək mümkündür. Göstərilənlərdən əlavə aləmdə kap yeresəni, kap sıçovulu, qum sıçanı, Cənubi Afrika dağ sıçanı cins və növ səviyyəsində müşahidə edilir.

Kap aləmində yırtıcı heyvanların səciyyəvi nümayəndələrindən dördbarmaq marmotlar, viverlər, kaftar, torpaq canavarı, boz goreşən, sahil kaftarı, Yekəqulaq tülkü, şir müxtəlif qrup və cins səviyyəsində yayılmışdır.

Təkdırnaqlılardan indi nəсли kəsilmiş kvaqqə, yarım növ səviyyəsində geniş yayılmış dağ zebri, savanna zebri, cütdırnaq-

lilardan aləmdə subendem növ və yarımnöv səviyyəsində antilop, bontbok, aqquyruq hoasin, kap oraksi, əlik antilop, springbok yayılmışdır.

Kap aləmində yayılan dırnaqlılar yaxın keçmişdə Şimaldan-Efiopiyanın gəlmış emigrantlardır. Kap aləmi ilə Efiopiya aləmi arasında, xüsusilə quşlar və məməlilərin yaxın qohumluğu aydın nəzərə çarpar. Lakin flora və onurgasızların elmi əsaslarla təhlili kap aləminin biofilotunun Neotropik, Avstraliya, Madaqaskar və Oriental aləmlərinin biofilotları ilə yaxın əlaqəyə malik olduğunu söyləməyə əsas verir.

5. Avstraliya aləmi. Biofilotik aləmə Avstraliya materiki, Yeni Kaledoniya, Tasmaniya, Kenquru, Sulavesi, Yeni Qvinneya, Solomonovo, Yeni Hebrid və Fici adalarının əraziləri daxildir. Bu aləmin biofilotunun formallaşması hələ mezozoyda, Qondvana materikinin parçalandığı dövrlərdə başlamışdır. Paleocoğrafi və paleontoloji tədqiqatların nəticələri Avstraliya platformasının Antarktida vasitəsilə Cənubi Amerika ilə uzun müddətli əlaqələrinin mövcudluğunu sübut edir. Eosenə qədər mövcud olan bu əlaqələr 50-60 mln. il bundan əvvəl Avstraliya platformasının şimala dreyfi nəticəsində pozulmuşdur. Antarktidada baş verən buzlaşma kəskin iqlim dəyişikliyi yaratdıından, miosendən sonra Antarktida biofilotu ilə Neotropik və Avstraliya biofilotları arasındaki əlaqələr tamamilə kəsilmişdir.

Avstraliya platformasının 50 mln. il ərzində enlik üzrə şimal istiqamətində 15 dərəcə hərəkəti onun Cənub-Şərqi Asiya ilə kvazikontinental əlaqələrinin yaranmasına səbəb olmuşdur. Adaların körpü rolunu oynaması Oriental və Avstraliya bioelementlərinin qarşılıqlı mübadiləsini təmin etmişdir. Çoxsaylı adalar indi də vilayətlərin bir çoxu arasında vaxtaşırı keçid funksiyasını oynayır. Belə keçid xarakterli adalar uzun müddətdir ki, tədqiqat vasitəsi kimi istifadə olunur və biocoğraflar arasında böyük mübahisələrin yaranmasına səbəb olur. Adaların hər birində mənşə etibarilə Oriental və Avstraliyaya mənsub orqanizmlər qrupunda növlərin mütənasibliyi dəyişir. Belə ki, müx-

təlif genezisə mənsub növlərin 50%-in göstəricisinə görə ayrılan sərhədə nəzər saldıqda məlum olur ki, reptililərin sərhəddi Vetar və Tanimbar adaları arasından, quşların sərhəddi Kiçik Zond adaları zəncirində Alor və Vetar adaları arasından keçir. A.Uelles Oriental və Avstraliya ələmlərini ayıran sərhəddi Kalimantanla Sulavesi və Bali ilə Lombok adalarının arasından keçirmışdır. Bu Uolles xətti adlanır. A.Uellesdən fərqli olaraq Vebər xətti bir qədər şərqdən Sulavesi və Xamaxera, Sula və Obi, Timor və Selatan-Timur adalarının arasından keçərək Oriental ələmi Avstraliya ələmindən ayırrı. Kalimantan və Yeni Qvineya arasındaki Oriental və Avstraliya mənşəli növ və qrupların bir-birini əvəz etdiyi geniş interqradasiya zonasını sərhəddin keçid zonası kimi qəbul etməyi tədqiqatçılar daha səmərəli hesab edirlər. Tədqiqatçılar bu zonanı "Uelles zonası" adlandırırlar.

Avstraliya ələminin biofilotundakı fərqli xüsusiyyətləri nəzərə alaraq onu dörd vilayətə-Materik, Yeni Qvineya, Fici, Yeni Kaledoniya vilayətlərinə ayıırlar. Materik vilayətinin növ müxtəlifliyini, böyüklüyünü və ərazinin quruluşunun mürəkkəbliyini nəzərə alaraq onu Şimal-Şərq, Eremeya, Cənub-Qərb yarımvilayətlərinə böülürə. Yeni Qvineya vilayəti florasına görə Oriental ələmə, faunasına görə isə Avstraliya biofilotuna daha yaxındır. Fici və Yeni Kaledoniya vilayətləri okean adaları olduqlarından, materiklərdən təcrid olunmuşlar. Nəticədə bu vilayətlərin biofilotun digər ərazi biofilotları ilə əlaqələri zəifləmişdir.

Avstraliya biofilotunun formalaşmasının tarixi tədqiqatında Materik vilayəti xüsusi nəzərə alınmalıdır. Materikin qərb və şərqi hissələrinin uzun müddət bir-birindən aralı olması vilayətin biofilotunun daxili differensasiyasına səbəb olmuşdur. Bu təbaşir dövründə geniş dəniz transqreasiyası nəticəsində baş vermişdir. Avstraliya ələmində Cənub-Qərb yarımvilayətinin biofilotunun özünə məxsus müxtəlifliyi ilk növbədə həmin tədricliklə bağlıdır.

Sonralar dənizin çəkilməsi nəticəsində ərazinin peneplenləşməsi və aridləşməsi böyük sahələrdə kolluqlu düzən səhra və yarımsəhraların formalaşmasına səbəb olmuşdur. Materikin ge-

niş sahələrində müxtəlif kserofil biofilotlar törəyib inkişaf etməyə başlamışdır. Orqanizmlərin quraq iqlim şəraitinə uyğunlaşması Oriental aləmdən immiqrasiya edən kserofillər, həm də bitki və heyvanların yerli mezofil formalarının dəyişməsi nəticəsində baş vermişdir. Sonralar materikin şərqində baş verən dağəmələgəlmə prosesi Avstraliya suayırıcı silsiləsini yaratmaqla, burada Oriental elementlərin iştirak etdiyi mezofil flora və faunanın inkişafına şərait yaratmışdır.

Nəticədə Avstraliya aləminin materik hissəsində biofilotun üç başlıca (qərb, mərkəzi və şərq biofilotu) təkamül mərkəzi formalaşmışdır. Materikin uzun dövr ərzində digər ərazilərdən təcrid olunması Avstraliya biofilotunda dərin endemizmə malik avtoxton elementlərin inkişaf etməsinə imkan yaratmışdır. Burada oriental aləmdən miqrasiya etmiş kifayət qədər elementlərə rast gəlinir. Bu elementlərin az tarixi yaşa malik olmaları Avstraliyanın yaxın keçmişdə Cənub-Şərqi Asiya ilə olan yarımcıq əlaqələri ilə izah edilir. Avstraliya aləminin biofilotunda Antarktidadan miqrasiya etmiş elementlər az olsalar da, kifayət qədər qədim mənşəyə və yüksək taksonomik ranqa malikdirlər.

Avstraliya aləminin florasının malik olduğu yüksək endemizm diqqəti daha çox cəlb edir. Bu təcrid olunmuş adalar üçün təbiidir. Lakin materik vilayətində də növ endemizmi yüksək səviyyədədir. Vilayətdə yayılan – 12000 növün 9000-i, yəni 75%-i endemlərdir. Yeni Qvineya vilayətində yayılan-6870 növdən 5000-i və ya 85%-i, Yeni Kaledoniya vilayətində yayılan-3000 növdən 2400-ü və ya 80%-i endemlərdən ibarətdir. Vilayətlər içərisində növ tərkibinə və endemizmə görə ən kasibi Ficidir. Burada qeydə alınan 1100 növdən 550-i və ya 50%-i endemikdir. Endemizmin dərinliyini qiymətləndirmək üçün endemik ailələrin sayını müəyyənləşdirmək labuddur. Belə endemik ailələr materik vilayətində-6, Yeni Kaledoniyada-5, Fici vilayətində-1-ir.

Materik və Yeni Qvineya vilayətləri üçün Eupomatiaceae, materik və Yeni Kaledoniya vilayətləri üçün Xanthorrhoeaceae,

materik, Fici və Yeni Kaledoniya vilayətləri üçün Balanopsisidaceae ailələri endemikdirlər. Yadda saxlamaq lazımdır ki, bu ailələrin bəzilərinin tərkibi bir neçə endemik növdən və ya monotipdən ibarətdir. Müəyyən səbəblərdən ailə səviyyəsinin həcmi sistematiklər tərəfindən uyğun gəlmədiyindən, bəzi mənbələrdə onların miqdarında uyğunsuzluq ola bilər. Bizim istinad etdiyimiz mənbədə (P.P.Vtorov, N.N.Drozdov, Bioqeoqrafiya) Materik vilayətində –500-dən artıq, Yeni Qvineya vilayətində – 100-ə qədər, Yeni Kaledoniya vilayətində – 100, Fici vilayətində isə cəmi – 15 ailə səviyyəli cinslər qeydə alınmışdır.

Materik vilayətində ayıdöşəyikimilərin 300-dən artıq müxtəlif növü yayılmışdır. Bu mezofil bitki qrupunun geniş areala malik olduğu regionlar Cənub-Şərqi Avstraliya və Tasmaniya adasıdır. Burada ayıdöşəyinin ağacşəkilli və iynəyarpaqlı formalarının 36 növü qeydə alınmışdır. İynəyarpaqlılara mənsub ayıdöşəyilər cins səviyəsində endemizmə Tasmaniya ərazilərində çatır. Tasmaniyada geniş yayılan Diselma cinsi Cənubi Amerikanın Çili-Argentina əyalətində yayılan Fitzroya cinsinə çox yaxındır.

Materik vilayətində hər birinə mənsub 1000-dən artıq növün yayıldığı paxlalılar və mərsin fəsiləsinə mənsub çiçəkli bitkilər ailəsi geniş yayılmışlar. Bu fəsilələrin hər biri öz tərkibində 500-dən artıq mürəkkəb çiçəklilər və proteyinlər ailəsinə mənsub növləri birləşdirir.

Materik vilayətində böyük müxtəlifliyinə və geniş yayılmasına görə fərqlənən səhləbçiçəklilər ailəsinin 400-ə qədər növü yayılmışdır. Epifit səhləbçiçəklililərlə yanaşı burada endemik cinslərin kifayət qədər yerüstü formasına təsadüf olunur. Bu vilayətin səhralarında təbii şəraitə uyğunlaşaraq yayılmış birillik efemer-səhləbçiçəklilərə də rast gəlinir.

Vilayətdə mərsin fəsiləsinə mənsub olan 400-dən artıq cinsə təsadüf olunur. Bu cinsə mənsub növlər sərin yüksək dağlıq ərazilərdə, isti düzən səhralarda hündürlüyü 100 m-ə çatan nəhəng ağaclar və alçaq kolluqlar şəklində yayılmışdır.

Paxlalılar cinsinə məxsus olan növlər içərisində *Acacia* cinsinin 500-dən artıq növü qeydə alınmışdır. Bu, Antarktida biofotunda mövcud olan paxlalıların yarından çoxunu təşkil edir. Avstraliyada yayılan akasiyalar Afrika ərazisində yayılanlardan tikansız və yarpaqsız olmaları ilə fərqlənirlər. Bu akasiyalarda yarpaqları, budaqların uclarında genişlənən zoqlar-filodiyə əvəz edir.

Maraqlıdır ki, bir neçə ailə və cinslər Avstraliya biofotunun dünyanın digər quru sahələrilə qədim əlaqələrinin mövcudluğunu sübut etməyə imkan verir. Burada yayılan Restionaceae ailə qrupunun nümayəndələrinə Kap aləmində, Neotropik, Madaqaskar və Oriental aləmlərinin ərazilərində rast gəlinir. Ayrı-ayrı regionların bitki qrupları arasında müşahidə olunan uyğunluqlar yalnız qohumluq münasibətilə deyil, müxtəlif sistematik kateqoriyaların analoji mühit şəraitində konvergent adaptasiyası nəticəsində yaranı bilər. Kap aləmində yayılan bir çox növ və qrupların Avstraliya aləmi üçün səciyyəvi olan növlərə oxşarlığı yuxarıda göstərilən səbəblərlə izah olunur.

Xüsusi müxtəlifliyə malik olan, hündürlüyü 1,5 m-ə çatan şəhçiçəyin Avstraliya aləmində 36 növü yayılmışdır. Şəhçiçəyinin məskunlaşma diapazonu bataqlıqdan səhraya qədər müşahidə olunur. *Drosera* cinsinə mənsub şəhçiçəyinin başlıca müxtəliflik mərkəzi əsasən Neotropik aləmdə, ikinci mərkəz Avstraliyada, üçüncü mərkəz isə Kap aləmində yerləşir. Paleoarktik aləmdə göstərilən cinsə mənsub yalnız üç növə təsadüf olunur.

Avstraliya materikinin Şərqi və Şimal sahillərində yayılan 26 növ palmanın hamısı mənşə etibarilə Oriental genezisli cinslərə aiddir. Burada yayılan növlər içərisində Makdonnel silsiləsindəki Finke çayı hövzəsində kiçik ərazidə formalanışan *Livistona* palması xüsusi əhəmiyyət kəsb edən endemlərdəndir.

Avstraliya aləminin Antarktida ilə ümumi xüsusiyyətləri Yeni Qvineya və Yeni Kaledoniya adalarında da nəzərə carpsa da bu uyğunluq materikin cənub rayonlarında daha qabarlıq formada özünü biruzə verir. Avstraliya florasının Holantarktida ilə əlaqəsini özündə Araucariaceae, Podocarpaceae ailə qrupları

geniş eks etdirirlər. Avstraliya aləmi üçün səciyyəvi olan Araucaria cinsinin 20-ə qədər növünün 2-si Cənubi Amerikada (Antarktida aləminin Magellan vilayətində), 3 növü Avstraliyanın cənub hissəsində, 4 növü Yeni Qvineyada, 8 növü Yeni Kaledoniyada, qalanları isə Subantarktik adalarda yayılmışlar. Digər Agatis cinsinə Filippində, Yeni Kaledoniya, Fici, Avstraliyanın şərqi və Yeni Zelandiya adalarında rast gəlinir.

Aləmdə geniş əraziləri əhatə edən və Holarktika aləminə mənsub olan cənub palidinə materiklə birlikdə Yeni Qvineya, Magellan, Yeni Zelandiya və Tasmaniya adalarında təsadüf olunur.

Yeni Qvineya vilayətinin florasında Oriental aləmə məxsus uyğunluq xüsusiyyətləri daha qabarlıq şəkildə özünü eks etdirir. Növlərin sayına görə səhləbçiçəklilərin mənsub olduğu – 2500 növün hamısı endemlərdir. Ayıdosəyi cinsinə mənsub 1000 növdən 600-ü endemik növlərdir. Mənşəinə görə vilayət florasında birinci yerdə Oriental aləminə mənsub olan növ və qruplar, ikinci yerdə Antarktida aləminə (əsasən yüksək dağlıqlara mənsub növlər) mənsub olan növ və qruplar və nəhayət, üçüncü yerdə Avstraliyanın özünə mənsub olan növlər durur.

Kifayət qədər zəngin və özünəmaxsus xüsusiyyətilə fərqlənən Yeni Kaledoniya vilayətinin florası genezis baxımından Avstraliyanın materik florasına yaxındır. Bu vilayət florasında Oriental və qismən antarktida mənşəli flora elementlərinə də təsadüf olunur. Burada endemizmin yüksək olması və Cins səviyyəsinə çatması bu adaların materiklərdən uzun müddət təcrid olmasına dəlalət edir. Bu vilayətdə palmanın Yeni Kaledoniya, Yeni Qvineya və Fici üçün səciyyəvi olan qarışq növlərinə rast gəlmək olur. İlynəyarpaqlıların 23 növünün ərazidə yayılması vilayətin Holantarktida ilə, Suzanbağı bitkisinin mövcudluğu Oriental aləmlə keçmiş əlaqələrin olmasını əsaslandırır. Vilayətin ərazisində məskunlaşan libocedrus cinsinin Yeni Zelandiya və Magellan vilayətlərində üç endemik növü yayılmışdır.

Qismən kasıb floraya malik olan Fici Vilayəti ərazisində Oriental aləmi, Avstraliya, Yeni Kaledoniya və Antarktida aləm-

lərinin tarixi əlaqələrini söyləməyə əsas verən uyğun flora elementlərinin müxtəlif cinsləri yayılmışdır. Göstərilənlərlə yanaşı Fici vilayətində geniş yayılan Araucaria, növü Yeni Kaledoniya-da, Acacia cinsinə mənsub növlər isə materik vilayətin ərazisində geniş yayılmışdır.

Avstraliya biofilotunda (xüsusilə Yeni Qvineya və Fici vilayətləri) Oriental mənşəli flora komponentlərinin üstünlüyü şübhə doğurmur. Buna görə də coğraf-botaniklərin əksəriyyəti Yeni Qvineyanı (Hind-Malay vilayətini) Oriental aləmə aid etməyi daha məqsədönlü hesab edirlər. Lakin bəzi tədqiqatçıların fikrincə genetik komponentlərin kəmiyyət göstəricisi heç də həməsə sərhədlərin təyini və çəkilməsi üçün əsas kriteriya ola bilməz. Onu göstərmək kifayətdir ki, Yeni Qvineyada Oriental aləmə mənsub flora komponentlərinin üstünlüyü tarixlə müqayisədə çox cavan prosesdir. Bu formalaşma miosen – pliosendə dreyf prosesi nəticəsində Yeni Qvineyanın Avstraliya ilə birlilikdə tropik enliyə daxil olaraq Oriental aləmin cənub ətəkləri ilə birləşdiyi zamanlar baş vermişdir. Qədim Avstralо-antarktik flora elementləri tropik iqlimin təsiri nəticəsində əlverişsiz şəraitdə məhv olduğu halda, Oriental aləminə məxsus flora elementlərinə kifayət qədər əlverişli ekoloji şərait yarandığından növlər ərazidə geniş yayılmışlar.

Göstərilənlərə əsaslanaraq deyə bilərik ki, Yeni Qvineyanın Oriental yaxud Avstraliya aləminin tərkibinə daxil edilməsi üçün əsas arqument cavan növlərin malik olduğu kəmiyyət üstünlüyü deyil, biofilotun formalaşmasının əsasını özündə eks etdirən qədim Avstro-Antarktika genezisli komponentlərdir. Bunu Avstraliya və Yeni Qvineya vilayətləri üçün endemik olan maqnoliya sırasına aid örtülütoxumluların mövcudluğu sübut edir. Bundan əlavə Yeni Qvineya vilayətində geniş areala malik olan cənub fisdiği tipik Holantarktida flora elementidir. Bu növə Yeni Qvineya ilə yanaşı Şərqi Avstraliyada, Tasmaniya və Yeni Zelandiya adalarında, Patoqoniyada rast gəlinir. Göstərilənlərdən əlavə bu ərazilərin tarixi keçmişini özündə eks etdirən qə-

dim flora elementləri – proteynlər və cavan ailə qrupuna mənsub flora elementlərindən mərsin geniş yayılmışdır.

Bütün yuxarıda göstərilən dəllillər, xüsusilə Yeni Qvineya florasında mövcud olan Avstralio-Antarktik mənşəli növlər tədqiqatçılara bu vilayətin Avstraliya biofilotik aləminin tərkibinə aid edilməsinə əsas vermişdir.

Avstraliya aləminin biofilotunda fauna dərin endemizmə malik olması ilə fərqlənir. Avstraliya vahid aləmdir ki, burada məməlilərin endemizmi yarımsınıf səviyyəsinə çatır. Aləmin faunasında müxtəlifliyinə görə fərqlənən ikinci qrup məməlilər – kisəlilərdir. Burada yayılan faunada ailə səviyəsində endemizm və subendemizm yüksək olduğundan, ərazinin qədim və müasir əlaqələrini təyin etmək asanlaşır. Yağış soxulcanının ən böyük nümayəndəsi (uzunluğu 2,5 m-ə çatan) *Megascolides* Qədim dünyanın tropik ərazilərində geniş yayılmışdır.

Avstraliya biofilotik aləmində yumşaqbədənlilərin əksəriyyəti qədim Qondvana əlaqələrinə malik – yırtıcı quru ilbizinin Rhitida cinsinə mənsubdur. Bu qrupdan olan növlər Cənubi Afrika və Yeni Zellandiya ərazilərində geniş yayılmışlar. Şirin sularda yayılan xərçəngkimilərin cənub – şərqi Avstraliyada və Tasmaniya adasında beş növünə təsadüf olunur. Düzayaqlı xərçəngin Avstraliyada, Tasmaniyada, Yeni Zelandyada, Hindistan və Cənubi Afrikada 50-dən çox növü qeydə alınmışdır. Cənubi Avstraliya çaylarında yaşayan onayaqlı çay xərçəngi materik vilayətinin endemi hesab edilir. Aləmdə yayılan əqrəblərin nümayəndələrinə şimalda Sumatra adasında və çoxlu sayıda Neotropik aləmdə təsadüf olunur. Hörümçəklər dəstəsinin cins səviyəsində bir çox qrupları yayılmışdır. Avstraliyada quşyeyən – hörümçəyin *Atrax* növü öldürücü zəhərli xassəyə malikdir. Son vaxtlar bu növün Katipo adı ilə tanınan uyğun formasının Yeni Zellandiyada yayıldığı aşkar edilmişdir. Avstraliya aləmi üçün zəhərli gənə-qolotir səciyyəvidir. Bu növə Avstraliya, Yeni Qvineya, Passifikasi və Sri Lanka ərazilərində təsadüf olunur.

Avstraliya aləminin entomofaunasında kifayət qədər qədim mənşəli qruplar mövcuddur. Avstraliya aləmi üçün səciyyəvi olan baharçılar dəstəsi mezozoy dövrünün reliktlərindən olub, bütünlükə Qondvana ərazisində yayılmışdır. Bu aləm üçün süfrələri evkaliptin yarpaqları üzərində yayılan torqanadlılar ailəsi endemikdir.

Aləmdə endemlər səviyyəsində – yarpaqgündənlərin, bal qarışqaların, birlərin, kisəli və birdəliklilərə mənsub parazitlərin müxtəlif növləri və cinsləri yayılmışdır. Yeni Qvineyada və Avstraliya materikinin şimal hissələrində Oriental aləmin faunaya təsiri daha güclüdür. Ərazidə geniş yayılmış kəpənək Papi-lo, yaşılı qarışqa, dəvədəlləklər, göstərmələrin Oriental aləmdən, daha geniş yanaşsaq paleotropikdən törəyib yayıldığı şübhə doğurmur.

Materik vilayətində termitlərin yayılma xüsusiyyətlərini xüsusi qeyd etmək lazımdır. Aləmdə mövcud olan 170 növ termitin əksəriyyəti materik vilayətinin şimal və mərkəzi rayonlarında məskunlaşmışdır. Cənuba doğru onların fauna müxtəlifliyi azalır. Tasmaniya adasına yalnız dörd növ gəlib çatır. Maraqlı haldır ki, Kozeroq tropikdən şimalda cavan və proqressiv Termitidea ailəsi, tropikdən cənubda isə qismən primitiv və qədim Kalotermitidea ailə qrupları geniş yayılmışdır. Xatırladırıq ki, termitlərin rütubətli tropik meşələrdə məskunlaşan dörd növündən başqa, qalanlarının hamısı arid və semiarid landşaft sahələrində məskunlaşmışlar. Ekoloji qruplar arasında mövcud olan belə mütənasibliyi materikin aridləşməsi ideyası ilə əlaqələndirmək olmaz. Bu faunanın inkişafında yeni mərhələ deyildir.

Vilayətdə peripatopsid ailəsinə mənsub, ilkintraxey qrupunun onixofor tipi əsas endemlərdəndir.

Materik vilayət üçün endem olan periopatopsidlərin eyni zamanda Cənubi Amerikada, Cənubi Afrikada, Yeni Zelandiya-da yayılması Avstralо-Antarktidə, hətta Avstralо-Kap aləmlərinin tarixi əlaqələrini özündə əks etdirir. Digər tərəfdən Avstraliyada yayılan bu qədim ailə qruplarının Tasmaniya, Yeni Qvi-

neya, Cənubi Avstraliya, Yeni Kaledoniya və Yeni Hebrid ərazilərində mövcudluğu sonralar Oriental aləmin təsirinə baxmaya-raq vilayətlərin tarixi keçmişdə vahid ərazidən ibarət olduğunu sübut edir.

Avstraliya aləminə məxsus ixtiofaunanın nümayəndələri qədim növlərlə zəngindir. Şərqi Avstraliya çaylarında ikitənəf-füslülərdən narval-neotseratod yaşayır. Narvala yaxın olan Tseratodlar trias dövründə geniş yayılmışdır. Onların müasir qohum növləri Cənubi-Amerika və Afrikada indi də yaşayır. Qalaksid ailəsinə mənsub olan qruplara Cənubi Amerikada, Antarktida aləminin Şimal hissələrində və Kap aləmində rast gəlinir. Avstraliya çaylarında ən çox müşahidə olunan ixtiofauna nəhəng barimuda sümükdiyi balığıdır.

Ümumiyyətlə Avstraliyada ixtiofaunanın kasib olmasının əsas səbəbi materikin uzun müddət digər ərazilərdən təcrid olunmasıdır. Avstraliyada çəkikimilərə və dişli çəki balıqlarına təsadüf edilmədiyi halda, bu növ Oriental aləmdə geniş areala malikdir. Qeyd etmək lazımdır ki, Yeni Qvineya ixtiofaunası Avstraliya materikinin ixtiofaunası ilə uyğunluğa malik olduğu halda, Oriental aləmin heç bir təsirini özündə əks etdirmir. Bu onu göstərir ki, Avstraliya ilə Yeni Qvineya arasında yaxın keçmişə qədər quru əlaqəsi mövcud olduğu halda, Yeni Qvineya ilə Şimal əraziləri arasında şirin su balıqlarının miqrasiyasına əngəl törədən dəniz boğazları həmişə mövcud olmuşlar.

Aləmdə suda-quruda yaşayanlardan ağac qurbağasının müxtəliflik mərkəzi Neotropik və Avstraliya aləmində yerləşməsinə baxmaya-raq, bu növdən olan digər nümayəndələrə Şimali Amerikada, Avropada, Cənub-Şərqi Asiyada təsadüf edilir. Avstraliya aləmi üçün endem olan müasir Ranidae qurbağası əsasən şimal rayonlarında və Fici adasında məskunlaşmışdır. Ümumiyyətlə Avstraliya aləmində geniş yayılan suda-quruda yaşayanlar arasında endemizm yüksəkdir və o cins səviyyəsinə qədər çatır.

Avstraliya aləmində sürünenlərdə də endemizm ailə səviyyəsinə çatır. İkidırnaqlı və ayağı pulcuğlu bağalar arasında cins səviyyəsi 80-85%-i təşkil edir. İkinci yerdə endemizmin cins və ailə səviyyəsində inkişaf etdiyi növlərdən Şahmar kərtənkələ, kələz, Aspidlər, İquanlar, Gürzə ilanları güclü növ müxtəlifliyinə görə fərqlənirlər. Xatırladırıq ki, hələlik Avstraliya materikinə gürzə, iquan və müasir kərtənkələ miqrasiya edə bilmədiklərinə görə vilayətdə şahmar kərtənkələ, kələz və aspidlərin malik olduğu cins və ailələrin inkişafı üçün əlverişli eko-loji şərait yaranmışdır. Cins səviyyəsində endemizm yüksək səviyyəyə çatmağına baxmayaraq reptilinin əsas ailə səviyyəli növləri (kələz, varan) paleotropik və (şahmar kərtənkələ, gekkon, kor ilan, yatağan, aspiu) pantropik mənşəyə malikdir.

Avstraliya və Yeni Qvineya vilayətlərində paleotropikə mənsub olan yalançı ayaqlıllara, Fici, Yeni Qvineya və hətta Sulavesi adalarında Neotropikə mənsub olan Sakit okean yatağanına təsadüf edilir.

Ornitofauna Avstraliya aləmində ailə səviyyəsində sürünenlərdən də yüksək səviyyədə inkişaf etmişdir. Belə endemik ailə səviyyəsində quşlardan kazauri, emu, pindi toyuq, kaqu, qurbağası yapalaq, lira quşu, kolluq quşu, alacəhrə, fleyta quşu, torağay, cənnət quşu, balsoran, tutuquşu aləmin bütün vilayətlərində nəzərə çarpır.

Avstraliya aləmində məməlilərin mənsub olduğu növlər çox zəngindir. Materik və Yeni Qvineya vilayətlərində yumurta qoyanlar – xüsusilə ördəkburun yalnız materik vilayəti üçün, Yexidnanın malik olduğu beş növ isə yalnız Yeni Qvineya üçün səciyyəvidir.

Neotropik və Nearktik aləmlər üçün ümumi mənşəyə malik olan kisəlilər dəstəsinin Avstraliya aləmində 7 endemik ailə qrupuna (yırtıcı kisəlilər, qarışqayeyən kisəlilər, kisəli köstəbək, bandikutlar, kuskuslar, vombatlar və kenqurular) təsadüf olunur.

Ətənəlilərdən aləmdə kəsəyənlər ailəsinə mənsub olan gəmicirilər endemizmə cins səviyyəsində çata bilirlər.

Avstraliya aləmində yırtıcıların inkişafı ilk insanlarla bağlı olub, onlarla birlikdə əraziyə gətirilən materik və yeni Qvineyaya mənsub Dinqo adlı itlərdən ibarətdir.

6.Antarktida aləmi. Antarktida biofilotik aləmi Antarktida materikini, Kozeroq tropikindən cənubdakı Cənubu Amerika ərazisini, Yeni Zelandiya, Xuan-Fernandes, Odlu torpaq, Kergelen adalarını və 35° cənub en dairəsindən cənubda yerləşən bir çox subantarktik adaları əhatə edir. İndi mövcud olan bu parçalanmış ərazilər keçmişdə regionu əhatə edən vahid quru massivinin hissələridirlər. Vaxtilə mərkəzi hissəsini indiki Antarktida aləmi təşkil edən Qondvana materiki Təbaşir dövrünün əvvəlinə qədər cənub yarımkürəsində öz mövcudluğunu saxlayırdı. Sonradan parçalanan Qondvana materikinin hissələri təbaşirin əvvəllərində mülayim iqlim şəraitində formalaşmış Holantarktik biofilotunu qismən saxlamağa müvəffəq olmuşdur. Parçalanan ərazilərdə baş verən ekoloji dəyişkənlilik ərazilərin hər birində biofilotun qismən dəyişməsinə səbəb olsa da biofilotlar arasındaki qohumluq əlaqələrini tamamilə poza bilməmişdir.

Antarktida aləminin biofilotunun müxtəlifliyini nəzərə alaraq, onda aşağıdakı vilayətləri ayıırlar: Magellan vilayəti, Xuan-Fernandes vilayəti, Sirkumpolyar vilayət və Yeni Zelandiya vilayəti. Magellan vilayətinin biofilotu Neotropik aləmin biofilotu ilə geniş əlaqələrə malik olduğundan onun təsirini özündə əks etdirir. Qalan vilayətlərə mənsub olan biofilotların hamısı ada xarakterlidirlər.

Əksəriyyəti bir və ya bir neçə növdən ibarət olan çiçəkli bitkilərin Antarktida aləmində on bir ailə qrupu yayılmışdır.

Magellan və Yeni Zelandiya vilayətlərinin florasında Holarktika florasının xüsusiyyətləri daha qabarıq nəzərə çarpır. Üçüncü dövrdə əraziyə miqrasiya etmiş holarktika flora elementləri (*Rumex*, *Geum*, *Veronuca*, *Juncus*, *Poa*) keçən uzun dövr ərzində öz əvvəlki morfoloji və fizioloji vəziyyətlərini saxlamışlar. Gülçiçəklilərə və çətirçiçəklilərə mənsub olan bir neçə növlər antarktida aləmi üçün endem olsalar da, şimal istiqamət-

də miqrasiya edərək, Neotropik aləmin dağlıq ərazilərində məskunlaşmışlar. Bu Antarktidaya mənsub olan növlərin hamısı Neotropik aləmin cənub ərazilərinə pleytotsendə baş vermiş buzlaşma zamanı miqrasiya etmişlər.

Antarktida aləmine mənsub olan üç növün – *Diates* – süsənin Kap aləmi florası tərkibində, bir növün isə (Lord-xua arasında) Yeni Zelandiya vilayətində yayılması Antarktida florası ilə Kap aləmi florası arasındaki tarixi əlaqələri eks etdirir.

Magellan vilayəti florasında, xüsusilə Çili ərazilərində altı endemik ailəyə və kifayət qədər endemik cinsə təsadüf edilir. Burada ayıdosşeyinin, iynəyarpaqlıların, çiçəklilərin, xüsusilə kaktusun xeyli endemik cins və növləri yayılmışdır.

Xuan-Fernandes vilayətində bir endemik *Lactoridaceae* ailəsi, 20 endemik cins yayılmışdır. Burada müşahidə olunan 200 flora növünün 70%-i endemlərdir. Vilayətdə ayıdosşeyinin, ağac şəkilli güləvərin, mürəkkəbçiçəklilərin və palmanın xeyli endemik növləri mövcuddur.

Sirkumpolyar vilayətdə xaççıçəklilər ailəsinə mənsub olan kergelen kələminin iki monotipik cinsi endemdir. Vilayətin florası qismən kasıb olsa da Tristan-da-Kunya adasında zəngin növ müxtəlifliyi nəzərə çarpar. Burada bitən 44 flora növünün 30-u endemikdir. Bu vilayətin florası Magellan vilayətinin florasına daha yaxındır. Bu yaxınlığın əyani təzahürü Kergelen adasında yayılan 30 flora növündən 17-in Odlu Torpaqda yayılmasıdır.

Yeni Zelandiya vilayəti florasında endemizm cins səviyyəsində 50-dən artıq qrupu əhatə edir. Növ səviyyəsində endemizm ayıdosşeyilərdə – 40%, iynəyarpaqlılar arasında – 100%, çiçəkli bitkilərdə – 80% təşkil edir. Maraqlıdır ki, Yeni Zelandyada yayılan endemik *Podocarpus* və *Dacrydium* növləri həmin növün Çilidə yayılan cinsləri ilə vikardır.

Yeni Zelandyada yayılan iynəyarpaqlı və çiçəkli bitkilər Avstraliya florası ilə heç bir uyğunluğa malik deyillər. Bu o deməkdir ki, Yeni Zelandyada göstərilən növlər Avstraliya ilə əlaqələr kəsildikdən sonra formalashmışlar. Lakin daha qədim

mənşeyə malik olan ayıdöşəyilər hər iki vilayət üçün səciyyəvidir. Bu onların təbaşirə qədər formalasdığını söyləməyə imkan verir. Hər iki vilayətdə ayıdöşəyinə mənsub olan flora növləri 45%-ə qədər təşkil edir. Ayıdöşəklərin toxumalarını külək asanlıqla yaya bildiyinə görə onlara yaxın adalar da rast gəlinir.

Antarktida aləminin faunası qismən zəif olsa da, başlanğıcını Qondvana materikindən götürən qədim fauna elementləri ilə zəngindir. Belə relikt növlərə yırtıcı ilbizlər, ilkintraxeylilər (nəfəs borulular), balıqlar ailəsindən Galaxiidae daxildir. Bu növlərə Antarktida ilə yanaşı Yeni Zelləndiyada, Cənubi Afrikada, Magellan vilayətində, Lord-hau və Folklend adalarında, Cənubi Amerikada 32° cənub en dairəsinə qədər təsadüf olunması bu ərazilərin vahid Antarktida biofilotunda birləşməsinə əsas verən faktlardır. Bu vahidliyi sübut edən dəlillərdən biri də baharçular (vesnəki) ailəsinə mənsub olan növlərin Pataqoniya, Yeni Zelləndiya və Antarktida ərazilərində geniş yayılmasıdır.

Antarktida aləminin biofilotunda pinqvinlər dəstəsinin 16 növü yayılmışdır. Pinqvinlərin yalnız üç növü Anrtaktida aləmi hüdudlarından kənarda – Cənubi Avstraliya, Cənubi Afrika və Qalapaqos adalarında məskunlaşmışdır. Pinqvinlərin qədim izləri də yalnız bu ərazilərdə tapılmışdır.

Magellan vilayətinin faunasında Neotropik aləmin təsiri özünü daha qabarıq şəkildə göstərir. Burada göstərilənlərdən əlavə vilayətdə yayılan özünəməxsus növ və qruplar kifayət qədər müxtəlifliyə malikdir. Ərazidə endem növ və qruplardan taxıl böcəyi, quru qurbağası, rinodermlər bütün vilayət ərazisi boyu yayılmışlar. Vilayətin hüdudlarından kənara Nandu, çobanaldadan, tinamo, qaçağan cüllüt, donqarsız dəvə-Lama, Quanako və Vikun, gəmiricilərdən shinilla, qunduz, cırdan zirehli, And, Çili və Pataqoniyada geniş ərazilərdə yayılmışlar.

Florasına görə zəngin olan Xuan-Fernandes vilayəti faunasının növ müxtəlifliyinə görə xeyli kasıbdır. Bu vilayətin faunası Magellan vilayəti mənşəlidir. Burada endemizm növ səviyəsinə

qədər yüksəlmişdir. Vilayətdə quru ilbizinin 20 endemik növünə, Kalibri və Tiranın müxtəlif endemik növlərinə təsadüf olunur.

Sirkumpolyar vilayət fauna cəhətdən çox kasıbdır. Buranın faunasının əsasını dəniz quşları – pinqvinlər, dəniz məməliləri-qulaqlı və adı su itiləri təşkil edirlər. Pinqvinlərin əsas növlərindən – İmperator, Şahzadə, Adeli, Qızılıtkülü pinqvinlər yalnız bu vilayətin ərazisində yayılmışlar. Vilayətin endemik ailə qrupuna ağ çovdarçanın iki növü mənsubdur. Bu xırda quşlar Çinadan cüllütünün qohum növü olub, Magellan vilayəti mənşəlidir.

Subantarktik vilayət üçün Makkormik sahil qağayısı çox səciyəvidir. Adətən bu növə Böyük Sahil qağayısının Şimali Atlantikada yayılan növlərindən ayrılan yarım növ kimi baxırlar. Bundan fərqli olaraq bipolyar yayılan qulaqlı və müasir su itiləri (dəniz fili və dəniz pişiyi) və cənub dəniz şiri ekvatordan şimalda və cənubda okean və dəniz sularında yayılmışlar. Cənub dəniz pişikləri sirkumpolyar vilayət hüdudlarından uzaqlaşaraq Antarktida aləminin digər vilayətlərinə və hətta Avstraliya sahil-lərinə qədər yayılırlar.

Müasir suitilərin sirkumpolyar vilayətdə dörd endemik monotipik cinsinə-Dəniz bəbirinə, Rossa suitinə, Yengənc suitinə və Ueddel suitinə rast gəlinir.

Yeni Zelandiya vilayətinin faunası digər vilayətlərə nisbətən daha özünəməxsus xüsusiyyətlərə malikdir. Bu Yeni Zeləndiyanın Qondvana və Holantarktida ilə olan qədim əlaqələrinin nəticəsidir. Vilayətdə qədim məşəyə malik növlərdən qalaksid-balığının məlum olan 54 növündən 20-si qeydə alınmışdır. Lovetlər cinsinin nümayəndlərinə Cənubi Avstraliya, Tasmaniya, Cənubi Amerika və Magellan vilayəti ərazilərində rast gəlmək mümkündür. Qədim Qondvana əlaqələrinin əyani təzahürü olan bərabərayaqlıların nümayəndəsi, şirin su xərçəngi Phreatoicidea Yeni Zelandiya, Avstraliya və Cənubi Amerika ərazilərində geniş yayılmışdır.

Həşaratlara məxsus qrupların əksəriyyətində yüksək endemizm mövcuddur. Ərazidə yayılan 1100 növ kəpənəyin 90%-

dən çoxu endemikdir. 4000 növə qədər böcək növündən ən çox taxıl və dari böcəyi, uzunyanaq böcək, ən az isə may böcəyi, şəffaf böcək, işıqlı böcəklər yayılmışdır. Burada gerpentfaunanın şahmar kərtənkələ, hatteriya, gekkon və tuataru kimi nadir və endemik növləri geniş areala malikdirlər.

Vilayət faunasının endemik dəstəsinə ornitofaunanın bir çox növ və qrupları daxildir. Ona qədər növə malik olmuş moakimilərin nəсли cəmi 200 il bundan əvvəl kəsilmişdir. Bu quşların çəkisi 400 kq-a, hündürlükləri 3 m-ə çatırmış. Kivi dəstəsinə əvvəllər mənsub olan növdən hazırda Yeni Zeləndiyada biri yaşıyır. Ornitofaunanın qanadsız növlərindən bayquş tutuquşu, Uek sığırçını, takaxe, gicirkən quşu, digər növlərindən isə quya, sığırçın, tutuquşu vilayətin endemlərini təşkil edən əsas növlərindəndirlər.

Yeni Zeləndiya vilayətinin digər ərazilərdən təcrid olunmasının qədimliyi aborigen məməlilər qrupunun kasıblığı ilə nəticələnmişdir. Bu əraziyə insan ayağı dəyənə qədər məməlilərdən yalnız yarasalar miqrasiya edə bilmışlər. Burada quruya xas olan məməlilərin olmaması nəticəsində quşlar arasında uçmayan növlər geniş yayılmışdır.

Ümumiyyətlə, Antarktida biofilotunun tədqiqi onun kaynozoyun əvvəllərində neotropik və Avstraliya aləmlərinə məxsus biofilotlarla yaxın qohumluq əlaqələrinə malik olduğunu deməyə əsas verir. Magellan vilayətindən başqa qalan vilayətlərin ada xarakterli olması endemik növlərin relikt vəziyyətində qrup, dəstə və ailə səviyyəsində müasir dövrə qədər saxlanmasına imkan vermişdir.

7. Neotropik aləm. Neotropik biofilotik aləmi Cənubi Amerikanın Antarktik aləmdən şimalda yerləşən əraziləri ilə birlikdə Mərkəzi Amerika və Karib arxipelaqını Florida və Kaliforniya yarımadalarına qədər əhatə edir. Bu aləmin tutduğu ərazilərin hamısı mezozoya qədər nəhəng cənub materiki Qandvananın tərkibinə daxil idi. Eosenə qədər Neotropik aləm Efiopiya aləmi ilə kvazikontinental əlaqəyə malik olmuşdur. Antarktida

aləminin Magellan vilayətilə əvvəllər mövcud olan kontinental əlaqələri, mezozoyda dəniz transqresiyası nəticəsində kəsilmişdir. Neotropik, Antarktida və Avstraliya biofilotları arasında mübadilə də bu dövrlərdə baş vermişdir. Biofilotun Efiopiya və Avstraliya elementləri Neotropik aləmdə qədim nüvənin yaranmasına səbəb olmuşdur. Quru əlaqələrin yaranmasında mühüm əhəmiyyət kəsb edən Panama bərzəxi paleosenə qədər Nearktik aləmlə Neotropik aləmin biofilotu arasında birbaşa əlaqə yaratmış, sonralar bu əlaqə bərzəxi su basması nəticəsində kəsilsə də, pliosendə yenidən bərpa olunmuşdur. Buna görə də Neotropik aləmin biofilotunda Nearktik aləmə mənsub həm qədim, həmdə müasir biofilot elementlərinə təsadüf edilir.

Neotropik aləmin biofilotunun müxtəlifliyini nəzərə alaraq onda beş vilayət ayıırlar. **1. Karib vilayəti** Karib arxipelaqını bütünlükə əhatə edərək aləmin şimal sərhəddindən Kolumbiyaya qədər olan əraziləri tutur. **2. Qviana vilayəti** materikin şimalında yerləşən dağlıq Qviananı əhatə edir. **3. Amazonka vilayəti** əsasən Amazonka hövzəsinin ərazisinə uyğun gəlir. **4. Cənubi-Braziliya** bu aləmin mərkəzi hissəsini, dağlıq Braziliya və Qran-Çako ərazilərini tutur. **5. And vilayətinə** 20° şimal en dairəsindən şimalda yerləşən And dağları və Qalapaqos arxipelağı daxildir.

Zəngin floraya malik olan Neotropik aləm 30-dan çox endemik ailə qrupunu birləşdirir. Amazonka vilayəti üçün Dialype-talanthaceae, Karib vilayəti üçün Picredendraceae, And vilayəti üçün Holanaceae ailələr endemidlər. And vilayətində geniş yayılmış Malesherbiaceae ailəsinin nümayəndələrinə Antarktida aləminin Magellan vilayəti ərazilərində də təsadüf olunur. Neotropik aləmdə Avstraliya, Oriental və Efiopiya aləmləri üçün səciyyəvi olan pantropik ailə qrupları geniş yayılmışdır. Bunlardan dəfnə, həvəsciqəklilər, baobab, rizoformlar, mərsin, annakardlar, sapinda, malpigilər, proteynlər, səhləbçiçəklilər, palmalar, biqnoniya fəsilələridir. Xatırladırıq ki, bu aləmdə bitkilərin pantropik mənşəli 450-dən artıq növü yayılmışdır.

Dovşankimler



1. Qumluq dovşanı
2. Ağ dovşanı

3. Kaliforniya dovşanı
4. Daur otviğanı
5. Küran otviğanı


Amazonka vilayəti ilə Efiopiya aləminin Konqolez vilayəti floraları arasındaki əlaqə özünü daha qabarıq şəkildə göstərir. Əsasən Neotropik aləmə mənsub olan və bu aləmdə 260-dan artıq növü yayılan bromeliya fəsiləsinə mənsub *Pitcairnia feliciana* növü Qərbi Afrikada, Konko vilayətində endemdir. Bütün Neotropik aləmin ərazisini əhatə edən qoyunqırın (çobansüzgəci) fəsiləsinin müxtəlif cins və növləri Efiopiya və Madaqaskar aləmlərində geniş yayılmışdır. Bir çox flora növləri (kaktus, yukka, aqava) Neotropik və Nearktik aləmlər üçün ümumilik təşkil edirlər. Holarktikaya mənsub olan bir çox cins (*Ribes*, *Salix*) və növlər Neotropik aləmdə geniş areallara malikdirlər. Zəngin floraya malik olan Neotropik aləm külli miqdarda, hətta dəstə səviyyəsində endemizmə malikdir. Müxtəlif aləmlərlə fauna əlaqələrinə malik olan bu aləmdə Amazonka vilayəti faunası daha dərin və qədim endemizmi ilə fərqlənir.

Rütubətli tropik meşələrdə uzunluğu 6 sm-ə çatan endemik torpaq planarilərinin coxsayılı növləri yayılmışdır. Uzunluğu iki metr olan yağış qurdları Soxuncanların törəmə mərkəzi sayılan Neotropikdə ailə səviyyəsində yayılmışdır.

Aləmdə geniş yayılan bugumayaqlılar və ilbizlər qrupuna mənsub növlər Neotropik aləminin Yer kürəsinin digər regionları ilə əlaqələrinin qədim dövrlərindən mövcud olduğunu sübut edir. Neotropik aləmdə geniş yayılan yırtıcı ilbiz glandına cinsinə Karib vilayətində, Aralıq dənizi regionunda, Atlantika hövzəsində və Nearktik aləmdə təsadüf olunur. Şirin suda yaşayan ikiqapaqlı ilbizlər yarı-mailəsinin 600-ə qədər növü Sakit okean hövzəsinə mənsub olan Neotropik və Nearktik aləmlərin ərazilərində geniş yayılmışlar.

Neotropik aləmin biofilotunda endemik ailə qruplarına mənsub otbiçənlərin 900 növü, yarımailə qruplarına mənsub olan əqrəblərin 140-a qədər müxtəlif növləri yayılmışdır. Əqrəblərin qohum növlərinə Neotropikdən əlavə Avstraliya və Sumatra adasında, Konko vilayətində, öldürücü zəhərə malik olan *lasiodora* hörümçəyinə Efiopiya aləmində rast gəlinir. Neotropik aləm üçün səciyyəvi olan çoxayaqlıların uzunluğu 26 sm-ə çatan – *Scolopendra* endemik qrup və növlərdən ibarət olub, bütün vilayət ərazilərində müşahidə olunur.

Yırtıcı gündüz quşları



1. Çay qaraquşu 2. Məzar qartalı 3. Ağbaş kerkəs 4. Ağbaş kerkəs 5. Qara ant 6. Adi leşyeyən
7. Dəniz qartalı 8. Berkut

Neotropik aləmin biofilotunda yüksək endemizmliyi ilə fərqlənən entomofaunanın 5000-dən artıq növü müşahidə edilir. Bu aləmdə uzunluğu 12 sm-ə çatan çayirkələr, 10 sm-ə çatan qerkules böcəyi, 15 sm-ə çatan may böcəyi, 27 sm-ə çatan kəpənəklər mövcuddur. Ərazi-də kəpənəklərin qorbatok – Membracidae ailəsinə mənsub 2,5 min növü, Heliconidae qouluma mənsub 150 növü yayılmışdır.

Pərdəqanadlılardan Neotropik aləmdə yarpaqkəsən, gəzəyən və bal qarışqaları endemik cins səviyyəsində müxtəliflik təşkil edirlər.

Aləmin ixtiofaunası qədim Qondvanaya məxsus əlaqələri öz-lərində geniş əks etdirir. Braziliya vilayətində pulcuqlular ailəsinə mənsub-leidosirenidae növünün dörd nümayəndəsi Efiopiya aləminiñ Konqo vilayətində yayılmışdır. Balıqlardan Neoceratodus və Ceratodiformes növləri qədim inkişaf mərhələləri keçmiş, devon və trias dövrlərində mövcud olan Narvalkimilərə mənsub xüsusiyyətləri müasir dövrə qədər saxlamışlar.

Sırın su balıqlarından sümüklü balıq – aravanın (Osteoglossidae) Neotropikdə uzunluğu 2,4 m-ə, çəkisi 90 kq-a çatan arapaima, Avstraliyada – aravana, Malay arxipelağında barimunda kimi uyğun növləri yayılmışdır. Həbəş və Oriental aləmlərdə müşahidə edilən – naxa, zirehli naxa, xaransid, dişli çəki, tsixlid kimi növlər Neotropik aləmdə yarımdəstə səviyyəsində yayılmışdır.

Suda – quruda yaşayan quyuqlular əsasən Palearktik və Nearktik aləmlər üçün səciyyəvi olsalar da, dağlar vəsítəsilə Neotropik aləmə keçə bilmışlər. Nearktik və Neotropik aləmlər üçün ümumi səciyyəyə malik olan ambistolr – Ambystomatidae və salamandrlar – Plethodontidae cənubda Kozeroq tropikinə qədər yayılmışlar. Endemik cinsə mənsub – Oedipus növ Palearktik aləmdə (cənubi Avropa-da) təcrid olunmuş törəmə mərkəzinə malikdir.

Neotropik aləmin biofilotunda quru qurbağasının – Bufonidae, Bufo, yarpaq qurbağası (Eleuterodactylus – 200 növü), buy-nuzlu qurbağa, ağac qurbağalarından – Hylidae, Hyla, Microhylidae növləri Afrika ilə Cənub-şərqi Asiyadan Neotropiklə qədim əlaqələrini sübut edir. Aləmdə quru bağaları ilə yanaşı kayman – chelydridae və lil bağası – Kinosternidae şirin su bağası – Emydidae Nearktik, Neotropik və Qədim Dünyanın müxtəlif regionlarında yayılmışlar.

Gürzeler



1.2



1. Sesli gürze
2. Kergedan gürze



3. Buynuzlu gürze
4. Qabon gürzesi

3.4

Neotropik aləmin Karib vilayətindən Nearktik aləmin cənub hissələrinə qədər yayılan zəhərlidəli kərtənkələlərin iki nəhəng növünə təsadüf olunur. Neotropik aləmdə müxtəlif növləri endemik cins səviyyəsində mövcud olsa da gekkonlar aləmin hüdüdlərindən kənarda müşahidə edilmirlər. Onlar Antarktik və Neantarktika aləmlərdə rast gəlinmədiyi halda, Qədim dünyanın Tropik regionlarında geniş areala malikdirlər.


Aləmdə geniş yayılmış iquanların – Jduanidae ailəsinin 700-dən artıq müxtəlif nümayəndəsinə Neotropiklə birlikdə Nearktik, Madaqaskar, Fici, Tanqo adaları Antarktidanın Magellan vilayəti ərazilərində təsadüf olunur. Aləmin Karib vilayətində və Palearktik aləmin cənub-şərq hissələrində ksenozavr ailəsinə mənsub dörd cinsə rast gəlinir. Burada sürünenlərdən şahmar kərtənkələ, suilanı, ayaqsız kərtənkələ, yalançıy-aqlıllar, dünyanın ən nəhəng ilanı anakonda geniş areala malikdir. Neotropik aləm aspidlərin cinsinə görə Efiopiyanın (10 cins), Avstraliyadan (26 cins) geridə qalsada, növlərin sayına görə (Neotoropikdə 63), Avstraliyadan (51 növ) zənginliyi ilə fərqlənir.

Zəngin növ müxtəlifiyinə malik olan çalabaş ilanın (Crotalidae) Neotropik aləmdə 40-dan artıq növü qeydə alınmışdır. Bu növlərin qədim-ibtidai cins və növləri Oriental aləm üçün indi də səciyyəvidir. Ona görə də çalabaş ilanlarının törəmə mərkəzi Oriental aləm hesab olunur. Neotropikdə yayılan buşmeyeysterlərin (lachesis mutus) uzunluğu bəzən 3,6 metrə çatır.

Neotropik aləmdə alligatorların üç cinsi, beş növü yayılmışdır. Paleotropik aləmdəki Yansızı hövzəsində Missisipi alligatoruna mənsub olan yeganə (*Alligator sinensis*) növ qeydə alınmışdır.

Aləmin bioflotunda Ornitofauna çox zəngin və müxtəlifdir. 67 ailə qrupuna mənsub olan ornitofaunanın 30-u endemlərdir. Bu endem qrupların 9-u ibtidai sərçələr ailəsinə mənsubdur. Endem ailələr içerisinde quaxar (Steatornithidae), vağ (Euryngidae) sığırçın kimi durnalar (Aramidae), hoasin (Opisthosomidae) və s-lə yanaşı Furnariidae-215 növ, Formicariidae-224 növ, Cotingidae-94 növ qeydə alınmışdır. Neotropik aləm üçün səciyyəvi olan otkəsənlər, ispolin keçisağnlara Antarktida aləmində, kalibrinin (320), tirankimilərin (360), kassiklərin (530), Amerika silvisinin (110), tanaqrının (200) müxtəlif növləri Neotropik aləminin ornitofaunasında rast gəlir. Neotropik aləmdə durnaya, doydağa, kərgədan quşa, buynuzdimdiklilərə təsadüf olunmur. Bu aləmdə yayılan quşların mənsub olduğu 56 ailədən yalnız yeddisi oxuyanlar ailəsinə mənsubdur.

Gemirçitler



1. Su donuzu 2. Fırçaquyruq qundı 3. Pataqoniya marası 4. Çilpaq yereşen 5. Bambuk sıçovulu

Neotropik aləmin biofilotuna mənsub olan məməlilərin bir hissəsini paleogendə formalaşan qədim qruplar, digər hissəsini plio-pleytotsenə mənsub gənc immiqrandlar təşkil edirlər. Qədim qrupların əsas nümayəndələri kissəlilərdən-Caenolestidae, 80-dən çox növü özündə birləşdirən Opossum-Didelphidae, meymunlar-dan-Cebidae, kürən meymun, gecə meymunu-Mirikina ərazinin bütün hissələrində yayılmışlar. Aləmdə qədim kəmdişlilərin ibtidai paleosen dövrünün nümayəndələrindən həşəratyeyənlər dəstəsinin bəzi növləri (ərincəklər, qarışqayeyənlər, zirehlilər) Antarktida aləminin Magellan vilayətinə və Neotropik aləmin cənub hissələrinə qədər yayılmışlar.

Neotropik aləmin gənc faunasının əsasını dırnaqlılar və yırtıcılara mənsub cins və növlər təşkil edirlər.

Burada *Felis* cinsinə mənsub yaquar, *Otselot*, *Papirus* cinsinə mənsub 4 neotropik tapir növü yayılmışdır. Xatırlatmaq lazımdır ki, oliqosen - miosendə tapirlər yalnız şimali Amerika və Avstraliyada geniş yayılsalar da Cənubi Amerikaya keçə bilmirdilər. Pliosendə Panama bərzəxində formalaşan əlaqə tapirlərin Cənubi Amerikaya keçməsinə şərait yaratmışdır. Elə bu dövrün sonunda Holarktikada baş verən iqlim dəyişkənliyi Şimalda tapirin kütləvi qırğıınına səbəb olmuşdur. Sonralar cənuba miqrasiya nəticəsində tapirlərin Neotropik və Oriental aləmlərdə yayılma mərkəzləri formalaşmışdır.

Yırtıcılardan cins müxtəlifliyinə görə dəlləkimilər fərqlənilər. Neotropik aləmdə bu cinsə mənsub olan 10 növ qeydə alınmışdır. Yenotun - *Potos flagus* cinsinə mənsub 5 növü, dırnaqlılardan maralın 6 növü yayılmışdır.

Beləliklə məlum olur ki, Neotropik aləmin biofilotunun qədim Qondvana səciyyəli əlaqələri Efiopiya və Avstraliya biofilotik aləmləri ilə, alt təbaşir və üçüncü dövrde isə Nearktik aləmlə mövcud olmuş, paleosendə bu əlaqələr tamamilə kəsilmiş, pliosendə Nearktika və Neotropik aləmlər arasında yenidən yaranmışdır.

8. Nearktik biofilotik aləmi. Bu aləmə bütünlükə Şimalı Amerika adalarla birlikdə Neotropik aləmin şimal sərhəddinə qədər daxildir. Nearktik aləmin ərazisi biofilotun müxtəlifliyinə görə dörd vilayətə bölünür. Materikin şimal hissəsi cənub istiqamətində tünd iynəyarpaqlı meşələrin cənub sərhəddinə qədər Kanada vilayətinə, cənub-şərq hissəsi – Missisipi vilayətinə, Qərb hissəsi – Kordilyer və Sonor vilayətlərinə ayrıılır.

Nearktik aləmin biofilotunda floranın 8 ailə qrupu məlumdur. Bunlardan cigərotunun Kordilyer vilayəti üçün səciyyəvi olan iki növü, mantar ağacının bir növü geniş yayılmışdır.


Sonor vilayətində Crossosomataceae və Fouguieriaceae növlərinin kserofit tikanlı kol bitkisinə mənsub beş ailə qrupu qeydə alınmışdır.

Kanada biofilotik vilayətində endemizm cins səviyyəsinə qədər çatır. Sonor vilayətində endemizm ailə səviyyəsindədir. Vilayət florasında endemik cinslər 10%, endemik növlər 40% təşkil edir. Biofilotik aləmin cənub hissəsini ehətə edən vilayətlərin üçü də floranın mənsub olduğu ailə və cins səviyyəsində Neotropik aləmlə ümumi uyğunluğa malikdirlər. Kanada vilayətində isə bu ümumi əlamətlər Paoearktik aləmlə uzlaşır.

Nearktika biofilotik aləminin onurğasızlar faunası Nearktik və palearktik aləmlərin faunası ilə qohumluq əlamətlərini özündə əks etdirir. İkiqapalı Unionid ailəsinə mənsub Lampsilinac ilbizinin aləmdə 20 cinsi, 600-ə qədər növü qeydə alınmışdır. Termitlər Palearktik aləmlə ümumi mənşəə malik olmaqla növ səviyyəsində endemliyə malikdirlər.



Nearktik aləmin ixtiofaunası zirehli durna balığı, gil balığı, kürəkburun, kürəkayağı kimi Neotropik və Şərqi Asiya ixtiofaunası ilə ümumi oxşarlığa malik balıqlarla zəngindir. Durna balığı, qızıl balıq və nərə balıqları Nearktik aləmi Palearktik aləmlə, çəkikimilər, naxa, xarasinkimilər Neotropik aləmlə əla-qələrin mövcudluğunu sübut edir.

Qaz və qular



1. Kiçik qu 2. Fısıldayan qu 3. Ağ qazlar 4. Toyuq qazlar 5. Qırmızıdırş qaz 6. Alyaska qazı
7. Ağıvanaq qazlar 8. Qara qaz 9. Şumluq qazı

Durnalar



1. Yapon durnası 2. Qeşeng durna 3. Qara durna 4. Qara durna 5. Kanada durnası
6. Ağ durna

Suda-quruda yaşayanlardan quyruqlu amfibilərə Missisipi və Amazonka hövzələrində təsadüf olunur. Cigərsiz salamandrlar həm Nearktik, həm də Palearktik aləm üçün səciyyəvidir.

Nearktik aləmdə müşahidə edilən kayman və gil bağaları, şirin su bağası, quru bağısı-qofer monotipik cinsə mənsub olub Neotropik və Nearktik aləmlər üçün endemdirlər. Üçbarmaq bağalar Efiopiya və Oriental aləmləri üçün səciyyəvi olsa da Missisipi vilayətində *Trionyx* cinsinə mənsub olan üç növü yayılmışdır. Nearktik aləmin cənub ərazilərində Neotropikdən miqrasiya etmiş iquan kərtənkələsi, zəhərdili kərtənkələ, stsinklər, teyidlər, gecə kələzləri geniş yayılmışdır. Sonor vilayətində ayaqsız kərtənkələnin iki növü, yatağan suilanı və aspidlərin müxtəlif növləri geniş areala malikdirlər. Missisipi vilayətinin cənub hissəsində uzunluğu dörd metrə çatan alliqatorlara təsadüf olunur.

Nearktik aləm üçün subendem olan ularların bəzi növləri Neotropik aləmin Karib vilayətinə qədər yayılmışdır.

Aləmdə arıquşu, təmizcik, meşə xoruzu, ardic quşu, şah quşu, lapland torağayı, su cüllütü kimi ornitofauna nümayəndələri Palearktika aləmi faunası ilə qohumluq əlaqələrinə malikdirlər.

Nearktik aləmin teriofaunasında gəmiricilərin qədim nümayəndələrindən *Aplodontidae* monotipik ailəsinə əsasən rütubətli qərb ərazi-lərində təsadüf olunur.

Qaferlərin 40-a qədər subendemik növü, kisəli atlanğıçın 65 növü əsasən aləmin cənub regionlarında geniş yayılmışdır.

Nearktik aləm üçün endem olan çəngəlbuyuz antilop xüsusi monotipik ailə təşkil edir. Neotropik aləmdən Nearktik aləmə kisəlilər, yarasalar, (vampir və yastıburun) zirehlilər, tırəndazlar, yenot, pekari, miqrasiya etmişlər. Ümumiyyətlə hər iki aləm üçün canavar, ağ və qonur ayı, bəbir, qornostay, sığır, maral, qar qoyunu səciyyəvidir.

Nearktika biofilotu Sonor və Missisipi vilayətlərində formalaşmış qədim avtoxton nüvəyə malik olmaqla yanaşı, Neotropik mənşəli güclü biofilotik amillərlə zəngindir.

9. Palearktika aləmi. Palearktik biofilotik aləminə Ərəbistan yarımadasının cənub hissəsi, Hindistan və Hind-Çini çıxmışla bütün Avrasiya materiki, Rak tropikinin cənub sərhəddinə qədər Şimali Afrika əraziləri daxildir. Palearktika aləmi Cənubda Efiopiya və Oriental aləmlərilə, Şimalda adalar vasitəsilə Nearktik aləmlə geniş əlaqələrə malikdir.

Tekdimagıllar




1.2



1. Somali ulağı 2. Bırçel zubru 3. Qrevi zubru

Yırtıcılar



1. Manul pişiyi
2. Kazakal olsivi

3. Adi pişik
4. Basar

Palearktika aləminin biofilotunun müxtəlifliyini nəzərə alaraq onu 7 biofilotik vilayətə ayıırlar. 1. Avropa, 2. Anqar, 3. Aralıq dənizi, 4. Saxara-Sind, 5. İran-Turan, 6. Mərkəzi Asiya, 7. Şərqi Asiya biofilotik vilayətləri.


Palearktik aləmin florası əsasən şərqi Asiya vilayəti üçün səciyyəvi olan 20 endemik ailə qrupuna mənsubdur. Xatırladırıq ki, perm dövründə geniş areala malik olan, hündürlüyü 30 metrə çatan *Ginkgo biloba* növü Ginkgoaceac ailəsinə mənsub ikievlilə ağac aləmdə indiyə qədər qalmış yeganə relikt növdür. Bu qrupdan olan növlərin nümayəndələrinə aşağı Yura çöküntülərində (Nearktik və Palearktik aləmlərin ərazilərində) qazıntı halında rast gəlinir.

Palearktik aləmin vilayətlərində növ endemizmi daha qabarıq nəzərə çarpır. Xüsusilə dağlıq ərazilərdə endemik növlər 50%-dən artıq təşkil edirlər. Hətta florasına görə kasib olan şimal regionundakı Anqar vilayətində xaççıçəklilərə mənsub *Borodinia*, *Redowskia*, *Gorodkovia* endemik cinslər geniş yayılmışdır.

Aralıq dənizi vilayətinin florasında qədim Efiopiya flora elementləri əksəriyyət təşkil edir. Görünür Şərqi Afrika dağ sistemləri vasitəsilə ekvator qurşağına mənsub bir çox növlər şimal məqrasiya edə bilmisələr.

Palearktik aləmin çılpaqtoxumlulara və çiçəkli bitkilərə mənsub cins və növlərində Nearktik aləmin florası ilə yaxın qohumluq nəzərə çarpır. Beləki, relikt liriodendron ailəsinin bir çox cins və növləri Holartik əlaqənin mövcudluğunu özündə eks etdirirlər. Elə buna görə də bir çox tədqiqatçılar Palearktik və Nearktik aləmləri vahid Holarktik aləmlə əvəz etməyi tövsiyyə edirlər. Lakin Palearktik aləmin florası ilə Oriental və Efiopiya aləmləri florası arasındaki ümumi uyğunluğu, digər tərəfdən Nearktik aləmin florası ilə Neotropik aləmin florasının ailə və cins səviyyəsində mövcud olan uyğunluqlarını nəzərdən qaćırmaq olmaz.

Qırqovukimilər



1. Qalqaz uları 2. Dağ kəkliyi 3. Himalay uralı 4. Sim Qafqaz qırqovulu 5. Turac 6. Səhra kəkliyi
7. Almaz qırqovulu

Belə təhlildən sonra – xüsusilə hər iki aləmin cənub vilayətlərinin vəziyyətini nəzərə alsaq, Palearktik və Nearktik differensiasiyası elmi – tədqiqat baxımından əsassızdır. Paleoarktik aləmin faunasında da Efiopiya və Oriental aləmlərin təsiri aydın nəzərə çarpir. Cənubi Palearktikanın Dağlıq Avropa hissəsindən Yaponiyaya qədər Oriental aləmə mənsub olan yağış soxulcanı və quru zəlisinə rast gəlinir. Qarınayaqlı ilbizlər ailəsi Palearktik aləmə mənsub olsalar da onlar Oriental və Nearktik aləmlərdə də yayılmışlar.

Dünyada qeydə alınmış 600 növ əqrəbin Palearktikada yarımailə səviyyəsində 100-ə qədər növü qeydə alınmışdır. İran-Turan və Böyük Səhra-Sind vilayətlərində büvələrə mənsub Galeodidae və Rhagodidae ailələrinə bütün vilayət ərazilərində rast gəlmək olur.

Həşaratlar arasında endemizm cins səviyyəsində 30%-dən yüksəkdir. Cinsi endemizm Palearktik aləmin dağlıq ərazilərində daha qabarıq şəkildə nəzərə çarpir.

Nearktik və Palearktik aləmlərin Holarktik əlaqələrini özündə eks etdirən (kürəkbürün, kopetodlar, nərə, durna balığı) ixtifauna haqqında əvvəllər məlumat vermişdik. Lakin Palearktika çəkikimilərə mənsub olan növ müxtəlifliyinə görə Nearktikadan kəskin fərqlənir. Quyruqlu suda-quruda yaşayanlardan künçdişlər Palearktika üçün endemik ailə səviyyəsində yayılmışlar. Quyruqsuzlardan kürəkayaqlı, darağız qurbağalar aləmin cənub-şərqində, amfisbenlər və xamelionlar cənub-qərbində, üçbarmaq bağalar isə Palearktik aləmin cənub-şərq ərazilərində yayılmışlar.

Palearktik aləmdə Qədim Dünya üçün səciyyəvi olan kələz və müasir kərtənkələləri əvvəl dediyimiz kimi Yeni Dünyada iquanlar və teyidlər əvəz edir. Palearktik aləmdə Qədim Dünya üçün bilavasitə səciyyəvi olan gürzə və çalabaş ilanları geniş yayılmışlar.

Palearktik aləmin ornitofaunasında müşahidə olunan 53 ailənin eksəriyyəti Oriental və Efiopiya aləmi mənşəlidirlər. Aləmdə özünəməxsus ailə qrupu təşkil edən çərəncilər 2 cinsə

və 12 növə mənsubdurlar. Oriental və Efiopiya mənşəli ornitofaunanın Qırqovul, mirçək quşu, sığırçın, silvi, sürfəyeyənlər, toxocular, drondkimilər kimi növləri palearktik aləmdə geniş arealda yayılmışlar.

Palearktik aləmə mənsub olan məməlilərdən selevinlər endemik ailə, ərəb dovşanları subendemik ailə təşkil edirlər. Mənşəinə görə qədim dünyaya mənsub olan kirpi, donuz, atlar, sıçanlar, kaftar, meymunlar və viverlər Palearktik aləmin müxtəlif ərazilərində geniş areala malikdirlər.

Görünür ki, Palearktik Oriental və Efiopiya aləmləri ilə mövcud olan quru əlaqələri qədim cənub biofilotunun Şimala miqrasiyasına qütbətrafi şimal əlaqələri Palearktik və Nearktik biofilotunun arktik əlaqələrinin yaranmasına imkan vermişdir. Bunlardan əlavə bəzi qruplar (balıqlar, quyruqlu suda-quruda yaşayanlar, çütdırnaqlılar) qədim Lavrasiya vahidliyinin mövcudluğunu söyləməyə əsas verir.

V FƏSİL

DƏNİZ VƏ OKEANLARIN EKOLOJİ ZONALARI VƏ ZOOCOĞRAFİ VİLAYƏTLƏRİ

Hərəkətə malik olan okean orqanizmlərinin yayılmasında (dəniz və okean sularının eyni kimyəvi tərkibə malik olması, dəniz mühitinin birtipliliyi, dəniz və okeanların biri-birilə olan əlaqələri) hazırda mövcud olan ekoloji səbəblər mühüm rol oynayır. Elə buna görə də okean faunasının bölgüsü dəniz və okeanların malik olduğu ekoloji şəraitlə üst-üstə düşür.

Qurunun sahilləri qanuna uyğun olaraq tədriclə dənizlərdə 200-250m dərinliyə endikdən sonra süretlə düşməyə başlayır. Beləliklə materiklər özlərini əhatə edən geniş dəniz dayazlıqları – materik pilləsi ilə əhatə olunmuşlar. Bu materik pilləsi (kontinental dayazlıq) bəzən çox geniş sahələri əhatə edir. Belə ki, Şimal, Baltık, Kar, Laptevlər, Şərqi-Sibir, Çukot, Berinq dəniziinin və Sarı dənizin şimal hissələri bütünlüklə dayaz materik pilləsindən – kontinental dayazlıqdan ibarətdir. Belə dayazlıqlar adətən qurunun son dövrlərdə qalxdığı və dənizə kifayət qədər çöküntü gətirən böyük çayların olmadığı akvatoriyalarda formaslaşır. Belə yerlərdə kontinental dayazlıq bir neçə kilometrə çata bilir. Materik pilləsinin xarici tərəfindən materik yamacı-uçqunu başlayır. Qismən dik yamac formasında uzanaraq tədriclə okean dibində 6000 metrə, hətta ayrı-ayrı yerlərdə 10 000 metrdən də dərinliyə qədər enir.

Müxtəlif dərinliklərdə yayılan dəniz və okean orqanizmləri həyat tərzindən asılı olaraq dib-bental, və açıq dəniz sularında yayılan – pelagial orqanizmlərə bölünürlər. Birincilərin mövcudluğu dib və sahil zona ilə əlaqəyə malik olub, mahiyyət etibarilə bentosları təmsil edir, (bentos – yunan sözü olub, dəniz dibi mənasında işlənir).



Qonur yosunlar

Pelagial organizmlər diblə birbaşa əlaqəyə malik olmayıb, açıq dəniz və okean sularında sərbəst həyat tərzini keçirirlər (pelagial – yunan sözü olub, açıq dəniz deməkdir). Pelagial organizmlər öz növbəsində plankton (yolunu azan) və nekton (üzən) organizmlərə ayrılır. Plankton organizmlər əsasən kiçik-mikroskopik organizmlər olub, sudan asılı vəziyyətdə yayılmışlar. Bu organizmlərin (kiçik bir qrupundan başqa) hərəkətləri axın, axım və dalğa rejimindən asılıdır. Onların sakit sularda hərəkəti işığa doğru olur. Nekton organizmlərə hərəkət etmək qabiliyyəti olan iri və nəhəng organizmlər daxildir. Plankton organizmlərə – diatom yosunlar, qamçılılardan – peridinlər, heyvanlardan – radiolyariya, meduza, kiçik xərçənglər, ilbiz, müxtəlif süfrə və kürülər aiddir. Nekton organizmləri balıqlardan, başıayaqlı ilbizlərdən, balinalardan, delfinlərdən, dəniz bağalarından, dəniz ilanlarından və pərayaqlılardan ibarətdir.

Dünya okeanı və dənizlərinin dərin qatlarında yayılan bental və pelagial organizmlər xüsusiyyətlərinə görə həmin mühitə uyğunlaşdıqlarından yüksək təzyiq və qaranlıqda, axın və dalğanın təsirinin olmadığı şəraitdə yaşaya bilirlər.

Ekoloji xüsusiyyətlərdən, organizmlərin quruluşundan və organizmlə mühit arasındaki mütənasiblikdən asılı olaraq bütün dünya okeanı biri-birindən fərqlənən üç ekoloji zonaya bölünür. 1. Sahil və ya litoral zona, 2. Açıq dəniz və ya pelagial zona. 3. Dərin sular və ya – abissal zona.

1.Litoral zona. Dayaz sahələri və sahil zonanın sularını əhatə edir. Fauna baxımından zəngin və müxtəlif olan bu zona dünya okeanı və dənizlərinin 7 %-i təşkil edir. Zonada faunanın zənginliyinin əsas səbəbləri litorala daxil olan dayaz sahələrin yosunlardan ibarət zəngin bitki örtüyü və materik sularının sahil zonaya çıxardığı kifayət qədər qida məhsullarıdır. Çay suları vasitəsilə litoral zonaya daxil olan üzvü maddələr materik yamacında çöküdürüllür və zona faunasının qida zəncirinə daxil olur. Növ zənginliyinin ikinci əsas səbəbi litoral zonanın müxtəlif biotopu (dibdə qayalıqların, çinqilliq, qumlu və gilliqrantların, çay mənsəblərində suların şirin və müxtəlif bitkilərdən ibarət çəngəlliliklərin) olmasıdır.

Perayaqlılar



1.2



3

1. Daniz pişiyi 2. Morj (odobenit) 3. Sıruç

Müxtəlif biotopa və zəngin qida ehtiyatına malik olmaqla yanaşı, litoral zonada aşağıdakı ekoloji baxımdan əhəmiyyətli xüsusiyyətlər də mövcuddur:

1. Dəniz faunası dib relyefinin malik olduğu substratin tərkibindən asılı olaraq məskunlaşır (qumda, yosun və s. bitkilərdə gizlənir, daş və qayalıqda oturur və yapışaraq istirahət edir).
2. Yuxarı qatlarda günəş işığının bol olması nəticəsində fauna-nın rəngi dəyişərək, onun mühafizə olunmasına və bitki örtüyünün-fotosintezin inkişafına şərait yaranır.
3. Dalğa, axın, qabarma və çəkilmə nəticəsində suyun hərəkəti yuxarı qatlarda dəniz faunasının ayrı-ayrı növlərində sularda öz müvazinətlərini saxlamaq üçün əlavə orqanların formalaşmasına və dəniz dibinin xüsusiyyətlərinin dəyişməsinə (gətirmələrin daşınması, çökdürülməsi və s.) səbəb olur.

Litoral zona üçün əsasən oturaq həyat tərzinə malik bağır-saqboşluqlular, süngərlər müxtəlif ilbizlər, qurdalar, dərisitikanlılar, xərçəngkimilər və bir çox balıq növləri səciyyəvidir.

Litoral zonada su mühiti üçün bilavasita səciyyəvi olan məməlilər qrupu çox zəif yayılmışdır. Bu zonada qidalanma xüsusiyyətinə görə bilavasitə sahilə möhtac olan məməlilərə mənsub iki növə – lamantin və düqona rast gəlinir. Dəniz sahillərində dib ilbizləri ilə qidalanan pərayaqlılardan morja və əsasən çay mənsəblərində yayılan nerpa və suitinə təsadüf olunur. Dişli balınakimilərdən sahil zonada dəniz donuzu, afalin, buğlulardan yalnız buğlu balinaya təsadüf olunur.

Litoral zona faunası öz quruluşu və rənginə görə çox müxtəlifdir. Belə ki, bəziləri yasti bədən quruluşuna malik olub dibə (skatlar, dəniz şeytanı, kambala və s.) sıxılı vəziyyətdə yaşayır. Bu orqanizmlərdə gözlər yuxarıya istiqamətlənmiş vəziyyətdə yerləşir. Bir çox balıq növlərində (xul, Pinaqor, uçiyənlilər, dəyirmiləlkililər, sultanbalıq, naxa, ankivil, mərcan balıq) döş yelpikləri (üzgəclər) güclü axın və dalğa zamanı onların daş və qayalıqlara yapışaraq mühafizə olunmalarına imkan yaradır. Quma girən və çəngəlliliklərdə yaşayan orqanizmlər nazik-uzun

formaya malikdirlər. Göstərilənlərdən əlavə bir çox litoral zona orqanizmləri (xul, əqrəb, kambala) mühitə uyğun olaraq rənglərini dəyişirlər. Hətta kambala balığı nəinki rəngini, hətta şəklini dəyişə bilir. Bu hal balıqlarda görmə orqanlarının reflektoru nəticəsində yaranır.

Faunasının mürəkkəb xüsusiyyətləri ilə fərqlənən litoral zonanı ekoloji baxımdan biri-birindən fərqli üç yarızonaya ayıırlar:

1. **Xüsusi litoral yarızonasına** dəniz sahillərinin su altında qalan və qabarma – çəkilmə zamanı su basan dayaz sahələri daxildir. Bu yarızonanın eni qabarma çəkilmənin hündürlüyündən və sahilin meyilliyindən asılı olaraq dəyişir. Qabarma-çəkilmə bütün okeanlar və açıq dənizlər üçün səciyyəvi olduğu halda Aralıq dənizi, Qara dəniz, Baltik dənizi və Xəzər dənizi kimi daxili dənizlərdə müşahidə edilmişdir. Lakin bu dənizlərdə küləyin qovduğu suların və güclü dalğaların təsirinə məruz qalan sahil zolağı mövcuddur.
2. **Sublitoral yarızonası** litoraldan aşağıda yerləşir və həmisi su ilə örtülü vəziyyətdə olur. Bu yarızona materik yamacının kənarına qədər olan əraziləri əhatə edir.
3. **Subralitoral yarızona** sublitoraldan fərqli olaraq dənizə çox yaxın olan nəm qırıntılarla zəngin, yosun tullantılarına malik olan ensiz zolaq şəklində uzanan sahəni əhatə edir. Bu yarızonanı bəzi tədqiqatçılar quruya xas faunaya malik ərazi kimi ayıırlar.

Litoral zonanın qumlu, gilli və daşlı sahələrinin faunası arasında nəzərə çarpan xüsusiyyətlər mövcuddur. Gilli örtüye malik olan dibdə litoral orqanizmlər gilə və quma batıb gizlənmək, qabiliyyətinə malikdirlər. Daşlı və bərk ərazilərdə isə yosunlar güclü inkişaf etdiyindən orqanizmlərdə həm rəng dəyişməsi baş verir, həm də onlarda kəsici üzvlər inkişaf etmişdir.

Yüksək arktika enliyində litoral zona faunası və florası çox kasıbdır. Bu ilin əksər hissəsində dəyaz sahələrə malik sahil zonanın buzla örtülü olması və bunun nəticəsində qabarma –

çəkilmənin zəifləməsilə izah olunur. Bu ərazilərdə sərf litoral fauna sublitoral fauna ilə əvəz olunur.

Növ bolluğuşa görə litoral zonada fauna müləyim qurşağıın okean və dənizlərinin sahil sularında daha zəngindir. Bu biosenozun tərkibinə qabarma – çəkilmə zonasına mənsub yüzlərlə bitki və heyvan növü daxildir. Tropik qurşaqda suyun qabarmadan çəkildiyi vaxt sahil zona güclü qızdırğından, litoral faunası sublitorala çəkilir və nəticədə litoral zonada fauna azalır. Bu ümumi qanuna uyğunluq nəticəsində gilli dib örtüyünə və qabarma – çəkilmə zonasına mənsub olan – manqr cəngəllilikləri və bərk çöküntülərlə əlaqəyə malik litoral və sublitoral sahələrə mənsub – mərcan rifləri formalasılır.

Manqr cəngəllilikləri qabarma –çəkilmənin təsirilə nəmlənən və dalğaların təsirinə az məruz qalan tropik dənizlərin sahil-lərində formalasılır. Manqr cəngəlliliklərin ən yaxşı inkişaf etdiyi sahələr qismən sakit liman və laqunlardır. Qalın cəngəlliliklərdən ibarət olan manqr bitkisi müxtəlif növlərdən ibarət olub, həyat tərzinə görə biri-birindən fərqlənirlər. Buraya quru sularının, leysan yağışlarının və qabarmanın vasitəsilə gətirilən kifayət qədər ekstrat substratın mövcudluğu və inkişafi üçün əlverişli şərait yaradır. Manqr cəngəlliliklərinin heyvanat aləmi növ tərkibinə görə kasib olsa da, kəmiyyət göstəricisinə görə çox varlıdır. Manqr cəngəlliliklərinin biosenozunu şirin su, dəniz və quru orqanizmlərinin qatışıığı təşkil edir.

Mərcan rifləri adətən 30^0 ş. e. dairəsi ilə 30^0 c. en dairəsi arasındaki dəniz və okean sularında yayılmışdır. Mərcan riflərinin formalasması üçün orta illik temperaturu $20^0,5$ -dən aşağı düşməmişdir. Soyuq axınların mövcud olduğu Cənubi Amerikanın qərb sahillərində, Afrikanın qərb sahillərində mərcan rifləri inkişaf edə bilmir. Əksinə Hind okeanında və Sakit okeanın qərb hissəsində mərcan riflərinin güclü inkişafı nəzərə çarpır. Mərcan riflərinin yaxşı inkişafı üçün yalnız yüksək temperatur deyil, yüksək duzluluğa malik şəffaf su tələb olunur. Mərcan riflərinə 50 metrdən dərin sularda təsadüf olunmur. Riflərə eyni zamanda

şirin sulu hissələrdə, çay mənsəblərində də rast gəlinmir. Mərcanlar üçün əlverişli şərait müləyim axına malik olan sularda optimal həddə çatır. Müləyim axınlar poliplərin üzərində dalğanın təsirindən çökən lili yumaqla, onların qida və oksigenlə təmin olunmasına imkan yaradır. Güclü axınlar mərcan riflərinin formalaşmasında əsas rol oynayan mərcan poliplərinin süfrələrini yaydığından, riflərin formalaşmasına mənfi təsir göstərir.

Xatırlatmaq lazımdır ki, rif yaradan mərcanlar mühütə xüsusi tələbkarlığına görə kəskin fərqlənən xüsusi stenoton heyvan növüdür. Əsas rif yaradan mərcanlardan müxtəlif forma və rənglərə malik madreporlar dəstəsinin ayrı-ayrı cins və növləridir. Mərcan riflərinin formalaşması üçün bir neçə növ səkkizşüalı mərcanların və 90%-ə qədər əhəng daşı tərkibli yosunların iştirakı labuddur. Hakim olan bu iki qrupla yanaşı riflərin formalaşmasında əhəngdaşlı biriozaların, oturaq ilbizlərin, qurdaların və s. iştirakı labuddur.

Yayılma xüsusiyyətinə görə mərcan rifləri – sahil riflərinə, sədd riflərinə və otollaya mənsub tiplərə ayrılır. Sahil rifləri sahilə yaxın olub, sahil xəttinə uyğun formalaşır. Qabarma zamanı onlar bütünlükə sıxlaşaraq qurunun kənarına çəkilirlər. Sahil riflərinin eni adətən nadir hallarda kilometrə çatır.

Sədd rifləri sahildən kanallar vasitəsilə ayrılır. Bu riflər əsasən adaların sahilləri boyu dairəvi şəkildə geniş ərazilərdə yayılır. Nəhəng Avstraliya Sədd Rifi Avstraliya materikinin şimal-şərq sahili boyu 1900 km. uzanaraq eni 38-150 km. dərinliyin isə 30-50 metrə çatan olan geniş ərazini əhatə edir.

Atollar adətən alçaq adalar formasında olub sudan bir neçə metr səthə yüksəlir. Dairəvi formaya malik olan atolların daxilində laqun yerləşir.

Mərcan riflərinin sakınlarının əsas qida mənbəi zooksantellərlə əhatə olunmuş mərcan poliplərindən, orada bitən müxtəlif yosunlardan və kifayət qədər plankton orqanizmlərdən ibarətdir.

Həddən artıq müxtəlif rənglərə malik heyvanat aləmi ilə zəngin olan mərcan rifləri heyvanların gizlənməsi, qorunması və

yaşaması üçün əlverişli şəraite malikdir. Mərcan riflərində bental orqanizmlərin əksəriyyətinə təsadüf edilir.

2. Pelagial zona. Bu zona litoraldan başlayaraq günəş işığının keçə bildiyi dərinliyə qədər olan dəniz və okean sularını əhatə edir. Pelagial zonanın orta dərinliyi 200 m-ə, maksimal dərinliyi isə suyun şəffaflığından asılı olaraq bəzən günəş şüasının keçdiyi 400-550 metrə qədər çatır. Pelagial zonanın başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir.


1. Su mühitinin ümumiyyətlə birtipli olması ayrı-ayrı biotopların vəhdətinə səbəb olmuş və qismən sabit temperatur bütünlükə pelagial zonada orqanizmlərin geniş yayılmasına şərait yaratmışdır. Zonalar arasında yeganə kəskin sədd temperaturdur. Buna əyni misal soyuq və isti mühitə uyğunlaşan orqanizmlərin Şimali Amerikanın Atlantik okeanı sahillərində soyuq Labrador və isti Holfstrim cərəyanlarına mütənasib yayılmasını göstərmək olar.

2. İşıqlanmanın nəticəsində pelagial zonada plankton (fitoplankton) inkişaf edir və buna görə bu zonanın heyvanat aləmi arasında aşağıdakı formada qida əlaqəsi yaranır: fitoplankton zooplanktonu, zooplankton nektonun xırda nümayəndələrini, xırda nektonlar isə iri nektonların qidasını təmin edir.

3. Substratın olmaması pelagial zonaya məxsus heyvanları sudan asılı vəziyyətdə yaşamağa məcbur edir. Bu vəziyyət həmin heyvanlarda həm bioloji, həm də quruluşu baxımından səciyyəvi xüsusiyyətlər yaradır.

4. Pelagial zonada heyvanat aləminin gizlənməsi üçün heç bir imkanın olmaması onlarda yüksək sürətin, xüsusi rəngin və bir çox qruplarda hətta yırtıcılıq xüsusiyyətinin formalasmasına səbəb olmuşdur.

Qışalı balıklar



Pelagial zonada dəniz və okean sularının 13%-i yerləşir. Zəngin heyvanat aləminə malik olan bu zonanın faunasının əsasını planktonun tərkibinə daxil olan ibtidailər təşkil edir. Bunnlardan – foraminiferlər, qlobigerinlər dib relyefinin formalaşmasında əsas rol oynayan əhəngli skeletlərə malikdirlər. Dəniz planktonundan bağırsaqboşluqlu meduzalar, sifonofarlar, daraqlılar, pərdəlilərdən – salp və appendikulyarlar böyük əhəmiyyətə malikdirlər. Öz miqdarına və əhəmiyyətinə görə kürəkəyaqlılar və xərcəngkimilər daha çox fərqlənir. Bunlar, xüsusilə kalyanus xərcəngi və kürəkayaqlılar nəinki balıqların, hətta bir çox büyülü balinaların qidasının əsasını təşkil edir.

Dəniz planktonlarında heyvanat aləmi üçün səciyyəvi olan qanuna uyğunluq nəzərə çarpir. Belə ki, şimaldan və cənubdan ekvatora doğru növlərin sayı artır, lakin fəndlərin sayı azalır. Deməli yüksək enliklər kəmiyyətcə bol olsa da, keyfiyyətcə kasıbdır.

Pelagial zona balıqları (ekoloji şəraitdən asılı olaraq gizlənmək, mühafizə olunmaq və ov edib qida əldə etmək üçün birinci növbədə) yüksək sürətə, uzun bədənə və güclü inkişaf etmiş üzgəclərə malikdirlər. Pelagial zonanın bütün sakinləri (balina, makrel, skumbriya, tunes, qızıl balıq, siyənək, treska) yuxarıda göstərilən xüsusiyyətlərə malikdir. Pelagial zona üçün bilavasitə səciyyəvi olan və biri-birindən kəskin fərqlənən cinsə malik yelkən balıq və uçan balıqlar güclü inkişaf etmiş fizioloji orqanlara malikdirlər. Yelkən balığın belində uzun və hündür üzgəc yerləşir ki, bu küləkli havada yelkən rolunu oynayır. Uçan balıqlar sudan aralasaraq 200-350 metr havada uçmaqla öz düşmənindən yayına bilir.

Məməlilərdən pelagial zona üçün balinakimilər və ömrünün çoxunu açıq dənizdə keçirən pərayaqlılar səciyyəvidir.

Sarqass dənizi. Atlantik okeanında müəyyən ərazini əhatə edən Sarqass dənizi Şimali Amerikanın şərqində subtropik qurşaqla yerləşir. Səkkiz milyon kvadrat kilometr əraziyə malik olan bu akvatoriya sarqass cinsinə mənsub olan qonur yosunların müxtəlif növləri ilə örtüldüyündən qeyri-adi ekoloji şəraita malikdir. Sarqass dənizində heyvanat aləmi həm kəmiyyət, həm də növ göstəricisində görə çox kasıbdır. Burada demək olar ki, yalnız pelagial zonaya


mənsub olan heyvanlar (uçan balıqlar, ançous, tunes, angivil, dəniz ayğırı, iynə balığı, yenkənc, antinnariya balığı və s.) geniş yayılmışlar. Dünyanın heç bir dənizinə bu qədər üzən yosun toplanmadığından Sarqass dənizi daha çox diqqəti cəlb edir.

3. Abissal zona. Bitki örtüyü üçün vacib olan günəş işığının keçə bildiyi dərinlikdən aşağıda qalan dəniz və okean sularını əhatə edir. Suyun günəş şüasını udma qabiliyyəti bulanıqlıqdan əlavə yerli şəraitin xüsusiyyətlərindən və şuanın su səthinə düşmə bucağından da xeyli asılıdır. Buna görə də, qütblərdə abissal zonanın üst sərhəddi 200 metrdən başladığı halda ekvatorial zona sularında 500-550 metrdən başlanır. Ümumiyyətə abissalın sərhədləri çox dəyişkəndir. Beləki, bu zonanın yuxarı sərhəddi materik çöküntüləri səviyyəsinə uyğun gəldiyindən, bəzən onu sərbəst batial zona adlandırırlar. Batial zona pelagial, litoral və abissal zonaların canlı aləmləri arasında keçid rolunu oynayır. Batial zonadan aşağıda 1000-1500 metr dərinlikdən xüsusi abissal zona başlayır ki, burası artıq mütləq qaranlıq olduğundan hətta fotokağız öz vəziyyətini dəyişmir.

Abissal zona özündən əvvəlki, ekoiloji zonaların hər ikisindən birlikdə dəfələrlə böyükdür. Bu zonada dəniz və okean sularının 80%-i yerləşir. Tədqiqatın çətinliyi abissal zonanın ətraflı öyrənilməsinə imkan vermir. XX əsrin 60-cı illərindən xüsusi təchiz edilmiş gəmilərlə dərin qatlarda tədqiqat aparılmasına baxmayaraq, hələlik abissal zonanın heyvanat aləmi haqqında ətraflı məlumat əldə edilməmişdir.

Abissal zona dünyada analoqu olmayan birtipli həyat tərzinə malikdir. Burada nə sutkalıq, nə də fəsillər üzrə dəyişkənlilik müşahidə edilmir. Abissal zona əbədi zülmətdir (bəzən bu qaranlığı fosforlu işıq verən orqanizmlər pozur), temperatur dəyişmədən 0^0 -yaxın vəziyyətdədir (tropikin bəzi yerlərində $+2+4^0$ -ə qədər müşahidə edilir), su hərəkətsizdir (axınlar yalnız 1500m dərinliyə qədər təsir göstərir), duzluluq yüksək və sabitdir, qrunt yumşaq və gillidir (əsasən xırda pelagial orqanizm skeletindən və vulkan çöküntülərindən ibarətdir) və nəhayət yüksək təzyiqə malikdir.

Dəniz tısbağaları



1



2

1. Yaşıl tısbağa

2. Dəniz tısbağası

Dəniz və okean sularında təzyiq dərinlikdən asılı olaraq sürətlə dəyişir. Hər 10 metr dərinliyə doğru atmosfer təzyiqi bir vahid artır. Ona görə də abissal zona orqanizmləri yüzlərə və minlərlə atmosfer təzyiqinə davam gətirirlər. Adətən abissal zona orqanizmlərində xarici təzyiq daxili təzyiqlə tarazlaşır və ona görə də təzyiqin dəyişməsi bu zona orqanizmləri üçün ikinci dərəcəli əhəmiyyət kəsb edir. Lakin zonanın dərin qatlarına enən bəzi orqanizmlər məhv olur. Bunu təzyiqlə deyil, temperaturun dəyişməsi ilə əlaqələndirirlər.

Abissal zonada həyat şəraiti çox ağır olduğundan, dərinlik sularındaki orqanizmlər xırda ölçüyə malik olmaqla, çox az növ və fəndlərə malikdir. Dəfələrlə aparılan trallama nəticəsində nadir hallarda tək-tək orqanizm ovlamaq mümkün olur. İndiyə qədər trallama nəticəsində balıq 5317 metr dərinlikdən tutulmuşdur. Bu bəzi balıq növlərinin və dərisi tikanlıların yüksək təzyiqə davamlılığı ilə izah olunur.

Abissal zonada qidalanma şəraiti də çox əlverişsizdir. Bütün abissal zona faunası heyvanatla qidalanır və bu qidanı yuxarı qatlardan düşən ölmüş orqanizmlərin meyitləri təşkil edir. Zonanın malik olduğu zülmət abissal faunasının eksərriyyətini görmə qabiliyyətindən məhrum etmişdir. Bütünlükə bu zonanın heyvanları bir rəngdədirlər. Bu zonada göy və yaşıl rəngdə heyvan növünə təsadüf edilmir. Abissal zona orqanizmlərinin rəngləri hələlik elmi baxımdan izah edilməmişdir.

Nəticə etibarilə abissal zonada kifayət qədər qədim dövr üçün səciyyəvi olan növ və cinslər mövcuddur. Belə növlərdən dəniz zambağı, təbəşir dövrünün yadigarı olan iki növ dəniz kir-pisi, triasdən qalan onayaqlı xərçəng, ibtidai köpək balığı və s. zəmanəmizə qədər gəlib çıxmışlar. Bu vəziyyət abissal zonada uzun geoloji dövr ərzində ekoloji şəraitin sabitliyi ilə izah edilir. Müasir abissal zonada kosmopolit növlərə – litoral və pelagial zonalardan miqrasiya edərək adaptasiya olunmuş gəlmələrə də təsadüf olunur.

Bütün dünya okeanı boyu abissal zona faunasının birtipli olması ümmümi şəkildə qəbul edilsə də yeni tədqiqatlar abissal zona faunasının yayılmasında coğrafi vəziyyətin təsirinin olduğunu söyləməyə kifayət qədər əsas verir. Abissal zonanın tədqiq edilməsi davam etdikcə yeni-yeni fikirlər yaranır və zonalar arasında müəyyən mübadilənin olduğu aydınlaşır.

DƏNİZ VƏ OKEANLARIN ZOOCRAFI VİLAYƏTLƏRİ

Dünya Okeanının rayonlaşdırılmasında qarşıya bir çox çətinliklər çıxır. Belə ki, çox miqdar sistematik qrupların dəniz və okean sularında kosmopolit yayılması okean faunasının zoocoğrafi rayonlaşdırılmasını çətinləşdirir. Buna görə rayonlaşdırma prosesində cins və növlərin areallarına istinad etmək zərureti yaranır. Bundan başqa Dünya Okeanının malik olduğu sistematik qruplar yayılma xüsusiyyətinə görə kəskin fərqləndiklərindən rayonlaşma zamanı hansı sistematik qrupu əsas götürmək ciddi mübahisəyə səbəb olur. Xatırladırıq ki, quruda zoocoğrafi rayonlaşdırımda güclü rol oynayan məməlilər dünya okeanında qruplar arasında yox dərəcəsin-dədir. Üçüncü əsas səbəb ondan ibarətdir ki, toplanmış məlumatların təhlili göstərir ki, Dünya Okeanının bütün ekoloji zonaları üçün yarayan bir sxemin verilməsi mümkün deyil. Hətta litoral, pelagial və abissal zonaların faunasının kosmopolit yayılması ekoloji vilayət ayırmaga imkan vermir.

Yuxarıda abissal zonanın faunasının bütün dünya okeanı boyu birtipli olması fikri göstərilmişdi. Lakin arktik «dərinlik ekspedisiyasının» apardığı tədqiqatlar abissal zona faunasının okean silsiləleri vasitəsilə parçalanan areallarının növ və formaca fərqləndiyini aydınlaşdırılmışdır. Ona görə də abissal zonada (müşahidə məlumatlarının az olmasına görə) rayonlaşdırma hələlik aparılmamışdır. Rayonlaşdırma qismən kifayət qədər məlumatlar toplandığından litoral və pelagial zonalar üçün özünü doğrudur.

Tədqiqatlar göstərir ki, pelagial və litoral zonaların heyvanat aləminin yayılması iki əsas amildən – suyun temperaturundan və uyğun temperatura malik akvatoriyaları biri-birindən ayıran materik sədlərindən ibarətdir.

Okean sularının yuxarı qatında suların temperaturu coğrafi enlikdən, isti və soyuq axınlardan asılıdır. Birinci səbəb kəskin zonallıq, ikincisi introzonallıq xassəsinə malikdir. Buna görə də, temperatur qurşağının sərhədləri axınların təsirinə məruz qalaraq coğrafi enlikdən gah şimala, gah da cənuba meyl edir. Göstərilən təsirlərə baxmayaraq dünya okeanında iki soyuq, iki mülayim və bir tropik qurşaq ayıırlar. Hər iki soyuq qurşaq və cənubun mülayim qurşağı tam, şimalın mülayim qurşağı ilə tropik qurşağın suları isə Afrika və Amerika materikləri vasitəsilə iki hissəyə ayrılmışlar ki, bu da faunanın formallaşmasına öz təsirini göstərir. Ümumiyyətlə, göstərilənlərə əsaslanaraq dünya okeanı sularında biri-birindən ekoloji və regional xüsusiyyətlərinə görə fərqlənən altı zoocoğrafi vilayət ayıırlar.

1. Şimalın soyuq suları vilayəti və ya Arktik vilayət. Vilayət əsasən Şimal Buzlu okeanını, Berinq dənizinin şimal və şərq hissəsini, Ağ dənizi, Baffin və Hudzon körfəzlərini əhatə edərək Qrenlandiyanın və Şimali Amerikanın şərq sahili boyu cənubda Nyufaulendə qədər uzanır. Şimali atlantikada vilayətin cənub sərhəddinin enlik istiqamətindən şimala əyilməsinin səbəbini Şpitsberkenə və Yeni torpağın cənub adasına qədər təsir edən isti Holifistrim cərəyanının və amerikanın şimal-şərq sahil-lərində soyuq Labrador cərəyanının təsiri ilə əlaqələndirirlər. Bu bölgüdə Berinq və Oxot dənizlərinin Arktik və ya Bareo-passifikasi vilayətlərinin tərkibinə daxil edilməsi mübahisə doğur-sada bu dənizlərin temperatur rejimi və fauna tərkibi onları Arktik vilayətin tərkibinə ayırmağa daha çox əsas verir.

Arktik vilayət əsasən aşağı temperatura (əksər hallarda 0°s -dən aşağı) malik olması ilə fərqlənir. Uzun qış zamanı buzla örtülü olan bu vilayət sularının az bir hissəsi yay dövründə do-

nuşluqdan azad olur. Hətta yay fəslində donuşluqdan azad olmuş sularda aysberqlər üzür.

Bu kiçik akvatoriyaya xeyli bol sulu çayların axması digər okeanlara nisbətən duzluğun aşağı düşməsinə səbəb olur. Eko-loji cəhətdən az təminata malik olan Arktik vilayətin heyvanat aləmi üçün aşağıdakılar səciyyəvidir: 1) növ tərkibi çox kasib-dır. 2) sahil zonanın buzla örtülməsi xüsusi litoral faunasının inkişafına tamamilə mane olduğundan inkişaf etməmişdir. 3) yuxarı və aşağı qatlarda suyun temperaturu arasında kəskin fərq olmadıqından, şaquli yayılmaya görə faunanı fərqləndirmək mümkün deyil. Əlverişsiz şəraitə malik olsa da Arktikada həyat mövcuddur və çox da kasib deyil. Yay fəslində buzdan azad olan sularda fitoplanktonun inkişafı zooplanktonun qida ilə təmin olunmasına imkan verir. Nəticədə zooplankton balıqların əraziya axınına səbəb olur. Buz parçalarının üzərində balinakimilər, suitilər və okeana mənsub bir çox quşlar məskunlaşsa bilir. Ağ ayılar bütün il boyu buzlu sahələrin kənarlarındakı suitilərlə qidalanır və buzların üzərində gəzirlər. "Sedov" ekspedisiyasının heyəti yay fəslində 82-83⁰ şimal enliyində narvala, qağayıya və s. quşlara rast gəlmişlər. Daha şimalda 85-86 ş.e. dairəsində ağ ayı ilə qarşılaşmışlar. "Şimal qütbü" ekspedisiyasının üzvləri 88⁰ şimal en dairəsində bir neçə quş və ağ ayının yanında balasına rast gəlmişlər.

Arktik vilayət üçün balinakimilərdən – qütb balinası, ro-qozub, narval, ağ delfin, pərayaqlılardan – morj, odobenus, tüklübürün su iti, digər heyvanlardan ağ ayı, quşlardan – qağayı və təmizçiklər səciyyəvidir. Yeni torpağın qayalıq yamaclarında, Frans – iosif, Şpitsbergen, Qrenlandiya, və Amerikanın Şimal – şərqi sahillərində təmizçiklərin, üçbarmaq qağayılarının, cimər – çaykaların, ağ və kiçik qaqarkaların böyük koloniyaları məskunlaşmışdır.

Heyvanlardan çəkisi 100 tona, uzunluğu 20 metrə çatan qrenlandiya balinası, qütb balinası, treska, taydiş, ağ delfin, uzunluğu 2,5 metrə çatan tüklübürün su iti geniş yayılmışdır.

Şimal yarımkürəsinin mülayim sular qurşağı şimaldan arktik vilayətlə, cənubdan isə 40^0 şimal en dairəsi ilə hüdudlanır. Burada suyun temperaturu qismən yüksəkdir. Qabarma – çəkilmə zolağında heyvanat aləmi rəngarəngliyinə və bolluğuşa görə əvvəlki vilayətdən üstündür. Bu qurşaq kütləvi balıq ovlanan əsas vətəgələrin yerləşdiyi akvatoriyalardandır. Burada balinakimilərdən – dişsiz balina, yapon balinası, delfinlər vətəgə ehemiyətlidir. Qulaqsız su itləri geniş yayılmışlar. Təmizciklərin quş bazarı bütün ərazi boyu mövcuddur. Balıqlardan nərə, qızılbalıq, treska ərazinin endemləridirlər. Şimal yarımkürəsinin mülayim sular qurşağı Avrasiya və Şimali Amerika materikləri ilə Atlantik və Sakit okean akvatoriyalarına mənsub mülayim qurşqlara ayrılır. Hər iki akvatoriya üçün səciyyəvi növlər (suitilərdən nerpa) nəzərə çarpmağına baxmayaraq onlar azlıq təşkil etdiyindən şərq və qərb hissəsinin mülayim sularının zəngin və müxtəlif faunasının ayrılıqda təhlili məqsədə uyğun hesab edilir.

2. Şimali Passifiyanın mülayim sular vilayəti və ya Bar eo-Passifiya. Vilayətə Bering boğazından cənuba 40^0 şimal en dairəsinə qədər Sakit Okeanın suları daxildir. Əvvəllər göstərdiyimizə müvafiq olaraq sakit okeanın şimal hissəsində yerləşən Bering, Oxot və Yapon dənizinin xeyli hissəsini bir çox tədqiqatçılar arktik vilayətin tərkibinə daxil edirlər. Bu onunla izah edilir ki, Bering və Oxot dənizləri Tatar boğazına qədər qış fəslində buzla örtülüür. Buna baxmayaraq, burada fauna zəngin və müxtəlifdir. Heyvanat aləmi yüksək endemizmə malikdir.

Vilayətin faunası içərisində dəniz pişiyi, sıvuç, efidra dəniz samuru, dəniz inəyi, quşlardan – təmizciklər, balıqlardan – uzaq şərq qızıl balığı, kema, qorbuşa, çavığa, nerka endemik növ və cinslərdir.

Balinakimilərdən biocoğrafi baxımdan diqqəti daha çox yapon balinası və boz balina, delfinlərdən – ağ qanadlı dəniz donuzları cəlb edir.

Yapon balinası Sakit okeanın şimal hissəsində, boz balina Sakit okeanla Şimal Buzlu okeanın qarışıq sularında yayılmış-

dır. Yapon balinasının uzunluğu 15-17 m-ə, boz balinanın boyu 10-16 metrə qədər çatır. Uzunluğu 8-10 metrə qədər olan dəniz inəyinə Komandor adaları sahillərində təsadüf olunmuşdur.

Sivuç və qulaqlı suitilər, dəniz pişiyinin areallarına Komandor, suiti, Saxalin, Pribilova ada və yarımadalarının sahillərində rast gelinir.

Efidra və dəniz samuru Kuril adaları, Aleut adaları və Şimali Amerikanın şərq sahili boyu Koliforniya yarımadasına qədər uzanan geniş ərazilərdə yayılmışdır. Əvvəllər geniş yayılmış bu növlər xəz-dəri istehsal üçün yararlı olduqlarından ovlanaraq xeyli azalmışdır. Yalnız Komandor adaları akvatoriyasında güclü nəzarətə götürüldüyüündən müəyyən qədər qorunub saxlanılır.

3. Şimali Atlantikanın mülayim sular vilayəti və ya Bareo-Atlantika. Arktik vilayətdən cənubda yerləşən Bareo-Atlantika vilayətinin tərkibinə Barents dənizinin xeyli hissəsi, Norveç, Baltik, Şimal dənizləri bütünlükə, Qrenlandiyənin şərq hissəsi, Atlantikanın şimal-şərqi, cənuba doğru Delaver və Biskay körfəzlərinə qədər ərazilər daxildir. Fiziki – coğrafi xüsusiyyətlərinə görə Bareo – Passifiya vilayətinə uyğun olsa da heyvanat aləmi kasıbdır. Temperatur şəraiti akvatoriyada qismən bərabər paylanmışdır. Vilayətdə balinakimilər və qulaqsız suitilər yaxşı inkişaf etsə də, qulaqlı pərayaqlılara təsadüf olunmur, təmizciklər yox dərəcəsindədir.

Məməlilərə məxsus endemiklərdən vilayət sularında Biskay balinası, ağsifət delfin, uzunsifət suiti, qısaş delfin geniş yayılmışlar. Təmizciklər cinsinə məxsus endemik quşlardan Atlantikanın quş bazارında yuvalayan adı və qanadsız qaqqarkalar geniş yayılmışlar.

Balıqlardan vilayətdə treska və pikşa Şimali Atlantika sularında geniş areala malikdir.

Qızılbalıkkimiler



Amfiboreallıq - dedikdə orqanizmlərin şimal yarımkürəsinin mülayim enliyində şərq və qərb hissələrdə yayılması, əksinə arada bu orqanizmlərin yayılmaması hali başa düşülür. Bu hal həm materik, həm də okean heyvanlarının yayılmasında nəzərə çarpir.


Okean heyvanlarının amfiboreallığını izah etmək məqsədilə bir neçə nəzəriyyə təklif edilmişdir. Bu təkliflərdən akademik I.S.Berqin verdiyi təklif daha çox diqqəti cəlb edir. I.S.Berqin fikrinə görə Atlantik və Sakit okeanın mülayim sularına mənsub olan heyvanlar iqlimin daha isti olduğu dövrlərdə Avrasiya və Şimali Amerikanın şimal sahilləri ilə birbaşa miqrasiyaya malik olublar. Yer kürəsinin son tarixi mərhələlərində belə iqlim tərəddüdü iki dəfə baş vermişdir. Bu vəziyyət üçüncü dövrün sonunda və dördüncü dövrün əvvəllərində təkrarlanmışdır. Qeyd etmək lazımdır ki, Kaynazoy dövründə Asiya dəfələrlə Bering dənizi vasitəsilə Şimali Amerika ilə birləşdiyindən yuxarıda göstərilən iqlimin istiləşməsi dövründə belə sədd olmamışdır. Ona görə də, həmin dövrdə Sakit okeanla, Atlantik okeanı Şimal Buzlu okeanı vasitəsi ilə sərbəst əlaqə mövcud idi.

Əvvəller mövcud olan okeanlararası əlaqə Sakit və Atlantik okeanın mülayim sularında eyni adlı faunanın inkişafına səbəb olmuşdur. Bu qohumluluğun indi də mövcudluğunu sübut edən növlərdən kifayət qədər ümumi cinsə və növə malik – okean siyənəyi, köpək balığını, qızıl balığı, kambalını, angivili, xərcəngkimiləri, onurğasızlardan bir neçə ilbizi göstərmək olar. Göstərilən orqanizmlərin hər iki okeanın mülayim sularında geniş arealları mövcuddur.

Tropik qurşaq. Suyun üst qatunda daim yüksək temperatura malik olması ilə səciyyələnir. Orta illik temperatur tərəddüdü 2^0 -dən artıq olmur. Üst və aşağı qatların heyvanat aləmində və temperatur rejimində kəskin fərq yoxdur.

Zəngin biosenoza malik olan Mərcan rifləri və Manqr cəngəlliycləri məhz bu qurşaq üçün səciyyəvidir. Ümumiyyətlə okeanın bu akvatoriyası zəngin ailə, cins və növlərə malik olub, yalnız fəndlərin yiğimina görə okeanın mülayim – soyuq sularından geri qalır.

Sarqankimilər



Tropik və subtropik qurşaq sularında plankton foraminiferlər, pelagial ilbizləri, sinoforlar, kolçedlər, pərdəlilər riflər, meduzalar və xərçəngkimilər zəngin növ və kəmiyyət göstəricisinə malikdirlər. Digər heyvanlar kimi balıqlar da burada gözəl forma zənginliyi il fərqlənir.

Burada ölçülərinə görə fərqlənən nəhəng akula və skatlar, uçan balıqlar dominantlardır. Tropik qurşaq sularında göstərilənlərdən əlavə mərcan balığı, qovuşuqqənəli balıq, sandıq balıq qarnitikanlı balıq, ay-balıq, yelkənli balıqlar geniş areala və zəngin kəmiyyət göstəricisində malikdirlər. Tropik sularda balıqlarla yanaşı sürünenlərdən bağalara və ilanlara da təsadüf olunur. Bağalar döl vaxtı quruya çıxdıqları halda, ilanlar diri bala doğduqları üçün heç vaxt sudan çıxmırlar.

Okean quşlarından tropik sularda faetonlar və freqatlar geniş yayılmışdır. Tropik sularda məməlilərə məxsus orqanizmlər azdır. Məməlilərin geniş yayılmış cinsi uzunluğu 20 metrə, çəkisi 100 tona qədər olan dişli kaşalotdur. Bunlar adətən Hind, Atlantik və Sakit okeanın tropik sularında yayılmışdır. Kaşalotdan fərqli olaraq buğlu balinalar isti sulardan qaçırlar.

Tropik sularda pərayaqlılardan yalnız ağqarın suitinə, düqon və lamantin kimi siren dəstəsinin nümayəndələrinə təsadüf olunur.

4. Atlantikanın isti sular vilayəti və ya Tropik – Atlantika. Vilayət 40° şimal en dairəsi ilə 40° cənub en dairəsi arasında qalan atlantik okeanının isti sularını əhatə edir. Okeanda mövcud olan isti və soyuq dəniz axınları vilayətin sərhədlərinin şimala və cənuba meyl etməsinə öz təsirini göstərir. Şimaldan Bareo-Atlantikanın cənub sərhəddilə hüdudlanan bu vilayətin cənub sərhəddi Antarktidanın soyuq suları ilə hüdudlanır. Vilayətə okean sularından əlavə Vest – Hind və Aralıq dənizi suları da daxildir. Faunası zəngin olsa da Hind – Passifiya vilayətindən geridə qalır. Yalnız mərcan çəngəlliklərində zəngin olan Vest – Hind dənizində fauna müxtəlifliyi yüksəkdir. Burada pərayaqlıların xüsusi növü-ağqarın suiti, sirenlərdən – lamantin və düqon,

balıqlardan köpek balığı, xul, gilə, sayra, qızıl balıq və s. Geniş areala malikdirlər.

5.Hind – Passifiyanın isti sular vilayəti və ya Tropik-Hind Passifiya. Bu vilayət 40° şimal və 40° cənub en dairələri arasında yerləşən Hind və Sakit okeanın isti sularını əhatə edir. Yalnız Cənubi Amerikanın qərb sahili boyu Peru soyuq cərəyanın təsiri nəticəsində vilayətin cənub sərhəddi kəskin şəkildə şimala meyl edir. Sahəsinə görə qalan bütün vilayətlərdən geniş ərazini əhatə edən Hind – Passifiyanın tropik sular vilayəti zəngin faunası ilə fərqlənir. Burada geniş dayazlıqların, kifayət qədər arxipelaqların olması (xüsusilə Hind – Çinlə Avstraliya arasında) vilayətdə litoral zona faunasının zənginliyinə şərait yaratır. Mərcan çəngəlliliklərlə zəngin olan bu vilayətdə fauna hər yerdə – Afrikanın şərq sahillərindən Amerikanın qərb sahillərinə kimi birtiplidir. Burada nə temperatur, nə qurular, nə boğazlar fiziki baxımdan faunanın yayılmasına heç bir maneəçilik törətmədiyindən pelagial zona faunası daha geniş yayılmışdır.

Hind və Sakit okeanın litoral faunaları birtipli olsalar da Amerika sahillərinin litoral faunasından kəskin fərqlənir. Amerika sahillərinin litoral faunası da öz növbəsində müxtəlifliyinə görə Ekvatorдан cənubda və Ekvatorдан şimalda yayılan faunaya ayrırlırlar. Ekvatorдан cənubda yayılan litoral zona faunası soyuq cərəyanın təsirindən mərcan çəngəlliliklərindən məhrum olan sulardan Qalapaqos adalarına qədər Antarktidanın soyuq sular vilayəti üçün səciyyəvi olan pərayaqlılarla və pinqvirlərlə zəngindir. İkinci qrup litoral fauna daha çox Vest – Hind, Meksika körfəzi, Antil və Karib dənizləri ilə uyğunluğa malikdir. Bu Şimali və Cənubi Amerika arasında üçüncü dövrdə uzun müddət mövcud olan boğazla əlaqələndirilir. Hind – Passifiya vilayətdə heyvanlardan cənubi tropikdən qırmızı dənizə qədər Afrikanın şərq sahilləri, Cənubi Hindistanın dəniz sahilləri, bütünlükle Malay arxipelağı və Avstraliyanın şimal sahilləri boyu geniş yayılmış bir neçə cins və növdən ibarət düqənlər bütün isti sular üçün səciyyəvidir. Dayaz sahələrdə yaxşı inkişaf edən yosunlar

düqonların əsas qidasını təşkil edir. Bu heyvanlar çay mənsəblərində və çayların aşağı axarlarında da yaşayırlar. Düqonların ölçüləri 3-5 metr arasında olur. Ümumiyyətlə Tropik-Hind-Passifiya vilayəti dəniz və okean orqanizmləri üçün əlverişli ekoloji şəraitə malikdir.

6. Soyuq cənub suları vilayəti və ya Antarktida. Buzla örtülü Antarktida sahillərini yuyan, temperatur rejiminə görə arktikanın soyuq suları vilayətinin sularına uyğun gələn suları əhatə edir. $50-60^{\circ}$ cənub enliklərində üzən buzlar-aysberqlər cənub yarımkürəsində yay fəslində müşahidə edilir. Göstərilən səddən şimala müləyim sular okeanların isti suları ilə hüdudlanır. Nəticədə cənubda və şimalda iki qurşaq – xüsusi Antarktik və Antiboreal qurşaqlar formalaşır.

Xüsusi Antarktida qurşağı ağır həyat tərzinə malik olduğundan kəmiyyətcə varlı olsa da, növ müxtəlifliyinə görə çox kasibdir.

Antiboreal qurşaqda planktonun zənginliyi faunanın xüsusi Antarktida qurşağı ilə müqayisədə xeyli bol olmasına şərait yaradır. Burada dişsiz balinaların geniş arealı müşahidə edilir. Əsasən, son vaxtlar balina ovu bu akvatoriyada geniş vüsət almışdır. Antiboreal qurşağın endemik faunasının əsasını hamar, cənub və cırdan balinalar təşkil edir. Quşlardan antarktida vilayəti üçün pinqvirlər, heyvanlardan pərayaqlılar və dəniz fili səciyyəvidir.

Vilayətin şimal hissəsində pərayaqlılardan adi suitilər, cənub hissədə qulaqlı suitilər üstünlüyə malikdirlər. Bunlar iki endemik cinsə – sivuca və cənub pişikləri cinsinə aid edilirlər. Bütün qulaqlı suitilər eyni həyat tərzinə malik olub, əsasən ömrülarının çox hissəsini açıq dəniz sularında keçirirlər. Yalnız cütləşən dövrlərdə sahilə yan alırlar. İstər sivuc və istərsə də cənub pişikləri bütün Antarktida sahilləri sularında yayılmışlar. Onlar hətta Cənubi Amerikanın sahili boyu Peru cərəyanının təsiri nəticəsində şimalda Qalapaqos adalarının sahillərinə kimi müşahidə edilirlər.

Cənub yarımkürəsinin müasir suitiləri (dəniz fillərindən başqa) adətən dörd cinsə mənsubdurlar. Bunlardan ən məşhuru dəniz bəbiridir. Uzunluğu dörd metrə çatan bu heyvan cənubun müləyim və soyuq sularında geniş yayılmışdır. Qalan digər cinsə mənsub növlər yalnız cənubun buzlu okean sularında yaşayırlar.

Dəniz filləri də müasir suitilər qrupuna aiddir. Lakin sistematik münasibətdə, quruluşu və həyat tərzinə görə tüklüburun suitinə daha yaxındır. Dəniz fili nəhəng heyvandır. Onun erkəyi-nin uzunluğu 7 metrə, çəkisi üç ton ağırlığıdır. Bu cənub yarımkürə-sindəki sularda yayılan yeganə pərayaqlıdır ki, onun mənsub olduğu növə şimal yarımkürəsinin soyuq sularında da rast gəlinir. Cənubun soyuq sularında yayılan dəniz filinin yaxın forması müasir dövrədə az miqdarda Kaliforniya yarımadasının sahil-lərində qalmışdır.

B i p o l y a r l i q. Göründüyü kimi şimal və cənub akvato-riyalarının qütbətrafi heyvanat aləmində heç bir ümumi xüsusiyyət nəzərə çarpmır. Onurgasızlar və balıqlara məxsus bir neçə növ qeydə alınsa da, bu zoocoğrafi baxımdan heyvanat aləmini eyniləşdirməyə əsas vermir. Əgər bu akvatoriyada yayılan məmə-lilərə və quşlara diqqətlə yanaşsaq onların sistematik münasibətlə-rində də heç bir uyğunluq olmadığı aydın görünür. Lakin, Dünya Okeanının şimal və cənub hissəsinin müləyim sularında yayılan faunalar arasında ümumi uyğunluq qabarıq şəkildə nəzərə çarpir.


Şimal və Cənub yarımkürələrinin müləyim sularında eyni adlı orqanizmlərin areallarının mövcudluğu **b i p o l y a r l i q** adlanır. Bu areallarda həm onurgalıların, həm də onurgasızların kifayət qədər növlərinə təsadüf olunur ki, bunlara tropik sularda rast gəlmirlər. Belə ki, balinalara həm Dünya Okeanının müləyim şimal sularında, həm də müləyim cənub sularında rast gəlinir. Balinalarla yanaşı qulaqsız suitilər, dəniz fili, xəmsə, kilkə, sardiniya, köpək balığı və s Şimal və Cənub yarımkürəsinin müləyim sularında geniş areala malikdirlər.

Bipolyarlıq hadisəsi hələ Ç.Darvin dövründə məlumatlar toplanarkən artıq mə'lum idi. Bipolyarlığın izahı üçün bir neçə

nəzəriyyə təklif olunsa da, onların elmi cəhətdən bipolyarlığı təhlil etmələri əsaslandırılmışdır. Qismən bipolyarlığı akademik L.S.Berq elmi dəlillərlə açıqlaya bilmışdır. Bu nəzəriyyə son vaxtlar bütün tədqiqatçılar tərəfindən qəbul edilir. L.S.Berqə görə bipolyarlıq buzlaşma dövrünün nəticəsidir. Alimin fikrincə buzlaşmanın tə'siri nəticəsində şimal sularının faunası cənuba miqrasiya etmişdir. Buzlaşma son həddə çatdıqdan sonra əridikcə cənuba miqrasiya etmiş orqanizmlərin bir qrupu artıq Tropik qurşağın isti sularını keçə bilmədikləri üçün cənub yarımkürəsinin mülalyim sularında məskunlaşmışlar. Şübhə yoxdur ki, şimaldan cənuba miqrasiya edən orqanizmlərin bir qrupu cənubda adaptasiya olunmadıqları üçün məhv olmuş, onların şimala qayıda bilən növləri isə öz keçmiş areallarını bərpa edə bilmışlər.

Təsərrüfatın müxtəlif sahələrində yardımçı təsərrüfat kimi süni balıqyetişdirmə son vaxtlar ərzaq probleminin həllində böyük iqtisadi səmərə verir.





Süni yetişdirilən çəkikimilər



Yırtıcı quşlar



Su quşları



Cütdırnaqlılar



Yırtıcı kuşlar



VI FƏSİL

AZƏRBAYCANIN BİTKİ ÖRTÜYÜ

Respublikamızın bitki örtüyündə 4000-dən artıq bitki növünə təsadüf olunur. Azərbaycanın zəngin florası Qafqazda bitən bitki növlərinin (6000 növə qədər) ümumi miqdarının 66 %-ni təşkil edir. Azərbaycanda istər floranın istərsə də bitki örtüyünün zəncinliyinə səbəb fiziki-coğrafi şəraitin müxtəlif olmasıdır.

Azərbaycan ərazisinin 2/3-dən çoxu təbii bitki örtüyü ilə əhatə olunmuşdur.

Azərbaycanın müasir bitki örtüyünün qədim tarixi kökü vardır. Təbaşir dövründən başlayaraq bu günə kimi fiziki-coğrafi şəraitin dəyişməsi ilə əlaqədar olaraq Zaqqafqaziyanın və o cümlədən, Azərbaycanın bitki örtüyü böyük dəyişikliklərə uğramışdır.

Qazıntı halında tapılmış bitkilər və eləcə də tarixi geologyanın verdiyi materiallar göstərir ki, təbaşir dövrünün axırında və üçüncü dövrün əvvələrində Qafqaz və Zaqqafqaziyanın bəzi yerləri rütubətli iqlimə malik olmaqla tropik və subtropik meşələrlə örtülən adalardan ibarət olmuşdur. Bu yerlərdə ən çox iynəyarpaqlı tropik ağaclar, ayıdöşəyi, palmalar və i. a. yayılıb. Sonralar Qafqazın şərq və qərb hissəsində fiziki-coğrafi şəraitin dəyişməsi bitki örtüyünün də dəyişməsinə səbəb olmuşdur. Beləliklə, Qafqazda qədim üçüncü dövr bikilərinin iki müxtəlif ocağı-qərb və şərq əmələ gəlmişdir. Lakin üçüncü dövrün tropik xarakterli bitkiləri üçüncü dövrün axırlarına yaxın şimaldan gələn bitkilər (arktik-üçüncü dövr florası) tərəfindən sıxışdırılmışdır. Şimalda iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru çəkilən bu bitkilər yeni şəraitə uyğunlaşmışlar. Üçüncü dövr bitkilərinin Azərbaycandakı qalıqları hazırda Talışın aran və dağ hissəsini örtən meşələrdir. Beləliklə, Hirkan meşələri öz mənşəyi etibarilə üçüncü dövr florası ilə əlaqədardır. Burada rast gələn bitkilər əsasən qədim şərqi aralıq dəniz bitkiləri qalıqlarından ibarətdir. Belə bitkilərdən Lənkəran güləbrişinini (*Albizzia julibrissin*) və ayıdöşəyinin bir çox növlərini göstərmək olar. Qədim hirkan meşələri indiki Azərbaycan ərazisində çox yayılmış, sonralar isə fiziki - coğrafi şəraitin dəyişməsi



Qatırquruğ fəsiləsi

nəticəsində yavaş-yavaş sıradan çıxmış hazırda bir qədər Talişda qalmışdır. Qarabağ, Quba və Böyük Qafqazın cənub yamaclarının müasir bitki örtüyündə çox sonralar şimaldan (boreal) gəlmış bitki növləri ilə birlikdə bir sıra Hirkan elementləri də rast gelir.


Buzlaşma dövründə Azərbaycanın bitki örtüyü yenidən dəyişikliyə məruz qalmışdır. Böyük və Kiçik Qafqaz dağlarında buzlaqların əmələ gəlməsi ilə əlaqədar olaraq Alp bitkiləri düzənlilik sahələrə kimi enərək meşələri sıxışdırılmış və Azərbaycanın yüksək dağ bitkiləri buzlaqların qarşısı ilə cənuba enən gəlmə alp (boreal və arktik) bitkiləri ilə zənginləşmişdir. Buzlaqlar geri çəkildikdə ayrı-ayrı bitki növləri yenidən yamaclarla yuxarıya doğru qalxmışdır. Buzlaşma dövründə dağ ətəklərinə və isti dərələrə sıxışdırılmış meşələr orta dağ qurşağıını, alp çəmənləri isə yüksək dağlıq qurşağı tutmuşdur. Bir qədər dəyişikliklərə uğrayan həmin bitkilər indi də bəzi yerlərdə qalmaqdadır.

Azərbaycanın müasir bitki örtüyünə üçüncü dövrün ortalarında Ön Asiya florasının çox böyük təsiri olmuşdur. Ön Asiya Qafqaz bərzəxilə birləşəndən sonra, bu yerlərə cənubdan çoxlu miqdarda quraqlığa davamlı (kserofit) bitkilər gəlmışdır. Bu, azərbaycanda dağ kserofit bitki formasiyasının yaranmasına səbəb olmuşdur.

Naxçıvan MR, Diabar çökəyi və Azərbaycanın cənub rayonlarının müasir kserofit bitki qruplaşmalarının tərkibində çoxlu miqdarda İran və Ön Asiya elementləri vardır.

Şimalın nəmlik sevən (mezofil) və cənubun kserofit bitkilərinin təsirindən başqa, Azərbaycanın bitki örtüyünə Mərkəzi Asiya steplərinin də təsiri olmuşdur. Şərqi Zaqafqaziya düzənliliyində səhra və yarımsəhra formasiyalarının tərkibində Mərkəzi Asiya steplərinin bitkiləri çoxlu miqdarda rast gəlir.

Orta Asiya kserofit florası şimaldan xəzər dənizinin kənarı ilə Azərbaycana daxil olaraq buranın bitki örtüyünə öz təsirini göstərmişdir. Bu cür bitkilər ən çox Taliş düzənliliyində, Abşeron yarımadasında, Quba rayonunda və başqa yerlərdə yayılmışdır.



Paxillilar fesiləsi



Şehçiçeyi fesileşi

Gəlmə bitkilərindən başqa Azərbaycan florasında müxtəlif dövrlərdə Qafqazda, o cümlədən Zaqafqaziyada əmələ gəlmış Qafqaz endemləri də vardır.

Son zamanlarda Azərbaycana (xüsusilə Talya) subtropik mədəni bitkilərlə birlikdə bir sıra alaq bitkiləri də gəlmişdir.

Azərbaycanın müasir bitki örtüyü nəinki təbii amillər kompleksinin, eyni zamanda müxtəlif flora və bitki tiplərinin qarşılıqlı təsirinin nəticəsində formalashmışdır.


Azərbaycanda geniş düzənliliklər yanaşı, Böyük və Kiçik Qafqaz, Talya dağlarının olması iqlim, torpaq və bitkilərin yüksəkliyə görə zonalar üzrə yayılmasına səbəb olmuşdur. Kür və Araz çayları ətrafında Kür-Araz ovalığının əmələ gəlməsi buranın bitki örtüyünü başqa sahələrdən kəskin fərqləndirir. Nəticədə isə burada çay kənarı bitki zonası əmələ gəlmişdir.

Bu iki dağlıq və çaykənarı zonalardan başqa respublika ərazisində şərqdən qərbə getdikcə üfüqi zonalıq da müşahidə edilir.

Böyük və Kiçik qafqazın şərqi və şimal-şərqi hissələrində şaquli zonaların bir-birinə oxşadıqları halda, Talya dağlarının şaquli zonaları bunlardan fərqlənir. Naxçıvan MR-də isə bitkilərin şaquli zonalığı tamamilə başqdır.

Şaquli zonaların aşağı hissəsini, Böyük və Kiçik Qafqazın dağ ətəkləri sahəsini geniş zolaqla əhatə edən, dəniz səviyyəsinindən 500-600 m-ə kimi yüksəkliyə qalxan yovşanlıq yarımsəhraları təşkil edir. Bəzi yerlərdə (Tovuz və Qazax rayonlarında, Dağlıq Qarabağ və i.a.) meşə ilə yovşanlıq yarımsəhraları arasında aqot yarımsəhrası və yaxud bunun qaratikanla qarışığı enli bir zolaq əmələ gətirir.

Böyük və Kiçik qafqazda dağ yamacları 500-600 m-dən başlayaraq 2000-2200 m-ə kimi meşə ilə örtülüdür. 2000-2200 m-dən 2600-2800 m-ə kimi subalp çəmənləri və yüksək dağ stepləri, 2800 m-dən yuxarı isə alp çəmənliyi ilə örtülüdür. Uca dağlarının zirvələrini əksərən daşlıq və çılpaq qayalı sahələrdən ibarət olan bitkisiz Nival zolağı təşkil edir. Nival zolaqda bitki növünə çox az miqdarda təsadüf edilir.




Çemenlik otları

Talışın şaquli zonallığı üçün üçüncü dövr əlamətlərinin saxlanması xarakterikdir. Talışın dəmirağac, şabalıdyarpaq palid və vələs çoxluq təşkil edən aran meşələri yüksəkliyə qalxdıqca tədricən bunlarla birlikdə azat, güləbrişin və xurnik ağaclarının yayılmış olduğu aşağı dağ qurşağı meşələri ilə əvəz olunur. 600-700m hündürlükdə aşağı dağ qurşağın meşələri orta dağ meşələr qurşağı ilə əvəz olunur. Bu meşələrdəki ağacların əksəriyyətini şərq fistığı (*Fagus orientalis*) və qismən şabalıdyarpaq palid təşkil edir. 1200-1800 m-dən yuxarıda yüksək dağqurşağı meşələri yerləşir. Park tipli olan bu meşələrin əksər növü şərq palidi (*Quercus macranthera*) və fisdıq ağaclarından ibarətdir. Yüksək dağ meşələri ağaclarının boyu çox qısa, gövdələri isə əyri-üyrü olur. Talış dağları çox hündür olmadığına görə yüksək dağ çəmənliklərinə az rast gəlinir. Buranın rütubətli küləklərdən qorunan mərkəzi hissələrində (quru Diabar çökəyində) meşələr dağ kserofit bitkiləri ilə əvəz olunur.

Naxçıvan MR-də yüksəkliyi 700-dən 1000-m-ə qədər olan Orta Araz çökəkliyi və 1100-1200 m-ə qədər olan dağətəyi yovşan yarımsəhrası ilə örtülüdür. Bundan yuxarı (1500-1700 m-ə qədər) dağ yamacları kserofit bitki qruplaşmaları, Asiya tipli friqanalarla örtülmüşdür. Onlar da çəmən-step bitkiləri və qariqa ilə əvəz olunur. Çəmən-step bitkiləri kserofit step və çəmən-step ot bitkilər çoxluq təşkil edən qruplaşmalardan, qariqa isə bir sıra kserofit kol bitkilərindən təşkil olunmuşdur. 2000-2400 m hündürlükdə çəmən-step bitkiliyi və qariqa müxtəlif dəyişikliklərə uğrayır, nəticədə yüksək dağ çəmənləri və stepləri ilə əvəz olunur.

Naxçıvan MR-nin nisbətən rütubətli olan mərkəzi hissəsində 1900-2300 m yüksəklikdə adacıqlar şəklində meşə və çəmən-kol bitkiləri inkişaf etmişdir. Bunlar da 2300-2400 (2500) m yüksəklikdə ensiz subalp çəmənləri, çəmən-step zolağı və alp çəmənləri ilə əvəz olur.



Qırxbuğum fasiləsi

Naxçıvan MR-də meşə qurşağı yoxdur. İqlimi çox quraq və kontinental olduğuna görə bütün bitki qurşaqları Böyük və Kiçik Qafqaz dağlarındakı bitki qurşaqlarına nisbətən bir qədər yuxarılara qalxmışdır.

Kür və Araz çaylarının kənarlarında ensiz zolaq əmələ gətirən daha cavan alluvial çöküntülər üzərində əsaəsn birillik bitkilər yayılmışdır. Bunların çoxu cil (Cyperaceae) fəsiləsinə aiddir. Bu bitki zolağı çaylar ətrafında Tuqay meşə zolağına keçir. Çay kənarı bitki zonallığı düzənlilikdə, çayların aşağı axınında daha aydın görünür.

Çay kənarı bitki zolaqlarından dağ ətəklərinə qədər uzanan sahədə qarağanlıq və yaxud şoran yarımsəhralıqları yerləşmişdir. Qarağanlıq yarımsəhralarından sonra makrozonal tipli yovşan yarımsəhrsəsi gəlir.

Üfüqi zonallıq şərqdə Xəzər dənizi sahilindən qərbə hərəkət etdikcə səhra və yarımsəhra bitki formasiyalarının step bitki formasiyalarına keçməsi kimi müşahidə olunur.

Böyük Qafqazın cənub yamaclarında qərbən şərqə meşə və yüksək dağ formasiyalarının tədricən dəyişilməsi, yəni qərbə rütubət sevən bitkilərin, şərqdə quraqlığa davamlı olan bitkilərlə əvəz olunması müşahidə edilir.

Azərbaycanda fiziki-coğrafi şəraitin müxtəlifliyi nəticəsində 5 bitki tipi yaranmışdır: 1) səhralar; 2) yarımsəhralar; 3) meşələr; 4) dağ-kserofit formasiyaları; 5) yüksək dağ çəmənləri və stepləri.

Azərbaycan ərazisi L.İ. Prilipko tərəfindən bu və ya digər bitkilik tipinin daha geniş yayılması əsasında aşağıdakı botaniki-coğrafi rayonlara bölünmüştür.

1. Xəzər sahili düzənlüyü;
2. Kür-araz ovalığı;
3. Kür düzənlüyü;
4. Lənkəran Muğanı;
5. Naxçıvan düzənlüyü;
6. Abşeron;

7. Qobustan;
8. Step yatlaları;
9. Naxçıvanın dağlıq hissəsi;
10. Diabar (Zuvand);
11. Samur-Dəvəçi düzənliyi;
12. Alazan-Əyriçay vadisi;
13. Lənkəran ovalığı;
14. Böyük Qafqazın (qubanın) dağlıq hissəsi;
15. Böyük Qafqazın şərqi hissəsi;
16. Böyük Qafqazın qərb hissəsi;
17. Kiçik qafqazın şimal hissəsi;
18. Kiçik Qafqazın mərkəzi hissəsi;
19. Kiçik Qafqazın cənub hissəsi;
20. Lənkəranın dağlıq hissəsi.

Yuxarıdakı beş əsas bitki tiplərindən başqa respublikamızda su, bataqlıq bitkiləri də vardır. Bunlar əsas etibarilə göllərdə, bataqlıqlarda, axmazlarda, ən çox Lənkəran düzənliyində, Muğanın bəzi yerlərində, Quba və başqa rayonlarda yayılmışdır. Su bataqlıq bitkilərindən səciyyəvi olanlarından qamış (*Fragmites sommunistis*) cəngəlliliklərini, cığ (*Juncus*) və başqaların qeyd etmək olar. Suda bitən ən səciyyəvi bitkilərdən su çiçəyi (*Potamogeton*), su ayıdosəyi (*Dryopteris thelipteris*), su qaymaqcıçəyi (*batrachum divaricatum*), su findığı (*Trapa hyrcana*) və başqalarını göstərmək olar. Sarıs u gölündə və Qara suda ən dekarativ qədim su bitkilərindən olan Xəzər şanəgülləsi (*Nelumbium caspicum*) və bir az su zanbağı (*Nymphaea alba*) respublikanın endemlərindəndir.

Səhra bitkiliyi. Səhra tipli bitkilik Azərbaycanda kiçik sahə tutmaqla, aran və dağətəyi hissələrdə geniş yayılan yarımsəhra bitkiliyinin ümumi fonunda ləkələr şəklində rast gəlir. Əsas etibarilə səhra tipli bitki örtüyü Xəzər sahili, Kür-Araz düzənliklərinin və cənub-şərqi Şirvanın çox şorlaşmış torpaqları sahələrində yayılmışdır. Xəzər dənizinin yaxın zamanlarda sudan azad olmuş

sahillərində də səhra bitki qruplaşmaları inkişaf etmişdir. Burada əsasən çoğan (*Salicornia europaea*), qaraşoran (*Halocnemum strobilaceum*), saribaş (*Kalidium caspicum*) və i. a. üstünlük təşkil edir.

Kür-Araz düzənliyində səhra bitki örtüyü başlıca olaraq Mil, Muğan və Şirvan çöllərindədir. Torpağın duzluluq dərəcəsinindən asılı olaraq burada qaraşoran, şahsevdi (*Halostachus caspica*) kimi çoxillik və ətli şoran (*Salsola crassa*), qışotu (*Petrosimonia brachiata*) kimi birillik şoran bitkiləri vardır. Şoran təpələrdə əsasən saribaş yayılmışdır.

Yarımsəhra bitkiliyi. Yarımsəhra bitkiliyi Kür-Araz düzənliyində (Şirvan, Salyan, Muğan, Mil və Qarabağ çöllərində), Ceyrançöl və Qobustanında (şərqi hissəsində) geniş sahə tutur.

Səhralara nisbətən yarımsəhraların fiziki-coğrafi şəraiti bitki örtüyünün inkişafı üçün əlverişlidir.

Torpaqda rütubətin çatışmaması, yay dövründə temperaturun yüksək olması, habelə torpağın duzlaşması yarımsəhra bitkilərinə təsir edən amillərdir. Bu rayonlarda bütün il boyu yağan yağışların miqdarı orta hesabla 200-300 mm-dir ki, bu da əsasən yaz və payız aylarında düşür. Quraqlıq dövr 4-5 ay davam edir. Beləliklə, yarımsəhralarda sadə bitki qruplaşmaları inkişaf edir. Qərbə tərəf getdikcə rütubətin bir qədər artması və torpaq şəraiti-nin yaxşılaşması ilə əlaqədar olaraq yarımsəhra bitki formasiyaları daha mürəkkəb olan yovşan yarımsəhra formasiyasına keçir.

Yovşan yarımsəhralarında relyefin, rütubətin və torpaqda duzluluğun dəyişməsi nəticəsində müxtəlif bitki qruplaşmaları əmələ gəlir.

İqlimin fəsillər üzrə dəyişməsi xüsusiyyətləri, yarımsəhralının bitki örtüyünün inkişafına və dəyişməsinə təsir göstərir. Yazın əvvəllerində yağışların yağması və havanın istiləşməsilə əla-qədar olaraq efemerlər sürətlə böyüyüb yaşıl ot örtüyü əmələ gətirir. Mayın əvvəllerində bunlar öz vegetasiyalarını qurtarır tələf olur. Bu dövrdə yalnız çoxillik yarımkol və kolcuq bitkilər (yovşan, qarağan, kəngiz və i. a.) öz inkişafını davam etdirir.

Payızda yarımsəhralar yenidən canlanmağa başlayır. İlk payız yağışlarından sonra efemerlər sürətlə böyüüb təkrar ot örtüyü əmələ gətirir. Payızın axırında bir sıra çoxillik yarımkol və kolcuq bitkiləri öz vegetasiyalarını qurtarır.

Azərbaycan Respublikası ərazisində yarımsəhra tipli bitkilik aşağıda göstərilən üç botanika-coğrafi rayonda yayılmışdır:

- 1) Kür-Araz ovalığı
- 2) Qobustan
- 3) Naxçıvan düzənliyi

İstər Kür-Araz ovalığında, istərsə də Qobustanda və Ceyrançöldə zonal formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa yarımsəhra formasiyalarından Kür-Araz ovalığında qarağan yarımsəhrası, Qobustanda isə kəngiz yarımsəhrası daha səciyyəvidir. Yovşan yarımsəhrası ən çox açıq şabalıdı və şabalıdı torpaqlarda, qarağan yarımsəhrası isə adətən zəif dərəcədə şorlaşmış boz və qonur torpaqlarda inkişaf etmişdir.

Yarımsəhralarda, xüsusən yovşan yarımsəhralarında ən səciyyəvi və çox yayılan bitkilərdən biri, qısa vegetasiya dövrlü çoxillik bitki olan soğanaqlı qırtıç, (*Bromus Japonicus*), efemerlərdən isə ən çox yapon monqalotu, bərk quramat (*Lolium rigidum*), şərq bozağı (*Eremopurum orientale*), durna otu (*Erodium cicutarium*) və i. a. yayılmışdır. Qobustanın şimalında və qərbində yovşanla çimli taxıl otlarından daraqlı ayrigin (*Agropurum cristatum*) qarışıq qruplaşmaları yayılmışdır. Kür-Araz ovalığının və Qobustanın nisbətən çox şorlaşmış sahələrində bir sıra şoran otlarından (çərən, şahsevdi, saribaş, qışotu və s.) ibarət qruplaşmalardan yarımsəhralar kompleksi əmələ gəlir.

Arazətrafi ovalığını örtən yarımsəhra bitki örtüyü əsasən hanzen yovşanına yaxın olan iyili yovşandan (*Artemisia fragrans*) ibarətdir. Ümumiyyətlə, Naxçıvan MR-nin aran və dağətəyi hissəsinin iqlimi daha quraq və kontinental olduğu üçün burada yarımsəhra qruplaşmalarının tərkibindəki efemerlər daha az

inkişaf edir. Buranın dağetəyi sahələrində kəngiz qruplaşmaları geniş yayılmışdır.

Hazırda Azərbaycan yarımsəhralarının böyük sahəsi qış otlaqları kimi istifadə olunmaqdadır. Bu otlaqların yem ehtiyatını birillik efemer bitkilər, yovşan, qarağan, kəngiz və başqa şorran bitkiləri təşkil edir.

Yarımsəhra rayonlarının müəyyən sahəsi bir çox mədəni (pambıq, buğda və i. a.) becərilməsi üçün istifadə olunur.

Dağ kserofit bitkiliyi. Azərbaycanda dağ-kserofit formasiyaları Naxçıvan MR-də və Talyışın Diabar çökəkliyində daha geniş yayılmışdır. Bundan başqa, belə formasiyalara respublikanın cənub rayonlarında (Cəbrayıllı, Zəngilan) quru daşlı yamaclarda rast gəlinir.

İqlimin quru, torpağın zəif inkişaf etməsi, relyefin dərətəpəli və yamacların daşlı, çıraqlı, qayalı olması, dağ-kserofit formasiyalarının yayıldığı rayonlar üçün səciyyəvidir.

Bu cür əlverişsiz yaşayış şəraitinə uyğunlaşmış dağ kserofit bitkiləri açıq, nadir hallarda isə yarımqapalı fitosenozlardan təşkil olunur. Belə rayonlarda meşə və çəmən bitkiliyinə az rast gəlinir. Bəzi hallarda çayların vadilərində və dərələrdə tala şəklində meşə və çəmən bitkiliyi görünür.

Azərbaycan kserofit bitki formasiyaları öz quruluşu və mənşəyi etibarilə Aralıq dənizi flora yarımvilayətinin kserofit bitkiliyinə çox yaxın olduğundan oradakı quru yamacların bitkiliyinə – friqanə və qariqaya – xeyli oxşarlıq əmələ gətirmişdir.

Friqana – quru, adətən daşlı yamaclarda yayılmış olan quraqlığa davamlı, eksər hallarda tikanlı yarımkol və tüklü, az yarıpaqlı və bəzən tikanlı çoxillik ot bitkilərindən təşkil olunmuş kserofit formasiyalarıdır. Qariqa isə friqanalara nisbətən az yayılmış və kollardan təşkil olunmuş formasiyalarıdır.

Naxçıvan MR-də friqana tipli dağ-kserofit formasiyaları dağ ətəklərində, alçaq dağlarda və orta dağ qurşağında yayılıraq 1000-dən 1500 m hündürlüyü qədər müstəqil dağ-kserofit bitki qurşağı əmələ gətirir. Bu qurşaqlarda 300-dən artıq bitki növünə

rast gəlinir. Çəmən-step və qariqa tipli formasiyalarda əsas etibarilə gövdəsi odunlaşmış çoxillik ot bitkiləri, az miqdarda isə yarımkollar və birillik bitkilər yayılmışdır.

Buradakı qruplaşdırılmaların tərkibində tıs-tıs (*Acantholimon*) gəvənin bir sıra növləri, poruç (*Stachis infolata*), sürvə (*Salvia dracocerhaloldes*), kəklikotu (*Thymus kotschyanus*) və s. bitkilərə tez-tez təsadüf olunur.

Naxçıvan MR-nin şimal-şərq və cənub-qərb hissələrində 1700-2300 m hündürlükdə qariqa tipli kserofit formasiyalar yayılmışdır ki, bunlar üçün də karvanqıran (*Atraphaxis angustifolia*), murdarça (*Rhamnus Pallasii*), gəvən və i. a. bitkilər səciyyəvidir. Diabar çökəkliyində dağ kserofit formasiyaları öz quruluşu və tərkibi etibarilə Naxçıvan MR-dəki dağ kserofit formasiyalarına yaxındır. Burada gəvənlər (*Astragalus fureus*, *A. persicus*), akoptolimon (*Acontholimon Hohenackeri*), süddəyən (*Euphorbia marschalliana*) və i. a. bitkilərdən təşkil olunmuş quraqlığa davamlı fitosenozlar geniş sahə tutur. Step yaylları və Azərbaycanın cənub rayonlarındakı kserofit bitkiliyə gəlincə, bu formasiyalar növ tərkibi etibarilə Diabar və Naxçıvan MR -dəki kserofit formasiyalara nisbətən daha zəif inkişaf etmişdir. Bu rayonlarda gəvənlərdən təşkil olunmuş bitki qruplaşmaları çox rast gəlir. Kserofit fitosenozlarının tərkibində çoxillik çımlı taxıl otlarından ağ ot da (*Andropogon ishaemum*) yayılmışdır.

Dağ-kserofit formasiyası yayılan sahələr kənd təsərrüfatı üçün az əlverişlidir. Bu rayonların bəzi sahələri aralıq otlakları kimi istifadə olunur. Yamaclar armud (*Pirus oxyrion*, *P. Salicifolia*), badam (*Amygdalus Fenzliana*), yemişan (*Crataegus orientalis*) və quraqlığa davamlı meyvə çeşidləri yetişdirmək üçün istifadə oluna bilər. Fırqana və qariqa fitosenozlarının tərkibində bir çox əhəmiyyətli bitkilər vardır ki, bunlardan dərman bitkilərini, xüsusilə efir yağı verən bitkilərdən sürvə (*Savia draconcephaloides*), kapanodium (*Carapodium pratycarpus*) çatır (*Prangos ferulacea*), pişiknanəsi (*Nepeta micrantha*) və i. a. gö-

stərmək olar. Efir yağılı bitkilər xüsusilə Naxçıvan MR-də daha çoxdur. Burada quraqlığa davamlı bir sıra yem bitkiləri də (xaşa, ayriqotu və s.) vardır.

Meşələr. Sahəsi 1 mln. hektara qədər olan meşələr Azərbaycan ərazisinin 11% -ni təşkil edir.

Azərbaycanın meşələri, əsas etibarilə enliyarpan ağaç cinslərindən təşkil olunmuşdur. Müstəsna hallarda kiçik sahələrdə şamlıq və ardıc meşələrinə də rast gəlinir.

Böyük Qafqazda Balakən və Qusar rayonlarının orta meşə qurşağında və Kiçik Qafqazda Goy gölün sahillərində, Murovdağın ətəklərində (Qalakənd) şam meşələri nümayəndələrindən Kox şamı (*Pinus cochiana*) yayılmışdır. Bu meşəliklərdə şam ağacından əlavə başqa enliarpaq ağaclar da vardır.




Respublikamızda rast gələn Eldar şamı (*Pinus eldarica*) ancaq Eldaroyuğu dağının şimal yamaclarında 50 hektar sahədə yayılmışdır. Bu endemik növ quraqlığa davamlıdır, tez boy atır, həmişəyaşıl qalır. Eldar şamından respublikamızın bir çox parklarında və bağlarında yaşıllaşdırma məqsədilə istifadə olunur.

Enliarpaq meşələr Böyük Qafqaz, Kiçik Qafqaz və eləcə də Talyış dağlarının yamaclarında geniş yayılmışdır. Bu meşəliklər respublikamızın qərb sərhədlərindən (Balakəndən) başlayaraq şərqə kimi böyük zolaq təşkil edir. Qərb rayonlarında bu meşələr sıx, hündür böylü və çox müxtəlif tərkiblidir. Şərqə gedikcə meşələr seyrəkləşir və ağacların boyu qısalır. Böyük Qafqazın şimal-şərq rayonlarındakı (Qusar, Quba və s.) meşəliklər də qərbdəki meşələrə bir qədər oxşardır.



Kiçik Qafqazda meşəliklər dağ yamaclarının ən çox şərq və şimal-şərq hissələrində enli bir zolaq təşkil edir. Həmin meşələr Azərbaycanın Ermənistan Respublikası ilə sərhəddindən başlayaraq cənuba qədər Zəngilan, Cəbrayıllı rayonlarına kimi uzanaraq tədricən yarımsəhra bitkiləri ilə əvəz olunur.

Talyış meşəlikləri böyük sahə tutaraq cənubda İran sərhəddindən başlamış (Astaraçay boyu) şimala Cəlilabad rayonundakı dağlara kimi uzanır.



Bəzək bitkiləri




Dendroflora



Çiçekli bitkiler



Dağ bitkiləri



Naxçıvan MR-də demək olar ki, meşəlik yoxdur. Burada ancaq Naxçıvançay, Əlincəçay və Gilançay hövzəsində ağaclarдан ibarət park şəkilli kiçik meşəciklərə rast gəlirik ki, bunlar da respublika meşəliklərinin 0,5%-ni təşkil edir.

Dağ meşəliklərinlərindən başqa respublikamızda düzənlik (aran) meşəlikləri də vardır. Aran meşəlikləri Şəki, Zaqatala, Xaçmaz, Xudat rayonlarında, Qarabağ – Mil steplərində (Bərdə, Xındırıstan) və Talış düzənliyində yayılmışdır.

Respublikamızdakı böyük çayların (Kür, Araz, Alazan, İori) boyunca tuqay meşələri yayılmışdır.

Ekoloji cəhətdən dağlıq, aran və tuqay meşəlikləri mezofil meşələr hesab olunur. Saqqız ağacı, ardıc, yemişan, palid və yabanı armud meşəlikləri isə kserofit meşələr sayılır.

Respublikamızda tuqay meşəlikləri əvvəllər geniş sahələr tuturdu. Hətta Kür çayının xırda qolları boyu belə meşələr geniş yayılmışdı. Hal-hazırda isə bu meşələrin sahəsi olduqca azalmış və bəzi yerlərdə isə tamamilə yox olmuşdur. Tuqay meşələri Qarayazı kəndində, Kür və Alazan çaylarının qovuşduğu yerdə (Mingəçevir su hovuzu yaranana kimi) və Əvənd, Zərdab, Molakənd yaxınlığında nisbətən yaxşı qalmışdır. Tuqay meşələrinin xarakter ağaclarından qovaq (*Populus hybrida*), söyüd (*Salix australior*), iydə (*Elaeagnus angustifolia*), qarağac (*Ulmus foliacea*), tut (*Morus alba*) və i. a. kollardan isə yulqunu (*Tamarix ramosissima*), narı (*Punica granatum*) göstərmək olar.

Aran meşələri hazırda qırılmış və bəzi yerlərdə isə tamamilə məhv edilmişdir. Meşədən təmizlənmiş torpaqlar əkin sahələrinə çevrilmişdir. Son 10 ildə Talış meşələri çox qırılmışdır ki, bunların yerində çay plantasiyaları salınmışdır.

Aran meşələrinin əsasını təşkil edən ağaclarдан: palid (*Quercus longipes*), qarağac (*Ulmus foliacea*), kollardan isə ən çox yayılmış yemişan və əzgildir. Aran meşələrinin əsas xüsusiyyətlərindən biri onların tərkibində lian bitkilərin olmasınadır. Bu meşələrin əsas lianlarından mərəvcə (*Smilax excelsa*), yabanı

üzüm (*Vitis vinifera*), maya sarmaşığı (*Humulus lupulus*) və i. a. qeyd etmək olar.

Hazırda aran meşələrinin az da olsa təsərrüfat əhəmiyyəti vardır. Bunlar yağış sularını saxladıqları üçün yeraltı sular ehtiyatının azalmasına yol vermir ki, bu da kəhrizlərin suyunu çoxaldır.

Aran meşələri ilə Talış meşələrinin əmələ gəlməsi tarixin-də böyük fərq vardır. Talışın aran və aşağı dağ meşələri qurşağında qədim Hirkan meşə ağaclarına aid növlər qalmışdır ki, bunlar da relikt formasında olub, üçüncü dövrə aiddir. Üçüncü dövrün Hirkan ağaç cinslərinə respublikamızın bütün meşələrin-də, az da olsa rast gəlmək olur. Hirkan elementlərinə ən çox Böyük Qafqazın cənub yamaclarında (İsmayılli, Qəbələ) və bir qədər də Quba, Qarabağ meşələrində rast gəlmək mümkündür.

Respublikamızın müasir bitki örtüyü və qazıntı halında ta-pilan bitkilər sübut edir ki, ən qədim zamanlarda hirkan meşələri respublikamızda daha geniş yayılıb, böyük sahələr tuturmuşlar. Hazırda isə hirkan tipli meşələrin Talışda yayıldığı 100 hektar sahədə qoruq təşkil edilmişdir.

Talışın hirkan meşələrində aşağıdakı ağaç cinsləri yayılmışdır: şabalıdyarpaq palid (*Quercus castaneifolia*), dəmirağac (*Parrotia persica*), azat (*Zelkova carpinifolia*), bir qədər nəmli yerlərdə qızılıağac (*Alnus borbata*), hirkan qovağı (*Populus hyrcana*), qaraağac (*Ulmus foliacea*), Xəzər şeytanağacı (*Gleditschia caspica*) və lianlardan isə hüyəmə, çəpər sarmaşığı, böyürtikan və i. a.

Bəzi aran rayonlarında saqqız ağacının (*Pistacia mutica*) müxtəlif formaları yayılmışdır. Saqqız ağacı meşələri bəzən pa-lid və palidlı-qaraağaclı meşələrin davamını təşkil edərək yovşan-qarağan yarımsəhralarına kimi uzanır, bəzən də park tipli aran meşələri əmələ gətirir. Qədim dövrlərə nisbətən, hazırda bu meşələrin sahəsi olduqca azalmışdır. Ən yaxşı saqqız ağacı meşəciyi Ağdam rayonunun Sultanbud təpəliyində və Kürlə Alazan çaylarının qovuşduğu yerdə qalmışdır.

Ümumiyyətlə, saqqız ağıacı və ardıc rast gələn yerləri şərti olaraq meşə adlandırmış olar. Bu meşələrin ot bitkiləri xarakter meşə ot bitkiləri olmayıb, yarımsəhra və kserofit bitkilərə aiddir. Saqqız ağıacı meşələrinin meşəaltı ot bitkiləri yarımsəhra formasıyalarına, ardıcındı isə dağətəyi kserofit bitkilərinə aiddir.

Respublikamızın daxilində Böyük və Kiçik Qafqazın meşələri şaquli istiqamətdə dəyişərək, bir-birindən çox da fərqlənmir. Bu meşələrin ən xarakterik ağaclarından, aşağı dağ meşə qurşağında çox yayılan gürcü palidini (*Quercus iberica*), orta dağ qurşağında şərq fistığını (*Fagus orientalis*) və yuxarı dağ qurşağında şərq palidini (*Quercus macranthera*) göstərmək olar.

Ümumiyyətlə, dağ meşələri dəniz səthindən 500-600 m yüksəklikdən başlayır. Bir qədər rütubətli rayonlarda (Talış, Zaqatala və Şəki) bu meşələr daha aşağıdan, quraqlıq rayonlarda isə bir qədər yuxarılardan başlayır.

Aşağı dağ meşə qurşağı dəniz səthindən 900-1000 m-ə kimi yüksəkliklərə qalxır və əvvəlcə bir neçə xırda boylu ağaç növündən ibarət seyrək meşə təşkil edir. Dağ yamacı ilə yüksəyə qalxdıqca bu ağaclar sıxlışır. Hündür boylu və çox növlü meşələrə çevirilir. Beləliklə, quraqlığa davamlı aşağı meşə qurşağı ağacları yüksəkliyə qalxdıqca nəmlilik sevən ağaç növləri ilə əvəz olunur.

Yuxarıda göstərdiyimiz kimi, aşağı meşə qurşağı əsasən gürcü palidindən (*Quercus iberica*) ibarətdir. Bu qurşaq dairəsində yuxarı qalxdıqca gürcü palidlığı meşələrinə vələs qarışır və dəniz səthindən 800-900 m hündürlükdə isə fistiq üstünlük təşkil edir. Aşağı dağ qurşağı meşələrində rast gələn kol bitkilərindən yemişan, əzgil, qaramurdarça, gərməşov, zoğal, alça və i.a. qeyd etmək olar. Orta dağ qurşağına qalxdıqca isə bu kollar azalır.

Orta dağ meşə qurşağı dəniz səthindən 1000-1700 m hündürlükdə yerləşərək fistiq meşələri ilə örtülmüş olur. Fistiq meşələri respublikadakı meşələrin sahəsinin 34%-ni təşkil edir. Orta meşə qurşağında meşələr çox sıx, ağaclar hündür boylu

olur. 1400-1600 m yüksəklilikdə fistiq meşələri sıxlaşır və az növlü ağaclarlardan ibarət tipik fistıqlıq yaranır. Burada ot bitkisi heç olmur və ot yarusu xəzəlliklərdən, quru ağac qırıntılarından ibarət olur. Belə meşəliklərdə hündürlüyü 30-35 m və yaşı 250-300 il olan fistiq ağacları çoxdur. Bu meşələrin xalq təsərrüfatında əhəmiyyəti böyükdür.

Yuxarı dağ meşələri qurşağı dəniz səthindən 1700-1800 m-lə 2300 (2000-2400) m yüksəkliliklər arasında yerləşmişdir. Bu meşəliklər seyrək və bir qədər xırda boylu olur. Ona görə də bu meşələrdə ot örtüyü yaxşı inkişaf etmişdir.

Yuxarı dağ meşə qurşağında ən çox işıq sevən şərqi palıdı (*Quercus macranthera*), şimal yamaclarında isə bu palıdlı qarışığı şərqi fistığı rast gəlir. Daha yüksəyə qalxdıqca bu palıdin sayı çoxalır, fistiq isə azalır və nəhayət itir, bunun yerini isə bəzən toz ağacı (*Betula pendula*, *B. Raddeana*), quşarmudu (*Sorbus*) və bəzən də şimal-şərqi yamaclarında ağcaqayın (*Acer Trautvetteri*) əvəz edir. Ağcaqayın ən çox Böyük Qafqaz dağlarının cənub yamacları üçün daha xarakterikdir.

Talışın orta və yuxarı meşə qurşaqları Qafqaz meşələrinə bir qədər oxşadıqları halda, aşağı meşə qurşaqlarında belə oxşarlıq yoxdur. Talış meşələrinin aşağı qurşaqlarının əsasını demirağac, şabalıdyarpaq palıd və vələs təşkil edir. Bu meşələrin cənubunda isə ən çox güləbrişinə (*Albizzia julibrissin*), dənizə yaxın yerlərdə isə xurnikə (*Diospiros lotus*) rast gəlinir.

Beləliklə, respublikamızın meşələri 300-dən artıq müxtəlif ağaclar və kol növlərindən təşkil olunmuşdur. Təkcə Talış meşələrində 150-yə qədər ağaç və kol növü vardır.

Talışın aşağı meşə qurşağında rast gələn ən qədim ağaclarlardan şümsət xeyli qiymətlidir. Dağ meşələrində qaraçöhrə ağaçları (*Taxus baccata*), çox az yayılmasına baxmayaraq, ən qiymətli ağaç növlərindən hesab olunur.

Meşələrimizdə çox böyük sahələrdə yabanı halda meyva ağacları bitir. Bunlardan alça, əzgil, armud, nar, findiq, qoz, zoğal, alma və i. a. göstərmək olar. Respublikamızda olan meşə-

lərdə dərman bitkiləri də çoxdur. (nar, murdarça, xanımotu, üskükotu, başınağacı və i. a.). Adı və texniki bitkildən isə gərməşov, quşqonmaz xalq təsərrüfatında çox böyük əhəmiyyətə malikdir.

Dağ meşələrinin sellərin qarşısını almaqdə, torpağın yuyulmasını zəiflətməkdə və dağ çaylarında su rejiminin nizama salınmasında böyük əhəmiyyəti var.

Məlumdur ki, meşələr, xüsusən dağ meşələri mailli yamaclarda sellərin qarşısını almaqla bərabər, çılpaq yerlərin artmasına yol vermir. Qarın əriməsini xeyli ləngidir, suyun buxarlanması qarşısını alır. Meşənin cansız (ölü) meşəaltı qalıqlarında yağış suları tez hoparaq torpaqaltı qrunut sularını artırır. Nəhayət, meşələr küləklərin istiqamətini dəyişdirir. Taliş rayonunda əkilən çay plantasiyalarının, Kür-Araz ovalığındaki pambıq, taxıl bitkiliyinin küləklərdən qorunması üçün yeni meşələr salınmasının böyük təsərrüfat əhəmiyyəti vardır.

Yüksək dağ çəmənləri və steplər. Azərbaycan ərazisində əsas dağ çəmənləri və steplər Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan MR-də və Taliş dağlarında dəniz səviyyəsindən 1800 m yüksəklidə yayılmışdır.

Yuxarı dağ meşələrindən sonra subalp, alp çəmənləri və stepləri başlayır. Subalp çəmənləri və stepləri növ etibarilə zəngin olan hündürboylu (60-120 sm), əsasən çoxillik bitkildən ibarətdir. Subalp bitkiliyinin boyları hündür və çox sıx olduğu üçün bu sahədən biçənək kimi də istifadə etmək mümkündür.

Ümumiyyətlə, subalp çəmənlilikləri yuxarı meşə qurşaqlarında, park tipli şərq palid meşələrində də yayılmışdır. Dağların şimal nəmli yamaclarında, dar dərələrində hündür otlar (1,5-2 m) bitir ki, bunlara da subalp hündür otluğu deyilir. Buradakı bitki növləri taxıl və müxtəlif otlar qrupundan ibarətdir. Bu otlar əlvan və iri çiçəklərinin olması ilə fərqlənir.

Alp çəmənliliklərinə mənsub olan bitkiliyinin boyları çox qısa, növləri isə az olur. Yerin şəraitindən və xüsusən çəmənin nəmlik dərəcəsindən asılı olaraq alp bitki örtüyü formasiyaları

xeyli müxtəlif olmaqla nəmli alp çəmənlərindən, six çımlı çəmənlərdən və alp xalılarından ibarətdir. Dağların qayalı, daşlı və çinqılı yerlərində seyrək bitki formasiyaları yayılmışdır. Daima qarla örtülü olan zirvələr bitkisiz olur. Burada yalnız yerə möhkəm yapışan bitkilər, kəklikotu və zəngçiçəyi fəsiləsinə aid otlar bitir.

Böyük Qafqaz dağlarında yay otlaqları 180 min hektar sahə tutur və respublikanın ən böyük yaylaqlarını təşkil edir.

Dağların yüksəkliyindən və mövqeyindən asılı olaraq subalp çəmənləri bəzən öz sərhədlərində (2000-2200 m) aşağı, yəni 1700-1800 m-ə kimi düşür. Subalp çəmənlərinin aşağı düşməsinə səbəb yuxarı meşə zolaqlarının qırılmasıdır. Meşələrdən təmizlənmiş sahələrdə ikinci dərəcəli subalp bitkiləri bitir. Ümumiyyətlə, Böyük Qafqaz meşələrinin yuxarı təbii sərhəddi dəniz səthindən orta hesabla 2300-2400 m-ə kimi olmalıdır. Dəniz səthindən 2600 m yüksəkliklərdə subalp bitkiləri tipik alp bitkiləri ilə əvəz olunur və axırıcı isə 3000 m-ə kimi qalxır.

Yamacların vəziyyətindən, nəmlik dərəcəsindən asılı olaraq, Böyük Qafqazın subalp çəmənlərində bitki müxtəlifliyi çox mürəkkəb olur. Burada nəmli çəmən formasiyalarından başlayaraq, az nəmli çəmənlər və quru steplərlə bərabər açıq, seyrək qayalıq bitki qruplaşmaları da yayılmışdır.

Şərq rayonlarının iqlimi qərb rayonlara nisbətən bir qədər quraq olur. Odur ki, burada nəmlik sevən bitkilərin sayı azalır, stepə aid olan bitkilər isə çoxluq təşkil edir.

Qərb rayonların nəmli şimal yamaclarında (Balakən, Zaqatala rayonlarında) çox qədim kollardan həmişə yaşıl Qafqaz rododendronuna (*Rhododendron caucasicum*) rast gəlinir, lakin şərqə getdikcə o tamam yox olur. Gürcüstan çəmənliliklərində isə Qafqaz rododendronu çox yayılaraq böyük kolluqlar əmələ gətirir. Subalp çəmənlərinin xarakter bitki nümayəndələrindən dəyişən tonqalotu, Qafqaz nazikayağı, alp qırtıcı, üçyarpaq yonca, mərcanotu və sairəni göstərmək olar. Bu bitkilərin əksəriyyəti alp çəmənlərində də yayılmışdır, ancaq onların boyu subalp bit-

kilərinə nisbətən çox qısa olur. Ümumiyyətlə, alp bitkiləri çox şirəli və bəzəklidir. Onlar çim əmələ gətirərək, çox xırda, torpağa yapışmış halda olur ki, bunlara da alp xalıları deyilir. Alp çəmənlərinin və xalılarının xarakter bitkiləri primula, şaxduran, üçyarpaq yonca, zəngçicəyi, topalotu, qırtıcı, cil və s. ibarətdir.

Subalp bitkilərinin 80-85%-ni yem bitkiləri təşkil edir. Ona görə də bu çəmənlərin çox böyük təsərrüfat əhəmiyyəti vardır. Subalp və alp çəmənləri otlaqlarının bir hissəsi biçənək kimi istifadə edilir.

Yem bitkilərindən başqa alp və subalp çəmənlərində bir çox dərman və başqa əhəmiyyətli bitki qrupları da vardır.

Kiçik Qafqaz və Naxçıvan MR-də yüksək dağlıq bitkiləri əsasən Şahdağın şimalından başlayaraq Murovdağ, Qarabağ və Ermənistan dağlarına kimi yayılmışdır. Böyük Qafqazda olduğu kimi, burada da yuxarı meşə qurşaqlarında olan ağacların qırılması, həmin meşələrin aşağı düşməsinə və subalp çəmənlərinin genişlənməsinə səbəb olmuşdur. Dağların mövqeyində asılı olaraq subalp çəmənlilikləri 1700-1800 m-ə kimi düşə bilir. Tipik subalp qurşağı Kiçik Qafqaz dağlarında dəniz səthindən 2200-2600 m-dən başlayaraq uca dağların zirvələrinə, yəni 3419 m (Murovdağ, Gəmişdağ) kimi hündürə çatır.

Kiçik Qafqazın subalp və alp çəmənlilikləri Böyük Qafqazın subalp və alp çəmənlərinə oxşayır. Bunların arasındaki fərq yalnız Kiçik Qafqazda bitkilərin bir qədər zəif və kserofit xarakterdə olmasıdır.

Kiçik Qafqazın subalp qurşağında çəmən-steplər də yayılmışdır. Steplərdəki taxıl bitkilərindən siyavın bəzi növlərini və çəmən-steplərdə topalotunun bəzi növlərini, nazikbaldırı, qırtıcı və i. a., paxlalılardan isə üçyarpaq yoncanın ayrı-ayrı növlərini və müxtəlif otların nümayəndələrini qeyd etmək olar.

Az nəmliliyi olan çəmənliliklərdə isə ən çox betonika, nepe-ta, staxis və başqaları yayılmışdır. Bu çəmənlərin heyvanlar tə-rəfindən yeyilməyən otları da vardır.

Kiçik Qafqazın alp çəmənliklərində topalotu (*Festuca*) çox yayılmışdır, bəzən isə bolluq təşkil edən bu taxıl bitkisi cille (*Carex tristis*) qarışiq bitir. Nəmli alp çəmənlərində çox şirəli bitkilərdən: primula, gensiana, unutmaməni, üçyarpaq yonca, şaxduran və i. a. yayılaraq bəzəkli fon əmələ gətirir.

Naxçıvan MSSR yüksəklikləri bitki zənginliyinə görə kasıb və daha kserofit xarakterdə olur. Burada topallıq və kəklikotu-topalotu-gəvən stepleri çox, çəmənliklər isə az yayılmışdır.

İntrozonal bitki örtüyü. Yer kürəsində müəyyən zonallıq qanununa uyğun gəlməyərək müxtəlif bitki örtüklərində adalar şəklində yayılan bitki qruplarına introzonal bitki örtüyü deyilir.

İntrozonal bitki örtüyünə dönyanın demək olar ki, bütün bitki örtüyü qurşaqlarında adda-budda rast gələn çəmənliklər, bataqlıqlar və su bitkili misal ola bilər. Aşağıda həmin introzonal sahələrin bitkilərindən bəhs olunur.

Çəmən bitki örtüyü. Çəmən bitki örtüyü öz quruluşuna görə mezofil ot bitkilərindən təşkil olunur. Bunlara çayların kənarlarında, meşələrin talalarında, vaxtaşırı daşqınlar zamanı təsadüf olunur.

Çəmən bitkiləri biçildiyinə görə, burada ot çalma işi mövsümi subasar sahələrdə, dağlarda meşə qurşağından yuxarıda (subalp və alp çəmənliyi) rast gəlmək olur. Lakin qeyd etmək lazımdır ki, subalp və alp çəmənliyi qanuna uyğun qurşaq əmələ gətirdiyi üçün belə çəmənliyi introzonal bitki örtüyü adlandırmamaq olmaz.

Çəmən bitki örtüyü adətən çox sıx, hündür və rəngarəng ot bitkilərindən təşkil olur. Buranın torpağı da adətən çımlı olur. Formalarına görə bitki örtüyündə h e m i k r i p t o f i t l e r üstün mövqe tutur. Başqa həyatı formalar demək olar ki, heç bir rol oynamır.

Qərbi Avropanın qismən müləyim iqlim şəraitində çəmənlik qışda da yaşıllı qalır və onların tərkibində x a m e f i t l e r də rast gəlmək olur; sərt qışı və qalın qarlı olan ölkələrin çəmən-

liklərində xamefitlər olmur. Çəmənliklər içərisində subasar sahələrin çəmənlikləri mühüm əhəmiyyət kəsb edir.

Subasar sahələrin çəmənlikləri. Belə çəmənliklər adətən çayların təsiri altında olan sahələrdə inkişaf edərək, çaylar boyunca (Volqa boyu, Sibir çayları boyunca və s.) onlarca kilometr uzanaraq geniş sahələri tutur.

Əgər şimaldakı çayların (Ob, Peçora və s.) ətrafindakı çəmənliklərə əl vurulmasa belə orada meşə inkişaf edə bilmir. Çünkü buz parçaları hərəkət etdikcə çay kənarında inkişaf etməyə başlayan meşələri məhv edir. Beləliklə, o çayların ətrafindakı çəmənliklər ilkin törəmə halında qalır. Cənubdakı çayların ətrafindakı çəmənlikləri isə insan biçməsə get-gedə oranı pöhrəliklər tutar və nahayət sahil meşəliyi inkişaf edər. Deməli, ölkəmizin cənub qurşaqlarındakı çəmənliklər insan müdaxiləsi ilə yaranan ikinci törəmə çəmənliklərdir.

Cayların subasar sahələri öz ekoloji şəraitinə görə müxtəlif olduğundan oranın çəmənlikləri də müxtəlif tərkibli olacaqdır. Belə ki, qismən quraq çəmənliklərdə ikiləpəlilərin, orta dərəcədə rütubətli yerlərdə tatıllar fəsiləsinin nümayəndələri daha çox, nəmli sahələrdə isə cillərin və turş torpağı sevən taxılların nümayəndələri üstün mövqe tutur.

Taxıllar fəsiləsinin nümayəndələrindən subasar çəmənliklərdə tülküquyruğu (*Alopecurus pratensis*), qırtıç (*Poapalustris*, *P. pratensis*), tarlaotu (*Agrostis alba*), çəmən topalotu (*Festuca pratensis*), bülbülotu (*Phalaris arudunacea*) və s., cillərdən *Carex gracilis*, *C. vericaria*, *C. Aquatilis* və s. üstün yer tutur. Çəməndən təsərrüfatda plansız istifadə bir növ seçməyə səbəb olur. Bunun təsirindən çəməndə orta dərəcəli vegetasiyaya malik bitkilər əvəzində bitkilərdə növbəli vegetasiya qabiliyyəti üstünlük kəsb edir. Belə ki, biçindən qabaq toxum verə bilməyən otların nəslisi kəsilir. Biçin dövrü çiçəkləyənlərdə də azalma müşahidə olunur. Ona görə də çəmənliyin bitkiləri içərisində vegetasiyasına görə iki qrup yaranır. Bunların bəziləri biçin başlamamış to-

xumunu yayır. Bəzilərinin isə ot kütləsi inkişaf edirsə də, onların çiçəklənməsi biçindən sonra başlayır.

Subasar çəmənliklərə çaylar vaxtaşırı müxtəlif qarışıklı lil gətirdiyindən, onun torpağı münbit olur.

Subasar çəmənliklərin ot örtüyü qalın, rəngarəng və hündürboylu olduğundan çox və keyfiyyətli ot məhsulu verir.

Quraq yer çəmənlikləri. Belə çəmənliklər əsasən çaylardan uzaqlarda, meşələrin qurtaracağında, meşələrin qırılmış yerlərində inkişaf edir. Ona görə də bu çəmənliklər ikinci törəmə çəmənliklər hesab olunur. Meşələrin qurtaracağından cənubda inkişaf edən çəmənliklərin (step tipli) yaranmasında insan fəaliyyəti deyil, təbii amillərin birgə təsiri əsas rol oynayır.

Quraq yer çəmənlikləri də öz quruluşu və flora tərkibinə görə müxtəlif olur. Lakin bu çəmənliklərin ot örtüyü qismən seyrək, alçaqboylu, bəzən mamırla örtülü sahələrə malik olmaqla, məhsuldarlığı nisbətən aşağıdır. Buranın otları ya taxıllardan, ya da qarışiq otlardan ibarət olur. Üstün yeri adətən ağbiğ (*Nardus stricta*), tarlaotu (*Agrostis vulgaris*), ətirli sünbül (*Anthoxanthum odoratum*) və s. kimi olijotrof taxıllar tutur ki, bu da torpağın az münbit olduğunu göstərir.

Bataqlıq bitki örtüyü. Bataqlıqların da bitki örtüyü intro-zonal xarakter daşımaqla, tropiklərdən tundraya qədər müxtəlif qurşaqlarda rast gəlir. Adətən bu bitki örtüyü ən çox müləyim qurşaqlarda geniş inkişaf edir.

Bataqlıqlarda əsasən *h i q r o f i l* bitkilər inkişaf edir. Lakin onların gövdə və yarpaqları sudan yuxarıda durur. Bataqlıqlarda bitkilərin aşağı hissəsinin tələf olması və tam çürüyə bilməməsi sayəsində torf əmələgəlmə prosesi gedir. Lakin tundra qurşağında üzvü kütə az inkişaf etdiyindən, tropiklərdə isə çürümə prosesinin sürətlə getməsi sayəsində həmin qurşaqların bataqlıqlarında torf əmələgəlmə prosesi çox ləng gedir.

Bataqlıqlar öz bitki tərkibinə görə çox müxtəlif olur. Onları a) *o t l u*, b) *m a m i r l i*, v) *m e ş ə l i b a t a q l i q l a r* olmaq üzrə 3 qrupa ayıırlar.

Bataqlıqların əmələgəlmə yolları da müxtəlif (qrunt sularının üzə çıxmazı, kölgəli məşələrdə nəmliyin artması, torf mamırının fəaliyyəti, çökəkliklərin su ilə dolması və s.) olur.

Bataqlıqların bitki örtüyü onun əmələ gəlməsi, yerləşdiyi ərazinin sularındaki maddələrin tərkibi, ekoloji və relyef xarakterindən çox asılı olur. Məsələn, əgər bataqlığın ətrafi maili vəziyyətdə isə onun bitki örtüyü sahilə doğru bir-birini əvəz edən qurşaqlarla məskunlaşır. Belə bataqlığın suyunun ən dərin yerdən (6 m-dən artıq) sahilə doğru aşağıdakı qurşaqları müşahidə etmək olar.

1) Yaşıl yosunların (*Cladophora*, *Chara*), diatom və göy-yaşıl yosunların yayıldığı qurşaq;

2) Bütün üzvləri suyun altında inkişaf edən çiçəkli bitkilərin (*buynuzyarpaq*, *nazikyarpaq* su çiçəyi) və iri tallomlu yaşıl yosunların (*xara*, *nitella*) yayıldığı qurşaq;

3) Əsasən yarpağı və ancaq çiçəyi suyun üzərində inkişaf edən bitkilərin (üzən su çiçəyi, enliyarpaq su çiçəyi, su sarmaşığı – *Sparganium* və s.) yayıldığı qurşaq. Burada suyun dərinliyi 4-5 m olur;

4) Sahilə yaxın olan bu qurşaq su zanbaqları qurşağı adlanır. Burada müxtəlif növ su zanbaqları inkişaf edir;

5) Qamışlıq qurşağı. Bu qurşaqda suyun dərinliyi 2-3 m olur. Buranın bitkiləri artıq əsas hissəsini sudan çox hündürə çıxarır;

6) İri cillər qurşağı;

7) Kiçik cillər qurşağı.

Sahil torpağının get-gedə çökəkliyə axması və bitkilərin çürüdükcə bataqlığı doldurması sayəsində belə bataqlıqlar axırda cillər bataqlığına çevirilir.

Torf bataqlıqlarının da müxtəlif tipləri vardır. Onlarda əsasən üstün yeri *sfaqnum* mamırı, kolcuqlardan isə mərcangilə, qaragilə və s. tutur.

Şimal bataqlıqlarında qaraşam, küknar, tozağacı kimi bitkilər; cənub bataqlıqlarımızda isə söyünd kolları, qızılıağac və s. inkişaf edə bilir.

Torf bataqlıqlarından istehsal edilən torf yanacaq və xammal kimi istifadə edilir. Bəzi yerlərdə isə bataqlıqlar qurudularaq əkinçilik üçün istifadə edilir.

Su bitkiləri. Su mühitində (okeanlarda, dənizlərdə, çaylarda, göllərdə və s.) çox müxtəlif bitkilər bitir. Lakin bunların rəngarəngliyi quru bitkilerinə nisbətən az olur. Çünkü quruya nisbətən su mühitinin ekoloji şəraiti bir-birindən kəskin fərqlənmir.

Su mühiti bitkilərini yayılma dərinliyinə görə aşağıdakı 3 qrupa ayırmaq olar.

1. Bentos bitkiləri. Bu bitkilər ya kökləri, ya da rizoidləri vasitəsilə suyun dibinə yapmış olur. Bentos bitkilər içərisində yosunlar geniş yer tutur. Çiçəkli bitkilərdən əsasən dənizotu (*Zostera*) cəngəllikləri inkişaf edir.

Dərinlik hədlərindən asılı olaraq betonsun yayılma xüsusiyyətlərinə görə bir neçə qurşağa ayıırlar. Bunlardan nisbətən dayaz sahələri əhatə edən, dənizlərin qabarma-çekilməsinin sərhəddi sayılan birinci qurşaq $1\text{ i t o r a l q u r s a q}$ adlanır. Burada yaşıl və qonur yosunlar (fokus), tropik qurşaqda isə qırmızı və yaşıl yosunlar hakim mövqe tutur.

İkinci qurşaq $s u b l i t o r a l q u r s a q d i r$. 40 m dərinliyə qədər çatır. Burada yaşıl yosunların miqdarı azalır, qonur və qırmızı yosunlar üstün yer tutur, bəzən çiçəkli bitkilər də olur.

Üçüncü qurşaq $S u b r a e l i t o r a l q u r s a q$ adlanır. Buranın dərinliyi $40\text{ m-dən } 200\text{ m-ə qədər}$, hətta bir qədər artıq da olur. Burada hakim yeri qonur və qırmızı yosunlar tutur. Çox az rast gələn yaşıl yosunlar $80-100$ metrdən aşağıda yayılma bilmir.

2. Pleyston bitkiləri. Su üzərində üzən bitkilərdir. Bunlar heç yerə bənd olmurlar və dalgalarla müəyyən sahələrə toplanmış olur. Məsələn, Atlantik okeanınınndakı «Sarqas dənizində» külli miqdarda toplanan *sarcassum* yosunu (qonur yosunlardandır), üzən *salvinia* və s. belə bitkilərdəndir.

3. Plankton. Bunlar da suda asılı olan bitkilərdir. Lakin burası ancaq ibtidai bitkilər (fitoplaniton zooplankton) və heyvanlar daxildir. Bunlar ya sudan asılı olub su cərəyanının köməyi ilə passiv hərəkət edir, ya da qamçıların və kiprikcıkların köməyi ilə fəal hərəkət edir.

Planktonlar dəniz heyvanlarının (Bentul, Pelagiul) qidalanmasında böyük rol oynayırlar.

AZƏRBAYCANIN HEYVANAT ALƏMİ

Azərbaycanın landşaft-ekoloji şəraitinin rəngarəngliyindən asılı olaraq heyvanlar aləmi çox müxtəlif və zəngindir. Azərbaycanda 15 mindən artıq heyvan növü mövcuddur. Bunların 95%-ə qədərini tək həşəratlar təşkil etsə də, bitki örtüyü ilə müqayisədə (4200 növ) heyvanlar aləminin daha zəngin olması aydın görünür. Bu çoxsaylı növlərdən yalnız 92 növ yerli ali onurğalılara (məməlilər sinifinə) aiddir (5 növü burası gətirilmə növlərdir), 343 növü isə quşlar təşkil edir.

Ön Asiya-Qafqaz regionu landşaftın geoloji dövrlər və əsrlər boyu evolyusiyası ilə yanaşı heyvanlar aləmi də təkamül etmiş və onun dövrümüzdə mövcud olan fauna tərkibi təşəkkül tapmışdır.

Azərbaycan və bütün Zaqafqaziya regionu faunasının evolyusiyası xüsusiyyətlərini müəyyənləşdirməkdə Eldar, Uda-bno, Marağa, Binəqədi "fauna qəbristanlarında", eləcə də Azərbaycanın və respublikaların müxtəlif yaşılı sükür komplekslərində tapılmış heyvan qalıqlarının mühüm əhəmiyyət kəsb edir. Eldarda və Udagonda (Ceyrançölün qərbində Azərbaycan və Gürcüstan Respublikaları sərhədində) meotsin (yaxud yuxarı miosenin), "Binəqədi fauna qəbiristanında" tapılmış fauna qalıqları isə yuxarı dördüncü dovrün landşaft-ekoloji xüsusiyyətlərini və heyvanatını öyrənməkdə əvəzsiz materialdır. Bunlarla yanaşı Azərbaycanın depressiya vilayətlərində kaynazoy, xüsusiylə neogen çöküntülərindən iri və xırda heyvanlara aid toplanmış sümük qalıqlarının təhlili heyvanlar aləminin evolyusiyasını xeyli dəqiq izlənməyə imkan verir.

Məşhur Eldar faunasının təhlili göstərir ki, o zaman Ön Asiya-Qafqaz regionu Avrasiyanın Alp dağlarından Şərqi Çinə qədər uzanıb gedən böyük bir landşaft-ekoloji regionun tərkib hissəsi olmuşdur. Öz fauna və landşaft xüsusiyyətlərinə görə

Mərkəzi və Orta Asiya, Avropanın müasir çöl zonası, Ön Asiya, Ərəbistan və Şimali Afrika və s. bu nəhəng geoekoloji regionun tərkib hissələri idi. Kaynozoyun axırlarına yaxın Avrasiyanın min kilometrlərlə uzanan geniş savannalarında iqlim tərəddudləri, tektonik hərəkətlərin fəallaşması, orografik vəziyyətin və atmosfer sirkulyasiyasının ciddi dəyişməsi landşaft-ekolji şəraitin dəyişnəsinə səbəb olmuşdur. Bu mürəkkəb və milyon illər davam edən proseslər nəticəsində göstərilən geniş ərazilərdə yayılmış hipparion faunasını tədricən yeni fauna kompleksi əvəz etdi. Dördüncü dövrün axırlarına qədər əsl savanna landşaft və hipparion fauna kompleksi yalnız Afrikada saxlandı.

Eldar sarmat fauna kompleksinə heyvanat aləminin aşağıdakı nümayəndələri daxil idi: Hipparion (*Hiparion cf. dracilekanp*), zürafə-axtiar (*Acfitiarid borissiaki Alex*), iri zürafə (*Giraffa SP.*), ceyran (*Gazella deperlida Schols*), donuz (*Sus eiymantiiys Roth et Wag*), jalikoteri (*Chalichotenum SP.*), buynuzsuz kərgədan (*Aceraterium incisiuni iranscaucasicum Bog*), adi kərgədan (*Dicerorhinus aff. orieatalis Schols*), fil, keçibuyuz antilop traqoseros (*trageseros Valensiennisi Caud*), mastodontlar (*Mastodon longrostris Kaup*, *M. Pentelici Caud*), dinoteri (*Dinotherium giganteum Kaup*), kaftar (*Hyaena cf. exima Roth. et Wag.*), çox iri kaftar, quru tısbağı və bir çox başqları. Ceyrançölün qərbində Gürcüstanda yuxarı sarmat çöküntülərində hipparion faunası və olduqca böyük maraq doğuran insanabənzər primatlardan *Udabnopitek*ə aid sümük qalıqları aşkar edilmişdir.

Marağa fauna qəbiristanından tapılan heyvan sümüklərinin mastodonta, buynuzsuz kərgədana, iranoteriyaya, jalikoteriyaya, hippariona (üç dırnaq ata), zürafənin bir sıra növlərinə, donuza, antilopun ən azı 8 növünə, oyoserosa (o cümlədən *Atropatena oyoserosuna*), kaftara, Marağa porsuğuna, insansifət pişiyə, Attika pişiyinə, qılınclı pełəngə, dəvəquşuna və bir sıra başqa savanna heyvanlarına aid olması müəyyən edilmişdir.

Azərbaycanın və ona qonşu Gürcüstanın (şərqində) pliosen çöküntülərində də hipparion faunasının tək-tək nümayəndələrinə aid sümüklər (fil, dəvəquşu və i.a.) tapılmışdır.

Binəqədi *qır* qatında aşkar edilmiş dördüncü dövr fauna qalıqları da keçmiş landsaft-ekoloji şəraitini və heyvanatın bərpa etmək üçün böyük əhəmiyyət kəsb edir. Binəqədi kəndi ərazisində dördüncü dövrdə (Xəzər əsrinin axırı və Xvalın əsrinin əvvəlində) mövcud olmuş nefli göldən su içməyə gələn və burada batıb qalan bir çox iri, xırda heyvanlara və quşlara aid bol sümük tapılmışdır. Belə bir şərait Balaxanı kəndi ətrafında da mövcud olmuşdur.

Binəqədi "qəbiristanından" toplanan sümüklərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, onlar Binəqədi atına, Binəqədi uzunqulağına, kərgədana, Abşeron donuzuna, Binəqədi maralına, sayqaya, aqalı qoyuna, nəhəng marala, Binəqədi (ilk) öküzünə, Zaqqafqaziya tülüksünə, mağara kaftanna, Binəqədi canavarına, Binəqədi qonur ayısına, Zaqqafqaziya porsuğuna, mağara şirinə, heparda, xallı pişiyə, gəmricilərin bir çox növlərinə, o cümlədən dovşana, yereşənə, adı kirpiyə aid olan sümüklərdir.

Binəqədi "qəbiristanından" yüzə qədər quş növünə aid sümüklər təyin edilmişdir. Bunlardan ördəkləri, qazları, haciley-ləyi, qarğaları, sığırçın, qartalları, qaraquşu, şahini, bayquşları və bir çox başqalarını göstərmək kifayətdir. Binəqədi fauna qəbiristan materialından sürünenlərə aid də sümüklər tə'yin edilmişdir (quru tısbağı, kərtənkələlər və s.).

Dördüncü dövrün müxtəlif heyvan nümayəndələrinə aid sümük materialı Azərbaycanın məşhur arxeoloqlarından M. Hüseynov tərəfindən Füzuli rayonundakı Azıx, Tağlar; Qazax rayonunun Avey mağaralarında; C. Cəfərzadə və C. Rüstəmov tərəfindən ilk insanların Qobustan düşərgəsində tapılmış və D. Hacıyev tərəfindən tə'yin edilmişdir (mağara ayısı, qonur ayı, ibtidai at, merka kərgədanı, nəhəng rooral, Qafqaz maralı, Mesopotomiya maralı, mağara kaftarı, bir çox quşlar və i.a).

Qobustanın heyvanlar aləminə aid zənginin məlumatı buranın ilk sakinlərinin qayalar üzərində həkk etdikləri bol rəsmlərdən alırıq. Bu rəsmlərin çoxu ibtidai öküzə, keçiyə, marala, ata, ceyrana, gura, pişiyə, itə, tülükyə, şirə, canavara, bəbirə, dəvəyə, qoyuna və bir sıra başqa heyvanlara, quşlara aiddir. Qədim öküzə həsr edilmiş şəkillər olduqca çoxdur.

Azərbaycanda paleontoloji, arxeoloji və başqa tədqiqatlar nəticəsində əldə edilmiş materialın təhlili göstərir ki, miosen dövründə respublika ərazisində (həmçinin onu əhatə edən geniş təbii-coğrafi regionlarda) hakim olmuş savanna faunası iqlim-ekoloji şərait dəyişdikcə, həm də təkamül prosesi nəticəsində tədricən müasir fauna növləri ilə əvəz olmuşdur.

Azərbaycanın suları da faunasının zənginliyi ilə bəzi, qonşu dövlətlərin (təbii sularından xeyli fərqlidir. Xəzər dənizi, eləcə də onun Azərbaycan akvatoriyası, Kür, Araz çayları, Kür-Araz ovalığındağı göllər və axmazlar, dağ çayları öz fauna tərkibinə görə bir-birindən ciddi fərqlənir.

Xəzər dənizində müəyyən edilmiş 300-ə qədər fauna cinsindən (540 növdən) 80 cins (325 növ) Pont-Xezer endemiki, 40 cins (231 nov) isə Xəzərin öz endemikidir. Bu çoxsaylı fauna cinsindən yalnız 38-i, yaxud 74 növü balıqlar, bir növü məməlilər (suite), qalanları isə müxtəlif ilbizlərdir (foraminiferlər, radiolyariler, ostrakodlar, yanüzgeclilər və i.a.).

Xəzər dənizi faunası da son geoloji dövrdə təkamül prosesinə məruz qalmış və xeyli dəyişmişdir. Bu proses Xəzər dənizi sularının okean suları ilə əlaqəsinin yaranması və kəsilməsi ilə, həmçinin bu unikal dənizin səviyyəsinin çox böyük hüdudlarda (50 metrlə -500-600 in arasında) tərəddüdləri ilə bağlı oimusdur. Büyük miqyaslı səviyyə tərəddüdləri ilə yanaşı zaman-zaman dəniz sularının duzluluq dərəcəsi və termik şəraitində, kimyəvi və qaz tərkibində ciddi dəyişikliklər (su-qaz ekoloji faktorun təraddüdiəri) baş vermişdir.

Göstərilən təzadılara baxmayaraq hələ XX əsrin ortalarında Xəzər dünyanın ən məhsuldar təbii su obyektlərindən sayılırdı.

Azərbaycanın şirin suları da faunasının zənginliyi ilə seçilir. Bu baxımdan Kür-Araz ovalığında axan çaylar, buradakı göllər, axmazlar daha maraqlıdır. Şirin sularımızda 252 fauna cinsi (535 nov) müəyyən edilmişdir ki, bunlardan 38 cins (yaxud 57 növ) balıqlardır.

Azərbaycanın heyvanlar aləminin yayılmasında nəzərə çarpan ən mühüm qanuna uyğunluq heyvanların landşaft-ekoloji şəraitə uyğun yayılmasıdır. Başqa sözlə desək, hər bir landşaft tipinin özünəməxsus heyvanlar aləmi mövcuddur. Yalnız tək-tək növlər öz yayılmasında landşaft-ekoloji şəraitə o qədər də tabe olmur. Bunlara canavar, tülkü və s. misal ola bilər. Lakin eksər fauna qrupları üçün ekoloji sığınacaqdan kənara düşmək katastrofaya bərabər olardı. Elə buna görə, landşaft-ekoloji şəraitin antropogen amilin tə'siri altında ciddi dəyişməsi bir sıra heyvan növlərinin sıradan çıxmasına səbəb olmuş, bir çoxlarının isə kökü kəsilməkdədir və onlar Azərbaycanın "Qırmızı kitabına" daxil edilmişlər. Bu posesdə insanın heyvanlara bir başqa təsiri də (məsələn, ovçuluq) öz mənfi rolunu oynamışdır.

1. Heyvanlar aləminin qısa səciyyəsi

Yarımsəhra və quru çöllərin heyvanatı. Azərbaycan ərazisinin yaridan çoxu yarımsəhra və quru çöl (çöl) landşaft-ekoloji şəraitinə malikdir. Yarımsəhra və quru çöllərin daha geniş əraziləri düzənliklərdən, müəyyən hissəsi isə alçaqdağlığın və dağətəyi zonaların arid-denudasion tirələrindən və çökəkliklərdən ibarətdir. Landşaftın ən geniş yayılmış tipi yovşan-efemer, yovşan-şoran kolluqları yarımsəhraları və yovşan-topal quruçölləridir. Bu zonanın xarakter heyvanları ahu-ceyrandır (*Gazella subgutturosa*) Keçmişdə məməlilərin bu maraqlı növu Ceyrançoldə, Acinohurun qərb hissələrində,

Qobustanda Kür- Araz ovalığının yarımsəhralarında geniş yayılmışdır. Hazırda ahu ceyran yalnız Cənub-Şərqi Şirvanda, onlar üçün təşkil olunmuş qoruqda qorunma rejimində saxlanılmışdır.

Yırtıcılardan yarımsəhra və quruçöllərdə canavar, tulku, çäqqal, xüsusilə qoyun yataqları və kəndlərə yaxın sahələrdə, həmçinin açıq yarımsəhralarda rast gəlir. Tülübü və çäqqal daha çox gəmiricilərlə qidalandığından yaşayış məntəqələrindən uzaqlarda daha çox məskunlaşmışlar. Həşərat və gəmiricilərlə qidalanan boz, kürən və qırmızı rəngli xırda tülübü (*Vulpes Alpheraklyi*) ovçulardan çox ziyan çəksə də, bu landşaft tiplərinin hər yerində rast gəlir.

Gəmiricilərdən yarımsəhra və quruçöllərdə az halarda porsuğa, xallı, yaxud sarğılı safsara (*Vormela Sarmatica*) və gəlinciye (öndəyə) rast gəlmək mümkündür. Bu zonada gəmiricilərin 9 növü geniş yayılmışdır. Çöl siçanı (*Microtus Socialis*), qırmızı quyruq siçan (*Meriones crythourisi*), Boqdanov çöl siçanı, Vilyams ərəb dovşanı, xırda ərəb dovşanı, boz dağ siçanı (*Cricetus migratorius*), ev və meşə siçanları, qum siçanı, dovşan zonanın tipik gəmiriciləridir. Yarımsəhralada və qum çöllərində, həmçinin cücüyeyənlərdən yekəqulaq kirpi, uzunquyruq ağdiş, ən xırda məməli sayılan iyi kutor (*Pachyure etrusca*) yayılmışdır.

Yarımsəhra və quruçöllərdə quşlardan daşquşu (*Oenanthe isabelino* qum siçanları deşiklərində yuva salırlar), adı daşquşu, kəkilli torağayı (*Alanda cristara*), boz torağayı, çöl torağayını, qara qarını, cili, qırmızı ördəyi, avdot cüllütünü və s. göstərmək olar.

Quşların göstərilən müxtəlif növləri ilə yanaşı, yarımsəhra və quruçöl düzənliklərdə və dağətəyində adı göyərçin, ev yapalağı, bura bozdağlardan və çayboyu tuğaylardan üçüb gələn qara çalağan, ley, çöl qaraquşu, ağbaş kərkəz, leşyeyən qartal, sığircin, ağ leylik və s. yayılmışdır. Bu zonaya qışlamağa gələn quşlardan coxsayılı bəzkək dəstələri, dovdağ (*Otis tarda*), boz

qaz, ağılan qırmızıdöş, qazlar, çöl sarları, laçınlar göstərilə bilər, Kür-Araz ovalığı yarımsəhraların daxilində hidromorf landsaftları özlərinə məskən seçmiş coxsaylı quş növlərindən bəziləri yaxın yarımsəhralara ova çıxırlar.

Sürünənlərin ən çox cəmləndiyi zona yarımsəhralar və arid-denudasion alçaqdağlıqlar (boz dağlar). Gürcüstan sərhədlərindən Xəzər sahillərinə qədər yarımsəhra və quruçöl komplekslərində tısbağaya, kərtənkələnin bir sıra növlərinə, o cümlədən ilangöz kərtənkələyə, hamarpulcuqlu kərtənkələyə və b. rast gəlmək mümkündür. Bu zonaların hər yerində ilanlar da geniş yayılmışdır. Bunlardan gürzə (*Vipera labetina*), təlxə (*Coluber jugularis*), əfi ilan, xallı təlxə, kor ilan, həşəratla qidalanan zeytun kontiya (*Contia collaris*) daha çox rast gəlir.

Amfibilərdən yarımsəhra zonası üçün xarakter yalnız yaşıl quru qurbağasıdır (*Bufo Viridis*). Növcə daha zəngin ayağıbumlulardan tarantula, zəhərli qaraqurda, əqrəbə, arxaclarda, yataq yerlərində qaynaşan gənələrə hər yerdə rast gəlmək mümkündür.

Yarımsəhra müxtəlif həşaratların, donuzluquzduların, düz qanadlıların yüze qədər növünün, zərərverici Mərakeş çeyirtkəsinin və bir sıra başqa çeyirtkələrin, dəvədəlləyilərin, ikiqanadlılardan müğ-müğaların məskənidir. İlbizlərdən heliksler geniş yayılmışdır.

Arid-denudasion alçaqdağlıq ekoloji baxımdan yarımsəhraların açıq düzənliklərindən daha rəngarəng olması ilə fərqlənir. Burada eyni arealda qumdaşı, əhəngdaşı layları kar-nizləri, caqıl daşı gil və daha yumşaq gilicə və qumlardan ibarətdi, yaxud maili yamacılar mövcuddur. Bozdağlar landsaftına görə də çox çeşidlidir. Burada ardıcdan, xırda boylu ağaç və kolluqlardan ibarət landsaft növləri quruçöl formasiyaları ilə tez-tez növbələşən mərzlər və fasiyalar yaradır. Landsaftın çox sıx yerləşən müxtəlif mərz tipləri sürünenlərin, quşların, bəzi yırtıcıların burada məskən salması üçün olduqca əlverişlidir.

Bir vaxtlar boz dağlarda kaftar rast gəlirdi. Hazırda bu heyvana rast gəlmək mümkün deyil. Lakin canavar, tülükü, çäqqalın yuva salıb balalaması üçün bu landşaft çox əlverişlidir. Eldar ovuğu-Çobandağ zonasında isə boz dağların ardıc və şam meşələrində qonur ayıya rast gəlinirdi. Onlar yayın axırı və payızda Qabırrı tuğayların meşə armudu ilə qidalanırlar.

Açıq yarımsəhraların xarakter məməlilərindən yarasalar boz dağlar üçün də səciyyəvidir.

Burada quşlardan qaya kəkliyi, adı göyərçinin koliniaları, ağıbası Asiya kərkəzi, qara kərkəz, leşyeyən qartal, ev yapalığı çox yayılmış quşlardandır. Arid-denudasion alçaq-dağlıqda Xəzər hekkonu (kərtənkələ), Qafqaz kələzi (xüsusilə sert qayalı mərzlərdə) çox yayılmışdır. Böyükdaş, Kiçikdaş və başqa qayalılarda bunlar saysız-hesabsızdır. Burada gürzə və başqa ilanlar da sıx məskundur. Bütün arid landşaftlarda olduğu kimi, boz dağlarda da quru tısbağı hər yerdə rast gəlir.

Tuğay və ovalıq (aran) meşələri Azərbaycanın düzənliliklərində xüsusi landşaft-ekoloji tip yaradır. Bu meşələrin heyvanlar aləmi daha zəngindir. Tuqay və aran meşələrinin özünə xas olan heyvan növləri ilə yanaşı, bura yarımsəhralar və boz dağlar üçün səciyyəvi olan quşlar və başqa heyvanlar da gəlir.

Tuğay və aran meşələrində keçmişdə iri heyvanlardan ayı, çöl donuzu, qarayazı meşələrində maral məskən salmışdı. Hazırda iri heyvanların bu növləri qırılıb yox edilmiş, çox yerdə isə lap seyrəldilmiş tuqay və aran meşələrində onların məskunlaşması mümkün deyil.

Tuğaylarda dovşan, Böyük Zaqafqaziya kirpisi, qamışlıq pişiyi, çäqqal, yarasalardan bögli gecə yarasası, xırda yarasa, böyük nalburun yarasa, çox məskunlaşmışdır.

Tuğay və aran meşələrində quşlardan kökü kəsilməkdə olan qırqovul, meşə xoruzu və turac, qara çalağanlar geniş yayılmışdır. Hazırda bura kürən vağ, ağ leylekler, bayquşların (yekə-qulaq bayquş, yatağan xırda bayquş), göy qarğanın, ziğziğanın,

remez arıquşunun və bir sıra başqa quş növlərinin məskənidir. Burada İspaniya sərçəsinin də koloniyaları çox rast gəlir.

Reptillərdən tuğay və aran meşələri üçün yaşıl kərtənkələ, iri ayaqsız koramal-kərtənkələ, quruda-suda yaşıyanlardan qurbağalar xarakterikdir. Landşaftın bu növü həşəratların bir çox növləri içərisində əvəzsiz ekoloji "yuva" sayılır. Yayda tuğay və aran meşələrində cırçıramaların səsi aləmi bürüyür. Tuğaylarda həmçinin ağcaqanadlar, qızılböcəklər, parıldaqlar geniş yayılmışdır.

Düzənliliklərin hidromorf landşaftları ekoloji baxımdan, yarımsəhra va onun daxilindəki intrazonal komplekslərin başqa növlərindən ciddi fərqlənir. Hidromorf landşaftların ayrı-ayrı tipləri də heyvanatına görə bir-birindən az, onları əhatə edən yarımsəhra və tuğay meşələrindən isə çox fərqlənir. Hidromorf landşaftların qamışlıq-göl bataqlıq və baraqlıq-çəmən kompleksləri üçün səciyyəvi heyvanlar çöl donuzu, qamışlıq pişiyi, az hallarda xallı pişik (Muğanın hidromorf komplekslərində) olmuşdur. Hazırda bunlara rast gəlmək müşkül işdir. Bu komplekslərdə çöl pişiyi, su siçovulu və boz siçovul çox rast gəlir.

Hidromorf komplekslər ən çox quşların yuva salıb bala çıxardıqları məskəndir. Quşlardan buranı qışda özünə məskən edənlər sırasında ən tipikləri böyük anqut (*Podiceps cristatus*), xırda danquşu, sarı çepura (*Ardca Comam*). Xırda ağ vağ, kürən vağ, yaşıldimdik ibis (*Jbis flacinellus*), ərsindimdik (*Platalea leucorodia*), ağıöz qara ördək (*Nuroca nuroca*), qamışlıq quşu, sultan toyuğu, baliqcıl, qara sterna və başqalarıdır. Bunlardan başqa su-bataqlıq kompleksləri sərçəkimilərdən qamışquşu, arıquşu və başqa quşların da məskənidir.

Qışlamaq üçün Azərbaycanın göl-qamışlıqlarına külli miqdar qarabattaq (*Tulica atra*), məşhur yaşılbaş ördək, qırımızıdimdik çumuldağ, boz qaz (*Ancer ancer*) uçub gəlir. Ağca-bədinin, Milin göl və bataqlıqlarında boz durna, tək-tək hallarda isə ağ strexə rast gəlmək mümkündür.

Göl və göl-qamışlıqlarda su heyvanlarından çəki balığı, gülmə, çapaq, naqqa, durna balığı və sıf, xırda balıqlardan isə kərgə balığı, cənub tikan balığı, Xəzər ilişəni kürü töküb artır.

Sürünənlərdən burada şirinsu tisbağaları və adı su ilanı, quruda və suda yaşayarlardan göl qurbağası çıxdır. Hidromorf komplekslərdə ayağıbuğumlular başqa fauna növlərinə nisbətən daha çox yayılmışdır. Bəzi göllərdə çay xərçəngi yasayırlar. Həşəratlardan cırırma, ağcaqanadlar (həmçinin malyariya ağcaqanadı), su böcəkləri bu landşaftın ən çoxsaylı sakinləridir. Burada, xüsusilə bataqlıq-çəmən mərzlərində iri ilbizlər (andalntlar -*Anadontacyrea*), korbikulalar (*Corbicula fluminalis* və b.) çox rast gəlir.

Dağ meşələri qurşağı heyvanlar aləminin tərkibinə və həyat tərzinə görə başqa landşaft-ekoloji sisfemlərdən ciddi fərqlənir. Azərbaycanın dağ meşələrinin tipik heyvanları Qafqaz maralı (*Cervus elaphus*), zərif əlik (*Capria*), köpkər, dağisan turu (yayda bu dağ əmən qurşağına qalxır), qaban (*Sus serofa*), iri yırtıcılardan qonur ayı (*Ursus arefus*), parlaq xallı vaşaq (*Lunx lunx*), meşə pişiyidir. Kiçik Qafqazın şimal-şərq yamaclarında və Qarabağ meşələrində bu növlərdən maralın kökü çıxdan kəsilmişdir. Böyük Qafqazın qalın vələs, fistiq, palid-vələs, palid meşələrində isə onların çoxu bol yem və sıginacaq tapır. Zaqtala qoruğunda sadalanan və aşağıda göstəriləcək heyvanların demək olar ki, hamısına rast gəlmək mümkündür.

Dağ meşə landşaftında az hallarda porsuğa rast gəlinir. Bu qurşaqda daşlıq dələsi (ağdöş dələ), Böyük Qafqazda isə saridöş dələ rast gəlir. Dağ meşələrində siçanların bir sıra növləri (sariboğaz və meşə siçanları, kol siçanı, Qafqaz siçanı), yereşən və s. gəmiricilər geniş yayılmışdır.

Dağ meşələri bir sıra quşlardan qara ağacdələnin, alabəzək ağacdələnlərin üç növünün, sittanın, qar quşunun, əlvən bülbü'lün, alaqqanadın, qırmızı boğazın məkanıdır. Bu qurşaqda həmçinin su sərcəsi, uzunquyruq arıquşları (qış aylarında), boz yapalaq rast gəlir.

Sürünənlərdən bu qurşaqda ilanlara, qaya kərtənkələsinə, koramala, quruda və suda yaşayanlardan Zaqafqaziya qurbağasına, yaşıl quru qurbağasına, suyu duru çaylarda ala balığa təsadüf edilir.

Dağ meşələri həmçinin böcəklərlə (göy rəngli proserus böcəyi, mavi rəngli alp bocəyi), milçəklərin bir sıra növləri, meşə arısı ilə, ilbizlərə (klauziliya-uzunluğu 10-12 sm-ə çatan ilbiz) zəngindir.

Yüksək dağ çəmənləri, dağ çölləri və qayalıqlar landşaftı da özünəməxsus ekoloji şəraiti və faunası ilə aşağıda yerləşən landşaft qurşaqlarından xeyli fərqlənir. Böyük Qafqazın yüksək dağ çəmənləri və seyrək otlu dağ çol bitkiliyi zonası qayalıqlarında Dağıstan dağ keçisi (*Capra Cylindricornus*), qarapaça (*Rupicarpa rupicorna*), bezoar keçisi (*Capra aegagrus*) rast gəlir. Bu heyvanlardan Kiçik Qafqazın yüksək dağlığında yalnız bezoar keçisi adı heyvan sayılırdı.

Yüksək dağlıqda yırtıcılardan bəbir (*Pardus pardus*), canavar (yalnız yayda) rast gəlir, gəmiricilərin bir sıra növləri isə (məsələn, qar siçanı, dağ siçanı) geniş yayılmışdır.

Quşların bu qurşaq üçün əsas nümayəndələrindən Qafqaz ularını, Kiçik Qafqazda Xəzər ularını, endemik növ hesab edilən Qafqaz tetra quşunu, qırmızısidimdirik və sarısidimdirik alp dolaşasını, toğlugötürəni-saqqallı kərkəzi, ağdöş qaratoyuğu, göstərmək olar. Bunlardan başqa yayda aşağı qurşaqlardan bura uçub gələn quşlara da rast gəlmək mümkündür. Bunlara ağbaş Asiya kərkəzi (*Wyps fulvus*), siçanlarla qidalanan alatoğan (*Buteo vulgaris*), sərçələr, tərlan, şahin və s. misal ola bilər.

Bu qurşaqda sürünlərin əsas nümayəndələri Qafqaz qaya kərtənkəlesi (*Lacerta Saxicola*) və az rast gələn zəhərsiz qonur ilandır (*Coronella austkca*).

Yüksək dağlıq çəmən-qayalıq qurşağının çaylarında, bulaqlarında xaçlı qurbağa, Zaqafqaziya qurbağası, xramulya, xallı alabalıq, Kiçik Qafqazda qızıl xallı balıq, durğua sulu bulaqlar və gölməçələrdə onurgasızlardan xərçənglər (*Wammarus*),

mağara ilbizi, gölməçə ilbizi yaşayır. Bu qurşaqda külli miqdarda həşəratlar yayılmışdır. Onlardan kəpənəkləri (ağ apollon), böcəkləri (Adil böceyi), düzqanadlıları (17 növ) göstərmək kifayətdir.

Naxçıvan MR-in düzənlilik əraziləri landşaft-ekoloji xüsusiyyətlərinə görə müəyyən dərəcədə Kür depressiyası düzənlilik və dağətəyi sahələrinə çox yaxındır. Buna görə her iki sahənin heyvanlar aləmi bir-birinə yaxındır. Arazyanı düzənliliklərdə keçmişdə ceyranların olması güman edilir. Lakin bu yarımsəhra düzənliliklərdə çox rast gələn heyvan növləri tülkü, yekəqulaq kirpi, gəmircilərdən dağ ərəb dovşanı, xırda ərəb dovşanı, korca, Boqdanov qum siçanı, Vinoqradov qum siçanı, İran qum siçanıdır. Bu zonada quşlardan qəşəng dovdaq, ağıqarın cil, sürünlənlərdən Qafqaz tisbağası, girdəbaş, Şneyder kərtənkəlesi, qızılı mabuya, çöl əfl ilanı, kərtənkələ, ilanlar çox yayılmışdır. Zona üçün həmçinin san əqrəblər, qara əqrəblər, bövlər xarakterdir. Arazyanı hidromorf landşaftlar sahəsindəki qamışlıqlarda çöl donuzu, çöl pişiyi yaşayır. İndi bunların kökünün kəsilməsini güman etmək olar.

Naxçıvan MR dağlıq rayonları üçün, əsasən dağ çöl, çöl-çəmən, bəzi yerlərdə kserofit kolluqlar və landşaftın bu göstərilən tipləri üçün xarakter heyvanlar səciyyəvidir. Burada Böyük və Kiçik Qafqazın dağ meşə landşaftı üçün xarakter heyvan növlərinə rast gəlmək mümkün deyil. Bu dağlıq ərazinin quru çöl və kolluqlar kompleksi hakim olan aşağı zonasında gəmircilərdən çöl siçanı, dağ siçanı, dovşan, quşlardan qaya kəkliyi, oynağan daşquş; sürünlənlərdən Qafqaz kələzi, radde gürzəsi (Vipela raddei), təlxələr, qarabaş oliqodon yayılmışdır. Yaşayış məntəqələrinin six yerləşdiyi bu zonada yırtıcılardan canavar, tülkü, çäqqal rast gəlir.

Dağ çöl, dağ çöl-çəmən zonalarda bezoar keçisi, kiçik Asiya muflonu, yırtıcılardan xallı pələng (bars), bəbir, Şahbuz rayonu meşəliyində ayı və vaşaq, quşlardan ular, alp əlvən bülbülü, dağ qaranquşu, qırmızı dimdik çox yayılmışdır.

Keçmişdə Naxçıvan MR ərazisinin faunası daha zəngin olmuşdur. Hazırda isə yuxarıda sadalanan azsaylı heyvan növlərinin hamısının belə saxlanması şübhə altındadır. Bu, xüsusilə iri heyvanlardan ayı, muflon və s. aiddir.

Lənkəran düzənlüyü və Talyış dağları heyvanat aləminin tərkibinə və yayılmasına görə Böyük və Kiçik Qafqaz dağlarından fərqlənir. Bu vilayətin rütubəti düzənlilik məşələri və göl-bataqlıq kompleksleri demək olar ki, tamamilə antropogen komplekslərlə əvəz olmuş və əvvəller bu zona üçün səciyyəvi heyvanlar məhv edilmişdir. Lakin bəzi yerlərdə saxlanmış ovalıq məşələri və bataqlıqlarda qamış pişiyi, məşə pişiyi rast gəlir. Bu zona üçün xarakter heyvanlardan çöl donuzu, pələng ovlanıb qırılmışdır. Ovalıq zona üçün gəmiricilərdən sıçovullar, çox miqdarda süleysinlər xarakterdir. Quşlardan yarasalar, qarabattaq, boz sarı, kürən vağ, qara leylek, qamışlıqlarda su sığırçını, qamışlıq quşu, sultan toyuğu, xırda və böyük danquşu, enlidimdik və yaşılbəş ördəklər olduqca geniş yayılmışdır. Lakin bunların bir çoxu ekoloji sığınacağı yox edildiyindən ovalığı tərk etmiş, yaxud çox kiçik sahələrdə az miqdarda saxlanmışdır.

Lənkəran vilayətinin dağ məşələri qurşağında keçmişdə maral, cüyür və başqa iri heyvanlar çox rast gəlirdi. Lakin 20-30-cu illərdə maral tamamilə qırılmış, cüyür isə olduqca az qalmışdır. Hazırda Talyış dağları məşələrində çöl donuzu, tək-tək xallı pələng, vaşaq, porsuq, dələ, göstəbək, gətirmə heyvanlardan yenotabənzər it, dikobraz, quşlardan Talyış sözəri, iri alabəzək, kiçik və yaşıl ağaçdələnlər; sürünenlərdən zəhərli qalxansifət, kövrək koramal; suda-qurada yaşayanlardan Kiçik Asiya qurbağası, bir sıra zərərverici böcəklər yayılmışdır.

Talyış dağlarının yüksəkdəğ kserofit kolluqlar və quru çöllər landsaftlarının əsas heyvan nümayəndələri tülkü, çöl sıçanı, kəklik (dağ məşə zonasından yuxarıda), qarabaş olijodon, qalxansifət, xarabalıq kələzi, qaramtlı dağ sıçanı, korça, girdəbaş və şahmar kərtənkələlər və bir sıra başqalarıdır.

Azərbaycan sularında (Xəzər dənizi, Kür, Araz və başqa çayları) yüzə qədər balıq növü və yarım növü, məməlilərinse yalnız tək bir növü mövcuddur. Məməlilərə aid edilən su iti (Yaxud Xəzər nerpası) əsasən şimali, qismən orta Xəzərdə yaşayır və Abşeron yarımadası enliyindən cənuba keçmir. Bununla yanaşı Xəzər dənizi adalarını və sahil sularını bir sıra quşlar özlərinə məskən etmişlər. Xəzərin dib faunası da zəngindir. Xəzər üçün məşhur və qiymətli balıqlardan bölgəni (Huso huso), nərə (Acipenser guldenstaedi), uzunburun (A.stlealus), quşlardan qağayı, kəkilli anqutu, bozyanaq anqutu, kəkilli qara ördəyi, qırmızıbaş cumuldağı, çəhrayı və qıvrım pelikanları, qu quşunu, yaşılbəş ördəyi, sahil sularında dəstələrlə üzən qaşqaldağı, liman şəhərlər akvatoriyalarında qağayıları göstərmək vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu uzun illər apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanaraq Respublikanın ərazisində aşağıdakı zoocoğrafi bölgünü aparmış və AMEA-nın müxbir üzvü prof. Q.Ş. Məmmədovun redaktorluğu ilə zoocoğrafi xəritə nəşr edilmişdir.

I – Yüksək dağlığın subnival, nival, landşaftlarında dağıştan turu, köpgər, bezoar keçisi, zaqafqaziya muflonu, vaşaq, bəbir, qaya kərtənkələləri, çöl gürzəsi, xəzər uları, qafqaz uları, saqqallı qartal və s.

II – Yüksək dağlığın (subalp və alp) çəmən landşaftlarında bezoar keçisi, zaqafqaziya muflonu, dağıştan turu, qonur ayı, canavar, bəbir, tülükü, kiçik asiya gürzəsi, qaya kərtənkələləri, qafqaz tetrası, göyərçinlər və s.

III – Orta dağlığın meşə və meşədən sonra yaranmış çəmən – kol landşaftlarında nəcib maral, cüyür, bezoar keçisi, köpgər, çöl donuzu, yenot, qonur ayı, vaşaq, bəbir, çöl pişiyi, daşlıq dələsi, meşə dələsi, iran sincabı, süleyzin, hindistan tirəndəzi, rostombəyov kərtənkəlesi, zolaqlı kərtənkələ, yaşılgarın kərtənkələ, bataqlıq tisbağası, göl qurbağası, qafqaz tetrası, qırqovul, qara leylək, göyərçinlər, qızılıxallı və s.

IV – Orta dağlığın dağ kserofit landşaftlarında zaqafqaziya muflonu, bəbir, çöl donuzu, dovşan, çäqqal, canavar, tülkü, daşlıq dələsi, çöl siçanları, qafqaz kələzi, suilanı, adı suilanı, xarabalıq kələzi, qırmızıqarın təlxə, zeytuni təlxə, göyərçinlər, kəklik, bildirçin və s.

V – Alçaq dağlığın və dağotəyi ərazilərin meşə landşaftlarında cüyür, xallı maral, qonur ayı, daşlıq dələsi, yenot, zolaqlı kərtənkələ, ilanbaş kərtənkələ, qurbağalar, koramal, cılız koramal, qırqovul, göyərçinlər və s.

VI – Alçaq və orta dağlığın kserofit, quru-çöl və meşəkol landşaftlarında dovşan, tülkü, çäqqal, iran qum siçanı, zolaqlı kərtənkələ, qafqaz kələsi, qafqaz gürzəsi, turac, kəklik, qırqovul, qızılı mabuya, asiya çılpaqgözlüsü və s.

VII – Alçaq dağlığın çöl landşaftlarında qonur ayı, zolaqlı kaftar, canavar, çöl donuzu, hindistan tirəndazı, dovşan, tülkü, çöl pişiyi, çöl siçanları, iran qum siçanı, qırmızıquyuq qum siçanı, qafqaz gürzəsi, aralıq dənizi tisbağası, ilanbaş kərtənkələ, koramal, zaqafqaziya təlxəsi, qırmızıqarın təlxə, kəklik, turac, bəzgək, dovdaq və s.

VIII – Alçaq dağlığın yarımsəhra landşaftlarında ceyran, çöl donuzu, canavar, tülkü, çäqqal, dovşan, qırmızıquyuq qum siçanı, çöl siçanları, qafqaz gürzəsi, qafqaz kələzi, aralıq dənizi tisbağası, dovdaq, bəzgək, qazlar, ördəklər, sultan toyuğu, cüllüt, çəki, şamayı, çapaq, külmə, sıf və s.

IX – Düzənliklərin və otlaqların çəmən – meşə (tuqay), meşə landşaftlarında qonur ayı, çöl donuzu, cavavar, çäqqal, tülkü, yenot, daşlıq dələsi, bataqlıq qunduzu, süleyzin, qırmızıquyuq qum siçanı, qafqaz gürzəsi, aralıq dənizi tisbağası, zolaqlı kərkənkələ, ilanbaş kərtənkələ, göl qurbağası, yaşıl quru tisbağası, təlxələrin əksər növləri, qazlar, ördəklər, bəzgək, dovdaq, qara leylek, qırqovul, qızılıxallı və s.

X – Düzənliklərin quru – çöl landşaftlarında ceyran, çöl donuzu, bataqlıq qunduzu, çöl siçanları, kiçik asiya qum siçanları, qırmızıquyuq qum siçanı, iran qumsıçanı, qafqaz gürzəsi,

xəzər gekkonu, yovşanlıq girdəbaş kərtənkələsi, aralıq dənizi tisbağası, ilanbaş kərtənkələ, adı suilanı, kəkloik, turac, qırqovul, qara leylek, bəzgək, qazlar, ördəklər və s.

XI – Ovalıq və düzənliliklərin yarımsəhra landşaftlarında ceyran, canavar, çäqqal, dovşan, çöl donuzu, çöl pişiyi, bataqlıq qunduzu, çöl siçanları, Kiçik Asiya qumsıçanı, Qafqaz kələzi, Qafqaz gürzəsi, Aralıq dənizi tisbağası, göl qurbağası, ilanbaş kərtənkələ, zolaqlı kərtənkələ, suilanı, qırmızıqarın təlxə, qırqovul, qaşqaldaq, soltan toyuğu, bəzgək, turac, qızıl qaz, qu quşu, cüllüt, qurtan, ördəklər, qazlar, dovdaq, göyərçinlər, nərəkimilər, ziyad (kütüm), xəşəm, külmə, çəki, siyənək, şamayı, sıf və s.

2. Azərbaycan Respublikasının qoruqları

Qoruqlar haqqında ümumi məlumat. Təbii sərvətləri saxlamaq üçün antropogen faktorun ondan müvəqqəti və ya uzun zaman istifadəsi dayandırılmış ərazi qoruq adlanır. Qoruqlar vəzifəsinə görə etalon, biosfer, dövlət qoruğu, milli park, yasaq və s. adlanır.

Biosfer qoruğu – beynəlxalq əhəmiyyət kəsb edir, etalon qoruq olan yer toxunulmaz olur, sərbəst buraxılır. Dövlət qoruğunda heç bir təsərrüfat tədbirlərinə icazə verilmir, oranın bütün canlı və cansız sərvətləri qorunur. Belə qoruqda görülən işlər hər hansı sərvətin çoxalmasına yönələ bilər. **Yasaqlıq** isə müvəqqəti olur. Bu hər hansı sərvətin bərpa edilməsinə xidmət edir. Yasaqlıqlar ot və ağaclar üçün təşkil edilməmişsə orada heyvan otarmaq, ot biçmək olar, əks təqdirdə qadağan olunur. **Milli parkların məqsədi** təbiətin qorunmasına xidmət etməklə, əhalinin istirahətini düzgün təşkil etmək bu sahəyə insanların sevgi və biliyini artırmaqdır. Qoruqlar ayrı-ayrılıqda elmi mərkəz və tədris bazasıdır.

Azərbaycanda 4 milli park, 14 dövlət qoruğu, 17 dövlət yasaqlığı yaradılmışdır. Məqsəd respublikamızın ərazisində landşaftın əsas komponentləri ilə yanaşı, flora və faunada olan qiymətli qədim və nadir növlərin qorunub təbii halda saxlanmasıdır. Qoruq və yasaq edilmiş sahələrə xarakterik

masıdır. Qoruq və yasaq edilmiş sahələrə xarakterik meşələr, kolluqlar, dərələr, çəmənliklər, çöllər, çaylar, göllər, su anbarları, bataqlıqlar, körfəzlər, limanlar və s. aiddir. Elə növlər də var ki, onların yayıldığı sahələri təbii halda saxlamaq, sahəsini genişləndirmək, elmi-tədqiqat işləri aparmaq üçün mühafizə edilir. Aşağıda ən böyük qoruqlar haqqında qısa məlumat verilməsi məqsədə uyğun hesab edilir.

Göy-göl Dövlət qoruğu. **Qoruğa** Kiçik Qafqazda Kəpəzdağın şimal şərq yamacında, Xanlar rayonu ərazisində 7130 hek sahədə Goy-gölün ətrafları daxildir. Bu qoruğu Goy-göl parkına çevirmək və sahəsini genişləndirmək haqqında ardıcıl iş aparılır. Goy-göl qoruğunda enliyarpaq meşələr, iynəyarpaqlılardan qarmaqlı şam (*Pinus hamata*) meşəliyinin təbii halda saxlanması üçün 1925-ci ildən qoruq yaradılmışdır. Qoruğun ərazisi qarışiq meşə ilə örtülmüşdür. Meşənin bəzi xarakter yerlərində fistiqlıq üstünlük təşkil edir. Cənub, cənubi-qərb yamaclarda vələslilik, palidlılıq, vələslili-palidlılıq üstündür. Az maili yerlərdə tək-tək yabanı gilas ağaclarına rast gəlir. Qoruqda dəmir qara vələs, yabanı gilas, meşə altında adı qaraçöhrə, Goy-göldə həqiqi su bitkisi *Potamogeton lucens* var. *Acuminatus*, *Raminculus* sp. və s. flora baxımından çox əhəmiyyətlidir.

Qızılağac Dövlət qoruğu. Xəzər dənizinin cənub-qərb sahilində Lənkəran və Masallı rayonları ərazisində yaradılmışdır. Sahəsi 88360 hek olub, yaridan çoxu su sahəsidir. Qoruğun liman və subasar yerləri quşların qorunması üçün əlverişlidir. Şimalda, Uralda və Qərbi Sibirdə nəsil verən qiymətli və nadir su quşları qışda bu qoruğa gəlirlər. Limanda qamışlıq, yulğunluq və böyürtkən kolluqları bir çox quşların çoxalma yerləridir. Qoruqda endem bitkilərdən *Trapa hircana* yayılmışdır. Bura 1926-ci ildə yasaqlıq, 1929-cu ildən dövlət qoruğu statusu verilmişdir. Azərbaycan florasının əhəmiyyətli bitkiləri qoruqda yayılmışdır.

Zaqatala dövlət qoruğu. Azərbaycanın şimal-qərb hissəsində, Büyük Qafqazın cənub yamacında Balakən və Zaqatala rayonlarının dağlıq ərazisində yerləşir. Buraya dağətəyi, meşə,

subalp, alp, subnival qurşaqlarını əhatə edən 23840 hek sahə aiddir. Bunun 16070 hek meşə, 6680 hek çəmənlikdir. Flora-sında 800 növə kimi bitki qeyd edilir. Ağacların orta ömrü 150 ildir. Burada tipik fistiq meşələri ilə yanaşı, qırmızı kitaba daxil edilmiş qiymətli növlərdən Qafqaz xurması (*Dyospiros caucasica*), qarmaqlı şam (*Pinus halopensis*), Qafqaz rododendronu (*Rhododendron caucasica*) və Rh. Ponticum yayılmışdır. Qoruqda fistiq, cökə, palid meşələri ilə yanaşı lyanlardan: yunan hüyəməsi (*Perpilosa graeca*), meşə sarmaşığı (*Hedera helix*) və bir sıra epifit bitkilər məskən salmışdır. Meşənin yuxarı hissəsində şərq palidi (*Quercus macranitera*) və rododendron kolları yayılmış, orta hissədə şərq fistığı (*Fagus orientalis*) təmiz fitosenoz əmələ gətirir. Meşənin aşağı hissələrində cökə, palid və cir meyvə ağaclarına rast gəlinir.

Meşə qurşağından yuxarı subalp və alp çəmənləri davam edir. Bu qoruq qeyd edilən bitkiliyi saxlamaq məqsədi ilə 1929-cu ildə təşkil edilmişdir.

Hirkan qoruğu. Bura Talış dağları və Lənkəran düzənliyinin bir hissəsi daxildir. Sahəsi 2910 hek olub, xeyli hissəsi (90 hek) düzənlik meşəliyidir. Burada III dövrdən qalan relikt-endemik bitkilər və onların əmələ gətirdikləri meşəliklər qorunur. III dövr endem bitkilərindən: dəmirağac (*Perrotia persica*), şabalıdyarpaq palid (*Quercus caschtamfolia*), Lənkəran akasiyası (*Albizia yulibrissin*), hirkan şumşadı (*Zelcova hircana*) və s. göstərmək olar. Bunların çoxu qoruqda meşə əmələ gətirir. Bunlar flora baxımından çox nadir və qiymətlidir. Hirkan qoruğu 1936-cı ildə yaradılmışdır.

Türyançay qoruğu. Ağdaş və Yevlax rayonları ərazisində Türyançay və Əlincəçay arasında Bozdağda quru iqlimli dağətəyi hissədə dəniz seviyyəsindən 400-650 m hündürlükdə olan 12630 hek ərazini əhatə edir. Bunun 73%-i park tipli seyrək meşəlikdir. Meşələrdə saqqızıağacı və ardıc üstünlük təşkil edir. Burada alçaqböylü və seyrək palid meşələri də rast gəlir. Bəzi rütubətli yerlərdə yabanı üzüm, nar və s. yayılmışdır. Qoruğun bitki örtüyü Bozdağın yamaclarını eroziyadan qoruyur.

Burada yayılan kollar, yarımkollar və kolcuqlar asanlıqla erroziyaya məruz qalma təhlükəsi olan girintili-çıxıntılı yamacları bərkidir.

Şirvan qoruğu. (Sidi Milli parkdır) Səlyan və Neftçala rayonları ərazisində Şirvan düzünün cənub-şərqi hissəsində 25760 hek sahəni əhatə edir. Bura 1961-ci ildən yasaqlıq olmuş 1969-cu ildən dövlət qoruğudur. Qoruğun ərazisi əsasən yarımsəhəra və çöldür. Bəzi yerlərdə hərəkət edən qumlu səhra landsaftı nəzəri cəlb edir. Burada əsasən ceyran saxlanılır. Su və bataqlıq yerlərinde su və su sahili bitkiləri inkişaf edir ki, orada da bir sıra su quşları məskən salır. Ərazidə qeyd edilən bir sıra yarımsəhəra bitkiləri adı dəvətikanı (Alhagi pseudoalhagi) və yovşan (Artemisia) növləri qumun sovrulmasının qarşısını alır.

Pirqulu qoruğu. Büyük Qafqazın cənub yamaclarının şərqi hissəsində Şamaxı rayonu ərazisində Pirqulu rəssədxanası ətrafindakı dağ meşələrini qorumaq üçün təşkil edilmişdir. Qoruğun sahəsi 1920 hektardır. Pirqulu qoruğunda 45 endem və nadir növ qeyd edilir. Burada şimal yamaclarda mezofil fistiq meşələri boyca hündür və six olub, üstünlük təşkil etdiyi halda, cənub yamaclarındakı meşələr nisbətən seyrəkdir və kserofil tipdədir. Burada əsasən vələs, çinarilyarpaq ağcaqayın, adı qaraçöhrə (*Taxus baccata*) və s. ağac cinslərinin qarışığı assosiasiyaları yayılmışdır. Əraziyə rütubət az düşdürücü üçün meşə qırıldıqda bərpa olunmur, ağacların yerini kolluqlar tutur.

Bəsütçay qoruğu. Zəngilan rayonu ərazisində Araz çayına tökülen Bəsütçayın orta hissələrində yerləşir. Sahəsi 107 hek olub 85 hektarıni meşəlik tutur. Qoruq 1974-cü ildə təşkil edilmişdir. Məqsəd Bəsütçay hövzəsində olan şərqi çinarın (*Platanus orientalis*) təbii meşəliyini qorumaqdır. Bu meşəlik Bəsütçayın sahilində 12 km uzunlığında olan sahədə yayılmışdır. Buradakı çinarların ömrü 500 ildən çoxdur. Çınar meşəliyində qoz, palid, qarağac və s. ağacları da rast gelir. Hazırda Zəngilan rayonu ərazisi o, cümlədən çınar meşəliyi Ermənistanın işgalı altındadır. Bu baxımdan şərqi çınarı meşəliyinin qalması sual altındadır. Şərqi çınarı yaşıllaşdırılmada istifadə edilən əvə-

zolunmaz ağaçdır. Gözəl gövdəsi, çetri olub, inkişaf intensivliyi və ömrü uzundur.

Qarayazı qoruğu. Azərbaycanın şimal-qərb hissəsində Qazax rayonu ərazisində Kür çayının sol sahilində yerləşir. 1978-ci ildən dövlət qoruğudur. Sahəsi 4860 hek olub, 3480 hektarı tuqay meşəlikləridir. Buradakı meşələrdə qafqaz xurması, adı nar, yabanı üzüm, ağ qovaq, qarağac və s. yayılmışdır. Qarayazı qoruğunun çaykənarı tuqay meşəliyinin saxlanmasında çox böyük əhəmiyyəti var.

Ağgöl qoruğu. Ağcabədi rayonu ərazisində Mil düzündə yerləşir. 1978-ci ildən dövlət qoruğudur. Sahəsi 4400 hek olub, 99%-i Ağgölün su sahili zolağından ibarətdir. Gölün su rejimi kəskin dəyişir. Dərinlik 1,5-2 m olub, adı qamış, ciyən və cil-lərdən ibarət cəngəlliklər quşların sığınacaq və çoxalması üçün çox əlverişli yerdır. Göldə su səviyyəsi normal saxlanılsara orada əsl su bitkiləri güclü inkişaf edər. Bu da orada olan quşların və balıqların qidalanmasında böyük rol oynayar, həmçinin suyu oksigenlə zənginləşdirir.

Altıağac Dövlət qoruğu. Bu 1991-ci ildə yaradılmışdır. Böyük Qafqazın cənub yamaclarının şimal şərqində Altıağac qəsəbəsinin ərazisində yerləşir. Sahəsi 4400 hek olub, ərazisi əsasən dağlıqdır, meşə ilə örtülmüşdür. Meşə əmələgətirən ağaclarla çinarryarpaq ağcaqayın (*Acer platanooides*), şərq palıdır (*Quercus macranitera*), gürcü palıdır (*Q. iberica*), şərq fistığı (*Fagus orientalis*), Qafqaz vələsi (*Carpinus caucasica*) aiddidir. Burada meşənin orta hissələrində şərq fistığı, şərq palıdır, qafqaz vələsi; meşənin yuxarı hissələrində çinarryarpaq ağcaqayın, gürcü palıdır; meşənin aşağısında bir sıra formasiyalar *Quercetum*, *Quercete-Carpinosum*, *Carpinetum* yayılmışdır. Bununla yanaşı meşənin aşağı sərhəddində çoxlu yabanı meyvə ağacları və kolları var. Bunlardan: adı alça (*Prunus divarcata*), göyəm (*P. spinosa*), Qafqaz armudu (*Pyrus caucasica*), adı əzgil (*Mespilus germanica*), şərq yemişanı (*Crataegus orientalis*) və s. yayılmışdır. Qoruq kənd ərazilərində yerləşdiyindən antropogen təsirlərə məruz qalır.

İlisu qoruğu. Böyük Qafqazın cənub yamacında Qax rayonu ərazisində yaradılmışdır. Bu 1978-ci ildə təşkil edilmişdir. Bunun sahəsi 9200 hek olub, 89%-i dağ meşəliyidir. Qoruqların yaradılmasında məqsəd Böyük Qafqaz sira dağlarının cənub yamacında Zaqatala, İlisu, İsmayıllı, Pirqulu və Altıağac qoruqlarının ərazilərində olduğu kimi yerli florani antropogen təsirlərdən mühafizə etmək məqsədi qarşıya qoyulmuşdur.

İsmayıllı qoruğu. Böyük Qafqazın cənub yamacında İsmayıllı rayonu ərazisindədir. Bura əvvəllər yasaq olmuş, 1981-ci ildən sonra qoruq kimi fəaliyyətdədir. Sahəsi 5780 hek olub, 87%-i meşəlikdir. Bunun da çoxu dağ meşəliyi, az hissəsi düzənlik meşəliyidir. Buraya bir qədər subalp çəmənliyi daxildir. Qoruğun ərazisi yaşayış yerlərinə yaxın olduğundan antropogen təsirlərdən mühafizə olunmaq məqsədi qarşıya qoyulmuşdur.


Azərbaycanda qoruqlarla yanaşı 17 dövlət yasaqlığı təşkil edilmişdir. Bunlardan Şəki, Gil adası, Korçay, Qusarçay, Ağgöl, Ağstafa, Zuvand, Ordubad, Qubadlı və Laçın və s. yasaqlığını göstərmək olar.

Son vaxtlar ekologiya və təbii sərvətlər Nazirliyinin tövsiyyələri əsasında Şirvan, Ağgöl, Şahdağ və Qızılıağac dövlət qoruqlarına Milli park statusları verilmişdir.

Azərbaycan faunası



Manual pişiyi




Çöl pişiyi




Bezoar keçisi



Köpkər






Azərbaycan faunası



Cənub nalburunu



Adi uzunqanad




Dağ qoyunu



Enliqulaq bükük dodaq

Azərbaycan faunası





Bəbir


Zolağlı kaftar




Vaşaq

Turan pələngi






410



Ceyran



Safsar

DAĞ BİTKİ ÖRTÜYÜ – ŞAQULİ ZONALLIQ

Dəniz səviyyəsindən böyük yüksəkliyə ucalan dağların yamacları boyu fiziki-coğrafi şəraitin müxtəlifliyi özünü göstərir. Belə ki, dağların ətəklərindən zirvəsinə qalxdıqca iqlim soyuyur, atmosfer çöküntüləri, buludların miqdarı, hava sıxlığı, günəş radasiyası, torpağın tərkibi və s. qanunauyğun şəkildə dəyişilir. Bunun sayəsində dağların bitki örtüyü aydın nəzərə çarpan şaquli qurşaqlar üzrə məskunlaşır. Bu məsələni ilk dəfə XVIII əsrде Aleksandr Humboldt And dağlarının bitki örtüyünü öyrənərkən aşkar etmişdir.

Yüksəklik qurşağı dedikdə dağda horizontlara paralel şəkildə az və ya çox dərəcədə müəyyən bitki qrupunun müəyyən hündürlükдə üstünlük təşkil etdiyi sahələr nəzərdə tutulur. Hər bir xarakterik dominant növ və növlər qrupu dağın müəyyən yüksəkliyində yayılır ki, buna da bitkilərin şaquli qurşaqlarla (zonalarla) yayılması deyilir. Həmin qurşaq bəzən üstün yer tutan bitkilərin adı ilə də adlandırılır.

Dağların bitki örtüyü dağın hansı iqlim qurşağında yerləşməsindən də asılıdır. Ona görə də Yer kürəsinin müxtəlif dağlarının bitki örtüyü də müxtəlif ola bilər. Lakin bütün dağlarda dağətəyi düzənliklərdə az-çox isti sevən bitkilər, zirvəyə qalxdıqca isə iqlim soyuduğundan get-gedə soyuğa davamlı bitkilər yayılır. Harada yerləşirse yerləşsin bütün dağlarda bitkilər şaquli qurşaqlarla yayılıb.

a) Tropiklərin dağ bitki örtüyü

Buna Humboldtun Tropik Amerikanın And dağlarına aid tədqiqatı misal ola bilər. O burada 9 bitki qurşağı müəyyən etmişdir.

1) Rütubətli tropik meşələr qurşağı. Bu, dəniz səviyyəsindən 600 m hündürlüyü qədər yerləşmişdir. Burada palmalar,

banan və s. bu kimi bitkilər yayılıb. Ərazinin illik temperatura 27°C -yə qədər olur.

2) **Subtropik dağ meşələri qurşağı.** 600-1200 m hündürlükdə yerləşib. İllik temperatur $+24^{\circ}\text{C}$ qədər olur. Ərazidə əsasən ağaçşəkilli ayıdöşəyilər yayılıb.

3) **Dağ meşələri qurşağı.** 1200-1900 m hündürlükdə yerləşir. İllik temperaturu $+21^{\circ}\text{C}$ qədər olur. Burada əsasən dəfnə və mərsin bitir.

4) **Enliyarpaqlı həmişəyaşıl bitkilər qurşağı.** 1900-2500 m hündürlükdə yerləşir və həmişəyaşıl bitkilərlə zəngindir. Orta illik temperatura 19°C -dir.

5) **Enliyarpaqlı yarpağını tökən bitkilərin meşə qurşağı.** 2500-3100 m hündürlükdə yerləşir. Yarpağını tökən enliyarpaqlı ağaç və kollar yayılır. İllik temperatur 16°C -yə bərabərdir.

6) **İynəyarpaqlıların yayıldığı qurşaqq.** 3100-3700 m hündürlükdə yerləşir. Meşələrin son qurşağıdır. Orta illik temperatura 13°C -yə bərabərdir.

7) **Kol bitkiləri qurşağı.** 3700-4400 m hündürlükdə yerləşir. Burada ağaç formalar yoxdur. Bitkiləri yarpağını tökən və həmişəyaşıl (əsasən rododendron - Rhododendron) kolların yayıldığı qurşaqdır. Orta illik temperatura $8,5^{\circ}\text{C}$ -dir.

8) **Dağ çəmənləri qurşağı.** 4400-4800 m hündürlükdə yerləşir. Burada And dağlarına məxsus subalp, alp çəmənləri yayılıb. Orta illik temperatura $4,5^{\circ}\text{C}$ -dir.

9) **Daimi qar və buzlaqlar qurşağı.** 4800 m-dən yüksək də yerləşir. İllik temperatura $1,5^{\circ}\text{C}$ -dir. Burada ali sporlular və ibtidai bitkilər mövcuddur.

b) Subtropikalın dağ bitki örtüyü

Himalay dağlarının bitki örtüyü. Dünyanın ən hündür dağ silsiləsindən ibarət olan Himalay dağlarının çox zəngin və rəngarəng bitki örtüyü vardır.

Əgər bu dağlara Hindistan tərəfdən qalxaq, onda aşağıdakı **7 bitki qurşağı**ını müşahidə edərik.

1) **Rütubətli tropik meşələr (qleylər) qurşağı.** Bu, dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəklikdə yayılmışdır. Bura nəhəng fikusların və s. bu kimi həmişəyaşıl ağacların və onların üzərində bitən saysız-hesabsız epifitlərin lianlarının (rotanq palması və s.) bambuk, banan və onun kimi iri otlardan ibarət keçilməz cəngəlliliklərin yayıldığı qurşaqdır.

2) **Həmişəyaşıl subtropik meşələr qurşağı.** Bura dəniz səviyyəsindən 1000-2000 m hündürdə yayılmış həmişəyaşıl və qismən yarpağını tökən subtropik meşələr qurşağıdır. Ərazidə kustumotukimilər fəsiləsinin növləri, palmalar, həmişəyaşıl pálid, subtropik iynəyarpaqlılar yayılmışdır.

3) **Yarpağını tökən və iynəyarpaqlı bitkilər qurşağı.** Dəniz səviyyəsindən 2000-3000 m hündürlükləri əhatə edir. Burada qoz, Himalay sidri (Cedrus deodara) və başqa bitkilər bitir.

4) **Iynəyarpaqlı meşə qurşağı.** Dəniz səviyyəsindən 3000-3500 m hündürlüyü tutur. Burada ağ şam (*Abies webbiana*), şam (*Pinus excelsa*) kimi boreal iynəyarpaqlılar yayılır.

5) **Kolluqlar qurşağı.** 3500-4500 m hündürlükdə yerləşir. Bitkilərin əsasən rododendron və başqa kollardan ibarətdir.

6) **Alp çəmənlilikləri qurşağı.** Burada boreal ot bitkilərin-dən: əsmə, novruzçıçayı, acıçıçək, yuva otu geniş yayılıb. Bu qurşaq 4500-4700 m mütləq hündürlükdə yerləşir.

7) **Qayalı, daimi qar və buzlu qurşaq.** 4700 m-dən yuxarıdakı mütləq hündürlüyə deyilir. Burada soyuq dağ səhrası hökm sürür. Bitkisi əsasən şibyələrdən ibarətdir.

c) Müləyim və soyuq qurşağının dağ bitki örtüyü

Karpat dağlarının bitki örtüyü qurşaqları

1) **Fıstıq meşələri qurşağı** – 650 m mütləq hündürlüyə qədər.

2) Qaranlıq iynəyarpaqlı meşələr (ağ şam və Avropa küknarından ibarət) qurşağı - 650-1350 m mütləq hündürlükdə yayılıb.

3) Kolluqlar qurşağı – 1350-1600 m mütləq hündürlükdə yerləşir. Bitkisi əsasən rododendrondan ibarətdir.

4) Dağ tundrası və alp çəmənləri qarışığı. 1600-1800 m mütləq hündürlüyü tutur.

5) Yastıq formalı bitkilər qurşağı – 1800-1900 m mütləq hündürlüyü tutur.

6) Daimi qar qurşağı - 1900 m-dən yüksək.

c) Qərbi Qafqazın dağ bitki örtüyü

1) Həmişəyaşıl bitkilərin qarışığı ilə subtropik qurşaq. 400 m mütləq hündürlüyü qədər yayılıbdır. Burada meşənin hakim bitkisi paliddır. Onun arasında bəzi həmişəyaşıl bitkilər bitir.

2) Yarpağını tökən fistiq meşələri qurşağı. 400-1100 m mütləq hündürlükdə yayılıb.

3) İynəyarpaqlı meşələr qurşağı. 1100-1800 m hündürlüyü əhatə edir. Əsas bitkisi şam və küknardır.

4) Yarpağını tökən bitkilərdən ibarət seyrək meşəliklər qurşağı – 1800-1900 m mütləq hündürlükdə yerləşib.

5) Rododendron və başqa kollarla birlikdə subalp çəmənliyi qurşağı – 1900-2000 m mütləq hündürlükdə yerləşib.

6) Alp xalıları qurşağı - 2000-2300 m mütləq hündürlüyü əhatə edir.

7) Yastığabənzər formalarla birlilikdə qaya bitki örtüyü qurşağı – 2300-2550 m mütləq hündürlükdə yerləşib.

d) Altay dağlarının bitki örtüyü

Burada ən yaxşı öyrənilən sahə Beluxa dağıdır. Bu dağ Altayın şimal-şərq hissəsində yerləşir. Bitki örtüyü aşağıdakı qurşaqlığa mütənasib yayılmışdır:

- 1) **Step qurşağı** – 300 m mütləq hündürlüyü qədər.
 - 2) **Meşə-step qurşağı** – 300-900 m mütləq hündürlükdə.
 - 3) **Qaranlıq iynəyarpaqlı meşələr qurşağı** – 900-1900 m mütləq hündürlükdə.
- 4) **Dağ tundrası kolcuqları və subalp bitki örtüyü qurşağı** – 1900-2300 m mütləq hündürlükdə yayılıb.
 - 5) **Dağ tundra qurşağı** – 2300-2700 m hündürlükdə.
 - 6) **Daimi qar örtüyü** – 2700 m-dən yüksək.

e) **Skandinaviya yarımadasının (66⁰ şimal en dairəsində) bitki örtüyü qurşaqları**

- 1) **Tundra qurşağı.** 400 m mütləq hündürlüyü tutur, kolcuqlar, mamır-şibyə qarışıığı ilə zəngin bitkilər geniş yayılıb.
- 2) **Qaya və qar örtüyü qurşağı.** 400 m-dən hündürdə yayılmışdır.

Dünyanın müxtəlif iqlim qurşaqlarında yerləşən bəzi dağların bitki örtüyünün yuxarıda qeyd edilən mənzərəsi hər yerdə dağ bitki örtüyünün şaquli qurşaqlar üzrə yerləşdiyini göstərir. Bununla bərabər tropik və subtropik qurşağın dağlarında bitki qurşaqları daha çox və hər qurşağın bitkilərinin növ tərkibinin də zəngin olduğu nəzərə çarpır. Qütblərə doğru getdikcə (And, Himalay, Qafqaz, Karpat dağları və Skandinaviya yarımadasının dağlarındakı) bitki qurşaqları və onun növ tərkibi azalır. Bunlarla birlikdə qeyd edilməlidir ki, dağın relyefi və onun ekspozisiyasının da bitki örtüyünə böyük təsiri vardır.

Dağlarda yayılmış subalp və alp çəmənləri bitkiləri çox spesifik tərkibə malik olub, başqa çəmənlərdən öz zənginliyi, sıxlığı, çiçəklərinin çox parlaq və əlvan olması ilə fərqlənir.

Bütün Qafqazda 6000 növə yaxın yabanı bitkiyə rast gəlmək olur ki, bunlardan 4200 növdən çoxu Azərbaycan ərazisindədir. Ona görə də respublikamızın bitki örtüyünün xülasəsini verməyi lazımlı bildik.

DƏNİZ BİTKİLƏRİ

Dünya okeanı tükənməz zülal mənbəyidir. Hazırda Yer kürəsində istifadə olunan zülalın səkkizdə bir hissəsi okean və dənizlərdən istehsal edilir. Aparılan hesablamlar göstərmişdir ki, dəniz və okeanların hər hektarı əkinə yararlı torpağın hər hektarından artıq zülal məhsulu verə bilir. Bunun səbəbi dəniz və okean sularının olduqca müxtəlif və zəngin bitki və heyvanat aləminə malik olmasıdır. Burada 150 min növ heyvan, o cümlədən 20 mindən çox balıq növü vardır ki, 450-si əsas vətəgə obyekti sayılır. Dəniz və okeanlarda 30 min bitki növü vardır ki, bunlardan yosunların 70 növünü vətəgə əhəmiyyətli ali yosunlar təşkil edir.

Hazırda dəniz və okean suları sərvətlərindən səmərəli istifadə etmək məqsədilə RF-nin, Yaponiyanın, İngiltərənin, ABŞ-ın və başqa ölkələrin nəhəng gəmiləri Sakit, Hind və Atlantik okeanının sularında axtarışlar aparılır.

Dəniz yosunları ölçü və formalarına görə, yaşayış tərzi və əhəmiyyətinə görə olduqca rəngarəng və müxtəlifdir. İstər dənizlərdə və istərsə də şirin sularda yaşayan yosunlar ayrı-ayrı qruplardan təşkil olunmuşdur. Bundan başqa onlar mikroskopik yosunlar (plankton yosunlar), Makrofitlər (ali yosunlar) və çıçəkli bitkilərə bölünürələr.

Plankton Yosunları *Yunanca - (üzən, aparılan)* –Bu yosunlar passiv hərəkət edərək suyun müxtəlif qatlarında asılı vəziyyətdə olur. Plankton orqanizmlərə bitkilər, bakteriyalar və onurğasız heyvanlar daxildir. Plankton terminini ilk dəfə elmə 1887-ci ildə Hensen(İspaniya) daxil etmişdir və Planktonologiya elminin əsasını qoymuşdur. Plankton-su qatında asılı vəziyyətdə olan və passiv hərəkətə malik olan Yosun və mikroorganizmlərə deyilir. Planktonların hərəkəti suyun dalğasından, axından və axımdan asılıdır. Aparılan tədqiqatlara görə dünya okeanlarının

suyunda 36 milyard tondan artıq plankton orqanizmi vardır ki, bunun da 22 milyard tonunu yalnız plankton yosunları təşkil edir.

Plankton orqanizmin çəkisi suyun xüsusi çəkisinə bərabərdir. Buna görə də suda asılı vəziyyətdə yaşayan, ölçüləri 2 mikrondan 2000 mikrona çatan orqanizmlərdir. Onların sərbəst hərəkəti işığa doğrudur.

Öz formalarına görə bu orqanizmlər kürəyə, prizmaya, rumba, konusa, kuba, zəncirə, yəhərə, üçbucağə və s. oxşayır. Plankton yosunları Yer kürəsində bütün dəniz və okeanların, o cümlədən, Xəzərin canlı aləminin əsas qida mənbəidir. Bu yosunlar dənizdə üzvü maddələri əmələ gətirir, qida sistemində iştirak edir və bütün dəniz heyvanları tərəfindən yeyilir. Dənizdə yaşayan heyvanlar aləminin həyat tərzi, qida ilə təmin edilməsi məhz plankton yosulardan, başqa sözlə fitoplanktondan asılıdır. Fitoplankton mikroskopik bitki orqanizmlərindən başlamış böyük Yosunlara qədər zooplanktonu-zooplankton isə balıqları qida ilə təmin edir. Deməli, fitoplankton təkcə üzvü maddələrin yaradıcısı deyil, habelə zooplankton, bakteriyalar və dibdə yaşayan orqanizmlər kompleksinin yüksək keyfiyyətli qida məhsuludur.

Hesablamalar göstərir ki, Xəzər dənizində ilin müəyyən fəslində təkcə balıqlar tərəfindən 3 milyon tondan artıq Plankton yosunları, bir ildə isə 9 milyon tondan artıq fitoplankton yeyilir. Plankton yosunlarının bir hissəsi onurğasızlar və balıqlar tərəfindən yeyilir, bir hissəsi üzvü maddələr şəklində bakteriyalar tərəfindən mənimşənilir. Suyun dibinə çökənlər burada dib orqanizmləri tərəfindən yeyilir, bir hissəsi isə mürəkkəb biokimyəvi dəyişmələrə uğrayaraq qiymətli qazıntı materiallarına-diatomit və neft yataqlarının əmələ gəlməsində iştirak edirlər.

Yosunlar təkcə dəniz və okean sularında deyil, çaylarda, buzlaqlarda və qar örtüyü üzərində qısa vaxt intervalında yaxşı inkişaf edir. Bu inkişaf Qafqazda, Sibir və Kamçatkada yağımış «Yaşıl qar», «Qırmızı qar», «Sarı qar» və s. hadisələri nəticəsində izah edilmişdir.

Ali Yosunlar və çiçəkli bitkilər. MDB Avropa hissəsinin cənub sərhədlərini Qara, Xəzər və Azov dənizləri yuyur. Başqa dənizlərə nisbətən bu dənizlərdə suyun şorluğu normal dəniz suyu şorluğundan xeyli aşağıdır. Bu dənizlərdə 352 növ yaşıl, qonur və qırmızı yosun növü məlumdur. Qara dənizdə 77 yaşıl, 71 qonur və 129 növ qırmızı yosun tapılmışdır. Xəzər dənizində 29 yaşıl, 13 növ qonur və 22 növ qırmızı yosun növü yaşayır. Azov dənizində isə cəmi 40 növ yosun qeydə alınmışdır.

Dəniz yosunlarından yodun alınması ilk dəfə Qara dənizdə, Yekatirinslavda həyata keçirilmişdir. Bu məqsədlə hazırda aqar sənayesi üçün istifadə edilən; Qara dənizin şimal şərq hissəsində yayılmış qırmızı yosun-filloforodan istifadə edilmişdir.

Hazırda xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, orada dəniz yosunlarından ya bilavasitə, ya da dolayı yolla istifadə edilməsin. Dəniz və okean sularından çıxarılan yosunlardan 70 növünün böyük vətəkə əhəmiyyəti vardır ki, bunlardan da müxtəlif sənaye sahələrində istifadə edilir.

İndi qırmızı qonur, makrosistis, yaşıl yosunlardan və çiçəkli bitkilərdən təbabətdə kənd təsərrüfatında və xalq təsərrüfatının müxtəlif sahələrində səmərəli istifadə edilir.

Yaşıl yosunlar.Bu qrupdan olan yosunlardan aqar sənayesində, süni peyklərdə və kosmik gəmilərdə həm qida kimi, həm də normal tənəffüs tənzimləyicisi kimi istifadə edilməyə başlanmışdır. Yaşıl yosunlar Qara dənizdə, Aralıq, Ağ, Xəzər, Azov, Yapon və Sarı dənizlərində geniş yayılmışdır. Bu yosunun üç növü məlumdur. Enteremorda, Ulva və Pelvetiya. Əsasən dəniz sahillərində, körfəz və buxtalarda, yaz, yay və bəzən də payız aylarında çoxalırlar ki, bu vaxtlar onlardan istifadə etmək faydalıdır.

Qonur yosunlar.Bu qrupdan olan yosunlar qida məhsulları, mal-qaraya yem və torpağa kübrə məqsədilə istifadə edilir. Son zamanda toxuculuq və sabunbişirmədə, plastmasın alınmasında, poladin saflaşdırılmasında qonur yosundan alanan algin turşusundan geniş istifadə edilir. Qonur yosunların külündən külli

miqdarda yod, kalium, xlor və soda alınır. Qonur yosunlarının aşağıdakı növləri: - laminariya, (dəniz kələmi), makrositis, undariya, mezoqloya, eqregiya, alariya, fokus, sistozira, durviyella, lessoniya və eyesniya geniş yayılmışdır. Barens dənizində laminariya yosunlarının ehtiyatı 42 min tondan artıq, Kara, Berinq, Laptevlər dənizində isə 26-30 min tona yaxındır. Bu yosun növləri yanvar ayından başlayıb iyuna qədər böyük və çəkisi 1,5-2 kq. qədər olur.

Makrosistis yosunu. Qonur Yosun mənşəli olub, Sakit okean yosunları içərisində ən böyüydür. Uzunluğu 60 m-ə, çəkisi 40 kq.-a çatan bu yosunun gövdəsinin diametri 90 sm-ə qədərdir. Uzunluğu 300 m, çəkisi 136 kq. olan makrosistisin olması haqqında xarici ədəbiyyatda məlumatlara təsadüf edilir. Bu yosun növünə Ağ dənizdə, Kareliya sahillərində, Oxot dənizində, Qara dənizdə, rast gəlinir. Novorossiysk buxtasında bu yosun növü ildə 150 min ton tədarük edilir.

Gelencik və Qafqazın dəniz sahillərində bu növ yosunun miqdarı 884,3 min tondan artıqdır.

Qırmızı yosunlar. Bu yosunlar əkilən torpaqların gübrələnməsində, yod və kaliumun (duzlarının) alınmasında və qida məhsulu kimi istifadə edilir. Onların ən çox əhəmiyyəti Polisaxaridlərin alınmasında əsas xammal mənbəyi olmalarıdır. Polisaxaridlər həm də toxuculuq və yeyinti sənayesində geniş istifadə edilir.

Qırmızı yosunların furselyariya, helidium, fillofora, Qralisariya, Suriya, Xandrus, anfelsiya, rodimeniya, polisifoniya, Xondriya, Laurensiya, Lofosifoniya növləri vardır ki, bunlar həm insanlar tərəfindən yeyilir, həm də mal-qaraya verilir.

Furselyariya- Baltik, Qara dəniz, Ağ dəniz körfəzlərində geniş yayılmışdır və onlar vətəgə əhəmiyyətlidir.

Fillofora – Qara dəniz, Baltik və Ağ dəniz, Aralıq və Qırmızı dənizin sahilə yaxın sahələrində geniş ərazi boyu yayılmışdır. Qara dənizin Gelencik buxtasında bu yosun növünün ümumi ehtiyatı 300 min tona çatır.

Anfelsiya – ən çox Yapon və Oxot dənizində yayılmışdır. Bu yosun növünə laptevlər, Ağ, Qara və Çukot dənizlərində rast gəlinir. Onun sənaye miqyasında çıxarılması bir çox yerlərdə olduğu kimi Kuril adaları rayonlarında təşkil edilmişdir. Ağ dənizdə bu yosunun ehtiyatı 797 min tondan artıqdır.



1920-ci ildə Ağ dənizdə yod istehsal etmək məqsədilə aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, MDB ərazisində dalğaların sahilə atdığı yosunlar 5 milyon tondan çoxdur ki, bundan da ildə 5000 ton yod almaq olar. Xəzər dənizində bu yosunların ümumi çəkisi 3 milyon tondan, Qara dənizdə isə 10 milyon tondan artıqdır. Hazırda MDB-nin cənub və şimal dənizlərində, yod kalium duzları soda və başqa qiymətli maddələr almaq məqsədilə hər il 100 min tonlarla dəniz yosunları çıxarılıb istifadə edilir.

Çiçəkli bitkilər. Ciçəkli bitkilərin okean və dənizlərdə yaşayan və vətəgə əhəmiyyəti olan əsas növləri – Zostera, ruppiya, ranunkulus, fraqmetos, fillospadiksdir. Bu bitkilər təsərrüfatın müxtəlif sahələrində, əsasən mebel və yeyinti sahələrində geniş istifadə edilir. Ciçəkli bitkilər Sakit, Atlantik və Hind okeanı dənizlərində geniş yayılmışdır. Onlara ən çox Ərəbistan, Norveç, Yapon, Cənub-Çin, Şərqi-Çin, Aralıq, Qara, Ağ, Baltik və Xəzər dənizlərində təsadüf olunur.



Primatlar




Tutuqusular








Sternalar




Stentorlar, kaqlar, doydaqlar





Göyerçinkimilər




Kalibrilər





Əlayaqlılar





Kefal ve atelinkimilər




Cütdırnaqlılar




Kərgədan quşlar və tropik ağaçdələnləri



Şanapipiklər, hop-hoplar və kəsəyən quşlar




Notokögeliiler




Skatlar




Akulalar




Nørøkimilør




Balınakimiler





Yalançıayaqlılar




Bağalar



Kertenkələlər




Aqamalar




Ağac qurbağaları




Pərayaqlılar



Treskalar



Ağacaçixanlar ve ateloplar




Pərayaqlılar




Begemotlar



Dəniz iynələri, dəniz şirbiti, tikanbal








Yırtıcılar





Kiselilər



Kertenkeler



Gekkonlar



Təmizcilər



İSTİFADƏ OLUMUŞ ƏDƏBİYYAT

1. Абдуллаев Р.Б. Задачи и краткая история биогеографии Баку, 2002
2. Абдуллаев Р.В. Место биогеографии в системе наук, БДУ, 1999
3. Abdullayev R.B. Biocoğrafiya, "Nafta-Press", Bakı, 2004
4. Алексин В.В. География растений ГУПИН. М., 1938
5. Алексин В.В., Кудряшов Л.В., Говорухин В.С. География растений сосновать ботаники – М., Учпедгиз, 1961
6. Арутюнов Э.А. Современные мир и его влияние на окружающей среду. М., 1996
7. Арутюнов Э.А. Организация Экологического контроля, надзора и управления в Р.Ф. М., 1997
8. Бобринский Н.А. География животных М., Учпедгиз, 1958
9. Бобринский Н.А., Гладков Н.А. География животных. М., Учпедгиз, 1961
10. Бобринский Н.А. География животных. М. Учпедгиз, 1951
11. Чернов Ю.И. Структура животного населения субтропики. М. Наука, 1978
12. Чернов Ю.И. Природная зональность животного мира суши М. Мысль, 1975
13. Дарлингтон Ф. Зоогеография. М., Прогресс, 1956
14. Крижановский О.Л. Состав и происхождение наземной фауны Средней Азии. М. – Л. – Наука, 1965
15. Кормилцын В.И. Основы Экологии. М., 1997
16. Гептнер В.Г. Общая Зоогеография. М. Л. Блапедгиз, 1936
17. Гребнер П.А. География растений (пер. с немец), 1914
18. Xəlilov M.Y. Azərbaycanın məşələri, "Elm", Bakı-2001
19. Леме Ж. Основы биогеографии. М., Прогресс, 1976
20. Лундегорт. Влияние климата и почвы на жизни растений (прев. с немецкого) М., 1936
21. Лопатин И.К. Основы зоогеографии. Минск. Высш. шк. 1980
22. Мак-Дуголл. Экология растений (пер. с. англ) Учпедгиз. М., 1935
23. Məmmədov Q.Ş. Azərbaycanın zoocoğrafi xəritəsi, Bakı, 2004
24. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit, "Elm", Bakı, 2004
25. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı-2001
26. Нейл. У. География жизни. М. Прогресс, 1973
27. Одум. Основы Экологии. М., Наука, 1979
28. Прилипко Л.И. Растительный покров Азербайджана. Баку, 1970
29. Сафаров И.С. Важнейшие древние претичные реликты Азербайджана. Баку, 1961

30. Сочова В.Б. Учение о геосистемах. М., Наука, 1978
31. Шмитхузен И. Общая география растительности. М., Прогресс, 1965
32. Шафер В. Основы общей географии растительности. М., Прогресс 1965
33. Тимофеев Н.В. и др., Краткий очерк теорией эволюции. М., Наука, 1977
34. Толмачев А.И. Введение в географию растений. ЛГУ, 1974
35. Воронов А.Г. Общие вопросы биogeографии и ее основные направления на современном этапе, ВНИТИ, итоги и науки техники. М., 1976
36. Воронов А.Г. Дроздов Н.Н. Биogeография. М. Просвещение, 1978
37. Воронов А.Г. Биogeография с основами экологии. М., МГУ. 1987
38. Воронов А.Г. Дроздов, Н.Н. Мяло Е.Г. Биogeография мире «высшая школа». М., 1985
39. Второв П.П. Дроздов Н.Н. Биogeография. М., 1978
40. Второв П.П. Дроздов Н.Н. Биogeография материков. М., 1978
41. Второв П.П., Второв В.П. Эталоны биосфера. М., 1983
42. Второв А.Г. Биogeография. М., Просвещение, 1963
43. Злотин Р.И. Жизнь высоко в горах. М., Мысль, 1975
44. Зедлаг У. Животный мир Земли. М., Мир, 1975

MÜNDƏRİCAT

GİRİŞ	3
I FƏSİL. BİOCOĞRAFIYANIN ELMLƏRLƏ ƏLAQƏSİ VƏ PRAKTİKİ TƏTBİQİ	6
Biocoğrafiyanın praktiki əhəmiyyəti	22
Biocoğrafiyanın əsas anlayışları	24
Biocoğrafiyanın bölmələri	27
Biosfer haqqında anlayış	29
Orqanizmlərin coğrafi yayılmasına və topoqrafik yerləşməsinə tə'sir edən ekoloji amillər	56
Statsiya, biotop, biosenoz, biogeosenoz, fatsiya, ekosistem anlayışları	90
Orqanizmlərin həyat formaları	92
Miqrasiya və invaziya	94
Populyasiya	97
Biosenoz anlayışının təhlili	99
Biosenozun məkan strukturu	102
Biosenozda orqanizmlər arasında münasibət	104
Biosenozun dinamikası	110
Biosenozların təsnifikasi	116
Orqanizmlərin törəmə qabiliyyəti	120
Orqanizmlərin yayılması	122
Orqanizmlərin coğrafi yayılma sahəsi	128
Mədəni orqanizmlərin törəmə mərkəzləri	139
Müasir canlıların yayılmasında paleocoğrafi amillərin rol ..	142
Bioloji ehtiyatlar və bioloji məhsuldarlıq	146
II FƏSİL. QURUNUN FLORA BÖLGÜSÜ	158
I. Holarktika flora vilayəti	159
II. Paleotropik flora vilayəti	190
III. Neotropik flora vilayəti	197
IV. Avstraliya flora vilayəti	203
V. Kap flora vilayəti	207
VI. Antarktida flora vilayəti	208

III FƏSİL. MATERİKLƏRİN FAUNASI	211
I. Notogey qurusu	215
II. Neogey qurusu	230
III. Paleogey qurusu.....	239
IV. Arktogey qurusu.....	257
IV FƏSİL. QURUNUN BİOFİLOTİK BÖLGÜSÜ	266
V FƏSİL. DƏNİZ VƏ OKEANLARIN EKOLOJİ ZONALARI VƏ ZOOCOĞRAFİ VİLAYƏTLƏRİ	325
Dəniz və okeanların zoocoğrafi vilayətləri.....	339
VI FƏSİL. AZƏRBAYCANIN BİTKİ ÖRTÜYÜ	353
VII FƏSİL. AZƏRBAYCANIN HEYVANAT ALƏMİ	382
Heyvanlar aləminin qısa səciyyəsi	386
Azərbaycan Respublikasının qoruqları.....	397
VIII FƏSİL. DAĞ BİTKİ ÖRTÜYÜ - ŞAQULİ ZONALLIQ Tropiklərin dağ bitki örtüyü.....	411
Subropiklərin dağ bitki örtüyü	412
Mülayim və soyuq qurşağın dağ bitki örtüyü	413
Qərbi Qafqazın dağ bitki örtüyü	414
Altay dağlarının bitki örtüyü.....	414
Skandinaviya yarımadasının bitki örtüyü qurşaqları.....	415
IX FƏSİL. DƏNİZ BİTKİLƏRİ	416
ƏLAVƏLƏR	421
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT	453

Ramiz ABDULLAYEV

BİOCOĞRAFIYA
(Dərslik)

Bakı – 2005

Nəşriyyatın direktoru: **Hafız ABIYEV**

Nəşriyyat redaktoru: **Kərim NƏBİYEV**

Kompüter tərtibçisi: **N.XƏLİL**

Yığulmağa verilmiş 03.11.2004, Çapa imzalanmış 18.01.2005,
Formatı 84x108 1/32, Həcmi 27,2 ç. v, Sifariş 4, Tirajı 500 nüsxə,
Əla növlü ofset kağızı, Qiyməti müqavilə üzrə

Azərbaycan MEA Geologiya İnstitutunun «Nafta - Press» nəşriyyatının mətbəəsi
Ünvan: Bakı AZ 1143, H.Cavid pr. 29 A, tel.: (994 12) 393972